

**Ə.H.Əliyev, F.Ə.Əliyeva,  
V.M.Mədətova**

**ÍNSAN VƏ HEYVAN  
FÍZÍOLOGÍYASI**

**II hissə**

*Bakalavr hazırlığı üçün dərslik*

*Azərbaycan Respublikası Təhsil Nazirliyi  
28.06.2005-ci il 522 sayılı əmri ilə dərslik  
kimi təsdiq edilmişdir.*

**BAKİ - 2008**

<b>Redaktorlar:</b>	ADPU-nın insan və heyvan fiziologiyası kafedrasının müdürü, b.e.d., prof. <b>Ə.N.Fərəcov</b>
	AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun böyük elmi işçisi, b.e.n. <b>Ş.M.Hacıyev</b>
<b>Rəyçilər:</b>	Rusiya EA-nın üzvü, Beynəlxalq Noosfer Akademii-yasının həqiqi üzvü, b.e.d., prof. <b>M.S.Babayev</b>
	AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun analizatorların müqayisəli və yaş fiziologiyası laboratoriyasının rəhbəri, b.e.n. <b>A.Q.Qaziyev</b>
	Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin dekani, anatomiya, fiziologiya, zoologiya kafedrasının dosenti <b>A.M.Rüstəmov</b>

**Əliyev Ə.H., Əliyeva F.Ə., Mədətova V.M. İnsan və heyvan fiziologiyası (bakalavr hazırlığı üçün dərslik).** Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2008, 600 s.

Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas bölmələrinə aid müasir məlumatlar verilmişdir.

Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri hesab edilan «İnsan və heyvan fiziologiyası» üzrə nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslik kimi təqdim edilir. Dərsliyin ikinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropa standartları nəzərə alınmaqla qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat, maddələr və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekoloji fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termin göstəricisi, müəllif arayışı, kafedranın tanımış alimləri, terminlər lüğəti, testlər verilmişdir.

Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının fəaliyyət mexanizminin Avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlki dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası (birinci kitabda), əmək və ekoloji fiziologiya, qocalma və qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilməsidir.

Programa uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində təhsil alan tələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübə biologiyanın müxtəlif sahələrində çalışıyan bioloqlar üçün faydalı ola bilər.

Ə **1903000000 - 08**  
M - 658(07) - 011

## **IX FƏSİL**

### **QAN**

Qan, limfa və hüceyrəarası mayeyə orqanizmin daxili mühiti deyilir. Daha dəqiq desək, qan orqanizmin hüceyrəsiz daxili maye mühitinə və ya damar sistemində dövran edən qan plazması və ondan asılı halda olan hüceyrələrdən ibarət olan orqanizmin daxili mühitinə aid edilir. Laxtallanmış qanın tərkibi trombdan və bəzi plazma zülallarından ibarətdir. Zərdab fibrinogeni çıxarılmış plazmanın şəffaf maye hissəsidir.

Qan orqanizmin integrasiya edən sistemlərindən biridir. Orqanizmin ayrı-ayrı orqanların vəziyyətində baş verən müxtəlif tərəddüdlər qan sistemində və əksinə, dəyişikliyə səbəb olur. Məhz buna görə də, insanın sağlam və xəstə olmasını qiymətləndirəndə qanı xarakterizə edən parametrləri (hematoloji göstəriciləri) hərflərlə tədqiq edirlər. Qan, limfa və hüceyrəarası maye birlikdə orqanizmin daxili mühitini əmələ gətirir. Qan sistemi haqqında təlimi 1939-cu ildə Q.F.Lanq yaratmışdır. O, bu sistemə; 1) damarlarla dövran edən, həm də qan depolarında olan qanı; 2) qanyaradıcı; 3) qandağıdıcı orqanları; 4) tənzimedici sinir-humoral sistemi aid etmişdir.

#### **9.1. Qanın funksiyaları**

Qan çox müxtəlif funksiyaları yerinə yetirir. Qanın çoxsaylı funksiyaları nəinki plazma və qan hüceyrələri ilə, həm də qanı bütün toxuma və orqanlara çatdırın qan damarlarında dövran edən qanın vəziyyətilə təyin edilir. Qan orqanizm ilə mühit arasında əlaqə yaradır. Qanın əsas funksiyasına nəqliyyat, hemostatik, müdafiə və hemokoaqulyasiya funksiyaları aiddir. Bunlardan başqa qan orqanizmin daxili mühitin bir hissəsi kimi orqanizmin hər hansı digər funksiyalarının fəaliyyətinin əsas hissəsini təşkil edir. Məsələn, qanın, tənəffüsün, qidalanmanın və metabolizmin, ekskresiya, hormonal və temperatur tənziminin, immun reaksiyasının realizasiyasında da

yaxından iştirak edir.

Bələliklə, yuxarıda qeyd etdiklərimizə əsasən deyə bili-r ki, orqanizmin daxili mühitinin əsas hissəsi olan qan öz funksiyalarını aşağıdakı kimi yerinə yetirir.

Qan orqanizmdə oksigenin və karbon qazının birləş-məsini və daşınmasını təmin etməklə tənəffüsə iştirak edir; metabolizmin son məhsullarını ifrazat orqanlarının vasitəsilə bədəndən xaric etməklə ifrazatda iştirak edir; qana daxil olan mikroorqanizmlər, viruslar, onların toksinləri digər yad cisim-lər tərəfindən törədilən yoluxucu xəstəliklərdən sonra yaranan əkscisim – immun cisimlər və ya antitellər, qana daxil olan toksinlərə qarşı antitoksinlər daha dəqiq [leykositlərin faqositar fəallığı (hüceyrə immuniteti) və qanda olan əkscisimlər va-sitəsilə (humoral immunitet)] yaranmasında iştirak edir. Bu vəzifə properdin sisteminin bakterosid təsiri ilə də yerinə yeti-rilir; Qan qaraciyərdən keçərkən bədəni enerji ilə, ağciyərdən keçərkən soyumaqla bədən temperaturunun tənzimində iştirak edir. Qan həm də hormonlar və başqa fizioloji fəal maddələri daşımaqla qan vasitəsilə orqanlar arasında humoral tənzimi həyata keçirir.

Qan orqanizm üçün vacib olan osmotik təzyiqin, şəkərin miqdarının, PH-in, ion tərkibinin sabit saxlanması təmin edir; qan qidalanma funksiyasını orqanizmin bütün hü-ceyrələrini qida maddələri (qlükoza, aminturşuları, yağlar, vi-taminlər, mineral maddələr) və su ilə təmin etməklə yerinə yetirir. Qanın kreator funksiyasını formalı elementləri və plaz-ması ilə daşınan makromolekullar (toxuma strukturunun bərpa və təmini, hüceyrələrin diferensiasiya dərəcəsinin tənzimi, hüceyrəarası informasiyaların ötürülməsi) qan vasitəsilə həyata keçirilir.

Orqanizmin normal fəaliyyəti üçün qanda su və duzla-rın miqdarının, turşu-qələvilərin müvazinəti və eləcə də osmo-tik təzyiqin, şəkərin, zülal, yağ, mineral maddələrin miqdari-nın, PH-in, ion tərkibinin daimi olmasının çox böyük əhə-miyyəti vardır.

Başqa mayelərdən fərqli olaraq, qanın özünəməxsus

fiziki xassələri vardır.

***Qanın həcmi.*** Qanın ümumi həcmi, yağlar nəzərə alınmadan hesablaşdırıldığda təqribən bədən çəkisinin 7% (6-8%), yeni doğulmuş körpələr üçün (çağalar) isə 8,5% təşkil edir. 70 kq çəkisi olan orta yaşlı kişilərdə qanın həcmi təqribən 5600 ml-ə qədər (bədən çəkisinin hər kq-na 80 ml olur). Onun 3,5-4/l adı qayda ilə damar yatağında və ürək boşluğununda dövran edir. Qalan 1,5-2/l isə qarın boşluğu orqanları, ağciyərlər, dərialtı hüceyrələr və digər toxumalarda, yəni qan depolarında saxlanılır. Qan itirmələr zamanı depolardan damarlara daxil olur və dövranda yenidən iştirak edir. Deməli, normal şəraitdə qanın bir hissəsi damarlarda dövr edir, digər hissəsi qan depoları olan qaraciyər, dalaq və dərialtı toxumalarda saxlanılır. Plazmanın həcmi, ümumi qanın həcminin 55%-ni təşkil edir. Hüceyrə elementləri, yəni qanın formal elementləri qanın ümumi həcminin 45%-ni təşkil edir. Qanın həcmini ya birbaşa 51cr ilə nişanlanmış eritrositlərin və ya dolayı yolla 131-i isə plazmanın albumini ilə və ya hemotokrit üsulu ilə təyin edirlər.

***Qanın özlülüyü və ya yapışqanlığı.*** Yapışqanlıq suya nisbətən götürülür. Əgər suyun özlülüyü vahidə bərabərdirsə, plazmanın özlülüyü 1,7-2,2-yə, qanda isə 4-5-ə bərabər olur. Qana yapışqanlıq verən qanın tərkibində olan zülləl və eritrositlərdir. Qanın yapışqanlığı və özlülüyü, mayenin onun hərəkət sürətinə təsir xassəsidir. Qanın yapışqanlığının 99%-ni eritrositlər müəyyən edir. Qan qatlaşdıraqda, yəni həddindən artıq su itirdikdə (məsələn, ishal zamanı) və ya çoxlu tərlədikdə, həmçinin qanda eritrositlərin miqdarı çoxaldıraqda onun özlüyü arta bilər.

***Eritrositlərin suspenzion sabitliyi.*** Qanda eritrositlər bir-birini itələdiyi üçün bu onların üst səthlərinin mənfi yükə yüksəlməsinə səbəb olur. Eritrositlərin üst səthinin yükünün azalması, onların aqreqatsiyasına səbəb olur. Belə aqreqatsiya sahəsində onların effektiv sıxlığı artdığı üçün az döyümlü olur. Eritrositlərin çökəmə sürəti (ECS) eritrositlərin döyümlülüyü suspenziya qiymətinin ölçüsü hesab edilir. ECS-ni təyin etmək üçün üzərində dərəcələnmiş kapillyar pipetkaları olan Pançen-

kov cihazından istifadə edilir. Əvvəlcə qanın laxtalanmasının qarşısını almaq üçün limon turşusunu sodium duzu ilə qarışdırıb, sonra dərəcələnmiş pipetkalara əlavə edib, bir saat saxladıqda eritrositlər sınaq şüşəsinin dibinə çökür. Eritrositlərin xüsusi çəkisi (1090), plazmadan (1025-1034) çox olduğu üçün çökür. Normada plazmada albumin-qlobulin koeffisienti (əmsalı) A/Q=1,5/2,3-ə bərabər olur. Təbabətdə müxtəlif xəstəliklərin diaqnozunu dəqiqləşdirmək üçün eritrositlərin çökmə sürətindən geniş istifadə olunur.

Bir saat müddətində kapillyar borunun üst səthində plazmanın açıq qatı əmələ gəlir. EÇS-ni göstərən bu açıq qatın hündürlüyü millimetrlərlə ölçülür. Sağlam adamlarda normada EÇS-i 2-15 mm/saata bərabər olur. Hamilə qadınlarda, şiş və başqa bakterial mənşəli iltibah prosesləri müşahidə edilən xəstəliklərdə qanın plazmasının zülal tərkibinin dəyişilməsi, EÇS-nin yüksəlməsinə səbəb olur. Xüsusilə fibrinogenin və qlobulinin miqdarının artması EÇS-ni tezləşdirir. Qanın tərkibi – plazma və formalı elementləri sodium nitratla və ya heparinlə qarışdırılmış qanı sentrafuqadan keçirdikdən və ştativdə bir müddət saxladıqdan sonra o iki hissəyə 50-55%-ni təşkil edən plazmaya və 40-45%-ni təşkil edən qanın formalı elementlərinə ayrılır.

Çəkisi 70 kq olan adamın 5-6 litr qanı olur. Yeni doğulmuş uşaqlarda qan bədən çəkisinin 15%-ni, 1 yaşında 11%-ni, orta yaşlı sağlam adamlarda isə 6-7,5%-ni təşkil edir.

Başqa mayelərdən fərqli olaraq qanın özünəməxsus fiziki xassələri vardır:

Arterial qan oksigenlə zəngin (20%), al qırmızı rəngli, venoz qan isə tünd qırmızı rəngdə olub karbon oksidlə zəngin, oksigen isə arterial qana nisbətən az (12%) olur.

***Qanın rəngi.*** Qana qırmızılıq verən eritrositlərin tərkibində olan hemotokromogen pigmentdir.

***Qanın xüsusi çəkisi.*** Qanın xüsusi çəkisi 1,050-1,060 eritrositlərində – 1,090, plazmanın – 1,025-1,034-ə bərabər olur.

***Qanın depressiyası – donma dərəcəsi.*** İnsan qanı 0,56-0,58<sup>0</sup>-də donur.

Qanın qoxusu tərkibindəki yağı turşularının miqdardından asılıdır.

Qanın tərkibindəki duzlara görə dadı şordur.

## 9.2. Plazma

Heparin və ya Na-sitrat əlavə edilmiş qanı şüşə boruda olan sentrafuqadan keçirdikdən sonra, çökmüş qanın üzərində əmələ gələn duru hissə – qan zərdabıdır. Fibrini çıxarılmış qanın plazma hissəsinə qan zərdabı deyilir.

Plazmadan fərqli olaraq qan zərdabında qanın laxtalanmasında rolü olan bir sıra plazma amilləri (I-fibrinoqen, II-protrombin, V-proakselerin və VIII-antihemofilik amili) olmur.

Plazma açıq kəhrəba rəngli maye olub, tərkibində züləllər, karbohidratlar, yağlar, lipoproteinlər, elektrolitlər, hormonlar və digər kimyəvi birləşmələr olur. 70 kq çəkisi olan adamda plazma həcmi bədən çəkisinin 5%-ni, bədəndə olan suyun isə 7,5%-ni təşkil edir. Plazmanın 90-92%-ni su, suda həll olan maddələr, 10% (onun 9%-ni üzvi maddələr, 1%-ni qeyri-üzvi maddələr), bərk maddədən zülalın payına 2/3, kiçik molekul çəkili və elektrolitlərin payına isə 1/3 hissə düşür. Plazmanın kimyəvi tərkibi hüceyrəarası maye ilə oxşar olsa da, (cationlardan  $\text{Na}^+$ , anionlardan  $\text{Cl}-\text{HCO}_3$  üstünlük təşkil edir), plazmada zülalın qatılığı yüksək olur ( $70\text{g/l}$ ).

Plazmada əsasən qaraciyərdən daxil olan bir neçə yüz müxtəlif züləllər vardır. Plazma züləllərinin funksiyaları çox müxtəlifdir. Onlardan Albumin züləli ( $40\text{g/l}$ ,  $M_r \approx 60-65\text{kD}$ ) qanın onkotik ( $25\text{mm Hg st.}$  və ya  $3,3\text{ kPa}$ ) təzyiqini təyin edir. Qanın onkotik təzyiqi hüceyrəarası mayedən 5 dəfə çoxdur. Məhz buna görə hipoalbuminiya zamanı, böyrəklə əlaqədar olan «böyrək» şisi, acliqla əlaqədar olaraq «acliq» şisi inkişaf edir. Qanda qlobulinin miqdarı  $30\text{g/l}$ , o cümlədən  $\alpha_1 - \alpha_2$  və  $\beta$  və  $\gamma$  qlobulinlər olur. Bu züləllərin, yəni normal sağlam adamda albumin, qlobulin indeksi ( $A/Q$ )  $1,5/2,3$  olur. Qan

plazmasında bu zülallardan əmələ gəlmış fermentlərə misal amilazanı, lipazanı, fosfatazanı, proteazanı göstərmək olar.  $\gamma$ -qlobulin – yəni immunoqlobinlər ( $IgA$ ,  $D$ ,  $E$ ,  $G$ ,  $M$ ) viruslar, bakteriyalar və onların toksinlərinin zərərsizləşdirilməsinə qarşı tibbdə istifadə edilir. Albuminlər qaraciyərdə, qlobuminlər isə qaraciyərdən əlavə həm də limfa düyünləri, dalaq və sümük iliyində sintez olunur.

Funksional əhəmiyyətinə görə 3 əsas qrup zülallar ayırdılır:

1. Qanın laxtalanma sistemi zülalları; bura trombus formalaşması və parçalanması arasında müvazinəti təmin edən koaqulyantlar və əks antikoaqulyantlar aid edilir. Koaqulyantlar, məsələn, fibrinogen trombus əmələ gəlməsində iştirak edir. Antikoaqulyantlar isə laxtalanmanın qarşısını alır.
2. İmmun reaksiyalarda iştirak edən zülallar;
3. Nəqliyyat zülallarına – albuminlər (yağ turşuları); apolipopotemlər (xolesterin), transferin (dəmir), haptoglobin (Hb), tseruloplazmin (mis), transkoritin (kortizol), transkobalamin (vitamin  $B_{12}$ ) və başqları aiddir.

Qanın plazmasında azotlu və azotsuz üzvi birləşmələr olur.

Azotlu üzvi maddələrə zülalların toxumalarda mübadiləsi nəticəsində əmələ gələn aminturşuları, sidik turşusu, kreatin və s. misal göstərmək olar.

Azotsuz üzvi maddələrə qlükozanı misal göstərmək olar. Normal sağlam insanlarda qlükozanın miqdarı orta hesabla  $85-115 \text{ mg\%}$   $4,46-6,67 \text{ mmol/l}$  olur. Qanda yağların və digər lipoidlərin miqdarı məsələn, xolesterinin, lesitinin miqdarı yeyilən qidanın tərkibində olan yağların miqdardından asılı olaraq az və çox ola bilər.

Deməli, plazmada olan zülalların [albumin (4,5%), qlobumin (1,7-3,5%), fibrinogen (0,4%)] orqanizm üçün əhəmiyyəti böyükdür. Onlardan zülalların qanla toxuma arasında su mübadiləsinin tənzimində rolunu, turşu-qələvi müvazinətində iştirakını, qanın özlülüyünün sabit saxlanmasıda iştirakını, qanın laxtalanmasındaki və immunitetin yaranmasındaki rolunu göstərmək olar.

**Osmotik və onkotik təzyiq.** Qanın plazmasında olan osmotik fəal maddələr başqa sözlə, mineral duzlar, ionlar, kalloid maddələr, xüsusilə zülallar qanın mühüm xarakterini – osmotik və onkotik təzyiqi müəyyən edir. Məhlulun osmotik təzyiqi osmometr cihazı ilə ölçülür. Osmotik təzyiqi qanın plazmasının osmotik təzyiqinə bərabər olan, yəni tərkibindəki  $NaCl$ -un miqdarı, plazmanın tərkibində olan  $NaCl$ -un miqdarına bərabər olan məhlula izotonik, çox olana hipertonik, az olana hipotonik məhlul deyilir. Qan hüceyrələri izotonik məhlulda normal fəaliyyət göstərir. İstiqanlı heyvanlar üçün 0,9%-li  $NaCl$ , soyuqqanlı heyvanlar üçün isə 0,65%-li  $NaCl$  məhlulundan (izotonik məhluldan) istifadə edilir. Deməli, qanın osmotik təzyiqi tərkibində olan mineral maddələrin miqdardan asılıdır.

İfrazat orqanları sistemi osmotik təzyiqin nisbi sabit saxlanmasında əsas rol oynayır.

Onkotik təzyiq (kalloid osmotik təzyiq-KOT) – qan damar yatağında qanın plazmasının zülalların tərəfindən suyun saxlanması hesabına yaranır. Deməli, osmotik təzyiq duzlar, onkotik təzyiq isə qanda olan kalloidlər-zülallar vasitəsilə yaranır. Normada onkotik 15-20 mm Hg sütununa bərabər olur. O, az olduqda qanın maye hissəsi toxumalardan sürətlə keçir, çox olduqda əksinə ləngiyir. Qanda zülalların miqdarının 10 dəfə çox olmasına baxmayaraq, onkotik təzyiq, osmotik təzyiqin 1/200 hissəsini təşkil edir. Beləliklə, plazmada zülalların miqdarı 70 q/l olduqda plazmanın kalloid-osmotik təzyiqi – 25 mm.Hg.st (3,3 kPa) təşkil etdiyi halda, hüceyrəarası mayenin kalloid osmotik təzyiqi əhəmiyyətli dərəcədə aşağı – 5 mmHg.st. və ya 07 kPa olur.

Hüceyrəarası mayenin hidrostatik təzyiqi ilə (7 mm Hg.st.), kapillyarlarda olan qanın hidrostatik təzyiq fərqinə – effektiv hidrostatik təzyiq deyilir. Normada effektiv hidrostatik təzyiq kapillyarların arterial hissəsində 36-38 mm Hg.st., venoz hissəsində isə 14-16 mm Hg.st. təşkil edir.


Qanın fəal reaksiyası hidrogen ( $H^+$ ) və hidroksil ( $OH^-$ ) ionlarının qatılığından asılı olub PH ilə göstərilir. Qanda hid-

rogen ionları çoxaldıqda onun reaksiyası turş, hidroksil ionları artdıqda qələvi olur. Bu ionlar arasında bərabər müvazinət yarandıqda, qanda neytral reaksiya əmələ gəlir.

Qanın PH 7-dən çox olarsa reaksiya qələvi, azaldıqda turş hesab edilir. Normada arterial qanın PH nisbətən normadan çox olduğu üçün (PH, 7-4) reaksiyası zəif qələvidir. Qan zəif qələvi reaksiyalı olub, PH<sub>-1</sub> 7,4-dür. Venoz qanda karbon qazı nisbətən çox olduğundan PH 7,34-ə bərabərdir.

Qanın reaksiyasının sabitliyi onun tərkibindəki bufer sistemlərinin hemoqlobin, karbonat, fosfat və zülal bufer sistemlərinin, ağciyər, böyrək, tər vəzilərinin fizioloji fəaliyyətin dən asılıdır.

Qanın buferlik həcminin 75%-i hemoqlobin bufer sisteminin üzərinə düşür. Hemoqlobinin bufer xassəyə malik olmasının mühüm cəhəti ondan ibarətdir ki, öz kalium ionunu karbonat turşusuna  $H_2CO_3$  verib,  $H^+$  ionları ilə birləşərək tez parçalanan turşuya çevrilir.



Bufer sistemləri toxumalarda da olur. Buna görə də toxumaarası mayenin aktiv reaksiyası nisbi olaraq sabit saxlanılır.

İstiqanlı heyvanlar üzərində aparılan təcrübələr və klinik müşahidələr göstərir ki, qanın reaksiyasının həyat üçün təhlükeli olmayan ölçüsü 7,0-7,8 arasındadır. PH bu ölçüdən kənara çıxarsa, orqanizmdə kəskin dəyişikliklər, hətta ölüm baş verə bilər.


Qanda PH 7,0-8,0-dən artıq və az olması yolu xucu xəstəliklər zamanı müşahidə olunur.

Qanın reaksiyasının turşuluğa doğru dəyişməsinə asid doz ( $CO_2$ - artır), qələviliyə doğru dəyişməsinə isə alkaloz ( $CO_2$ - azalır) deyilir.

### 9.3. Qanın hüceyrəvi elementləri

Qanın hüceyrəvi elementlərinə (keçmiş adı formalı elementlər) eritrositlər, leykositlər və trombositlər və ya qan lövhəcikləri aid edilir (şəkil 1).

Qan hüceyrələrini mikroskopun əşya kürsüsünə bərkidilmiş Romanovski üsulu ilə rənglənmış yaxmada və ya preparatda öyrənirlər. Yaşlı adamların mühiti qanında qırmızı qan hüceyrələrinin miqdarı kişilərdə  $5,7 \times 10^{12}/l$ , qadınlarda  $3,9-5 \times 10^{12}/l$ , leykositlərin miqdarı –  $3,8-9,8 \times 10^9/l$  (limfositlər –  $1-2-3,3 \times 10^9/l$ , monotsitlər –  $0,2-0,7 \times 10^9/l$ , danəli leykositlər –  $1,8-6,6 \times 10^9/l$ ), trombositlər –  $190-405 \times 10^9/l$  olur.



**Şəkil 1. Qan hüceyrələri.** Qan hüceyrələrinə eritrositlər, leykositlər və trombositlər aid edilir. Eritrositlər və ya qırmızı qan cisimcikləri iki tərəfdən basıq, dairə formalı nüvəsiz hüceyrələrdir. Leykositlər və ya ağ qan cisimcikləri müxtəlif tip qranulaya malik küra formalı nüvəli hüceyrələrdir. Trombositlər və ya qan lövhəcikləri sümük iliyində yerləşən qırmızı hüceyrələr-meqakarostlərin sitoplazmada hissələridir. A – eritrositlər. B – neytrofil. V – eozinofil. Q – bazofil. D – limfositlər (kiçik və böyük). E – monosit. J – trombositlər.

Periferik qanda qanyaradıcı üzvlərdə yaranan qan hüceyrələri dövran edir. Bura qırmızı sümük iliyi və limfoid sisteminin orqanları (timus, dalaq, limfa düyünləri və limfoid folikullar) aiddir. Qırmızı sümük iliyində eritroblast hüceyrələrində eritroid hüceyrələr formalaşır, qana eritrositlər və retikulositlər daxil olur, milloid hüceyrələr – dənəli leykositlər əmələ

gəlir, qana çöp və seqment nüvəli neytrofil leykositlər, yetişmiş bazofillər və eozinofil leykositlər daxil olur. Limforid sistemin orqanlarında T və B-limfositlər yaranır və qana daxil olurlar.

#### **9.4. Homopoez, eritropoez, eritrositlər. Hemoliz**

***Homopoez.*** İlk dəfə P.F.Lanq qan sistemi məshhumunu irəli sürmüşdür. Bu sistemə sümük iliyi, qaraciyər, dalaq, limfa düyünləri aid edilir.

Qanyaranma – əsas qanyaradıcı hüceyrələrdə müəyyən homopez hüceyrələrin sələflərinin yaranması, onların proliferasiya və diferentsirovka, həmçinin spesifik mikroəhatə hemopoez amillərinin təsiri altında qanın hüceyrəvi elementlərinin yetişməsidir. Prenatel dövrdə homopez bir sıra inkişaf etməkdə olan orqanlarda baş verir.

Anadan olandan sonra qanın yaranması uşaqlarda, yeniyetmələrdə və yaşılı adamlarda yastı sümüklərin qırmızı sümük iliyində (kəllə, qabırğa, döş sümüyü, fəqərələr, çanaq sümükləri) və borulu sümüklərin epifizlərində həyata keçirilir. Limfositlər üçün isə qanyaradıcı dalaq, timus, limfa düyünləri, müxtəlif orqanların tərkibində olan limfoid follikullar hesab edilir.

Periferik qanın yetkin hüceyrələri qırmızı sümük iliyində yetişən sələflərindən inkişaf edir.


***Eritropoez.*** Eritrositlərin əmələ gəlməsində eritropoezdə xarici amil kimi vitamin B<sub>12</sub> (sianokobalamin) iştirak edir. Vitamin B<sub>12</sub> və fol turşusu orqanizmə qida maddələri ilə daxil olur. Vitamin B<sub>12</sub>-nin sorulması üçün mədə vəziləri mikroprotein adlı maddə ifraz edir. Mikroprotein qanyaradıcı orqanların daxili faktoru ya Kestli faktoru adlandırılmışdır. Daxili faktor əmələ gəlmədikdə vitamin B<sub>12</sub>-nin qanyaradıcı üzvlərə təsiri dayanır və sümük iliyində eritrositlərin inkişafı ləngiyir.

Fol turşusu orqanizmə ya qida maddələrinin tərkibində daxil olur və ya bağırsaq mikroflorası tərəfindən sintez olunur. Odur ki, qana fol turşusu və vitamin B<sub>12</sub> daxil olmadıqda

qanyaradıcı orqanların fəaliyyəti pozulur.

Hər hansı səbəbdən oksigen aclığı zamanı qanda eritrositlər çoxalır. Lakin sümük iliyinin yerli oksigen aclığı eritropoezi sürətləndirə bilmir. Oksigen aclığı zamanı (anemiya, nəfəs alınan havanın tərkibində oksigen az olduqda, yüksək yerlərdə yaşlıqdır, tənəffüs üzvlərinin xəstəliyi) böyrəklərdə qanyaradıcı maddə – eritropoetinlər əmələ gəlir. Heyvanın böyrəklərini çıxartdıqda qanda eritropoetinlər olmur. Eritroid sıranın başlangıcı – eritrositlərin unipotent sələflərindən (CFU-E) formalasən, eritropoezin əsas hüceyrəsi və ya atəşə-bənzər vahidi (BFU-E) hesab edilir. Sonuncu proeritrob-lasta başlangıç verir və ya (CFU-E) onun əmələ gəlməsinə səbəb olur. Sonrakı diferensirovka Hb miqdarnın artmasına və nüvənin itməsinə səbəb olur. Proeritroblastdan poliferatsiya və diferensirovka yolu ilə ardıcıl olaraq ertroblastlar inkişaf edir: bazofil → polixromotofil → oksifil (normablast) → və sonra bölünməyən formalar – retiklosit və eritrosit inkişaf edir. BFU-E-dən normaoblasta qədər – 12 hüceyrə nəсли, CFU-E-dən gecikmiş normoblasta qədər isə 6 və ya nisbətən az hüceyrə bölünməsi baş verir. Eritropoezin müddəti (əsas hüceyrə BFU-E-dən eritrositə qədər) 2 həftədir. Eritropoezin intensivliyinə eritropoetin nəzarət edir. Eritropoetin böyrəklərdə sintez olunur. Eritropoetinin əmələ gəlməsi üçün əsas stimul – qanda oksigenin miqdarnının azalması hesab olunur (şəkil 2).

Böyrəklərdə sintez olan eritropoetin qandan çıxır və eritrositlərin (CFU-E) unipotent sələfi və eritroid sıranın sonrakı sümük iliyinə daxil olur. Nəticədə eritrositlərin qanda miqdarı artır. Uyğun olaraq böyrəklərə daxil olan oksigenin də miqdarı artır və eritropoetinin əmələ gəlməsini ləngidir.



**Şəkil 2.** Eritropoezin tənzimi. Eritropez BFU-E vahidinin atəşəbənzər poliferatsiyasını interleykin – 3-ü stimulyasiya edir. Eritrositlərin unipotent sələfi olan CFU-E eritropoetinə həssas olur. Eritrositlərin əmələ gəlməsi üçün həlledici amil böyrəklərdə, həmçinin dölün qaraciyərində eritropoetinin sintezini işə salan hipoksiyadır.

Eritrositlər rüşeym dövründə sümük iliyindən qana daxıl olanda 1-2 saat müddətində nüvəyə malik olur. Eritrositlər ana bətnində qaraciyərdə əmələ gəlir. Döl anadan olandan sonra isə bünərlər yalnız sümük iliyində yaranır. İlk eritrositlər mie-loid toxumadan əmələ gəlir. Hemoqlobin və eritrosit sintezində tərkibində ferritin və siderofilin zülalları olan dəmir və ribasom iştirak edir. Eritroblastlar sümük iliyindən qana düşərək bazofil maddə ilə zənginləşib retikilosit adlanır, sonra onlar 24-48 saat müddətində öz nüvələrini də itirərək, normablastlara, yəni normal eritrositlərə çevrilirlər. Eritrositlərin 120-130-dan sonra ömrünü başa vurub sonra onlar əsasən qaraciyərdə və dalaqda parçalanırlar. Odur ki, bu orqanlara eritrositlərin «qəbiristanlığı» deyilir. Ömrünü başa vurub parçalanmış eritrositlərdən əvvəlcə öd piqmenti bilirubin əmələ gəlir. Ondan isə öd kisəsi və onikibarmaq bağırsaqda biliverdin və urobilin əmələ gəlir. Biliverdin ödə rəng verir. Uroblinin bir hissəsi sidiyə rəng verir, qalan digər hissəsi sümük iliyinə təsir edir və qanın yaranmasına səbəb olur. Uroblinin həm də ster-kobilin adlı piqmentə çevrilərək nəcisinə rəng verir.

**Eritrositlər.** (bax: şəkil 1 A) – diametrləri 7-8 mkm

(normasitlər), qalınlığı 2,2 mkm, həcmi isə 90 mkm olan, nüvəsiz hüceyrələrdir. Hesablamalara görə bir dəqiqə müddətində 160 milyona qədər qırmızı qan cisimcikləri əmələ gəlir. Qırmızı sümük iliyindən qana daha çox nüvəli eritrositlər-retikulositlər daxil olur. Onlarda formalasmış eritrositlərdən fərqli olaraq, ribosomlar, mitokondiri və Holçi kompleksi olur. Qana daxil olan retkulositlərin miqdarı bütün dövran edən qanda olan qırmızı qan cisimciklərinin 1%-i qədər olur.

Eritrositləri saymaq üçün Koryayevin hesablama kamerasından və ya avtomatik elektron hesablama cihazlarından istifadə edilir. Adətən 1 mkl qanda olan qırmızı qan cisimciklərini sayırlar. Eritrositlərin miqdarı qadınlarda –  $3,9-4x10^{12}/l$  və ya  $4,0-4,5$  milyon, kişilərdə –  $4,0-5,2x10^{12}/l$  və ya  $4,5-5,1$  milyon olur. Qanda eritrositlərin sayının azalmasına polisistemiya (yunanca poly-sosytos – hüceyrə, naima – qan) çoxalması eritropeniya deyilir. Eritrositlərin ümumi səthi bədən səthindən 1500 dəfə çox,  $3000 \text{ m}^2$  qədərdir.

**Hemoliz.** Qanın bir çox xəstəliklərində (məsələn, sarılıqda, leykozda) eritrositlərin ölçü və formaları onların osmotik rezistenliyi dəyişir, bu isə qırmızı qan cisimciklərinin hemolizi nə – dağılmışına səbəb olur. Buna səbəb hüceyrətrafi mühitdə mayenin osmotik təzyiqinin dəyişilməsi onlarda su mübadiləsinin pozulmasına səbəb olur. Məsələn, içərisində 3%-li NaCl olan hipertonik məhlula qan töksək, eritrositlər suyu itirməklə büzüşür, yəni plazmolizə uğrayır, əksinə, 0,3%-li hipotonik məhlula qanı əlavə etsək, onda su tədricən eritrosit hüceyrələrinə daxil olaraq tədricən onları şışirdir və dağıdır, yəni bu zaman hemoqlobin eritrositlərdən çıxaraq plazmaya qarışır və plazma şəffaf qırmızı rəng alır – hemoliz baş verir. Belə qana lək qan deyilir. Bu proses osmotik hemoliz adlanır.

Beləliklə, əmələ gəlmə səbəbindən asılı olaraq hemolizin bir neçə növü müəyyən edilir:

Mexaniki hemoliz – ampulada qanı bərk çalxaladıqda;

Termiki hemoliz – temperaturun təsiri nəticəsində;

Kimyəvi hemoliz – eritrosit qlafında zülal lipid qışasının (saponin, benzol, efir, xlorform, öd turşuları, spirt və s.)

təsirindən həll olması nəticəsində əmələ gəlir.

Biooji hemoliz – heyvan və ya bitki mənşəli hemolizlər, ari, qurd, ilan zəhərləri, bakteriya toksinlərinin qan hemolizlərinin təsiri nəticəsində baş verir (qan qrupları müvafiq gəlmədikdə).

Normada insan qanının minimum osmotik davamlığı 0,48%, maksimum 0,32% təşkil edir.

*Qırmızı qan cisimciklərinin yaş xüsusiyyətləri.* Anadan olandan sonra həyatın birinci saatlarında qanda qırmızı qan cisimciklərinin sayı çox –  $6,0\text{-}7,0 \times 10^{12}/\text{l}$  olur. Yeni anadan olmuş uşaqlarda eritrositlərin diametri iri, retikulositlərin miqdarı isə çox olur. Postnatal inkişafın ilk günü müddətində qırmızı qan cisimciklərinin sayı azalır, 10-14 gündən isə sayı yaşlılardakı səviyyəyə çatır, azalması isə davam edir. 3-6 yaşlarda minimal göstərici müşahidə edilir (fizioloji anemiya). Bu, eritrositin miqdarının qaraciyerdə sintezinin azalması və böyrəklərdə isə hazırlanması ilə əladəqar olur. Həyatın 3-4-cü ilində qırmızı qan cisimciklərinin sayı, yaşlılardakı normal səviyyədən aşağı olur, başqa sözlə  $4,5 \times 10^{12}/\text{l}$  az olur. Cinsi yetişkənlik dövründə qırmızı qan cisimciklərinin sayı sağlam normal adamlardakı səviyyəyə çatır.

Eritrositlərin hüceyrə membranı çox plastikdir. Bu hüceyrəyə deformasiya olmaqla və kapillyarların 3-4 mkm olan dar diametrlərini asan keçməyə səbəb olur.

## 9.5. Hemoqlobin

Eritrositlərin qana qırmızı rəng verən bərk hissəsinin 90%-ni hemoqlobin adlanan maddə təşkil edir.

Hemoqlobin sadə qlobin zülalından və dörd molekul hemdən ibarətdir. Hem isə protoporfirinlə 1 atom ikivalentli dəmirin ( $\text{Fe}^{++}$ ) birləşməsindən əmələ gəlmiş mürəkkəb üzvi maddədir. Hemoqlobinin molekul çəkisi 68000-dir.

Hem molekulunun tərkibindəki dəmir atomu oksigeni asanlıqla özünə birləşdirir və ya verir. Bu zaman dəmir valentliyini dəyişmir.

Hemin molekulundakı karboksil qruplarından biri bir molekul qlobinlə birləşib hemoqlobinə çevirilir.

Praktik olaraq eritrositin bütün həcmini tənəffüs zülalı – hemoqlobin (Hb) tutur.

İhb-nin əsas funksiyası O<sub>2</sub>-ni daşımasıdır. Orqanizmin inkişafının müxtəlif vaxtlarında əmələ gələn və qlobin sırasının quruluşu və oksigenlə yaxınlığına görə fərqlənən bir neçə tip hemoqlobin mövcuddur.

Embrional Hb ( $\zeta$ -və  $\epsilon$ -sıra) 19 günlük embrionda əmələ gəlir, eritrosit hüceyrələrdə hamiləliyin ilk 3-6 aylarında fəaliyyət göstərir. Fetal Hb (HbF- $\alpha 2\gamma 2$ ) hamiləliyin 8-36 həftəsində meydana çıxır və döldün hemoqlobulinin 90-95%-ni təşkil edir. Sağlam yaşılı adamlarda HBA formalaşır.

**Oksihemoqlobin.** Ağciyərlərdə oksigenin parsial təzyiqinin yüksəlməsi şəraitində (PO<sub>2</sub>), Hb-in O<sub>2</sub> ilə birləşir və oksihemoqlobin (HbO<sub>2</sub>) əmələ gətirir, oksihemoqlobin oksigeni toxumalar gətirir. Burda O<sub>2</sub> asanlıqla azad olur, oksihemoqlobin oksigensizləşmiş Hb halına keçir (HbH) (şəkil 3).

Oksigenin assosiasiya (HbO<sub>2</sub>) və dissosiasiya (HbH) üçün dəmir atomu hema bərpa vəziyyətində olmalıdır (Fe<sup>2+</sup>). Hema üçvalentli dəmir ilə birləşdikdə (Fe<sup>3+</sup>) oksigeni çox pis daşıyan metahemoqlobin əmələ gəlir.

Metahemoqlobin (MetHb)-Hb, dəmir saxlayan hema üçvalentli formada (Fe<sup>3+</sup>) oksigeni daşımir; onunla möhkəm birləşir və nəticədə axırıncının dissosiasiyyası çətinləşir. Bu metahemoqlobinə və qaz mübadiləsinin qaçılmasız çətinləşməsinə səbəb olur. MetHb əmələ gəlməsi anadangəlmə və qazanılma ola bilər. Eritrositlərə qüvvəli oksidləşdiricilərin təsiri buna səbəb olur. Bunlara nitratlar və qeyri-üzvi nitridlər, sulfanilamidlər və yerli anestetiklər (məsələn, lidokain) aiddir.

Karboksihemoqlobin – oksigenin çox pis daşıyıcısıdır. Hemoqlobin O<sub>2</sub>-nə nisbətən 200 dəfə asan monooksid karbonla – karbon oksidlə – CO (dəmqazı) ilə birləşir və karbooksihemoqlobin dəmqazını əmələ gətirir. Dəm qazı ilə zəhərlənmələr zamanı təcili təmiz havaya çıxarmaq lazımdır.

Qlükozalaşdırılmış hemoqlobin (HbA<sub>1c</sub>)-(HbA<sub>1</sub>), ona

modifisirə olunmuş kovalent qlükoza birləşmişdir (normada 5,8-6,2%). Şəkərli diabet xəstəliyinin ən mühüm göstəricilərindən birincisi HbA<sub>1c</sub> miqdarının 2-3 dəfə artmasıdır. Bu hemoqlobinin oksigenlə yaxınlığı, adı hemoqlobinə nisbətən zəif olur. Skelet və ürək əzələsində olan xüsusi hemoqlobin mioqlo-bin adlanır. Bunun prostetik qrupu hemoqlobin molekuluna bənzəyir.

İnsanda mioqlobin ümumi oksigenin 14%-ə qədərini birləşdirə bilir. Bu isə işləyən əzələnin oksigenlə təmin olunmasında böyük rol oynayır.

Orta yaşı sağlam adamların qanında hemoqlobinin orta səviyyəsi kişilərdə 14,5q% (145q/l), 13,0-16q% (130-160 q/l), qadınlarda isə 13q% (130 q/l), 12,0-14,0q% (120-140q/l) arasında tərəddüd edir. Yəni 100 ml qanda hemoqlobinin mütləq miqdarı 16,67q%, yəni 160,7q/l-ə bərabər olur. Hemoqlobinin qanda ümumi miqdarı təxminən 700 qramdır.


Qanda hemoqlobini bir çox üsullarla təyin etmək olar. Oksihemoqlobinlə zəngin olan qana bir qədər qırmızı qan duzu əlavə edib, oksihemoqlobini methemoqlobinə çevirirlər. Bu zaman azad olunmuş oksigenin miqdarı Van Slayk və ya Bar-kroft cihazı ilə müəyyən edilir. Sonra 0° temperatur və 760 mm təzyiqdə 1q hemoqlobinin 1,34 ml oksigeni özünə birləşdirə biləcəyini nəzərə alıb, hemoqlobinin orta miqdarnı hesablayırlar. Buna hemoqlobinin oksigen tutumu da deyirlər. Normada 19 ml-ə bərabər olur.

Hemoqlobinin miqdarını təyin etmək üçün ən sadə üsul kalorimetrik üsuldur. Bunun üçün Sali hemometrindən istifadə olunur.


Klinikada eritrositlərin hemoqlobinlə doyma dərəcəsini rəng göstəricisinə görə təyin edirlər. Normada rəng göstəricisi 0,8-1-ə bərabər olur. Belə göstəriciyə malik eritrositlər normoxrom adlanır. Rəng göstəricisi 1-dən çox olan eritrositlərə hi-perxrom, 0,8-dən az olana hipoxrom deyilir.

## 9.6. Oksigenin daşınması

Qan hər gün ağciyərlərdən toxumalara 600L O<sub>2</sub> aparır. O<sub>2</sub>-in az bir hissəsi qanla fiziki həll olmuş halda olur. Oksigenin qanda miqdəri oksigenin parsial təzyiqindən (PO<sub>2</sub>) asılılığı şəkil 3, 4 verilmişdir.



Şəkil 3. O<sub>2</sub> və CO<sub>2</sub> qanla daşınması. A. CO<sub>2</sub> və H<sup>+</sup> toxumalarda hemoglobin kompleksində O<sub>2</sub>-nin azad olmasına təsiri (Bor effekti). B. Ağciyərlərdə dezoksihemoglobininin oksigenizasiyası və CO<sub>2</sub> əmələ gəlməsi və xaric olması.



Şəkil 4. Qanla CO<sub>2</sub> daşınma mexanizmi.

*Qanda qazın fiziki həllolması.* Henri qanununa görə qanda həll olmuş  $O_2$ -in və ya hər hansı bir qazın miqdarı, hər hansı digər bir qazın miqdarı və oksigenin parzial təzyiqi ( $PO_2$ ) və müəyyən qazın həllolma əmsali ilə mütənasibdir. Oksigenin qanda fiziki həllolması,  $CO_2$ -nin həll olmasına nisbətən 20 dəfə azdır, həm də bu həllolma hər iki qaz üçün çox cüzdür.


Qanın oksigen tutumu –  $Hbo_2$  ilə mümkün olan maksimal birləşməsi – nəzəri olaraq 1qr Hb-nə 0,062 mml  $O_2$  (1,39 ml  $O_2$ ), (real miqdardı isə bir qədər az – 1qr Hb 1,34 ml  $O_2$ ) təşkil edir. Normal sağlam adamlarda kişilər üçün -9,4 mmol/l (210 ml  $O_2/l$ ), qadınlar üçün isə - 8,7 mmol/l (195 ml  $O_2/l$ ).

*PH,  $PCO_2$  və Bor effekti.* PH təsiri ilə əhəmiyyətlidir. Hidrogen göstəricilərinin azalması (turşu tərəfə meyl – asidoz zonası) hemoglobinin dissosiasiya əyrisini sağa doğru sürüşdürür, bu  $O_2$  dissosiasiyasına səbəb olur, PH artması isə (qəlevi tərəfə hərəkət – alkaloz zonası) Hb dissosiasiyasının əyrisini sola hərəkət etdirir (bu  $O_2$  affinetetini artırır) (şəkil 5).

Oksihemoglobinin dissosiasiya əyrisinə  $PCO_2$ -nin təsiri hidrogen göstəricisinin əhəmiyyəti dərəcədə dəyişməsi hesabına həyata keçirilir:  $CO_2$ -nin toxumalardan qana daxil olması zamanı PH azalması baş verir, bu isə  $O_2$  dissosiasiyasına və onun qandan toxumalara diffuziyasına səbəb olur. Əksinə, ağıciyərdə  $CO_2$  qandan alviollara keçir, bu isə PH-in artmasına, başqa sözlə  $O_2$ -nin Hb birləşməsinə səbəb olur. Bu  $CO_2$  və  $H^+$ -nin  $O_2$ -nin Hb-nə affineteti Kristian Borun effekti kimi məlumdur (dahi fizik Nilis Borun atası). Beləliklə, Borun effekti  $CO_2$  miqdarının artması zamanı PH əhəmiyyəti səviyyədə dəyişməsinə əsaslanır vəancaq, hissəvi –  $CO_2$ -nin Hb-lə birləşməsinə əsaslanır. Bor effektinin fizioloji nəticəsi –  $O_2$  qandan toxumaya diffuziyasının asanlaşması və molekulyar oksigenin ağıciyərin arterial qanı ilə birləşməsinin asanlaşmasıdır.

*Temperatur.* Temperaturun Hb affinetetin  $O_2$  təsirinin əhəmiyyəti homoyoterm heyvanlar üçün nəzəri olaraq yoxdur, lakin bir sıra hallarda mühüm ola bilər. Belə ki, intensiv əzələ işi zamanı bədənin temperaturu yüksəlir, bu isə dissosiasiya əyrisinin sağa hərəkətinə səbəb olur ( $O_2$ -nin toxumaya daxil

olması artır). Temperaturun azalması zamanı (xüsusilə barmaqlar, dodaq, qulaq seyvanı) dissosiasiya əyrisi sola, başqa sözlə O<sub>2</sub> affinenti artır; belə ki, O<sub>2</sub>-nin toxumalara daxil olması baş vermir.



Şəkil 5. Qanda oksihemoglobin dissosiasiyasının PO<sub>2</sub>-dən asılılığı.



Şəkildə əyrinin sağa sürüşməsi hemoqlobini O<sub>2</sub>-lə az doymasını və ya sol sürüşməsi isə oksigenlə çox doymasını göstərir. Əyridə dairəcik vəziyyəti hemoqlobinin oksigenlə yarımdoymasına uyğun gəlir ( $S_{0.5}$ ).

Qlükolizin aralıq məhsulu olan 2,3-Bifosfoqliserat (BFQ) – eritrositlərdə qatılığı Hb-nin molekulyar qatılığı qədər olur. BFQ-Hb-lə birləşir. Bu isə Hb-in dissosiasiya əyrisini sağa sürüşdürür. Belə ki, qlükolizin güclənməsi zamanı (anaerob oksigenləşmə) eritrositlərdə BFQ-nin qatılığı artır, bu isə orqanizmin hipoksiyaya uyğunlaşma mexanizmi hesab olunur. Hansı ki, ağciyər, anemiya xəstəliyində yüksəkliklərə qalxan zaman müşahidə edilir.

Belə ki, dəniz səviyyəsindən 4 km yüksəkliyə uyğun-

laşma dövründə BFQ-nin qatılığı iki gündən sonra iki dəfə artır. Aydındır ki, bu Hb-nin oksigenlə əlaqəsini azaldır və kapillyarlardan toxumalara daxil olan molekulyar oksigenin ( $O_2$ ) miqdarını artırır (şəkil 5).

**$CO_2$ -nin nəqliyyatı (daşınması).**  $CO_2$ -da  $O_2$ -en kimi, qanla fiziki həll olmuş və kimyəvi birləşmiş halda daşınır.  $CO_2$ -nin kimyəvi birləşməsi zamanı  $H^+$  ionları əmələ gəlir:



Hər iki reaksiyadan görünür ki,  $CO_2$ -nin kimyəvi birləşməsi  $H^+$  ionlarının əmələ gəlməsi ilə gedir. Beləliklə,  $CO_2$ -nin kimyəvi birləşmə üçün  $H^+$  ionlarının neytrallaşdırılması lazımdır. Bu vəzifəni hemoglobin buffer sistemi yerinə yetirir (şəkil 24-9, şəkil 24-10). Büyük qan dövranının kapillyarlarında  $HbO_2$  oksigenini verir, qana isə  $CO_2$  daxil olur. Eritrositlərdə karboanhidrazanın təsiri ilə karbon qazı ( $CO_2$ ) su ilə ( $H_2O$ ) qarşılıqlı təsirdə olub,  $HCO_3^-$  və  $H^+$  dissosiasiya edən karbonat turşusunu ( $H_2CO_3$ ) əmələ gətirir.

$H^+$  ionları Hb birləşir (bərpaedici Hb-HHb),  $HCO_3^-$  isə eritrositlərdən qanın plazmasına daxil olur; əvəzində eritrositlərə ekvivalent miqdarda  $Cl^-$  ionları daxil olur. Eyni vaxtda  $CO_2$  bir hissəsi Hb birləşib karbohemoglobinini əmələ gətirir.

Ağciyərlərin kapillyarlarında, başqa sözlə,  $PCO_2$  aşağı  $PO_2$ -nin isə yuxarı parsial təzyiqində Hb  $O_2$ -lə birləşib və oksihemoglobinini ( $HbO_2$ ) əmələ gətirir. Eyni vaxtda karboamin əlaqələrinin parçalanması nəticəsində  $CO_2$  xaric olur. Bununla bərabər  $HCO_3^-$  qanın plazmasından  $Cl^-$  ionlarının əvəzinə eritrositlərə daxil olur və Hb-dən onun oksigenasiyası anında ayrılan  $H^+$  qarşılıqlı təsirdə olur. Əmələ gələn karbonat turşusu isə  $H_2CO_3$  karboanhidraza fermentinin təsiri ilə  $CO_2$  və  $H_2O$  parçalanır.  $CO_2$ -karbon qazı alviollara diffuziya edir və orqanizmdən xaric olur.

Bor effekti kimi, Xolden effekti də mühüm fizioloji əhəmiyyətə malikdir. Belə ki, böyük qan dövranının kapillyarlarından  $O_2$ -nin diffuziyası hesabına, qanın  $CO_2$  udma qabi-

liyyəti yüksəlir, nəticədə  $\text{CO}_2$  qana daxil olur. Əksinə, ağciyərlərin kapillyarlarında qanın oksigenizasiyası hesabına onun  $\text{CO}_2$  udma qabiliyyəti azalır və nəticədə  $\text{CO}_2$  alvollara «atılır».

## 9.7. Hemoqlobinin metabolizmi

Qandan eritrositlərin xaric edilməsi 3 cür olur: 1) Faqasitoz yolu ilə 2) Hemoliz nəticəsində və 3) Tromb əmələgəlmə yolu ilə.

**Hemoqlobinin parçalanması.** Eritrositlərin parçalanması zamanı Hb hem və qlobulinə ayrılır. Qlobin, başqa zülallar kimi aminturşularına qədər parçalanır, hemin parçalanması isə dəmir ionları, karbon-oksid ( $\text{CO}$ ) və protonorfirin (verdoqlobin, hansı ki ondan bilirubini bərpa edən bilverdin) əmələ gəlir. Bilirubin albumin kompleksi ilə qaraciyərə daşınır, orda isə onun urobilipogenə çevrilməsi baş verir. Hemin bilirubinə çevrilməsini hematomaddə izləmək olar (hemin tünd qırmızı rəngi yaşıl rəngə, sonra sarı rəngə çevrilir).

**Dəmirin metabolizmi.** Dəmir orqanizmin bütün sistemlərinin funksiyasında iştirak edir. Dəmirə gündəlik tələbat kişilərdə 10 mq, qadınlarda isə 18 mq təşkil edir (hamiləlik və laktasiya dövründə isə 38 mq təşkil edir). Orqanizmdə dəmirin ümumi miqdarı 3,5 qr (qadınlarda 3 qr) olur. Dəmir eritropoetz üçün mütləq lazımdır. Hüceyrədaxili, hüceyrəxarici və ehtiyat dəmir ayırd edilir.

Dəmirin əsas hissəsi hemanın tərkibində olur (Hb, miqlobin, sitoxrom). Dəmirin bir hissəsi ferritin (qaraciyərdə, sümük iliyinin makrofaklarında və dalaqda) və siderofilin (qaraciyərin Fonkupffer hüceyrələrində və sümük iliyinin makrofaq hüceyrələrində) tərkibində olur. Müəyyən qədəri isə transferin tərkibində olur. Hemin sintez üçün lazım olan dəmir əsasən eritrositlərin parçalanması zamanı xaric olan dəmirdən alınır. Dəmirin mənbəyi – qida ilə daxil olan və eritrositlərin

parçalanması zamanı xaric olan dəmirdir.

Qida ilə daxil olan dəmir onikibarmaq bağırsaqda və acıbağırsağın yuxarı şöbəsindən ikivalentli ( $Fe^{2+}$ ) dəmir qana sorulur. Mədə-bağırsaq traktından qana sorulması, onun plazmadakı qatılığından asılı olaraq nəzarətdə olur. Sorulmanın askorbin, piroüzüm, kəhrəba, sorbit, alkoqol sürətləndirir, oksalat, kalsi preparatı, şor, süd və s. isə sorulmanın ləngidir. Orta hesabla gün ərzində 10 mqr dəmir nazik bağırsaqların selikli qişasının epitel hüceyrələrinə sorulur və orada toplanır. Buradan transferin dəmiri sümük iliyinə (eritropoez üçün cəmi 5% sorulmuş  $Fe^{2+}$ ), qaraciyərə, dalağa, əzələ və digər orqanlara daşıyır (ehtiyat üçün). Məhv olmuş eritrositlərin dəmiri transferinin köməyiylə qırmızı sümük iliyinin eritroblast hüceyrələrinə daxil olur (90%-ə qədər), bu dəmirin bir hissəsi isə (10%) ferritin və hemosiderin zülalın tərkibində ehtiyat həlinda olur.


Dəmirin fizioloji itirilməsi nəcis vasitəsilə baş verir. Dəmirin nəzərə çarpmayan hissəsi isə tər və epidermis Vasisəsilə olur. Ümumi bədəndən xaric olan dəmir gün ərzində – 1mqr/gün təşkil edir. Menstruasiya qanı və döş südü ilə itirilən dəmir də fizioloji hesab edilir.

Əger dəmirin gündəlik itkisi 2mqr/gün çox olarsa, dəmir çatışmazlığı başlayır. Bu zaman ən çox yayılmış xəstəlik anemiya – qan və ya dəmir azlığı, başqa sözlə orqanizmdə dəmir ehtiyatlarının azalması nəticəsi olan anemiya inkişaf edir.

#### *Qranulositopoez-dənəli leykositlər* (şəkil 6).

Qranulositlər sümük iliyində əmələ gəlir. Neyrofillər və bazofillər polipotent hüceyrələrdən – neytrofillərin və basofilərin (CFU-G) sələflərindən, eozinofillər isə – eozinofillərin (CFU-EO) sələfi unipotent hüceyrələrdən əmələ gəlir. CFU-G və CFU-EO – qranlositlər və monositlərin (CFU-GM) sələfi olan – polipeptid hüceyrələrin nəslidir.

Qranlositlərin inkişafı zamanı aşağıdakı mərhələləri ayırd etmək olar: Milolblastlar → promiositlər → mieolisitlər → metamieositlər → çöpşəkill və seqment nüvəli qranlositlər (şəkil 6).



**Şəkil 6.** Qranulotsitopoez. Qranilositlərin sələfinin differentsirovkası gedisində ayırd edilir: millosblast, promioblatsit, mieotsit, metamilolisis, çöpsəkilli və seqment nüvəli qranulositlər.

## 9.8. Monositopoez, trombositopoez, limfopoez

**Monositopoez.** Monositlər və qranlositlərin ümumi sələfi – mieopoezin sələfi olan polipeptid hüceyrələrdən törəyən qranulosit və monositlərin (CFU-GEMU) koloniyasını əmələ gətirən vahidi hesab edilir.

**Trombositopoez.** Trombositlər sümük iliyində əmələ gelir. Meqakarioblastlardan sümük iliyinin ən iri hüceyrələri (30-100 MKM)-meqakariositlər inkişaf edir.

Sümük iliyində olan meqakariotsitlərdən protrompositor psevdopodilər əmələ gəlir və kapillyarların boşluğununa, içərisinə daxil olur. Psevdopodilərdən trombositlər ayrılır və qan cərəyanına daxil olur. Meqakariotsitlər-meqakarioblastların sələfinin poliferatsiyasını qaraciyerdə əmələ gələn trombopoeitin stimulyasiya yerinə yetirir.

**Limfopoez.** Əsas qanyaradıcı hüceyrələrdən (CFU-blast) polipeptid hüceyrələr-limfopoezin sələfi (CFU-Ly) əmə-

lə gəlir, hansı ki, nəticədə B-limfopoezin sələvi – T-limfopoezin və MK-hüceyrələrinin sələfi olan hüceyrələrə başlangıç verir. B-limfositlərin ilk sələfləri sümük iliyində, T-limfositlərininki isə – timusda əmələ gəlir. Qanın digər hüceyrələrindən fərqli olaraq limfositlər sümük iliyində deyil, stimula cavab olaraq, həm də immun sistemin toxumasında da əmələ gəlir.

Leykositlərin əmələgəlmə intensivliyi (leykopoez) birinci növbədə nuklein turşuları və onların törəmələrinin təsirindən asılıdır. Leykopoezi tənzim edən maddələr toxumanın zədələnməsi və ya iltihab prosesləri zamanı meydana çıxır. Müəyyən olunmuşdur ki, adrenokortikotor və somatotrop hormonların təsirindən qanda neytrofillərin miqdarı artır, eozinofillər isə azalır.

## 9.9. Leykositlər və ya ağ qan cisimcikləri

Leykositlər (yunanca Leukas – ağ) və ya ağ qan cisimcikləri – kürəyə bənzər formali, rəngsiz, nüvəli hüceyrələrdir (şəkil 24-1). Leykositlər dalaqda, limfa düyünlərdə əmələ gəlir. Sağlam, orta yaşı adamın 1mkl qanında 4000-9000 leykosit olur. Leykositlərin sitoplazmasında dənələr olur. Dənələrin tipindən asılı olaraq, leykositlər iki böyük qrupa bölünür: 1) dənəli leykositlər və ya qranulositlər; 2) dənəsiz leykositlər və ya aqranulositlər.

Dənəli leykositlərin protoplazmasında dənələr olduğu üçün belə adlanır. Qranulositlər öz növbəsində üç növə bölünür: eozinofillər, bazofillər və neytrofillər.

Beləliklə, leykositlərin ayrı-ayrı növləri arasındaki bu faiz nisbəti leykositar formula adlanır (cədvəl 1).

Cədvəl 1

Dənəli leykositlər				Dənəsiz leykositlər		
Eozinofil-lər	bazofillər	neytrofillər			limfo-sitlər	monosit-lər
		gənc önüvəli	çubuq önüvəli	seqment önüvəli		
2-4	0,5-1	1-0	3-5	54-67	25-40	4-8

Leykositar formanın öyrənilməsi, kliniki təcrübə üçün çox mühüm əhəmiyyəti var. Ona görə ki, leykositlər qanın digər elementlərinə nisbətən həm daxili, həm də xarici mühitdə baş verən dəyişikliklərə, xüsusilə iltihabi proseslərə cavab verir.

Müəyyən xəstəliklər zamanı, məsələn, bağırsaq qurdu xəstəliklərindən eozinofillərin, sepsisdə neytrofillərin artması müşahidə edilir.

**Nüvə.** Dənəli leykositlər müxtəlif formalı nüvələrə malikdir. Buradan da onların adı – polimorf nüvəli leykositlər adlanır. Limfositlər və monositlərin dənə formalı nüvələri olmur. Bunlar – mononuklear leykositlərdir.

**Hərəkiliyi.** Leykositlər qan cərəyanından passiv hərəkətləri üçün istifadə edirlər. Leykositlərin yiğici zülalları (aktin, miozin) var və onlar fəal yerdəyişməyə malikdirlər. Bu onlara qan damarlarından çıxıb endotel hüceyrələri arasına ferment ifraz etməyə imkan verir. Nəticədə ifraz etdikləri fermentlərin təsiri ilə endotelin bazal membranını parçalayırlar. Leykositlərin miqrasiyasına (xemokinez, xemotaksi) müxtəlif maddələr, o cümlədən xemotraktan nəzarət edir.

**Funksiyalar.** Leykositlər mikroorqanizmləri məhv edərək müdafiə reaksiyalarında iştirak edirlər. Yalançı ayaqları ilə yad cisimləri, toxumaların çöküntü məhsullarını sitoplazmasına daxil edib həzm edir. Himoral və hüceyrə immunitetini həyata keçirir.

Beləliklə, leykositlərin əsas vəzifəsi qana və toxumalara daxil olmuş mikroblardan orqanizmi müdafiə etməkdir. Bunu üçün, kapillyar damarların divarından çıxıb, qan damalarını tərk edərək bütün bədənə yayılır. Əsasən, əvvəlcə orqanizmin yad cisim düşmüs yerinə toplaşır, sonra mikroorqanizmə yaxınlaşaraq amyöb kimi yalançı ayaqcıqları ilə onu hər tərəfdən əhatə edib, udub, həzm etməkdir. Bu mübarizədə leykositlərin özləri də məhv olur və nəticədə onların «cəsədlərdən» irin əmələ gəlir. Orqanizmə düşmüs zərərli mikroorqanizmlərin leykositlər tərəfindən udulması prosesi faqositoz (faqo-əridilmə, faqosit əridici hüceyrələr), leykositlərin özü isə

faqositlər adlanır. Faqositoz haqqında təlimi ilk dəfə görkəmli rus alimi İ.İ.Meçnikov yaratmışdır. İ.İ.Meçnikov bütün leykositləri faqositoz prosesində iştirak etməsinə görə iki qrupa ayırrı: makrofaqlar və mikrofaqlar. Makrofaqlara – limfosit və monositlər, mikrofaqlara isə neytröfillər aid edilir.

***Qanda leykositlərin miqdari.*** Sağlam yaşılı insanın 1 litr qanında  $3,8\text{-}9,8 \times 10^9$  leykositlər olur. Leykositlərin sayının artmasına leykositoz, azalmasına isə leykopeniya deyilir. Məsələn, kəskin bakterial infeksiyalarda qanda neytröfillərin miqdari artır (neytrofil leykositoz). Virus və xroniki infeksiyalar zamanı limfositlərin (limfositoz), parazitlərin iştiraki ilə əmələ gələn iltihabi proseslərdə eozinofillərin sayı artır (ezinofiliya).

Fizioloji leykositoz – qanın həcmi vahidində leykositlərin sayının normadan artıq olması vəziyyətinə deyilir ( $>9 \times 10^9/\text{L}$ ). Fizioloji leykositoz misal, funksional və müdafiə uyğunlaşma leykositozunu göstərmək olar.

Orqanizm müəyyən funksiyalar yerinə yetirdikdə məsələn, hamiləlik zamanı, qida qəbulundan sonra və ya uzun müddətli fiziki işdən sonra funksional leykositoz əmələ gəlir.

Müdafiə-uyğunlaşma leykositozu isə iltihabi proseslər, hüceyrə və toxumaların zədələnməsi, stress reaksiyaları zamanı inkişaf edir.

***Qan hüceyrələrinin yaş dəyişiklikləri.*** Anadan olan uşaqlarda həyatın birinci saatlarında qanda qırmızı qan hüceyrələri yüksək olur və  $6,0\text{-}7,0 \times 10^{12}/\text{l}$  təşkil edir. Anadan olmuş uşaqlarda retikulositlər də çox olur. Postnatal inkişafın ilk sutkasında eritrositlərin miqdari azalır, 10-14 gündən yaşlılardakı səviyyəyə çatır və azalmaqdə davam edir. Minimal göstərici eritropoetinin səviyyəsi aşağı olanda – 3-6 ayında müşahidə edilir (fizioloji anemiya). Bu eritropoetinin sintezinin qaraciyərdə azalması və böyrəklərdə onun ilk hazırlanmasının başlanması ilə əlaqəli olur. 3-4 yaşında eritrositlərin sayı azalır və yaşlılardan az olur, başqa sözlə, 1 litr qanda  $4,5 \times 10^{12}$ -dən az olur. Eritrositlərin miqdarı, cinsi yetişkənlik dövründə yaşlılardakı səviyyəsinə çatır.

***Leykositlər.*** Leykositlərin sayı yeni anadan olmuşlarda

yüksək olur və  $10\text{-}30 \times 10^9/\text{l}$  təşkil edir. Neytrofillerin sayı 60,5%, eozinofillerin 2%, bazofillerin 0,2%, monositlerin 1,8%, limfositlərin – 24% təşkil edir. Birinci iki həftə müddətində leykositlərin sayı  $9\text{-}15 \times 10^9/\text{l}$  qədər azalır, 4 yaşında  $7\text{-}13 \times 10^9/\text{l}$  qədər azalır. 14 yaşında yaşlılara xarakterik olan səviyyəyə çatır. Neytrofil və eozinofillerin münasibəti yeni anadan olan uşaqlarda yaşlılardakı qədər olur. Sonra neytrofillerin miqdarı azalır, linfositlərinki isə artır. 3-4 gündə isə bərabərləşir. 14 yaşında həm neytrofil və limfositlərin miqdarı yaşlılardakı səviyyəsinə çatır.

**Leykositlərin yaşama müddəti.** Dənəli leykositlər dövrən edən qanda 4-5 saat, toxumalarda isə 4-5 gün yaşayır. Təhlükəli toxuma infeksiyalarında qranulositlər iltihab nahiyyəsinə daxil olaraq bir neçə saat müddətinə öz funksiyalarını yerinə yetirərək parçalanırlar.

Monositlər qana daxil olduqdan 10-12 saat sonra toxumalara daxil olurlar. Toxumaya daxil olduqdan sonra ölçülərini artırır və toxuma limfositləri adlanırlar. Bu şəkildə onlar aylarla faqasitoz funksiyasını yerinə yetirənə qədər parçalanmadan yaşaya bilərlər.

Limfositlər qan dövranına limfa düyünlərində əmələ gələndən sonra daxil olurlar. Bir neçə saat keçəndən sonra onlar yenidən toxumaya qayıdırular və sonra yenidən limfa vasitəsilə qana qayıdırular. Beləliklə, limfositlərin toxumadan keçməklə daimi dövranı həyata keçirilir. Limfositlər organizmin tələbindən asılı olaraq aylar və illərlə yaşaya bilirlər.

**Mikrofaqlar və Makrofaqlar.** Neytrofil və monositlərin əsas funksiyaları faqasitozudur. Yəni bakteriyaların, virusların, zədələnmiş və ömrünü başa vurmuş hüceyrələrin, yad cismilərin hüceyrədaxili parçalanmasını həyata keçirməkdir. Neytrofillər (müəyyən səviyyədə eozinofillər) – yetişmiş hüceyrələr olub, müxtəlif maddələri faqasitoz edirlər (başqa adı faqasitoz edən neytrofillər – mikrofaqlar).

Qanın monositləri – yetişməmiş hüceyrələrdir. Monositlər, ancaq qana daxil olduqdan sonra yetişir və toxuma makrofaqi adını alır və xəstəlik əmələ gətirən amillərə qarşı

mübarizə etmək üçün uyğunlaşma qabiliyyəti qazanır. Mikro- və makrofaqlar amyöbvari hərəkət sayəsində toxumada iltihab nahiyyəsində əmələ gələn maddənin hesabına stimulyasiya olaraq yerini dəyişir. Neytrofil və makrofaqların iltihab nahiyyəsinə hərəkətinə xemotaksis deyilir.

Neytrofillər – daha çox sayı olan leykositlər tipidir. Onlar leykositlərin ümumi sayının 40-75%-ini təşkil edir. Neytrofillərin ölçüsü qan yaxmasında – 12mkm; toxumalara miqrasiya edən neytrofillərin diametri 20 mkm-dək böyükür.

Sümük iliyində neytrofillər 7 gün müddətində əmələ gəlir, 4 gündən sonra qan cərəyanına daxil olurlar və onlar 8-12 saat orda olur. Yaşama müddəti 8 günə qədər olur. Yaşlı hüceyrələr makrofaqlar tərəfindən faqasitozə edilir.

Diferensirovka dərəcəsindən asılı olaraq çubuq nüvəli və seqment nüvəli neytrofillər ayırd edilir (şəkil 1, B). Çubuq nüvəli neytrofillər – nalşəkilli nüvəli yetişməmiş formalı hüceyrələrdir. Normada leykositlərin ümumi sayının 3-6%-ni təşkil edir. Seqment nüvəli neytrofillər – yetişmiş hüceyrələr olub, nazik bağ ilə birləşmiş 3-5 seqmentdən ibarət olur.

Kəskin irimli – iltihabi xəstəliklər zamanı leykositozdan əlavə, gənc neytrofillərin (metamieolisitlər və mielositlərin) miqdarı artır. Bu isə bədəndə ciddi iltihabi prosesin olmasını göstərir.

**Neytrofillərin funksiyası.** Neytrofillər qanda cəmi bir neçə saat olurlar və onlara xas olan funksiyaları isə qan damarlarından xaricdə iltihab nahiyyəsində yerinə yetirirlər. Damarlardan çıxması isə, xemotasis nəticəsində fəallaşmasından sonra baş verir. Neytrofillərin fəallaşmasına müxtəlif mənşəli bioloji fəal maddələr (trombositlərin qranulunda olan möhtəviyyat lipid mediatorlar) təsir edir. Neytrofillər stimulyasiyasından əvvəl ilk saniyədə oksigen udulmasını kəskin artırır və onun çox hissəsini istifadə edir. Bu hadisə respirator (oksigen) partlayışı kimi elmə məlumdur. Bununla mikroorqanizmlər üçün toksiki olan  $H_2O_2$ , superoksid  $O_2^-$  və hidrooksil radikalı  $OH^-$  əmələ gəlir.

Neytrofillərin infeksiya nahiyyəsinə çoxlu kimyəvi amil-

lərin qatılıq qradientinə uyğun miqrasiya etməsinə xemotaksis deyilir. Bu kimyəvi maddələrin əmələ gəlməsi və ya hüceyrənin zədələnməsi və mitoxondrinin zülalının parçalanması zamanı əmələ gəlir. Fəallaşmış neytrofilin damarın endoteinə (daxili qişasına) birləşməsinə adqeziya deyilir. Endotelə birləşdikdən və ordan çıxdıqdan sonra neytrofillər ölçüsünə görə böyüyürlər və amyöbvari hərəkətlə iltihab ocağına hərəkət edirlər.

Faqasitoz bir neçə mərhələdə həyata keçirilir. Faqasitoza aid materialların əvvəlcədən spesifik müəyyən edilməsin-dən sonra hissəciyin ətrafında neytrofilin membranın invaqinasiyası və faqsomun əmələ gəlməsi baş verir. Sonra faqsonun lizosomailə birləşməsi nəticəsində faqolizosoma yaranır və bundan sonra bakteriyanın məhv edilməsi və tutulmuş materialın parçalanması baş verir. Bunun üçün faqolizosoma pespripator partlayış zamanı əmələ gələn ( $H_2O_2$  ilə bir sırada) maddələr daxil olur: lizosim, katepsin, elastaza, laktoperisin, defenezin, kationzüllə, mieloperoksideza, super-oksid  $O_2^-$  və hidroksil radikalı  $OH^-$ . Birinci partlayışdan sonra neytrofil məhv olur. Belə neytrofillər iltihab ocağında əmələ gələn irinin əsas komponentlərini təşkil edir («irinli» hüceyrə).

**Eozinofillər.** Eozinofillə dənəli leykositlər allerqik, iltihabi və antparazitar reaksiyalarda iştirak edir. Eozinofillər qanda cərəyan edən leykositlərin 1-5%-ni təşkil edir. Onların miqdarı gün ərzində maksimum olaraq səhərlər dəyişir. Eozinofillər yarandıqdan sonra bir neçə gün müddətində sümük iliyində qalırlar, sonra qanda 3-8 saat dövran etdikdən sonra, onların çoxu qan cərəyanından çıxırlar. Eozinofillər xarici mühitlə temasda olan toxumalara (tənəffüs və sidik-cinsiyət yolu selikli qişası, bağırsaqlar) miqrasiya edirlər. Qanda eozinofillərin ölçüsü 12 mkm-dən böyükdür, birləşdirici toxumaya çıxdıqdan sonra 20 mkm qədər böyüyürler. Eozinofillərin ömrü təqribən 8-14 gündür. Eozinofillərin toxumalara miqrasiyasını eotaksin, histamin, intorleykin-5 və başqları stimulyasiya edir. Eozinofillər öz vəzifələrini yə inə yetirdikdən sonra (deqranulyasiyadan sonra) və ya fəallaşdırma amili olmadıqda məhv olurlar.

Eozinofillərin əsas funksiyası parazitləri məhv etmək, allerqik və iltihabi proseslərdə iştirak etməkdir. Eozinofillərin faqasitoz qabiliyyəti neytrofillərə nisbətən zəif ifadə edilir.

**Bazofillər.** Bazofillər qanda dövran edən ümumi leykositlərin 0-1%-ni təşkil edir. Qanda diametrləri 1-12 mkm olan bazofillər 1-2 gün qalır. Digər dənəli leykositlər kimi bazofillər də stimulyasiya zamanı qan cərəyanını tərk edə bilərlər. Lakin onların amyöbəbənzər hərəkət qabiliyyətləri məhduddur. Toxumalarda onların həyatının davamlı müddəti və taleləri məlum deyil. Fəallaşmış bazofillər qan cərəyanını tərk etdikdən sonra toxumada allerqik reaksiyada iştirak edir.

**Monositlər və makrofaqlar.** Monositlər (şəkil 1 E)-ən iri leykositlər olub, onların miqdarı qanda dövran edən leykositlərin 2-9%-ni təşkil edir. Diametrləri qan yaxmasında 15 mkm olan monositlər sümük iliyində əmələ gəlir, sonra qana daxil olur və orda 2-4 gün dövran edir. Qanın monositləri – sümük iliyindən toxumalar doğru istiqamətdə olan demək olar ki, yetişməmiş hüceyrələrdir. Toxumalarda monositlər makrofaqlara diferensiasiya edirlər. Monosit və makrofaqların cəmi – mononuklyar faqositlər sistemidir.

Monositlərdən törəyən makrofaqların əsas funksiyası faqositozdur. Mokrofaqların ömrü bir aya yaxındır. Makrofaqlar qandan denaturasiya olunmuş zülallar, qaraciyərdə, dalaqda, sümük iliyində fiksasiya olunmuş, ömrünü başa vurmaqda olan eritrositləri tutur və faqasızdır.

## 9.10. İmmunitet və immun cisimlər

Orqanizmin xəstəliklərə qarşı davamlılığı, müqavimət qabiliyyəti immunitet adlanır. Orqanizmin xəstəliklərə qarşı müqavimət – qoruyucu vəzifəsini təkcə bakteriyaları udan leykositlər deyil, digər hüceyrələr də görür.

Bir çox yoluxucu xəstəliklərdən (qızılca, su çıçayı, skarlatina, səpgili yataqlar və s.) sonra orqanizmdə antitel-əks-

cisim adlanan xüsusi maddə yaranır. Bakteriyalar orqanizmə düşdükdə isə onlara qarşı toksin (zəhər) əmələ gəlir. Bunlara immun cisimlər də deyilir. Toksinləri neytrallaşdırmaq üçün orqanizmdə eks zəhər – antitoksin hazırlanır. Bəzi antitokslər qanda onun tərkib hissəsi kimi illərlə qalır, ona görə də həmin şəxslər yoluxucu xəstəliklərə ikinci dəfə təkrar tutulmur.

Patogen amilin eks cisimlərlə birləşməsi nəticəsində onun quruluşu və xassələri xeyli dəyişir, hətta orqanizm üçün zərərsiz hala düşür.

İmmunitet təbii və süni olur. Təbii immunitet anadan gəlmə və ya postnatal inkişaf dövründə xəstəliklərdən sonra yaranır.

İmmun cisimlər uşağın qanına anadan keçir və ya yoluxucu xəstəlikləri keçirdikdən sonra (qazanılmış immunitet) əmələ gəlir.

İmmunitet bəzi xəstəliklərə qarşı irsi xüsusiyyət daşıya bilir. İmmuniteti süni yolla (peyvənd etməklə), yeni orqanizmə kiçik dozada toksin yeritməklə əldə etmək olar. Bu zaman qanda antitoksin əmələ gəlir. Odur ki, xəstəlik keçirmiş insanın və ya heyvanın qan zərdabından müalicə məqsədilə yeni xəstələnmiş adama yeridikdə antitoksin toksinləri neytrallaşdırır və sağalma baş verir.

**Limfositlər.** Limfositlər (şəkil 1 D) qanın ümumi leykositlərinin 20-45%-ni təşkil edir. Qan-limfoid sistemi və digər orqanların arasında limfositlərin dövran etdiyi mühitdir. Limfositlər damarlardan birləşdirici toxumalara daxil ola bilər, həmçinin bazal membrandan miqrasiya edə bilər, bağırıqların selikli qişasına təsir edə bilər. Limfositlərin ömrü bir neçə aydan, bir neçə ilə qədər ola bilər. Limfositlər orqanizmin immun müdafiə reaksiyalarından əvəzolunmaz əhəmiyyəti olan hüceyrələrdir.

Funksional nöqteyi-nəzərdən B-limfositlər, T-limfositlər və NK-hüceyrələri ayırd edilir. B-limfositlər sümük iliyində yaranır. Qanda olan limfositlərin 10%-dən azını təşkil edir. Toxumalarda olan B-limfositlərin çoxu plazma hüceyrələrinin

klanına diferensirovka olurlar. Hər bir klan, ancaq bir antige-nə-Ar qarşı antitela-AT sintez və sekresiya edir. Başqa sözlə, plazmatik hüceyrələr və onların ifraz etdiyi AT humoral immuniteti təmin edir.

**T-limfositlər.** T-limfositlərin sələfi-hüceyrələr sümük iliyindən timus və ya çəngələbənzər vəzə daxil olur. T-limfositlərin diferensirovkası timus vəzində gedir. Yetişmiş T-limfositlər timusu tərk edir və onlara mühiti qanda (80% və bütün limfositlərə) və limfold orqanlarda aşkar edilir. T-limfositlər B-limfositlər kimi müəyyən Ar reaksiya verir, başqa sözlə B-limfositlərdən fərqli olaraq, T-limfositlərin immun reaksiyalarda iştirakı başqa hüceyrələrin membranlarında əsas kompleksin zülallarının mononuklyar sistemində MMS histoloji uyğunluğunu tanımıdır. T-limfositlərin əsas funksiyası – hüceyrə və humoral immunitetdə iştirak etməkdir. Belə ki, T-limfositlər öz organizminin anomal hüceyrələrini məhv edir, allerqik reaksiyalarda iştirak edir, yad transplantaçı (dəri, qan, sümük) məhv edir.

T-limfositlərin arasında TD4<sup>+</sup> limfositlər və ya T-xelper limfositlər B-limfositlərin proliferasiyası və diferensirovkasını təmin edir və həm də hazırladığı sitotoksin T-limfositlərin əmələ gəlməsini stimulə edir, həmçinin suppressor T-limfositlərin proliferasiya və diferensirovkasına səbəb olur.

## 9.11. Trombositlərin funksiyaları

Trombositlər (yunanca tromos – laxta) və ya qan və ya Bissosera lövhəcikləri – qırmızı sümük iliyində və dalaqda yerləşən meqakarositlərdə əmələ gəlirlər. Qan yaxmasında qan lövhəciklərinin ölçüsü 3-5 mkm, dövran edən qanda isə onların miqdarı  $150-405 \times 10^9 / \text{ml}$  və ya sağlam insanların  $1 \text{ mkm}$  qanında qan lövhəciklərinin sayı  $220000-400000$  olur. Gündüzlər fiziki işlə əlaqədar olaraq onların sayı artır, gecələr isə azalır. Qan lövhəciklərinin üçdən ikisi qanda olur, qalan hissəsi isə dala-

qda deponirə olur. Trombositlərin yaşama müddəti 8-12 gündür. Yaşlı trombositlər dalaqda, qaraciyərdə və sümük iliyində faqasitoza uğrayırlar, yəni faqositlər tərəfindən tutulub həzm edirlər. Qanda sirkulyasiya edən (dövran) trombositlər qan axmaları zamanı fəallaşırlar. Fəallaşmış trombositlər qanın laxtalanmasında və damarın zədələnmiş divarının tamlığıının bərpasında iştirak edirlər. Fəallaşmış qan lövhəciklərinin ən mühüm xassələrindən biri onların qarşılıqlı adqəziya və aqreqasiya qabiliyyəti, həmçinin qan damarlarının divarının adqəziyasıdır. Qanda trombositlərin sayının artmasına tromboz, azalmasına isə trombopeniya deyilir. Fizioloji şəraitdə trombositlər passiv vəziyyətdə olurlar, başqa sözlə qanda sərbəst dövran edirlər və bir-birilə adqəziya etmirlər. Lakin qan damarlarının zədələnməsi zamanı trombositlər, qanın laxtalanmasının plazma amilləri ilə bir yerdə qanaxmanın qarşısını alan qan laxtası – tromb əmələ gətirir.

Qan lövhəciklərinin damarın zədələnmiş yerinə dəyib parçalanması nəticəsində damar büzüçü maddə-serotonin (5-hidroksitriptamin) xaric olur. Qanaxmanın dayandırılması 3 mərhələdə baş verir. 1. Əvvəlcə qan damarlarının deşiyinin dəralması baş verir. 2. Sonra damardakı zədə nahiyyəsində trombositlər damarın divarına birləşib, bir-birinin üzərinə yapışaraq, trombositar hemostatik tixac (ağ tromb) əmələ gətirirlər. Bu hadisə geri dönəndir. Belə ki, zəif birləşmiş trombositlər qopub qan cərəyanına qayıda bilərlər. 3. Nəhayət, həll olan fibrinogen həll olmayan fibrinə çevrilib, hansı ki üçölçülü toru formalaşdırır. Onda qan hüceyrələri, o cümlədən eritrositlərdə olur; bu fibrinli-qırmızı trombdur və ya qırmızı laxtadır.

## 9.12. Eritrositar antigenlər və qan qrupları

Əvvəller dəfələrlə insan qanını heyvana ya heyvanınını insana, habelə insanın qanını insana köçürmək cəhdləri müvəffəqiyyətsizliyə uğramış və çox vaxt ölümlə nəticələnmişdir.

Eritrositlərin bir-birinə yapışaraq çökməsinə aqlütinasıya deyilir.

Aqlütinasıya reaksiyasının səbəbi yalnız avstraliyalı K.Landsteynerin tədqiqatından sonra aydınlaşdırıldı. K.Landsteyner insanın qan zərdabında yalnız bu növ qana məxsus iki aqlütinin-antitel tapmış və bunları latin əlisbasının iki kiçik («a» və «b») hərfəri ilə işarə etmişdir. Bu aqlütininlər eritrositləri birləşdirmək, yapışdırmaq qabiliyyətinə malikdir. Eritrositlərin tərkibində olan reseptor aqlütinogenlər isə latin əlisbasının iki böyük («A» və «B») hərfəri ilə işarə edilmişdir.

1910-cu ildə Din-qern və Hirçfold eritrositlərin tərkibindəki aqlütinogenləri latinca «A» və «B» hərfəri, qan serumunun tərkibindəki aqlütininləri isə yunanca  $\alpha$  və  $\beta$  hərfəri ilə işarə etmişlər. 1907-1908-ci illərdə Y.Yanski 1910-cu ildə Moso Yanskidən xəbəri olmadan müxtəlif insanlarda aqlütinasıyanın yalnız özünəməxsus reaksiya verməsini əsas götürərək bütün insanlarda dörd qan qrupu ayırmışdır.

Bəzən edirlər ki, insan qanının serumunda insanın öz antigen-aqlütinogenlərinə qarşı antitel-aqlütinin yoxdur. İnsan qanının eritrositləri normal halda qalib aqlütinasıyaya uğramaması da bununla izah edilir.

Aqlütinasıya yalnız iki qanın qarışığından eyniadlı aqlütinogenlər və aqlütininlər ( $A-\alpha$ ,  $B-\beta$ ) olduqda baş verir.

Eritrositlərin səthində olan qlikoproteinlər və qlükolipidlərin tərkibində yüzlərlə antigen determinantlar və ya antigenlər (Ar) mövcuddur. Hansı ki, onlardan çoxu qanın hansı qrupa aid olduğunu müəyyən edir (qan qrupları). Bu antigenlər qanın zərdabında olan, uyğun gələn antitellə (AT) qarşılıqlı təsirdə olur. Lakin qanda müəyyən insan üçün belə qarşılıqlı təsir baş vermir, çünki immun sistemi həmin antiteləni sekrasiya edən plazma hüceyrəsinin klonunu oradan çıxarmışdır.

Əgər uyğun gələn AT qana düşərsə (məsələn, yad adəmin qanı və onun komponentlərini köçürdükdə) və nəticədə eritrositar Ar ilə və zərdab AT arasında qarşılıqlı əks təsir nəticəsində qorxulu nəticələri olan reaksiya baş verir (qan qrupları uyğun gəlməyəndə). Xüsusi ilə, bu zaman eritrositlərin aq-

lütinasiyası (bir-birinə yapışması) və sonra isə onların hemolizi baş verir. Məhz buna görə də köçürünlən qanın və qan köçürünlən şəxsin qan qrupunu bilmək çox vacibdir. Qan verən adama donor, qan köçürünlən adama recipient deyilir.

Yüzlərlə eritrositar Ar-nin qan köçürmə üzrə beynəlxalq Cəmiyyətə (The International Society of blood Transfusion) 2003-cü ildə aşağıdakı aid edilmişdir (Əlifba sırası ilə): AVO.

**ABO – sistemi.** Eritrositar Ak-i sistemi ABO-A və O-qlükofinlər sinfinə aiddir. Onların polisaxarid halqası Ar saxlayır – determinant-aqlütinogenlər. A və B aqlütinogenin A və B formalaşması ABO antigeni ilə kodlaşdırılan qlükoziltransferazanın təsiri ilə baş verir. Bu gen üç polipeptidi (A, B, O) kodlaşdırır, onlardan ikisi (qlükozittransferaza A və B) qlükoferinlərin polysaxarid zəncirini modifikasiya edir, polipeptid funksional cəhətcə fəal deyil. Bundan başqa belə uyğunsuzluq digər qan qruplarında da yaranı bilər. Məhz buna görə də qan köçürmə zamanı eyni qrupun qanından istifadə etmək olar. Ona görə də nəzəri olaraq təcrübədə 0(1) qan qrupu «universal donor» haqqında təsəvvür saxlanır. Nəticədə müxtəlif adamların eritrositlərinin üst səthi ya aqlütinogen A, ya aqlütinogen B və ya hər iki aqlütinogenə (A və B) malik olur və ya nə aqlütinogen A, nə də aqlütinogen B saxlamır. Ekspessiya qrupuna uyğun olaraq eritrositlərin üst səthində olan aqlütinogenlər A və B görə AB sistemində 4 qan qrupuna uyğun rum rəqəmləri ilə işarə edilən I, II, III və IV qan qrupları müəyyən edilmişdir. I qan qrupunun eritrositləri nə aqlütinogen A, nə də aqlütinogen B-yə malik olmur, onun qısalılmış adı 0(1). IV qan qrupunun eritrositlərinə hər iki aqlütinogen-AB(IV), qrup II-A(II), qrup III-B(III) saxlayır. İlk dəfə olaraq üç qan qrupunun 1901-ci ildə Landsteyner, dördüncü qan qrupunu isə, bir az sonralar Dekastrello və Sturil müəyyən etmişdir.

**Aqlütinlər.** Qanın plazmasında aqlütinogenlər A və B, AT saxlaya bilər (uyğun olaraq  $\alpha$  və  $\beta$ - aqlütininlər), Qanın plazmasında qrup 0(I)  $\alpha$  və  $\beta$ - aqlütininlər; qrup II(B)-  $\beta$ - aqlütininlər, B(III) -  $\alpha$  - aqlütinin plazmasında qan qrupu

AB(IV) olan aqlütininlər saxlamır. Beləliklə, müəyyən adamın qanında AT eritrostar Ar sistemi ABO qarşı eyni vaxtda AT olmur (cədvəl 2). Lakin donordan qan qrupu eyni olmayan recipientə qan köçürdükdə hadisə ola bilər, yəni recipientin qanında eyni vaxtda həm Ar və həm də AT olur. Məhz buna görə də Antigen başqa sözlə, uyğunsuzluq vəziyyəti törəyir.

Cədvəl 2

**Müxtəlif qan qruplarının (ABO sistemində) aqlütinogenlər  
Ar və aqlütininlərin (AT) tərkibi**

Qrupların beynəlxalq təsnifikasi	Eritrositlərdə aqlütinogenlər Antigenlər	Plazmada aqlütinlər Antigenlər	Yanskiyə görə qrupların təsnifikasi
0(I)	O	$\alpha, \beta$	I
A(II)	A	$\beta$	II
B(III)	B	$\alpha$	III
AB(IV)	A,B	O	IV

Hazırda qan qruplarının xüsusiyyətlərini müəyyən etmək üçün bu cədvəldən istifadə olunur (cədvəl 3). Qan qruplarının xüsusiyyətlərinə bu nöqtəyi-nəzərdən yanaşdıqda görünür ki, birinci qrupda A və B aqlütinogenləri olmayıb, yalnız  $\alpha$  və  $\beta$  aqlütinləri olur (A və B aqlütinogenlərin qrupda olmaması böyük «0» qərəmi ilə işarə edilir). İkinci qrupda A aqlütinogeni və  $\beta$ -aqlütinini, üçüncü qrupda B aqlütinogeni və  $\alpha$ -aqlütinini, dördüncü qrup qanda isə A və B aqlütinogenləri olduğu halda, aqlütinin rast gəlmir (bu qrupda da aqlütininin olmaması kiçik «o» rəqəmi ilə ifadə edilir).

Aqlütinasiya reaksiyası müsbət (+), onun olmaması isə mənfi (-) işarəsi ilə qəbul edilərsə, müxtəlif qan qruplarının bir-biri ilə nə dərəcədə uyğun gəlməsi aşağıdakı cədvəldən görünür.

Cədvəl 3

Zərdab (aqlütinilər)	Eritrositlər (aqlütinogenlər)			
	I (O)	II (A)	III (B)	IV (AB)
I $\alpha$ və $\beta$	-	+	+	+
II ( $\beta$ )	-	-	+	+
III ( $\alpha$ )	-	+	-	+
IV (0)	-	-	-	-

### 9.13. Rezus faktoru

1940-cı ildə ilk dəfə Landsteyner və Viner əntər meymunun (Masasus rhesus) eritrositlərini dovşanın qanına köçürdükdə eritrositlərin aqlütinasiyaya uğradığını müşahidə etmişlər. Eritrositlərin daxilində olan yeni faktor-aqlütinogen əntər meymunun adı ilə rezus faktor (Rh) adlandırılmışdır. Rezus-faktor insanların 85%-də təsadüf edilir (müsbat rezuslu adamlar); əhalinin qalan 15%-i mənfi rezuslu adamlardır. Bəzi Cənubi-Şərqi Asiya ölkələrinin və Okean adalarının sakinlərində rezus mənfi olur.

Bu aqlütinogenin təcrübi əhəmiyyəti ondadır ki, mənfi rezuslu adamlara təkrar müsbət rezuslu qan yeridildikdə A və B aqlütinogenlərin, habelə alfa və beta aqlütinlərin uyğun olmasına baxmayaraq hemoliz əmələ gəlir. Bəzən daha ağır fəsadlar, məsələn, hematransfuzion şok baş verir. Hemolizə səbəb mənfi rezuslu adamlarda xüsusi antirezus aqlütinin əmələ gəlməsidir. Rezus amili nəsildən-nəslə keçir və hamiləlik dövründə böyük əhəmiyyətə malik olur. Belə ki, əgər atanın qanı rezus müsbət, ananının rezus mənidirsə, döldə atanın müsbət rezusu olur. Cift vasitəsilə dölün rezusu anaya keçir və onun qanında spesifik antirezus aqlütinin əmələ gətirir. Antirezus aqlütinin dölə qayıdaraq, onun qanında eritrositləri aqlütinasiyaya və ya hemolizə uğradır. Bu isə çox hallarda uşağın ölü doğulmasına və ya hemolitik anemiya xəstəliyinə səbəb olur. Odur ki, doğuş zamanı qan köçürüldükdə bu faktorun

nəzərə alınmasının xüsusilə böyük əhəmiyyəti vardır.

Rezus faktoru olmayan valideynlərin uşaqlarında da bu faktor olmur. Rezus aqlütinogeni rüşeymin 3-4-cü aylarında əmələ gəlir və həyatın axırına qədər dəyişmir.

**Rh-sistemi.** Hər bir insan Rh-müsbat və ya Rh-mənfi ola bilər, bunu onun genotipi və ekspressiya edən Ar Rh-sistemi təyin edir.

Antigen 6 altılı və 3 genlər sistemini Rh ilə kodlaşdırır. Ar: C, C. d, D, e, E. Hesaba görə çox az rast gələn Ar sistemi Rh-in bu sistemdə 47 fenotipi mümkündür. Antitela sistemi Rh L<sub>g</sub>G sinfinə aid edilir (ancaq Ar d-də AT müəyyən edilməmişdir).

**Rh-müsbat və Rh-mənfi şəxslər.** Əgər müəyyən adamın genotipi heç olmasa Ar C, D və E ilə kodlaşırsa, belə şəxsə rezus müsbətdir (təcrübədə rezus müsbət eritrositlərin səthində Ar D-güclü immunitet olan şəxslər hesab olunur). Beləliklə, antitela-AT nəinki «güclü» Ar D-yə qarşı, həm də «zəif» Ar c, C, e və E-yə qarşı da yarana bilər.

**Rezus** – mənfi, ancaq fenotipi cde (cde(rr) olan şəxslər də olur. Rezus-mübadiləsi (uyğun gəlməyən) Rh-müsbat donorun qanını, Rh-mənfi resipientə köçürən zaman meydana gəlir və ya döldə, təkrar hamılə olan Rh-mənfi ana və Rh-müsbat olan döl arasında özünü göstərir (birinci hamıləlik və ya Rh-müsbat cinsi döllə). Belə hallarda yeni anadan olmuş uşaqlarda hemolitik xəstəlik inkişaf edir.

Rezus faktor əsasən üç variantda ola bilər. Rh<sup>0</sup>; Rh<sup>I</sup>; Rh<sup>II</sup>. Eritrositlərində rezus faktor olmayan adamların qanında onun əksi olan antirezus faktor (Hr) tapılmışdır. Bu faktor da Viner nomenklaturasına görə üç varianta bölünür: Hr<sup>0</sup>; Hr<sup>I</sup>; Hr<sup>II</sup>.

Fisher-Reys nomenklaturasına görə rezus aqlütinogenlər (Rh) D, S, E hərfləri ilə antirezus faktor (Hr) isə d, s, e - hərfləri ilə işaret edilir.

Qan köçürmədə 4 qan qrupu, Rh və Hr faktorları daha böyük əhəmiyyətə malikdir.

Qan qrupları da nəsildən-nəslə verilir. Əgər ata və ananın qan qrupları eynidirsə, uşağınkı ona müvafiq olur. Atanın


qanı I qrup, ananınkı II qrup olarsa, uşaqla I, ya II qan qrupuna rast gəlinir.

#### 9.14. Qan qruplarının təyini və qanköçürmə


Qan qrupunu təyin etmək üçün əldə II və III qrup qanın zərdabı olmalıdır (şəkil 7). Qan qrupu təyin ediləcək adamın qanından bir damcı götürüb ikinci və üçüncü qrup zərdabı ilə qarışdırıldıqda əmələ gələn aqlütinasiyaya görə onun qrupunu təyin etmək olar.

Qan serumlarının heç biri eritrositləri yapışdırı bilmədikdə qan birinci qrupa məxsusdur və 1(0) ilə göstərilir. Eritrositlər II qrupda aqlütinasiya uğramayıb III qrupun zərdabında birləşirsə, belə qan II qrupa aid olur və II (A) ilə işarə edilir. Əksinə, eritrositlər II qrupda aqlütinasiyaya uğrayıb, III qrupun zərdabı ilə aqlütinasiya verməzsə belə qan III qrup olur və III (B) ilə göstərilir. Eritrositlərin həm II və həm də III qrupun zərdabları ilə birləşib aqlütinasiyaya uğraması IV qrup qanda təsadüf edilir və IV (AB) ilə işarə edilir.

Beləliklə, I qrup qana malik insanlar bütün qruplara qan verir və yalnız özündən qan ala bilir. Odur ki, bu qrupdan olan adamlar universal donorlar adlanırlar. II qrupdan olanlar özünə və IV qrupa qan verir, özündən və I qrupdan qan alırlar. III qrupa məxsus şəxslər özünə və IV qrupa qan verir, özündən və I qrupdan qan alır. IV qrupa bütün qruplardan qan köçürürlür. Onlar yalnız qan verə bilir. Bu qrupu olan adamlar universal recipient adlanır (şəkil 8).



Şəkil 7.  
Qan qruplarının  
təyini.



**Şəkil 8.** Qanköçürmə sxeminin təsviri.

Müxtəlif ölkələrdə aparılan statistik məlumatə görə orta hesabla I qrup qan 40%, II qrup 39%, III qrup 15% və IV qrup qan 6 % adamda təsadüf edilir.

### 9.15. Hemostaz – qanın laxtalanması

Qanın laxtalanması orqanizmi qanitirmədən qoruyur. Hemostaz termini (yun. haima – qan, status – dayanma) xüsusi proses qanın axmasının dayanmasını göstərmək üçün istifadə edilir. Hemostaz sisteminə amillər və üç qrup mexanizm daxil edilir: Laxtalanma, əkslaxtalanma və fibrinolitik.

İnsan bədənidən xaric olan qan 3-4 dəqiqə ərzində laxtalanır.


Qanın laxtalanma prosesinin əsasını plazmada həll olmuş halda fibrinogen zülalının həll olmayan formaya-fibrinə çevrilərək, liflər şəklində çökməsi təşkil edir. Əgər xaric olmuş qanı bir dəstə nazik çubuqla qarışdırıb fibrin liflərini çıxarsaq, yerdə qalan qana fibrinsizləşmiş qan deyilir. Defibrinləşmiş qanın tərkibində formalı elementlər və qan zərdabı olur. Qan zərdabı plazmadan fibrinogen zülalının olmaması ilə fərqlənir. Plazma da qan kimi laxtalanma qabiliyyətinə malikdir.

Qanın laxtalanma mexanizmi 1972-ci ildə A.A.Şmidt, 1905-ci ildə P.Moravits tərəfindən aydınlaşdırılmışdır. Şmidt-Moravits nəzəriyyəsinə görə plazmanın həll olmuş fibrinogen zülləsi, həll olmayan fibrinə fermentativ çevrilmələr yolu ilə keçir.

Qanın laxtalanması əsasən 3 fazada gedir: əvvəlcə pro-trombinaza, sonra trombin, bunun ardınca fibrin əmələ gəlir.

Laxtalanma sistemi, məhz qanın laxtalanmasının plazma

amilləri (prokoaqulyantlar), mürəkkəb hemokoaqulyasiya kaskadı formalasdıraraq, fibrinogenin koaqulyasiyاسını və tromb əmələ gəlməsini formalasdırır (şəkil 9). Trombinin əmələ gəlməsinə səbəb olan kaskad reaksiya ola bilsin ki, iki yolla reallaşa bilər: xarici (şəkildə solda və yuxarıda) və daxili (şəkildə sağda və yuxarıda). Reaksiyanın xarici yolla inisiyasiyası üçün toxuma amillərinin monositlərin və endotlin trombositlərinin plazmatik membranının xarici səthinə çıxmazı lazımdır.



**Şəkil 9. Hemokoaqulyasiya kaskadı.** XII amilin fəallışı daxili (təmas) mexanizmi işə salır; toxuma amilinin xaric olması, VII amilin fəallışı işə laxtalanmanın xarici mexanizmini işə salır. Hər iki yol X amilin fəallışmasına səbəb olur. Düzbucaqlıda dairəyə alınmış bucaqda-laxtalananın plazma amillərinin nömrələri verilib. Ferment komplekslər-düzbucaqlı ilə bir sırada yerləşmiş sərhəd bütöv və qırıq xətlərlə verilmişdir.

Daxili yol XII amilin, endotelin zədələnmiş üst səthi ilə təməsda olması ilə başlayır. Laxtalanmada daxili və xarici yol anlayışı səthidir, başqa sözlə qanın laxtalanmasının kaskad reaksiyası bir-birindən nisbi asılı olmayan yolla deyil, əsasən xarici yolla gedir.

*Laxtalanmanın plazma amilləri-qan laxtalanmasının əmələ gəlməsini reallaşdırın plazmanın müxtəlif komponentləri.* Laxtalanma amillərini rum rəqəmi ilə işarə edirlər (amilə fəallaşdırın rəqəmə adı hərf «a» əlavə edilir).

I – həll olan fibrinogen-trombinin (IIa) təsirindən həll olmayan fibrinə çevrilir. Qaraciyərdə əmələ gəlir. Qanda 200-400 mq% fibrinogen olur.

II – protrombin (proferment), Kompleks amillərin Xa, trombositlərin membranının fosfolipidlərinin və digər hüceyrələrin,  $\text{Ca}^{2+}$  və Va amilinin təsiri altında proteazaya çevrilir. Vitamin K-nın iştirakı ilə qaraciyərdə əmələ gəlir.

III – toxuma trompoplastini. Toxuma amilləri kompleksi, fosfolipidlər, VII a amili və  $\text{Ca}^{2+}$  laxtalanmanın xarici mexanizmini işə salır. Öz təbiətinə görə fosfolipiddir. Damarların endotel qışasında və zarında əmələ gəlir.

IV –  $\text{Ca}^{2+}$  amili və akselerin. Qanın laxtalanmasının bütün fazalarında iştirak edir.

V-VI – proakselerin-akselerinin sələfi (Va)- membran kompleksi Xa- Va-  $\text{Ca}^{2+}$  fəallaşdırın zülal. Bunları bir yerdə akselerator-qlobini adlandırırlar, qaraciyərdə əmələ gəlir. Hemokoaqolüasiyanın 1-ci və 2-ci fazalarında iştirak edir.

VII – prokonvertin (proferment) VIIa-proteaza, X və IX amilləri fəallaşdırır: K vitamininin iştirakı ilə qaraciyərdə əmələ gəlir. Toxuma protrombozinasının əmələ gəlməsində iştirak edir.

VIII – fəallaşmayan antihemofil qlobulin A-VIIa amilinin sələfi VIIIa (fəal antihemofil qlobulin) – membran kompleksi IXa-VIIIa-  $\text{Ca}^{2+}$  fəallaşdırın zülal. VIII amilin genetik çatışmazlığı ancaq kişilərdə rast olunan klassik hemofiliya A inkişafına səbəb olur. Qan protrominazasının əmələ gəlməsin-də iştirak edir.

**IX** – fəallaşmayan antihemofilik qlobulin B (fəallaşmayan kristas amilinin, profetminti) – fəal antihemofilik amil B sələfi (Kritsmasin fəal amili) – proteaza, X amili fəallaşdırır, IX amilinin çatışmazlığı hemofiliya B (Kristsmas xəstəliyi) inkişafına səbəb olur. K vitamininin iştirakı ilə qaraciyərdə əmələ gələrək hemokoqulyasiyanın fazasının əmələ gəlməsində iştirak edir.

**X** – fəallaşmayan Stuarta-Prauer amili (fəal forma – Xa amili. Proteaza, fəallaşdırıcı amil II), Stuarta amilinin çatışmazlığı laxtalanmada qüsura səbəb olur. K vitamininin iştirakı ilə qaraciyərdə qan və toxuma protrombinazasının əmələ gəlməsinə səbəb olur.

**XI** – qanın laxtalanmasının təmas yolu proferimenti-tromboplastinin fəal olmayan plazma sələfi (fəal forma – XIa amili – IX amili IXa amilinə çevirən kükürdlü proteaza). K vitamininin iştirakı ilə qaraciyərdə əmələ gəlir. XI amilin çatışmazlığı qanaxmaya səbəb olur və hemofiliya S adlanır.

**XII** – fəal olmayan Hageman amili zədələnmiş damarın səthinə toxunduqda fəallaşır, qanın laxtalanma təması yolu proferimenti, fəal forma – XIIa amili – (fəal Hageman amili) – XI amili fəallaşdırır, preklikrein (proferment qanın laxtalanmasının təmas yolu ferment, plazminogen). XII amilin çatışmazlığı Hageman xəstəliyinə səbəb olur. Təsir obyekti XI amilidir.

**XIII** – fibrinstabirləşdirici amil (Laki-Qoren amili) – trombinlə fəallaşdırın XIII amil (XIIIa amili), fibrin monomerlər, fibrin və fibro-pektin molekullar arasında amil əlaqələrinin əmələ gəlməsini katalizə edərək həll olmayan fibrin əmələ gətirir. Bu amil trombin və kalsium ionlarının iştirakı ilə fəallaşır. Qanın laxtalanmasında xarici yol mərkəzi yer tutur.

Bələliklə, qeyd edilənlərdən belə məlum olur ki, fibrinogenin fibrinə çevriləməsi üçün trombin lazımdır. Trombin qaraciyərdə sintez olunan protrombindən əmələ gelir. Protombin isə protrombinazanın təsiri ilə trombina çevirilir (şəkil 10).


Şəkil 10-dan görünür ki, qanın laxtalanmasının I fazasında trombositlər parçalandıqdan sonra qan, toxuma zədə-

ləndikdən sonra isə toxuma protombinasi müxtəlif amillərin iştirakı ilə əmələ gəlir. Beləliklə, qanın laxtalanma prosesi

I faza - fəal protrombinazanın əmələ gəlməsi;

II faza - passiv protrombininin fəal trombina çevrilməsi;

III faza - fibrinogenin fibrinə çevrilməsi.



Şəkil 10. Qanın laxtalanma sxemi.

Bundan sonra IV faza, yəni əmələ gələn qan laxtasının retraksiyası bərkiyib damarın ağızını tutması, sonra isə fibrinolizi, yəni fibrinin tədricən reazmin fermenti ilə parçalanıb, damarın zədə yerinin sağlanması baş verir.

Beləliklə, hemostaz prosesində 3 komponent: qan damarları divarı, qanın formalı elementləri və plazmanın ferment sistemi birgə iştirak edir.

Qanın laxtalanmasında iştirak edən trombostar amillər aşkar edilmişdir.

Bunlardan biri tombositlər parçalandıqda ayrılır və qanın laxtalanmasının 1 fazasında iştirak edir.

3-cü amil trombositar tromboplastin amilidir. Bu amil qan lövhəciklərinin zarında və dənələrində olur.

4-cü heparini birləşdirməklə hemokoaqulyasiya prosesini sürətləndirən antiheparin amilidir.

5-ci trombositlərin adgeziya (yapışmaq) və aqreqasiyasını (topluşma) təmin edən laxtalandırıcı amil və ya fibrinogen amilidir.

6-cı trombostenin – qan laxtasının bərkiməsinə və qısalmasına kömək edən, öz xüsusiyyətinə görə skelet əzələsi aktomiozinini xatırladan amildir.

10-cu qandan trombositlərə adsorbsiya olunan damardaraldıcı serotoninin amilidir.

11-ci damar zədələnməsində trombositləri bir yerə toplayan aqreqasiya amilidir. ADF-dən başqa son zamanlar tapılmış tromboksan aqreqasiya prosesinin ən güclü stimulyatorudur. Digər tərəfdən aqreqasiyanın daha güclü inqibitoru damarın endotelisində olan prostasiklindir. Bu maddələr arasındakı müvazinət qan lövhəciklərinin toplanmasını təmin edir.

Hemostazda eritrositlər və leykositlər də iştirak edir. Eritrositlərin tərkibində trombostenindən başqa, trombositdə olan bütün faktorlar tapılır.

Lakin leykositlərin sayı eritrositlərə nisbətən az olduğundan onların sağlam adamların hemostazında rolü o qədər də nəzərə çarpan olmur.

Fermenlərin fəallığı dövran edən qanda profermentlər olur (II, VII, IX, X amilləri). Zülallar-ko amilləri (Va, VIIa, həmçinin toxuma amilləri – amil III) profermentlərin fermentlərə çevrilməsinə  $\text{Ca}^{2+}$  ionlarının iştirakı ilə kömək edir (serin proteazası).  $\text{Ca}^{2+}$  ionlarının iştirakı olmadan qan laxtalanmır. Məhz buna görə də qanın laxtalanmasının qarşısını almaq üçün sitrat və ya oksalat turşusu ilə  $\text{Ca}^{2+}$  deionzatsiya edilərək çökdürürler, onun qanda qatılığını aşağı salırlar.

**Vitamin K.** Vitamin K çatışmazlığı qanın laxtalanmasını ləngidir və dərialtı və daxili qanaxma ilə müşayiət olunur. Kliniki təcrübədə trombozun, qanaxmanın qarşısını almaq üçün istifadə olunur.

Qanaxmanın dayandırılmasında damar-trombositar hemostazi da iştirak edir. Bu prosesdə əvvəlcə reflektor olaraq damar divarının daralması, sonra tromobistlərin zədə yeriňə yapışması, toplanması və axırda əmələ gələn və qan laxtasinin (trombun) bərkiyib damardakı zədənin ağızını tutması baş verir.

**Qanın əks laxtalanma sistemi.** Fizioloji antikoaqulyantlar qanın laxtalanmasının ya blokadasına, ya da ləngiməsinə səbəb olurlar.

Fibrinolitik sistem fibrin laxyasının həll olmasını (lizis) reallaşdırır.

Fizioloji inqibitorlar qanın maye halında saxlanması və trombun damarın zədələnmiş nahiyyəsində ətrafa yayılmasına mane olur. Qanın laxtalanması zamanı əmələ gələn trombun formallaşmasını təmin edir. Sonra qanın laxtalanmasının ferment inqibitorları ilə qarşılıqlı təsirdə trombini aktivləşdirir və eyni zamanda trombun əmələ gəlməsini tormuzlayır, antikoaqulyasiya fazasını fəallaşdırır.

Qanın laxtalanmasında iştirak edən fermentlərin fizioloji inqibitorları damarın zədələnmə nahiyyəsində əmələ gələn trombun yayılmasının qarşısını alır (antitrombin III, heparin,  $\alpha_2$ -makroqlobulin, antkonvertin,  $\alpha_1$ -antitripsin).

**Fibrinolitik sistem.** Tromb əmələ gəldikdən bir neçə gün sonra həll olur. Fibrinoliz zamanı – fibrin liflərinin fermenta-

tiv parçalanması nəticəsində – həll olunan peptidlər əmələ gəlir. Fibronoliz plazminin serin proteazasının təsiri altında baş verir, daha dəqiq – fibrinin, plazminogen və plazmogenin toxuma fəallaşdırıcısı ilə qarşılıqlı təsiri zamanı fibronoliz baş verir.

**Hemostaz sisteminin laboratoriya göstəriciləri.** Sağlam insanın qanı in vitro 5-10 dəq. laxtalanır. Onunla əlaqədar protrombinaz kompleksinin əmələ gəlməsi 5-8 dəq, protrombinin fəallaşması 2-5 dəq. və fibrinogenin fibrinə çevrilməsi 2-5 dəq. vaxt aparır.

Qanın laxtalanmasında iştirak edən amilləri hazırlayan orqanlar və toxumaların fəaliyyəti əsasən vegetativ sinir sistemi ilə tənzim olunur.

Qeyd etmək lazımdır ki, qanın həcmimin və formalı elementlərin sayını sabit saxlayan funksional sistem fəaliyyət göstərir. Bu sistemin fəaliyyətinin normal saxlanması ilk növbədə maddələr mübadiləsinin normal gedisi üçün olduqca vacibdir.

Qanın həcmi və formal elementlərinin miqdarında əmələ gələn hər hansı dəyişikliyi hipotalamusda və qan sisteminin (sümük, dalaq, limfa düyünləri, damarlar və s.) müvafiq reseptörleri tərəfindən qəbul edilir. Oyanmalar reseptorlardakı sinir mərkəzlərinə verilir. Nəticədə hipotalamus sinir-humoral yollarla qan sisteminin öz-özünü tənzim edən mexanizmini (hipotalamus, qabiq, hipotalamus, limbiq retikulyar strukturlar), aparatını işə salır.

Laxtalanmada iştirak edən amillərin hər hansı birinin olmaması və ya çatışmamasında qanın laxtalanma qabiliyyəti pozulur.

Müəyyən amillər qanın laxtalanmasına mane olur. Soyuqda divarlarına parafin çəkilmiş hamar qabda qanın laxtalanması xeyli ləngiyir. Heparin və zəlinin ağız suyundakı hirudin maddəsi də laxtalanmaya mane olur. Heparin, Hirudin, sintetik şəkildə alınan (məsələn, dikumarin, pelentan preparatlar və s.) vardır ki, bunlar qaraciyərdə protombin və VIII faktorun sintezini blokada etməklə fibrinin əmələ gəlməsinə

maneçilik göstərir.

Qandan kalsium duzlarını limon turşusunun sodium duzu və şavel turşusunun ammonium duzu ilə çökdürməklə ayırdıqda qan laxtalanmir. Belə halda protrombinaza və trombin əmələ gəlmir. Odur ki, həmin duzlarla 1:4 nisbətində qarışdırıldıqdan sonra alınan konservləşdirilmiş qanı uzun müddət saxlamaq olur. Konservləşdirilmiş qanı uzağa aparmaq, yaralılara və xəstələrə vaxtında köçürmək olar.

O, qeyri-fəal vəziyyətdə bədənin əksər toxumalarında profibrinolizin şəklində olur və fibrinokinaza ilə fəallaşdırır.

Yuxarıda qeyd edilən qanın laxtalanmasını ləngidən amillərlə bərabər, həm də laxtalanmayı sürətləndirən amillər fəaliyyət göstərir.

Bir sıra amillər – yüksək temperatur, damar səthinin kələ-kötür olması, o cümlədən suda həll olan kalsium duzları (məsələn, CaCl<sub>2</sub>), K vitamini və jelatin qanın laxtalanma qabiliyyətini xeyli yüksəldir. Buna görə də fasılısız qanaxma zamanı və bəzi operasiyalardan əvvəl kalsium və K vitamini verilir.

## X FƏSİL

### ÜRƏK-DAMAR SİSTEMİ

Ürək-damar sisteminin əsas funksiyası orqanizmin hüceyrə orqan və toxumalarında həyat fəaliyyətini davam etdirməsi üçün onlara qanda olan qida maddələrini çatdırmaq, oradan isə metabolitləri və hormonları qan vəsitişlə nəql etməkdir. Həm də toxumalardan CO<sub>2</sub>-ni ağciyərlərə, metabolizmin digər məhsullarını isə böyrəklərə, qaraciyər və digər orqanlara çatdırıb zərərli maddələrin bədəndən xaric olunmasını təmin edir. Bu sistem həmçinin qanda olan hüceyrələri daşıyır. Başqa sözlə bu sistemin əsas funksiyası – nəql etməkdir. Bu sistem, həmçinin daxili mühitin sabitliyini tənzim etmək üçün lazımdır (məsələn, bədən temperaturunu və turş-qələvi müvazinətini saxlamaqla). Ürək həyat üçün öz mühüm funksiyasını, ancaq ardıcıl ritmik hərəkəti sayəsində yerinə yetirir. İnsanda və onurğalı heyvanlarda qanın hərəkəti sirkulyator xarakterə malikdir. Ürək qanın hərəkətini təmin edən mühərrikdir, nasosdur. O, sağ və sol ürəkdən ibarətdir.

Həkim İmqotenin papirusundan məlum olur ki, misirlilər o zamanlar insanın anatomiyası haqqında müəyyən biliyə və ürək haqqında bəzi təsəvvürlərə malik idilər. Misirlilər mumiyalama zamanı ürəyi də beyin kimi daha mühüm orqan hesab edib, öz yerində saxlayırdılar.

Təbabətin atası sayılan Hippokrat (460-377-ci illərdə) bəzi patoloji hallarda güclü arteriya-nəbz vurğusuna diqqət yetirmişdən də, onun ürək fəaliyyəti ilə əlaqədar olduğunu bilməmişdir.

Aristotel (384-332-ci illərdə) ürəyi həyatın istilik mənbəyi və bütün bədən funksiyalarının ən mühüm orqanı saymışdır.

Erazistrat (340-240-ci illərdə) ürəyi nasos adlandırmış və müəyyən etmişdir ki, ürəkdən xeyli uzaqda yerləşən arteriyalara nisbətən, ürəyə yaxın arteriyalarda nəbz daha tez aşkarra çıxır. Daha sonra o göstərmişdir ki, arterial və venoz damarlar zəif şaxələrlə – anostomozlarla birləşmişdir və patoloji hallarda keçiricilik kəsb edirlər. Eramızın 130-201-ci illərində yaşamış

Roma həkimi Klavdi Qalen nəbz vurgularının artmasını bədən istiliyinin yüksəlməsi ilə əlaqələndirmişdi. Ürəyin tac arteriyalara malik olması ona bəlli idi. O, belə hesab edirdi ki, qan qaraciyərdə əmələ gəlir və boş venalarla orqanlara paylanır, bir hissəsi isə iki hissədən ibarət olan ürəyin sağ mədəciyindən sol mədəciyinə arakəsmələrdə olan gözə görünməz məsamələrlə keçir. Kiçik qan dövranı ona bəlli deyildi.

Leonardo Davinci (1452-1519) eksperimental təcrübə ilə ürəyin 2 hissədən – mədəciklərdən ibarət olması haqqında Qalenin fikirləri ilə razılışmayıb, ürəyin 4 hissədən – 2 qu-laqcıq və 2 mədəcikdən ibarət olduğunu göstərib.

Andrey Bezali meyidləri yarmaqla ürək-damar sistemi haqqında daha ətraflı məlumat əldə edib. Kiçik qan dövranının kəşfi Servetsinin adı ilə bağlı olsa da bu ondan qabaq suriyali ərəb həkimi İbn-Ən-Naffis Əl-Kavaranaçı tərəfindən (1290) kəşf edilmişdir. O, kiçik qan dövranı haqqında düzgün məlumat verib.

V.Harvey (1578-1657) ilk dəfə olaraq əvvəlki alimlərin elmi işlərini nəzərə alaraq əsas diqqətini ürəyin işi və qanın qan damarları ilə hərəkəti prosesinin öyrənilməsinə həsr etmişdir.

1628-ci ildə ilk dəfə olaraq «Heyvanda ürək və qanın hərəkəti haqqında anatomik məlumat» adlı kitabını çap etdirib. Qan damarlarının kəşfi və qapalı olması onun adı ilə bağlıdır. O, isbat etdiyi arteriya və vena qan-damarları sistemi ayrı olmayıb, bir-biri ilə əlaqədardır.

İtalyan alimi Malpiqi 1661-ci ildə arteriya və venaları birləşdirən kapillaryarları kəşf etdi.

XX əsrin 40-ci illərindən qan dövranı fiziologiyasının da-ha ətraflı öyrənilməsinə başlanmışdır. Bu dövrdən etibarən qan damar sistemi fəaliyyətinin qrafik qeydi, qan təzyiqi və qanın hərəkət sürəti və müxtəlif faktorların əhəmiyyəti, qan dövranının sinir-humoral yolla tənzim olunması öyrənilməyə başlandı.

## 10.1. Qan dövranının inkişafı

Ana uşaqlığında inkişaf edən embrion yaşamaq üçün qida maddələrinə möhtacdır. İlk dəfə qida maddələri yumurta

sarısı kisəciyindən göbək müsariqə damarları vasitəsilə embriona daşınır və diffuziya yolu ilə hüceyrələr arasında yayılır. Buna ilk dövran və ya yumurta sarısı qan dövrəni deyilir. Bu növ qan dövrəni xaricə yumurtlayan heyvanlarda bütün embrion boyu davam edir. Məməli heyvanlarda, o cümlədən, insanlarda embrionun 2 həftəliyində trofoblastdan əmələ gələn qişalardan yeni qan damarları inkişaf etməyə başlayır. Bununla bərabər, embrionun daxilində mezoblastdan inkişaf edən qan damarları allontois vasitəsilə birləşərək nəticədə, allontois və ya xovlu qişa qan dövrənini əmələ gətirir.

Hamiləliyin ikinci ayında xovlu qişanın uşaqlığa birləşən hissəsindən cift əmələ gəlir. Sonra cift-plasenta fetal və ya döl qan dövrəni fəaliyyətə başlayır. Bu dövran anadan olanda-dək fəaliyyət göstərir (Tənəffüs bəhsində şəkil 13-ə bax).

Beləliklə, qan damarları sistemi embrional dövrdə həm embrion daxilində və xaricində inkişaf etdiyi üçün iki hissəyə ayrılır: embrion xarici qan dövrəni sistemi yumurta sarısının və xovlu qişanın mezenxim ünsürlərindən əmələ gəlir. Embrionun daxili qan-damar sistemi isə mezoblast ünsürlərdən inkişaf edir.

Mezoblast və mezenxim ünsürlərdən ilk dəfə qan adacıqları əmələ gəlir. Qan adacıqlarının mühiti hissəsi sıxlışaraq qan damarlarını, mərkəzi hissəsi isə yumşalaraq ilk qan ünsürlərini – hemogoniləri əmələ gətirir.

Mezoblast və mezenxim ünsürlərdən əmələ gələn hemogonilər nüvəli olurlar. Lakin ikinci ayın axırında qaraci-yərin mezenximindən əmələ gələn nüvəsiz qırmızı qan cisimcikləri ilə əvəz olunurlar.

Embrional dövrün ikinci yarısından etibarən əvvəlcə dalaqda, sonra qırmızı sümük iliyində qan cisimcikləri əmələ gəlir. Qan adacıqlarından əmələ gələn damarlar əvvəlcə embrionda tor təşkil edir, sonra iri damarlar meydana çıxır. Beləliklə, müxtəlif diametrlı damarlar meydana çıxır.

Döl anadan olandan sonra cift qan dövrəni - neofetal qan dövrəni ilə əvəz olur. Bu qan dövrəni insanın ömrünün axırına kimi fəaliyyət göstərir.


İnsan və heyvan orqanizmində qan öz hərəkətini çox

mürəkkəb yolla – böyük və kiçik qan dövranı ilə başa çatdırır.

Ürək-damar sistemi ilə qanın dövranını ürəyin nasos funksiyası yerinə yetirir.

Böyük qan dövranı sol mədəcikdən bədəndə ən iri diametrlı aorta damarı ilə başlayıb, hüceyrə, toxuma və orqanlara oksigen və qida maddələri ilə arterial qanı çatdırır. Maddələr mübadiləsindən sonra əmələ gələn karbon qazı ilə zəngin venoz qanı venulalara, venalara toplayır, aşağı və yuxarı boş venalar vasitəsilə sağ qulaqcığa gətirir. Bu qan kiçik qan dövranının arteriya damarı ilə ağciyərə daxil olur.

Ürəyin sağ mədəciyindən ağciyər arteriyaları vasitəsilə ağciyərlərə, oradan da dörd ağciyər venaları ilə sol qulaqcığa qayidian damar sisteminə kiçik qan dövranı deyilir. Beləliklə, qan kiçik qan dövranı kapillyarlarından keçərək karbon qazını verib oksigenlə doyur (şəkil 1).



Şəkil 1. İnsanda qan dövranının sxemi. 1-aorta; 2-qaraciyər; 3-bağırsaq arteriyası; 4-böyük dövranın kapillyar toru; 5-qapı venası; 6-qaraciyər venası; 7-aşağı boş vena; 8-yuxarı boş vena; 9-sağ qulaqcığı; 10-sağ mədəcik; 11-ağciyər arteriyası; 12-ağciyər dövranının kapillyar toru; 13-ağciyər venası; 14-sol qulaqcığı; 15-sol mədəcik.

İnsanın hayatı boyu ürəyi 4 milyard dəfə yiğilaraq aorta vasitəsilə orqan və toxumalara 200 mln./l qan daxil olmasına səbəb olur.

Fizioloji şəraitdə ürəyin aortaya vurduğu qan şəraitdən asılı olaraq dəqiqlik 3-dən 30 l qədər təşkil edir.

## 10.2. Döl qan dövrəni

Hamiləliyin 2 aylığından etibarən döl qanını ciftdən alır. Ciftin eni  $\approx$  15-20 sm, qalınlığı 3 sm, çəkisi 500 qramdır. Ciftin döl hissəsi xovlu qişanın uşaqlıq divarına bitişən hissədən inkişaf edərək xovlu qişa zarından və xüsusi xovlardan təşkil olunmuşdur. Ciftin uşaqlıq hissəsi də vardır. Giftdən arterial qan göbək venası vasitəsilə dölə doğru axır. Bu damar göbək ciyəsi vasitəsilə gedərək göbəkdən qarın boşluğununa daxil olur. Qarının ön divarının döl səthi ilə yuxarı qalxaraq qaraciyərin qapısına çatır və burada 3 şaxəyə bölünür.

Şaxələrdən biri qapı venasına, o biri isə venoz axacaq adı ilə aşağı boş venaya açılır. Beləliklə, göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qan ilə qarışır. Digər hissəsi isə qapı venasındaki venoz qan ilə qarışır, qaraciyərə daxil olur. Qaraciyərdə kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları vasitəsilə yenə aşağı, baş venaya tökülmür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır. Ona görə də embrionda artıq dərəcədə inkişaf etmiş olur. Aşağı boş venadakı qarışiq qan sağ qulaqcığa tökülmür. Burada qanın az hissəsi sağ mədəciyə, çox hissəsi isə oval dəlik vasitəsilə sol qulaqcığa keçir. Sol qulaqcıqda ağciyər venaları ilə gələn qan ilə qarışdıqdan sonra sol mədəciyə tökülmür və buradan aortaya keçir.

Qanın sağ qulaqcıqdan sol qulaqcığa keçməsinə aşağı boş venanın açılan yerindəki qapaqcıq səbəb olur. Başdan, boyundan, yuxarı ətrafdan və döş qəfəsindən gələn venoz qan yuxarı baş vena vasitəsilə sağ qulaqcığa tökülmür. Burada aşağı boş vena qanı ilə bir az qarışdıqdan sonra sağ mədəciyə, buradan da ağciyər kötüyünə keçir.

Embrionun ağciyəri sıxlasmış halda olduğu üçün ağciyər kötüyündəki qanın az hissəsi nazik ağciyər arteriyaları vasitəsilə ağciyərlərə gedir. Çox hissəsi isə arterial axacaq (botal axacaq) vasitəsilə aorta qövsünə tökülür. Beləliklə, qalxan aorta ilə aorta qövsündəki qanın tərkibində arterial qanın miqdarı çoxdur, ancaq enən aortaya axan qan arterial axacaq ilə gələn qarışq qan ilə qarışlığı üçün onun tərkibində arterial qanın miqdarı azalır. Ona görə aorta qövsünün şaxələri ilə başa, boyuna, yuxarı ətrafa gedən qanın tərkibindəki arterial qan çox, ancaq enən aorta şaxələri ilə qarın boşluğu üzvlərinə – çanağa və aşağı ətrafa gedən qanın tərkibində az olur. Bunu nəticəsində baş, boyun, yuxarı ətraflar gövdəyə və aşağı ətraflara nisbətən yaxşı inkişaf edir.

Enən aorta ilə axan qarışq qan qarın boşluğu üzvləri-nə-çanağa və aşağı ətrafa getməklə bərabər, kiçik çanaqda bir cüt göbək arteriyaları vasitəsilə ciftə qayıdır.

Göbək arteriyaları göbək ciyəsi vasitəsilə ciftə çatır. Heç bir üzv xalis arterial qan almır. Döl anadan olandan sonra cift və ya döl qan dövrəni daimi qan ilə əvəz olur. Bu dəyişiklik bundan ibarətdir: göbək ciyəsi kəsildikdən sonra göbək arteriyaları 2-3 gün və göbək venası 6-7 gün ərzində obliterasiya olur və əvəzində göbək arteriyalardan sidiklik göbək bağları, göbək venalarından qaraciyərin girdə bağlı hasil olur.

Döl anadan olan kimi nəfəs aldığı üçün bir tərəfdən ağciyər arteriyaları genəlir və qan sağ mədəcikdən ağciyərlərə axmağa başlayır. Digər tərəfdən sol qulaqcıqda qanın təzyiqi sağ qulaqcıqdakı qanın təzyiqi ilə bərabərləşdiyi üçün artıq qan sağ qulaqcıqdan oval dəlik vasitəsilə sol qulaqcığa yox, tamamilə sağ mədəciyə tökülür. Nəticədə, oval dəlik və botal axacaq yavaş-yavaş daralıb 6-7 gün müddətində tamamilə tutulur və əvəzində birincidən oval çuxur, ikincidən bağ əmələ gəlir. Bəzən bunlarda anamaliya olur və həyatın axarına qədər açıq qalır, nəticədə ürək qüsurları əmələ gəlir.

### 10.3. Ürəyin filogenezi

Ürək filogenetik dövrdə bağırsaq borusunun ön tərəfin-də yerləşmiş boylama damarın müəyyən hissəsindən inkişaf edib. Balıqlarda başın yaxınlığında yerləşir. Ali heyvanlarda boyun inkişaf etdikcə quyruq tərəfə yerini dəyişir. Onurğalılardan balıqlarda qan-damar sistemində mərkəzi üzv – ürək meydana çıxır. Bunlarda ürək 2 kameralıdır: bir qulaqcıq, bir mədəcik. Arxada qulaqcıq torbayabənzər venoz cib ilə və öndə mədəcik əzələvi boru-arterial konus ilə rabitədə olur. Arterial konusun davamını arterial kötük və ventral aorta təşkil edir.

Balıqlarda ürək 2 kameralıdır: qulaqcıq, mədəcik, venoz cib, arterial konusdan, eninəzolaqlı əzələlərdən əmələ gəlib.

Amfibilərdə ürək 3 kameralıdır. Sağ qulaqcıq xüsusi qapaqla dəlik vasitəsilə venoz cib ilə birləşir, qulaqcıq-mədəcik dəliyi 2 taylı qapaqla tutulmuş olur. Arterial konus üfüqi arakəsmə vasitəsilə arxa və ventral hissəyə bölünür. Adətən, qulaqcıqarası arakəsmədə dəlik olur.

Sürünənlərdə qulaqcıqlar bir-birindən tamam ayrılır, arakəsmə bütöv olur. Mədəcikdə tam olmayan arakəsmə əmələ gəlir. Bu arakəsmə timsahda bütöv olur. Sürünənlərdə venoz cib reduksiya olub, sağ qulaqcığın divarını təşkil edir. Arterial konus 2 müstəqil hissəyə ayrılır: sağ və sol aorta qövslerini əmələ getirir.

Quşların ürəyi 4 kameralı olur: sağ və sol ürəyə bölünür, 2 qulaqcıq, 2 mədəcik. Venoz cib tamam reduksiya edir və venaları bilavasitə sağ qulaqcığa açılır. Sağ qulaqcıq-mədəcik dəliyindəki zarlı qapaq reduksiya olur. Əvəzində əzələvi qapaq əmələ gəlir. Sol qulaqcıq-mədəcik dəliyindəki zarlı qapaq həmişə qalır, əvəzində 3 ayrı-ayrı taylara bölünür.

Sağ mədəcikdən ümumi kötük vasitəsilə ağıciyər arteriyaları, sol mədəcikdən sağ aorta qövsü başlanır. Sürünənlərdə olan sol aorta qövsü quşlarda tamamilə reduksiya olub itir.

Quşlarda arterial və venoz qanın cərəyanı ürəkdə, hətta damarlarda da tamamilə bir-birindən ayrılır.

Məməlilərin ürəyi də quşların ürəyi kimi 4 kameralıdır.

Burada da arterial və venoz qanın cərəyanı ürəkdə və damarda ayridır. Məməlilərdə sağ aorta qövsü reduksiya olur, ancaq sol aorta qövsü qalır. Ağciyər arteriyası ümumi kötük vasitəsilə sağ mədəcikdən, sol aorta qövsü isə sol mədəcikdən başlayır. Venoz cib sağ qulaqcıq qarışır, onun arxa divarını təşkil edir və aralarında olan qapaq (cib-qulaqcıq qapağı) aşağı boş vena və tac-cib qapaqlarına çevrilir. Sağ qulaqcıq-mədəcik qapağı 2 taya bölünərək, 3 taylı və sol qulaqcıq mədəcik qapağı 2 taylı qapaq adını alır.

#### **10.4. Ürəyin quruluşu və funksional təşkili. Miokardial strukturun təqəllüs və digər fizioloji xüsusiyyətləri**

Qan özünün həyat üçün mühüm olan vəzifələrini ancaq ürəyin fasılısız və daimi hərəkəti şəraitində yerinə yetirə bilir. İnsanda və onurğalı heyvanlarda qanın hərəkəti sirkulyasiya xarakteri kəsb edir. Qapalı qan-damar sistemində ürək qanı nasos kimi damarlara vuraraq dövran etdirir. O qan-damar sisteminin hərəki hissəsidir. Ürək əzələsinin bir dəfə yığılıb boşalması onun döyünməsi adlanır. Bu fəaliyyət nəticəsində əzələlərin kimyəvi birləşmələrinin enerjisi qanı hərəkət etdirən mexaniki enerjiyə çevrilir. İnsanın işçi miokardı 100 mikron uzunluğunda, 14 mk diametrində olan silindrik formalı eninə-zolaqlı əzələ liflərindən təşkil olunmuşdur. Hər bir lif üst tərəfdən membrana-sarkolemma ilə əhatə olunmuşdur. Hər bir lifin tərkibində çox uzununa yerləşmiş miofibrinlər – yiğici, işçi zülallar vardır.

Ürəyin xüsusi təqəllüs edən əzələləri sarkomerlərdən ibarət olan miofibrinlər hesab olunur. Hər bir sarkomer 2 tünd xətdən ibarət olub, bir-birindən təxminən 1,5 mikron aralı olan Z xətti ilə aralanır. Sarkomer protein mioziddən əmələ gələn Z xətti ilə nəhayətlənən açıq və tünd zolaqdan ibarətdir. Mərkəzi a zolağı protein miozin lifindən ibarətdir. i zolağı a zolağının kənarında yerləşib, protein-aktin lifindən təşkil olunmuşdur. Aktin lifi hissəvi olaraq miozin lifindən

təşkil olunmuş zolaqların arasına girir. a zolağının mərkəzində miozin lifini qalınlaşdırıran n zolağı yerləşir.

Əzələ təqəllüsü aktin və miozinin actinomiozin əmələ gətirən dönen birləşməsindən ibarətdir. Bu proses energetik cəhətdən Ca-un iştirakı ilə ATP parçalanması prosesində təmin olunur.

Müəyyən şəraitdə miozin lifinin körpücükleri aktin lifinin spesifik məntəqələri ilə əlaqə yaradır. Bu zaman yoğun miozin və nazik aktin lifinin uzunluğu dəyişmir. Lakin onların bir-birinə nisbətən yerdəyişməsinin nəticəsində sarkomer-miofibrinlər yığılır.

Bələliklə, aktin və miozinə əzələnin yiğici zülalı deyirlər. Lakin onlar özləri yiğila bilmirlər, ancaq actinomiozin kompleksi yiğila bilir, o zaman ki, aktin lifləri miozin liflərinin arasında girir (əzələ bəhsində daha ətraflı tanış olmuşsunuz).

Biokimyaçı Engelqart müəyyən etmişdir ki, ATP-i parçalayan ferment actinomiozin aktivləşir və o, ATP-ni ADF-yə və fosfat turşusuna parçalayaraq bu zaman ayrılan enerjidən özünün yiğilması və boşalması üçün istifadə edir. Əzələnin yiğilması zamanı kimyəvi enerjinin hamısı mexaniki enerjiyə çevrilər. Onun bir hissəsi istilik şəklində xaric olaraq orqanizmin qızmasına sərf olunur.

Ürək əzələsi tək təqəllüs edir, refraktor dövrü uzun olur, lakin qurbağa bədənindən hazırlanmış sinir-əzələ preparatını qısamüddətli elektrik qıcığı ilə qıcıqlandırıldıqda o, tez və müddətli yığılır və boşalır. Əgər əzələyə bir qıcıq göndərilərsə tək təqəllüs edir. Saniyədə 50-100 dəfə qıcıq göndərildikdə isə tetanik təqəllüs alınır.

Bədənimizdəki bütün hərəkətlər skelet əzələlərinin tetanik təqəllüsünün nəticəsidir.


Skelet əzələsində saya əzələdən fərqli olaraq bütün liflər bir-birindən izolə olunmuşdur. Ona görə də oyanma bir əzələ lifindən digərinə keçmir. Saya əzələ liflərində isə oyanma bir əzələ lifindən digərinə keçir, yiğilması qeyri-iradidir. Ürək əzələsi qeyri-iradi olsa da eninəzolaqlı əzələ liflərindən təşkil olunmuşdur, lakin bu əzələ liflərinin bir sıra xüsusiyyətləri

vardır. Ürək əzələsi də qıcıq təsirinə cavab olaraq oyanma, nəqletmə, təqəllüs, elastikliyə və dərtlərkən uzanma qabiliyyətinə malikdir.

### 10.5. Ürək, onun quruluş xüsusiyyətləri

Aşağı sinif onurğasız heyvanlarda orqanizm ilə onu əhatə edən xarici mühit arasında maddələr mübadiləsi bilavasitə toxuma mayesi vasitəsilə həyata keçirilir. Onurğasız heyvanlarda, həlqəvi qurdalar müstəsna olmaqla, qan-damar sistemi açıq, xordalılarda qapalı olur. Soxulcan və xordalılarda damarları təqəllüs etdirən saya əzələ sistemi təkamülün sonrakı mərhələsində xüsusi metamorfoza edərək boşluğu olan əzələvi üzvi – ürəkdə (cor) eninəzolaqlı əzələ kimi meydana çıxır.

**Ürək.** Uzunluğu 12-15 sm, eni 9-11 sm olan ürək yastılaşmış, konusabənzər, əzələvi bir üzv olub, döş qəfəsində sol tərəfdə, ağıciyərlərin arasında, diafraqmanın vətər mərkəzi üzərində asimetrik bir vəziyyətdə yerləşmişdir (şəkil 2). Hər bir sağlam insanın ürəyi öz yumruğu boyda ola bilər.



**Şəkil 2.** Ürəyin quruluş sxemi. 1-yuxarı boş vena; 2-aşağı boş vena; 3-sağ qulaqcıq; 4-sol qulaqcıq; 5-sağ mədəcik; 6-sol mədəcik; 7-ağıciyər arteriyası; 8-ağıciyər venaları; 9-üctaylı qapaq; 10-mitral və ya ikitaylı qapaq; 11-aorta.

Onun 2 ucu, 2 səthi və 2 kənarı vardır. Enli ucu – əsası yuxarı, sivri ucu – zirvəsi önə doğru gedir. 250-300 qram ağırlığında və ya insanın öz yumruğu boyda olur.

Ön döş qabırğa səthi çıxıqdır və döş sümüyü ilə III, VI qabırğa qıçıraqlarına söykənmişdir. Aşağı diafraqma səthi əksinə olaraq yastılaşmışdır və diafraqmanın vətər mərkəzinə söykənmişdir. Ön mədəcikarası şırımda ürəyin sol tac arteriyası, dal şırımda isə sağ tac arteriyası yerləşir. Ürək quşlarda, məməlilərdə və insanda müxtəlif arakəsmələr vasitəsilə 4 kaməryaya bölünür. Yuxarı hissələrinə sağ və sol qulaqcıq, aşağı hissələrinə sağ və sol mədəcik deyilir. Sağ qulaqcıq sol qulaqcıqdan qulaqcıqarası arakəsmə və sağ mədəcik sol mədəcikdən mədəcikarası arakəsmə ilə ayrılmışdır. Lakin sağ qulaqcıq sağ mədəcik ilə və sol qulaqcıq sol mədəcik ilə dəliklər vasitəsilə birləşir. Ürəyin əsasında sağ qulaqcıga aşağı və yuxarı boş venalar, sol qulaqcıga ağciyər venaları açılır. Sol mədəcikdən aorta, sağ mədəcikdən ağciyər kötüyü başlayır.

Sağ mədəcikdən ağciyər kötüyü vasitəsilə kiçik qan dövranı və sol mədəcikdən aorta vasitəsilə böyük qan dövranı başlayır.

Sağ qulaqcıq ilə mədəcik arasındaki qapağa sağ qulaqcıq-mədəcik qapağı və ya 3 taylı qapaq, sol qulaqcıqla sol mədəcik arasındaki qapağa sol qulaqcıq-mədəcik qapağı və ya 2 taylı qapaq, ağciyər kötüyü dəliyində olan qapağa ağciyər arteriyasının aypara qapağı, aorta ilə sol mədəcik arasındaki qapağa isə aortanın aypara qapağı deyilir.

Taylı qapaqlar qanın mədəciklərdən qulaqcıqlara, aypara qapaqlar isə damarlardan mədəciklərə, yəni geriyə qayıtmamasına mane olurlar. Yrəyin divarı 3 qışadan təşkil olunub.

## 10.6. Ürəyin qışaları

Ürək kisəsi (perikard) içərisində yerləşən dördkameralı ürəyin üç qışası var: endokard (daxili), miokard (orta əzələ) və epikard (xarici).

Endokard qişa qulaqçıqları mədəcikləri və iki, üçtaylı aorta və ağciyər kötüyünün aypara qapaqlarını daxildən örtür.

Ürək əzələsi (miokard) işçi (yığıcı), nəqledici və sekretor kardiomiositlərindən ibarətdir.

**İşçi kardiomiositlər** – yığıcı aparat və  $\text{Ca}^{2+}$  deposuna (sarkoplazmatik retikulumun balon və borucuqları) malikdir. Bu hüceyrələr hüceyrəarası (dayaqdisklərin) təmaslarının köməyiylə ürək əzələsi adlandırılın liflərə birləşir – funksional sinəti (ürəyin hər bir kamerasından kənardə kardiomiositlərin cəmi).

**Nəqledici kardiomiositlər** – ürəyin aparıcı – idarəedici sistemini əmələ gətirir.

**Sekretor kardiomiositlər.** Qulaqçıqların kardio-miositlərin bir hissəsi (xüsusişə sağ qulaqçığın) arterial təzyiqi tənzim edən vazodilatator atriopeptini sintez və sekresiya edir.

**Miokardin funksiyaları.** Müxtəlif qıcıqların təsirləri altında (sinir sistemi, hormonlar) miokardin oyanıcılıq, avtomatizm, nəqletmə və yiğılma funksiyası dəyişir: bu dəyişikliklərə ürəyin döyünməsinin tezliyi (başqa sözlə avtomatizmi) artır və bu «xronotrop təsir» termini ilə işarə edilir, ürəyin qulaqçıq və mədəcik əzələlərinin yiğılma qüvvəsinə (başqa sözlə yiğilmasına) – inotrop təsir, qulaqçıq-mədəciklərin əzələsinin nəqletmə qabiliyyəti dəyişir. «Dromotrop təsiri», oyanma qabiliyyətini artırır, «batmotrop təsiri» misal göstərmək olar. Bu təsirlərin hər biri müsbət və mənfi ola bilər.

Epikard ürəyin xarici səthini örtür və paretal perikardi formalasdırır – paretal ürək kisəsinin içində 5-20 ml paretal maye olur.


Qulaqçıqların daxili səthində daraqlı əzələlər, mədəciklərin daxili səthində isə məməyəbənzər əzələlər vardır. Məməyəbənzər əzələlərin zirvələrindən nazik vətər telləri başlayaraq yuxarıda göstərilən taylı qapaqların kənarlarına bağlanırlar və mədəciklər sistula edərək qapaqlar örtüldüyü zaman məməyəbənzər əzələlərin fəaliyyəti nəticəsində gərginləşib onların qulaqçıqlara doğru açılmasına mane olurlar.

Ürəyin normal fəaliyyəti sinir və humoral yolla tənzim

olunur. Bu tənzim pozulduqda orqan, toxuma və hüceyrələrin qanla təmin olunmasına təsir edir. Deməli, insanın sağlamlığı və normal fəaliyyəti ürəyin normal işindən çox asılıdır.

## 10.7. Ürək qapaqları

Ürəyin effektiv nasos funksiyası mədəciklərin həm giriş, həm də çıxışında yerləşən dörd ürək qapağı tərəfindən qanın venalardan qulaqcıqlara, oradan mədəciklərə və damarlara doğru birtərəfli hərəkətindən asılı olur (şəkil 3).



**Şəkil 3. Ürəyin qapaqları.** Solda – ürəkdən sakital (horizontal vəziyyətdə) kəsiyi, güzgündə nisbətən çevrilmiş sağdan sxemi. Sağdan – ürəkdən frontal kəsik. Yuxarıda – diastola, aşağıda – sistola.

***Qulaqcıq-mədəcik qapaqları.*** Sağ mədəcikdə üçtaylı qapaqlar, sol qulaqcıqdə ikitaylı (mitiral) qapaqlar qanın mədəciklərdən qulaqcıqlara geri qaytarılmasına mane olur.

Mədəciklərdə təzyiq qulaqcıqlardan yüksək olan zaman qapaqlar bağlanır. Qulaqcıqlarda təzyiq mədəciklərdən yüksək olan zaman isə taylı qapaqlar açılır.

Aypara qapaqlar – aortanın aypara qapaqları sol mədəciyin, ağciyər arteriyasının aypara qapığı sağ mədəciyin çıxışında yerləşirlər. Onlar qanın arterial sistemindən mədəciklərin boşluğununa geri qayıtmaya mane olurlar.

Hər iki qapaqlar üç aypara formalı «cibcikləri» olan qapaq həlqəsinə (dairəvi simmetrik) çox sıx və möhkəm birləşmişdir.

«Cibciklər» aorta və ağciyər kötüyünün deşiyinə açılır, ona görə də nə vaxt ki, bu iri damarlarda təzyiq mədəciklərdəki təzyiqindən yüksək olanda «cibciklər» qanla dolur və təzyiq altında və özünün sərbəst kənarları ilə dəliyə sıx söykənir və nəticədə qapaqlar bağlanır.


## **10.8. Ürəyin nasos funksiyası və döyünməsinin fazaları**

***Ürək tsikli.*** Ürək tsikli sinus – qulaqcıq düyüündən başlayır və bir yiğilmanın əvvəlindən sonrakı yiğilmanın əvvəlinə qədər davam edir. Elektrik impulsu ürək əzələsinin oyanmasına və onun yiğilmasına səbəb olur. Oyanma əvvəlcə bütün qulaqcıqları əhatə edir və qulaqcıqların sistolasına səbəb olur. Sonra oyanma Atrio-ventikulyar AV-düyündən (AV-ləngimədən sonra) mədəciklərə yayılır və mədəciklərin sistolasına səbəb olur. Onlarda təzyiqin artmasına və qanın aortaya və ağciyər arteriyasına qovulmasına səbəb olur. Qanın qovulmasından sonra ürək əzəlesi boşalır, onların boşluğununda təzyiq aşağı düşür və ürək sonrakı yiğilmaya hazırlaşır.

Ürək əzələsinin bir dəfə yiğilib-boşalması ürək döyünməsi adlanır. Ürək əzələsinin yiğilmasına, yəni qulaqcıq və mədəciklərin yiğilmasına sistola, onların boşalmasına isə diastola

deyilir. Belə ki, əvvəlcə qulaqcıqlar sistola vəziyyətində mədəciklər diastola vəziyyətində, sonra isə mədəciklər sistola, qulaqcıqlar diastola vəziyyətində olur. Nəticədə ürək boşluğunda əmələ gələn təzyiq fərqi qanın qulaqcıqdan mədəciklərə, ordan damarlarla orqan, toxuma, hüceyrələrə və yenidən boş venalarla ürəyin sağ qulaqcığına, ağıciyər venaları ilə isə ürəyin sol qulaqcığına və mədəciklərə keçməsinə səbəb olur.


Ürək tsiklinin fazaları ardıcıl olaraq şəkil 4-də, amma tsiklin müxtəlif vəziyyətində onun tam xarakteristikası şəkil 5-də təsvir edilmişdir.



**Şəkil 4. Ürək tsikli.** Sxem. A – qulaqcığın sistolası. B – izovolumik yiğılma. C – tez qovulma. D – ləng qovulma. E – izovolomik boşalma. F – tez dolma. G – ləng dolma.

**I faza qulaqcıqların sistolası.** (A, davamı 01S). Sinus düyünün peysmeyker hüceyrələri depolrizasiya edir və oyanma qulaqcıqların əzələsinə yayılır. EKQ-da P deşiyi qeyd olunur (şəkil 5 aşağı hissəsinə bax). Qulaqcıqların yiğilması təzyiqi artırır və mədəciyə əlavə olaraq (öz axınından əlavə) qanın daxil olmasına səbəb olur. Bu zaman mitral (taylı) qapaqlar açıq, aorta aypara qapaqları isə bağlı olur. Qulaqcıqların sistola fazası 0,1 san davam edir. Normada venalardan qanın 75%-i mədəciklərə qulaqcıqlar yiğilana qədər öz axını ilə, 25%-i isə

qulaqcıqlar yiğildan sonra daxil olur. Bu zaman mədəciklər diastola vəziyyətində olur. Taylı qapaqlar açıq, aypara qapaqlar bağlı olur.



**Şəkil 5.** Ürək tsiklin xarakteri. A – qulaqcığın sistolası. B – izovolemik yiğılma. C – tez qovulma. D – ləng qovulma. E – izovolemik boşalma. F – tez dolma. G – ləng dolma.

**II faza mədəcikləri sistolası.** (B-D, müddət 0,33S). Oyanma dalğası AV-düyündən keçən Hiss dəstəsinə, Purkine liflərinə və ürək əzələsinin hüceyrələrinə çatır. Mədəciklərin depolyarizasiyası EKQ-da QRS kompleksində özünü əks etdirir. Mədəciklərin yiğilmasının başlanması mədəcikdaxili təzyiqin

artması, qulaqcıq-mədəcik qapaqlarının bağlanması və 1 ürək tonunun yaranması ilə müşayiət olunur. Mədəciklərin sistolası iki dövrə: 1) gərginləşmə, 2) qanın damarlara qovulması dövr-lərinə bölünür. Mədəcik əzələsinin təqəllüsü asinxron – yuxarıdan aşağıya doğru tədricən və izometrik-bütün əzələ lifləri eyni vaxtda təqəllüs edir. Bu dövrün əvvəlində mədəciklərdə təzyiq 60-65 mm civə sütununa qədər olanda taylı və aypara qapaqlar bağlı olduğu üçün mədəciklər müvəqqəti olaraq (0,04-0,06 san) damar sistemi ilə əlaqəsini kəsir. Bu dövrə Şovo intersistolası deyilir. Sonra mədəciklərdə təzyiq yüksəlir, sol mədəcikdə 115-125 mm civə sütunu, sağ mədəcikdə isə 25-30 mm civə sütunu olur, yəni aorta və ağciyər arteriyasındaki təzyiqdən yüksək olduğu üçün qan əvvəlcə sürətlə (0,05-01 san), sonra isə ləng (0,2 san) damarlara qovulur. Beləliklə, mədəciklərin sistolası 0,3 saniyə müddətində baş verir. Bundan mədəciklərin gərginləşmə dövrünüə 0,05-0,08 saniyə, qanın qovulma dövrünüə isə 0,22-0,25 saniyə vaxt sərf olunur. Bu fizioloji prosesi mədəciklərin sistolasını daha ətraflı aşağıdakı kimi izah etmək olar.

**III faza** – qulaqcıq və mədəciklərin bir yerdə ümumi pauzası və ardıcıl boşalması və ya mədəciklərin ümumi diastolası dövrünü əhatə edir. Bu zaman taylı qapaqlar bağlı olur. Aypara qapaqlar isə mədəciklərdən qanın tədricən qovulması başa çatdıqdan sonra bağlanır. Bundan sonra 0,08 san müddətində mədəciklərin damarlar ilə əlaqəsi kəsilir. Şovo intersistolası yenidən baş verir.

Ümumi diastola, yəni mədəciklərin diastolası-protodiastolik və izometrik diastola dövrlerinə bölünür. 0,04 saniyə çəkən protodiastolik dövr taylı qapaqların bağlı olduğu vəziyyətdə mədəciyin boşalmağa başlaması anından aorta və ağciyər arteriyası aypara qapaqların tam bağlandığı ana qədər davam edir. Bu vəziyyətdə həm taylı, həm də aypara qapaqlar 0,08 san bağlı olur. Lakin bu müddətdə belə mədəciklərin boşalması davam edir və izometrik diastola (gərginliyin düşməsi) dövrü adlanır. Tədricən boşalmanın sonunda mədəciklərdəki təzyiq qulaqcıqlardakı təzyiqdən aşağı düşür, taylı qapaqlar açılır və qanın venalardan mədəciklərə passiv dolması dövrü

başlayır (0,3 san). Lakin bu qan aypara qapaqları bağlı olduğu üçün arteriya damarlarına keçə bilmir. Bundan sonra qulaqcıqların yiğilması nəticəsində qanın mədəciklərə fəal, aktiv dolma dövrü başlayır. I, II və III fazaların ardıcılılığı və həmin vaxt cədvəl 1-də verilmişdir.

Cədvəl 1

Qulaqcıqların sistolası – 0,1san.	-	-
Mədəciklərin sistolası – 0,33 san.	Gərginləşmə fazası – 0,08 san. Mədəciklərdən qanın qovulması – 0,25 san.	Asinxron təqəllüs – 0,05 san., izometrik təqəllüs – 0,03 san. Qanın sürətlə qovulması – 0,12 san. Qanın tədricən qovulması – 0,13 san.
Mədəciklərin diastolası – 0,47 san.	Protodiastolik dövr – 0,04 san. İzometrik diastola dövrü – 0,08 san. Qanın mədəciklərə dolma dövrü – 0,25san.	Sürətlə dolması – 0,09 san. Tədricən dolması – 0,16 san.

Beləliklə, qulaqcıqların sistolası (I faza) 0,1 saniyə, mədəciklərin sistolası (II faza) 0,3 saniyə, onların diastolası 0,5 saniyə davam edir. Bütün ürəyin, yəni qulaqcıqlar və mədəciklərin birlikdə diastolası III faza – 0,4 saniyə davam edir. Deməli, bir ürək döyünməsinə 0,8 saniyə vaxt sərf olunur. Normada sağlam adamın ürəyi bir dəqiqədə 70-75 dəfə döyünməlidir (şəkil 4 B).

**İzovolemik (izometrik) yiğılma dövrü.** (0,02-0,03 san müddətində). Mədəciklərin yiğilmasından sonra onda təzyiq kəskin yüksəlir, lakin mədəcikdaxili həcmdə dəyişiklik baş vermir, bu zaman bütün qapaqlar sıx bağlı olur. Məlumdur ki, bu müddət ərzində mədəciklər yiğilir, lakin qanın qovulması baş vermir. «İzovolemik (izometrik) dövrün»də ürək mədəciklərinin əzələ liflərinin gərginliyi artır, lakin onlar qısalır.

**Qanın qovulma dövrü (şəkil 4 C.D).** Sol mədəcikdə təzyiq 80 mm.Hg.st. (sağ mədəcikdə 8 mm.Hg.st.) yüksək olan kimi, aypara qapaqlar açılır. Taylı qapaqlar bu zaman bağlı

olur. Qan sürətlə mədəcikləri tərk edir. Qanın 70%-i qovulma dövrünün üçdə birində mədəciklərdən vurulur, qalan 30%-i isə sonrakı üçdə ikisində aorta və ağciyər kötüyünə qovulur. Ona görə də birinci üçdə biri qanın tez qovulma dövrü (C), lakin qalan üçdə ikisi isə qanın ləng qovulma dövrü adlanır (D).

Sistolanın sonu ürəyin II tonunun başlanması ilə eyni vaxta düşür. Aypara qapaqların istiqamətində qanın geriyə cərəyanı başlayır və onları bağlayır. Mədəciklərin boşluğununda təzyiqin tez aşağı düşməsi və qapaqların bağlanması ürəyin II tonunun yaranmasına səbəb olan, onların gərginləşmiş hissələrinin titrəməsinə səbəb olur.

**Mədəciklərin diastolası (E-G).** 0,47 san müddətində baş verir. Bu müddətdə EKQ sonrakı PQRST kompleksinin başlanmasına qədər əmələ gələn izoelektrik xətt qeydə alınır.

**İzovolemik (izometrik) boşalma dövrü. (E)** Bu dövrdə bütün qapaqlar bağlıdır, mədəciklərin həcmi dəyişməyib. Təzyiq izometrik yiğılma dövründə qalxdığı kimi demək olar ki, elə də tez aşağı düşür.

Belə ki, mədəciklərin diastolasında qan venoz sistemindən qulaqcığa daxil olmaqdə davam edir. Qulaqcılarda təzyiq isə öz maksimum səviyyəsinə yaxınlaşır.

**Dolma dövrü (FG).** Tez dolma dövrü (F) – mədəciklərin qanla tez dolma müddəti dövrüdür. Təzyiq mədəciklərdə qulaqcılarda nisbətən azdır, qulaqcıq-mədəcik qapaqları açıq olur, qan qulaqcıqdan mədəciklərə daxil olur və mədəciklərdə həcm yüksəlməyə başlayır. Mədəciklərin qanla dolmasının ölçüsündən asılı olaraq ürək əzələsinin divarının elastikliyi və dolma sürəti azalır (ləngdolma dövrü, (G)).

**Həcmər.** Diastola müddətində hər bir mədəciyin həcmi orta hesabla 110-120 ml-ə qədər artır. Bu həcm son diastolik həcm kimi məlumdur. Mədəciklərin sistolasından sonra qanın həcmi 70 ml-ə qədər azalır. Buna ürəyin vurgu həcmi deyilir. Mədəciklərin sistolası başa çatdıqdan sonra qalan son-sistolik həcm 40-50 ml təşkil edir.

Əgər ürək əvvəlkinə nisbətən güclü yiğlarsa, onda son-sistolik həcm 10-20 ml azalır. Əgər distola müddətində ürəyə

çoxlu miqdarda qan daxil olarsa, onda mədəciklərin sondiastolik həcmi 150-180 ml-ə qədər yüksələ bilər. Son diastolik həcmin summar artması və son-sistolik həcmin azalması ürəyin vurğu həcmini normaya nisbətən iki dəfə artırıbilər.

### 10.9. Ürəkdə diastolik və sistolik təzyiq

Sol mədəciyin mexaniki işi onun boşluğununda diastolik və sistolik təzyiq ilə təyin edilir.

**Diastolik təzyiq.** Sol mədəcik boşluğununda diastolik təzyiq qanın miqdarının proqressiv artması ilə yaranır; sistoladan əvvəl olan təzyiqə son-sistolik təzyiq deyilir. Necə ki, yiğilmayan mədəcikdə qanın həcmi 120 ml çox olmayana qədər, diastolik təzyiq praktiki olaraq dəyişmir və bu həcmdə qan sərbəst olaraq qulaqcılardan mədəciklərə daxil olur.

**Sol mədəcikdə sistolik təzyiq.** Mədəciklərin yiğilması zamanı sistolik təzyiq hətta az həcmi şəraitində belə artır, lakin mədəcikdə həcm 150-180 ml olanda maksimuma çatır. Əgər həcm daha əhəmiyyətli dərəcədə artarsa, onda sistolik təzyiq düşür, belə ki, ürək əzələsinin liflərinin aktin və miozin filamentləri həddən artıq dərtilir. Normada sol mədəcik üçün maksimal sistolik təzyiq 250-300 mm.Hg.st. təşkil edir. Sağ mədəcikdə normada sistolik təzyiq 60-80 mm.Hg.st. təşkil edir.

### 10.10. Ürəyin qovduğu qanın miqdarı (sistolik, dəqiqlik, sutkalıq həcm)

Normal halda ürək hər dəfə sistola etdikdə sağ və sol mədəcik eyni miqdarda 70-80 ml qan qovur. Sistola zamanı hər bir mədəciyin damarlara vurduğu qanın həcminə, ürəyin sistolik həcmi deyilir. Əgər ürəyin sistola zamanı qovduğu qanın miqdarını və bir dəqiqlidə ürək döyünmələrinin sayını bilsək, onda dəqiqlik həcmi təyin etmək asandır. Məsələn, sol mədəciyin sistola zamanı aortaya vurduğu qanın həcmi 75ml, ürək döyünmələrinin sayı isə 75-80-a bərabərdirsə onda ürəyin də-

qıqəlik həcmi (ÜDH) – sistolik həcm (SH) $X$  ürək döyünmələrinin sayı. Onda dəqiqlik həcm 1)  $75 \times 75 = 5625 \text{ ml} = 5,61$ , 2)  $75 \times 80 = 6000 \text{ ml} = 61$  bərabər olacaqdır. Orta yaşlı adamlar üçün bu dəqiqlik həcm 4-6 l bərabər olur. Bir gün müddətində isə 8-10 min l qan qovur. Ağır fiziki iş zamanı qovulan qanın həcmi 4-7 dəfə artır. İnsanda dəqiqlik həcmi təyin etmək üçün klinikalarda bu həcmi Fik tərəfindən təklif olunan üsuldan istifadə edirlər. Fik üsulunda dəqiqlik tutumu tapmaq üçün arterial və venoz qanda oksigenin miqdarı faizlə fərqi tapılır. Sonra bir dəqiqliq ərzində insanın sərf etdiyi oksigenin həcmi müəyyən edilir. Tutaq ki, bir dəqiqlidə ağıciyərlərdən qana 400 ml oksigen daxil olmuş və oksigenin arterial-venoz qan arasındakı fərqi 8%-dir, onda bir dəqiqlidə ağıciyərlərdən  $\frac{100 \cdot 400}{8} = 5000 \text{ -ml}$  qan keçməlidir. Qanın bu miqdarı dəqiqlik tutum hesab olunur.

Hesablamalar göstərir ki, ürək dəqiqlidə 60-80 dəfə vurarsa, sol mədəcik aortaya dəqiqlidə 6, saatda 360, bir gündə 8,640 litr qan qovur. 70 il yaşayan adamin ürəyi təxminən 2.600 milyon dəfə vurur və 150.000 ton qan qovur. Fiziki işdə ürəyin vurgusu xeyli artır. Məsələn, yarış zamanı idmançıların ürəyi dəqiqlidə 250 dəfədən çox vurur.


Ürək vurgusunun sayı yaşla da əlaqədardır. Bir yaşa qədər uşaqlarda ürək vurgularının sayı dəqiqlidə 100-200, 10 yaşda 90-120 və daha yuxarı yaşlarda 60-80, qocalarda isə yenə də tezleşərək 90-95-ə çatır.

Ürəyin nasos funksiyasına nəzarətin əsasını 1) ürəyə axan qanın həcminin dəyişməsinə ürəyin xüsusi tənzimləyici mexanizminin cavabı (Frank-Starlinqin qanunu), 2) ürəyin tezliyi və iş qüvvəsinin avtonom sinir sistemi vasitəsilə idarə olunması təşkil edir.

Frank-Starlinq qanununa görə ürəyin əzələ lifləri ona daxil olan qanın hesabına nə qədər çox dartılarsa, ürəyin yığılma qüvvəsi bir o qədər çox olur və arterial sistemə bir o qədər çox qan daxil olur. Beləliklə, ürəkdə əzələ lifinin uzunluğunun dəyişən özünütənzim mexanizminin olması, ürəkdə het-

rometrik özünü tənzimdən danışmağa imkan verir.

Təcrübədə (şəkil 6 A) bunu müşahidə etmək üçün F.Starlinqin təkmilləşdiridiyi ağciyər-ürək preparatından istifadə edilir.



**Şəkil 6.** Frank-Starling mekanizmi. A – Eksperimentin sxemi («ürək-ağciyər» preparati). 1 – müqavimət kontrolü; 2 – komprezsiyon kamerası; 3 – rezervuar; 4 – mədəciklərin həcmi. B – İnotrop effekt.

Bunun üçün cərrahi yolla heyvanda aorta və boş venaları bağlamaqla böyük qan dövranı fəaliyyəti dayandırılır. Kiçik qan dövranı isə zədələnməmiş şəkildə qalır. Aorta və boş venaya şüşə və rezin borulardan ibarət sistemlə əlaqələndirilmiş kanyula salınır. Sol mədəcikdən aortaya ötürülən qan bu sistemlə axaraq əvvəlcə boş venaya, sonra isə sağ qulaqcığa və sağ mədəciyə gəlir. Buradan isə kiçik qan dövranına keçərək oksigenlə zənginləşir və nəhayət, sol mədəciyə qayıdır. Beləliklə, ağciyər-ürək preparati ürəyin yükünü istənilən formada dəyişməyə imkan verir.

Belə ki, ürəyə axan qanın miqdarı artdıqca ürək əzəlesi daha çox dərtlilir və onun təqəllüs qüvvəsi çoxalır. Nəticədə ürəyin sistolik və dəqiqlik tutumu artır. Ürək əzəlesinin bu xü-

susiyyətini «Ürək qanunu» (Frank-Starling qanunu) adlandırmışlar.

Beləliklə, ürək əzələsinin təqəllüs qüvvəsi və sistolik tutum diastola zamanı mədəciklərin qanla nə dərəcədə dolmasından asılı ola bilər.

Ürəyin fəaliyyəti əzələnin mexaniki olaraq genişlənməsi ilə deyil, sinir sistemi vasitəsilə tənzim edildiyi üçün Starlingin «ürək qanunu» məhdud dərəcədə əhəmiyyətlidir. Ürəyin dəqiqlik və sistolik tutumu onun gördüyü işdən asılı olaraq dəyişə bilər. Məsələn, əzələ işində dəqiqlik tutum daha çox, yəni 25-30L-ə qədər arta bilər.

## 10.11. Ürək tonları

Stetofonedoskopla döş qəfəsinin sol yarısına qulaq asmaq, ürəyin iki tonunu eşitməyə imkan verir:

*Ürəyin I sistolik, II diastolik tonu.* I ton mədəciklərin sistolasının əvvəlində qulaqcıq-mədəcik qapaqlarının bağlanması və vətər tellərinin çırpınib gərginləşməsi ilə əlaqədar olur. Sistolik ton sürəkli, uzun və alçaq olur. II ton sistolanın sonunda aorta və ağciyər arteriyalarının aypara qapaqlarının bağlanması ilə əlaqədar olur. Diastolik ton qısa, yüksək və zildən eşidilir.

I və sistolik ton 0,14S, 11-0,11S davam edir. Ürəyin II tonu I tona nisbətən daha yüksək tezliyə malik olur. I və II tonların eşidilməsi «tap-tup» səslərinin tələffüzünə yaxın olur. I və II tonlardan başqa bəzən ürəyin patologiyasını əks etdirən əlavə III və VI tonlarda eşitmək olar.

Ürək tonlarının dəqiq analizi elektron cihazlarının tətbiqindən sonra mümkün olmuşdur. Əgər döş qəfəsi üzərinə gücləndirici və ossiloqrafla birləşmiş həssas mikrofon yerləşdirsək, hərəkət edən fotokağız və ya fotoplyonkada ürək tonlarının yazısını almaq olar. Bu üsul fonokardioqrafiya adlanır. Fonokardioqramda qulaqda eşidilən birinci və ikinci tonlardan əlavə, iki zəif (üçüncü və dördüncü) ürək tonları da ayırd

edilir. Üçüncü ton ikincidən 0,011-0,18 saniyə sonra meydana çıxır və mədəciklərin qanla aktiv dolması nəti-cəsində ürək divarlarının titrəməsini eks etdirir. Dördüncü ton isə birinci ton-dan əvvəl qulaqcıqların diastolası zamanı mədəciklərin qanla passiv dolmasından əmələ gəlir. Bu zaman onlara küy əlavə olunur və ton təmiz eşidilmir. Buna səbəb qapaqların kip bağlanmaması və qanın geri qayıtmasıdır.

Ürəyin tonlarına ayrı-ayrılıqda qulaq asmaq olar. Sistolik tona sol mədəciyin, yəni ikitaylı qapağın səsinə ürəyin zirvəsində məmə xəttindən 1-1,5 sm sağa doğru qulaq asmaq olar. Sağ mədəciyin və üçtaylı qapağın səsinə III, VI qabırğanın döş sümüyünə birləşdiyi yerdə qulaq asılır. İkinci tona – diastolik tona, yəni aorta aypara qapaqlarının səsinə ikinci qabırğıaراسı nahiyyədə döş sümüyündən sağda qulaq asmaq olar. Ağciyər arteriyası aypara qapaqlarının bağlanmasından əmələ gələn səsə II (döş) qabırğıaراسı nahiyyədə, sol tərəfdə qulaq asmaq olar.

### **10.12. Ürəyin qanla təmin olunması**

Ürəyin divarını qanla sağ və sol vena (koranar) arteriyaları təmin edir. Hər iki vena arteriyaları aortanın əsasından (aorta qapaqlarının kənarlarının birləşdiyi yerə yaxın) başlayır. Sol mədəciyin arxa divarı, arakəsmənin bir sıra hissələri və sağ mədəciyin çox hissəsi sağ vena arteriyası ilə qanla təmin olunur. Ürəyin qalan şöbələri qanı sol vena arteriyası vasitəsilə alır.

Sol mədəciyin yiğilması (sistolası) zamanı ürək əzələsi vena arteriyasını sıxır və ürək əzələsinə qanın daxil olması praktiki olaraq dayanır – ürəyin boşalması (diastolası) və damar divarının aşağı müqaviməti zamanı vena arteriyasının qanın 75%-i ürək əzələsinə çatır.

Adekvat koronar qan cərəyanı üçün qanın diastoliq təzyiqi 60 mm.Hg.st. aşağı düşməlidir.

Fiziki iş zamanı koronar qan təzyiqi güclənir, bu əzələ-

ni oksigen və qidalı maddələrlə təmin etmək üçün ürəyin fəaliyyətinin artması ilə əlaqədardır. Koronar venası, ürək əzələsinin çox hissəsindən qanı toplayaraq koronar sinisuna və sağ qulaqçığa töklür. Daha çox «sağ ürəkdə» yerləşən bir sıra nahiyyələrdən qan birbaşa ürək kameralarına daxil olur.

### 10.13. Ürəyin işi və gücü

Ürək fəaliyyətdə olduğu zaman gördüyü iş qanın mədəciklərdən qovulmasına və damarlarda hərəkətinə sərf olunur. Bu zaman əmələ gələn enerjinin bir hissəsi damar divarında potensial enerjiyə, digər hissəsi isə hərəkət edən qanda kinetik enerjiyə çevrilir. Digər tərəfdən ürək qanı qovduğu zaman müəyyən müqavimətə rast gəlir. Buna əsaslanaraq ürəyin işini aşağıdakı formula ilə hesablamaq olar:

$$W = PR + \frac{PV^2}{2g};$$

burada:

W – iş;

P – dəqiqlik tutum;

R – orta qan təzyiqi;

V – qanın hərəkət sürəti;

g – ağırlıq gücünün sürəti.

Tutaq ki, dəqiqlik tutum 5.000 ml-ə, orta qan təzyiqi 200 sm su sütununa, qanın orta hərəkət sürəti 50 sm/san-ə, ağırlıq gücünün sürəti təxminən 1.000 sm/san-ə bərabərdir, onda

$$PR=5000 \cdot 200 = 1.000.000 \text{ q.sm. və ya } 10 \text{ kq/dəq.}$$

$$\frac{PV^2}{2g} = 5000 / 50 / 2 - 2 \cdot 1000 = 6250 \text{ q.sm} = 0.0625 \text{ kq, m/dəq.}$$

Göründüyü kimi sol mədəciyin göstərilən müqavimətə qarşı sərf etdiyi iş, qanın hərəkət sürətinə sərf etdiyi işdən artıq olur.

Ürəyin sağ mədəciyinə sol mədəcik qədər qan qovmasına baxmayaraq, ağıciyər arteriyasında təzyiq 5 dəfə az olur,

odur ki, sağ mədəcik üçün  $PR = 2 \text{ kqm/dəq} \frac{PV^2}{2_s}$  ilə hesablamaq olar.

Beləliklə, ürəyin işi sakitlik zamanı  $10+2=12 \text{ kqm/dəq}$  ( $117,6 \text{ c.}$ )

Məşq etmiş idmançılar intensiv fiziki iş görərkən ürəyin gücü dəqiqədə  $65 \text{ kqm-ə}$  və ya  $38,2 \text{ kvt-a}$  qədər arta bilər.

Fəaliyyətdə olan ürəyin gücü 70 kiloqram çəkisində olan adamı 6 saat ərzində 25-ci mərtəbəyə, 20 gün müddətində isə uca zirvəli Elbrus dağına qaldırıa bilər.

#### **10.14. Ürək əzələsinin əsas fizioloji xüsusiyyətləri**

Digər əzələlər kimi ürək əzəlesi də elastikliyə və dərtlər kən 1) qıcığa oyanma ilə cavab vermək, 2) uzanma, 3) oyanmanın nəql etmək, bunlardan başqa ürək 4) ritmiki avtonomiya, təqəllüs qabiliyyətinə malikdir.

Ürək əzəlesi eninəzolaqlı əzələlərə aid olsa da lifləri bir-birlə birləşərək sinsit (tor) əmələ gətirən ürək əzəlesi ilə saya və eninəzolaqlı əzələlər arasında fərqlər olduğu elmə məlumdur.

Skelet əzələsinin fəaliyyəti iradi olduğu halda, ürək əzələsinin işi qeyri-iradidir və tetanik deyil, tək təqəllüs edir.

**Ürək əzələsinin oyanma və refrakterliyi.** Mexaniki, termiki və ya kimyəvi qıcıqlarla ürək əzələsinə təsir etdikdə onun oyanması və yığılması baş verə bilər. Bunun üçün qıcığın qüvvəsi qapı və ya qıcıq həddinə bərabər və ya ondan çox olmalıdır. Qapı qıcığından zəif qıcıqlar oyanma və təqəllüs əmələ gətirmir. Qıcığın qüvvəsini tədricən artırıb qapı qıcığına çatdırıldıqda: 1) ürək buna maksimum yığılmaqla cavab verir; 2) sonra qıcıq qüvvəsini nə qədər artırısaq da ürək, ancaq qapı qıcığına verdiyi cavaba uyğun cavab verəcəkdir. Bu onu göstərir ki, ürək əzələsinin yığılma qüvvəsi qıcığın qüvvəsindən asılı deyil, başqa sözlə, əgər qıcıq qüvvəsi zəifdirsə ürək ona cavab vermir və ya əgər qıcığın qüvvəsi qapı qıcığından yüksək olarsa, ona maksimal dərəcədə cavab verməklə yığılır.

Bu faktlar əsasında Boudiçr «hamısı və ya heç nə» qanununu əsaslandırmışdır. Yəni ürək əzələsi verilən qıcığa qarşı ya cavab verir, ya da heç cavab vermir.

Oyanma qabiliyyətinə malik olan hər hansı toxuma kimi, ürək-əzələ lifinin oyanma qabiliyyətində, sakit və ya hüceyrə sitoplazması ilə onun xarici mühiti arasında elektrik potensialının dəyişməsi fərqilə müşahidə etmək olar.

Ürək-əzələ lifinin oyanmasının elektrik təbiətini ürəyin tək əzələ lifinə mikroelektrod daxil etməklə analiz edirlər.

Sakit vəziyyətdə ürək əzələ lifinin daxili səthi mənfi elektrik yükü ilə, xarici səthi isə müsbət elektrik yükü ilə yüklenir. Bunun nəticəsində hüceyrənin membranının üst səthi qütblənmiş olur. Bu yükün səviyyəsi-membran potensialı - 80-90 mV olur. Qıcıq verilən kimi, membranın üst və alt səthləri arasında yaranan potensiallar fərqi kəskin dəyişir,  $\text{Na}^+$  kationunun membrandan lifin daxili səthinə keçməsi nəticəsində membranın daxili səthi mənfi yükünü itirir və 20-30 mV-a bərabər olan müsbət yüksək yüklenir. Oyanma zamanı potensiallar fərqiin dəyişməsi, başqa sözlə fəaliyyət cərəyanı 100-120 mV təşkil edir. Membran bu şəraitdə depolyarizasiya olur, yəni üst səth «-», alt səth «+» yüksək yüklenir. Depolyarizasiya baş verəndən sonra o saat repolyarizasiya – yəni əvvəlki vəziyyətin bərpası baş verir. Əvvəlcə, oyanma zamanı əmələ gələn potensiallar fərqi: 1) sürətlə azalır; sonra müəyyən vaxt; 2) eyni səviyyədə qalır; 3) bundan sonra membran potensialı öz əvvəlki səviyyəsinə qədər bərpa olunur.

Ən çox dəyişiklik aparıcı avtomatizmə malik sinoatrial düyündə müşahidə edilir. Ürək əzələsində fəaliyyət cərəyanı skelet əzələ liflərinə nisbətən uzun çəkir. Ürək 70 dəfə döyünməsi vaxtında ürək əzələsinin yığılma müddəti 0,3 san. çəkir. Ürəyin döyünmə tezliyi artanda fəaliyyət cərəyanının müddəti azalır, azalanda isə eksinə artır. Ürəkdə oyanma dalğası müddətinin tez dəyişməsi ürəyin bir ritmdən digərinə keçməsinin mümkünlığını təmin edir.

**Ürək əzələsinin refraktorluğu.** Ürək əzələsi öyanma dövründə, süni və ya avtomatiya nahiyyəsindən gələn qıcığa qarşı

ikinci oyanma dalğası ilə cavab vermək qabiliyyətini itirir. Başqa sözlə, hər hansı başqa əzələ kimi, ürək əzələsi də oyanmadan sonra oyanmazlıq dövrü keçirir. Buna refraktor dövr deyilir (şəkil 7).


Oyanmazlığın bu dövrünə **mütləq refraktorluq** deyilir. Ürəyin 70 dəfə yiğilma vaxtında mütləq refraktorluq dövrünün müddəti fəaliyyət cərəyanının davamı müddətindən azca az olub 0,27 san. çəkir.

Ürək əzələsinin refraktorluq dövrü ürəyin tək qıcığa cavab olaraq yiğilması zamanı davam edən müddətə uyğun gəlir, bərabər olur. Ürək əzələsi refraktorluq dövründə qıcıqlara te-tanusla cavab verə bilmir.

Qıcığın daha çox tezliyi zamanı ürək əzələsi qıcığa ar-dicilliqlə deyil, refraktor dövrün qurtarmasından sonra hər 2 və ya 3, 4 qıcıqdan birinə cavab verir. Bu zaman bir-birindən ayrı tək təqəllüs müşahidə edilir.

Mütləq refraktor dövr qurtardıqdan sonra nisbi refraktor dövr başlayır. Nisbi refraktor dövr 0,03 san çəkir. Bu dövrdə ürək əzələsi qıcığa qıcıq qüvvəsi qapı qıcığından daha qüvvətli olduqda cavab verir.

Nisbi refraktor sonra tədricən əvvəlki vəziyyəti qədər bərpa olunur və oyanıcıqliq yüksəlir – **supernormal oyanma** dövrü başlayır. Bu vaxt ürək əzələsi qapı altı, yəni qapı qıcığına qədər olan, yəni əvvəlki qıcıqdan zəif qıcığa cavab verir.



- 1- mütləq refraktor dövrü
- 2- nisbi refraktor dövrü
- 3- supernormal dövr
- 4- normal oyanıcıqliq qabiliyyətinin tam bərpə olunma dövrü

**Şəkil 7.**

Refraktor və ya oyanmazlıq dövrünü 1876-cı ildə fransız fizioloqu Marey kəşf etmişdir. O, dayanmış ürəyə birinci

qıcıq ardınca cəld ikinci qıcıq verməklə, bu zaman ikinci qıcıqga cavab alınmadığını müşahidə etmişdir. Bu təcrübə ilə ilk dəfə müəyyən edilmişdir ki, hər hansı oyanan toxuma qıcıq veriləndən sonra əvvəl oyanır, sonra müvəqqəti olaraq oyanma qabiliyyətini itirir.

Mütləq refraktor dövr öz müddətinə görə sistolaya, nisbi refraktor dövr isə diastolaya uyğun gəlir. Ümumiyyətlə, ürək əzələsinin refraktor dövrü skelet əzələsinin refraktor dövrünü nisbətən xeyli uzundur.

Bəzən ürək qüsürü nəqledici sistemin pozğunluqları zamanı ürəyin təqəllüsündə refraktor dövrü müddətində pozğunluqlar baş verir.

Əgər əlavə qıcıq diastola dövrünü düşərsə, bu zaman ürək növbədənkənar yiğilir. Belə sistola adı sistoladan zəif olub, ekstrasistola adlanır. Ekstrasistola zamanı ürək ritmi pozulur. Ekstrasistoladan sonra gələn pauza daha çox davam edir ki, buna kompensator pauza deyilir. Kompensator pauzanın səbəbi Kis-flek düyündən gələn növbəti impulsun mədəciklərin ekstrasistolasının refraktor dövrünü düşüb itməsidir. Ekstrasistola qurtaran kimi refraktor dövr keçir və mədəciklər növbəti impulsu gözləyir. Çox zaman kompensator pauzadan sonra gələn sistola güclü olur. Buna kompensator sistola deyilir. Kompensator pauzada ürək öz ritmini, kompensator sistolada isə ürək öz işini bərpa edir.


**Ürək əzələsinin yiğilması-təqəllüsü.** Ürək əzələsinin oynaması onun yiğilmasına səbəb olur. Başqa sözlə, ürəyin gərginliyinin artmasına və uzunluğunun azalmasına səbəb olur.

Əgər izolə edilmiş ürəkdən Ca olmayan Ringer məhlulu uzun müddət keçirsək o zaman ritmiki oyanma dalğası, yəni fəaliyyət cərəyanı davam edir, amma ürəyin yiğilması dayanır.

Deməli, Ca ürəyin yiğilmasına deyil, fəaliyyət cərəyanına, yəni oyanıcıqlığına təsir edir. Ürək əzələsi skelet əzələsindən fərqli olaraq tək təqəllüsə cavab verir. Ürək əzələsi enerjisini ATF və KFT-nin parçalanmasından alır. Bu birləşmənin resintəzi təməffüs və qlikolitik forforlaşma, başqa sözlə

sulu karbonların parçalanmasından enerji alır. Ürək əzələsində oksigenli aerob proses anaerob prosesdən daha üstün olur. Skelet əzələsində bu prosesdə anaerob üstünlük təşkil edir.

**Nərdivan fenomeni-pilləkən.** Əgər qulaqcıqdan, mədəcikdən spontan yiğılma bilmeyən kəsilmiş ürək əzələsini (mio-kard) eyni güclü elektrik qıcığı ilə ritmik şəkildə qıcıqlandırısaq, onda birinci qıcıq böyük olmayan yiğilmaya, ikinci – böyük, üçüncü – daha böyük və s. tam maksimal yiğilmaya səbəb olacaq. Bu hadisə 1871-ci ildə Boudiç tərəfindən kəşf olunmuş və **nərdivan** adını almışdır.



**Şəkil 8.** Boudiç nərdivani.

Bu təcrübə ürək əzələsində «Hamı və ya heç nə» qanununun nisbi və şərti olduğunu bir daha sübut edir. Ürək əzələsindən fərqli olaraq skelet əzələsində qıcığın qüvvəsi artdıqca təqəllüs qüvvəsi də buna uyğun artır, yəni qüvvələr nisbəti qanuna tabe olur.

**Ürək əzələ lisinin ilk vəziyyəti ilə, onun yiğilması-sistolası arasında münasibət.** İzolə edilmiş ürək mədəciklərinin gərginliyini ondan Rengen məhlulu (miqdarını artırmaqla) keçirməklə artırısaq, onda ürək əzələsinin təqəllüs qüvvəsi artacaqdır. Bunu izolə edilmiş mədəcikdən kəsilmiş hissə üzərində müşahidə etmək olar. Bu faktlar əsasında ürək-əzələ lisinin yiğılma qüvvəsinin onun uzunluğundan asılı olduğu müəyyən edilmişdir. Bu asılılıq Stralinq tərəfindən «ürək qanunu» adı ilə formalasdırılmışdır. Bu qanuna görə ürəyin yiğılma qüvvəsi onun əzələ lisinin gərginliyi çox olduqca, daha çox olur.

Bu, əzələ lisinin uzunluğunun dəyişilməsi ilə əlaqədar

olduğu üçün bu heterometrik özünütənzim adlanır.

Hemoyometrik və heterometrik tənzim ürəyin yiğilma fəaliyyətinin dəyişilmiş mühit şəraitinə uyğunlaşmasını, xüsusi-lə sağlam orqanizmdə təmin edir.

**Ürəyin elektrik stimulyasiyası və masajı.** Elektrik və mexaniki qıcıq üsulu ilə ürəyin yiğilmasına səbəb olmaq təcrübəsindən tibbi praktikada istifadə olunur. Ürəyin fəaliyyətinin zəifləməsi və dayanmasının qarşısını əvvəlcədən almaq üçün elektrostimulyatorlardan istifadə olunur. Belə cib saatı böyüklüyündə olan stimulyator 3-5 il müddətində xəstənin dərisi altına tikilir, onun elektrodları isə mədəcik əzələsinə birləşdirilir. Bu zaman ürək stimulyatordan verilən qıcıq təsiri altında işləyir.


Ürək dayanması zamanı döş qəfəsini açmaqla, mexaniki, yəni əl vasitəsilə ritmiki sıxmaqla (birbaşa masaj) və ya döş qəfəsini sıxmaqla (dolayı massaj) onu fəaliyyətə gətirirlər.

### 10.15. Ürəyin nəqledici sistemi

Ürəyin **avtomatizmi** – neyrohumoral nəzarətin iştirakı olmadan, peysmeker hüceyrələrinin oyanmanı spontan initsirə etmək qabiliyyətidir, xassəsidir. Ürəyin yiğilmasına səbəb olan oyanma, ürəyin ixtisaslaşmış nəqledici sistemində yaranır və onun vasitəsilə ürək əzələsinin bütün hissələrinə yayılır.


Ürək əzələsində adi əzələ liflərindən başqa, olan atipik əzələ lifləri morfoloji cəhətcə Purkine liflərinə daha yaxındır. Onlar ürək əzələsinin aparıcı (nəqledici) sistemini təşkil edirlər və bir-birilə birləşərək düyünlər əmələ gətirirlər.

**Ürəyin nəqledici sistemi.** Ürəyin nəqledici sisteminin tərkibinə daxil olan birinci düyün – sinus-qulaqcıq və ya istiqanlı heyvanlarda yuxarı və aşağı boş venaların sağ qulaqcıq'a açıldığı yerdə yerləşən Keyt, Flek düyünü, düyünarası qulaqcıq yolu, AV-birləşmə (qulaqcığın nəqledici sisteminin aşağı hissəsi, AV-(arteriyaventikulyar) düyünə söykənən hissə, xüsusi AV-düyün (hiss dəstəsinin yuxarı hissəsi), hiss dəstəsi və onun çıxıntıları, Purkine sisteminin lifləri (Şəkil 9).



**Şəkil 9.** Ürəyin nəqledici sistemi və onun elektrik potensialı. Söldə – ürəyin nəqledici sistemi. Sağda – tipik FP [sinus (sinus-qulaqcıq, AV – düzünlər (qulaqcıq-mədəcik); nəqledici sistemin digər hissələri və qulaqcıq və mədəcik əzələsi] EKQ ilə korrelyasiyası.

Belə ki, ikinci düyün sağ qulaqcıqdır, lakin atrioventikulyar arakəsmədə yerləşərək atrioventikulyar və ya Aşof-Tavar düyünü adlanır. Bu düyünün əsas hissəsi qulaqcıqdır, az hissəsi isə mədəcikdə yerləşir. Aşof-Tavar düyününündən bir dəstə çıxaraq atrioventikulyar arakəsmədən keçərək, sağ mədəciyi sol mədəcikdən ayıran arakəsmə vasitəsilə mədəciyə enir. Bu dəstəyə His dəstəsi deyilir. His dəstəsi atrioventikulyar arakəsmədən keçərkən iki ayaqcığa (sağ və sol) bölünür və mədəciklərin divarlarındakı Purkine hüceyrələrində qurtarır (Şəkil 9, 10).



**Şəkil 10.** Ürəyin nəqledici sisteminin quruluş sxemı. 1 – yuxarı boş vena; 2 – aşağı boş vena; 3 – venoz çib; 4 – sinoarterial düyün; 5 – arterioventikulyar düyün; 6 – his dəstəsinin ümumi ayaqcığı; 7, 8 – his dəstəsinin sağ və sol ayaqcıqları; 9 – məməvari əzələlər; 10, 11 – sağ və sol qulaqcıqlar; 12, 13 – sağ və sol mədəciklər.

Soyuqqanlıların isə venoz cib nahiyyesində yerleşən düyü-sinus və Remak düyüünü, mədəciklə sağ qulaqcıq arasındakı arakəsmədə atrioventikulyar arakəsmədə yerləşən düyüni isə Bidder düyüünü adlanır. Bunlardan başqa qulaqcıqlararası arakəsmədə istər soyuqqanlıarda, istərsə də istiqanlı heyvanlarda Lüdvig düyüünü yerləşir.

Oyanma əvvəlcə Kis-Flek və ya sinus düyününə əmələ gəlir, sonra Aşof-Tavar düyününə, oradan isə His dəstəsinin ayaqcıqları ilə mədəciklərə nəql olunur (şəkil 9).

**Aparıcı ritm.** Nəqleddici sistemin bütün şöbələri müəyyən tezlikli FP generasiya etməyə, son nəticədə ürək döyünmələrinin UDT, başqa sözlə ritmin başçısı olmağa malikdir. Lakin sinus-qulaqcıq düyüünü FP nəqleddici sistemin digər hissələrinə nəql edir. Beləliklə, sinus-qulaqcıq düyüünü ritmin əsas aparıcısı və ya birinci dərəcəli ritmin aparıcısıdır.

**Peysmerker potensialı.** Oyanmanın əvvəlcə sinoarterial düyündə əmələ gəldiyini sübut etmək üçün müxtəlif üsullar vardır. Bunların içərisində daha dəqiqi elektrofizioloji üsuldur. Bu üsul ürəyin müxtəlif şöbələrinə elektrodlar yerləşdirməklə meydana çıxan potensiallar fərqiin dəyişməsinə əsaslanır. Onun köməyiilə müəyyən edilmişdir ki, potensiallar fərqi ilk növbədə sinoarterial düyündə xarakterik şəkildə dəyişilir, sonra isə qulaqcıq və mədəciklərin başqa şöbələrinə yayılır.

Peysmerker hüceyrənin membran potensialı hər bir fəaliyyət potensialından sonra oyanmanın qapı səviyyəsinə qayıdır. Prepotensial adlanan bu potensial (peysmeyker potensialı) - sonrakı potensial üçün triqgerdir.

Depolyarizasiyadan sonra hər bir fəaliyyət potensialının pikində repolyarizasiya prosesini işə salan kali cərəyanı törəyir. Nə vaxt ki, kali cərəyanı və  $K^+$  ionlarının xaric olması azalır, membran polyarizasiyaya başlayaraq prepotensialın bir hissəsini formalaşdırır. İki tipdə  $Ca^{2+}$  kanalları açılır.

**Müvəqqəti açılan  $Ca^{2+}$  kanalları və uzunmüddətli təsir edən  $Ca^{2+}$  kanalları.**  $Ca^{2+}$ B kanalı ilə gedən kali cərəyan prepotensial əmələ gətirir, kali cərəyanı  $Ca^{2+}$ D kanalında FP əmələ gətirir.


Beləliklə, ürəyin nəqledici sisteminin xüsusiyyəti bu sistemi təşkil edən hüceyrələrin sərbəst oyanma yaratmasıdır. Sinoarterial düyündə dəqiqədə 60-80 impuls yaranır. Bu düyünün zədələnməsi və sıradan çıxması hallarında atrioventikulyar düyün ürək ritminin aparıcısı rolunu oynayır. Bu zaman dəqiqədə 40-50 impuls əmələ gəlir. Əgər bu düyün də sıradan çıxarsa His dəstəsi ritmin aparıcısı ola bilər. Bu vaxt ürək təqəllüslərinin tezliyi dəqiqədə 30-40-dan artıq olmur. Nəhayət, His dəstəsinin fəaliyyəti pozularsa, onda Purkine lifləri hüceyrələrində spontan oyanma prosesi meydana çıxır. Bu zaman ürək ritminin sayı xeyli azalaraq, dəqiqədə 20-yə çatır.

Oyanmanın sinoarterial düyündə əmələ gəlməsini müşahidə etmək üçün müxtəlif üsullardan istifadə edərək təcrübə yolunu ilə isbat etmək olar. Bunun üçün 1) düyünü zəhərləmək və zədələməklə; 2) düyünə elektrodlar yeridib güclü qıcıq vermək yolu və 3-cü sinoarterial düyünə içərisindən buzlu və ya isti su axan şüşə kapillyar boru yerləşdirib, həmin borudan əvvəlcə soyuq su buraxmaqla soyudulması ürək fəaliyyətinin ləngiməsinə və bəzən müvəqqəti dayanmasına, bu düyün qızdırıldıqda ürək fəaliyyətinin sürətlənməsinə səbəb olur. Ürəyin nəqledici sistemində oyanmaların bir hüceyrədən digərinə ötürülməsində iştirak edən, hüceyrələrarası əlaqə yaranan disklerin olmasıdır.

Bü təcrübələr göstərir ki, sinoarterial düyün ürək ritminin aparıcısıdır. Ona görə Kis-Flek düyünü əsas düyün, Aşof-Tovar düyünü isə tabe düyünüdür.

### **10.16. Ürək əzələsində oyanmanın yayılması**

Sinus-qulaqcıq və ya sinoarterial – Keyt-Flak düyününə törəyən depolyarizasiya qulaqcıqlarda radial yayılıraq və sonra atrioventikulyator (AV) birləşmə ilə əlaqələnir (konvergensiya edir) (şəkil 11).



**Şəkil 11.** Oyanmanın ürəkdə yayılması. A. peysmerk hüceyrəsinin potensiyali.  $I_K$ ,  $I_{Ca^D}$ ,  $I_{Ca^V}$  – peysmerk potensialının hər bir hissəsinə uyğun gələn ton cərəyanı. B-E. Elektrik faaliyünün ürəkdə yayılması. 1 – sinus-qulaqcıq düyüünü; 2 – qulaqcıq-mədəcik (AV) düyüünü.

Qulaqcıqların depolyarizasiyası 0,1S müddətində tamamilə başa çatır. Belə ki, qulaqcıq və mədəcik əzələlərində nəql olunmanın yayılması ilə müşayisədə, atriovalentikulyar düyündə nəql olunma, tədricən yayılır və 0,1S müddətində qulaqcıq-mədəcik ləngiməsi törəyir. Sonra oyanma mədəciklərin əzələsində yayılır. Qulaqcıq-mədəcik ləngiməsi ürəyin simpatik sinirinin stimulyasiyası zamanı azalır, lakin azan sinirin qıcıqlanması zamanı onun müddəti artır.

Mədəcikarasi arakəsmənin əsasından depolyarizasiya dalğası, Purkine sisteminin lifləri ilə böyük sürətlə 0,08-0,1S müddətində mədəciyin bütün hissələrinə yayılır. Mədəcik əzələsinin qütbəzləşməsi mədəcikarasi arakəsmənin sol tərəfindən başlayıb və hər şeydən əvvəl arakəsmənin sağ tərəfindən düz orta hissəsinə yayılır. Sonra qütbəzləşmə dalğası arakəsmə ilə aşağı keçərək ürəyin əsasına çatır.

Ürək əzələsində oyanmanın nəql olunması elektrik yolu ilə həyata keçirilir. Oyanmış əzələ hüceyrəsində yaranmış fəaliyyət cərəyanı qonşu hüceyrənin qıcıqlanmasına xidmət edir.

Oyanmanın nəql olması ürəyin müxtəlif nahiylərində eyni deyildir.

Atrioventikulyar düyündə oyanmanın 0,12-0,18 sani. ləngiməsi mədəcik əzələsinin qulaqcıq əzələsi yiğildiqdan sonra yığılmasına səbəb olur.

İstiqanlı heyvanlarda qulaqcıqların əzələsi ilə oyanmanın yayılma sürəti saniyədə 0,8-1 m-ə, mədəciklərdə – Purkine liflərində – 2-4,2 m-ə, mədəcik əzələlərində 0,8-0,9 m-ə, His dəstəsində isə bu sürət 1,5-4 m-ə çatır.

Nəqledici sistemin müxtəlif şöbələrində oyanmanın belə müxtəlif surətdə yayılması, həmin şöbələrdə olan qlikogenin miqdardından asılıdır. Qlikogen isə ən çox His dəstəsində olur. Izolə olunmuş ürəyi əhatə edən mühitin temperaturu artarsa, oyanmanın nəql olunması sürətlənir, əksinə soyuğun təsirindən zəifləyir. Baş düyündən gələn impulslar atrioventikulyar düyündə olan sinapslarda çox ləngiyir. Odur ki, mədəcik əzələsinə oyanma gec çatır və qulaqcıqlar mədəciklərdən əvvəl təqəllüs edir. Son zamanlar müəyyən etmişlər ki, atrioventikulyar düyündə oyanmanın yayılması zəifləyir. Bu zaman ya atrioventikulyar düyündə impulslar daha çox ləngiyir və ya His dəstəsinin nəqletmə qabiliyyəti pozulur. Nəticədə ürək bloku deyilən patologiya baş verir.

Bəzən də qulaqcıqların təqəllüsünüň sayı artır ki, buna qulaqcıqların səyriməsi və ya əsməsi deyilir.

Qulaqcıqlara nisbətən mədəciklərin səyriməsi daha qorxuludur. Bunun nəticəsində qan dövranı pozulur.

## 10.17. Ürəyin avtomatizmi

Avtomatizm qabiliyyətini ürək, bağırsaq, uşaqlıq əzələləri və ağızın selikli qişasında təcrübə vasitəsilə müşahidə etmək olar. Ürəyin avtomatizmini müşahidə etmək üçün narkoz verilmiş qurbağanın cərrahi yolla döş qəfəsini açıb, ürəyini çıxarıb adı şüşə üzərinə qoyub, onun ürəyinin döyünmələrinin bədəndə olduğu kimi müəyyən müddət davam etdiridiyini müşahidə etmək olar. Buna səbəb ürəyin özündə olan atipik əzələ-

lər və sinir düyünləridir. Bədən temperaturuna qədər qızdırılmış Ringer-Lokk məhlulu içərisində saxlanmış istiqanlı heyvanların ürəyi 4-5 gün fəaliyyətini davam etdirir. Təcrid olunmuş ürəyin aortasına alman alimi Langendrofun üsulu ilə içərisində bədən temperaturu qədər qızdırılmış Ringer məhlulu doldurulmuş kanyula (şüşə boru) keçirsək, belə ürəyin uzun müddət öz fəaliyyətini davam etdiriyini görmək olar. Deməli, bədəndən təcrid edilərək çıxarılmış ürəyin MSS və mühitlə təsir əlaqəsi olmadan ritmik olaraq təqəllüs etməsinə ürək avtomatizmi deyilir. Bu üsulla öləndən 1-2 gün sonra ölmüş insanın ürəyini (A.A.Kulyabko (1902), S.V.Andreyevə (1949) canlandırmak mümkün olmuşdur. Ürək avtomatizmi haqqında iki nəzəriyyə vardır.

1. *Miogen nəzəriyyəsi*. Tədqiqatlarına görə ürəyin avtomatizmə səbəb əzələ elementləridir. Bu nəzəriyyə tərəfdarlarına görə, toyuq embrionunda sinir elementləri inkişaf etmədiyi halda ürək sistola və diastola edir. 40-45 il bundan əvvəl ürəkdən bir lif çıxarıb qidalı mühitdə əkmişlər. Bu lif ət parçasına çevrilmiş və 40 günə qədər sinir düyünsüz ritmik təqəllüsünü davam etdirmişdir. Deməli, bu avtomatizmə səbəb sinir düyünlərsiz ürək əzələsidir.

2. Neyrogen nəzəriyyəsinin tərəfdarları neyrogenistlərə ürəyin avtomatik fəaliyyətinə səbəb ürəkdə olan sinir düyünləridir və bu düyünlər ürəkdə yerləşir.


Soyuqqanlı heyvanlardan qurbağanın ürəyinin iki yerində sinir düyünü vardır. Bunlardan birincisi venoz cib (sinus venozis) nahiyyəsində yerləşən Remak düyünü, ikincisi isə qu-laqcıqlarla mədəcik arasında yerləşən Bidder düyünüdür. Ürək fəaliyyətinin düyünlərindən asılı olmasını stanius birinci və ikinci liqaturaları vasitəsilə isbat etmişdir.

Stanius sinus venozis ilə sağ qu-laqcıqların arasına liqatura qoymaqla Remak düyünü ilə Bidder düyünü arasındaki əlaqəni pozmuş və ürəyin yavaş-yavaş fəaliyyətdən qalib dayandığını görmüşdür. Deməli, soyuqqanlı heyvanların ürəyi üçün əsas düyün Remak sinir düyünüdür.

Stanius birinci liqaturasında sonra mədəciklərarası hü-

dud nahiyyesində Bidder düyüününün üzərinə ikinci liqaturanı qoymuşdur. Bu zaman ürək yenidən ritmik işləməyə başlayır.

Deməli, soyuqqanlılıarda ürək təqəllüsündən ötrü lazımlı olan sinir impulsları Remak düyüündə əmələ gəlir və sinirlər vasitəsilə Bidder düyüünü verilir (şəkil 12).



**Şəkil 12. Stannius liqaturasının sxemi.**

1 – 1-ci liqatura, 2 – 2-ci liqatura, 3 – 3-cü liqatura: liqatura qoyulduqdan sonra ürəyin təqəllüs etdiyi hissələr tünd rəngə boyanıb.

İstiqanlı heyvanın və insanın ürəyində avtomatizmə səbəb olan iki sinir düyüünü vardır.

**1. Sinoarterial və Keyt-Flek düyüünü.** Bu dügün nəqlədici sistemdə baş düyü olub, sağ qulaqcığın arxa divarında yuxarı boş venanın açıldığı yerə yaxın qulaqcıq əzələ qatında olur.

**2. Atrioventikulyar və ya Aşof-Tovar düyüünü.** Bu düyündə sağ qulaqcığın arxa divarında atriventikulyar həlqəyə yaxın, sağ qulaqcıqla sol mədəcikarası arakəsmədə yerləşir. İstiqanlı heyvanlarda avtomatizminin həmin düyünlərdən asılı olub-olmadığını yoxlamaq üçün həmin sinir düyünləri olan nahiyyəni soyutduqda döyünmələrin sayı azalır, qızdırıldıqda artır.

Bu təcrübələrdən aydın görünür ki, miogenistlər öz təcrübələrini rüşeym dövründə olan neyrogenisitlər isə adı heyvanlarda sinir və əzələ elementləri bir-birinə qarışan atipik əzələ elementləri üzərində aparmışlar. Hər iki nəzəriyyə tərəfdarlarının apardığı təcrübələrdən belə nəticə çıxır ki, ürəyin avtomatizmə səbəb ürəkdə yerləşən atipik sinir düyünləridir.

Ancaq ürək avtomatizmində aparıcı dügün, ürəyin 70-



75 dəfə döyünməsinə səbəb olan baş düyǖn̄ sinoarterial düyǖndür. Atrioventikulyar düyǖndə oyanma azalır, His dəstəsi və Purkine liflərində isə 20-30 qədər azalır və bù isə avtomatizmə kömək etmədiyi üçün ürək fəaliyyəti dayanır.


**Ürək avtomatizminin mexanizmi.** Bəzi müşahidələrə görə avtomatizmdə asetilxolin müəyyən rol oynayır. Belə ki, ürəyin əzələsinin atipik toxuma liflərində, ürəyin başqa əzələ liflərinə nisbətən asetilxolinin miqdarı daha çox olur. Bəzi alımlar görə isə ürəyin ritmik oyanması sinoarterial və atrioventikulyar düyünlərdə miokarda nisbətən karbonat turşusunun toplanması və hidrogen ionlarının miqdarının artması ilə əlaqədardır. Digər tədqiqatlara görə avtomatizmdə miokard hüceyrəsinin elektrik aktivliyinin dəyişməsi hələ fəaliyyət potensiali və hüceyrə membranı vəziyyətinin dəyişməsi  $\text{Na}^+$ ,  $\text{K}^+$ ,  $\text{Ca}^{++}$  ionları nəqledici sistemi təşkil edən hüceyrələrin oyanması üçün əsas rol oynayır.

Bu potensialın əmələ gəlməsi üçün membranını 30 mv depolyarizasiya etmək tələb olunur. Fəaliyyət potensialında aşağıdakı fazalar ayırd edilir: sürətli başlanğıc repolyarizasiyası (I faza); yavaş repolyarizasiya – plato (II faza); sürətli repolyarizasiya (III faza); sakitlik fazası və ya spontan diastolik depolyarizasiyası (VI faza) (şəkil 13).

Bu zaman ürəyin əzələ hüceyrəsində fəaliyyət potensialı hüceyrə membranında aşağıdakı ardıcılıqla davam edir.

**Oyanılıq** – qıcığə membran potensialının dəyişməsi, fəaliyyət potensialının (FP) sonrakı generasiyası ilə elektrik oyanması növündə cavab vermək xassəsidir. MP və FP növündə elektrogenez membranın hər iki səthində ionların qatılıq fərqi, həmçinin ion kanalları və ion nasoslarının fəallığı ilə müəyyən edilir. Nə vaxt ki, ion nasosları ionların hərəkətini elektrokimyəvi qradientin əksinə yaradır, onda ion kanallarının deşiyindən ionlar elektrokimyəvi qradient əsasında keçir. Kardiomiositlərdə  $\text{Na}^+$ ,  $\text{K}^+$ ,  $\text{Ca}^{2+}$  və  $\text{Cl}$  ionları üçün daha çox kanallar vardır.





**Şəkil 13.** Fəaliyyət potensialı. A – mədəcik. B – sinus-qulaqcıq düyünü. V – ion nəqli.

I – FP. Səthi elektrodlarla qeyd edilən; II – hüceyrədaxili qeyd edilən FP; III – mexaniki cavab. Q – ürək əzələsinin yığılması. MRF – mütləq refraktor faza; NRF – nisbi refraktor faza; O – depolyarizasiya; 1 – ilk tez repolyarizasiya; 2 – plato fazası; 3 – son tez repolyarizasiya. 4 – sükunət fazası əzələ potensialının bərpə olunması baş verir.

Kardiomiositdə sükunət vəziyyətində əzələ potensialı - $\text{ØP}$ -90v təşkil edir. Stimulyasiya ətrafa yayılan və yiğilmaya səbəb olan FP yaranmasını təmin edir.

Həm skelet əzələsi, həm sinirdə depolyarizasiya tez əmələ gəlir, lakin axırından fərqli olaraq, əzələ potensialı əvvəlki səviyyəsinə tədricən qayıdır.

Depolyarizasiya 2 ms davam edir, plato fazası və repolyarizasiya 200 ms və daha çox davam edir.

Digər oyanmış toxumalarda olduğu kimi,  $\text{K}^+$  hüceyrəxarici miqdarının dəyişməsi - $\text{ØP}$ ;  $\text{Na}^+$  hüceyrəxarici qatılığının dəyişməsi isə FP səviyyəsinə təsir edir.

Başlanğıc və ya ilk tez depolyarizasiya (faza 0) potensiyaldan asılı tez  $\text{Na}^+$  kanallarının açılması nəticəsində baş verir, belə ki,  $\text{Na}^+$  ionları hüceyrəyə daxil olur və membranın daxili səthinin yükünü mənfiidən müsbətə doğru dəyişir.

İlk tez repolyarizasiya (faza 1) -  $\text{Na}^+$  kanalların bağlanması nəticəsi olub, hüceyrəyə  $\text{Cl}^-$  ionların girişi və ondan  $\text{K}^+$  ionların çıxışı nəticəsində baş verir.

Sonrakı davamlı plato fazası (faza 2 - $\text{ØP}$  müəyyən müddət eyni səviyyədə qalır) potensialdan asılı  $\text{Ca}^{2+}$  kanallarının tədricən açılmasının nəticəsidir:  $\text{Ca}^{2+}$  ionları hüceyrə daxilinə  $\text{Na}^+$  ionları qədər daxil olur, bununla hüceyrədə  $\text{K}^+$  ionların cərəyanı saxlanılır.

Son cəld repolyarizasiya (faza 3)  $\text{K}^+$  kanalları ilə hüceyrədən  $\text{K}^+$  davam edən xaric olması fonunda,  $\text{Ca}^{2+}$  kanalların bağlanması nəticəsində baş verir.

Sükunət fazasında (faza 4)  $\text{Na}^+$   $\text{K}^+$  nasosunun ixtisaslaşmış transmembran sisteminin iştirakı ilə  $\text{Na}^+$  ionlarının  $\text{K}^+$  ionlarına mübadiləsi hesabına - $\text{ØP}$  bərpa olunması baş verir.

Göstərilən proseslər məhz işçi kardiomiositlərə aiddir. Hüceyrənin aparıcı ritmində faza 4 – müəyyən qədər fərqlənir.

### **10.18. Ürəkdə elektrik hadisələri. Elektrokardioqrafiya**

Orqanizmin digər orqanları kimi, ürəyin fəaliyyəti də

elektrik hadisələri ilə əlaqədardır. Ürəyin oyanmış və oyanmamış sahələri arasında yaranan elektrik potensialının elektrik qüvvə xətti və ya elektrik cərəyanı bədənin xarici səthini örtən dərinin müxtəlif sahələrinin müxtəlif potensialla yüksənməsinə səbəb olur. Elektrodları ürəyin müəyyən nahiyyələrinə qoyub təsir cərəyanının ritmik əyrisini yazmaq olar. İnsan ürəyinin təsir cərəyanlarını elektrokardioqrafin köməyiylə qeyd etmək üsuluna elektrokardioqrafiya, alınan əyrilərə isə elektrokardioqrama deyilir.

Birinci dəfə 1856-ci ildə Kelliger və Müller qurbağanın döş qəfəsini açıb reaskopik pəncənin sinirini ürəyin üstünə atıb, pəncələrin təqəllüs etdiyini müşahidə etmişlər. Onlar göstərmişlər ki, buna səbəb ürəkdə yaranan elektrik potensialıdır. Uoller 1887-ci ildə EKQ-nin 3 dişli olduğunu müəyyən etdi. Lakin 1903-1904-cü illərdə Eynthoven qalvonometr vasitəsilə ürəyin fəaliyyətini qeyd edib, onun 5 dişli olduğunu müəyyən etdi. Bu üsulun klinikalarda ürəyi xəstə olan adamların diaqnozunu müəyyənləşdirmək üçün tətbiq edilməsində V.A.Eynthovenin, A.F.Samoylovun, T.Lyusin və başqalarının böyük xidmətləri olmuşdur.

Elektrokardioqramı almaq üçün üç növ standart aparatdan daha çox istifadə edilir. Bunun üçün elektrodlar sağ, sol əl və sol ayağa aşağıdakı kimi qoyulur:

I aparma - sağ əl, sol əl

II aparma- sağ əl, sol ayaq


III aparma - sol əl, sol ayaq

Elektrodlardan biri döş nahiyyəsinə, digəri isə ətraflara qoyulur (şəkil 14, 15, 16).


Döş qəfəsində elektrokardioqrafiya aparmaq üçün 16-ci şəkildə göstərildiyi kimi elektrodlardan birini 6 nöqtədən birinə qoyurlar. Digər elektrod isə sağ ələ və ya bir-birilə birləşmiş üç elektrod hər iki ələ və sol ayağa bərkidilir.

Üç ətrafa qoyulmuş birgə elektrod «sifir» və ya indeferentdir. Çünkü bütün ürək döyünməsi zamanı potensial dəyişmir. Belə bir elektrokardioqrafiya aparmaq üsulu Vilson tərəfindən təklif olunmuş unipolyar və ya birqütbüllü adlanır və

latın hərfi V (V1, V2 və s.) ilə işarə edilir (şəkil 15).




Şəkil 14. Elektrokardioqramın standart aparmaları zamanı elektrodların qoyulması sxemi və bu aparmadan alınan əyrilər.



Şəkil 15. Elektrokardioqramın döş aparmaları sxemi və bu aparmalar zamanı alınan əyrilər.

Standart aparmalarda elektrokardioqrafiya apardıqda hərəkət edən fotokağız üzərində xüsusi əyri – elektrokardioqram

alınır (şəkil 16). Sağlam adamlarda elektrokardioqram sabit olur və P, Q, R, S, T hərfləri ilə işarə edilən beş dişcik verir.



**Şəkil 16.** Üç standart aparmalarda elektrokardioqram.

P – dişciyi qulaqcıqların sistolasına, yəni sağ və sol qulaqcıqların oyanması zamanı meydana çıxan elektrik cərəyanına uyğun gəlir.

QRST – dişcikləri isə mədəciklər kompleksi adlanıb, onların oyanması ilə əlaqədardır.


Elektrokardioqramı təhlil edərkən onun hər iki tərkib hissəsi dişciklərin hündürlüyü – amplitudu və arasındakı fasilələr vasitəsilə təyin edilir. Amplitud millivoltlarla, fasilə isə saniyələrlə ölçülür (şəkil 16).

#### Sağlam insanda elektrokardioqramın təhlili

Dişciklərin amplitudası (mv-larla)	Davametmə müddəti (saniyələrlə)
P=0,05-0,3	PQ=0,12-0,18
R=0,6-1,6	QRS=0,07-0,09
T=0,25-0,5	ST=0,1-0,16
	R-R=0,72-0,8

**Elektrokardioqrafiya.** Ürək əzələsinin təqəlliüsü kardiomiositlərin yüksək elektrik fəallığı ilə müşayiət edilir, bu dəyişən elektrik sahəsini formalasdırır. Bütün fəaliyyət potensialının cəbri cəmini təsvir edən ürəyin elektrik sahəsinin summar potensialının dalğalanmasını bədənin xarici səthində qeyd etmək olar (bax: şəkil 9). Ürək elektrik sahəsinin potensialının bu dalğalanmasını ürək tsiklinin davam etdiyi müddətdə həyata keçirir.

**Elektrik sahəsinin vektoru.** (şəkil 17 A). Hər bir kardiomiositdə onun qütbləşməsi və qütbləşməməsi zamanı sərhədə oyanmış və oyanmamış sahələrdə bir-birinə yaxın olan müsbət və mənfi yüklər törəyir (elementar dipola). Ürəkdə eyni vaxtda istiqamətləri müxtəlif olan çoxlu dipollar törəyir. Onların elektrik hərəkət qüvvəsi – vektor, nəinki böyüklüyü ilə, həm də istiqaməti ilə (həmişə az yükdən (-) böyükdə (+) xarakterizə olunur).



**Şəkil 17.** A – ürək əzələsinin ardıcıl qıcıqlandırılması zamanı EKQ dişciklərinin formalasması; PQRST kompleksinin normal dişcikləri. B – Dişciklər və davamaetmə müddəti.

Ürək tsiklin fazasından asılı olaraq ürəyin dəyişən elektrik sahəsini – vektoru əmələ gətirir.


Şərti olaraq belə hesab edirlər ki, hər bir fazada vektor bir nöqtədən keçir, buna elektrik mərkəzi deyirlər.

Siklin vektoru qiymətləndirən əhəmiyyətli hissəsi, ürəyin əsasından zirvəsinə doğru istiqamətlənir. Vektoru qiymətləndirən üç əsas nəticə ayırd edilir: qulaqcığın polyarizasiyası, mədəciklərin depolyarizasiyası və repolyarizasiyası.

### MƏDƏCİKLƏRİN DEPOLYARİZASIYASI VEKTORUNU QIYMƏTLƏNDİRƏN İSTİQAMƏT - ÜRƏYİN ELEKTRİK OXU (UEQ)

**Eynthovenin üçbucağı.** Eynthovenin üçbucağının zirvəsi – elektrodları hər iki əl və sol ayağa qoymaq, üçbucağın iki zirvəsi arasında ürəyin elektrik sahəsinin potensialları fərqini təyin edən zaman EKQ-nın standart aparılması qeydi haqqında danışmaq olar (şəkil 17 A).

Birinci standart aparmada elektrodlar sağ əl və sol ələ qoyulur, II standart aparmada elektrodlar sağ əl və sol ayağa qoyulur, III standart aparmada elektrodlar sol əl və sol ayağa qoyulur (şəkil 18).



Şəkil 18. I, II, III – standart ötürülmə.

## ELEKTROKARDİOQRAM

Normal elektrokardioqram (şəkil 17 B) əsas xətdən (izoliniya) və ondan olan tərəddüdlərdən, latin hərfi ilə P, Q, R, S, T, U adlanan dişciklərdən ibarətdir.

EKQ qonşu dişciklərilə kəsiyi-segment, müxtəlif dişciklər arasında məsafə-interval adlanır.

EKQ əsas dişcikləri, interval və seqmentləri şəkil 17 B-də təsvir edilmişdir.

P dişi qulaqcıqları əhatə edən oyanmaya depolyarizasiya uyğun gəlir. P dişciyin müddəti oyanmanın sinus-qulaqcıq düyününündən AV-birləşməyə qədər keçdiyi müddətə bərabərdir və normada yaşlılarda 0,1S-dən artıq olmur. II aparmada amplituda P - 0,5-2,5 mm.

PQ(R) intervalı P dişciyin başlanmasından Q dişciyin başlanmasına qədər müəyyən edir (və ya R), ədəd Q olmursa interval sinus-qulaqcıq düyününündən mədəciklərə qədər keçən vaxtı müəyyən edir. Normada yaşlılarda intervalın davamı PQ(R)-0,12-0,20S, normal ürək döyünməsi tezliyi zamanı ÜDT (ürək döyünməsi tezliyi). Taxikardiya və bradikardiya zamanı PQ(R) dəyişir, onun normal səviyyəsi xüsusi cədvəl vasitəsilə müəyyən edilir.

**QRS kompleksi** mədəciklərin depolyarizasiya müddətinə bərabərdir. Q, R və S dişlərindən ibarətdir. Q-izolinianın aşağıya birinci tərəddüdüdür, R-dişciyi Q-dən sonra izolinianın yuxarıya doğru tərəddüdüdür, S dişciyi izolinianın aşağıya doğru R dişciyindən sonra interval QRS Q dişciyindən başlayaraq S dişciyi qurtarana qədər.

**ST seqmenti** – QRS kompleksi qurtardığı nöqtədən T dişciyin başlanmasına qədər olan məsafədir. Mədəciklər oynaması vəziyyətində olduğu zaman keçən müddətə bərabərdir. Klinik məqsəd üçün ST-nin vəziyyətin izoliniyə münasibəti əhəmiyyətlidir.

T dişciyi mədəciklərin repolyarizasiyasına uyğun gəlir. T-nin anomaliyaları qeyri-spesifikdir. Onlara sağlam adamlarda (asteniklərdə, idmançılarında), hipervintilyasiya zamanı, həyəcan, soyuq su içən zaman, lixoradka, dəniz səviyyəsindən yüksək səviyyəyə qalxdıqda, həmçinin ürək əzələsinin üzvi zədələnməsi zamanı rast gəlmək olar.

U dişciyi izoliniyadan böyük olmayan tərəddüddür, bəzi insanlarda T dişciyindən sonra qeyd olunur, V<sub>1</sub> V<sub>3</sub> apar-

masından sonra daha kəskin olur.

Dışciyin təbiəti dəqiq məlum deyil. Normal halda onun maksimal amplitudası 2 mm çox deyil və ya 25%-ə qədər T dışciyindən əvvəl əmələ gəlir.

QT intervalı mədəciklərin elektrik sistolasını təsvir edir. Mədəciklərin depolyarizasiyası uyğun gəlir, yaşdan, cinsdən və ürəyin döyünmə tezliyindən asılı olaraq dəyişilir.

QRS kompleksinin əvvəlindən T dışciyin sonuna qədər təyin edilir. Normada yaşlılarda QT davamı 0,350-dən 0,44 s qədər tərəddüd edir, lakin onun davamı ürək döyünməsinin tezliyindən daha çox asılı olur.

**Ürəyin normal ritmi.** Ürəyin ardıcıl olaraq döyünməsinə ürək ritmi deyilir. Hər bir yığılma sinus-qulaqcıq düyübündə əmələ gəlir (sinus ritmi). Sakit vəziyyətdə ürəyin döyünmələrinin sayı dəqiqədə 60-90 arasında dəyişir. Cavan yaşlarda ürəyin döyünməsinin sayı nəfəsalma zamanı artır, nəfəsvermə zamanı isə azalır, xüsusilə dərin tənəffüs zamanı – sinus mənşəli tənəffüs aritmiyası (normal variantda) – fenomen, azan sinirin tonusunun dəyişməsinin nəticəsində əmələ gəlir.

Bəzən ürək döyünmələrinin sayı 40-60-a qədər azalır (bradikardiya) və ya 90-100 hətta daha çox artır (taxikardiya). Bəzi patoloji hallarda isə ürəkdə ekstrasistolaya rast gəlmək olar, bu zaman normal ritm əlavə sistola ilə əvəz olunur.

Nəfəsalma vaxtında ağciyərlərə reseptorların gərginləşməsindən sonra əmələ gələn impulslar uzunsov beyindəki damar hərəki mərkəzinin ürəyə ləngidici təsirini azaldır. Nəticədə, azan sinirin ürəyin ritmini daima sabit saxlayan tonik təsirinin sayı azalır və nəticədə nəfəsalma zamanı ürək döyünmələrinin sayı artır.

**Ürəyin elektrik oxu.** Mədəciklərin ən çox elektrik fəaliyi onların oyanması dövründə müşahidə edilir. Horizontal sıfır xəttinə (standart aparma) nisbətən  $\alpha$  bucağı əmələ gətirir (onu qardusla göstərirlər). Ürəyin oxunun beş vəziyyətini ayırd ediblər: normal, vertikal, sağa tərəddüd, horizontal, sola tərəddüd. Ürəyin elektrik oxunun vəziyyəti ürək və ürək mənşəli amillərdən asılı olur. Belə ki, diafraqlmanın gümbəzi yük-


sək vəziyyətdə olan insanlarda ürəyin elektrik oxu horizontal, ariq ucaboylu diafraqlmanın gümbəzin vəziyyəti aşağı olanlar- da UEO vertikal vəziyyətdə olur, bəzən sağa tərəddüdü olur.

### 10.19. Ürək fəaliyyətinin tənzimi

Ürəyin işi ürəkdaxili və ürəkxarici tənzimləyici mexa-nizmlərin koməkliyilə həyata keçirilir.

Ürəyin işinə uzunsov beyindəki ürək-damar mərkəzi, körpü parasimpatisik və simpatik sinir lifləri vasitəsilə tənzim edir (şəkil 19). Xolinerqin və adrenerqiq (daha çox mielinsiz) liflər ürək divarında bir neçə hüceyrədaxili düyünlərdə olan sinir kələfləri əmələ gətirir. Düyünlərin toplandığı əsas yer da-ha çox sağ qulaqcıq və boş venaların açıldığı nahiyyədə yerləşir.

#### Simaptil sütun



**Şəkil 19.** Ürəyin inntervasiyası. 1 – sinus-qulaqcıq düyüni; 2 – qulaqcıq-mədəcik düyüni; (AB – artrioventikulyar düyü).

Ürək fəaliyyətinin hüceyrədaxili tənzimi hüceyrədaxili, hüceyrələr arasındaki diskler və ürəkdaxili periferik reflekslər vasitəsilə həyata keçirilir.

Məlum olmuşdur ki, ürəyə xaricdən daxil olan periferik sinirlər əvvəlcə ürəkdaxili intramural qanqlionlarda qurtarır

və ekstrakardial mənşəli bütün sinirlər cərrahi yolla kəsildikdən sonra ürək özündə olan sinir düyünüleri vasitəsilə öz fəaliyyətini davam etdirir.


Ürək fəaliyyətinin ekstrakardial tənzimi vegetativ (avtonom) sinir sisteminin parasimpatik (azan sinir) və simpatik şöbələr vasitəsilə həyata keçirilir.

**Parasimpatik innervasiya:** ürəyə preqanqlionar parasimpatik sinir lifləri azan sinirin tərkibində hər iki tərəfdən daxil olur. Sağ azan sinir lifi sağ qulaqcığı innervasiya edir və qulaqcığın sinus düyünü nahiyyəsində six kələf əmələ gətirir. Sol azan sinir lifi daha çox atrio-ventikulyar (AV-düyün) düyünə çatır. Məhz buna görə sağ azan sinir əsas etibarilə ürək döyünmələri tezliyinə, sol isə (atrio-ventikulyar (AV) nəqletməyə təsir edir. Bu sinirlər vegetativ sinir sisteminə aid olub, iki neyrondan ibarətdir. Çıxıntısı azan siniri əmələ gətirən birinci neyron uzunsov beyindən başlayıb ürəyin intramural qanqliyasında qurtarır. Burada ikinci neyron yerləşir. Onun çıxıntıları si-noarterial düyünə, qulaqcıqların əzələ lifinə və atrioventikulyar düyünə gedir. Mədəciklər azan sinirlə innervasiya olunmur. Mədəciklərin parasimpatik innervasiyası qulaqcıqlarla müqayisədə zəif olur. Azan sinirin qüvvətli oyanması ürəyin fəaliyyətini bir neçə saniyə tam dayandırıb bilər, lakin sonra «azan sinir həmin oyanmanın təsirinin altından çıxır» və normaya nisbətən daha tez-tez döyünməyə başlayır. Azan sinirin stimulyasiyası ürəyin yiğılma qüvvəsini 20-30% azalda bilər. Azan sinirin lifləri əsas etibarilə qulaqcıqlarda paylanmışdır, mədəciklərdə isə onlar çox azdır. Onların işi ürəyin yiğılma qüvvəsini müəyyən edir. Belə ki, azan sinirin qıcıqlanması əsasən ürək döyünmələrin sayının azalmasına, onun qüvvəsinin azalmasına nisbətən daha çox təsir edir. Lakin ürək böyük yük altında işlədikdə onun döyünmələrinin sayı, onun yiğılma qüvvəsinin zəifləməsi ilə birlikdə 50%-ə qədər azala bilər.

Azan sinirin ürəyə təmiz ləngidici təsirini 1845-ci ildə Veber qardaşları (Eduard Veber və Erest Veber) öyrənmişlər. Onlar azan siniri qıcıqlandırıldıqda ürək fəaliyyətinin zəiflədiyiini və ləngidiyini müşahidə etmişlər. Bu hadisə orqanizmdə

sinirlərin ləngidici təsirinə aid ilk təcrübə idi.

Kəsilmiş azan sinirin mühiti ucunu zəif elektrik cərəyanı ilə qıcıqlandırıldıqda ürək döyünmələrinin sayını azaldır – buna, mənfi xronotrop təsir deyilir. Eyni zamanda təqəllüsün amplitudası azalır, bu isə mənfi inotrop təsir adlanır (şəkil 20).



Şəkil 20. Qurbağa ürəyində azan sinirin qıcıqlandırılmasındakı təsirlər. A – izolə edilmiş I ürəkdə kardioqram; B – izole edilmiş II ürəkdə kardioqram. Oxla I ürəkdən fizioloji məhlul keçirilməsi anında II ürəkdə azan sinirin qıcıqlandırılmasını göstərir.

Azan siniri daha qüvvətli elektrik cərəyanı ilə qıcıqlanıldıqda onun, azan sinirin ürək əzələsinin oyanıcılığı azalır, bu, mənfi batmatrop təsir adlanır. Bu siniri qıcıqlandırırmakən ürək əzələsində oyanmanın nəqletmə qabiliyyətinin zəifləməsinə isə dramatrop təsir deyilir. Ürəyin tonusdan düşməsinənotrop effekt deyilir. Qıcıq uzun müddət davam etdikdə ürək azan sinirə tabe olmayaraq simpatik təsirə keçir və yenidən fəaliyyətə başlayır.

**Simpatik innervasiya.** Ürək üçün preqanqlionar simpatik liflər onurğa beynin yuxarı döş seqmentlərin yan buynuzlarından gedir. Postqanqlionlar adrenerqiq lif simpatik sinir zəncirinin düyüününen nevronlarının aksonundan (ulduz şəkilli və yuxarı boyun simpatik düyüünü müəyyən hissəsindən) əmələ gəlir. Onlar orqana bir neçə ürək sinirlərinin tərkibində və ürəyin bütün şöbələrinə bərabər paylanır. Terminal liflər ürək əzələsinə daxil olur, koronar damarları müşayiət edir və nəqliedici sistemin elementlərinə daxil olur. Qulaqcığın əzələsinin daha yüksək sıx adrenerqiq lifi var. Mədəciklərin hər beşinci kordiomiositi kardiomiositin plazmolemmasından 50 mkm məsafədə qurtaran adrenerqiq terminalla təmin olunur. Sim-

patik stimulyasiyanın effekti qulaqcıq və mədəciklərin yığılma qüvvəsi artır - (müsbat inotrop təsir) ürək döyünməsinin tezliyi artır - (müsbat xronotrop təsir) nəqletmə qabiliyyəti yüksəlir (müsbat dramatrop təsir), oyanma qabiliyyətini artırır (müsbat batmotrop təsir).


Belə ki, ürəyin nasos funksiyasının effektliyinə simpatik və azan sinirin impulsları ilə nəzarət olunur.

Simpatik sinirin qıcıqlandırılması ürək döyünmələrinin sayını 70-dən 200-ə qədər və hətta 250 qədər artırı bilər. Simpatik stimulyasiya ürəyin yığılma qüvvəsini yüksəltməklə ürək-dən qovulan qanın həcmi və təzyiqini artırır.

Simpatik stimulyasiya dəqiqlik həcmə əlavə olaraq ürəyin məhsuldarlığını 2-3 dəfə artırı bilər. Frank-Starlinq effekti nə əsasən (şəkil 6 B) simpatik sinirin tormozlanmasından ürəyin nasos funksiyasını aşağı salmaq üçün istifadə edilə bilər. Normada simpatik sinir sistemi daima tonik yüklenərək, ürəyin daha yüksək məhsuldarlığını (30%-dan çox) saxlayır. Ona görə də, əgər ürəyin simpatik fəallığı sıxışdırılsara, onda ona uyğun ürəyin tezliyi və qüvvəsi aşağı düşər, bu isə ürəyin nasos funksiyasının normadan 30% aşağı düşməsinə səbəb olar.

*Afferent innervasiya.* Azan və onurğa beynin (C<sub>8</sub>-Th<sub>6</sub>) hissi neyronları ürəyin divarında sərbəst və kapsulsuz sinir uclar əmələ gətirir. Afferent lifləri azan və simpatik sinirlərin tərkibində ürəyə daxil olur.

Ürəyə impuls aparan simpatik sinir sisteminin birinci neyronu onurğa beynin I-V döş seqmentlərinin yan buynuzlarından başlayır, boyun və yuxarı döş simpatik düyünlərinə gəllir. Bu düyünlərdə simpatik sinirin ikinci neyronu yerləşir. Onun çıxıntıları ürəyə daxil olur. Ürəyi innervasiya edən simpatik sinir liflərinin çox hissəsi ulduzvari qanqliyondan (gang stellatum) başlayır. Azan sinir liflərindən fərqli olaraq simpatik liflər mədəcik əzələlərini də innervasiya edir (şəkil 21).




**Şəkil 21.** Ürəyin sinirlənmə sxemi. H – ürək; M – uzunsov beyn; CJ – ürək fəaliyyətini ləngidən nüvə; CA – ürək fəaliyyətini sürətləndirən nüvə; L.H. – onurğa beynin yan buynuzu; T.S. – simpatik sütun; V – azan sinirin afferent lifi; D – depressor sinir; S – simpatik liflər; A – onurğa beynin afferent lifləri; Ç.S. – karotid sinus; B – sağ qulaqcıqda afferent liflər.

Beləliklə, somatik sinirlərdən fərqli olaraq vegetativ sinirlər birbaşa üzvlərə çatmır. Parasimpatik sinirlərdə preqanqlonar lif uzun, simpatik sinirlərdə isə qısa olur. Postqanqlionar simpatik liflər (həmçinin ulduzvari düyündən keçən və boyun düyünlərində qurtaran bəzi preqanqlionar simpatik liflər) iki sinir şaxəsinin tərkibində gedib, körpükükləti arteriyani əhatə edir. Postqanqlionar simpatik şaxələr isə ürəyə gələrək onun əzələ liflərində qurtarır.

Simapatik sinirin ürəyin işinə göstərdiyi təsir azan sinirin göstərdiyi təsirin əksidir. Ürək fəaliyyətinə simpatik sinirlərin sürətləndirici təsirini ilk dəfə İ.F.Sion (1866) və Betsold (1867) öyrənmişlər. Onlar ürəyin simpatik sinirlərini təsvir etmişlər.

1887-ci ildə İ.P.Pavlov ürəyin gələn simpatik sinirin ayrı-ayrı liflərini qıcıqlandıraraq, müəyyən etmişdir ki, ürək ritmini dəyişmədən onun qüvvəsini artırın liflər vardır (şəkil 22).



**Şəkil 22.** Qurbağa ürəyindəki simpatik sinirin qıcıqlandırılmasındakı təsirlər. A – birinci ürəkdə ürək təqəllüsünün kəskin artması və qüvvətlənməsi qeyd olunur; B – birinci ürəkdən götürülmüş fizioloji məhlulun qıcıqlandırılmayan ikinci ürəyə təsiri.

İ.P.Pavlovun ürəyin qüvvətləndirici sinirini kəşf etməsi fiziologiyanın gələcək inkişafı üçün böyük əhəmiyyəti oldu. Beləliklə, azan və simpatik sinirlər ürək fəaliyyətinin ritminə təsir göstərdiyinə görə dinamki sinirlər də adlanır. Onlara Pavlov sinirləri də deyirlər.

İ.P.Pavlov qüvvətləndirici sinirin ürək əzələsinə təsirini maddələr mübadiləsi prosesinin intensivliyinin dəyişməsi ilə izah etmiş və bu təsiri isə trofik (trerho – qidalandırıram) təsir adlandırmışdır. İndi elmə məlumdur ki, İ.P.Pavlovun kəşf etdiyi trofik sinir lifləri üzvü innervasiya edən sinirlərin tərkibində üzvə daxil olur.

Ürəyin işində yuxarıda təsvir olunan dəyişikliklər azan və simpatik sinirlərin mərkəzləri arasında əlaqə kəsilmədən oyanmış olduqda baş verir. Xüsusilə aorta və karotid sinusda yerləşən reseptorlardan gələn impulslar böyük rol oynayır. Bu sinirlər kəsildikdən azan sinir mərkəzi tonusdan düşür və ürək fəaliyyəti xeyli sürətlənir.

## 10.20. Ürək fəaliyyətinin humoral tənzimi

Kimyəvi maddənin ürəyə təsiri azan sinirin mərkəzi ilə həyata keçirilir. Bu üsulla müəyyən edilmişdir ki, qanda böyrəküstü vəzin beyin maddəsindən ifraz olunan adrenalin, kalsium ionları və karbonat turşusu artdıqda bəzi adamlarda azan sinir mərkəzinin tonusu uzun müddət yüksək olur. Bu zaman bradikardiya meydana çıxır, başqa sözlə, ürək döyünmələrinin sayı azalır. Bəzən isə sinirin tonusu azalır və taxikardiya, yəni ürək döyünmələrinin sayı artır. Yenidogulmuşların azan sinir mərkəzi tonusda olmadığı üçün nəbzin sayı orta yaşlı adamlarla müqayisədə çox (160-180) olur.

Lakin müasir mediator nəzəriyyəsi Avstriya fizioloqu Otto Levinin adı ilə bağlıdır. Belə ki, o 1922-ci ildə iki qurbağanın ürəyini alman alimi Šraubuanın üsulu ilə cərrahi yolla bədəndən çıxarıb içərisinə Ringer və ya fizioloji məhlul dolu və bir-biri ilə əlaqəsi olan kanunlaya keçirmişdir. Birinci ürəkdə olan azan siniri qıcıqlandırıldıqda nəinki birinci, həm də azan siniri qıcıqlanılmayan ikinci ürəyin də fəaliyyətinin ləngidiyi və zəiflədiyini müşahidə edir. Otto Levi belə nəticəyə gəlir ki, buna səbəb azan siniri qıcıqlandıran zaman onun ucundan kimyəvi maddə-mediator (asetilxolin) ifraz olunur və məhlula qarışib ikinci ürəyin fəaliyyətini ləngidir.

O birinci qurbağada olan simpatik siniri qıcıqlandırıldıqda isə onun ucundan ifraz olunan və məhlulla ikinci ürəyə təsir edən kimyəvi maddənin mediatorun (simpatinin) ürəyin fəaliyyətinin sürətləndirdiyini və qüvvətləndirdiyini müşahidə etmişdir. Sonralar azan sinirin ucundan ifraz olunan asetilxolin parçalayan xolinestraza, simpatik sinirin ucundan ifraz olunan simpatini parçalayan aminoksidaza fermentidə tapıldı.

Böyrəküstü vəzilərin beyin maddəsinin hormonu adrenalin və noradrenalin, qalxanabənzər vəzin hormonu tiroksin ürək təqəllüsünün ritmini və qüvvəsini artırır. Qanda kalsium ionlarının çoxluğu (hipekalsemiya), azalması isə (hipokalemiya) diastola fazasında ürəyin dayanmasına səbəb olur.

## **10.21. Ürək fəaliyyətinin reflektoru tənzimi**

Bədənimizin müxtəlif refleksogen zonalarında və ürəkdə yerləşən reseptorlar onun işini reflektoru yolla tənzim edir. Deməli, ürək daxili boşluqlarda, aortada, yuxarı və Aşağı boş venalarda, ümumi yuxu arteriyası, ağciyər və bronxlarda yerləşən reseptorların oyanması azan və simpatik sinirlər vasitəsilə ürəyə nəql olunan reflekslərin əmələ gəlməsinə səbəb olur. Reflektoru simpatik reflekslər ürək fəaliyyətinə sürətləndirici, qüvvətləndirici, reflektoru parasimpatik reflekslər əksinə təsir göstərir. Bu reflekslərə Holsun, Aşnerin, Kardio-Kardial və s. refleksləri göstərmək olar.

**Hols refleksi.** F.Hols qurbağanın döş boşluğununu açıb, qarnına pinsetin küt nahiyyəsi ilə zərbə vurduqda, ürəyin fəaliyyətinin ləngidiyini müşahidə etmişdir. Holsa görə qarına vurulan mexaniki zərbə vuran anda günəş kələfində oyanma daxili orqanlar siniri vasitəsilə uzunsov beyinə, ordan isə azan sinir vasitəsilə ürəyə nəql olunub onun fəaliyyətini ləngidir. Günəş kələfinə vurulan qüvvətli zərbə ölümə də səbəb ola bilər.

**Danin-Aşner refleksini** müşahidə etmək üçün əvvəlcə insanda bir dəqiqə müddətində ürəyin nəbz vurğusu sayılır. Sonra barmaqları göz qapaqlarının üzərinə ehmalca qoyub göz almasına bir neçə dəfə təzyiq edib və yenidən nəbzi saydıqda onun 10-30-a qədər azaldığını müşahidə etmək olar. Buna səbəb təzyiq zamanı əmələ gələn oyanmanın, gözün hərəki siniri vasitəsilə uzunsov beyindəki azan siniri mərkəzinə, ordan isə azan sinir ilə ürəyə nəql olunaraq onun fəaliyyətini ləngitməsidir.

**Kardio-kardial refleks.** Ürək daxilində təzyiqin dəyişməsi, ürək qışalarının qıcıqlanması zamanı əmələ gələn oymalar uzunsov beyinə, ordan isə azan sinir ilə ürəyə gələrək onun fəaliyyətinin ləngiməsinə səbəb olur.

**Ağciyər-ürək və ya Parin refleksi.** Ağciyər və bronxlarda yerləşən reseptorlardan oymalar afferent sinirlər vasitəsilə uzunsov beyinə və ordan azan sinir vasitəsilə nəql olunaraq ürək fəaliyyətinin ləngiməsinə, ağciyərlərin gərilməsi nəticəsin-

də oyanan simpatik sinir isə ürəyin fəaliyyətinin sürətlənməsi-nə səbəb olur.

Oynaq və vətərlərdə yerləşən reseptorlardan onların hə-rəki zamanı ürəyə gələn oyanmalar onun fəaliyyətini də-yışdırır. Buna hərəki-kardial refleks deyilir.

Vegetativ sinir sisteminin düyünlərinin uzun çıxıntıları ilə əmələ gələn refleksə akson refleks deyilir.

Ümumi yuxu arteriyası və onun şaxələndiyi nahiyyədə yerləşən xemo və baro reseptorlardan, onların oyanması zamanı, həmin oyanmanın azan sinir ilə ürəyə nəql olunaraq onun fəaliyyətini ləngidir. Buna Hering refleksi deyilir.

Sionin refleksi «Hissi-ürək» siniri yerləşən aorta qöv-sündəki baro reseptorlardan başlayır. Aorta qövsündə qan təzyiqi yüksəldikdə baroreseptorlarda əmələ gələn oyanma uzunsov beyindəki azan sinir mərkəzinə nəql olunaraq, onun tonusunu artırır. Oyanma azan sinir ilə ürəyə verilir, onun fə-aliyyətini zəiflədir, nəticədə aortaya az qan vurulur, digər tərəf-dən də aorta və digər damarlar genişlənir, kapillyarlar və qan təzyiqi aşağı düşür. Beynbris refleksində yuxarı və aşağı boş venaları sağ qulaqcığa açıldığı nahiyyədə yerləşən reseptorların mexaniki qıcıq təsirindən oyanması simpatik sinirin vasitəsilə ürək fəaliyyətinə ləngidici deyil, sürətləndirici və qüvvətləndi-rici təsir göstərir. Bu isə boş venalarda əmələ gələn qanın ar-tığının ürəkdən damarlara vurulmasına səbəb olur. Həticədə qan durğunluğunun qarşısı alınır. Deməli, ürəyin fəaliyyəti reflektor və humorall yolla tənzim olunur.

# XI FƏSİL

## QAN DÖVRANI SİSTEMİ

### 11.1. Qan damarları

Ürəyin fəaliyyəti zamanı əmələ gələn enerji və aortada yaranan qan təzyiqinin enerjisi qanın qan damarları ilə hərəkətinə səbəb olur. Həmin damarlarda qanın dövrəni isə hidrodinamika qanunları üzrə borulardakı hərəkətə uyğun baş verir. Ürəyin fəaliyyəti zamanı əmələ gələn təzyiqin çox hissəsi xarici (qan hissəciklərinin damar divarlarına sürtünməsinə) və daxili (qan hissəciklərinin bir-birinə sürtünməsinə) az hissəsi isə qanın cərəyan sürətinə sərf olunur.

İnsan və xordalı heyvanlarda qan damarları-qapalı sistemdir. Belə ki, arterial qan bu damarlarla ürəkdən toxumalarla, oradan isə venoz qan ürəyə sirkulyasiya olunur. Ürək böyük qan dövrəni ilə arterial qanı sol mədəcikdən aorta vəstəsilə toxumalara qovur, venoz qanı isə toxumalardan yuxarı və aşağı boş vena ilə ürək sağ qulaqcığa qaytarır. Sağ mədəcikdə sol qulaqcıq arasında yerləşən damarlar isə, ağciyər və ya kiçik qan dövrənini əmələ götürir.

Ürək, qanı damarlara hissə-hissə qovmasına baxma-yaraq, onun arteriya, vena və kapillyarlarda fasılısiz axmasına səbəb həm sistola, həm də diastola zamanı ürəkdə yaranan təzyiq və damarların divarının elastiki olmasıdır.

### 11.2. Struktur-funksional təsnifat

Qan damarlarının divarlarının quruluşundan asılı olaraq, damar sistemində arteriyalar, arteriollar, venulalar və venalar, damarlararası anostomozlar, mikro sirkulyasiya yatağı və hemotik baryer (məsələn, hematoensefalik) mövcuddur.

Damarları yerinə yetirdiyi funksiyasına görə aşağıdakı kimi təsnif etmək olar:

- 1) Amortizasiyalı – arteriyalar
- 2) Rezistiv – arteriya və arteriollar
- 3) Kapillyarönü sfinktorlar – kapillyarönü arteriolların son şöbəsi
- 4) Mübadilə funksiyalı – kapillyar və venulolar
- 5) Həcmli – venalar
- 6) Şuntlandırıcı – arteriya anostomazları

***Qan cərəyanının fizioloji parametrləri.*** Qan cərəyanını karakterizə etmək üçün lazım olan əsas fizioloji göstəricilər aşağıda verilmişdir.

***Sistolik təzyiq*** (ST) – sistola zamanı arterial sistemdə əmələ gələn maksimal təzyiq. Normada böyük qan damarında sistolik təzyiq orta hesabla 120 mm.Hg.st. bərabər olur.


***Diastolik təzyiq*** (DT) – böyük qan dövranında diastola zamanı əmələ gələn minimal təzyiq. Orta hesabla 80 mm.Hg.st. bərabər olur.

***Nəbz təzyiqi*** (NT) - sistolik və diastolik təzyiq arasındakı fərqə nəbz təzyiqi deyilir. 35-50 mm.Hg.st. arasında dəyişir. Məsələn,  $120-80=40$  ST-DT-NT.

***Orta arterial təzyiq (OAT).*** Aşağıdakı formula ilə nisbi olaraq qiymətləndirilir:

$$OAT = \frac{\text{sistolik AT} + 2(\text{Diastolik AT})}{3}$$

Orta AT aortada yüksək olur (90-100 mm Hg.st.), arteriyanın şaxələnməsi hesabına sonraki damarlarda tədricən aşağı enir. Üc arteriya və arteriollarda təzyiq kəskin aşağı düşür (orta hesabla 35 mm.Hg.st. qədər). Sonra iri venalarda tədricən 10 mm Hg.st. qədər azalır (şəkil 1 A).



**Şəkil 1.** AT əhəmiyyəti (A) və damar sisteminin müxtəlif seqmentləri və qan cərəyanının xətti sürəti (B).

**Eninə kəsiyin sahəsi.** Yaşlı adamlarda aortanın diametri 2 sm, eninə kəsiyinin sahəsi  $3 \text{ sm}^2$  qədərdir. Mühitə doğru istiqamətdə arteriya damarlarının eninə kəsiyi tədricən artır. Arteriaların eninə kəsiyinin sahəsi  $800 \text{ sm}^2$  qədər kapillyar və venanın en kəsiyinin sahəsi isə –  $3500 \text{ sm}^2$  təşkil edir. Vena damarları birləşərək eninə kəsiyin sahəsi  $7 \text{ sm}^2$  olan boş venaları əmələ gətirir.

Həcmi sürət dedikdə vahid zaman ərzində damarın en kəsiyindən keçən qanın miqdarı nəzərə alınır. Qanın həcmi sürəti müxtəlif orqanların damarlarında fərqlənir.

*Qan cərəyanının xətti sürəti* damar yatağının eninə kəsiyinin sahəsi ilə tərs mütənasibdir. Ona görə də qanın orta axma sürəti (şəkil 1 B) aortada yüksəkdir (30 sm/s), kiçik arteriyalarda tədricən aşağı düşür və kapillyarlarda daha az olur (0,026 sm/s). Buna səbəb kapillyarların ümumi eninə kəsiyinin aortadan 1000 dəfə böyük olmasıdır. Qanın axınının orta sürəti yenidən venalarda, xüsusilə boş venalarda aorta ilə müqayisədə yüksək olmasına da, nisbətən artır (14 sm/s).

Xətti sürətsə qan hissəciyinin vahid zaman ərzində keçdiyi yolun uzunluğu ilə ölçülür. Xətti sürət damar sisteminin ayrı-ayrı hissələrində müxtəlif olur.

Qanın xətti sürəti ( $V$ ) qan həcmiminin ( $Q$ ) vahid vaxt ərzində keçdiyi qan damarlarının en kəsiyinin sahəsi ilə ( $\pi r^2$ ) müəyyən olunur.

$$V = \frac{Q}{\pi r^2}$$

Buna orta sürət də deyilir. Damarın en kəsiyinin sahəsi nə qədər çox olarsa, xətti sürət bir o qədər az olur.

Qan axınının həcm sürəti (adətən milli litr dəqiqliq və ya litr dəqiqliq ilə göstərilir). Yaşlı adamlarda ümumi qan axını sakit vəziyyətdə – 5000 ml/dəq. təşkil edir. Məhz bu miqdardan qanı orta hesabla hər dəqiqliq damarlara ürək vurur, ona görə də buna ürəyin dəqiqlik həcmi də deyirlər.

Hər hansı maye kimi qan da damarın dar yerindən dənəsənək sürətlə axır. Digər damarlara nisbətən aorta dar olduğu üçün qan oradan keçəndə sürətlə axır.

Arteriyalarda da qanın sürəti 0,25 m/san, kapillyarlar da isə müqavimət artlığına görə sürət 0,5 mm/san olur.


Kapillyarlarda qanın bu sürəti (0,5 mm/san) toxuma və hüceyrələrdə maddələr və enerji mübadiləsinin normal davamını təmin edir.

Venaların ümumi mənşəzi kapillyarlara nisbətən daralır və qanın hərəkət sürəti saniyədə 0,2 m-ə çatır.

Qanın dövretmə süresi dedikdə böyük və kiçik qan damarlarından qanın dövranının başa çatmasına sərf olunan vaxt nəzərdə tutulur. Bunu təyin etmək üçün heyvanın vidaci venasına rəngli maddə və ya nişanlanmış sodium izotopu yeridilir və digər ətrafin venasında rəngin göründüyü vaxt qeydə alınır.

Nəbz vuruqları normal olan (dəq. 70-80) insanlarda qanın dövretmə müddəti, orta hesabla ürəyin 27 sistolasına, 20-23 saniyəyə bərabər olur. İtlər üzərində aparılan təcrübələr göstərir ki, bu vaxtin 1/5 hissəsi qanın kiçik qan dövranından, 4/5 hissəsi isə böyük dövrandan keçməsinə sərf olunur.

Qan dövranının sürətini (qanın dövretmə sürəti) digər təcrübə vasitəsilə də təyin etmək olar. Bunun üçün öd turşusunun düzunu iynə ilə dirsək venasına vurulan andan dilin üstündə istilik hiss olunan müddətə qədər keçən vaxtı (normalda 15s.) müəyyən edirlər (şəkil 2 A).



**Şəkil 2.** Qan cərəyanının müddətinin (A) və pletizmoqrafiya (B) 1 – iynə vurulan yer; 2 – son nahiyyə (Dil); 3 – həcmi qeyd edən; 4 – su; 5 – rezin əlcək.

**Damar tutumu.** Damar şaxələrinin ölçüsü damar tutumunu təyin edir. Arteriyalar sirkulyasiya edən qanın ümumi miqdarının 10%-ni, kapillyarlar – 5%, venalar və kiçik venalar – təqribən 54% və böyük venalar – 21%-ni saxlayır. Ürəyin kameraları qalan 10%-i özündə saxlayır. Kapillyarlar və kiçik venalar böyük tutuma malikdirlər. Bu isə onlara böyük həcmdə qanı toplamağa və effektli rezervuar qabiliyyətinə malik olmağa səbəb olur.

Hidrodinamikanın qanunlarına uyğun olaraq mayenin

cərəyanı borularda 2 üsulla təyin edilir:

- 1) Təzyiq ilə. Hansı ki, maye onun təsiri ilə hərəkət edir.
- 2) Müqavimət. Hərəkətdə olan maye borunun divarına sürtünür, müqavimətə rast gəlir.

Birincisi təzyiqlər fərqi mayenin hərəkətinə səbəb olur, ikincisi hidravlik müqavimət isə ona mane olur. Müəyyən vaxt ərzində borudan axan mayenin təzyiq fərquinin müqavimətə münasibəti maye axınının həcmi sürətini – Q-ni müəyyən edir. Bunu aşağıdakı düsturla müəyyən edirlər:

$$Q = \frac{P_1 - P_2}{R}$$

Q – mayenin həcmi

$P_1, P_2$  – maye axan borunun başlangıç və sonu arasındaki təzyiq fərqi.

R – axın müqaviməti.

Bu düsturdan istifadə edərək kiçik və böyük qan dövranında periferik müqaviməti tapa bilərik. Bunun üçün, həm qan damarlarının başlangıç və sonundakı olan təzyiqi, həm də qanın həcmini bilmək lazımdır.

$$R = \frac{P_1 - P_2}{Q}$$

Deməli, müxtəlif damarlarda müqaviməti təzyiq fərquinə görə təyin etmək olar. Qanın axınının müqaviməti çox olduqca damar boyu təzyiq də aşağı düşür. Birbaşa ölçmə üsulu ilə müəyyən edilmişdir ki, təzyiq iri damarlarda 10%, arteriya və damarlarda 85% aşağı düşür. Bu onu göstərir ki, mədəciklər tərəfindən yaranan enerjinin 10%-i qanın iri və orta həcmli damarlarda hərəkətinə, 85%-i isə arteriya və kapillyarlarla hərəkətinə sərf olunur.

Qan damarlarında qanın hərəkətini təsvir etmək üçün çox zaman şüşə və ya rezin borulardan ibarət Marey modelindən istifadə edilir. İçində su olan şüşə rezervura biri şüşə, digəri isə ucu daraldılmış rezin boru birləşdirilir. Hər iki boru vasi-təsilə rezervuardan eyni vaxtda müəyyən fasılərlə su buraxdıqda şüşə borudan fasılərlə, rezin borudan isə arası kəsildi.

mədən axacaqdır. Rezin borudan suyun fasiləsiz axması rezin borunun divarlarının elastik olması ilə izah edilir. Rezin boruya bir qədər su daxil olduqda onun divarlarını genişləndirir, suyun axarı dayandıqda rezin borunun divarlarını genişləndirən təzyiq də itir. Borunun divarları elastik olduğu üçün əvvəlki vəziyyətə qayıtdıqda suya təzyiq göstərib, onu arası kəsilməyən cərəyanla axıdır. Sonra buraya yenə su daxil olub, onun divarlarını genişləndirir və s.


Rezin boruları olan modeldə müşahidə etdiyimiz qanuna uyğunluqları ürək-damar sisteminə tətbiq etsək, qan damar sistemində də təxminən eyni hadisənin baş verdiyini görərik.

Bələliklə, bədənin normal həyat fəaliyyəti üçün qan damarlarında müəyyən dərəcədə tonus və təzyiq olmalıdır. Bu qanın orqan və toxumalara doğru hərəkətini asanlaşdırır.

### 11.3. Arteriya və arteriollarda qanın cərəyanı

**Nəbz.** Nəbz – sol mədəciyin sistolası zamanı arteriya sistemində təzyiqin yüksəlməsi nəticəsində arteriya damarlarının divarının ritmik dalğalanmasına deyilir. Ürəyin hər bir sistolası zamanı sol mədəcikdən aortaya yeni qan hissəsi daxil olur. Bu aortanın proksimal sahəsinin divarının dərtlib genişlənməsinə səbəb olur, nəticədə qanın inersiyası qanın mühitə doğru tez hərəkətinə mane olur. Genişlənmiş damarın daralması zamanı aortada təzyiq artır. Nəticədə aortanın divarının dərtlənməsinə səbəb olan təzyiq arteriya divarı boyunca daha uzaqlara doğru yayılan nəbz dalğasına səbəb olur. Bu proses nəbz dalğası hesab edilir, yəni arteriya damarlarının divarının ritmiki dalğalanmasının damar boyunca yayılması və bu ritmik dalğalanmanın mühiti damarlarda hiss edilməsinə nəbz deyilir. Arteriyaların divarının müqaviməti kapillyarlara doğru yayılma istiqamətində nəbz dalğasının amplitudasını tədricən azaldır (şəkil 3).

Şəkil 3. A.B.-də nəbz dalğasının amplitudasının və təzyiqinin kiçik damarlar istiqamətində sönməsi baş verir.




**Şəkil 3.** Arteriya nəbzı. A. Sfıqmoqramma.

ab – anakrotik; bq – sistolik plato; de – katokratik; q – kəsik. B. Nəbz dalğasının kiçik damarlar istiqamətində hərəkəti. Nəbz təzyiqinin sönməsi baş verir.

**Sfıqmoqramma** (şəkil 3 A və şəkil 4). Sfıqmoqrafiya – nəbz dalğasını qeyd etməyə deyilir, alınan əyri isə sfıqmoqramma adlanır. Aortanın nəbz əyrisində (sfıqmoqramma) sol mədəciyin sistolası anında qanın aortaya vurulması nəticəsində törəyən qalxan (anakrotik) və diastola anında yaranan enən əyri (katakrotik) ayırd edilir. Mədəcikdə təzyiq aortadakı təzyiqdən aşağı olur və qan təzyiq qradienti üzrə mədəciyə doğru istiqamətdə qayıdanda katakrotik əyrinin üzərində çuxur əmələ gelir. Qanın geriyə təsiri altında aypara qapaqlar bağlanır. Qanın dalğası qapaqlara əks olunaraq təzyiqi böyük olmayan ikincili dalğa (dikrotik əyri-qalxma) yaradır (şəkil 4).

Nəbz dalğasının sürəti: aortada – 4-6 m/s, arteriyada – 8-12 m/s, kiçik arteriya və arteriollarda – 15-35 m/s.

Nəbz təzyiqi-sistolik və diastolik təzyiq arasındaki fərqə deyilir. Ürəyin vurğu həcmi və buna uyğun ürəyin hər bir yiğilması zamanı arterial sistemə qovduğu qanın miqdarı nə qədər çox olursa, nəbz təzyiqi də bir o qədər yüksək olur.



**Şəkil 4.** Nəbz yazısının əyrisi (sfıqmoqramma). Üstdəki xətdə vaxt qeydiyyatı verilir.

**Nəbz təzyiqinin sönməsi.** Mühiti damarlarda ritmiki dalğalanmanın getdikcə azalmasına nəbz təzyiqinin sönməsi deyilir. Nəbz təzyiqinin zəifləməsinə qanın hərəkətinin müqaviməti və damarların elastikliyi səbəb olur. Qanın müəyyən hissəsi növbəti damar seqmentini dartmaq üçün nəbz dalğasından irəli hərəkət etməsi hesabına müqavimət ritmik dalğalanmayı zəiflədir. Müqavimət çox oduqca, bir o qədər çox çətinlik törəyir. Beləliklə, nəbz dalgasının zəifləmə dərəcəsi, ümumi mühiti müqavimətlə mütənasibdir.

Nəbz dalgası arteriyalar boyu yayılaraq tədricən zəifləyir və kapilliar torunda tamamilə itir.

Arteriya nəbzi damarın bədən səthinə yaxın olan yerlərində, biləkdə, gicgahda, boyunda, alt çənənin küncündə, barmaqları damar səthinə toxundurmaqla, ayaqaltında və s. yaxşı hiss etmək olur. Nəbz dalğalarının yayılma sürəti qanın damarlarda hərəkət sürəti ilə eyni deyil. Bir qayda olaraq nəbz dalğaları qanın yayılma sürətini ötür. Orta yaşlı sağlam adamın qanının damar boyu hərəkəti saniyədə 0,3-0,5 m-ə bərabərdirse, nəbz dalgasının yayılma sürəti aortada 5,5-8 m-ə, periferik arteriyalarda isə 6-9,5 m/san olur.

Nəbz ürəyin işini eks etdirdiyi üçün nəbzi yoxlamaqla bütün ürəyin fəaliyyəti haqqında fikir söylemək olar.

Normada nəbz 70-75-80, yeni anadan olan uşaqlarda 160-180, sonra 10-25 yaşlarda azalır, 25-50 yaşında sabit olur. Yaşlı adamlarda yenidən çoxalır. Gündün ritminə uyğun gündüzlər çoxalır, gecələr azalır.

Şəkil 4-də sfiqmoqrammanın anokrotik əyri mədəciyin sistolası zamanı aortaya qovulmuş qanın aorta damarının divisorlarının genişləndirməsindən, katokratik əyri isə ürəyin diastolası zamanı aortada təzyiqin aşağı düşməsi nəticəsində əmələ gəlir. Aortaya qovulmuş qanın bir hissəsi geriyə – ürəyə tərəf axaraq aypara qapaqlara dəyir və yenidən aortaya qayıdır və ikincili və ya dikrotik dalğanın baş verməsinə səbəb olur.

*Vena nəbzi.* Mədəciklərin sistolasında boş və ağıcyər venaları boşalıb yiğilirlər. Bu səbəbdən də sağlam adamın vena nəbzi mənfi vena nəbzi adlanır. Qapaqlar tamamilə bağlanmadıqda sağ mədəciyin sistolası zamanı qan geriyə, venalara qayıdır, buna görə də vena nəbzinin yüksəlişi mədəciyin sistolasına uyğun gəlir. Belə nəbzə müsbət vena nəbzi deyilir.


#### **11.4. Arterial təzyiqin ölçülməsi. Klinikada qan təzyiqini düzünə (qanlı), dolayı (qansız) üsulla ölçürlər. Düzünə, bir başa (qanlı) üsul**

Bir sıra kliniki hallarda arterial təzyiqi iynəni birbaşa arteriya damarına yeritmək yolu ilə ölçürlər. Arterial təzyiqin yarımçıraq əyrisində üç növ dalğa müşahidə edilir:

- 1) Ürəyin vurğusuna (sistola və diastolasına) uyğun gələn – nəbz dalğası;
- 2) Tənəffüs hərəkətlərinə uyğun gələn – tənəffüs və ya Traube Herinq dalğası. Hər tənəffüs hərəkəti bir neçə nəbz dalğasına uyğun gəlir;
- 3) Damar-hərəki mərkəzlərin tonusunu əks etdirən – daim olmayan tədrici dalqları və ya Meyer dalqları. Hər dövr bir neçə tənəffüs hərəkətini əhatə edir.

*Düzünə olmayan (dolayı yolla) üsul.* Təcrübədə sistolik və diastolik arterial təzyiqi təyin etmək üçün qansız üsuldan istifadə edirlər. Bunun üçün Pivo-Poççın ayskultativ (nəbz vuruqla-

rına qulaq asmaq) üsulundan və Koroktovun dirsək çuxurunda eşidilən səs tonlarına görə qan təzyiqini ölçürlər (Şəkil 5).



**Şəkil 5.** Arterial təzyiqin təyini.

*Sistolik və ya maksimal arterial təzyiq.*

*Diastolik (minimal) arterial təzyiq.*

*Arterial təzyiqin yüksəlməsinə təsir edən amillər.* Emosional oyanma, yaş, fiziki iş və s.

**Yaş.** Sağlam adamlarda sistolik AT 15 yaşa qədər 115 mm.Hg.st., 65 yaşa qədər hər il 0,5 mm.Hg.st. artıb AT 140 mm.Hg.st. qədər yüksələ bilər.

Diastolik arterial təzyiq 15 yaşına qədər 70 mm.Hg.st. qədər, sonra hər il 0,4 mm.Hg.st. artaraq 90 mm.Hg.st. çatır. 40-50 yaşları arasında sistolik və diastolik AT qadınlarda aşağı olur. Lakin 50 və sonrakı yaşlarda yüksək olur. Sistolik və diastolik arterial təzyiq bədən kütləsi çox olan adamlarda yüksək olur. İnsan birdən ayaq üstə duranda, ağırlıq qüvvəsi venoz qanın geriyə qayıtmamasına səbəb olur və bu zaman ürək vurgusu və AT azalır. Kompensator olaraq ürək döyünməsinin sayı (UDS) artaraq, sistolik və diastolik atrial təzyiq (AT) və ümumi mühiti müqavimətin yüksəlməsinə səbəb olur.

**İş zamanı AT artır.** Sistolik AT ürəyin qüvvətli yığıl-

ması hesabına yüksəlir. Diastolik AT əvvəlcə işləyən əzələnin damarlarının genişlənməsi hesabına azalır, lakin sonra ürəyin intensiv işləməsi diastolik AT yüksəlməsinə səbəb olur.

Yuxarıdakı üsullarla qan təzyiqinin ölçülməsi göstərir ki, aortada sistolik təzyiq orta yaşlarda 110-125 mm, diastolik təzyiq isə 60-80 mm civə sütünuna bərabərdir.

Yeni doğulmuş uşaqların sistolik təzyiqi 40 mm, bir neçə günlük uşağındakı 70 mm, bir aylıq uşağındakı 80 mm, 10-14 yaşılı uşağındakı 100-110 mm civə sütünuna olur.

Bir yaşından sonra uşaqlarda maksimal arterial qan təzyiqi təxminini olaraq V.I.Molcanova görə belə təyin edilir.

$$P_m = 80 + (2 \cdot n)$$

Burada  $n$  uşağın yaşını göstərir. Məsələn, 10 yaşılı uşağın maksimal təzyiqi  $80 + 2 \cdot 10 = 100$  mm civə sütünuna bərabər olur. Minimal təzyiq isə maksimal təzyiqin yarısının 2/3-si qədər olur.

Qan təzyiqinin 150 mm civə sütunundan yuxarı qalxması hipertoniya (hipertenziya), 75-80 mm-ə qədər azalmasına hipotoniya (hipotenziya) deyilir. Hipotoniya bəzi narkotik maddələrlə, dərmanlarla, məsələn, xloroformla bərk zədələdikdə və yandıqda, habelə çox qan itirdikdə baş verə bilər.

Qan təzyiqi mədəciklərdən uzaqlaşdırıqca damarlarda tədricən enir və nəhayət, venalarda mənfi olur. Əgər aortada təzyiq 130-140 mm civə sütünuna bərabərdirsə, arteriyalarda 120-130 mm, kiçik venalarda 8-12 mm və nəhayət böyük venalarda hətta mənfi olur, yəni atmosfer təzyiqindən 2-5 mm civə sütunu aşağı düşür. Kiçik damarlarda və kapillyarlarda təzyiqin azalması qanın böyük müqavimətinə rast gəlməsilə izah olunur.

## 11.5. Venoz təzyiq

Qanın venalar ilə hərəkəti ürəyin nasos funksiyası nəticəsində həyata keçirilir. Venoz qan cərəyanı həmçinin, həm də hər bir nəfəsalma zamanı döş boşluğununda yaranan mənfi təzyiqin hesabına (sorucu təsir) və ətrafların skelet əzələlərin venaları sıxması hesabına (birinci növbədə ayaqları) qüvvətlənir.

İri venalarda, xüsusilə boş venaların sağ qulaqçığa töküldüyü yerde, vena təzyiqi orta hesabla 4,6 mm.Hg.st. təşkil edir.


Qan təzyiqinin səviyyəsini başlıca olaraq iki şərt-sistola zamanı ürəyin aortaya qovduğu qanın həcmi (Q-) və aortadan axıb gələn qanın qarşısını alan damar sisteminin müqaviməti (R) müəyyən edir. Bu asılılıq sadə formula ilə təyin edilir:

$$P = QR$$

Ürəyin sistolası zamanı sol mədəcikdən aortaya qovulan qanın miqdarı (Q) artıqda qan təzyiqi yüksəlir. Damarların müqaviməti (R) dəyişdikdə də qan təzyiqi artıb-azala bilər.

Qanın hərəkətinə göstərilən müqavimət bir sıra faktorlardan asılıdır: müqavimət damarın uzunluğu, qanın yapış-qanlığı və qanın axma sürəti ilə düz, diametri və elastikliyi ilə tərs mütənasibdir.


Heyvanlarda, bəzi hallarda insanda kəskin üsulla arterial qan təzyiqini ölçmək üçün arteriyalara şüşə kanyula və ya yoğun iynə daxil edib və onu manometrlə əlaqələndirərək öyrənmək olar. Bunun üçün heyvanın yuxu arteriyasına manometrlə birləşmiş kanyula salınır. U-yə bənzər manometrin yarısına qədər civə töküür. Manometrin qan damarı ilə birləşdirilən hissəsi ilə qanın laxtalanmasının qarşısını alan (limon turşusunun natrium duzu) məhlulu doldurulur. Borunun digər açıq dirsəyinə ucunda qeydedici olan uzən üzgəc mil bərkidilir. Qan təzyiqinin dəyişməsi civəni rəqsi hərəkətə gətirir. Bu işə qeydedicinin köməyilə kimoqraf üzərində xarakterik əyri çizir (Şəkil 6).



Şəkil 6. Heyvanda qan təzyiqinin əyrisi.

Bədən səthində mayenin təzyiqi atmosfer təzyiqinə bə-

rabərdir. Bədən səthindən dərinliyə doğru istiqamətdə təzyiq artır. Bu təzyiq suyun ağırlıq qüvvəsinin orqanizmə təsiri hesabına yaranır. Ona görə də bu təzyiqi qravitasjon (hidrostatik) təzyiq adlandırırlar. Hidrostatik təzyiqin damar sisteminiə təsiri qanın damarlardakı çəkisinə görə əsaslandırılmışdır (şəkil 7).



**Şəkil 7. Venoz qan cərəyanı.**

A – Qravitasiyadan venoz təzyiqə vertikal vəziyyətdə təsiri.  
B – Vena (əzələ) nasosu və venoz qapaqlarının rolü.

Aşağı ətrafin venaları skelet əzələlər ilə əhatə olunmuşdur, belə ki, əzələlərin yiğilmaları venaları sıxır. Qonşu arteriyaların pulsasiyası da venalara təzyiq edir. Vena damarlarının divarında olan qapaqlar qanın geriyə qayıtmamasının qarşısını alır, ona görə də, qan venalardan ürəyə doğru istiqamətdə axır. Şəkil 7 B-dən görünür ki, vena qapaqları qanın ürəyə doğru istiqamətdə hərəkəti üçün səmtlənmişdir.

**Ürəyin yiğilmasının sorucu təsiri.** Sağ qulaqqılıqda təzyiqin dəyişməsi böyük venalara verilir. Mədəciklərin sistolası

fazasında sağ qulaqcıqda təzyiq kəskin aşağı düşür. Ona görə də, qulaqcıq-mədəcik qapaqları mədəcik boşluğunə doğru istiqamətdə dərtlərlərəq, qulaqcığın həcmini artırır. Nəticədə, iri venalardan qanın qulaqcıqlara doğru sorulması baş verir və ürəyə yaxın venoz qan cərəyanı pulsasiya edən olur.

Bələliklə, yuxarıda qeyd etdiklərimizi nəzərə alıb deyə bilərik ki, qanın venalardan ürəyə doğru hərəkətinə səbəb aşağıdakılardır:

- 1) Ürəyin itələmə qüvvəsinin qalığı.
- 2) Döş qəfəsində mənfi təzyiq nəticəsində əmələ gələn sorma qüvvəsi.
- 3) Qarın və döş boşluğununda olan təzyiq fərqi (qarın damalarında təzyiq yüksək olur).
- 4) Sistola zamanı ürəyin sorma qüvvəsi.
- 5) Skelet və bağırsaq divarları əzələlərinin yiğilması nəticəsində damarların yiğilması.
- 6) Venaların divarlarında ciblərin olması.

**Venaların depanırə funksiyası.** Dövranda olan ümumi qanın 60%-dən çoxu venalarda olur. Çoxlu qan itirmə və arterial təzyiqin enməsi zamanı karotid sinusun reseptorları və digər damar sahələrin reseptorlarında venanı innervasiya edən simpatik sinirlərinin fəallaşmasına və damarların daralması ilə nəticələnən reflektor reaksiyaya səbəb olur. Bu qan itirmə nəticəsində pozulan çoxlu qan dövranı reaksiyalarının bərpa olunmasına səbəb olur. Nəticədə, hətta qanın ümumi həcminin 20% itirildikdən sonra belə, qan dövranı sistemi venalarda olan ehtiyat qanın müəyyən hissəsini dövrana daxil etməklə özünün normal funksiyasını bərpa edir. Bütövlükdə qan dövranının ixtisaslaşmış sahələrinə («qan depoları») bunlar aiddir:

- 1) Qan dövranına bir neçə yüz ml qan buraxan - qaraciyər
- 2) Qan dövranına 1000 ml qan vuran - dalaq
- 3) 300 ml qədər qan deponırə edən qarın boşluğunun iri venaları
- 4) Bir neçə yüz ml qan deponırə etmək qabiliyyəti olan, dərialtı venalar.

## 11.6. Mikrosirkulyasiya

Qan-damar sisteminin əsas funksiyası orqanizmin daxili mühitini (hemeostazı) sabit saxlamaqdır. Ürəyin və mühiti damarların əsas vəzifəsi qanı qan və qanla toxuma mayesi arasında mübadilə həyata keçən yerə kapillyar toruna nəql olunmasını təmin etməkdir.

Su və maddələrin damarların divarından keçməsi diffuziya, pinositoz və filtrasiya vasitəsilə həyata keçirilir.

Bu proses mikrosirkulyator vahid kimi məlum olan damarlar kompleksində baş verir. Mikrosirkulyator vahid ardıcıl yerləşən damarlardan ibarətdir. Bu arteriya sonu, (terminal) → arterya arxası, kapillyar ölü sifinkterlər → kapillyarlar → venulalar. Bundan başqa, mikrosirkulyator vahidin tərkibinə artero-venoz anastozlar daxildir.

*Qan cərəyanının sürəti.* Arteriollarda qan cərəyanının sürəti 4-5 mm/s, venalarda 2-3 mm/s təşkil edir. Eritrositlər kapillyarlardan bir-bir keçir, lakin damarların diametri kiçik olduğu üçün formasını dəyişib, yastlaşaraq keçir.

Eritrositlərin hərəkət sürəti – 1 mm/s qədər olur. Kapillyarlarda təzyiq 15-25 mm. Hg.st. olub, venoz hissədən çoxdur. Bu təzyiq fərqi qüvvəsi hesabına qan kapillyarlardan arterial hissəyə süzülür və venoz hissəyə sorulur. Kapillyarların xarici və daxilinə istiqamətlənən təzyiq fərqi 13 mm. Hg.st. təşkil edir. Bu 13 mm. Hg.st. filtrasiya təzyiqini təşkil edir. Bu təzyiq plazmanın 0,5%-nin kapillyarın arterial hissəsindən intesisial məkana keçməyə səbəb olur. Kapillyarın xarici və daxilinə istiqamətlənmiş təzyiq fərqi 7 mm. Hg.st. təşkil edir, bu kapillyarın venoz hissəsində geriyə sorma (reabsorbsiya) təzyiqidir.

Hüceyrəarası mayedə onkotik təzyiq kapillyarların divarından hüceyrəarası boşluğa daxil olan zülalın miqdarına görə müəyyən edilir. Burda zülalın miqdarı plazmadan bir qədər çox olur. Hüceyrəarası mayedə kalloid-osmotik təzyiq 8 mm-köç təşkil edir.

Reabsorbsiya təzyiqi arterial hissədə filtrasiya olunan

mayenin 9/10-nun geriyə sorulmasını təmin edir. Qalan maye limfa damarlarına daxil olur.

### 11.7. Kapillyar qan dövranı

Kapillyarların arterial hissəsində qan təzyiqi venoz hissəsindən çox olub 15-25 mm. Hg. st.-na bərabərdir. Bu təzyiqin fərqi hesabına qan kapillyarlardan arterial hissəyə filtrasiya olunur və venoz hissəyə reabsorbsiya olunur. Belə ki, kapillyarların daxilinə və xaricinə istiqamətlənən təzyiq fərqi (18 və 21 mm. Hg.st) 7mm. Hg.st təşkil edir. Bu təzyiq kapillyarların venoz ucunda olan reabsorbsiya təzyiqidir. Arterial ucdan filtrasiya olunmuş maye sorulduqdan sonra, mayesinin qalan hissəsi limfaya daxil olur.

Qandakı oksigenin və qida maddələrinin toxumalara və toxumalarda əmələ gələn son məhsulların və karbon iki oksidin qana keçməsi kapillyarlarda baş verir.

Kapillyarlarda qanın hərəkət sürəti saniyədə 0,3-0,5mm təzyiq işə 25-30 mm civə sütunu təşkil edir. Hər bir kapillyarın uzunluğu 0,3-0,7mm-ə, diametri orta hesabla 8 mikrona bərabərdir. Kapillyarların sayı son dərəcə çox olub, bir neçə milyarda çatır və səthi bədən səthindən 1500 dəfə çox, 3000 m<sup>2</sup>-dir.

Kapillyar qan dövranını qurbağanın üzgəc pərdəsində və ya dilində daha yaxşı müşahidə etmək olar. Bu məqsədlə hərəkətdən salınmış qurbağanı tənzifə büküb, yastı mantarın üzərinə elə qoyurlar ki, onun dal pəncəsi mantarın küncündəki dəliyin üzərinə düşsün. Üzgəc pərdəsini bu dəliyin üstünə toxumanın bütövlüyünü pozmadan sancaqla bərkidirlər. Həmin yastı mantar lövhəni mikroskopun masası üzərinə qoyub üzgəc pərdəsində böyük və kiçik böyüdücülərin köməyiylə kapillyar qan dövranını müşahidə edirlər.

Mikroskopun altında kapillyarların sıx toru və orada arası kəsilmədən axan qan görünür. Böyük okulyarın koməyilə kapillyardan keçən eritrositlərin yastlaşmasını da müşahidə etmək olar.


Arteriollarda təzyiqi artırıqdırda kapillyarların sayı da

çoxalır. Arteriollar bir növ «kran» qolunu oynayıb, kapillaryarın fəaliyyətini tənzim edirlər.

Dəridəki arterio-venoz anostomozlar kapillyar qan dövranının tənzimləyicisi kimi, ətraf mühitin temperaturu  $35^{\circ}$ -dən yuxarı qalxdıqda ya  $15^{\circ}$ -dən aşağı endikdə açılır və arteriollardan venalara qanın axını bərpa olunur. Bu isə qanın qızması və ya soyumasının qarşısını alır.

### 11.8. Limfa sistemi

Limfa sistemi – venaların endotel təbəqəsindən əmələ gələn limfa sistemi interstisial mayeni və ya hüceyrəarası mA-yeni qana qaytaran damarlar torudur (Şəkil 8 B).



**Şəkil 8. Limfa sistemi.** A. Mikrosirkulyator səviyyədə quruluş. B. Limfa sisteminin anatomiyası. V. Limfa kapillyarları. 1 – qan kapillyarları; 2 – limfa kapillyarı; 3 – limfa düyünləri; 4 – limfa qapağı; 5 – kapillyarönü arteriola; 6 – əzələ lifi; 7 – sinir; 8 – venula; 9 – endoteli; 10 – qapaqlar; 11 – dayaq filamentlər.

**Skelet əzələlərinin mikrosirkulyator damarları.** Arteriolaların genişlənməsi ilə arteriola söykənmiş limfa kapillyarları onlar və əzələ lifləri tərəfindən sıxılır (yuxarıda). Arteriolların daralması zamanı (B) əksinə olaraq limfa kapillyarları genişlənir (aşağı). Skelet əzələlərində limfa kapillyarları qan kapillyarlarından çıxdur.

**Böyük qan dövranının qapalı damarları** açıq limfa sistemi ilə birlikdə boş venaya açılır. Lakin limfa sisteminin kor çıxıntı ilə qurtaran qapalı mühiti hissəsi limfa kapillyarları ilə başlayır. Sonra limfa kapillyarları birləşərək limfa damarlarını, onlarda birləşərək sağ və döş limfa axacağını əmələ gətirir və vidacı venanın körpüküklü venaya açıldığı yerdə ürəyin sağ qulaqcığına açılan boş venaya açılır. Limfa damarları boyunca bədənin müəyyən nahiyyəsində limfa düyünləri yerləşir. Limfa düyünlərində ağ qan cisimləri, leykositlər, xüsusilə, limfositlər, eritroblastlar yaranır və limfaya hüceyrəarası maye vasitəsilə daxil olmuş xəstəlik törədən mikroblardan və zərərli maddələrdən limfanı təmizləyir. Limfa düyünləri bioloji filtr-süzgəc rolü oynayır.

Limfa sistemi vasitəsilə qan cərəyanına qayıtmış mayenin həcmi gündə 2-3 l təşkil edir. İri molekulyar kütləyə malik olan maddələr (hər şeydən əvvəl zülallar) hüceyrəarası məyedən ancaq xüsusi quruluşu olan limfa kapillyarları vasitəsilə absorbсиya oluna bilər.

Limfanın mənşəyi haqqında iki nəzəriyyə irəli sürülmüşdür:

1) Süzülmə nəzəriyyəsi. Limfa qan kapillyarlarının daxili və xarici hidrostatik, həmçinin osmos təzyiqləri arasında fərq olduqda qanın maye hissəsinin kapillyarlardan süzülməsi nəticəsində əmələ gəlir. Əgər hər hansı orqandan gələn venanı sıxsaq, bağlasaq, ya ona təzyiq etsək, kapillyarlarda qan təzyiqi yüksək olduğu üçün limfanın miqdarı xeyli çoxalır. Histamin, peptonlar, ekstraktlar, öd və s. qana yeridilməsi zamanı süzülmə yolu ilə limfanın əmələ gəlməsi xeyli sürətlənir. Bu maddələr əsasən kapillyarların keçiriciliyini artırır.

2) Sekretor nəzəriyyə. Limfanın əmələ gəlməsinə səbəb

kapillyarların divarlarını təşkil edən hüceyrələrin fəal sekretor fəaliyyətidir. Limfanın əmələ gəlməsində əsas proses süzülmədir. Lakin kapillyarların divarlarındakı hüceyrələr də müyyəyen maddələr ifraz etməklə limfanın yaranmasında fəal rol oynayırlar.

**Limfanın tərkibi.** Limfanın xüsusi çəkisi 1017-yə qədər olub, qələvi reaksiyalı, sarımtıl rəngli maye olub, əsas plazmadan, yəni onun tərkibində amin turşusu, yağlar, qlükoza, CO<sub>2</sub>, sidik cövhəri, 94-95% su, zülal, albumin, fribronogen və s. idarətdir.

Bağırsaqlardan axan limfada südü xatırladan yağlar, qaraciyerdən axan limfada zülallar, endokrin vəzilərdən axan limfada hormonlar çox olur. Limfa qan kimi laxtalana bilir. Qaraciyerdə olan limfanın 100 ml-də 6 qr-dan çox bağırsaqda olan 100 ml limfada 4 qr-dan çox zülal olur. Döş axacağında olan 100 ml limfada zülal 3-5 qr təşkil edir. Yağlı qida qəbul etdikdən sonra döş axacağında yağıın miqdarı 2% arta bilər. Limfa kapillyarlarının divarından limfaya daxil olan bakteriyalar limfa düyünlərində parçalanıb və zərərsizləşdirilib xaric edilirlər.

Limfa kapillyarlarının daxilində olan qapaqlar, limfanın ürəyə doğru hərəkətində əsas rol oynayır. Limfa kapillyarlarının divarı – yarımkəciriçi membrandır, ona görə də suyun bir hissəsi hüceyrəarası mayeyə (toxuma mayesi) ultrafiltrasiya yolu ilə qayıdır. Kolloid-osmotik təzyiq, həm limfa kapillyarlarında, həm də intersistial mayedə eynidir, lakin hidrostatik təzyiq, limfa kapillyarlarında hüceyrəarası mayenin hidrostatik təzyiqindən yüksək olur, bu isə mayenin ultrafiltrasiyasına və nəticədə limfanın qatlaşmasına səbəb olur. Bu proseslərin nəticəsində zülalların qatılığı üç dəfə artır.

**Limfanın hərəkət mexanizmi.** İbtidai heyvanlarda – reptililərdə limfanın hərəkətinə yığılı bilən limfa ürəklərinin divarlarında olan əzələ qatı yığılaraq limfanı hərəkət etdirir. Damarların bu genişlənmiş hissəsinə limfa ürəkləri deyilir.

Limfa damarlarının təqəllüsü zamanı limfanın hərəkəti ancaq bir istiqamətdə olur. Çünkü limfa damarlarında da ve-

nalarda olduğu kimi qapaqlar vardır. Bu qapaqlar limfanı ürəyə doğru buraxır və geri axmasına mane olur. Limfanın ürəyə doğru hərəkətinə döş qəfəsində yaranan mənfi təzyiq və əzələlərin yiğilması səbəb olur. Gün ərzində insanın döş limfa axacağı ilə qana 1200-1600 ml limfa qayıdır. Limfa çox yavaş hərəkət edir. Belə ki, atın boyun limfa damarında limfanın hərəkət sürəti dəqiqdə 240-300 mm-dir. Fizioloji eksperimentlər vasitəsilə böyük limfa damarlarına gələn simpatik sinir liflərini qıcıqlandırmaqla limfa damarlarında gedən dəyişiklikləri müşahidə etmişlər.

Ağrı qıcığı, karotid sinusda təzyiqin artması və bir çox orqanların reseptorlarının qıcıqlandırılması zamanı limfa cərəyanının reflektorlu dəyişilməsi müəyyən edilmişdir.

Hirudin, histamin, adenozin trifosfat kimi kimyəvi maddələr limfa damarlarına genəldici təsir göstərir.

Əzələ və orqanların hərəkəti limfa kapillyarlarını sixır. Arteriolların genişlənməsi (a) onlarla əzələ lifləri arasında yerləşən limfa kapillyarlarının sixılmasına səbəb olur, bununla giriş qapaqları bağlanır. Arteriolların sixılması (b) zamanı, əksinə giriş qapaqları açılır və intersistol maye limfatik kapillyarlara daxil olur (şəkil 8 A.B.).

Hüceyrəarası təzyiqi artırıran hər hansı bir amil həmçinin limfanın hərəkətini də yüksəldir. Qan kapillyarlarının keçiriciliyinin artması, kapillyarlarda təzyiqin artması, plazmada kalloid-osmotik təzyiqin artması, hüceyrəarası mayedə kalloid-osmotik təzyiqin artması və s. ümumiyyətlə təzyiqin 0 mm. Hg.st. yüksək olması limfa cərəyanını 20 dəfə artırır.

Qeyd etdiyimiz funksiyanın yerinə yetirilməsində ən fəal iştirakçı limfa nasoslarıdır. Belə ki, limfa damarlarından olan döş axarında limfa nasosu 50-dən 100 mm.Hg.st. qədər təzyiq yaradır. Sakit vəziyyətdə döş axarından saatda 100 ml qədər, sağ limfa axarından isə 20 ml qədər limfa keçir. Hər gün qan cərəyanına 2-3 l limfa daxil olur.

## **11.9. Damarlarda qanın cərəyanının tənzimi mexanizmi**

Təsir qüvvəsinə görə damarın iki cür hərəki sinirləri var: damar daraldan – vazokonstruktur və damar genəldən – vazodilatator sinirlər. 1842-ci ildə A.P. Valter qurbağanın aşağı ətraflarını innervasiya edən oturaq sinirlərinin simpatik liflərini kəsdiklə pəncə damarlarının, 1851-ci ildə Klod Bernar adadovşanının boynunda simpatik sinirlərdən birini kəsdikdə isə müvafiq tərəfdə qulağın qan damarlarının genəldiyini müşahidə etmişdir. A.P. Valterin və K. Bernarın bu təcrübələri ilə qan dövranının tənzimi haqqında təlimin əsası qoyulmuşdur.

K.Lüdviq apardığı təcrübədə təbil telini (shorda tūmrani) qıcıqlandırıarkən tüpürçək ifrazının artdığını və buna müvafiq tüpürçək vəzi damarlarının genəlməsinə təsir etdiyini müşahidə etmişdir. Bu təcrübə parasimpatik sinirin damar genəldici təsirini göstərən ilk eksperimentdir.

Qanda  $\text{PO}_2$ ,  $\text{PCO}_2$ ,  $\text{H}^+$  qatılığının, süd turşusu, piruvat və bəzi digər metabolitlərin dəyişməsi damarların divarına lokal (nahiyəvi) təsir edir. Bu təsir damarların divarında olan təzyiqə cavab verən xemoreseptorlar, həmçinin baroreszeptorlar tərəfindən sinir siqnallarına çevrilir və uzunsov beyindəki damarların hərəki mərkəzinə nəql olunur. Mərkəzi sinir sisteminin cavabını damarların divarında və ürək əzələsində olan saya əzələ hüceyrəsinin hərəki vegetativ innervasiyası reallaşdırır. Bundan başqa damarların divarında (vazokonstriktorlar və vazodilatatorlar) saya əzələ hüceyrələrinin güclü humoral tənzimləmə sistemi və endotelin keçiriciliyi mövcuddur. Tənzimin aparıcı ölçüsü – sistemli arterial təzyiqdir.

**Öz-özüñə tənzim.** Toxuma və orqanların (şəkil 2 B) qan cərəyanını tənzimləmə qabiliyyəti öz-özünə tənzim adlanır. Çoxlu orqanların damarları qan cərəyanını nisbətən sabit saxlayan, damarların müqavimətini dəyişəcək perfuziya qan təzyiqini kompensasiya edən daxili qabiliyyətə malikdir.

Avtotənzim mexanizmi böyrəklərdə, müsariqədə, skelet əzələlərində, beyində, qaraciyərdə və ürək əzələsində fəaliyyət

göstərir.

**Miogen öz-özünə tənzim.** Avtotənzim saya əzələ hüceyrəsinin hissəvi yiğılma cavabına əsaslanır – bu, miogen avtotənzimdir. Damarlarda təzyiq yüksəlməyə başlayan kimi damarlar dərtilir. Onun damarı əhatə edən saya əzələ hüceyrələri yiğilir. Qan cərəyanının azalması damar genəldici maddələrin toplanmasına səbəb olur və damar genəlir (vazodilatasiya). Qan cərəyanı yüksələn kimi bu maddələr yox olur və vəziyyət damar tonusun saxlanmasına səbəb olur. Temperaturun artması birbaşa damar genəldici təsir edir. Metabolizm yüksəlməsi nəticəsində toxumalarda temperaturun artması, həmçinin süd turşusu və  $K^+$  ionları beyin və skelet əzələlərinin damarlarını genəldir. Adenozin ürək əzələsinin damarlarını genəldir və noradrenalinin damar daraldan (vazokonstruktur) təsirinə mane olur.


$CO_2$ -nin baş-beyin sütununun damar hərəki mərkəzinə təsiri simpatik sinir sistemini fəallaşdırır və nəticədə bədənin bütün sahələrində skelet əzələləri müstəsna olmaqla, damarların ümumi daralmasına səbəb olur. Bu isə arteriya divarının əzələ qışasının daimi təqəllüs halında qalmasına, yəni mənfəzlərinin daralmasına səbəb olur. Bu vəziyyət arterial tonus adını almışdır.

**Damar fəaliyyətinin tənzimində beyin qabığının rolü.** İnsanda beyin qabığının damar fəaliyyətinə təsirini şərti refleksin köməyiylə öyrənmək olar. Bunun üçün əvvəlcə şərtsiz qıcıq verilir, bir neçə saniyə sonra şərti qıcıqdan istifadə edilir və təcrübə bir neçə dəfə təkrar edilir. Bunun üçün pletizmoqrafiya üsulu tətbiq edilir. Əvvəlcə insanın, ya hər hansı heyvanın ətraflarından biri pletizmoqrafa yerləşdirilir (şəkil 2 B). Sonra onu isti və ya soyuq su ilə doldurub cihaz manometrlə birləşdirilir. Suyun təsirindən ətrafin damarları genəlir və ya büzülür. Qeyddici isə bunu komoqrafda yazar. Termiki faktordan ibarət şərtsiz qıcığı hər hansı şərtsiz qıcıqla (səs, işıq və s.) quraşdırıldıqda və bir neçə dəfə təkrarlaşıqdan sonra təkcə şərti qıcıq damar reaksiyasını dəyişdirir (şəkil 9).

Beyin qabığının təsirini digər bir təcrübədə də göstər-

mək olar. Yarışdan qabaq və ya startdan əvvəl idmançıların qan təzyiqi yüksəlir, ürək fəaliyyəti və damarların tonusu artır.

Beyin qabığı qan damarlarına qabiqdan retikulyar formasiyaya gələn impulslar vasitəsilə təsir edir. Bunu K.M.Bikov və əməkdaşları şərti refleks yolu ilə isbat etmişlər.



**Şəkil 9.** Termiki qıcıqlandırıcı ilə zəng səsinin quraşdırılması zamanı şərti damardaraldıcı refleks.

Damar genəldici maddələrə asetilxolin və adenozin trifosfat turşusu, histamin də aiddir.

Histamin başqa damarlara təsir etməyərək ancaq kapiyaları genəldir.

### 11.10. Qan dövranının humoral tənzimi

Sinirdən başqa qanda sirkulyasiya edən bioloji fəal maddələr ürək-damar sisteminin bütün şöbələrinə təsir edərək onun fəaliyyətini dəyişir. Damar genişləndirici humoral maddələrə (vazodilatatorlara) kinin, VIP, qulaqcıq natriyuretik amil (atriopeptin), lakin damar daraldan humoral maddələrə vazkonstriktorlara – vazopessin, noradrenalin, adrenalin və anqiotenzin II aid edilir.

Kinin – daxili orqanlarda saya əzələ hüceyrələrinin yığılmışına, damarlarda isə saya əzələ hüceyrələrinin boşalmasına və arterial təzyiqin enməsinə, kapillyarların keçiriciliyinin artmasına, tər və tüpürçək vəziləri və mədəaltı vəzinin ekzokrin hissəsində qan cərəyanının yüksəlməsinə təsir edir.

Atriopeptin – yumaqcılarda filtrasiyani artırır, vazo-

pressin və reninin isə sirkulyasiyasını tormozlayır.


**Noradrenalin və adrenalin.** Noradrenalin – güclü damardaraldan amildir, adrenalin az damardaraldıcı təsirə malik olmaqla, bir sıra damara vazadilitator təsiri göstərir (məsələn, ürək əzələsinin qüvvətli yiğilma fəaliyyəti zamanı adrenalin tac arteriyalarını, beyin damarlarını və bronxları genişləndirir. Lakin skelet əzələləri dərinin arteriyalarının, ağıciyərlərin, qarın boşluğu damarlarının daralmasına səbəb olur. Stress və əzələ işi noradrenalinin simpatik sinir sisteminin ucundan toxumalara ifrazını stimulyasiya edir və ürəyə oyandırıcı təsir edir, vena və arteriolların mərfəzinin daralmasına səbəb olur.

**Angiotenzinlər.** Böyrəklərin qanla təmin olunması azalan kimi renin sintezi artır. Böyrəklərdən qana keçir və arteriolların daralmasına səbəb olur. Angiotenzin II damardaraldıcıdır. Angiotenzin II, angiotenzin I-dən, o da öz növbəsində, angiotenzinogendən renin təsiri ilə yaranır.

Vazopressin (antidiuretic hormon, ADH) damargenəldici təsirə malikdir. Hipotalamusda vazopressinin sələfi sintez olunur, akson vasitəsilə hipofizin arxa payına nəql olunur və oradan qana daxil olur. Vazopressin böyrək borucuqlarında reabsorbsiyani artırır.

Bağırsaqların selikli qişasında və həmçinin baş-beynin bəzi sahələrində əmələ gələn serotoninin (5-hidroksitryptamin) də damardaraldıcı humoral faktorlara aididir. Böyrəküstü vəzin qabiq maddəsinin hormonlarından biri də – kortikosterondur. Kortikosteron kapillyarların keçiriciliyini normal səviyyədə saxlayır.

Adrenalin və vazopressin damarları büzərək qan təzyiqini yüksəldir (şəkil 10).



**Şəkil 10.** İtin qan təzyiqinə adrenalinin təsiri.


X – azan sınırları kəsilmiş itin venasına 1 mq adrenalinin yeridilməsi.

## 11.11. Qan dövranına sinir sistemi tərəfindən nəzarət

Ürək-damar sisteminin funksiyasının tənzimi əsasında uzunsov beynin neyronlarının tonik fəaliyyəti saxlanılır. Hansı ki, fəallıq hissi reseptorların –baro və –xemoreseptorlardan daxil olan afferen impulsların təsiri altında dəyişir. Uzunsov beynin damar hərəki mərkəzi baş-beynin qanla təminini azalan zaman MSS – yuxarıda duran şöbələrinin stimulədici təsirinə məruz qalır.

**Damar afferentləri.** Baroreseptorlar ürəyə yaxın olan iri venaların divarı və aorta qövsündə xüsusilə daha çox olur. Bu sinir ucları azan sinirin tərkibinə daxil olan liflərin terminalından əmələ gəlib.

**İxtisaslaşmış sinir strukturları.** Qan dövranının reflektoru tənzimində karotid sinusu və karotid cismi (Şəkil 11, 12) həmçinin ona oxşar törəmələri olan aorta qövsü, ağciyər sütunu, sağ körpükükaltı arteriya iştirak edir.



**Şəkil 11. İnsanda karotid sinisun yerləşməsi.**


- 1 – a. carotis sommunis; 2 – bulbus saroticus; 3 – a. carotis interna;  
4 – a. carotis externa; 5 – Herinq siniri; 6 – dil-udlaq siniri.

Beləliklə, xüsusi damar refleksləri damarın özündə olan reseptorlardan gələn impulslar vasitəsilə meydana çıxır. Belə reseptorlarla zəngin olan damar sahələrinə aorta qövsü, ümumi yuxu arteriyasının xarici və daxili yuxu arteriyalarına saxə-

ləndiyi yer, boş venaların sağ qulaqcığa açıldığı yer və s. aidir. Bu sahələr reseptor elementlərlə zəngin olduğundan damar refleksogen zonaları adını almışdır.

Karotid sinus ümumi yuxu arteriyasının şişginli olan nahiyyəsinə yaxın yerləşir və çoxlu baroreseptorlara malik olur. Ürək-damar sistemi fəaliyyətini tənzim edən impulslar mərkəzə daxil olur. Karotid sinusun baroreseptorların sinir ucları lifin terminalı, sinus sinirin (Herrinq) tərkibinə – dil-udlaq sinirinin tərkibinə daxil olur.

Karotid cismi  $P_{CO_2}$  və  $P_{O_2}$ , həmçinin qanın PH dəyişməsini qeyd edir. Oyanma sinaps vasitəsilə afferent sinir lifinə, onun vasitəsilə ürəyin və damarların fəaliyyətini tənzim edən mərkəzə daxil olur. Karotid cismindən, afferenti lifi azan və sinus sinirinin tərkibinə daxil olur.



Şəkil 12.

### 11.12. Damar hərəki mərkəzlər

1871-ci ildə Sif və Ovsyaninkov itin və pişiyin uzunsov beyini və onurğa beyni arasında kəsik apardıqda maksimal qan təzyiqi 120 mm. Hg. sütunundan 60-70 mm civə sütununa enir. Deməli, damarların hərəki mərkəzi uzunsov beyindəki IV

mədəciyin dibində və hipotalamusun arxa (pressor) və ön (depressor) nüvələrində yerləşir. Damarların hərəki mərkəzinin pressor şöbəsini qıcıqlandırıldıqda damarlar daralır, depressor hissəni qıcıqlandırıldıqda isə genəlir. Uzunsov beynin, retukulyar formasiyası və körpünün aşağı üçdə birində yerləşən neyronların qrupunu «damar hərəki mərkəzi» adı altında birləşdirirlər (şəkil 12 V). Bu mərkəz ürəyə parasimpatik təsiri azan sinir vasitəsilə və simpatik təsiri isə onurğa beyni və mühiti simpatik sinirlərlə həm ürəyə və həm də bütün qan damarlarına nəql edir. Damar hərəki mərkəz iki hissədən – damardaraldan (vazokonstruktur) və damargenəldən (vazodilatator) mərkəzdən ibarətdir.

Damardaraldan mərkəz simpatik damarbüzən sinirlə daima siqnalları 0,5-dən 2 hs qədər tezliklə verir. Bu daimi oy-anmanın damardaraldan simpatik tonus termini ilə adlandırırlar. Qan damarlarının sayaəzələ hüceyrəsinin (SƏH) daimi hissəvi yığılma vəziyyətini isə vazamator tonus adlandırırlar.

**Ürək.** Damar hərəki mərkəzi eyni vaxtda ürəyin fəaliyyətinə də nəzarət edir. Damar hərəki mərkəzin lateral hissəsindən oyandırıcı siqnallar simpatik sinirlərlə, ürəyə verilir. Simpatik sinirin ürəyə təsirindən onun fəaliyyəti sürətlənir və qüvvətlənir. Damar hərəki mərkəzinin medial hissəsi sinirin motor hərəki nüvəsindən azan sinirin lifləri vasitəsilə parasimpatik impulsları ürəyə nəql olunur.

Azan sinir lifləri ilə nəql olunan parasimpatik impulslar ürəyin fəaliyyətinin döyünmələrinin sayı və tezliyini zəiflədir və ləngidir. Ürəyin yığılmاسının tezliyi və qüvvəsi damarların daralması ilə eyni vaxtda artır, damarların boşalması ilə isə eyni vaxtda azalır.

Damarhərəki mərkəzə təsir edən amillər.

- 1) Birbaşa stimulyasiya ( $\text{CO}_2$ , hipoksiya).
- 2) Sinir sisteminin baş-beyin qabığından hipotalamus vasitəsilə, ağrı reseptörleri və əzələ reseptörlarından, karotid sinusun xemoreseptörlerindən və aorta qövsündən oyandırıcı təsirlər.

- 3) Sinir sisteminin baş-beyin yarımkürələrinin qabığı

vasitəsilə hipotalamusdan, ağciyerdən, karotid sinusun baroreseptorlarından, aorta qövsü və ağciyər arteriyaları vasitəsilə inqibirə edici təsiri.

### **11.13. Qan damarlarının innervasiyası**

Divarında sayaəzələ hüceyrəsi (kapillyarlar və venuların bir hissəsi də olmamaqla) olan bütün qan damarları daxili avtonom (vegetativ) sinir sisteminin simpatik şöbəsinin sinirlərinin hərəki lifləri ilə innervasiya olunur. Kiçik arteriya və arteriolların simpatik innervasiyası toxumalarda qan cərəyanı və arterial təzyiqi tənzim edir. Venoz həcmli damarları innervasiya edən sinirlər venalarda depanırə olunan qanın həcmini idarə edir.

**Noradrenerqiq liflər.** Onların təsiri ilə damarların mənfəzi daralır (şəkil 12 A).

**Damargenəldici simpatik sinir lifləri.** Skelet əzələlərinin rezistiv damarları, damardaraldıcı simpatik liflərdən başqa, simpatik sinirlərin tərkibinə daxil olan damargenəldici xolinergik sinirlərlə innervasiya olunur. Ürək, ağciyərlər, böyrək və uşaqlıq qan damarları həm də simpatik xolinergik sinirlə innervasiya olunurlar.

**Tonus.** Damargenəldən sinir lifləri həmişə oyanma vəziyyətində, yəni tonusda olmur, lakin damardaraldan liflər, qanuna uyğun olaraq tonik fəallıq göstərir. Əgər simpatik siniri kəssək (sipatoektomiya) onda qan damarları genişlənir. Damarların əksəriyyəti damarların genlənməsi damar düzən sinirlərdə tonik tezliyin dərəcəsinin azalması nəticəsində baş verir.

**Aksion-refleks.** Dərinin mexaniki və kimyəvi qıcıqlanırmış damarların lokal genişlənməsi ilə müşayiət olunur. Belə hesab edirlər ki, dərinin mieliniz, nazik ağrı liflərinin qıcıqlanırmış zamanı fəaliyyət potensialı (FP) mərkəzəqəçən istiqamətdə (ortodrom), həm də efferent kollerterallar (antidrom) vasitəsilə həmin sinirlə tənzim olunan dəri sahəsinin

qan damarlarına daxil olur. Bu yerli sinir mexanizminə akson-refleks deyilir.

#### 11.14. Arterial təzyiqin tənzimi

Arterial təzyiq eks əlaqə prinsipinə əsasən fəaliyyət göstərən reflektoru mexanizmin köməyilə lazımlı iş səviyyəsində saxlanılır.

**Baroreceptor refleks.** Arterial təzyiqə nəzarət edən yaxşı məlum olan sinir mexanizmlərindən biri – baroreceptor refleksidir. Döş qəfəsinin və boyunun bütün iri arteriyaları və xüsusiylə karotid sinusu və aorta qövsündə çoxlu baroreceptorlar olur. Karotid sinusun və aorta qövsünün baroreceptorlarında 0-dan 60-80 qədər mm. Hg.st. səviyyəsində arterial təzyiq qeyd olunur. Təzyiqin bu səviyyədən artıq olması cavab reaksiyasına səbəb olur. Arterial təzyiq maksimum 180 mm. Hg.st. qədər yüksələ bilir.

Normal arterial təzyiq (onun sistolik səviyyəsi) 110-120 mm. Hg.st. səviyyəsində olur. Bu səviyyədən azca fərqlənmələri baroreceptorların oyanmasını qüvvətləndirir. Beləliklə, baroreceptorlar təzyiqin stabil səviyyəsinə nisbətən dəyişilməsinə daha həssasdırlar.

Baroreceptorlardan arterial təzyiqi yüksəldən qüvvəli impulslar uzunsov beyinə daxil olur, uzunsov beynin dəmardaraldan mərkəzini tormozlayır və azan sinirin mərkəzini isə oyadır. Nəticədə arteriolların mənfəzi genişlənir, ürəyin döyünməsinin tezliyi və qüvvəsi azalır.

Aşağı arterial təzyiq isə eksinə təsir göstərir, bu isə onun normal səviyyəsinin reflektoru olaraq yüksəlməsinə səbəb olur. Karotid sinir və aorta qövsü səviyyəsində təzyiqin enməsi baroreceptorları fəallaşdırır və onlar damar hərəki mərkəzlərə tormozlayıcı təsir etmirlər. Nəticədə axırıncı fəallاشır və arterial təzyiqin yüksəlməsinə səbəb olur.

**Karotid sinusun və aortanın xemoreseptorları.** Xemoreceptorlar – oksigenin çatışmazlığını, karbon qazı və hidrogen

ionlarının çoxluğununu kimyəvi hissedici hüceyrələri – karotid və aorta cisimlərində yerləşir.

Müəyyən edilmişdir ki, aorta qövsü refleksogen zonasında təzyiqə həssas baroreseptorlar yerləşir. Aortada qan təzyiqi yüksəldikdə aortanın divarları genəlir, buradakı baroreseptorlar oyanır. Əmələ gəlmış oyanma depressor sinir vəsitsilə uzunsov beynə verilərək yayılır, ürək fəaliyyətini tənzim edən damarın hərəki mərkəzlərini əhatə edir. Nəticədə ürək fəaliyyəti ləngiyir və damarlar genəlir.

Xemoreseptor sinir lifləri karotid və aorta cisimlərdən baroreseptor liflərlə bir yerdə uzunsov beynin damar hərəki mərkəzinə gedir. Arterial təzyiqin səviyyədən aşağı olmasını xemoreseptorlar hiss edir, nəticədə qan cərəyanının azalmasına  $O_2$  miqdarının azalmasına və  $CO_2$  və  $H^+$  qatılığının artmasına səbəb olur. Beləliklə, xemoreseptorlardan daxil olan impulslar damar hərəki mərkəzini oyadır və arterial təzyiqin yüksəlməsinə səbəb olur.

Təcrübə ilə müəyyən edilmişdir ki, ümumi yuxu arteriyasının xarici və daxili yuxu arteriyasına şaxələndiyi yerdən (şəkil 12) sinokarotid və ya herinq siniri dil-udlaq sinirinin tərkibində beynə daxil olur.

Qan təzyiqinin artması ilə sinokarotid refleksogen zonadakı baroreseptorlar oyanır. Oyanma uzunsov beynə verilir, buradan əvvəlcə ürək fəaliyyətini idarə edən mərkəzə, sonra isə damarın hərəki mərkəzinə yayılır, nəticədə damarlar genələrək qan təzyiqinin enməsinə səbəb olur.

**Ağciyər arteriyası və qulaqcıqlardan reflekslər.** Hər iki qulaqcığın divarı və ağciyər arteriyalarında gərginlik reseptorları vardır (aşağı təzyiqi hiss edən reseptorlar). Aşağı təzyiqi hiss edən reseptorlar arterial təzyiqin dəyişməsi ilə eyni vaxtda baş verən dəyişikliyi qəbul edir. Bu reseptorların oyanması baroreseptorların refleksi ilə paralel reflekslərə səbəb olur.

**Böyrəklərin fəaliyyətini fəallaşdırın qulaqcıq refleksləri.** Qulaqcıqların gərginləşməsi böyrəklərin afferentgətirici yumaqcıq arteriollarının reflektoru genişlənməsinə səbəb olur. Eyni vaxtda siqnallar qulaqcıqlardan hipotalamus'a daxil ola-

raq, antidiüretik hormonun (ADH) sekresiyasını azaltır.

İki amilin kombinasiyası – yumuşaqçıq filtrasiyanın artması və mayenin reabsorbsiyanın azalması – qanın həcminin azalmasına və onun normal səviyyəyə qayıtmasına səbəb olur.

**Ürək döyünmələrinin sayına (ÜDS) nəzarət edən qulaqcıq refleksləri.** Sağ qulaqcıqdə təzyiqin artması reflektor olaraq ürək döyünmələri tezliyinin artmasına səbəb olur (Beynibrincin refleksi).

Qulaqcıqların reseptorlarının gərginləşməsinə səbəb olan Beynbircin refleksləri, azan sinir vasitəsilə afferent siqnalları uzunsov beynə verir. Sonra oyanma simpatik yolla ürəyə qayıdaraq, ürəyin yiğilmasının tezliyini və qüvvəsini artırır. Bu refleks sağ qulaqcığa açılan boş venalarda və ağciyərlərin venalarında durğunluğunun həddindən artıq olmasının qarşısını alır.

**Arterial hipertensiya.** Normal sistolik və diastolik təzyiq 120/80 mm. Hg.st. təşkil edir. Sistolik təzyiq 140 mm. Hg.st., diastolik təzyiq isə 90 mm. Hg.st. yüksək olduqda, bu vəziyyətə arterial hipertensiya deyilir. İ.P.Pavlov müxtəlif şəraitdə qan təzyiqinin dəyişilməsini öyrənərkən müəyyən etmişdir ki, qan təzyiqinin yüksəlməsi və ya enməsi baro və ya xemoreseptorları qıcıqlandırır, bunun nəticəsində reflektor sürətdə yenidən normal qan təzyiqi bərpa olunur. Yəni qan təzyiqinin öz-özünə tənzimi baş verir. İ.P.Pavlovun müəyyən etdiyi öz-özünə tənzim prinsipi yalnız qan dövranına deyil, orqanizmin başqa funksiyalarına da aiddir.

**Ürək ritmini nəzarət.** Praktiki olaraq arterial təzyiqə (AT) nəzarət edən bütün mexanizmlər, bu və ya başqa ölçüdə ürəyin ritmini dəyişdirir. Ürəyin ritmini dəyişdirən stimullar, həmçinin arterial təzyiqi də artırır. Ürəyin yiğılma ritmini dəyişən stimullar arterial təzyiqi də aşağı salır.

Belə ki, qulaqcıqların gərginlik reseptorlarının qıcıqlandırılması ürək döyünmələrinin tezliyini artırır və arterial hipotensiyyaya səbəb olur, amma beynin daxili təzyiqin artması bradikardiya və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Arteriyalarda, sol mədəcik və ağciyər arteriyasında baro-reseptorların fəallığının azalmasına, qulaqcıqlarda gərginlik re-

septorlarının fəallığının artması, nəfəsalma, emosional oyanma ağrı qıcığının, əzələ işi, noadrenalin, adrenalin, qalxanvari vəzi hormonları, Beynbricin refleksi və qəzəb hissi ürəyin Ritmini artırır, nəfəsvermə uculu sinirin ağrı lifinin qıcıqlanması və beyin daxili təzyiqin artması; arteriyalarda baroreceptorların fəallığının artması, sol mədəcik və ağciyər arteriyalarında fəallığın artması ürəyin ritminin azalmasına səbəb olur.

## XII FƏSİL

### TƏNƏFFÜS

Bəzi anaerob mikroorganizmləri istisna etmək şərtilə, demək olar ki, bütün canlı organizmlər aerob tənəffüs edirlər. Tənəffüs funksiyası əsasən xarici və daxili tənəffüs mərhələsin-də baş verir. Xarici tənəffüs organizm ilə xarici mühit arasındakı qazlar mübadiləsini, daxili tənəffüs isə qanla organizmin toxuma və hüceyrələri arasında  $O_2$ -dən istifadə və  $CO_2$ -nin ifraz olunması prosesini təmin edir.

Deməli, organizm tərəfindən ətraf mühitdən oksigen qazının mənimşənilməsi və özündə əmələ gələn karbon qazının xaric edilməsi proseslərinin məcmusu tənəffüs adlanır. Tənəffüs canlı varlıqlara xas olan ən ümdə həyat xassələrindən biridir. Yer üzündə yaşayan bitki və heyvan organizmlərinin demək olar ki, hamısı (çox az sayda organizmlər istisna olmaqla) tənəffüs üçün zəruri olan sərbəst molekulyar oksigenin ( $O_2$ ) olduğu hava, su və torpaq şəraitlərdə yaşamağa uyğunlaşmışdır. Onlara aerob organizmlər deyilir. Organizmlərdə gedən maddələr mübadiləsi proseslərində, üzvi maddələrin oksidləşib parçalanması reaksiyalarının son məhsullarından biri kimi karbon qazı ( $CO_2$ , karbon dioksid) əmələ gəlir. Bu, zərərlı kimyəvi amil olduğundan organizm tənəffüs prosesində ondan azad olur.

İnsan və ya heyvan organizmi tənəffüs etməzsə tez tələf olar. Xarici mühitin heç bir fiziki, mexaniki, kimyəvi və qida faktoru organizm üçün tənəffüs qədər əhəmiyyətli ola bilməz. Oksigen organizmin hüceyrələrində üzvi maddələrin tez «yanması» - oksidləşməsi və bioloji enerjinin daşıyıcıları olan makroergik biomolekulların (ATP) əmələ gəlməsi üçün zəruri-dir. Bioloji enerji olmasa organizmin həyat fəaliyyəti sönür. Ona görə də organizmlərin oksigenə olan tələbatları böyükdür. Oksigen çatışmayanda organizmin enerjiyə olan ehtiyacı azacıq da olsa oksigensiz yolla – anaerob qlükoliz deyilən biokimyəvi prosesin nəticəsində ödənilə bilər. Lakin bu proses çox az

hallarda, özü də bəzi orqanlarda (əzələ, qaraciyər və b.) təzahür edir.

Tənəffüs funksiyasının daha sadə forması canlı hüceyrə divarları vasitəsilə qazların bilavasitə diffuziya yolu ilə qaz mübadiləsidir (birhüceyrəli orqanizmlərdə). Heyvan orqanizminin quruluşunun mürəkkəbləşməsi ilə tənəffüs orqanlarının xüsusi sistemi formalaşır.

Müxtəlif növlərə aid olan heyvan orqanizmləri havadan və sudan O<sub>2</sub>-ni mənimsemək və onu hüceyrələrə çatdırmaq üçün müvafiq orqan və mexanizmlərə malikdir. Orqanizmdən CO<sub>2</sub>-nin çıxarılması prosesləri də onların funksiyasına aiddir. Xarici mühit ilə orqanizm arasında qazlar mübadiləsi bədənin səthi, dəri örtüyü (dəri tənəffüsü), traxeyalar sistemi (traxeya tənəffüsü), qəlsəmələr (qəlsəmə tənəffüsü) və ağıciyərlər (ağıciyər tənəffüsü) vasitəsilə həyata keçə bilər. Onurğalı heyvanların böyük əksəriyyəti üçün ağıciyər tənəffüsü xarakterikdir. İnsan orqanizmi də bu yolla tənəffüs edir. Aşağıda insanaməxsus ağıciyərlərdə tənəffüsün morfo-fizioloji xüsusiyyətlərinin qısa (səh. 3-10) izahı verilmişdir.

## 12.1. Tənəffüs orqanları

**Tənəffüs sistemi** – tənəffüs yollarından, ağıciyərlərin respirator şöbəsindən, döş qəfəsindən (onun sümük-qığırdaq karkası və sinir-əzələ sistemi daxil olmaqla), ağıciyərlərin qan-damar sistemi və həmçinin tənəffüsü tənzim edən sinir mərkəzlərindən təşkil olunmuşdur.


**Tənəffüs** – xarici mühitlə orqanizm hüceyrələri arasındakı oksigen və karbon qazının mübadiləsi aşağıdakı mərhələlərdən keçir: 1) xarici tənəffüs (tənəffüs orqanlarında baş verir), 2) orqanizmin daxili mühitində qazların qanla nəql olunması və 3) toxuma və ya daxili tənəffüs.

**Xarici tənəffüs** – xarici mühitdən tənəffüs yolları vasitəsilə ağıciyərlərin respirator şöbəsinə qazların daxil olması (nəfəsalma) və xaric olması (nəfəsvermə) və aerohematik bar-yerdən (yəni alveol boşluğu ilə və kapillyarların arasında yer-


ləşən alveollararası arakəsmədən qan ilə) qazların ikitərəfli diffuziyası.

Tənəffüs funksiyasını tənəffüs yolları və  $100\text{m}^2$  tənəffüs səthinə malik olan ağciyərlər həyata keçirir.

**Tənəffüs yolları** (şəkil 1A) burada havanın fəal olaraq konveksiya (təzyiqlərin müxtəlifliyi hesabına) yolu ilə atmosferdən tənəffüsün respirator səthinə və əks istiqamətdə keçməsi baş verir. Tənəffüs yollarının boruları traxeyalardan başlayaraq dixotomik (iki yerə) ayrılaraq bronxları (və bronxiolları) əmələ gətirir. 1 dəqiqə ərzində 12-16 dəfə fəal nəfəsalma tənəffüs əzələrinin işi hesabına yerinə yetirilir. Sakit tənəffüs zamanı normada nəfəsvermə passivdir.



**Şəkil 1.** Ağciyərlərin havadaşıyan bronxları və respirator (tənəffüs) şöbələri. A. Ağciyər payçıqlarının bronxial və damar şaxələrinin sxemi. Şəklin üst hissəsində – havadaşıyıcı yol, aşağı hissəsində isə – 2 asinusu olan respirator (tənəffüs) şöbə. Kiçik qan dövranının arteriya və venalarının şaxələnməsi praktiki olaraq havadaşıyıcı yoluň şaxələnməsini təkrar edir. B. Çoxlu elastiki strukturların və kiçik qan dövranı sisteminin kapillyarlarının əhatəsində olan asinusun tərkibində olan alviol qrupu.



**Şəkil 1** (davamı). V. Alviolarası arakəsmədə yerləşən alviol qan kapillarından keçən 5 kəsiyin əhatəsindədir. Aerohematik baryerin tərkibində olan alviolun üst səthi yastı hüceyrələrdən (respirator alviolisitlər) əmələ gəlir. Çoxlu respirator alviositlərdən əlavə (alviositlər 1 tip), surfaktant (alviolisitlər II tip), komponentlərini sintez edən vahid epitel hüceyrələri alviolun divarında yerləşir, alviolun üst səthində isə alviol makrofaqı olur. Q. Aerohematik baryer (soldan sağa - alviol boşluğunundan qan kapillyarlarının mənşəzinə qədər) surfaktantın pördəsindən, respirator alviolisitdən, onun basal membranından və endotelial hüceyrələrdən əmələ gəlir. Endotelin və alviositlərin basal membranları arasında hüceyrəarası matriksin komponentləri iştirak edir, o cümlədən elastiki strukturlar), lakin qazların diffuziyası aerohematik baryerdə daha təsirli baş verir, onun qalınlığı minimal variantda 0,5 mkm təşkil edir.

**Nəfəsalma** – (ingiliscə inspiration–inspirasiya) sakit vəziyyətdə orta hesabla 2 saniyə davam edir. Nəfəsalma zamanı tənəffüs əzələleri həm döş qəfəsi strukturu, həm də tənəffüs yollarındaki müqavimətə qarşı iş görərək atmosfer havasını tənəffüs yollarına çekir. Nəfəsalma zamanı döş qəfəsi boşluğunun aktiv və ağıciyərlərin passiv genişlənməsi baş verir.

**Nəfəsvermə** (ingiliscə expiration – ekspirasiya) sakit vəziyyətdə orta hesabla 3 saniyə davam edir. Sakit vəziyyətdə nəfəsvermə passiv olaraq həyata keçir (o cümlədən gərilmış elastik strukturların hesabına). Orqanizm fiziki iş görərkən onun oksigenə olan tələbatı artır, bu zaman tənəffüs əzələlərinin əlavə işi zəruri olur. Nəfəsvermə zamanı döş boşluğunun və ağıciyərlərin həcminin kiçilməsi müşahidə olunur.

Tənəffüs əzələlərini nəfəsalma (inspirator, nəfəsalma əzələləri) və nəfəsverməni (ekspirator, nəfəsvermə əzələləri) yerinə yetirən əzələlərə, inspirator tənəffüs əzələlərini isə əsas və köməkçi əzələlərə böлürlər.

**Inspirator əzələlər.** Bura əsas sakit vəziyyətdə nəfəsalmanın təmin edən diafraqma, xarici, daxili qığırdaqarası əzələlər aiddir. Sakit vəziyyətdə nəfəsalma zamanı diafraqmanın günbəzi vertikal olaraq təxminən 2 sm vəziyyətini dəyişir, sakit vəziyyətdə nəfəsalmadan fərqli dərindən nəfəsalma zamanı diafraqmanın günbəzinin yerdəyişməsi 10 sm çata bilir.

Beləliklə, diafraqmanın yuxarı və aşağı hərəkəti döş boşluğunun ölçüsünü vertikal istiqamətdə böyür və ya kiçildir, qabırğaların qalxması və ya enməsi isə döş qəfəsinin diametrini ön, arxa və yan istiqamətlərdə böyür və ya kiçildir.


**Köməkçi əzələlər** (pilləli, döş – körpük məməyəbənzər, trapesiyayabənzər, böyük və kiçik döş əzələləri və bir sıra digər) orqanizmin oksigenə olan tələbatı əhəmiyyətli dərəcədə artdıqda nəfəsalmanı təmin etmək üçün köməkçi əzələlər fəaliyyətə başlayırlar.

**Ekspirator əzələlər:** bura daxili, qabırğaaası, həmçinin daxili və xarici çəp, düz və çəp qarın əzələləri aid edilir. Qarın əzələlərinin yığılması nəticəsində qarın boşluğununda təzyiq artır ki, bu da diafraqmani qaldırır, nəticədə döş boşluğunun həcmi kiçilir.

**Axının xarakteri** (şəkil 2) laminar, turbulent və ya bunun və digərinin xüsusiyyətlərini özündə cəmləşdirən aralıq tip ola bilir.

Təcrübədə hava seli (pnevmataxometriya, floumetriya) pnevmotaxometrin (floumetr) köməyilə ölçülür.

**Alveollar** – 70 mkm-dan 300 mkm-a qədər diametrə malik yarımsferik strukturlardır. Bütün alveolların (təxminən 300 mln) tənəffüs səthi  $50 \text{ m}^2$ -dən  $100 \text{ m}^2$  qədər, maksimal həcmi  $5\text{l}$ -dən  $6\text{l}$ -ə qədər, hansı ki, ağıciyərlərin həcminin ən azı 97%-ni təşkil edir.



**Şəkil 2.** Havadəsiyan bronx şaxələrində havanın hərəkətinin xarakteri. Laminar axın zamanı havanın hərəkət sürəti çox olmur, yerini sakit dəyişir və kiçik havadaşıyıcı yollarda müşahidə edilir. Hava axınının turbulentliyi (iri havadaşıyıcı yollarda) onun əhəmiyyətli sürətdə yerdəyişməsi zamanı borunun divarına sürtünməsi nəticəsində borunun formasının dəyişməsi yerində (daralması, bükülməsi, şaxələnməsi) baş verir. Aralıq tip hərəkət iri və orta diametrlı bronxlarda xüsusiylə onların şaxələndiyi və dərldığı nahiyyələrdə müşahidə edilir.

**Aerohematik baryer.** Alveol səthi ilə kapillyar məsamələri arasında qazlar mübadiləsi gedir. Aerohematik baryerin minimal qalınlığını əmələ gətirən strukturlar: I tip alveolyar hüceyrələr ( $0,2\text{mkm}$ ), ümumi bazal membrani ( $0,1 \text{ mkm}$ ), kapillyarların endotelial hüceyrələrinin ( $0,2 \text{ mkm}$ ) qalınlaşmış hissəsi. Bunların hamısı  $0,5 \text{ mkm}$  təşkil edir. Real olaraq baryer tərkibinə alveolun səthini örtən surfaktant örtük və alveolositlərin bazal membranları və kapillyarların arasında qalan hüceyrəarası maddə (interstisiya) daxildir, hansı ki, bunlar qazlar mübadiləsi gedən yoluñ uzunluğunu bir neçə mikrometr artırır.

**Surfaktant** – fosfolipidlərin, zülalların və karbohidratların emulsiyası; 80% qliserofololipidlər; 10% xolistrol; 10%

zülal təşkil edir. Ağciyərlərdə surfaktantın ümumi miqdarı o qədər də böyük deyil.  $1 \text{ m}^2$  alveolyar səthə  $50 \text{ sm}^3$  surfaktant düşür. Onun örtük qatı aerohematik baryerin ümumi qatının 3%-ni təşkil edir. Emulsiya alveol səthində monomolekulyar qat əmələ gətirir.

Surfaktant bir neçə funksiya yerinə yetirir.

1. Nəfəsalınan hava ilə alveollara düşən yad hissəciklər və infeksion agentlərlə alveolsitlərin səthinin kontaktının qarşısını alır.

2. Surfaktantla örtülü olan aerozol hissəcikləri alveollardan bronxial sistemə nəql olunur, oradan isə mikosiliar nəqliyyat yolu ilə kənarlaşdırılır.

3. Surfaktant mikroorqanizmləri opsonlaşdırır, bu da alveolyar makrofaqlarının onu faqositoz etməsini asanlaşdırır.

4. Surfaktant səthi gərilməni azaldır və bununla da kiçik tənəffüs yollarını stabillaşdırır.

Ağciyərlərin qanla təchizatı 2 mənbədən – ağciyər kötүünün ağciyər arteriyası, hansı ki, sağ mədəcikdən (kiçik qan dövranı) başlanğıc götürür və bronxial arteriyalar (böyük qan dövranı, aortanın döş şaxəsi) vasitəsilə baş verir.



Dezoksigenləşmiş venoz qana malik olan ağciyər arteriyalarının şaxələnməsi hava yollarının şaxələnməsi ilə bərabər gedərək, alveollararası arakəsmənin kapillyarlarına keçir. Qaz mübadiləsindən sonra qan ağciyər venasına toplanır.

Bronxial arteriyalar oksigenləşmiş qana malik olaraq əsasən örtücü tənəffüs yollarını qanla təmin edir. Venoz qan ağciyər venalarının hövzəsinə axır, nisbətən az miqdarı isə cüt olmayan venaya töküür.

## 12.2. Oksigenin mənbəyi

Bitki və heyvan orqanizmləri arasındaki six qarşılıqlı münasibətlər bitkilərdə gedən fotosintez reaksiyası vasitəsilə təmin olunur. Bitkilərin yarpaqlarında günəş işığının iştirakı ilə baş verən fotosintez prosesi nəticəsində bitki orqanizmlə-

rində üzvi maddələr sintez olunur, karbon dioksidi udulur və oksigen xaric olunur. Yaşılıarpaqlı bitkilərdə və su bitkilərində fotosintez donotoru kimi su çıkış edir, yəni onlar suda olan hidrogendən (oksigen isə mühitə verilir), fotosintezedici bakteriyalar isə  $H_2S$ -də olan hidrogendən istifadə edirlər, kükürd isə mühiti zəhərləyir.



burada  $(CH_2O)n$  – karbohidratlardır.

Atmosferdə sərbəst oksigenin əsas mənbəyi fotosintez prosesləri, karbon dioksidinin mənbəyi isə heyvan orqanizminin tənəffüs prosesinin tərkib hissini əmələ gətirən üzvü madđələrin oksidləşdirici məhsullarıdır.

İnsanın tənəffüs orqanlarından keçən atmosfer havası toxuma və hüceyrələrdə dəyişkənliyə məruz qaldıqdan sonra ağıciyərlərdən xaric olan havanın qanda tərkibi bu cürdür: N-79,7%, O<sub>2</sub>-16,3%, CO<sub>2</sub>-4%.

Beləliklə, heyvan və bitki orqanizmləri arasında tənəffüs səviyyəsində qarşılıqlı əlaqə mövcuddur.

Yer kürəsinin hava örtüyü – atmosfer təbəqəsi azot, oksigen və karbon dioksidi kimi qazların qarışığından ibarətdir. Burada ümumi hava kütəsinin 79,03%-i azot, 20,93%-i oksigen, 0,03-0,04%-i karbon dioksidi təşkil edir. Bəzi hesablamalara görə atmosferdə O<sub>2</sub> kütlesi 23,1%, həcm etibarı ilə 20,5% qədərdir. Quruda yaşayan heyvanların nəfəs aldığı havanın hər bir litrində 210 ml oksigen vardır. Okean, dəniz, göl və çay sularında oksigen həll olunub. Dəniz suyunun 1 litrində 5 ml, göl suyunun 1 litrində isə 7 ml oksigen həll olur. 20° C temperaturda suda həll olan oksigenin miqdarı suyun kütəsinin 0,004%-nə qədər çata bilər.

Yer üzündə canlı varlıqlar əmələ gəlməmişdən əvvəl ilkin atmosferdə oksigenin miqdarı olduqca az olub. İlkin su hövzələrində bu qazın miqdarı ləp cüzi imiş. Lakin fotosintez edən yaşıl bitkilərin meydana gəlməsi atmosferin qaz tərkibini

xeyle dəyişdirmişdir.

Məlumdur ki, quruda, suda yaşayan yaşıl bitkilər  $\text{CO}_2$  və  $\text{H}_2\text{O}$ -dan fotosintez yolu ilə üzvi maddə hasil etdiyi zaman reaksiyaların sonunda sərbəst molekulyar oksigen əmələ gəlir və ətraf mühitə yayılır. Milyard illər ərzində davam edən bu proses nəticəsində Yerin atmosferində oksigenin həcmi və miqdarı tədricən artmış və nisbi sabit səviyyə almışdır. Bitki və heyvanların tənəffüs edən zamanı ətraf mühitə daim karbon qazı verilir, bitkilər ondan fotosintezdə istifadə edir. Beləliklə, bitkilər fotosintez zamanı  $\text{CO}_2$ -i udur və  $\text{O}_2$ -ni xaric edir, tənəffüs prosesində isə əksinə,  $\text{O}_2$ -ni udur və  $\text{CO}_2$  xaric edir. Bu, bir qədər fasıləli, diskret, amma həmişə cərəyan edən prosesdir, özü də cansız və canlı təbiət arasında gedən qazlar dövranında mühüm yer tutur. Biz insanlar, eləcə də bütün heyvanlar tənəffüs üçün lazım olan oksigenə görə və atmosferdə karbon qazının minimal səviyyəsinin saxlanılmasına görə yaşıl bitkilərə möhtacıq.

### 12.3. Qazların parsial təzyiqi

Hər hansı bir qazın mayedə həllolması, həmin qazın parsial təzyiqinə uyğun olur. **Dalton qanununa görə** qazlar qarışığında ümumi təzyiq həmin qarışıldakı ayrı-ayrı qazların parsial təzyiqləri cəminə bərabər olur.

**Parsial təzyiq** verilmiş qazlar qarışığında hər bir qazın payına düşən qazın miqdarına deyilir. Təzyiq vahidi olaraq mm civə sütunu, Paskal (Pa) və ya kilo Paskal (kPa) qəbul edilmişdir. 1 mm civə sütununun təzyiqi 133, 322 Paskala bərabərdir.

Parsial təzyiqi ( $P$ ) hesablamaq üçün qazlar qarışığında qazın faizlə miqdarına qarışığın ümumi kütləsinə (100%) bölüb onun ümumi təzyiqinə vurmaq lazımdır. Oksigen qazının havadakı parusal təzyiqi ( $\text{PO}_2$ ) hesablayaqq. Quru atmosfer havasında  $\text{O}_2$ -nin miqdarı nisbi miqdarı 20,93%, havanın dəniz səviyyəsində ümumi təzyiqi (atmosfer təzyiqi) isə 760 mm. civə sütununa bərabərdir. Onda:

$$P = P \frac{a}{100}$$

Qazla qarışığının ümumi təzyiqi=Pa=Təyin edəcəyimiz qazın həmin qarışqadakı faizlə həcmi

Təyin edəcəyimiz qazın parsial təzyiqi=P

$$P_{O_2} = \frac{a}{100} \cdot P, P_{O_2} = \frac{20,93}{100} \cdot 760 = 159 \text{ mm. civə sütunu.}$$

Hava su baxarları ilə nəmləşə bilər. Hava yuxarı tənəffüs yollarından keçəndə nəmləşir. Su buxarlarının parsial təzyiqi hesablamalara görə 47 mm. civə sütununa yaxındır. Əgər havanın ümumi təzyiqindən su buxarlarının təzyiqi çıxılarsa (760-47-713 mm. civə sütunu) onda nəfəs alduğumuz havada oksigenin parsial təzyiqinin qiyməti dəyişir:

$$P_{O_2} = \frac{20,93}{100} \cdot 713 = 149 \text{ mm. civə sütunu.}$$

əviyyəsinə düşür (J. Yayt, 1988). Atmosfer havasında CO<sub>2</sub>-nin parsial təzyiqi isə

$$P_{CO_2} = \frac{0,03}{100} \cdot 760 = 0,228 \text{ mm. civə sütunu qədərdir.}$$

$$P_N = \frac{79,03}{100} \cdot 760 = 600,8 \text{ mm civə sütununa qədərdir.}$$

### Cədvəl 1

Qan və tənəffüs (və ya hava aparan) yollarında qazların parsial təzyiqi (mm.Hg.st) verilmişdir

	$P_{O_2}$	$P_{CO_2}$	$P_{H_2O}$	$P_{N_2}$	P cəmi
Nəfəsalma havası (quru)	159	0	0	601	760
Bronx havası (nəm)	150	0	47	563	760
Alveol havasında*	102	40	47	571	760
Arterial qan	90	40	47	571	760
Venoz qan	40	46	47	571	705**

\*Tənəffüs əmsali (R) 0,8 olan zaman; \*\*- qazların venoz qanda təzyiqi arterial qana nisbətən azdır. Belə ki,  $P_{O_2}$ -nın çoxalmasından,  $P_{O_2}$  çox azalır.

## 12.4. Qazların diffuziyası

Bir çox onurğasız heyvanlarda  $O_2$ -nin udulması və  $CO_2$ -nin ifraz olunması bədənin nəm səthi vasitəsilə diffuziya yolu ilə baş verir. Bir hüceyrəli heyvanlarda (amyöb və yaxud infuzor tərlik) qaz mübadiləsi mexanizmi kifayət qədər sadə olduğundan suda həll olmuş  $O_2$  ətraf mühitdən hüceyrəyə  $CO_2$  isə eks istiqamətdə diffuziya edirlər. Qazların istiqaməti və hərəkət sürəti onların kimyəvi qradiyenti vasitəsilə təyin olunurlar. Məsələn, infuzor tərlikdə mitokondrilərdə baş verən oksidləşmə prosesləri nəticəsində  $O_2$ -nin sitoplazmada qatılığı azalır. Bununla əlaqədar olaraq o qatılığı yüksək olan sudan hüceyrəyə daxil olur.  $O_2$ -nin suda daha yüksək qatılığı onun havadan diffuziyası, eləcə də su hövzəsi florاسının fotosintezli fəaliyyəti vasitəsilə qorunub saxlanılır.  $CO_2$ -nin hüceyrədə qatılıq qradiyenti onun hüceyrədən suya diffuziya etməsinə şərait yaradır.

Qazların verilmiş mühit şəraitində, yaxud da bir mühitdən başqa mühitə yayılması (hərəkəti) sadə diffuziyə yolu ilə, qazın parsial təzyiqi yüksək olan sahədən onun parsial təzyiqi aşağı olan sahəyə keçməsi sayəsində baş verir.

Tənəffüs prosesində atmosfer havası və ya suda həll olmuş hava ilə orqanizmin xarici və daxili toxumaları arasında müəyyən morfo-struktur sədlər (baryerlər) durur. Dəri vasitəsilə tənəffüs edən heyvanlarda xarici mühitin havası üçün baryer rolü bədənin səthi, onun dərisi oynayır. Ağciyər tənəffüsünə malik olan heyvanlarda isə tənəffüs zamanı atmosfer havasının qarşısına çıxan ilk baryer ağciyərlərin alveol kişeciklərinin nazik divarlarıdır. Daha sonra baryerlər dəri ilə onun qan kapillyarları arasında, alveol divarları ilə onların səthində yerləşən qan kapillyarları arasında, ən axırda isə qan kapillyarları ilə daxili toxumalar, buradakı hüceyrələrin divarları arasında mövcuddur. Beləliklə, tənəffüs zamanı atmosfer havasının  $O_2$ -ni özünün parsial təzyiqinə (miqdarı, gərginliyi) uyğun şəkildə, orqanizmdə əmələ gələn  $CO_2$  isə burada özünün qatılığına (parsial təzyiqi, gərginliyi) müvafiq olaraq bu sədləri

keçir.

Fizikada qaz qanunları mövcuddur (Boyl-Mariolt, Sarl, Avaqadro, Dalton qanunları və s.) və bu qanunlar onların riyazi əsasları qazların diffuziyası hadisələrini təsəvvür etməyə imkan verir. Henri qanunu göstərir ki, mayedə fiziki həll olmuş qazın qatılığı (konsentrasiyası) onun parsial təzyiqinə düz mütənasibdir. Qrexem qanununa görə, qazlar mühitində qazın diffuziyasının sürəti onun molekulyar kütləsinə tərs mütənasibdir. Fik qanunu üzrə, toxuma təbəqəsindən (səd, baryer) diffuziya edən qazın miqdarı (parsial təzyiq) bu təbəqənin sahəsinə düz, onun qalınlığı ilə tərs mütənasibdir. Belə olan halda verilmiş zaman vahidi ərzində toxuma qatından və ya mayedən diffuziya edən qazın həcmi (parsial təzyiqi) bərabərdir.

$$V = \frac{S}{l} \cdot D(P_1 - P_2)$$


burdakı S və l – toxuma təbəqəsinin sahəsi və qalınlığı, P<sub>1</sub> və P<sub>2</sub> – qatın hər iki tərəfində qazın parsial təzyiqi, D – diffuziya sabiti (konstant) və ya verilmiş qaz üçün toxumanın diffuz keçiriciliyi Diffuziya sabiti qazın molekulyar kütləsi və həllolma qabiliyyəti ilə əlaqədardır.

O<sub>2</sub>-nin xaricdən orqanizmə diffuziyası və CO<sub>2</sub>-nin orqanizmdən xaricə diffuziyası ilk növbədə onların ağıciyərlərə daxil olan havada (alveolyar havada) olan parsial təzyiqi ilə qandakı parsial təzyiqi (gərginliyi) arasındaki fərqə görə baş verir.

## 12.5. Dəri tənəffüsü

Bu tənəffüs tipi bir sıra primitiv onurgasız heyvanlara, onların süfrələrinə və bəzi ibtidai onurğalı heyvanlar üçün xarakterikdir. Ona xarici tənəffüs də deyilir. Bir çox onurgasız heyvanlarda xarici tənəffüs onları əhatə edən mühitlə (hava və ya su mühiti) qazlar (O<sub>2</sub> və CO<sub>2</sub>) mübadiləsi bədən səthi arasında diffuziya yolu ilə həyata keçir. Belə ki, O<sub>2</sub> və CO<sub>2</sub> mayedə kifayət qədər yaxşı həll olunduğundan bədənin nəmli

səthi  $O_2$ -nin udulması və  $CO_2$ -nin ayrıılması proseslərini təmin edə bilir. Suda yaşayan tək hüceyrəli orqanizmdə (məsələn, amöb və ya tərlik) qazlar mübadiləsinin mexanizmi nisbətən sadədir; suda olan  $O_2$  hüceyrənin səthindən içəri keçərək onun sitoplazmasına daxil olur, hüceyrədə əmələ gələn  $CO_2$ , bu səthi keçərək ətrafdakı su mühitinə xaric olur (şəkil 29a). Bu diffuziya prosesi bir neçə şərtdən asılıdır. İlk növbədə hüceyrədə və onu əhatə edən mühitdə oksigen və karbon qazının miqdarı fərqləri (qatılıq qrandiyentləri) mühüm rol oynayır. Belə ki, hüceyrədə (və ya orqanizmdə) sərbəst  $O_2$  miqdarı onu əhatə edən mühitə nisbətən az,  $CO_2$  miqdarı isə, əksinə, çoxdur. Ona görə də verilmiş qazlar öz qatılığı qradi-yentlərinə müvafiq olaraq hüceyrə ilə onu əhatə edən mühit arasında əks istiqamətlərdə diffuziya edir. Bu halda diffuziya-nın sürəti qatılıq fərqlərinin qiymətləri ilə düz mütənasibdir. İkinci mühüm sərt hüceyrə səthinin qalınlığıdır. Bu baryer nə qədər yüksəkdir və əksinə. Bəzi təkhüceyrəli orqanizmlər və çox hüceyrəli orqanizmlərin hüceyrələri zərif membran pərdəsi ilə əhatə olunmuşdur. Membaranda  $O_2$  və  $CO_2$ , habelə kiçik molekulu digər maddələri (su, ionlar və s.) maneəsiz, sərbəst olaraq hər iki tərəfə nəql edə bilən çoxlu «mikrodəliklər» mövcuddur ki, bu diffuziyani xeyli asanlaşdırır.



**Şəkil 3 a.** Təkhüceyrəli orqanizmdə (amyöb) xarici tənəffüs. A. Hüceyrə. B. Su mühiti. 1. Hüceyrə membranı. 2. Sitoplazma. 3. Qazlar mübadiləsi.

Orqanizmin səthi ilə onu əhatə edən xarici mühit arasında qazlar mübadiləsinin daha mürəkkəb forması dəri tənəffüsüdür. Dəri örtüyü mürəkkəb qurulmuşdur. Membrana nisbətən dəri qalın örtük toxumasıdır. Lakin onun üzərində epitel hüceyrələrindən ibarət nazik epidermis təbəqəsi yerləşir. Epidermis örtükdən daxilə keçən  $O_2$  bu hüceyrələrə, hü-

ceyrələrarası toxuma mayesinə, qana və daha sonra bütün daxili mühiti nüfuz edir. Dəri tənəffüsü zamanı CO<sub>2</sub> qazının orqanizmdən ayrılması eynilə həmin qayda ilə həyata keçir.

Okean, dəniz, çay və göl sularında həyat sürən hidralar, sünğərlər, qurdalar, molyuskalar və sair bu kimi coxhüceyrəli heyvan orqanizmləri dəri vasitəsilə tənəffüs edirlər.

Suda və quruda yaşayan bir çox onurğasız heyvanlarla yanaşı, suda-quruda və quruda həyat sürən bəzi onurğalı heyvanlarda dəri əsas tənəffüs orqanı kimi funksiya edir. Hətta suda tənəffüs etmək üçün qəlsəmə aparatına malik olan bəzi su heyvanlarında dəri tənəffüsü qalır. Balıqların sürfələrinə dəri başlıca tənəffüs orqanı rolu oynayır. Quruda yaşayan bəzi xırda həşəratlarda tənəffüs aparatı kimi traxeyalar sistemi fəaliyyət göstərir, lakin onlarda ümumi qazlar mübalidəsinin  $\frac{1}{4}$  hissəsi dəri vasitəsilə həyata keçir. Su ilbizlərində O<sub>2</sub> mənimmsənilməsi ağıciyərlər və dəri eyni dərəcədə iştirak edir. Suda-quruda yaşayan amfibilərdə (qurbağa və b.) dəri tənəffüsü ağıciyər tənəffüsündən daha intensiv gedir. Su həyat tərzi keçirən sürünenlərdə (su ilanı və b.) qazlar mübadiləsinin əsas hissəsi dəri tənəffüsü hesabına baş verir.


Qanda və ya hemolimfada xromoproteidin miqdarı nə qədər çox olarsa onun oksigen tutumu və oksigen daşınma qabiliyyəti bir o qədər yüksək olur.

## 12.6. Traxeya tənəffüsü

Quruda yaşayan və qismən su mühiti ilə əlaqəli həyat tərzi keçirən bir sıra onurğasızlarda (hörümçəkkimilər, həşəratlar və b.) dəri tənəffüsü traxeya daxili birləşdirici toxumaların hesabına traxeya borucuqları sistemi ilə əvəz olunmuşdur. Buna səbəb onlarda dərinin çox hissəsinin hava keçirməyən bərk xitin örtüyü ilə əhatə olunmasıdır.

Bu borucuqlar dəridə yaranmış xüsusi dəliklər – nəfəsliliklər və onların arterial boşluqları adlanan kisəcikləri ilə əlaqəlidir. Nəfəslilikdən daxil olan hava arterial kisəciklərə dolur və sonra traxeya borucuqlarına keçir. Kisəciyiñ divarları bir-

birinə sıxılıb aralana bilir və bu yolla qapayıcı aparat və qazları filtrasıya edən mexanizm əmələ gətirir. Traxeyalar nəfəsliklərin arterial boşluqlarından başlanır və daxili orqanlarda da-ha nazik traxeol borucuqlarına şaxələnirlər. Traxeolların diametri 1,5-2,0 mkm-dən 0,8-1,0 mkm-ə (1 mkm millimetrin mində bir hissəsinə bərabərdir) qədər ola bilər, onlar ya hüceyrələrin səthində qurtarır, ya da onların içərisinə daxil olurlar (şəkil 3).



**Şəkil 3 b.** Həşəratla (bal arısı) traxeya tənəffüsü. 1. Dəri. 2. Xitin örtük. 3. Nəfəslik. 4. Arterial kisəcik. 5. Traxeya. 6. Traxeol. 7. Hüceyrə (əzələ lifi).

Traxeya tənəffüsü üçün səciyyəvi olan əlamət O<sub>2</sub> və CO<sub>2</sub> bilavasitə, aralıq mərhələlərdən keçmədən (qan və ya homolimfada həll olmadan), traxeya və traxeya borucuqları ilə bir-başa O<sub>2</sub> ilə təchiz olunmasından ibarətdir.


## 12.7. Qəlsəmə tənəffüsü

Bu tip xarici tənəffüs su mühitində yaşayan onurğasız və onurğalı heyvanların bir sıra növlərində (qurdların bəzi növləri, molyuskalar, xərcəngkimilər, baliqlar) inkişaf etmişdir.

Qəlsəmələr xarici tənəffüs orqanı kimi dəri və traxeyalar ilə müqayisədə daha mürəkkəbdir. Qəlsəmə aparatı xarici dəri epitel, dayaq və vəz hüceyrələrindən ibarət olan qəlsəmə toxumasından əmələ gəlmişdir. O suyun sürətlə filtrasiyasını təmin edən xüsusi tənəffüs artımları və ya çıxıntıları, büküşlər və qan-damar şəbəkəsi ilə təchiz olunmuşdur. Tənəffüs artımları formasına görə səfhəli (lövhəli), ləçəkvəri və şüalı (dəstvari) ola bilər, onlar nazik epitel qışası ilə örtülüdür və sıx yerləşən qan kapillyarlarına ma-

likdir (şəkil 3c). Tənəffüs artımları arasında qalan dar sahələr – qəlsəmə yarıqları suyun bütövlükdə qəlsəmə aparatından sirkulyası üçün münasib şəkildə qurulmuşdur.

Qəlsəməli tənəffüs onurğalı heyvanların ağıciyərli tənəffüs ilə müqayisədə əhəmiyyətli nasos ilə xarakterizə olunur. Quruada yaşayan onurğalı heyvanların ağıciyərlərinə daxil olan atmosfer hava selinin hər litrində 21 ml O<sub>2</sub> olduğu halda, 1 litr təmiz bulaq suyunda cəmi 7 ml, 1 litr dəniz suyunda isə təxminən 5 ml O<sub>2</sub> mövcud olur. Buna görə də, qəlsəmə vasitəsilə tənəffüs edən hər bir heyvan tənəffüs səthinin sü cərəyanı ilə fasılısız olaraq təmizlənməsini təmin edən xüsusi mexanizmə malik olur.



**Şəkil 3 c. Qəlsəmə tənəffüsü (Balıqda).** 1. Qəlsəmə artımları. 2. Epitel qışası. 3. Qan kapillyarları. 4. Ox işarələri ilə O<sub>2</sub> sudan qana, CO<sub>2</sub> qandan suya diffuziyası göstərilmişdir.


Bəzi balıqlarda suda O<sub>2</sub> kifayət qədər olmaması zamanı suyun səthinə doğru istiqamətlənməsi, bir neçə udqunma hərəkətlərini icra etməsi ilə xarakterizə olunur. Bunun sayəsində atmosferin havası qəlsəmələrdən axan suyu oksigen ilə təmin edirlər.

Balıqlarda əlavə tənəffüs orqan kimi üzmə qovuğu çıxış edir.

## 12.8. Ağıciyər tənəffüsü

Ali onurğalı heyvanlarda və insanda əsas tənəffüs növü ağıciyərlərə tənəffüsdür.

Sürünənlər, quşlar və məməlilərdə, o cümlədən insanda tənəffüs ağciyərlədir. Onlarda dəri tənəffüsü həddən ziyadə zəifləyir və ya baş vermir. Ağciyər tənəffüsü xarici hava mühiti – atmosfer ilə orqanizm arasında baş verən qazlar mübadiləsinin ən mürəkkəb formasıdır və bir sıra ardıcıl mərhələrdən ibarətdir. Əvvəlcə atmosfer havası ilə ağciyərlərdəki hava arasında qazlar mübadiləsi gedir (xarici tənəffüs), bunun ardından isə ağciyərlərin havası ilə qan arasında qazlar mübadiləsi baş verir, aralıq tənəffüs, daha sonra qan vasitəsilə orqanizmdə qazların daşınması, qan ilə toxuma və hüceyrələr arasında qazlar mübadiləsi və nəhayət, hüceyrələr tərəfindən O<sub>2</sub> mənimşənilməsi və CO<sub>2</sub> ayrılması prosesləri (toxuma və ya hüceyrə tənəffüsü) həyata keçir.



### Ç

**Şəkil 3ç.** Quruda yaşayan onurğalı heyvanlarda qazlar mübadiləsi. (Q. Villi, B. Dete, 1974). 1. Vena. 2. Kapillyarlar. 3. Alviola. 4. Arteriya. 5. Hava. 6. Qazlar.


## 12.9. Ağciyərlərin quruluşu və funksiyası

Ağciyərlər tənəffüs (qaz mübadiləsi) orqanıdır. Onların başlıca vəzifəsi havadan O<sub>2</sub> venoz qana, venoz qandan CO<sub>2</sub> havaya keçməsini təmin etməkdir (şəkil 3d).


Ağciyərlər bədənin döş qəfəsində yerləşir, bronxlar, traxeya, qırtlaq qapağı, evstaxi borusu, ağız və burun boşluqları vasitəsilə xarici hava mühiti ilə əlaqəlidir. Onlara xarici tənəffüs yolları deyilir. İnsanda qırtlaq və bronxlar arasında yerləşən traxeya 15 sm-dən uzun olur. O, şaxələnərək iki bronxa ayrılır, bronxların hər birisi ağciyərlərin bir payına daxil

olur. Bronxlar ağciyər toxuması içərisinə doğru dərinləşdikcə xırda bronxlara şaxələnir, onlar isə öz növbəsində daha nazik qollara – bronxiollara ayrırlırlar. Onlar da alviol kisəciyi ilə qurtarır. Bronxiolun diametri 0,3-0,5 mm-ə yaxındır. Bütün bronxiolların ümumi sayı 250-300 milyona (mln) çatır (şəkil 4,5). Alveolun diametri təxminən millimetrin üçdə birinə bərabərdir, onun divarı epitel qişa və qan kapillyarları ilə əhatə olunmuşdur. Alveolların ümumi tənəffüs səthi insanda təxminən  $50-100 \text{ m}^2$  təşkil edir. Ağciyərlərdə alveolların səviyyəsində qan ilə alveol havası arasında çox nazik səd, alveolyar-kapillyar baryer mövcuddur. Buradan  $\text{O}_2$  və  $\text{CO}_2$  əks istiqamətlərdə diffuziya edir.

Onurğalılarda ağciyərlər və onlara birləşən tənəffüs orqanlarının quruluş, xassə və əlamətlərə görə növ xüsusiyyətlərlə yanaşı, ümumi xüsusiyyətlərə də malikdir. Nəfəs yolları ardıcıl olaraq yerləşən və şaxələrə bölünən borucuqlar sistemidir. Bronxlar ağciyərlərin içərisinə doğru dərinləşdikcə çoxsaylı, getdikcə qısalan və nazikləşən çıxıntılaraya ayrıılır. Ali onurğalı heyvanların ağciyərlərinin quruluşunda bu prinsip daha aydın müşahidə edilir. Quşların tənəffüs orqanları bir qədər başqa quruluş prinsipə əsaslanır. Quşlarda ağciyərlərin hər bir payına bir əsas bronx daxil olur, sonra vestibulum adlanan ampulayabənzər genişlənmə və metabronx ilə nəhayətlənir. Əsas bronxdan, vestibulumdan və metabronxdan ikinci dərəcəli bronxlar ayrılır, onlar ön (ventral) və arxa (dorsal) ağciyərlərdən keçərək bədənin müvafiq tərəflərində yerləşən hava qovucuqlarına (dorsal) açılır. Quşlarda hava qovucuqları tənəffüs üçün ehtiyat hava rezervuarları funksiyası daşıyır. Quşlarda ağciyərlərdən kənarda (əzələ, sümükərəsi boşluqda) hava kisələrinin əmələ gelməsi, onların digər onurğalılardan fərqli olaraq iki qat tənəffüs etməsi səbəb olur. Yəni onlarda həm nəfəs alanda (ağciyərlərdə olan), həm də nəfəs verəndə (hava kisəsində olan havanın hesabına) qan oksigenlə zənginləşir. Ağciyər toxumasının özü çoxlu sayda havaaparıcı nazik kapillyarlar ilə doludur, onlar qan kapillyarları ilə əhatə olunmuşdur ki, qaz mübadiləsi onların arasında baş verir.



**Şəkil 4.** İnsanda ağıciyərlərin traxeyadan bronxiollara qədər sürətini görmək olar.



**Şəkil 5.** İnsanda tənəffüs yolları. 1 – qırqlaq; 2 – nəfəs borusu; 3 – bronxlar; 4 – alviollara keçən bronxlar; 5 – alveol.

Məməlilərdə nəfəs yollarının daxili səthləri selikli qişa ilə örtülmüşdür. Selikli qişada 2 tip hüceyrələrə rast gəlinir. Onlardan biri titrəyən kirpikli epitel hüceyrələri, digəri isə selik və seroz maye ifraz edən vəz hüceyrələridir. Sekretor hüceyrələri tərəfindən ifraz edilən maye nəfəs yollarına girən havanı nəmlə edir, selik və havadakı tozu və digər hissəcikləri tutub saxlayır, havanı yad cisimciklərdən təmizləyir. Epitel hüceyrələrinin kirpiklərinin birtərəfli titrək hərəkətləri isə nəfəs yollarında yiğilan çirkli selik tullantılarının nəfəs yollarından xaric edilməsinə xidmət edir. Nəfəs yollarından keçən hava, həm də bədən temperaturu səviyyəsində qızır.


Nəfəs yolları sisteminin başlıca vəzifəsi, qəbul edilən havanın ağıciyərlərdə qaz mübadiləsi aparan səthə çatdırmaqdır. Nəfəs yolları belə səthlərə malik deyil və qaz mübadiləsində iştirak etmir, ona görə də onlara anatomik ölü sahə deyilir. Onun hava tutumu 150 ml-ə yaxındır. İnsanda traxeyadan başlayaraq ağıciyərlərin qaz mübadiləsi səthinə (alveollara) qədər olan şaxəli bronxial sistemdə (E.R. Weibel, 1963) 23 dərəcəyə ayrılır. Bu dərəcələr iki zonaya bölünür. Biri hava daşıyıcı zona, digəri keçid və tənəffüs zonası adlanır. Birinci sahə 0-16, ikinci sahə 14-23-ə qədər olan pillələri əhatə edir. Alveollar olan və qaz mübadiləsi orqanı son sahə tənəffüs sahəsi adlanır. Burada ağıciyərlərin elementar anatomik vahidləri - sinuslar yerləşir. Onlar alviol salxımları şəklində formalasılmışdır. Bronxiolun sonu ilə salxımdakı axırıncı alveol arasındakı məsafə təxminən 5 mm-ə bərabərdir.

## 12.10. Tənəffüs hərəkətlərinin mexanikası

Tənəffüs hərəkətləri nəfəsalma və nəfəsvermə aktlarından ibarətdir. Ağıciyərlərə hava diffuziya yolu ilə dolub-boşalır. Fəal diffuziya üçün ağıciyər alveollarındaki havanın təzyiqi ilə xarici mühit arasında havanın təzyiqi artıb-azalmalıdır. Nəfəsalma zamanı atmosfer havası ağıciyərlərə daxil olur, nəfəsvermə zamanı ağıciyərdəki hava atmosferə qaytarılır. Nəfəsalma bir çox hallarda orqanizmdən fəal tənəffüs hə-

rəkətlərinin icrasını tələb edir, nəfəsvermə aktı isə bir qayda olaraq passiv prosesdir.

Nəfəsalma zamanı döş qəfəsinin həcmi üç istiqamətdə: frontal (yanlara), sagital (öndən arxaya) və vertikal (yuxarıdan aşağıya) istiqamətlərdə böyükür. Nəfəsvermə zamanı isə həmin istiqamətlərdə kiçilir (şəkil 6).




**Şəkil 6.** Nəfəsalma (sağda) və nəfəsvermə (solda) zamanı döş qəfəsi və diafraqmanın vəziyyəti: 1-xarici qabırğaarası əzələlər; 2-daxili qabırğaaası əzələlər; 3-diafraqma.


Bu proseslərdə xarici və daxili qabırğaaası və diafraqma əzələləri əsas rol oynayır. Belə ki, MSS-nin təsiri ilə tənəffüs əzələləri yığılır, nəticədə döş qəfəsinin həcmi frontal və sakital istiqamətlərdə böyükür. Bunu qabırğaların təsir sxemini göstərən dörd oxlu çərçivə (Şəkil 7,8) və diafraqmanın rolunu nümayiş etdirən Donders modelində müşahidə etmək olar (Şəkil 9).

Bunu müşahidə etmək üçün şüşə balon götürüb əvvəlcə onun dibini rezin pərdə ilə əvəz edirik. Şuşə balonun ağzına şüşə boru keçirilmiş mantar tıxac keçirilir. Şuşə borunun balondakı ucuna isə dovşanın ağciyəri ilə birlikdə nəfəs borusunu bağlayırıq. Sonra balonun dibinə bağlanmış rezin pərdənin düyməsindən tutub aşağı dartlıqda balonun həcmi böyüdüyü üçün onda təzyiq atmosfer təzyiqindən az olduğu üçün, hava ağciyərlərə daxil olur və o böyükür. Yəni nəvəsalma baş verir.


Rezin pərdəni buraxdıqda o əvvəlki vəziyyətinə qayıdır. Bu anda balonda təzyiq atmosfer havasındaki təzyiqdən yüksək olduğu üçün, ağıciyərlər sıxılırlar və ona dolmuş hava xaric olur. Yəni nəfəsvermə baş verir.



**Şəkil 7.** Nəfəsalma zamanı qabırğaların mexaniki hərəkəti. A və C-qabırğaların fəqərəyə birləşdiyi yer; B və D-qabırğalar; Oxarda qabırğaların hərəkət istiqaməti göstərilmişdir.



**Şəkil 8.** Xarici qabırğaaası əzələ təqəllişü zamanı qabırğalar yuxarı və irəli yerini dəyişir. Nəticədə döş qəfəsi həm eninə, həm də uzunu istiqamətdə böyüküür. Daxili qabırğaaası əzələlər yiğilanda əksinə proses baş verir.



Şəkil 9. Tənəffüs aktlarının mexaniki nümayişi üçün Donders modeli.

Ağciyər tənəffüsü həyata keçirən orqanizmlərdə nəfəsalma aktlarının mexanikası bəzi fərqli xüsusiyyətlərə malikdir. Dəri tənəffüsü ilə yanaşı, ağciyər tənəffüsü edən yerüstü qurbağalar atmosfer havanı udma hərəkətləri ilə qəbul edir, havanı ağız boşluğununa alır və ağız boşüğunu sıxmaqla onu ağciyərlərə itələyir. Bu, havaya artıq təzyiq edilməsi hesabına baş verir. Bir çox reptililərdə havanın ağciyərlərə keçməsi döş boşluğu sayəsində baş verir. Nəfəsalma (inspirasiya) hərəkətinin icrası üçün diafraqmmanın böyük əhəmiyyəti vardır. Bu ən mühüm inspirator (nəfəsalma üçün cavabdeh olan) əzələsidir. Döş və qarın boşluqları arasında yerləşən bu güclü əzələ pərdəsinin tağı döş boşluğununa tərəf yerləşir. O yığılanda, adı halda 1, ekster hallarda 4-5, bəzən də 10 sm-ə qədər aşağı enir, qarın boşluğu orqanlarını aşağı sıxaraq döş boşluğunun həcmini artırır. Xarici qabırğalarası əzələlər yığıldıqdə qabırğalar yuxarı və önə dartinir, bu zaman döş boşluğu yan və ön-arxa istiqamətlərində genəlir. Diafrahma və qabırğalararası əzələlərdən başqa nəfəsalma aktlarında yardımçı inspirator əzələlər (məsələn, döş sümüyü) qaldıran döş sümüyü-körpük sümüyü – məməyə-bənzər əzələ) iştirak edir. Onların nəfəsalmada rolü fiziki və idman hərəkətləri zamanı daha fəallaşır.

Sakit tənəffüs zamanı nəfəsvermə (ekspirasiya) passiv baş verir. Ağciyərlər və döş qəfəsi gərilmə xassəyə malikdir və


ona görə də nəfəsalma zamanı onlar fəal olaraq genişləndikdən sonra tezliklə əvvəlki vəziyyətə qayıdır. Bu, vaxt etibarilə diafraagma və xarici qabırğalarası əzələrin boşalması fazasına düşür. Fiziki iş və ya ağciyərlərin iradı hiperventilyasiyası nəfəsverməni fəallaşdırır. Nəfəsalma zamanı xarici qabırğalararası əzələlər yığılın, qabırğalar qalxır və önə dərtilir, döş boşluğu bu zaman genişlənir, onun döş qəfəsinə doğru köndələn tağı aşağı, qarın boşluğununa tərəf enir, nəticədə döş boşluğu genəlir, onun ardında isə döş boşluğunun daxili səthinə plevra pərdəsi ilə bitişik olan ağciyərlər genəlməyə başlayır. İnsanda diafragmanın 1sm aşağı enməsi nəticəsində döş boşluğunun həcmi 250-300 ml artır. Döş boşluğu genişləndikcə ağciyərlərin həcmi də artır, onlar döş qəfəsinin divarına sıxlırlar.

Ağciyərlərin həcmi artdıqca bronx və alviollarda təzyiq azalır və ona görə də atmosfer havası təzyiqlə ağciyərlərə dolur.

Nəfəsvermə aktı zamanı qabırğalararası əzələlər və diafraagma əzələləri boşalır, nəticədə qabırğalar aşağı enir, diafragmanın tağı yuxarı qalxır, genəlmış ağciyərləri geriyə doğru basır. Bu halda ağciyərlərin həcmi kiçilir, onlarda havanın təzyiqi atmosfer təzyiqə nisbətən artır, alviolyar havanın çox hissəsi nəfəs yolları ilə xaric edilir. Sakit halda nəfəsvermə əsasən passiv gedir, bəzi hallarda isə bu, fəal xarakter daşıyır. Qarın divarı əzələlərinin yığılması, qabırğaların enməsi və döş sümüyünün fəqərə sütununa doğru dərtılması nəticəsində fəal nəfəsvermə baş verə bilər.

Nəfəsalma və nəfəsvermə aktlarının icrasında ağciyərləri əhatə edən plevra pərdəsi ilə ağciyərlərin səthi arasında qalan sahədə yaranan mənfi təzyiqin dinamik dəyişilməsi müəyyəyən rol oynayır (şəkil 10). Plevraarası mənfi təzyiq ontogenez prosesində döş qəfəsinin əzələ və sümüklərinin ağciyərlərə nisbətən tez böyüməsi, ağciyərlər tərəfindən döş boşluğununu tamamilə tuta bilməməsi nəticəsində əmələ gəlir. Plevradaxili boşluq həm atmosfer mühitindən, həm də ağciyərlərin daxili toxuma sahəsindən təcrid olunduğuna görə onda mənfi təzyiq (boşluq təzyiqi) yaranır. Nəfəsalma zamanı plevradaxili mənfi təzyiq aşağı düşür, nəfəsvermə zamanı, əksinə, artır. İnsanda

nəfəsvermə vaxtı onun qiyməti atmosfer təzyiqdən 7mm, nəfəsalma vaxtı isə 9 mm civə sütunu qədər aşağı olur. Döş qəfəsi zədələnmiş insanda atmosfer havası plevral boşluğuna keçir. Bu hadisəyə pnevmatoroks deyilir. Pnevamatoroks zamanı tənəffüs hərəkətləri dayanır, çünki ağıciyərlərin daxilində və xaricində atmosfer təzyiq tarazlaşır, ağıciyərlər artıq hava qəbul edə bilmir. İkitərəfli pnevmatoroks zamanı insan və heyvana vaxtında yardım edilməzsə ölüm baş verir.



**Şəkil 10.** Qüvvənin tənəffüs tsiklinin axınına doğru istiqaməti.

## 12.11. Tənəffüsün tipləri

Uşaq anadan olandan sonra göbək ciyəsi kəsilən kimi, döл qan dövranı, daimi qan dövranı ilə əvəz olan andan tənəffüs əzələsi yığılın və ilk tənəffüs – nəfəsalma baş verir. Sonrakı inkişaf dövründə yaşdan, cinsdən, fiziki işdən asılı olaraq müxtəlif tənəffüs tipi üstünlük təşkil edir. Kişilərdə daha çox diafraagma, qadınlarda qabırğaarası əzələlər, uşaqlarda hər ikisi tənəffüs də daha üstünlük təşkil edir. Tənəffüs də hansı əzələlərin iştirak etməsindən asılı olaraq a) qabırğa və ya döş, b) diafraagma və ya qarın, v) qarışq tənəffüs tipləri ayırd edilir.

Fiziki əməklə məşğul olan qadınlarda döş tipli tənəffüs qarın və ya qarışq tipli, hamilə qadınlarda isə döş tipli tənəffüsə əvəz olunur.


## 12.12. Ağciyərlərin ventilyasiya həcmi

O<sub>2</sub> və CO<sub>2</sub> qazlarının ağciyərlərdə mübadiləsinin insan və ya heyvan orqanizmi üçün müstəsna həyat əhəmiyyəti vardır. Ağciyərlərdə havanın dinamik və statik vəziyyətləri tənəffüsədə mühüm rol oynayır. Bu vəziyyətlərin bəzi göstəricilərini spirometr adlanan cihazın köməyiylə təyin etmək olar. Qeyd edilmişdir ki, bu cihaz vasitəsiləancaq ağciyərlərin ümumi tutumu, tənəffüs tutumu və həyat tutumu haqqında nisbi təsəvvür əldə edilir, amma ağciyərlərin funksional qalıq tutumu və ölü qalıq tutumu təyin etmək üçün əlavə üsul – qazın (əsasən helium qazının) durulaşdırılması metodunu tətbiq edirlər.

Spirometr vasitəsilə ağciyərlərin hava tutumlarının ölçülməsi, nəfəsvermə və nəfəsalma aktları zamanı həyata keçirilir. Ölçmə aparmaq üçün tədqiq edilən adamın xarici nəfəs yolları spirometrə birləşdirilir. Spirometr içərisində su olan və o suya üstdən zəngvari qapaq geydirilmiş silindir və ona birləşdirilmiş özüyazan aparatdan ibarətdir (şəkil 11).

Ağciyərlərin həyat tutumu təyin edilən adamın xarici nəfəs yolları spirometrin borusu ilə birləşdirilir. Nəfəsvermə zamanı spirometrin qapağı yuxarı qalxır, özüyazan aparatin qələmi aşağı düşür. Sakit tənəffüs zamanı aparatın kağız lenti-nə yazılan tezlik amplitudu ağciyərlərin tənəffüs həcmini ifadə edir. Əgər tədqiq edilən şəxs maksimal dərindən nəfəs alarsa və sonra maksimal dərindən nəfəs verərsə, onda qeyd edilən həcm ağciyərlərin həyat tutumuna müvafiq gəlir. Yəni dərindən nəfəs aldıqdan sonra dərindən nəfəs verən zaman ağciyərlərə daxil və xaric olan havanın cəminə – ağciyərlərin həyat tutumu deyilir. Bura tənəffüs havası 500 sm<sup>3</sup>, əlavə hava 1500 sm<sup>3</sup>, ehtiyat hava 1500 sm<sup>3</sup> daxildir. Ümumi həyat tutumunun üzərinə qalıq havanı da əlavə etsək (3500+1500) onda ağciyər-

lərin ümumi həyat tutumu 500 000 ml təşkil edir. Lakin maksimal nəfəsalma və nəfəsvermə aktlarından sonra da ağıciyərlərdə müəyyən qədər hava qalır. Ona qalıq həcm (100-1500 ml) deyilir. Adi (normal) nəfəsvermə aktından sonra ağıciyərlərdə qalan qazların həcmi funksional qalıq tutumu adlanır.



**Şəkil 11.** Ağciyərlərin həcmi.

İnsanda hər bir sakit nəfəsalma (adi, normal nəfəsalma) aktı zamanı ağıciyərlərə 500 ml-ə yaxın hava daxil olur. Adi nəfəsvermədə o qədər hava ağıciyərlərdən xaric olur. Bu ağıciyərlərin tənəffüs həcmi hesab olunur. Tənəffüsün dərinliyindən asılı olaraq müxtəlif adamlarda onun qiyməti 300-800 ml arasında dəyişə bilər. Normal nəfəs alandan sonra adam dərindən maksimum nəfəs alsa, ağıciyərlərə əlavə olaraq 1500 ml hava daxil olur, ona əlavə hava deyilir. Dərindən maksimum nəfəsvermə zamanı isə ağıciyərlərdən 1500 ml hava xaric olur, ona isə ehtiyat hava deyilir. Tənəffüs, əlavə və ehtiyat

havada ağıciyərlərin ümumi həyat tutumu və ya dəqiqlik həcmi deyilir. Ağıciyərlərə daxil olan havanın ümumi həcmi, xaric olan havanın ümumi həcmindən bir qədər artıqdır. Belə ki, alveollardan qana sorulan O<sub>2</sub> qandan alveollardan keçən CO<sub>2</sub> nisbətən çoxdur. Adı halda qəbul edilən havanın miqdarı 500 ml-ə bərabərdirsə və 150 ml hava anatomik ölü zonada qalırsa, onda ağıciyərlərin tənəffüs səthinin (alviollara)  $(500 \cdot 15) / 15 = 5250$  ml atmosfer havası keçir. Buna aveolların ventilyasiyası deyilir. Ağıciyər tənəffüsünün effektivliyi başlıca olaraq bu həcmindən asılıdır, çünki onun qiyməti alveollarda qazlar mübadiləsi üçün yararlı olan «təzə hava»nın miqdarını eks etdirir. Əslində, alveolyar ventilyasiya qəbul edilən havanın miqdarı ilə deyil, xaric edilən havanın miqdarı ilə ölçülür. Hərçənd ki, bunlar arasındaki fərq minimaldır.

### 12.13. Alveollarda qazların mübadiləsi

Qazların atmosferdən alveollada və əksinə hərəkəti xarici tənəffüs kimi təzahür edir. Aralıq tənəffüs isə ilk olaraq alveollara daxil olan atmosfer havası və alveolların divarlarına vena kapillyarları ilə gələn qan arasında başlanır.

İnsanın ağıciyərlərində 300 mln-a qədər alvol olır. Hər bir alveolun diametri 0,3mm-ə yaxındır, onların ümumi sahəsi (tənəffüs səthi) 50-100 m<sup>2</sup>-ə çatır. Bu insan orqanizmində ayrılib xarici hava mühiti ilə temasda olan ən geniş səthdir. İnsanın dəri səthi bundan 50 dəfə azdır.

Ağıciyərlərin qan damarları bronxlar kimi sıx şaxələnən və getdikcə nazikləşən borucuqlar sistemidir. Ağıciyər arteriyaları (onlarda CO<sub>2</sub> ilə zəngin olan venoz qanı axır) arteriya kapillyarlarına qədər bölünürlər, sonra isə birləşərək ağıciyər vena kapillyarlarını əmələ gətirir (onlarda artıq O<sub>2</sub> ilə zəngin olan və CO<sub>2</sub> təmizlənmiş arteriol qanı axır). Ürəkdən ağıciyərlərə gələn bronx arteriyaları ilə axan arterial qan ağıciyər toxumasının hüceyrələrini qidalandırır və oksigenlə təmin edir.

Bələliklə, ağıciyərlərə hər iki – həm kiçik, həm də böyük

qan dövranı ilə qan daxil olur. Kiçik qan dövranı ağciyər arteriyaları ilə ağciyər alveolların kapillyarlarına qaz mübadiləsi üçün venoz qanı çatdırır. Büyük qan dövranı isə bronx arteriyaları ilə ağciyər toxumalarını qidalandırmaq üçün arterial qanı çatdırır.

Alveolların xarici səthi qan kapillyarları ilə əhatə olunmuşdur. Kapillyarların divarının qalınlığı 10 mkm-ə çatır. Alveol səthində olan bəzi kapillyarlar o qədər qısqadır ki, fasılısız qan təbəqəsi əmələ gətirir. Bu, qazlar mübadiləsi üçün əlverişlidir. Kapillyar qanındaki hər bir eritrosit (alveol havasındaki O<sub>2</sub> əsasən ona diffuziya edir) çox ani bir zaman müddətdə (saniyənin  $\frac{1}{4}$  qədər olan vaxt ərzində) alveol səthində qalır. Bu qısa an alveol havası ilə kapillyar qanı arasında və O<sub>2</sub> və CO<sub>2</sub> diffuziya tarazlığı üçün praktik olaraq kifayət edir.

Alveol və kapillyar divarlarından əks istiqamətlərə doğru qaz diffuziyası divar toxumasının və diffuz edən qazın təbiətindən xeyli asılıdır. Diffuziya sabiti (konstantı) öz növbəsində qazın mayedə həllolma dərəcəsi ilə düz, onun molekulyar kütləsi ilə tərs mütənasibdir. CO<sub>2</sub> həllolma qabiliyyəti O<sub>2</sub> nisbətən yüksəkdir, onların molekul kütlələri arasındaki fərq isə azdır, ona görə də CO<sub>2</sub> oksigendən təxminən 20 dəfə tez diffuz edir. Diffuziya konstantı həm də iki mühit arasında (alveol və qan kapillyarı arasında) yerləşən toxuma pərdəsinin qalınlığından asılıdır. Bu baryer nə qədər nazikdirsə qazın diffuziyasının sürəti bir o qədər yüksəkdir. Fik qanununa əsasən alveolyar – kapillyar baryeri səviyyəsində diffuziyanın sürəti baryerin qalınlığı ilə tərs mütənasibdir. Digər tərəfdən, qandan alveola keçən CO<sub>2</sub> geriyə qana diffuz edə bilməz, O<sub>2</sub> qandan alveola keçməsi də mümkün deyil. Bura verilmiş qazların verilmiş mühitlərdə parsial təzyiqləri arasında yaranan fərq mühüm rol oynayır. Alveol-kapillyar baryeri atmosfer havasında olan azot (N<sub>2</sub>) üçün, demək olar ki, keçilməzdir. Azot oksidi (N<sub>2</sub>O) və karbon mono oskidi (CO) kimi qazlar üçün həmin baryer nisbətən keçiricidir. Alveol divarından qana diffuz edən N<sub>2</sub>O eritrositlərə keçib hemoqlobin ilə birləşmir və onun tənəffüs funksiyasına təsir edə bilmir. CO (dəm qazı) əksinə,

alveoldan qana daxil olaraq hemoqlobinilə intensiv surətdə birləşir, onun O<sub>2</sub> daşıyıcısı funksiyasını pozur. Dəm qazı oksigenə nisbətən hemoqlobinlə tez birləşir və orqanizmdə zəhərlənmə vəziyyəti yaradır.

**Alveol** – kapillyar baryerden O<sub>2</sub> və CO<sub>2</sub> diffuziyası prinsip etibarilə bədən səthində (dəri, membran) və qəlsəmələrdə bu qazların diffuziyasına çox bənzəyir (şəkil 29 d.v.). Prosesi bir qədər ətraflı olaraq nəzərdən keçirək.


Tutaq ki, alviol boşluğununa yiğilan atmosfer havasının qazlar qarışığında O<sub>2</sub> parsial təzyiqi (Po<sub>2</sub>) 100 mm civə sütununa, alveola gələn kapillyar qanda isə onun parsial təzyiqi 40 mm civə sütununa bərabərdir. Bu halda diffuziya qanunlarına əsasən O<sub>2</sub> parsial təzyiqi yüksək olan mühitdən (alvioldan) parsial təzyiqi aşağı olan mühitə (qanda) intensiv olaraq keçəcəkdir. Əslində burda bir maraqlı hal yaranır. Normal şəraitdə O<sub>2</sub> diffuziyası zamanı onun alveoldakı və alveol kapillyarlarındakı parsial təzyiqləri və ya konsentrasiyaları arasındaki fərq minimallaşır. Belə olan halda qanuna görə O<sub>2</sub> diffuziyası da minimallaşmalıdır. O<sub>2</sub> ilə doymuş qan tezliklə axlığına və yerinə az O<sub>2</sub> olan qan daxil olduğuna görə diffuziya əvvəlki kimi davam edir. Digər tərəfdən, bu ağıciyərlərdən qana O<sub>2</sub> diffuziyası üçün külli vaxt ehtiyatı yaradır.

Alveol kapillyar səviyyəsində CO<sub>2</sub> qandan alveol diffuziyası O<sub>2</sub> nisbətən yüksəkdir. Bu, onun mayelərdə yaxşı həll olması ilə əlaqədardır. Digər tərəfdən qanda CO<sub>2</sub> miqdarı atmosfer havasındaki miqdardından demək olar ki, yüz dəfə artıqdır. Belə olan halda CO<sub>2</sub> diffuziyası çox asan getməlidir. Əslində isə, bu qazın qandan xaric olması, müəyyən çətinliklərə qarşılışır. CO<sub>2</sub> qan ilə birləşməsi və onun qandan ayrılması mürəkkəb prosesdir. Normada ağıciyər kapillyarlarına gələn qanda PCO<sub>2</sub> 45 mm civə sütunu, alviolyar havada isə 40 mm civə sütunu qədər olar. Bu təzyiqlər arasında tarazlaşmanın yaranması ümumən oksigendə olduğu kimidir.

## 12.14. Qazların qan vasitəsilə daşınması

Parsial təzyiq fərqlərinə uyğun olaraq ağıciyərlər alveolalarından O<sub>2</sub> qana və CO<sub>2</sub> qandan alveolyar havaya keçir. Hər iki proses qanda bu qazların qatılığından çox asılıdır. Ona daxil olan oksigenin az hissəsi onun maye mühitində plazmada həll olur, çox hissəsi qan hüceyrələrinin bir növü olan eritrositlərə diffuziya edir. Burada oksigen qismən eritrositlərin stoplazmasında həll olur, amma onun əsas kütləsi eritrositlərdəki hemoqlobin züləli ilə birləşir.

Hemoqlobin (Hb) xromoproteid təbiətli züləl və ya tənəffüs pigmenti olub, O<sub>2</sub> daşınmasında çox böyük rol oynayır. Böyük ölçüləri və qlobal halında fəza konformasiyası olan He molekulu özündə 4 atom dəmir (Fe<sup>++</sup>) saxlayır. Bu dəmir atomları onun hem adlanan qeyri-züləl hissəsində yerləşir və O<sub>2</sub>-ə çox hərisdir. Onunla tez (0,2 saniyədə) oksidləşir və FeO-ə çevrilir. Nəticədə oksihemoqlobin (HbO<sub>2</sub>) adlanan davamsız birləşmə əmələ gelir. 100 ml qanda olan Hb 19-20 ml O<sub>2</sub> daşıya bilər. Alveol kapillyarlarda olan hemoqlobin oksigentutucu əsas substratdır.




Oksigen ilə zəngin olan qan organizmin toxuma və orqanlarına çatdıqda qida maddələri ilə birlikdə mühitin parsial təzyiq və ya konsentrasiyon fərqlərinə görə ona diffuziya edir. Bu zaman qandakı O<sub>2</sub>-nin çox hissəsi, o cümlədən Hb ilə disosiasiya etmiş atomlar oksigeni qandan toxuma mayesinə keçir. Hb oksigenin ayrılması reaksiyası (HbO<sub>2</sub>-nin disosiasiyası) tez həyata keçir, Hb bərpa olur və O<sub>2</sub> ayrılır.



Oksigenin hüceyrələrə diffuziyası zamanı hüceyrələrin metabolik prosesləri nəticəsində əmələ gələn CO<sub>2</sub> qana keçir və O<sub>2</sub> kimi qismən qanın plazmasında həll olur, qismən tez bir zamanda Hb ilə birləşir, nəticədə karbooksihemoqlobin (HbCO<sub>2</sub>) adlanan davamsız birləşmə əmələ gelir. Orqan və toxumalarda CO<sub>2</sub> ilə zənginləşən qan ağıciyər kapillyarları və al-

veolları səviyyəsində ondan azad olur, alveol havasının tərkibinə keçir. Alveol kapillyarlarında qandakı HbCO<sub>2</sub>-nın Hb və CO<sub>2</sub> dissosiasiyası tez baş verir:



Bərpa onlunan Hb burada tezliklə oksigenlə birləşir və orqan və toxumalara doğru daşınır. Oksigen və karbon qazının qan vasitəsilə və əks istiqamətlərə daşınması orqanizm üçün olduqca vacib prosesdir. Böyük və kiçik qan dövranları qazların daşınmasını təmin edən əsas sirkulyativ mexanizmdir. Ümumi qan dövranının həcmi və sürəti qazlar mübadiləsi üçün mühüm amillər hesab olunur.

## 12.15. Daxili toxuma (və ya hüceyrə) tənəffüsü

Çox hüceyrəli orqanizmlərdə bədən hüceyrələrinin çoxusu daxili orqan və toxumaların bütün hüceyrələri xarici mühitdən O<sub>2</sub>-ni bilavasitə ala bilmir. Dəri, qəlsəmələr və ağciyərlər ilə tənəffüs edən heyvanlarda, o cümlədən insanda orqanizmin hüceyrələri O<sub>2</sub>-ni ancaq tənəffüs orqanlarının köməyilə ala bilirlər.

Orqanizmin daxili maye mühitini (toxuma mayesi, hemolimfa, qan) keçən O<sub>2</sub> bu mühitlərdə bilavasitə və ya müəyyən ara mərhələləri keçərək hüceyrələrin xarici örtük membranlarından (plazmatik membranlardan) sitoplazmaya doğru diffuziya edir. Oksigenin qandan hüceyrəlararası mayeyə nüfuz etməsi nəticəsində burada onun miqdarı artır, hüceyrədəki O<sub>2</sub> daim sərf olunduğu görə burada onun qatılığı azalır, nəticədə plazmatik membranın hər iki tərəfində yaranan parsial təzyiq fərqləri qanın hüceyrəni əhatə edən maye mühitindən hüceyrənin daxilinə doğru diffuziyasına səbəb olur.

İnsanda arterial qanın hər 100 ml-də 19-20 ml həll olunmuş və ya hemoqlobinlə birləşmiş O<sub>2</sub> olur. Venoz qanın hər 100 ml-də isə oksigenin miqdarı 12 ml-ə yaxındır. Deməli, hüceyrələr arterial qandan təxminən 7 ml-ə qədər O<sub>2</sub> mənimsəyə bilir. İnsan orqanizmi sakit halda dəqiqlidə 250 ml, fiziki

İş zamanı 5000-4000 ml O<sub>2</sub> sərf edir. Orqanizmin müxtəlif orqan və toxumalarının O<sub>2</sub>-ə olan tələbatları müxtəlifdir (cədvəl 1). Ona görə də, hər bir növ hüceyrə daxilində oksigenin konsentrasiyası müxtəlifdir və qazın diffuziyası bundan sox asılıdır. O<sub>2</sub>-nin hüceyrə membranından daxilə nüfuz etməsi ümumi diffuziya qanunları üzrə həyata keçir.


**Cədvəl 1**

**İnsan orqanizminin bəzi toxuma və orqanlarında O<sub>2</sub> sərfi**

Toxuma və ya orqanlar	O <sub>2</sub> sərfi (orqanizmdə olan ümumi O <sub>2</sub> görə %-la)
Baş-beyin toxuması	25% (4 yaşdan kiçik olan uşaqlarda 50%-ə qədər)
Skelet əzələləri	
Ürək əzələsi	
Böyrəklər	
Qaraciyər	
Ağciyərlər	5%-dən (sakit tənəffüs zamanı) 30%-ə kimi (radi hiperventiliyasi zamanı)

Hüceyrələrə daxil olan oksigen əvvəlcə onların daxili məye mühitində (sitoplazmasında) həll olur və sonra əsasən mitoxondrilərin, onların daxili matriks hissəsinə diffuziya edir. Mitoxondrilərin xarici membrani hüceyrə membranı Kimi O<sub>2</sub>-ni asanlıqla özündən keçirə bilir. Mitoxondrilərdə müxtəlif tənəffüs fermentləri var və onlar oksigenin metabolik reaksiyalara qoşulmasını təmin edir. Mitoxondrilərdə həyata keçən Krebs tsikllərinə aid metabolik reaksiyalar zənciri qida maddələrini mono- və disaxaridlərin (qlükoza, saxaroza və s.) yağ turşuları və aminturşuların oksidləşərək parçalanması çoxlu O<sub>2</sub> tələb edir. Bu reaksiyalar nəticəsində hüceyrələrdə orqanizm üçün lazımlı enerji hasil olur. Daxili tənəffüsün əsas fizioloji funksiyası bu proseslərin təmin olunmasına yönəlmüşdür.

Orqanizmin hüceyrələrində oksigenin mənimsənilməsi ilə əlaqədar olaraq CO<sub>2</sub> əmələ gəlir. Onun əsas mənbəyi qida maddələrinin oksidləşməsi və parçalanmasıdır. Hüceyrədə hər bir qlükoza molekulu tam oksidləşdikdə (yandıqda) 6 molekula H<sub>2</sub>O və 6 molekula CO<sub>2</sub> ayrılır:



Bu qayda ilə hüceyrələrdə çoxlu miqdarda CO<sub>2</sub> yığılır və onlar bundan azad olmalıdır. Daxili tənəffüsün bir tərəfi O<sub>2</sub> mənimsəməkdirse, o biri tərəfi CO<sub>2</sub> hüceyrələrdən xaric etməkdir (şəkil 12A). Yüksək metabolik aktivliyi olan hüceyrələrdə (sinir hüceyrələri, əzələ lifləri və s.) CO<sub>2</sub> daha çox əmələ gəlir. O zərərlı məhsuldur və hüceyrələrdən mütləq çıxarılmalıdır. CO<sub>2</sub> qana keçməsi və ağciyərlərə daşınması daxili və xarici tənəffüsə mühüm yer tutur.


Toxuma və hüceyrələrdə karbon qazının miqdarı qana nisbətən çox olduğuna görə o asanlıqla qanın plazmasına keçir və hemoqlobinlə birləşir. Qeyd edildiyi kimi CO<sub>2</sub> diffuz qabiliyyəti oksigeninkindən 20 dəfə, bəzi məlumtlara görə hətta 30 dəfə çoxdur. Venoz qanda bu qazın parsial təzyiqi alveol havasında olan CO<sub>2</sub> parsial təzyiqindən 6-8 mm civə sütunu qədər yüksəkdir, ona görə venoz qanından CO<sub>2</sub> alveollara diffuziyası baş verir.

Qanın plazmasında ancaq cüzi miqdarda (~3%) karbon qazı həll olur, 10%-ə qədər CO<sub>2</sub> karbooksihemoqlobin (HbCO<sub>2</sub>) ilə, qalan hissəsi isə karbon turşusu (H<sub>2</sub>CO<sub>3</sub>) halında daşınılır. Alveol kapillyarlarında H<sub>2</sub>CO<sub>3</sub> dissosiasiyaya uğrayaraq Hb, H<sub>2</sub>O və CO<sub>2</sub> ayrılır. Əmələ gələn CO<sub>2</sub> alveol membranlarından xaricə diffuziya edilir. Orqanizmdə daxili tənəffüsün intensivliyi, orqanizmdən karbon qazının xaric edilməsi ilə sıx bağlıdır. CO<sub>2</sub> nə qədər sürətlə xaric edilərsə, qan bir o qədər sürətlə oksigenləşir, hüceyrələrdə metabolik oksidləşmə prosesləri bir o qədər artır. Belə bir faktı qeyd edək. CO<sub>2</sub> toxumalardan qana daxil olması sayəsində hemoqlobinin O<sub>2</sub>-ə olan hərisliyi xeyli aşağı düşür. Qanda O<sub>2</sub> yüksək parsial təzyiqi CO<sub>2</sub> parsial təzyiqindən xeyli asılıdır.

Venoz qanda olan karbon qazının çox hissəsi karbonat turşusu qazları şəklində plazma və qırmızı qan cisimciklərin tərkibində az bir hissəsi isə həll olmuş və karbohemoqlobin şəklində olur.

Toxuma hüceyrələrində əvvəlcə eritrositlərin membranında HCO<sub>3</sub> turşusu əmələ gəlir. Qanda əmələ gələn H<sub>2</sub>CO<sub>3</sub> davamsız birləşmə olub, H<sup>+</sup> və HCO<sub>3</sub><sup>-</sup> ionlarına parçalana bi-


lir.  $CO_2 + H_2O \rightleftharpoons H_2CO_3 \rightleftharpoons H^+ HCO_3^-$ . Eritrositlərdə gedən bu reaksiyani, ancaq atmosfer təzyiqdə, oksigen aclığı zamanı fəallığı artan karboanhidraza fermenti sürətləndirir. Nəzərə almaq lazımdır ki, toxuma kapillyarlarında  $CO_2$  gərginliyi çox olduğundan  $H_2O$  eritrositə keçir. Ağciyərlərdə eksinə olduğu üçün  $H_2O$  eritrositdən plazmaya daxil olur. Lakin bu prosesdə, yəni  $CO_2$  qana, ordan alveola keçməsində yaranan təzyiqlər fərqi əsas rol oynayır. Bu fərq  $CO_2$  üçün toxuma mayesində 60 mm. Hg.st, arterial qanda isə 40 ml Hg.st təşkil edir və nəticədə  $CO_2$  qana diffuziya edir. Ağciyərlərdə Hb hamısı  $HbO_2$  çevirdiyi üçün  $CO_2$  xaric olması sürətlənir. Toxumalarda isə qanda olan  $HbO_2$ -inin  $O_2$ -ni qandan toxuma hüceyrəsinə verir, mübadilə məhsulu olan  $CO_2$  isə qana keçir (şəkil 12 A, B).



**Şəkil 12.** Qazlar mübadiləsində (toxuma və ağciyərlərdə) eritrositlərin iştirakı.

## 12.16. Bətndaxili inkişaf dövründə tənəffüs

Embrional inkişaf dövründə dölün qaz mübadiləsi ana uşaqlığı ilə döl arasında əlaqə yaranan cift və ya döl qan dövranı vasitəsilə həyata keçirilir (şəkil 13). Bunun üçün ana qanı uşaqlıq arteriyası ilə kiçik boşluqlara – xovlararası sahələrə və ya lakunalara axır. Dölün qanı isə göbək ciyəsi arteriyası vasitəsilə ciftə verilir. Burada xovlararası sahədə kapillyar toru əmələ gətirir. Ana ilə döl qanı arasında diffuziya baryerinin qalınlığı 3,5 mkm təşkil edir.



Şəkil 13. İnsanda döl qan dövranı. Rəqəmlər qanda  $P_{O_2}$

uyğun gelir (mm.Hg.st).

- |                               |   |
|-------------------------------|---|
| GA – göbək ciyəsi arteriyası; | GV – göbək ciyəsi venası;               |
| ABV – aşağı boş vena;         | QV – qapı venası;                       |
| Qar V – qaraciyər venası;     | YBV – yuxarı boş vena;                  |
| AA – ağciyər arteriyası;      | Ar.A – arteriya axacağı (Botal axacaq); |
| 1 – sağ mədəcik;              | 2 – sol mədəcik;                        |
| 3 – sağ qulaqcıq;             | 4 – sol qulaqcıq.                       |

***Qaz mübadiləsi.*** Ana qanı xovlararası nahiylərdə  $P_{O_2}$  qarışığının yerli fərqlər hesabına sirkulyasiya edir, alveollarda isə qaz qarışığının diffuziya hesabına daimi yerini dəyişir.

Göbek ciyəsi venası (GV) venoz axarı (VA) vasitəsilə həm aşağı boş venaya (ABV), həm də qapı venasından (QV) axan qan töküür, nəticədə qaraciyər venası (qar. V) ilə venoz qan qaraciyərlərdən ABV qayıtdığı üçün qanda oksigenin miqdari xeyli azalır. Sonra qan sağ qulaqcığa (SQ) töküür və burada yuxarı boş vena (YBV) ilə gələn dezoksiqennizasiya olunmuş qan ilə qarışır. Lakin YBV və ABV vasitəsilə sol qulaqcığa daxil olan qanın çox hissəsi sağ qulaqcıqdan oval dəlik vasitəsilə sol qulaqcığa, ordan isə beynə və ürəyə istiqamətlənir.

Qanın müəyyən hissəsi isə sol qulaqcıqlardan ağıciyər arteriyası ilə ağıciyərlərə gedir. Lakin onun çox hissəsi ağıciyərə çatmadan arteriya və ya Botal axacağı ilə digər orqanlara verilir.

Döldə ağıciyərlər tənəffüsədə iştirak etmir. Oksigenlə zəngin qanı isə daha çox qaraciyər, beyin və ürək alır.

Uşaq anadan olandan sonra, göbek ciyəsinin kəsilməsindən sonra, uşaq orqanizmində hipoksiya və  $P_{CO_2}$  miqdarı çoxalır (hiperkapniya). Ola bilsin ki, anadan olandan sonra xemoreseptorlara qarşı hissiyyat artır, qanda  $P_{CO_2}$  artması humoral yolla, mühitin ana bətni ilə müqayisədə mühitin soyuq temperaturunun dəri reseptorlarına təsiri nəticəsində əmələ gələn oyanmalar baş-beynin uzunsov beyindəki nəfəsalma (insprator) mərkəzinə verilir. Uzunsov beyindən oyanmalar sinirlər vasitəsilə tənəffüs əzələlərinə nəql olunur. Nəticədə, tənəffüs əzələsi yığılır, döş qəfəsi böyüküür, hava ağıciyərlərə daxil olur. İlk tənəffüs – nəfəsalma baş verir. Bu proses uşaqın anadan sağlam doğulduğunu göstərir.

### **12.17. Ağıciyərlərin ventilyasiyasının idarə edilməsi. Reseptorlar. Tənəffüsün tənzimi**

Ağıciyərlərin başlıca funksiyası qanda  $P_{O_2}$  və  $P_{CO_2}$  normal səviyyələrini qoruyub saxlamasıdır. Orqanizmdə  $O_2$  udul-


ması və orqanizmdən CO<sub>2</sub> ayrılması geniş şəkildə dəyişilsə də normada Po<sub>2</sub> və Pco<sub>2</sub> kifayət qədər sabit səviyyələrdə saxlanılır. Bu qəribə tənzimləmə ağciyərlərin ventilyasiyasının incə idarə edilməsi sayəsində həyata keçir.

Tənəffüs sisteminin tənzimi üç əsas elementi özündə bir-ləşdirir. Həm xarici, həm də daxili mühitdən:

1) məlumatları qəbul edən və mərkəzi tənzimləmə sistemi-nə nəql edən reseptorlar;

2) baş-beyində yerləşən mərkəzi tənzimləmə sistemi. Burada məlumatlar analiz və sintez olunur və buradan da tənəffüs əzələlərinə siqnallar göndərilir;

3) ağciyərlərin ventilyasiyasını birbaşa həyata keçirən effektorlar (tənəffüs əzələləri).



**Şəkil 14.** Tənəffüs sisteminin əsas elementləri.

Əvvəlcə müxtəlif reseptorlardan məlumatlar mərkəzi tənzimləmə sisteminə (MSS) daxil olur, ordan isə tənəffüs əzələlərinə sinir siqnalları nəql olunur. Bu əzələlərin fəallığının dəyişməsi ağciyərlərin ventilyasiyanın dəyişməsinə, bu da öz növbəsində reseptorlara oyandırıcı təsiri azaldır (mənfi əks əlaqə). Biz görürük ki, effektorların fəallığının yüksəlməsi reseptorlardan baş-beyinə daxil olan siqnalların zəifləməsinə səbəb olur (məsələn, arterial qanda P<sub>CO<sub>2</sub></sub> aşağı düşməsi hesabına).

Tənəffüsün avtomatizmi baş-beyin sütununda sinir im-

pulslarının yaranmasına əsaslanır. Əgər tənəffüs iradi tənzim olunarsa, onda baş-beyin yarımkürələrinin qabığı avtomatizmin bu mərkəzlərini özünə tabe etdirir. Bundan başqa bir çox hallarda ona siqnallar beynin digər şöbələrindən də daxil ola bilər.

Uzunsov beynin tənəffüs mərkəzində müxtəlif qıcıqların təsirindən əmələ gələn sinir impulsları tənəffüs əzələlərini innervasiya edən onurğa beyninin ön buynuzlarındakı hərəki metoneyronlara daxil olur.


Diafraqmanı innervasiya edən diafraqma sinirinin motoneyronları onurğa beynin III-IV boyun seqmentlərində, qabırğıaası əzələləri innervasiya edən qabırğıaası sinirlərin motoneyronları isə döş seqmentlərinin ön hərəki buynuzlarında yerləşir. Onurğa beynin boyun və döş seqmentləri arasında kəsik apardıqda qabırğıa tənəffüsü dayanır, diafraqma tənəffüsü isə davam edir. Əksinə, kəsik uzunsov beyninə onurğa beyni arasında aparılırsa, tənəffüs tamamilə dayanır və heyvan tələf olur.

İlk dəfə 1812-ci ildə Leqallua quşlarının beynini kəsməklə tənəffüs mərkəzinin uzunsov beyində yerləşdiyini müəyyən etmişdir.

1842-ci ildə isə Flurans uzunsov beynin müəyyən şöbələrini zədələməklə tənəffüs mərkəzinin uzunsov beyində, IV mədəciyin dibində yerləşdiyini tam və qəti olaraq göstərdi və ona «həyat mərkəzi» (nodus vitalis) adını verdi.

1885-ci ildə N.A.Mislavski uzunsov beynin retikulyar formasıyasında yerləşən tənəffüs mərkəzinin iki komponentdən – nəfəsalma (inspiratio) və nəfəsvermə (expiratio) mərkəzlərindən ibarətdir.

Lumsden istiqanlı heyvanlar üzərində apardıqları təcrübələrlə uzunsov beyindəki inspirator və ekspirator mərkəzlərindən əlavə, varol körpüsünün yuxarı hissəsində daha bir mərkəz pnevmotaksis mərkəzinin olduğunu müəyyən etdi. Varol körpüsündə yerləşən pnevmotoraks mərkəzi aşağıda yerləşən nəfəsalma və nəfəsvermə mərkəzlərinin fəaliyyətini tənzimləməklə, normal tənəffüs hərəkətlərini təmin edir (şəkil 15).



**Şəkil 15.** 1-pnevmataksis mərkəz; 2-inspirator mərkəz (kiçik nöqtələr); 3-ekspirator mərkəz (iri nöqtələr).

**Reseptorlar.** Tənəffüs əzələlərinə diafragma qabırğaaراسı əzələlər, qarın divarı əzələləri və əlavə əzələlər, məsələn, döş – körpücük-məməyəbənzər əzələlərə aid edilir. Tənəffüsə nəzarət üçün bütün bu əzələ qruplarının nizamlı işi tənzimləmə mərkəzi tərəfindən idarə olunur. Bu mərkəzin işində yeni anadan olmuş, yarımcıq doğulmuş uşaqlarda ölümlə nəticələnən pozğunluq müşahidə edilir.

Tənəffüsün tənzimində iştirak edən reseptorlar mühiti və mərkəzi olmaqla iki qrupa ayrılır. Burada əsas rol oynayan mühiti və mərkəzi xemoreseptorlardır. Mühiti və ya periferik xemoreseptorların əsas kütləsi ümumi yuxu arteriyaların ayrıldığı sahədə karotid cisimciklərində yerləşir. İnsanda tənəffüsün tənzimində karotid cisimciyində yerləşən xemoreseptorlar çox böyük rol oynayır. Karotid cisimciklərdən axan qanın xüsusi çökisi çox yüksəkdir ( $20 \text{ ml/dəq. qram}$ ), ona görə də burada  $O_2$  arteriya venoz fərqi tez hiss edilir və məlumat tezliklə mərkəzi sinir sisteminin tənəffüs mərkəzlərinə verilir. Bu xemoreseptorlar arterial qanda  $Po_2$  və  $PH$  azalmasına və  $Pco_2$

artmasına karotid sinisunda olan xemoreseptorlar çox həssasdır. Qanda tənəffüs qazlarının konsentrasiyasının cüzi dəyişikliklərindən onlarda impulslarının tezliyi dəyişə bilər. Aortanın xemoreseptorlarına qanda PH azalmasına nisbətən karotid cisimciklərin xemoreseptorları daha tez reaksiya verir.

Ağciyərlərdə isə üç cür reseptorlar mövcuddür:

1. Tənəffüs yollarının saya əzələlərinə birləşən – ağciyərlərin gərilmə reseptorları. Bu reseptorlar ağciyərlərin gərilməsinə qarşı reaksiya verir. Bu reseptorlardan oyanmalar azan sinin iri mielin lifləri ilə nəfəsalma əzələlərinə nəql olunur.

2. Qələvi qazların, nikotin turşusunun, toz və soyuq havanın təsirinə qarşı reaksiya verən – irritant reseptorlar. Bu reseptorlar tənəffüs yolunun epitel hüceyrələri arasında yerləşir. Bu reseptorlardan əmələ gələn oyanmalar uzunsov beynin mielin lifləri ilə nəql olunur və reflektoru olaraq bronxların daralmasına və hiperepnöeyə səbəb olur.

3. J-reseptorlar – bu reseptorlar alveol divarlarında olan kapillyarların yanında yerləşir. Bu reseptorlardan siqnallar mieliniz azan sinir lifləri ilə tədricən nəql olunur və sakit tənəffüsün tezliyini qaydaya salır.

Yuxarıda adları çəkilən reseptorlardan başqa, burun boşluğunun və yuxarı tənəffüs yollarının reseptorlarının məxaniki və kimyəvi qıcıqladırılması reflektoru olaraq – öskürmə, asqırma və bronxların daralmasına səbəb olur.

Oynaq və əzələlərin, arterial baroreseptorların, ağrı və temperatur reseptorlarda tənəffüsün stimulyasiyasında iştirak edə bilir. Normal halda tənəffüsün tənzimində əsas amil kimi arterial qanda olan  $P_{CO_2}$  miqdarı oynasa da,  $P_{CQ}$ ,  $P_{O_2}$  və PH arterial qanda dəyişikliyinə və həmçinin fiziki yükə qarşı kompleks reaksiyasının da tənəffüs tənzimi üçün xüsusi əhəmiyyəti var.

**Tənəffüsün tənzimi.** Xarici tənəffüs funksiyalarını təmin edən tənəffüs hərəkətlərinin tənzimlənməsi orqanizm toxumalarının  $O_2$ -nə olan tələbatını təyin edir. Tənəffüsün idarə olunması tənəffüsün dərinliyi və tezliyinin dəyişməsi ilə həyata keçirilir.

Tənəffüsün idarə olunmasının mərkəzi sinir strukturları

onurğa və baş-beyində yerləşmişdir. Qabırğıaası əzələləri onurğa beyninin döş hissəsindən hərəki sinirlə innervasiya edir. Diafraagma əzələsi onun boyun seqmentləri ilə innervasiya olunur. Qabırğıalararası əzələləri innervasiya edən motonevronlar onurğa beyninin döş qəfəsi nahiyyəsinin ön buynuzlarında, diafraqmal sinirinin motoneyronları isə onurğa beyninin II-IV boyun seqmentlərinin ön buynuzlarında yerləşirlər.

Baş-beynin tənəffüs mərkəzi inspiratorlu mərkəz (nəfəsalma), ekspiratorlu mərkəz (nəfəsvermə) və pnevmo-taksik mərkəz (inspiratorlu və ekspiratorlu mərkəzlərin işi tənzimləyir) ilə təmsil olunur. Tənəffüs mərkəzləri uzunsov beyində, pnevmotaksik mərkəz isə orta beynin varol körpüsü-nün yuxarı hissəsində yerləşirlər. Pnevmatik mərkəz tənəffüs aktlarının bir-birini ritmik şəkillə əvəz olunmasını təmin edirlər.

Uzunsov beynin tənəffüs mərkəzində meydana çıxan sinir impulsları onurğa beynin mərkəzlərinə daxil olur. Normal tənəffüs tənzimi zamanı impulslar tənəffüs mərkəzindən qabırğıaası əzələlərə və diafraqmaya daxil olaraq, onların təqəllüsünə səbəb olur. Bu döş qəfəsinin həcminin artması və havanın ağciyərə daxil olması ilə nəticələnir. Ağciyərlərin həcminin artması ağciyərlərin divarlarında yerləşmiş gərilmə receptorlarını oyadır. Onlardan çıxan impulslar azan sinirlər vasitəsilə ekspirator (nəfəsvermə) mərkəzə daxil olurlar.

Ekspirator mərkəzin neyronlarının fəallaşması inspirator tənəffüs mərkəzinin neyronlarını ləngiməsinə, nəticədə sinir impulslarının tənəffüs əzələlərinə nəqli dayanır. Qabırğıaası və diafraagma əzələləri boşalır, döş qəfəsi boşluğunun həcmi azalır, havanın təzyiqi atmosfer havasından yüksək olduğu üçün ağciyərlərdəki hava xaricə çıxır. Nəticədə nəfəsvermə baş verir.

Orqanizmdə tənəffüs hərəkətlərinin səviyyəsini təyin edən əsas amil CO<sub>2</sub>-nin qanda miqdardır. Onun miqdarının çoxalması tənəffüs və pnevmotaksiki mərkəzlərin oyanmasına səbəb olur. Bunun nəticəsində tənəffüs güclənərək ritmik şəkil alır. Yeni doğulmuş körpənin ilk nəfəsi körpənin ana bətnindən ayrılmışından sonra onun qanında CO<sub>2</sub>-nin qatılığının

artması ilə əlaqədardır. Eksperimental tədqiqatlar tənəffüs mərkəzinin strukturunun fəaliyyətini stimullaşdırın əsas ami琳 O<sub>2</sub>-nin miqdarının azalması deyil, qanda CO<sub>2</sub>-nin miqdarının artması olduğu sübuta yetirmişdirlər (hiperkampaniya və ziyyəti).

Deməli, orqanizmdə CO<sub>2</sub>-nin fizioloji əhəmiyyəti nəinki onun tənəffüsün reflektoru özünü tənzimləmə mexanizmində iştirakı, həm də tənəffüs mərkəzi strukturlarının bilavasitə fəallaşmasındakı vacib rolu ilə müəyyən olunur.

Tənəffüsün reflektoru tənzimlənməsində tənəffüs ritminin özünü tənzimlənməsində iştirak edən ağciyər reseptorlarının qıcıqlanması müəyyən rol oynayır. Alveolların divarlarında yerləşən reseptorlarda tənəffüs aktı zamanı tənəffüsü reflektor nöqteyi-nəzərdən ləngidən və stimullaşdırın azan sinir ilə nəql olunan sinir impulsları meydana çıxır.

Tənəffüsün özünü reflektoru tənzimlənməsi tənəffüs mərkəzlərinin neyronları və tənəffüs əzələlərinin onurğa beyində yerləşən mərkəzləri vasitəsilə həyata keçirilir. Belə ki, güclü ağrının hiss olunması, bir qayda olaraq tənəffüsün tezliyini reflektor sürətləndirir. Qırtlaq ilə udlağın selikli qişa reseptorlarının qıcıqlanması tənəffüsün reflektor şəkildə ləngiməsi ilə nəticələnir.

Tənəffüs mərkəzi strukturlarının fəallığı praktiki olaraq reflektor nöqteyi-nəzərdən hər hansı bir həssas onurğa-beyin və yaxud kəllə-beyin siniri vasitəsilə dəyişilə bilər. Tənəffüsün tənzimlənməsində vacib rol böyük yarımkürələrin qabığına məxsusdur. Onun şərti reflektor fəaliyyəti heyvan orqanizmində tənəffüsünün müvafiq şəkildə dəyişilməsinə səbəb olur. Tənəffüsün şərti-reflektor dəyişilməsi idmançılarda tənəffüsün dərinləşməsi və sürətlənməsi faktını izah edir.

Tənəffüsün tənzimlənməsində əhəmiyyətli rolü müdafiəcili tənəffüs refleksləri oynayırlar. Onlar burun, udlaq və qırtlağın selikli qişa reseptorlarının qıcıqlanması zamanı meydana çıxırlar. Müdafiə refleksinin əsas məqsədi – ağciyərlərə zərərli qaz şəkilli maddələrin daxil olmasına qarşısını alan tənəffüsün dayandırılmasından ibarətdir. Asqırma və öskür-

məyin müdafiədici refleksləri sayəsində orqanizmin tənəffüs sisteminə düşən yad mənşəli cisimləri və yaxud orada toplanan səliyi xaric olur. Öskürmək zamanı ilk önce dərin nəfəs alınır, daha sonra isə səs dəliyinin qapanması baş verərək, havanı dəralmış səs dəliyi vasitəsilə xaricə doğru güclə çıxardan kəskin tənəffüs hərəkəti müşahidə olunur. Müdafiə reflekslərinin affерентli halqası yuxarı tənəffüs yollarında yerləşən reseptörələrin qıcıqlanması zamanı oyanmış dil-udlaq və üçlü sinir lifləri vasitəsilə təşkil olunur. Tənəffüsün reflektor şəkildə durğunluğu udma hərəkətləri zamanı başlanır. Bu, tənəffüs yollarına qida tikələrinin daxil olmasından qoruyur.

**Tənəffüs ritminin təbiəti.** Tənəffüs mərkəzi strukturlarının əhəmiyyətli fəaliyyət xüsusiyyətlərindən biri də onların ritmik fəallığının mütəmadi xarakteridir. Tənəffüs mərkəzinin neyronlarının ritmik şəkildə oyanması tənəffüs dövrünün ayrı-ayrı fazaları ilə əlaqədardır. Ekspiratorlu neyronlar tənəffüs fazalarında oyanıb, tormozlanır, inspiratorlu neyronlar isə, əksinə, nəfəsalma zamanı tormozlanıb oyanırlar.

Tənəffüs zamanı tənəffüs əzələləri ilə tənəffüs neyronlarının elektrik fəallığının güclənməsi tənəffüs neyronlarının elektrik fəallığının azalması ilə müşayiət olunur. Tənəffüs mərkəzlərinin neyronları arasında dəqiq sərhəd olmasa da, uzunsov beynin bir qisim retikulyar formasiya sahələrində inspiratorlu, digər sahələrində isə ekspiratorlu sinir hüceyrələri üstünlük təşkil edirlər. Onlar azan sinirin tərkibində alveol toxumalarдан sinir lifləri vasitəsilə nəql olunan impulsların köməyi ilə fəallaşırlar.

Nəfəsalma zamanı alveolların gərilməsinə nəfəsvermə prosesi şərait yaradır. Onların nəfəsvermə zamanı yiğilmasını isə nəfəsalma prosesi fəallaşdırır. Orta beynin varol körpüçüyü nünen yuxarı hissəsində yerləşən pnevmataksik mərkəzin neyronları ekspirator və inspirator tənəffüs mərkəzlərinin işinə nəzarət edərək, onların fəaliyyətini koordinasiya edir və bununla da tənəffüs prosesinin mütəmadi ritmini – tənəffüs aktivlarının bir-birini əvəz etməsini təmin edirlər.

Nəfəsalma və nəfəsvermə mərkəzləri arasında mürəkk-

kəb resiprok əlaqə vardır. Bu əlaqə ondan ibarətdir ki, nəfəsalma mərkəzi oyandıqda nəfəsvermə, nəfəsvermə mərkəzi oyandıqda isə nəfəsalma mərkəzinin fəaliyyəti ləngiyir.

Sakit vəziyyətdə yaşlı insan 1 dəqiqədə 16-18 tənəffüs hərəkətlərini icra edir. Uşaqlarda toxuma mübadiləsinin daha yüksək səviyyəsi ilə əlaqədar olaraq tənəffüs tezliyi dəqiqədə 20-24-ə qədər təşkil edir. Yuxu zamanı tənəffüs azalır. Gərgin iş zamanı tənəffüsün tezliyi iki dəfə və daha çox artır.

## 12.18. Baş-beyin sütununun tənəffüs dərolu

Baş-beynin varol körpüsü və uzunsov beyin şöbəsində yerləşən neyronların fəallığı nəfəsalma və nəfəsvermənin bir-birini əvəz etməsində əsas rol oynayır. Belə hesab edirlər ki, nəfəsalma və nəfəsvermə mərkəzləri burda yerləşir. Onlar ayrıca bir neyrondan deyil, bir neçə qrup neyronların diffizion yayılmış toplantısından ibarətdir. Beyin sütununda üç əsas qrup neyronlar ayırdılır:

1. Uzunsov beynin retikulyar törəməsində medulyar tənəffüs mərkəzi yerləşir. Onlardan birinci uzunsov beynin dorzal nahiyyəsində yerləşən inspirator neyronlar qrupundan, ikinci isə ventral nahiyyədə yerləşən ekspirator neyronlar qrupundan təşkil olunmuşdur. Birinci zona nəfəsalma zamanı, ikinci zona isə nəfəsvermə zamanı fəallaşır. İspirator neyronlardan verilən siqnalların kəsilməsi pnevmatik mərkəzdən gələn ləngidici impulsların hesabına ola bilər. Bu zaman nəfəsalma qisalır, nəticədə tənəffüsün tezliyi artır.

2. Varol körpüsünün aşağı nahiyyəsində apneye mərkəzi yerləşir. Bu mərkəz ona görə belə adlandırılır ki, əgər beyin sütununda həmin mərkəzdən yuxarı kəsik aparılırsa, onda heyvanda uzunmüddətli titrəmə hərəkətləri müşahidə edilir (apnezis). Yəni nəfəsvermənin qısamüddətli dayanması müşahidə edilir.


3. Varol körpüsünün yuxarı şöbəsində pnevmataksis mərkəz yerləşir. Onun siqnalları tənəffüsün dərinliyi və tezliyini tənzim etməklə nəfəsalmanı ləngitmə qabiliyyətinə malik-

dir. Bunu heyvan üzərində pnevmotaksis mərkəzini birbaşa elektrik stimulyatoru vasitəsilə qıcıqlandırmaqla müşahidə etmək olar.

**Baş-beyin qabığı.** Tənəffüs baş-beyin qabığının nəzarəti altında düşüncəli baş verir. Tez-tez nəfəs almaqla arterial qanda  $P_{CO_2}$  miqdarını iki dəfə azaltmaq olar (apnol). Tənəffüsü dayandırmaqla arterial qanda  $P_{CO_2}$  miqdarını artırmaq,  $P_O_2$  miqdarını isə azaltmaq olar. Baş-beynin digər şöbələri, məsələn, limbik sistem və hipotalamusda qəzəb, qorxu, kədər və s. zamanı tənəffüsün xarakterinə təsir edə bilər.

### 12.19. Tənəffüsün humoral tənzimi

Alman alimi L.Frederik iki it üzərində cərahiyyə əməliyyatı apararaq çarpez qan dövranı yaratmaqla qanda karbonat turşusunun artmasının və  $O_2$ -nin azlığının tənəffüs mərkəzinin fəaliyyətinə oyandırıcı təsir etdiyini təcrübədə nümayiş etdi (şəkil 16).



Şəkil 16. L. Frederikin çarpez qan dövranı təcrübəsinin sxemi.

Bunun üçün itin boyun dərisini kəsib cərrahi əməliyyatla yuxu arteriyalarını elə birləşdirirlər ki, birinci itin bədənindən qan ikinci itin başına, ikinci itin bədəninin qanı isə birinci itin başına axsin. Bundan sonra itlərin hər birinin ikinci yuxu arteriyalar difenbax sixicisi ilə sıxlır ki, beyinə qan daxil olmasın. Əməliyyatdan sonra birinci itin nəfəs borusuna keçirilmiş şüşə borunun ağızını bağlayırıq. Nəticədə nəfəs verə bilmədiyi üçün qanda  $\text{CO}_2$ -nin miqdari artır. Lakin belə qan birinci itdən ikinci itin başına axır və onun tənəffüs mərkəzini oyadır və ikinci it tez-tez nəfəs alıb verir. Nəticədə ikinci itin qanında oksigenin miqdarı çoxalır,  $\text{CO}_2$  isə azalır. Belə qan isə birinci itin beyinə yuxu arteriyası ilə axır. Nəticədə nəfəs borusu bağlanmış it təngnəfəs olmur və tənəffüs dayanır. Deməli, nəfəsalma və nəfəsvermə mərkəzlərinin fəaliyyəti qanda  $\text{CO}_2$  və  $\text{O}_2$  gərginliyinin dəyişməsində asılıdır.

Karbon qazının tənəffüsün tənzimindəki rolunu Xolden təcrübəsi ilə müşahidə etmək olar. Bunun üçün insan qapalı mühitə yerləşdirilir. Burada nəfəsalma havasında oksigenin miqdari azalır, karbon qazının miqdarı isə artır, nəticədə təngnəfəslik meydana çıxır.

Tənəffüs mərkəzi bir tərəfdən karbon qazının bilavasitə neyronlara, digər tərəfdən isə refleksogen zonalardakı xemore-septorlara reflektor təsiri nəticəsində tənzim olunur.

Digər alımların fikrinə görə isə tənəffüs mərkəzinin oylanması tənəffüs mərkəzi hüceyrələrində hidrogen ionlarının artması nəticəsində baş verir. Bu fikir ona əsaslanır ki, hər hansı bir turşu, məsələn, süd turşusu beyni qidalandıran arteriyaya yeridildikdə tənəffüs hərəkətləri sürətlənir.

Beyin yarımkürələrinin tənəffüsə təsiri şərti tənəffüs reflekslerinin yaradılması təcrübələri ilə göstərilmişdir. Q.P.Kondari təcrübə aparılan insan və ya heyvana 7-8% karbon qazı olan hava ilə nəfəs almanın metranomun səsi ilə müşayiət edir. Bunu bir neçə dəfə təkrarladıqdan sonra təkcə metranomun səsindən tənəffüsün sürətlənməsini və ağıciyər ventilyasiyasının artmasını müşahidə etmişdir. Bu təcrübədə tənəffüsün sürətlənməsi şərti refleks nəticəsində baş verir. Fiziki işdən və ya

idman yarışlarından əvvəl işə başlamaq haqqında əmr verilən kimi tənəffüsün süretlənməsi də beyin qabığının iştirakı ilə şərti reflektor olaraq əmələ gəlir. Beyin qabığının tənəffüsə təsiri ni hipnotik yuxulu insana fiziki iş göründüyü təlqin etdikdə də aydın müşahidə etmək olar.

**Terminologiya** – Hipoksiya (oksigen aclığı, oksigen çatışmazlığı) – orqanizmin lazımi qədər oksigenlə təminatının pozulması nəticəsində və toxuma tənəffüsündə oksigenin mənimsənilməsi pozulduqda yaranan vəziyyətdir. Hipoksemiya (qanda oksigenin miqdarının və gərginlik səviyyəsinin normal səviyyə ilə müqayisədə aşağı olması) çox vaxt hipoksiya ilə əla-qəlidir. Anoksiya (oksigenin olmaması və bioloji oksidləşmə proseslərinin dayanması) və apoksemiya (qanda oksigenin olmaması) bu bütün canlı orqanizmdə müşahidə olunmur.

**Oksigen.**  $\text{PO}_2$  3000 mm c. s. (təxminən 4 atm) olduqda ümumi Hb birləşmiş oksigenin miqdarı 9ml/100ml qanda təşkil edir. Beyin xüsusilə yüksək oksigen zəhərlənməsinə həssasdır.

## 12.20. Qeyri-adi şəraitdə (yuxarı atmosfer təzyiqində) tənəffüs

Bəzən insanlar tunel və körpülərin tikilməsində, suyun dərin qatlarında böyük təzyiq altında işləməli olurlar.

Hündür dağların əksinə olaraq, daha dərin su qatlarında, mağara və tunellərdə təzyiq artır. 10-13 metr dərinlikdə atmosfer təzyiqi 2-3 dəfə artır. Beyin qan damarları tutulduqda iflic, bəzən də ölüm baş verir. Yüngül hallarda dəri qasıınması oynaqlarda və əzələlərdə ağrı, baş gicəllənmə, bəzən qusma, hətta ürəkkeçmələr baş verir. Bu xəstəlik kesson və ya dalğıc xəstəliyi adlandırılmışdır. Helium qarışıqlı oksigenlə tənəffüs etməklə dalğıc xəstəliyinin qarşısını almaq olar.

Oksigen təzyiqi 4 atm olan mühitdə 30 dəqiqlik ekspozisiyadan sonra koma ilə nəticələnən qıcıq tutmaları baş verir. Sinir sisteminə  $\text{O}_2$ -nin toksik təsiri  $\text{O}_2$ -nin fəal formalarının (superoksid radikalı –  $\text{O}_2^-$ , hidrogen peroksid –  $\text{H}_2\text{O}_2$ , hidroksil radikalı –  $\text{OH}^-$ ) təsiri nəticəsində yaranır.

**Azot.** Vodolazların dərinə enməsi zamanı  $\text{N}_2$  parsial

təzyiqi artır, nəticədə toxumalarda pis həll olan qaz toplanır. Yuxarıya qalxma zamanı azot yavaş-yavaş toxumalardan çıxmaga başlayır. Əgər dekompressiya həddən artıq tez baş verərsə, azot qovucuqları əmələ gəlir. Çoxlu miqdarda qovucuqların toplanması ağrıya, xüsusilə oynaq sahəsində ağrıya səbəb olur (Kesson və ya dalğic xəstəliyi). Ağır hallarda görmənin pozulması, karlıq və hətta paralit baş verə bilər. Bu xəstəliyin müalicəsi üçün zərər çəkən adamı yüksək təzyiqli kamerraya yerləşdirirlər.

**Çirkənmis atmosfer.** Avtomobilərin və sənaye müəssisələrinin miqdarının artması çirkli atmosfer yaradaraq bunu adı yaşama şəraitinə çevirir. Havanı əsas çirkəndirənlərə müxtəlif azot oksidləri, kükürd, azon, dəm qazı və toz aiddir. Havanın daha güclü çirkənməsi temperatur inversiyaları zamanı artır, bu zaman qızmış səthi hava atmosferin yuxarı səthlərinə qalxa bilmir.

## 12.21. Tənəffüs orqanlarının digər funksiyaları

Xarici tənəffüsden başqa, tənəffüs orqanları bir sıra əlavə funksiyaları da yerinə yetirir. Bunlara aiddir qoxubılma, səsəmələğötirmə, müdafiə və metabolik funksiyalar.

Tənəffüs yollarının selikli qişası müdafiə immun reaksiyalarında iştirak edir. Epitelin tərkibində ayrı-ayrı limfositlər və antigen yaranan langerhans hüceyrələri yerləşir, belə ki, selikli qişa qatının özündə isə nəzərə çarpacaq miqdarda müxtəlif immunokomponent hüceyrələr vardır (T- və B-linifositlər: makrofaq və dentrit hüceyrələri sintez edən Ig plazmatik hüceyrələri). Tənəffüs yollarının immun sisteminin xüsusiyyətləri aşağıdakılardır: həmişə epitelin tərkibində limfostlərin olması daim, epitel səthinə IgA transepitelial köçürülməsi, allergik reaksiyaları tez özünü bürüzə verən tipi (hiperhissiyatın I tip reaksiyası), bu zaman tosqın hüceyrələrin deqranulyasiyası gedir və onlardan histamin və digər mediatorlar azad olur, bunlar yüksək bronxoknostuktur effekt göstərir və vəz sekre-


siyasını əhəmiyyətli dərəcədə artırır.

Təzyiq aşağı və yüksək olan mühitdə, həmçinin döllün ana bətnində inkişaf dövründə və anadan olan zaman tənəffüs necə baş verir.

Ağciyərlər orqanizmlə onu əhatə edən mühit arasında fizioloji əlaqəni həyata keçirən ən mühüm struktura malikdir. Bildiyimiz kimi, onun malik olduğu tənəffüs səthi bədən səthindən 50 dəfə çoxdur. İnsanın daha hündür dağlar fəth etmək, okeanların dərinliklərinə enmək cəhdini normal şəraitlə müqayisədə güclü stresə səbəb olur.

## 12.22. Qeyri-adi mühitdə (aşağı atmosfer təzyiqində) tənəffüs. Yüksəklik

Yer səthindən uzaqlaşdıqca barometrik təzyiq atmosfer təzyiqi ilə (760 mm.Hg.st.) müqayisədə çox azalır (şəkil 17).



Şəkil 17. Atmosfer təzyiqinin hündürlükdən asılılığı.

Bu hal ağır əzələ işi ilə əlaqədar olduğu üçün kəskin dəyişikliyə səbəb olur. Belə ki, insan ağır yük daşıyanda, su altında, tunellərdə işləyəndə, 100-200 m məsafəyə sürətlə qaçan da ürək döyünmələrinin sayı, tənəffüs fəaliyyətində normaya nisbətən kəskin dəyişikliklər baş verir. Belə vəziyyətə məşq etmiş adamlar daha asan uyğunlaşır.

Adı halda ürək döyünmələrinin sayı (nəbz) 70-75, ağıciyərlərin həyat tutumu 3,5-4,5-6, ürəyin sol mədəciyinin aortaya vurduğu qanın həcmi (sistola həcmi) dəqiqlik 5,6 l təşkil etdiyi halda, gərgin əzələ işi zamanı vəziyyət dəyişir. Ürəyin sistolik həcmi 70-80 ml-dən 200 ml yüksəlir. Ağıciyərlərin ventilyasiyası isə normada 6 l olduğu halda, gərgin fiziki iş şəraitində 50-70 litirdən çox olur. Nəbzin sayı normadan iki-üç dəfə çox olur.

Şəkildən görünür ki, 1520 m hündürlükdə rütubətli havada  $P_{O_2}$  630 mm.Hg.st təzyiqində olduğu halda, Everestin zirvəsində isə 48 mm.Hg.st. təşkil edir.

Dəniz səviyyəsindən 5500 m hündürlükdə o adı atmosfer təzyiqindən (760 mm.Hg.st.) iki dəfə az 380 mm.Hg. sütunu olur. Ona görə də  $P_{O_2}$  nəfəs alınan rütubətli havada  $(38047) \times 0,2093 = 70$  mm. Hg.st. təşkil edir (bədən temperaturunda su buzlarının təzyiqi 47 mm. Hg.st. təşkil edir). Everest dağının zirvəsində (dəniz səviyyəsindən 8848 m hündürlükdə) nəfəs alınan havada  $P_{O_2}$  43 mm. Hg.st. təşkil edir. Dəniz səviyyəsindən 19200 m hündürlükdə barometrik təzyiq 47 mm. Hg.st. bərabər olur, başqa sözlə, nəfəs aldığımız havada  $P_{O_2}$  sıfır qədər enir.

Lakin dəniz səviyyəsindən çox yüksək olan yaşayış yerlərində nəzərə çarpan hipoksiya müşahidə edilməsinə baxmayaraq dəniz səviyyəsindən 3050 m hündürlükdə 15 mln. çox adam yaşayır. Ədəbiyyat məlumatına görə And dağlarında dəniz səviyyəsindən 4900 m hündürlükdə daimi yaşayış yerləri məlumdur. Məşq etmiş alpinistlərlə müqayisədə belə yerlərdə, məşq etməmiş adamlar huşlarını tez itirirlər. Ona görə də məşq etməmiş adamlar sağlamlıqlarını nəzərə alıb, mütləq ok-

sigen balıncından tənəffüs etməlidirlər.

Yüksək dağlıq şəraitdə heyvan orqanizminin tənəffüs sistemində təzahür edən dəyişiklik nəinki O<sub>2</sub> çatışmazlığı, həm də qan və toxumalarda CO<sub>2</sub> çatışmazlığı ilə də əlaqədardır. Hipoaksiyanın inkişafı qanda O<sub>2</sub> cüzi dəyişgənliyi karotidli sinisun xemoreseptorlarını qıcıqlandırmışına səbəb olur. Bu da öz növbəsində tənəffüsün sürətlənməsinə şərait yaradır.

Dağ zirvələrinə qalxdıqda məşq etməmiş adamlarda dağ xəstəliyi əmələ gəlir. Dağ xəstəliyinə səbəb hipoksiyadır.

*Oksigen* çatışmazlığından başqa, yüksək yerlərdə qanda və toxumalarda karbon qazının çatışmazlığı, yəni hipokapniya da əmələ gəlir. Odur ki, nəfəsalma havasına müəyyən miqdar (3%-ə qədər) CO<sub>2</sub> əlavə etdikdə, yüksəklik xəstəliyinə tutulmuş adamın vəziyyəti yaxşılaşır.

Dağ xəstəliyi ilə mübarizədə hündür dağlarda yaşayan adamların qanında eritrositlərin miqdarı artır, tənəffüsü tezləşir və dərinləşir, sürətlənir, və mərkəzi sinir sisteminin oksigen çatışmazlığına həssashiğı azalır.

Dağ xəstəliyində baş ağrıyrı özündən getmə, eşitmə və görmə pozğunluqları baş verir.

Bəzi xəstəliklər qanda oksigenin hemoqlobinin miqdərinin azaldığından və zəhərlənmələr zamanı baş verir. Məsələn, hemoqlobinin miqdarı azaldıqda (anemiya) anemik hipoksiya müşahidə edilir.

Ürək-damar xəstəliyi zamanı kapillyarlarda qanın hərəkət sürətinin yavaşılması durğunluq hipoksiyasına səbəb olur.

Histotoksik hipoksiya zəhərlənmələr zamanı (məsələn, sianidlə) toxumaların oksigenlə təminatının pozulmasına səbəb olur.

Bütün bunlar tənəffüs mərkəzinin oyanmasının pozulmasına səbəb olur.

### 12.23. Süni tənəffüs

Suda boğulmuş, elektrik cərəyanı vurmuş, qazla zəhərlənmiş adamlarda tənəffüsü və ürəyin ritmini bərpa etmək

üçün aşağıdakı üsullardan istifadə olunur:

1) Xüsusi nasos vasitəsilə ritmik olaraq hava ağciyərlərə yeridilir.

2) Əgər nasos olmazsa, adamı arxası üstə uzadıb, başını bir qədər geri əyirlər. Sonra dirsəkdən aşağı hissədən tutaraq onun qollarını iki-üç saniyə döş qəfəsinə sıxır və beləliklə, onun həcmini azaldaraq daxilindəki havanı bayırə qovurlar. Nəfəsalma əmələ gətirmək üçün qolları dairəvi hərəkətlə yuxarı qaldırırlar. Bu üsul praktikada daha geniş tətbiq edilir.

3) Döş qəfəsinin ritmik sıxlaması və genişlənməsi ilə həyata keçirilir. Bunun üçün adamı üzüüstə uzadıb başını yana çevirirlər. Süni tənəffüs verən adam elə oturur ki, şəxsin gövdəsi onun iki dizi arasında qalsın. Əvvəlcə hər iki əllə döş qəfəsi böyük qüvvədə sıxılır ki, nəfəsvermə baş versin. Sonra əlləri döş qəfəsindən götürürlər ki, döş qəfəsi genişlənsin və nəfəsalma baş versin.

Son zamanlar tənəffüsü təmin etmək üçün «dəmir ağciyər» adlanan cihazdan istifadə edilir. Bunun üçün zərər çəkmiş adamı həmin kameraya yerləşdirib, sonra baş və boyunu kameradakı deşikdən xaricə çıxarırlar. Kompressorun köməyilə kamerada təzyiqi azaltdıqda hava ağciyərlərə daxil olur, təzyiq artıqda isə döş qəfəsi sıxılır və hava ağciyərlərdən xaricə qovulur.


### XIII FƏSİL

## HƏZM

### 13.1. Mədə-bağırsaq sisteminin funksiyaları


*Mədə-bağırsaq traktinin əsas vəzifəsi* – qidani qana sorub digər orqanlara nəql oluna bilən molekulalara çevirməkdir.

Bu proses qidani həzm şirəsinin iştirakı ilə mexaniki dəyişikliyə (xırdaşınma, qarışdırma, hərəkətədirmə və yerləşdirmə) uğratma və ifrazı ilə başlayır. Həzm şirəsində olan fermentlər zülalları, yağıları və karbohidratları sorula bilən daha kiçik hissələrə parçalayır. Həzmin son məhsulları, su, mineral duzlar və vitaminlərlə birlikdə bağırsağın selikli qişasının hüceyrələrinin məsaməsindən qana və limfaya sorulur.



Şəkil 1. Həzm və sorulmada iştirak edən üzvlərin quruluşu.

Mədə-bağırsaq sistemi ağız dəliyini, anal dəliyi ilə birləşdirən bir boruya bənzəyir və ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik və yoğun bağırşaqlardan ibarətdir. Mədə-bağırsaq traktına bir çox orqanların, o cümlədən ağız suyu, mədəaltı vəzi və qaraciyərin sekresiya məhsulları daxil olur (şəkil 1). Həzm borusunun divarı onun ayrı-ayrı şöbələrinin müxtəlif funksiyalar yerinə yetirməsinə baxmayaraq, eyni bir plan üzrə qurulmuşdur (şəkil 2).



Şəkil 2. Həzm traktının ümumi sxemi.

Mədə-bağırsaq traktının bir şöbəsi əsasən qidanın nəql olunmasına (ağız boşluğu və qida borusu), digərləri anbar və-

zifəsi (mədə və yoğunbağırsaq) və üçüncülər isə qidanın həzmi və sorulmasına xidmət edir.

Bu funksiyaların yerinə yetirilməsi: 1) bir sıra hormonlar və bioloji fəal maddələrin (peptidlərin); 2) saya əzələ hüceyrələrinin yığılma fəallığı hesabına; 3) vegetativ sinir sistemi vəsittəsilə həyata keçirilir.

Həzm borusunun normal funksiyasının pozulması müxtəlif xəstəliklərə və kliniki dəyişikliklərə səbəb ola bilər: həzm və sorulmanın pozğunluğuna öyümə, qusma, köp, ishal, turşuluğun artması, kökəlmə və s.

Xarici mühitdən orqanizmə daxil olan qida maddələrinin qana və limfaya daxil olmasını nazik bağırsaqların divarında yerləşən xovlar təmin edir.

Mürəkkəb qida maddələri həzm üzvlərinə düşdükdə fizi-ki, kimyəvi dəyişikliklərin təsiri altında onlar suda əriyə bilən sadə hissələrə parçalandıqdan sonra hüceyrələrin mənimmsəyə biləcəyi yararlı hala keçib bağırsaqlardan qana və limfaya sorulurlar ki, bu mürəkkəb fizioloji prosesə həzm deyilir.

Heyvanat aləminin təkamülündə həzm üzvləri mürəkkəbləşmiş və inkişaf etmişdir (şəkil 1). İnkişafın müxtəlif dövrlərində həzm prosesi üç formada təzahür etmişdir: 1) hüceyrədaxili həzm; 2) hüceyrəxarici həzm; 3) membran həzmi (şəkil 17).

**Hüceyrədaxili həzm.** Həzm prosesinin ən sadə forması olub, təkhüceyrəlilərdə və ibtidai çox hüceyrəli heyvanlarda təsadüf edilir. Təkhüceyrəlilərdə həzm zamanı hüceyrə am-yöbvarı hərəkət zamanı yalançı ayaqcıqlar çıxarıb qidanı əhatə edib öz içərisinə alır.

Ali sinif heyvanlarda və insanda, hüceyrədaxili həzmə malik olan qan və limfada sərbəst hərəkət edən ağ qan hüceyrələri – leykositləri misal götirmək olar.

Hüceyrədaxili həzmi ilk dəfə görkəmli rus alimi İ.M.Meçnikov (1845-1916) kəşf etmiş və bu prosesə faqositoz adı vermişdir (faqo – latınca uduram, faqositlər – uducu hüceyrələr deməkdir).

Leykositlər orqanizmə düşən yad cisimciklərə, orqanizm-

də dağılmış hüceyrələrə, xəstəlik törədən mikroorqanizmlərə qarşı mübarizə aparır, onları udur və zərərsizləşdirirlər.

**Hüceyrəxarici həzm.** Hidralar – bağırsaqboşluqları və bir sıra başqa ibtidai çox hüceyrəli heyvanlardan başqa, bütün heyvanlarda, o cümlədən insanda həzm prosesi hüceyrə xəricində gedir. Belə həzmə **hüceyrəxarici həzm** deyilir.

Hüceyrəxarici həzm zamanı qida maddələri həzm borusuna daxil olub, həzm borusu divarlarında yerləşən həzm vəziləri tərəfindən ifraz olunan fermentlərin təsiri altında mürəkkəb qidalardan suda əriyə bilən sadə hissələrə qədər parçalanaraq həzm borusunun divarlarından qana və limfaya sorularaq hüceyrə və toxumaların istifadəsinə verilir.

Hüceyrə daxili həzmdə olduğu kimi hüceyrə xarici həzmdə də müxtəlif qidaları kimyəvi dəyişikliyə uğradan daha təsirli həzm fermentlərinə təsadüf edilir.

Membran həzmi haqqında 263-268 səhifədə ətraflı məlumat verilmişdir.

Həmin fermentlərdən zülalları parçalayan fermentə – proteaza, yağları parçalayan fermentə – lipaza, sulukarbonları parçalayana – karbohidraza deyilir.

Proteaza fermentinin təsirilə zülallar suda həll ola bilən aminturşularına qədər, lipazanın təsirindən yağlar qliserin və yağ turşularına qədər, karbohidrazanın təsiri ilə mürəkkəb şəkərlər qlükoza və fruktozaya qədər parçalanırlar.

Su, duzlar və bir sıra üzvi maddələr fermentativ təsirə uğramadan sorulurlar.

Qida maddələri həzm kanalında kimyəvi dəyişikliklərə məruz qalmaqla yanaşı mexaniki dəyişikliklərə uğrayır. Bu dəyişiklik zamanı qidalardan kəsilir, parçalanır, didilir, üyüdülür, həzm şirələri ilə qarışır, həzm kanalı boyu hərəkət edir, bunların həzm oluna bilməyən hissəsi xaricə tullanır.

Həzm üzvlərinin aşağıdakı əsas vəzifələri vardır: 1) sekretor; 2) hərəki və ya motor; 3) sorma vəzifəsi; 4) evakuator; 5) hidrostatik; 6) endokrin; 7) immun vəzifəsi.

**Sekretor** vəzifəsi həzm vəziləri tərəfindən ifraz olunan həzm şirələri və onların tərkibindəki fermentlərin təsirilə əla-

qədardır. Məsələn, tüpürcək, mədə şirəsi, pankreas şirəsi, öd, bağırsaq şirəsi və s.

**Hərəkat** və ya motor vəzifəsi həzm üzvlərinin divarlarında yerləşən əzələ liflərinin yiğilması sayəsində yerinə yetirilir. Məsələn, çeynəmə, udma, qidanın həzm kanalında hərəkəti, defekasiya və s. misal göstərmək olar.

**Sorulma** vəzifəsi həzm kanalının divarlarında yerləşən selikli qişanın soruculuq qabiliyyəti ilə əlaqədardır.

Həzm üzvlərinin sekretor vəzifəsindən başqa ekskretor vəzifəsi də vardır.

Bunun sayəsində mübadilə zamanı orqanizmə lazım olmayan bir sıra duzlar, öd piqmentləri orqanizmdən xaric edilir.

Həzm borusunun divarı aşağıdakı qişalardan təşkil olunmuşdur (Şəkil 1b).

1. *Selikli qişa* – tunica mucosae – həzm borusunun divarını daxildən örtür. Daxili epiteli, xarici xüsusi selikli qişa qatından ibarətdir.


2. *Selikaltı qişa* boş birləşdirici toxumadan əmələ gələn üzvdə büküşlər əmələ gətirir.

3. *Əzələ qişası* – dil, udlaq, qida borusunun bir hissəsi müstəsna olmaqla daxili üzvlərin əzələ qişası saya əzələ liflərindən əmələ gəlmışdır.

Boru divarındaki əzələ qişası daxildən: a) dairəvi, xaricdən; b) uzununa təbəqələrdən, mədədə isə əlavə, həm də çəp əzələ liflərindən əmələ gəlmışdır.

Həzm borusunun bəzi nahiyyələrində həlqəvi əzələ qatı yoğunlaşaraq sfinkterlər əmələ gətirir.

Bu əzələlərin yiğilması sayəsində borunun mənfəzi qur-



**Şəkil 1b.** Mədə-bağırsaq sisteminin borusunun divarının sxematik təsviri.

dabənzər peristaltik olaraq gah genəlir, gah da yiğilir və boru mənfəzindəki möhtəviyyatı yuxarıdan anusa doğru hərəkət etdirir.

4. *Seroz qışa* – tunica serosa – boruşəkilli üzvlərin xarici qışası olub, boş birləşdirici toxuma vasitəsilə əzələ qışası ilə birləşir. Boru divarında həlqəvi və uzununa əzələ qatları arasında vegetativ sinir sisteminin sinir hüceyrələrinin yiğilmasından əmələ gələn, peristaltikaya nəzarət edən Averbax sinir kələfi və vəzilərin şirə ifrazını tənzim edən Meysner kələfi yerləşir. Boru divarında çoxlu vəzilər (clandulae) olur. Hüceyrələri hər hansı bir maye (sekret, ekskret) ifraz etməyə uyğunlaşan üzvə *vəz* deyilir.

**Vəzilər:** 1) Təkhüceyrəli – (qədəhəbənzər olub, tənəffüs yollarında, bağırsaqlarda olur), selikli sekret ifraz edir; 2) çox-hüceyrəli vəzilərinin bir qisminə (divar daxili) *intramural vəzilər* (mədə, bağırsaq divarında) deyilir. Digər qisim vəzilər isə divar arxasında (divar arxası) *ekstramural vəzilər* deyilir. Bunlar boruya öz axacaqları vasitəsilə birləşir (qaraciyər, mədəaltı vəzi, ağız suyu vəzilər) və s. Vəzilər quruluş və funksiyalarına görə:

1) *Endokrin* və ya *daxili sekresiya vəziləri*. Buraya qalxanabənzər vəzi, qalxanabənzər ətraf vəzi, böyrəküstü vəziləri, hipofiz və epifiz aiddir.

2) *Ekzokrin vəzilər* – xarici sekresiya vəzilərinə deyilir. Ağız suyu vəziləri, qaraciyər, tər və piy vəziləri, süd vəziləri və s.

3) *Qarışiq vəzilər* – həm daxili, həm də xarici sekresiyaya malikdir. Buraya mədəaltı vəzi, xayalar, yumurtalıqlar aiddir. Bəzilər ifrazetmə mexanizminə görə də üç qrupa bölünür:

- 1) Halokrin; 2) Apokrin; 3) Merokrin.

## 13.2. Həzm kanalı

Həzm kanalı ağız boşluğu ilə başlayır (Cavum oris) (şəkil 1 və 2).

Ağız boşlığunda bir neçə üzvlər:

- 1) Dodaqlar (Labia);
- 2) Yanaqlar (Buccae);
- 3) Dişlər (dentes);
- 4) Dil (lingua s glossa );
- 5) Damaq (palatum);
- 6) Ağız suyu vəziləri (glandula salivates).

Qida ağız boşluğununda müəyyən dərəcədə hazırlanıqdan sonra, əsnək deşiyi; 7) (Isthmus faucium) vasitəsilə; 8) udlağa (pharjnx) burada da udulub qida borusuna; 9) (oesophagus) ötürülür. Qida borusu udulmuş qidanı mədəyə; 10) (Venticulus gaster) çatdırır.

Mədəyə gəlmış qida maddələri kimyəvi təsirə məruz qalır. Gövşəyən heyvanlarda mədə dörd hissədən ibarətdir.

1. İskənbə – rumen.
2. Tor – reticulum.
3. Kitabça – omasum.
4. Qursaq və ya şirdan – ovamasum.

Mədədən sonra qida nazik bağırsağa (Intesinum tlne) keçir. Nazik bağırsaq üç şöbəyə bölünür:

- 1) Onikibarmaq bağırsaq – intesinum duadanum;
- 2) Aci bağırsaq – intesinum zeimum;
- 3) Qalça bağırsaq – intesinum ileum.

Qida əsasən nazik bağırsaqda sorulur. Onikibarmaq bağırsağa qaraciyər və mədəaltı vəzinin axarı açılır. Bu vəzilərin inkişafı da həzm üzvlərinin borusu ilə əlaqədardır. Nazik bağırsaqda sorula bilməyən hissələr yoğunbağırsağa (Intesinum crassum) keçir. Yoğunbağırsaq da üç şöbəyə bölünür:

- 1) Korbağırsaq – intesinum caccum;
- 2) Çənbərbağırsaq – intesinum colon (qalxan, köndələn, enən və S-ə bənzər);
- 3) Düzbağırsaq – intesinum rectum.

Həzm sistemi üzvləri qidalı üzvi (zülal, yağ, karbohidrat) və qeyri-üzvi (su, mineral duzlar) maddələrin qəbulu, fiziki-kimyəvi dəyişikliyə uğradılması, sorulub qana və limfaya keçməsi, sorula bilməyən hissələrin isə kal (nəcis, peyin) şəklində bədəndən xaric edilməsi vəzifəsinə xidmət edir.

### 13.3. Həzm sistemi filogenezi

Həzm sisteminin filogenezi – (tarixi inkişaf) cəhətdən digər üzvlər və sistemlərə nisbətən daha qədimdir.

Təkhüceyrəlilərdən amyöbda həzm prosesi hüceyrənin daxilində gedir. Amyöb qidanı təkhüceyrəsi vasitəsilə tutur. Sonra bu qidanı protoplazmaya daxil edir. Həzm şirəsi ilə qidanı əhatə edib, həzm vakuolunda onu həzm edib, sitoplazma tərəfindən mənimşənilməmiş lazımsız hissə bədən səthi ilə xaric edilir. Süngərlərdə, bağırısaqboşluqlarda gedən hüceyrədaxili həzm 1877-ci ildə ilə dəfə I.İ.Meçnikov tərəfindən kəşf edilmişdir. Çox hüceyrəli heyvanlardan hidrada həzm prosesi hüceyrə xaricində, həzm boşluğununda gedir. Hidra qidanı ağızətrafi qolcuqlar vasitəsilə tutur və sonra bu yem bağırısağa keçir. Qida hüceyrələr tərəfindən (qamçılı hüceyrələr qidanı amyöbvari hüceyrəyə ötürür) tutulur və həzm vakuolu əmələ gəlir. Lazımsız hissə ağızla xaric edilir. Deməli, bağırısaq boşluqlardan hidrada həm hüceyrədaxili, həm də hüceyrəxarici həzm gedir.

Onurğalıların əksəriyyətində və bir çox onurğasızlarda həzm prosesi hüceyrədən xaric həzm boşluğununda gedir. Ali qurdarda həzm kanalını (ağız-udlaq, qida borusu – çinadan, bağırısaq, anus) üç şöbəyə bölmək olar: ön, orta, arxa.

**Xordalılarda** – Neştərçədə həzm sistemi ağız deşiyi ilə başlanır. Qida ağızdan udlağa, oradan orta bağırısağa, lazımsız hissə anusla xaric edilir.

**Balıqlarda** – Baş bağırısaq, gövdə, bağırısaqlara (ön, orta, arxa) bölünür. Baş bağırısağa aid olunan ağız-udlaq şöbəsi həzm vəzifəsindən əlavə, tənəffüz vəzifəsini də yerinə yetirir. Baş bağırısaqdən suda yaşayan heyvanlarda tənəffüz vəzifəsini ifadə edən qəlsəmə, quruda yaşayan heyvanlarda isə ağciyərlər inkişaf edir. Qida borusu və mədəni ön bağırısaq əmələ gətirir. Orta bağırısaq şöbəsi qaraciyər, mədəaltı vəziyə malikdir. Arxa bağırısaq yoğun bağırısaq şöbəsi adlanır. Və həzm olunmayan maddələri anus vasitəsilə xaricə atır.

**Amfibilərdə** (suda-quruda yaşayanlar) ön bağırısaq (qida

borusu, mədə), orta bağırsaq ayrı-ayrı şobələrə bölünməmişdir. Arxa bağırsaq genişlənərək kloakaya açılır. Öd kisəsi, qaraciyər, mədəaltı vəzi vardır.

**Reptilərdə** (sürünənlər) – Ağız-udlaq şobəsi ikinci sert damağın əmələ gəlməsi sayəsində ağız boşluğu burun boşluğunundan ayrılır. Ağız boşluğu udlaqdan ayrılmır. Orta bağırsaq ilgəkləri çoxalır. Arxa bağırsaq – korbağırsaq və kloakaya ayrırlırlar.

**Quşlarda** – Baş bağırsaq şobəsinə aid edilən ağız və udlaq yumşaq damaq vasitəsilə bir-birindən ayrılır.

Ön bağırsağın başlanğıcı, yəni qida borusu xeyli uzun olub döş boşluğununa daxil olmamışdan qabaq bəzi quşlarda genişlənərək çıadan əmələ gətirir. Qida borusundan sonra mədə gəlir ki, bu da iki hissədən ibarətdir (vəzili mədə, əzəlevi mədə). Orta bağırsaq xeyli uzun olub, onikibarmaq, acı və qalça bağırsaqlara bölünür. Arxa bağırsaq şobəsində iki ədəd korbağırsaq vardır. Arxa bağırsağın sonu genişlənərək kloaka əmələ gətirir. Bura həm də sidik və cinsiyət üzvlərinin axarları açılır.

**Məməlilərdə** – Ağız-udlaq nahiyyəsində burun boşluğunun ayrılması aydın görünür. Lakin udlaq tənəffüs, həm də həzm üçün müstərək yol olaraq qalır. Qida borusu mədəyə açılır.

Orta bağırsaq (onikibarmaq, acı və qalça) bağırsaq şobələrinə bölünür. Arxa bağırsaq olduqca böyük dəyişikliyə uğrayır. Korbağırsaq, çənberbağırsaq və düzbağırsaq şobələrinə bölünmüştür. Bəzi məməlilərdə (gəmirici, meymun, yırtıcı heyvanlarda və insanlarda) korbağırsağın aşağı hissəsi uzanaraq soxulcanabənzər çıxıntı appendiks əmələ gətirir.

İnsanda appendiks 2-26 sm olur. Həzm sisteminin filogenetini nəzərdən keçirdikdən sonra, onun dörd bağırsaq şobəsindən ibarət olduğunu görürük:

- 1) Baş bağırsaq şobəsi – ağız, udlaq;
- 2) Ön bağırsaq şobəsi – qida borusu, mədə;
- 3) Orta bağırsaq şobəsi – nazik bağırsaqlar (onikibarmaq bağırsaq, acı, qalça);

4) Arxa bağırsaq şöbəsi – (kor, çənbər, düz) yoğunbağırsaqlar aiddir.

Otyeyən heyvanların həzm kanalı, ətyeyənlərdən uzun olur. Şirinki bədənindən 3, itinki 5, qoyunkunu 25-28, qaramalinkı öz gövdəsindən 20 dəfə uzundu. Yemin həzmi itlərdə 12 saat, gövşəyənlərdə 7-8 gün, atlarda 3-4 gün çəkir.

Həzm kanalının mayası – ilk bağırsaq borusu endoblastik qovucuğun rüseym daxilinə soxulan hissəsindən əmələ gəlir. Həzm kanalı rüseym inkişafının ilk dövründə sadə boru şəklində olur.

Bağırsaqdə diferensasiya embriogenezin ilk mərhələlərində başlayıb, postnatal inkişafın 6-7-ci ilində başa çatır.

## MƏDƏ-BAĞIRSAQ TRAKTININ FUNKSIYALARI HAQQINDA ÜMUMİ TƏSƏVVÜRLƏR

### 13.4. Tənzim mexanizmləri

*Daxili və xarici sinir sistemi.* Mədə-bağırsaq sistemi xüsusi entral və ya daxili, həmçinin «bağırsaqbeyni» adlanan sinir sisteminə malikdir. Bu sistem vegetativ sinir sistemindən asılı olmadan fəaliyyət göstərir, mədə və bağırsağın motor və sekresiya fəallığını təmin edir. Bu sinir toru iki şöbədən ibarətdir.

1) Əzələarası Averbax torundan – Uzunsov və sirkulyar (üzükvari və ya dairəvi) əzələ qatları arasında yerləşir.

2) Selikathli Meysner torundan sirkulyar əzələ (uzunvari və ya dairəvi əzələlər) qatla, selikaltı, əzələ qat arasında yerləşir (şəkil 2).

Averbax torunun lifləri saya əzələ efferent lifləri uzunsov və sirkulyar əzələ qatlarının hüceyrələrində qurtarır; onlar əzələlərin tonusunun və onların təqəllusunun ritmini tənzim edir. Selikaltı, tor – yəni Meysner toru isə əsas epitel hüceyrələrinin sekretor fəallığını tənzim edir. Hər iki torun afferent lifləri mekanoreseptorlar və ağrı reseptorlarından sensor siqnalları

MSS-nə nəql edir.

Mədə-bağırsaq traktının hərəki və şirə ifrazı fəallığına xarici vegetativ sinir sistemi əhəmiyyətli dərəcədə təsir edir.

Mədə-bağırsaq traktı parasimpatik və simpatik sinir sisteminin lifləri ilə zəngin təmin olunmuşdur. Azan sinir uzunsov beyindən çıxan preqanqlionar lifləri qida borusu, mədə, nazik bağırsaqlar, yoğun bağırsağın proksimal hissəsini, qaraciyər, öd kisəsi və mədəaltı vəzini innervasiya edir, amma onurğa beyninin oma nahiyyəsindən çıxan liflər isə S-ə bənzər bağırsağı, düz bağırsağı və anal dəlik nahiyyəsini innervasiya edir. Mədə-bağırsaq traktını innervasiya edən parasimpatik sinir lifləri intramural (üzv daxili) torun düyünlərində və ya tüpürcək vəzilərin divarında və qaraciyərdə yerləşən düyünlərdə qurtarır. Preqanqlionar sinirlər üçün neyromediator rolu düyün hüceyrələrinin membranında lokalizə olunan nikotin reseptorları ilə qarşılıqlı təsirdə olan asetilxolin yerinə yetirir. Asetilxolin postqanqliyonar sinir ucları üçün də mediator rolu oynayır. Lakin bu halda o effektor hüceyrələrin muskarin reseptorları ilə qarşılıqlı təsirdə olur. Çoxlu digər bioloji fəal mediator, peptidlər, həmçinin postqanqliyonar mediator rolu yerinə yetirən maddələr mövcuddur; buna misal, vazofəal intersistal polipeptidi (VIP), enkefalinləri, P maddəsini və se-rotonini göstərmək olar.

Mədə-bağırsaq traktını sinirləndirən preqanqlionar simpatik sinir lifləri, onurğa beynin 5-12 ya döş və 1-3-ə qədər bel seqmentlərindən xaric olur. Onlar (qida borusu, mədə, oniki-barmaq bağırsaq və mədəaltı vəzi) yuxarı (nazik bağırsaq və yoğun bağırsağın yuxarı hissəsi) və aşağı müşəriqə düyününündə (yoğun bağırsağın aşağı hissəsi və analdəlik) qurtarır. Preqanqlionar liflər üçün – asetilxolin, postqanqliyonar, liflər üçün isə noradrenalin neyromediator rolu oynayır.

Həm azan, həm də simpatik sinirlər həmcinin visseral afferent liflərə malikdir. Bu liflər vasitəsilə mərkəzi sinir sisteminə daxil olan siqnallar hissiyatın yaranmasında iştirak edir.

### **13.5. Mədə-bağırsaq traktının hormonları və peptidləri**

Mədə-bağırsaq traktı həm onu təmin edən hormonların təsirinin müxtəlifliyinə, həm də nəticənin diapozonuna görə daha çox hormonların təsirinə məruz qalan orqanlara aid edilir. Hazırkı vaxtda mədə-bağırsaq traktında və mədəaltı vəzidə selikli mədə-bağırsaq traktının fəaliyyəti üçün mühüm olan hormonlar və peptidlər hazırlayan 18 növ hüceyrə müəyyən edilmişdir. Mədə-bağırsaq traktının klassik hormonlarına qastrin, sekretin və xolesistokinin aid edilir; spesifik amillərin təsiri ilə qana ifraz olunan bu maddələr müəyyən effektor orqanlara təsir edir. Son illər həmcinin hormonlar kimi təsir edən bir sıra mədə-bağırsaq traktına bioloji fəal peptidlərin olduğu isbat edilmişdir (cədvəl 1.1). Bu peptidlərin bir çoxu parakrin yolla təsir edir, b.s. əmələ gəldiyi hüceyrədən, qonşu effektor hüceyrəyə daxil olur. Digər peptidlər neyrokrin yolla təsir edir; b.s. sinir uclarından onlar təsir etdiyi yerə xaric olur. Əvvəller belə hesab edirdilər ki, bir sıra neyropeptidlər (enkefalin, endorfinlər) ancaq beyində olur, lakin indi onların reseptorları bağırsaqlarda da tapılmışdır. Hormonlar və peptidlərin ifraz olunması azan sinirin iştirakı ilə baş verir. Bundan başqa, mədə-bağırsaq traktının endokrin hüceyrələri bağırsağın boşluğunda spesifik maddələrlə təsirdə olan reseptorlara malikdir. Bu maddələrin təsiri ilə hüceyrənin bazal hissəsindən hormonla dolu qranulalar xaric olur və sonra kapillyarlara daxil olur. Mədə-bağırsaq traktının hormonlarının əmələ gəlməsinin tənzimi digər endokrin sistemlərdən onunla fərqlənir ki, bu hormonların sekresiyası həmin hormonların qatılığından daha çox, peptidlərin qanda endokrin hüceyrələri ilə həzm traktında qidanın komponentlərinin qarşılıqlı təsirindən aslı olur.

Mədə-bağırsaq traktının hormonları və peptidlərini aminturşusu ardıcılığına görə iki qrupa ayırmak olar. Birinci qrupa beş eyni aminturşusu qalığına malik olan qastrin və xolesistokinin aiddir.

Hər iki birləşmə hüceyrənin səthində olan eyni reseptora oxşar nəticə ilə təsir edir, lakin onların təsirinin effektliyi re-

septorlarının spesifikliyindən asılı olaraq ola bilsin ki, müxtəlif ola bilər. Belə ki, məsələn, qastrin pariyetal hüceyrələrə xolesistokininə nisbətən qüvvətli təsir edir, xolesistokininin isə öd kisəsinin yiğilmasına qastrinlə müqayisədə daha qüvvətli təsir edir. İkinci qrupa hormonlara və peptidlərin daha xarakter nümayəndəsi sekretin hesab edilir. Elə bu qrupa həm də vazoaktiv intestinal polipeptid, qlükogen və qlükozadan asılı insulinotrop peptid daxildir – hamısı polipeptid zəncirdə eyni cür aminturşusu ardıcılılığının olmasına görə sekretinlə yaxındır. Bu iki qrupun hormonları bir halda, biri-birinə nəticələr effektlerinə qarşı antaqonist kimi, digər halda sinergist kimi təsir edir. Sinergistliyə misal – bu hormonların mədəaltı vəzinin asinus hüceyrələrinə təsirini göstərmək olar (Şəkil 4). Mədəaltı vəzinin fermentlərinin ifrazını həm birinci qrupun hormonları (qastirin və xolesistokinin), həm də az dərəcədə ikinci qrupun bir az sıra hormonlar (sekretin və VİP) stimulyasiya edir. Nəticədə bütün bu “birinci vasitələrin” onların reseptörleri ilə qarşılıqlı təsiri nəticəsində kalsiumun (qastrin, xolesistokinin) hüceyrədaxili qatılığı artırıv ya ya SAMF (sekretin və VİP) əmələ gəlməsi çoxalır. Öz növbəsində axırıncı “ikinci vasitəsi” kimi təsir edərək mədəaltı vəzinin hüceyrələrinin fermentlərini sekresiyasını stimulyasiya edir.



**Şəkil 4.** Fermentlərin müxtəlif hormonlar, mediyatlar vasitəsilə sekresiyasının stimulyasiyası və onların təsirinin hüceyrədaxili mexanizmi

## Mədə-bağırsaq traktının hormonları və bioloji fəal peptidləri

Hormonlar	Əsas funksiyalar
Qastrin	Mədə sekresiyasını stimulyasiya edir və troftik effektə səbəb olur.
Sekretin	Mədəaltı vəzin sekresiyasını stimulyasiya edir (bikarbonat).
Xolesistokinin	Mədəaltı vəzinin sekresiyasını və öd kisəsinin yiğilmasını stimulyasiya edir (fermentləri).
Bioloji fəal peptidlər (hormonların namizədləri)	Sekresiyani zəiflədir (mədə, mədəaltı vəzi).
Somatostatin pankraatik polipeptid urogastron	“ ” (mədəaltı vəzinin şirəsini, ödü).
Enteroqlyukaqon	“ ” (mədənin mədəaltı vəzinin), öd ifrazını stimulyasiya edir.
Neyrotenzin	Mədənin sekresiyası və boşalmasını zəiflədir.
QİP (qlükozadan asılı insul-notrop peptid)	İnsulinin ifrazına səbəb olur.

### 13.6. Mədə-bağırsaq traktının motorikası


**Peristaltikanın növləri.** Mədə-bağırsaq traktında həzm və sorulma, onların əzələlərinin yiğilma və boşalması ilə əlaqədə olan, onun divarının konfiqurasiyasını daha yüksək dərəcədə dəyişməsindən asılı olur.

Peristaltikanın əsas növləri şəkil 5-də göstərilib.

Qida kütləsinin ağız dəliyindən, anal dəliyinə doğru hərəkəti dairəvi və uzunsov əzələlərin bağırsaq boyu dalğavarı yiğilması ilə əlaqədə olub, daha doğrusu onu həm ritmik yiğilma, həm də boşalma dalğası müşayiət edir.

**Qida kütləsinin həzm şirəsi ilə qarışması.** Kiçik olmayan bağırsaq sahəsində baş verən ritmik seqmentasiya sayəsində mümkün olur. Seqmentasiya bir-birinə yaxın olan bağırsağın gah bu və gah da digər sahələri arasında üzükvarı və ya dairəvi əzələlərin növbələşən yiğilması və boşalması sayəsində baş verir. Çünkü bağırsağın yuxarı hissəsində aşağısına doğru yiğilma tezliyi azalır və qurdabənzər hərəkət sayəsində qida kütləsi

anal dəliyə doğru tədricən yerini dəyişir. Həzm boşluğunun funksional cəhətdən bir-birindən fərqlənən nahiyyələrin tonik təqəllüsü və xüsusi şöbələrin (sfinkterlərin) dövrü boşalması sayəsində bir-birindən ayrılır. Məsələn, mədə ilə bağırsaq arasında qida borusunun aşağı sfinkteri olur, lakin qalçabağırsaqla korbağırsaq arasında – ileotsekal (Bauqineva) sfinkter olur. Bu sfinkterlərin təqəllüsü sayəsində qida ancaq bir istiqamətdə hərəkət edir. Peristaltikanın tənzimi mədə-bağırsaq traktının saya əzələ hüceyrələrin membranındaki sükunət potensialının spontan ritmik depolyarizasiya ilə xarakterizə olunur. Bu depolyarizasiya əzələdə mexaniki cavaba səbəb olmur, lakin əgər onun üzərinə qısamüddətli fəaliyyət potensial əlavə olunursa, onda  $\text{Ca}^{+2}$  ionlarının hüceyrəyə daxil olması nəticəsində əzələ təqəllüsü inkişaf edir. Təqəllüsün qüvvəsi fəaliyyət potensialının qüvvəsindən asılı olur. Bununla əlaqədar olaraq əzələnin hər bir təqəllüsü ləng dalğaların yaranması ilə korrelyasiya olunur. Ləng dalğanın əsas ritmi mədə-bağırsaq traktının müxtəlif şöbələrində mədədə, onikibarmaq bağırsaqlarda və acıbağırsaqlarda da dövr edir və buna uyğun olaraq də-qiqədə 3, 12 və 8 təqəllüs təşkil edir.



**Şəkil 5.** Mədə-bağırsaq traktının peristaltikasının növləri və onların funksional əhəmiyyəti.

### 13.7. Bağırsaqda nəqliyyatın əsas mexanizmləri

Bağırsağın əsas funksiyası – suyun, mineral maddələr və həzm olunmuş qida maddələrinin məhsullarının sorulmasıdır. Bu prosesdə nazik və yoğun bağırsaqlar müxtəlif funksiyalar yerinə yetirirlər. Nazik bağırsaqların əsas funksiyası- energetik materialın, su, mineral duzların, öd turşusu və vitaminləri nəql etməsidir. Yoğun bağırsaq kal-nəcisin üçün rezervuar rolu oynayır, həmçinin bağırsaqdan mayenin sorulmasının tənzimində mühüm rol oynayır. Nazik və yoğun bağırsaqlar arasında anatomik və funksional fərqlər olmasına baxmayaraq, onların epitelindən nəqliyyatın mexanizmi prinsip üzrə eynidir.

Suyun sorulması – mədə-bağırsaq traktı boyunca suyun hər iki istiqamətdə daşınması-selikli qişa səthindən, seroz qişa səthinə doğru (sorulma) və seroz qişa səthindən selikli qişa səthinə doğru (sekresiya) – bu, təmiz passiv xarakter daşıyır. Aydındır ki, suyun hüceyrələrarası daşınması daha mühüm əhəmiyyətə malikdir. Suyun *transepitelial* daşınması üçün hərəkətverici qüvvə sodiumun bağırsağın məsaməsi ilə hüceyrəarası sahədə fəal nəqliyyatı zamanı yaranan hidrostatik və əsasən osmotik qradiyent xidmət edir.

Natriumun hüceyrədən bazolateral membrandan fəal xəric edilməsi nəticəsində hüceyrəarası maye hipertonik olur. Suyun cərəyanı hüceyrəarası boşluqda hidrostatik təzyiqin qradiyentini yaradır. Beləliklə, məhz hüceyrəarası boşluqda yaranan hidrostatik təzyiq suyun və həllolunmuş maddənin subepitelial kapillyara hərəkəti üçün hərəkətverici qüvvə rolu oynayır və bu hərəkət ancaq hidrostatik təzyiq, kapillarylarında olan filtrasiya təzyiqindən çox olanda mümkün olur. Mineral duzlar və suyun bağırsağın boşluğununa maddələrin ifraz olunması seroz səthindən selikli səthə doğru əks istiqamətə nisbətən çoxlu maye daşınanda müşahidə edilir. Bu proses mayenin cərəyanın selikli səthində serozlu səthə doğru az olduğu zaman mümkündür. Bir halda ki, suyun daşınması – tam passiv prosesdir, ona görə də sorulmanın sekresiyaya çev-

rilməsi üçün osmotik və hidrostatik qradiyentin istiqaməti dəyişməlidir. Beləliklə, suyun sekresiyası üçün həmişə elektrolitlərin sekresiyası xidmət edir. Mayenin sekresiyası üçün bir neçə mümkün mexanizm mövcuddur: 1) anionların fəal sekresiyası; 2) fəal sorulmanın zəifləməsi; 3) bağırsağın mənfəzində yüksək osmolyarlığın olması; 4) seroz səthdə hidrostatik təzyiqin yüksəlməsi; 5) ionlar üçün sıxtəmasların keçiriciliyinin artması. Elektrolitlərin fəal sekresiyasında mərkəzi rolü AMF (SAMF) oynayır.

### **13.8. Aclıq, toxluq və susuzluğun fizioloji əsasları**

Orqanizmin qida maddələrinə olan tələbi fizioloji bir proses olan aclıq nəticəsində, yəni orqanizmin qəbul etdiyi qida maddələrinin miqdarını dövran edən qanda və depoda azalmasından sonra üzə çıxır.

Aclıq subyektiv olaraq xoşagəlməz hisslerin: ürək qalxma, baş ağrısı, baş gicəllənməsi, ümumi zəiflik və s. əmələ gəlməsi özünü göstərir. Aclıq obyektiv olaraq, aclıq hissini aradan qaldırmaq üçün, qida axtarışına xidmət edən davranış reaksiyasıdır. Aclığın istər obyektiv, istərsə də subyektiv olaraq hiss olunmasına səbəb, mərkəzi sinir sisteminin müxtəlisif şöbə və səviyyələrində yerləşmiş neyronların qıcıqlanmasıdır. İ.P Pavlov bu neyronların cəmini həzm mərkəzi adlandırmışdır. Bu mərkəzin vəzifəsi qidanın axtarışı və qəbulu ilə əlaqədar həzm davranışını tənzim etməkdir. Həzm mərkəzi-mürəkkəb hipotalamo – limbiko-retikulokortikal sistemdir. Büttün həzm mərkəzinin aktivasiyası hipotalamusun lateral nüvəsinin oyanması ilə başlayır. Belə ki, hipotalamusun lateral nüvəsinin dağılması qidanın imtina etməyə (Afaqiya) səbəb olduğu halda, onun qıcıqlanması isə güclü qida tələbinə (hiperfaqiyyaya) səbəb olur. Yuxarıda qeyd olunanlara əsaslanaraq, demək olar ki, hipotalamusun lateral nüvəsində aclığı hiss edən mərkəz yerləşir.

Hipotalamusun ventromedial nüvəsinin dağıdılması hipofagiyaya, onun qıcıqlandırılması isə afaqiyaya səbəb olur. Deməli, hipotalamusun ventromedial nüvəsində toxluğunu hiss edən mərkəz yerləşir. Lakin qida dövranının tənzimində hipotalamusun nüvəsində başqa, limbik sistem, torabənzər törəmə, baş, beyin yarımları kürələrinin qabığı da iştirak edir. Hipotalamusun həzm mərkəzi nüvələri qanın tərkibinin dəyişilməsindən və müxtəlif reseptorlardan daxil olan qıcıqların təsirindən ya oyanır, ya da tormozlanır. Belə ki, ac heyvana tox heyvanın qanını köçürdükdə acliq hissinin söndüyü müşahidə edilir. Qanda olan müxtəlif maddələrin miqdardından asılı olaraq, ya acliq, ya da toxluq hissi çıxır. Aşağıda adları verilmiş nəzəriyyələr bunu təsdiq edir.

1. *Qlükostatik nəzəriyyə* – qanda qlükozanın miqdarının azlığına əsaslanır. Qlükozanın qanda azlığı acliq səbəb olur.
2. *Aminostatik nəzəriyyə* – qanda amin turşularının artması qida mərkəzi neyronlarının oyanmasına təsir edir.
3. *Termostatik nəzəriyyə* – hipotalamusun nüvələrini yuyan qanın temperaturuna əsaslanır.
4. *Hidrostatik nəzəriyyə* – acliq hissini suyun azlığı ilə əsaslandırır.
5. *Metabolik nəzəriyyə* – bütün qida maddələrinin parçalanması zamanı əmələ gələn krebs tsiklinin aralıq məhsulları qanda dövr edərək, heyvanın qidaya qarşı oyanmasına səbəb olur.

Onikibarmaq bağırsağın selikli qişasında sintez olunan peptid arentirin maddəsi iştahın zəifləməsinə səbəb olur. İnterstitial hormon – xolesistokinin-pankrezimin də iştahi tənzim edir.

Qida mərkəzinin tənzimində təkcə qanın kimyəvi tərkibinin dəyişməsi deyil, həm də həzm traktının reseptorlarından daxil olan afferent təsirlər də mühüm rol oynayır. Azan siniri və qarın siniri ilə həzm traktından MCC daxil olan afferent qıcıqlar acliq və toxluq hissinin formallaşmasına səbəb olur.

Şübhəsiz, qida mərkəzinin tənzimi həm qanın tərkibi ilə, həm də həzm traktının müxtəlif nahiyələrindən gələn sinir siq-

nalları ilə müəyyən edilir. Qidanın qəbulu açığın əksinə olaraq toxluq vəziyyətinə səbəb olur. Bu, hələ qana həzm olunmuş qida məhsulları daxil olana qədər yaranır. Belə toxluğa birinci və ya sensor toxluq deyilir. Sensor toxluq qida mərkəzinin tormozlanmasına səbəb olur və mürekkeb reflektoru təbiətə malikdir. Qana həzm olunmuş qida maddələrinin məhsulları daxil olduqdan sonra sensor toxluq, ikincili və ya təbii toxluqla əvəz olunur.

Beləliklə, hipotalamusun lateral nüvəsində açıq mərkəzi, ventromedial nüvəsində toxluq mərkəzi yerləşir.

**Susuzluq:** Orqanizmdə kimyəvi təmiz su olmur. Bədəni-mizdə üç cür su olur.

1) Üzvi və qeyri-üzvi maddələrin həllədicisi olan sərbəst su; 2) kalloidlərin işlənməsinə səbəb olan birləşmiş su; 3) zülalların, yağların və karbohidratların oksidləşməsi zamanı xaric olan molekuladxili su. Yaşlı adamlarda sutkalıq suya olan tələbat 2,2-2,8 l qədər olur. Orqanizmə su az daxil olduqda susuzluq hiss olunur. Buna səbəb suyun miqdarının azlığı zamanı osmotik təzyiqin yüksəlməsi nəticəsində xüsusi osmoreseptorların oyanmasıdır. Osmoreseptorlar hipotalamusda və bir sıra daxili üzvlərdə olur. Baş-beyində qida mərkəzinin analogu olan “su mərkəzləri” vardır. Su mərkəzi – neyronların bir-birilə funksional birləşmiş sistemi olub, su mübadiləsini tənzim edən baş-beyin yarımkürələrinin qabığında, qabığaltı nüvələrdə və hipotalamusun nüvələrində yerləşir. Lakin hipotalamusun pozulmasından sonra susuzluq hissini yox olması su dövranının tənzimində mərkəz rolunun hipotalamus'a məxsus olduğunu göstərir.

### 13.9. Həzm üzvlərinin fəaliyyətinin öyrənilməsi metodları

Həzm üzvlərinin fəaliyyətini öyrənmək üçün bir sıra üsullar tətbiq edilmişdir.

İlk dövrlərdə insanlar cərrahiyə əməliyyatları zamanı

mədə-bağırsaq sisteminin fəaliyyəti haqqında məlumatlar əldə etmək üçün, heç bir düzgün nəticə verə bilməyən müşahidə üsulundan istifadə etmişlər.

Bizim eranın əvvəllərində yaşamış K.Qalen (130-201) mədənin depo, qidanı xirdalaması və hərəkət etdirməsi haqqında məlumat vermişdir. Hələ 200 il bundan əvvəl mədənin motor evakuator funksiyası haqqında eksperimentlər aparılmışdır. Haller (Haller, 1760) duru maddələrin mədənin pilorik hissəsindən asan keçdiyini, bərk maddələrin isə keçmədiyini müəyyən etmişdir. Amerikan alimi Bomon (1833) mədəsi yaralı xəstə üzərində apardığı təcrübələrlə maraqlı məlumatlar əldə etmişdir. Həzm borusunun öyrənilməsi tarixində mədənin motor funksiyasının tədqiqi üçün Kennonun (1911) rentgenoloji üsulla apardığı işlərin xüsusi yeri vardır.

Lakin İ.P.Pavlovun rəhbərliyi altında yerinə yetirilən və həzm traktının öyrənilməsi epoxasının əsasını təşkil edən işləri nəzərə almadan, həzm sahəsində aparılan tədqiqatları qiymətləndirmək düzgün olmaz.

İ.P.Pavlova qədər həzm üzvlərinin fəaliyyətini analitikkəskin təcrübə üsulu ilə öyrənmişlər. Bu məqsədlə təcrübə ya narkoz altında və yaxud da beyin yarımkürələrinin fəaliyyətinin aşağı salınması şəraitində həzm üzvlərinin fəaliyyəti öyrənilirdi. Belə şəraitdə heyvanın qarın boşluğu açılır, öyrəniləcək üzv və ya vəziyə kanyula keçirdib, sinirləri qıcıqlandırmaqla və ya qana xüsusi maddələr yetirməklə ifraz olunan şirənin tərkibini öyrənirdilər. Belə təcrübə şəraitində orqanizm zədələnir, onun tamlığı pozulur və həzm üzvlərinin normal fəaliyyətini tədqiq etmək mümkün olmur.

İ.P.Pavlov və onun tələbələri həzm üzvlərinin normal fəaliyyətini öyrənmək üçün tətbiq edilən yeni üsul sintetik-xroniki tədqiqat sayəsində böyük müvəffəqiyyətlər əldə etmişlər.

Hələ 1842-ci ildə rus həkimi V.A.Basov mədənin sekretor vəzifəsini öyrənmək üçün mədə fistulası metodunu tətbiq edir. Bundan bir qədər sonra xarici alımlərdən Tiri-Vella, Hayden Hayn və başqaları həzm üzvlərinin fəaliyyətini öyrənmək üçün müxtəlif üsullar kəşf edirlər.

İ.P.Pavlov fistula üsulunu təkmilləşdirir və yüksək dərəcədə inkişaf etdirir. O, fizioloji cərrahiyyə üsulunu irəli sürməklə həzm üzvlərinin fəaliyyətində sinir sisteminin rolunu dərindən öyrənmişdir.

İ.P.Pavlov həzm üzvlərinin sekretor, sorulma və motor vəzifələrini normal şəraitdə öyrənmək məqsədilə müxtəlif üsullar təklif etmişdir. Məsələn, 1879-cu ildə mədəaltı vəzinin fəaliyyəti, 1895-ci ildə tüpürcək fistulası, 1902-ci ildə öd axarlarına fistula borusu qoyulması kimi təcrübərlə müxtəlif qidaların təsiri şəraitində həzm vəzilərinin fəaliyyətini düzgün öyrənməyə imkan vermişdir.

Həmin üsul vasitəsilə istənilən vaxt həzm üzvlərinin fəaliyyətini öyrənmək mümkün olur.

Həzmin fiziologiyası sahəsində apardığı tədqiqatlara görə İ.P.Pavlova Nobel mükafatı verilmişdir.

Hazırda ağırsız üsullar işlənib hazırlanmışdır ki, bunlar sağlamlığa zərər yetirmədən adamların üzərində geniş tətbiq edilir. Mədə və onikibarmaq bağırsağa zond adlanan rezin boru yeritməklə, mədə və bağırsaq şirəsi almaq üçün istifadə edilən zondlama üsulu hamiya məlumdur.

Hazırda həzm sistemini öyrənmək üçün klassik üsullarla yanaşı elektrofizioloji, rentgenoqrafiya, radiotelemetrik, endoskopiya, ultra səs dalğası, immunoloji, morfoloji və biokimyəvi üsulların son nailiyyətlərindən geniş istifadə olunur.

Radioelektronikanın inkişafı ilə əlaqədar olaraq həzm sistemi orqanlarının funksiyasını öyrənmək üçün yeni imkanlar mümkün olmuşdur. Belə ki, elektrodu qarın dərisinin üstünlə qoyub, onu cərəyan mənbəyi və elektriqi ölçən cihazlarla əlaqələndirirsək, mədənin saya əzələlərinin yiğilması zamanı yaranan biotoku qeyd etmək olar. Bu üsul elektroqastroqrafiya adını almışdır.

## HƏZM SİSTEMİ ÜZVLƏRİNİN XÜSÜSİ FİZİOLOGİYASI

### 13.10. Ağız boşluğunda həzm

Həzm kanalı ağız boşluğundan başlayır (şəkil 1 və 2). Ağıza düşən qida müxtəlif fiziki və kimyəvi dəyişikliklərə uğrayır. Qida dişlər vasitəsilə kəsilir, parçalanır, didilir və üydülür. Tüpürcək vasitəsilə isladılır və sürüşkən – loxma halına düşür. Qida ağızda təxminən 15-18 saniyə qalır. Həmin qida dilin kökünə doğru itələnir və udulur. Bu zaman qida ağız boşluğundan udlağa keçir. Ağız boşluğu, udlaq və qida borusu funksional vahid yaradır. Bu vahidin əsas vəzifəsi mədəbağırsaq traktına daxil olana qədər qidanın ilk işlənməsini təşkil etməkdir. Burada qida xirdalanmağa və tüpürcəklə islanmağa məruz qalır, bundan sonra mədəyə daxil olur.

**Çeynəmə.** Bu hazırlıq mərhələsində qida kiçik hissələrə xirdalanır və sürtülür. Belə xirdalanma həzm və sorulma üçün əsas deyil, lakin bu prosesi çox asanlaşdırır. Qidanın çeynənməsində üst və alt çənələr, dişlər, alt çənənin, dilin, yanaqların, ağız boşluğunun dibi və damağın eninəzolaqlı əzələsi iştirak edir.

Ritmik proses olan çeynəmə əsasən qeyri-iradi reflektor bir hərəkətdir. Qida hissəciklərinin damaq və dişlərə toxunması zamanı reflektoru çeynəmə hərəkətləri baş verir, bununla qida ağızda bir tərəfdən digər tərəfə, həmcinin irəliyə və geriyə yerini dəyişir. Çeynəmə və qidanın bərk komponentlərini tüpürcək vasitəsilə həll olunması nəticəsində dad hissiyyatı qüvvətlənir, bu isə öz növbəsində tüpürcək ifrazını və mədə şirəsinin sekresiyasını stimulyasiya edir.

Çeynəmə aktı reflektor hadisə olub, çeynəmə əzələlərinin təqəllüsü sayəsində baş verir. Bu zaman alt çənə aşağı enir və sonra qalxaraq üst çənəyə yaxınlaşır və çənənin digər hərəkətləri sayəsində alt və üst çənə dişləri bir-birlərilə görüşür və qidiyi kəsir, parçalayır və üyür.

Çeynəmə aktı mürəkkəb reflektori hadisə olub, beyin qabığının başçılığı altında nizama salınır. Bu ona görədir ki, qə-

bul olunan qidanın çeynəmədən belə xaric etmək olar.

**Tüpürcək vəziləri.** Yanaqlar və dilin selik səthində yerləşən çoxlu kiçik vəzilərin ifraz etdiyi selik ağız boşluğununu tam olaraq islatmağa kifayət etmir. Bu ehtiyac üç cüt ağız suyu vəzinin qulaqyani, çənəaltı və dilaltı vəzilərin ifraz etdiyi – tüpürcək vasitəsilə təmin edilir.

Hər bir belə vəzi üç sekretor hüceyrədən və daxildən adaciqlararası axacaqlardan ibarətdir. Histoloji quruluşuna və xarakterinə görə ifraz olan tüpürcək iki qrup vəzilər tərəfindən ifraz olunur. Bura aiddir: 1) serozlu vəzilər – vəzilərin ifraz etdiyi zülal su və mineral duzlarla zəngin olur. Bura qulaqyani vəziləri aiddir. Bura 2) Qarışq vəzilər – bu vəzilərin ifraz etdiyi tüpürcəyin tərkibində həm də mukopolisaxarıdlar olur. Bura çənəaltı və dilaltı vəzilər daxildir.

Ağız boşlığında yerləşən vəzilər iki qrupa ayrılırlar.

**Kiçik tüpürcək vəziləri.** Bu vəzilər dodaqlarda, yanaqlarda, damaqda, dilin selikli qışasında yerləşirlər. Bu vəzilər daima selik ifraz etməklə ağızı nəm saxlayırlar.

**Böyük tüpürcək vəziləri.** Bu vəzilərə qulaqdibi, çənəaltı və dilaltı vəzilər aiddir.

Tüpürcək vəziləri selik və seroz hüceyrələrindən təşkil olunmuşdur.

Qulaqaltı vəzilərin ifraz etdiyi tüpürcək duru olub, tərkibində zülallara və fermentlərə təsadüf edilir. Bu vəzilərin hazırladığı tüpürcək öz axarı ilə yuxarı II ažı dişi bərabərliyində ağız dəhlizinə açılır.

**Dilaltı vəziləri** qarışq vəzilərdəndir. İfraz etdiyi tüpürcəyin tərkibində selik və seroz maddəsinə təsadüf edilir. Duzlarla zəngindir.

**Çənəaltı vəzilər.** Bu vəzilərin hazırladığı tüpürcəyin tərkibində selik və mutsin vardır. Demək olar ki, duzlardan və fermentlərdən məhrumdur.

Çənəaltı və dilaltı vəzilərin axarları ayrı-ayrı olub, hər ikisinin axarı bir yerdə dilaltı məməciyinə açılır.

**Tüpürcəyin ifrazı (sekresiyası).** Tüpürcək ağız boşlığında sutkada bir litrə qədər sürətlə emələ gəlir. O ağız boşüğünü

isladır, artikulyasiyasını yüngülləşdirir, çeynənmış qidanı sürüsdürür və dad hissiyyatına səbəb olur. Tüpürcəyin dişlərin qorunması üçün mühüm əhəmiyyəti var, onun çatışmazlığı nəticəsində dişlər çürüyür və düşür. Tüpürcəyin tərkibində bakteriosid tərkibli lizosim və ionların olması nəticəsində ağız boşluğunu təmizləyir. Tüpürcəyin azalması susuzluğa səbəb olur. Nəhayət tüpürcəyin təsiri ilə sulu karbonların həzmi başlayır.

### **13.11. Tüpürcək ifrazının tədqiq metodu**

Tüpürcək vəzilərinin fəaliyyətini tədqiq etmək, eləcə də tüpürcəyin tərkibini öyrənmək üçün müxtəlif üsullar vardır. Bu üsullar içərisində İ.P.Pavlovun klassik fistula üsulu dəqiqliyi və orijinallığına görə daha təkmilləşmiş müasir üsul hesab olunur.

Bu üsulu həyata keçirmək məqsədilə aseptika və antisepтика şəraitində, narkoz altında heyvanın ağız boşluğununa açılan qulaqdibi və cənəaltı vəzilərin birinin axarı selikli qışa ilə birlikdə ağız boşluğundan ayırıb, üzün dərisinə tikilir. Yara sağaldıqdan sonra belə heyvanlarda uzun illər tüpürcək ifrazını müşahidə etmək olar.

İnsanda tüpürcək vəzilərinin fəaliyyətini öyrənmək üçün Krasnoqorskinin təklif etdiyi “leşli kapsulu” adlanan fistuladan istifadə edilir. Həmin fistula təxminən 3 qəpiklik böyüklüyündə olub, daxili və xarici kameralardan ibarətdir. Elə etmək lazımdır ki, kameranı ağız boşluğununa açılan tüpürcək vəzi axarına möhkəmlətmək üçün şpris və ya sorucu vasitəsilə xarici kameralanın havası çıxarılsın. İfraz olunan tüpürcək daxili kameralaya dolur və buradan xüsusi kanal vasitəsilə xaricə açılır.

### **13.12. Tüpürcəyin tərkibi və əhəmiyyəti**

Tüpürcək - 99% sudan, daha əhəmiyyətli mineral komponentlərdən  $\text{Na}^+$ ,  $\text{K}^+$ ,  $\text{Cl}^-$  və  $\text{HCO}_3^-$  var. Tüpürcək vəziləri müxtəlif makromolekulalar sekresiya edir: amilazı, qlükoproteinlər, mukopolisaxaridlər, lizosim, immunoqlobunlər və qan

gruplarını təyin edən maddələr. Daha mühüm funksional əhəmiyyətə  $\alpha$ -amilaza malikdir.  $\alpha$ -amilaza daha çox qulaqdibi və ziləri və mukoproteinlər çənəaltı və dilaltı vəziləri tərəfindən sekresiya olunur.  $\alpha$ -amilaza pH 4-11 olanda stabil, sabit, pH-6,9 olan zaman isə maksimal fəal olur. O polisaxaridin  $\alpha$ -1-4 qlükozid əlaqəsini nişastanı, maltozaya və maltotirazaya qədər parçalayır. Tüpürcək vəzilərinin patologiyası “kserostomii-yaya” səbəb olur və ya ağızda susuzluq hissini yaradır və bu vəziyyət mədədə yara, dişlərin çürüməsi və çeynəmənin, udmanın çətinləşməsinin əmələ gəlməsinə meyl yaradır.

Tüpürcək vəziləri tərəfindən hazırlanan tüpürcək ağız boşluğununda qarışır. Mutsin tüpürcəyi selikli etməklə onu sürrüşkən hala salır. Bu ona görədir ki, tüpürcəklər islanmış qidanın udulmasını asanlaşdırır.

Tüpürcəyin tərkibində mutsindən başqa az miqdarda qlobulin züləli, amin turşuları, sidik turşusu, sidik cövhəri, kriatin, eləcə də qeyri-üzvi maddələrə təsadüf edilir.

Tüpürcəyin tərkibini 98,5-99,7 %-ni su, 0,5-1,5 %-ni, bərk maddə təşkil edir. Bərk maddənin təxminən 2/3 hissəsini üzvi, 1/3 hissəsi qeyri-üzvi maddələrdən ibarətdir. Tüpürcəyin qeyri-üzvi tərkibi xloridlərdən, fosfatlardan və biokarbonatlardan ibarətdir.

Müxtəlif heyvanlarda və insanda tüpürcəyin reaksiyası yeyilən qidaların növündən asılı olaraq dəyişir. Belə ki, itlərdə PH-7,5, donuzlarda 7,2 gövşəyənlərdə 8,2, insanda 5,25-7,54 arasında variasiya edir.

Tüpürcəyin tərkibində sulu karbonları parçalayan fermentlər vardır. Mürəkkəb şəkərləri orta şəkərlərə qədər parçalayan ptialin, orta şəkərləri sadə şəkərlərə qədər parçalayan maltaza fermenti vardır. Bu fermentlər qələvi mühitdə təsir göstərir.

Həmin fermentlər təsirli olsalar da, qida ağız boşluğununda uzun müddət qala bilmədiyindən şəkərləri lazımı qədər parçalaya bilmirlər. Bu proses az da olsa mədədə gedir. Mədə turşusunun kiçik konsentrasiyası (0,08 %-ni) belə fermentləri təsir dən salır.

Tüpürcəyin bir sıra fizioloji əhəmiyyəti vardır. Tüpürcək quru qidaları isladır və bununla da qidaların mexaniki işdən çıxmasını (qidaların çeynənməsini, udulmasını asanlaşdırır) təmin edir.

Tüpürcəyin tərkibində olan mutsinin təsirilə islanmış qida sürüşkən hala keçir və onun udulması asanlaşır. Bundan əlavə tüpürcək zəif bakterosid xassəyə malikdir. Müəyyən etmişlər ki, tüpürcəyin tərkibində mikroorganizmlərə öldürəcü təsir edən lizosim adlı maddə vardır. Bu ona görədir ki, yarası olan it və başqa heyvanlar tez-tez yaranı yalamaqla onun tez sağalmasına səbəb olur.

İnsanın tüpürcək vəziləri sutkada təxminən 1-1,52 litrə qədər, gövşəyən heyvanlarda 30-40 litrə qədər tüpürcək ifraz edir.

### **13.13. Müxtəlif qida növlərinin təsirinə qarşı tüpürcəyin kəmiyyət və keyfiyyətcə dəyişməsi**

Yuxarıda qeyd olunduğu kimi, ağıza qoyulan qidaların növündən asılı olaraq ifraz olunan tüpürcək kəmiyyət və keyfiyyətcə dəyişir.

Bir dəqiqə müddətində ağıza qoyulan qidaya və yaxud başqa maddələrə qarşı ifraz olunan tüpürcək, 1 nömrəli cədvəldə verilmişdir.

**Cədvəl 1.2**

<b>Maddələr</b>	<b>Qarışq vəzilər</b>	<b>Qulaqaltı vəzi</b>
	<b>Ağz suyunun bir dəqiqədəki miqdarı ml-ə</b>	<b>Ağz suyunun bir dəqiqədəki miqdarı ml-ə</b>
Ət	1,1	1,4
Ağ çörək	2,2	1,6
Suxarı	3,0	1,9
Ət tozu	4,4	1,9
0,5 faizli HCl məhlulu	4,3	2,0
10 faizli soda məhlulu	4,5	
Qum	1,9	1,6
Şəkər	2,0	1,3

Cədvəldən göründüyü kimi tüpürcək nəinki, yeyilən qidaların təsirinə qarşı, hətta yararsız yeyilə bilməyən maddələrin təsirinə qarşı da ifraz olunur.

Cədvəl məlumatına görə adı cörəyə nisbətən qurudulmuş cörəyə və cörək tozuna qarşı, adı ətə nisbətən ət tozuna qarşı çoxlu miqdarda tüpürcək ifraz olunur. Buna səbəb quru qidaların böyük qıcıqlandırıcı səthə malik olmasıdır. Cədvəldən aydın olur ki, 0,5 %-li xlorid turşusu və 10 %-li soda məhluluna qarşı külli miqdarda tüpürcək ifraz olunur. İfraz olunan tüpürcək həmin maddələrin dağıdıcı və aşındırıcı təsirini azaldır. Ağıza qum tökdükdə və ya hamar daş saldıqda qumun təsirinə qarşı çoxlu miqdar duru tüpürcək ifraz olunur. Hamar daşın qıcıqlandırıcı səthi çox kiçik olduğu üçün buna qarşı az miqdardır tüpürcək ifraz olunur.

### 13.14. Tüpürcək ifrazının tənzim olunması

*Sekresiyanın sinir tənzimi.* Tüpürcək ifrazi simpatik və parasimpatik sinir sisteminin nəzarəti altında olur. Tüpürcək ifrazi mərkəzinə damaq və ağız boşluğunun dad və taktil receptorlarından, burun boşluğunun qoxu reseptorlarından siqnallar və beynin ali şöbəsindən qida haqqında təsəvvür uzunsov beynin sekretor mərkəzlərinə daxil olur və tüpürcək ifrazi tənzim olur. Parasimpatik stimulyasiya nəticəsində çoxlu miqdarda tərkibində zülalı az olan tüpürcək ifraz olunur. Boyun arteriyasına noradrenalin yeritməklə simpatik stimulyasiyanın təsirini müəyyən etmək olar. Bu zaman çənəaltı və dilaltı vəzi tərəfindən az miqdarda selikli tüpürcək ifraz olunur. Bununla qan damarları daralır və tüpürcək axarları yiğilir və onun haqqında fikirləşməklə qidanın görünüşünə, səsə qarşı (ya qidanın qəbulu ilə müşayiət olan) yaradılan şərti refleks tüpürcək ifrazını artırı bilər.

Sakit vəziyyətdə tüpürcək vəzilərindən qanın cərəyanı  $01\text{-}06 \text{ ml}\cdot\text{min}^{-1}\cdot\text{q}^{-1}$  toxumaya, stimulyasiya zamanı isə təqribən 5 dəfə artır. Yuxarıda qeyd etdiyimiz kimi, tüpürcək ifrazi ref-

lektor hadisə olub, ağız boşluğun-dan başlayır. Tüpürcək ifrazı mərkəzi uzunsov beyində üz və dil-udlaq sinirlərinin nüvəsində yerləşir. Dilin səthində yerləşən reseptorlar qıcıqlandığı zaman yaranan oyanmalar üçlü sinir və dil-udlaq sinirlərinin şaxələrili mərkəzə verilir (şəkil 6).

Tüpürcək vəzilərinə gələn simpatik sinirlər onurğa beynin 1-3 döş seqmentləri bərabərliyində boyun düyünlərindən keçib tüpürcək vəzilərinə daxil olurlar.

Tüpürcək vəzilərinə gələn parasimpatik sinirlərlə innervasiya bir qədər mürəkkəkdir. Məlum olmuşdur ki, qulaqaltı vəzilərinə IX cüt beyin sinirlərinin (n. glossopharyngeus) bir şaxəsi, Yakobson siniri adı ilə daxil olur.


Cənəaltı və dilaltı vəzilərinə gələn parasimpatik sinirlər VII cüt beyin sinirindən (n. facialis) təbil siniri ayrıılır (n. chorda tympani).

Kəskin təcrübə şəraitində aparılan tədqiqatlardan məlum olmuşdur ki, simpatik və parasimpatik sinirlər tüpürcək vəzilərinin fəaliyyətinə müxtəlif cür təsir göstərir.

Simpatik sinirlər tüpürcək ifrazına tormozlayıcı, parasimpatik sinirlər oyandırıcı təsir göstərir.

Sekretor sinirlərin tüpürcək vəzilərinə olan təsir mexanizmi, həmin vəzilərdə qurtaran müvafiq sinirlərin uclarından ifraz olunan fizioloji fəal maddələrin təsiri ilə əlaqədardır. Aydın olmuşdur ki, parasimpatik sinirlərin təsiri sinir uclarından ifraz olunan asetilxolinin təsiri ilə başlayır. Asetilxolin hətta qan vəstəsilə digər toxumalara və vəzilərə təsir göstərə bilir.

Qanda və bir sıra başqa toxumalarda hazırlanan xolinesteraza fermenti asetilxolini təsirdən salır. Ona görə də asetilxolin uzun müddət təsir göstərə bilmir.



Şəkil 6. Tüpürcəyin reflektor olaraq ifrazının sxemi.

1. Dilin reseptorları;
2. Dilin reseptorlarından oyanmanı aparan afferent neyron;
3. Efferent neyron;
4. tüpürcək vəzisinə oyanmanı nəql edən effektor-sekretor sinir;
5. Tüpürcək vəzi və onun axarı;
6. Uzunsov beyində tüpürcək ifrazını tənzim edən mərkəz.

Simpatik sinir uclarından da adrenalinin təsirinə oxşar simpatik maddəsi ifraz olunur.

Sekretor sinirlər tüpürcək vəzilərinə və tüpürcək ifrazına təsir göstərdiyi kimi bu sinirlərin tərkibində gələn sinir lifləri hüceyrə və toxumalarda gedən maddələr mübadiləsinə təsir göstərir, hüceyrədaxili maddələr mübadiləsini nizama salır.

Hüceyrədaxili maddələr mübadiləsinin sabitliyini mühafizə edən bu sinirlərə trofik sinirlər deyilir.

Yuxarıda qeyd olunduğu kimi tüpürcək ifrazı mürəkkəb fizioloji hadisə olub, reflektor təbiətə malikdir.

Ağiza qidanın qoyulması ilə tüpürcəyin ifraz olunması na şərtsiz tüpürcək ifrazı refleksi deyilir.

Adı həyat təcrübəsindən məlumdur ki, qidanın görünüşü, onun adının çəkilməsi qida ağiza düşmədən belə tüpürcək ifrazına səbəb olur. Bu yolla tüpürcək ifrazına şərti tüpürcək ifrazı refleksi deyilir.

İ.İ.Pavlov və onun əməkdaşları öyrənmişlər ki, beyin qabığı orqanizmin bütün üzvlərinə təsir etməklə həmin üzvlərin fəaliyyətini dəyişdirdiyi kimi, tüpürcək vəzilərinin də fəaliyyətinə təsir göstərir.


İ.İ.Pavlov şərti refleks yolu ilə tüpürcək ifrazının mexanizmini aydınlaşdırılmışdır. Pavlov itə qida verməzdən əvvəl şərti qıcıqlardan istifadə etmişdir. Belə ki, hər dəfə qida verməzdən əvvəl zəng çalmış, sonra qida vermiş və hər dəfə tüpürcək ifrazına səbəb olmuşdur. Təcrübəni bir yerdə bir neçə dəfə təkrar etdikdən sonra qida vermədən zəngin səsinə tüpürcək ifraz olunur. Buna səbəb iki qıcığın (şərtsiz və şərti) eyni vaxtda mərkəzi sinir sisteminin müxtəlif nahiyyələrinə, xüsusən bu qıcıqlarda, şərti qıcığın beyin qabığına düşməsi lazımdır. Təkrar nəticəsində müxtəlif mərkəzlər arasında: yəni uzunsov beyindəki tüpürcək ifrazı mərkəzinə beyin qabığındaki nümayəndəliyi ilə eşitmə mərkəzi arasında müvəqqəti əlaqə yaranır, bu əlaqə möhkəmləndikdən sonra heyvana qida vermədən belə səs qıcığının təsirindən eşitmə mərkəzinin oyanması uzunsov beyindəki tüpürcək ifrazı mərkəzinə təsir edir və bununla tüpürcək ifrazına səbəb olur.

Qidalanma ilə əlaqəsi olmayan qıcıqların (zəng, işıq və s.) təsirinə qarşı yaradıla bilən şərti reflekslərə süni şərti reflekslər deyilir.

Təbii qıcıqlandırıcıların təsiri altında yaradıla bilən və yaranmış şərti reflekslərə təbii şərti reflekslər deyilir.

### 13.15. Tüpürcək ifrazı mexanizmi

Tüpürcək vəzilərində tüpürcəyin əmələ gəlməsini uzun müddət K. Lüdviqin filtrasiya nəzəriyyəsi kimi izah edirdilər. Lüdviqə görə tüpürcək vəzilərinə gələn arteriyalarda qan təzyiqinin yüksək olması sayəsində qanın duru hissəsi vəzilərə diffuz edir və tüpürcək əmələ gəlir.



**Şəkil 7.** Uzmanın ağız-udlaq və qida borusu fazası. A. Dil şərt dammara sıxılır. B. Burun-udlaq yumşaq damaqla bağlanır. V. Qırtlaq qalxır və qırtlaq qapığı trofeyanın girişini bağlayır. Q. Uvlağın əzələsi yığılmağa başlayır. D. reflektoru olaraq qida borusu sfenikteri açılır. Əyri udlaq da qida borusunun yuxarı sfenikterində, qida borusunun cismində və qida borusunun aşağı sfenikterində təzyiqin dəyişməsini göstərir.

Sonradan aparılan tədqiqatlar filtrasiya yolu ilə tüpürcəyin əmələ gəlməsinin doğru olmadığındə Lüdviq özü də yəqin etdi. Məlum oldu ki, tüpürcək vəziləri fəaliyyətdə olduğu zaman vəzi axarının təzyiqi, vəzə gələn qan damarlarının təzyiqindən iki dəfə artıq olur. Bundan əlavə tüpürcək əgər filtrasiya yolu ilə əmələ gəlsəydi qanın tərkibində olan üzvi maddələr və duzlar tüpürcəyin tərkibindəki maddələrə uyğun olardı. Lakin bunlar biri digərindən fərqləndikləri üçün tüpürcəyin sadəcə filtrasiya yolu ilə əmələ gəlməsi ehtimalının düzgün olmadığını göstərir.

Aparılan təcrübələrdən aydın olmuşdur ki, tüpürcək vəzilərin həyat fəaliyyəti sayəsində əmələ gəlir.

Hüceyrələrin həyat fəaliyyəti onların oksigenə olan tələbatı ilə əlaqədardır. Ona görə də fəaliyyətdə olan vəzilərin oksigenə ehtiyacı sakit halda olduqlarına nisbətən 2-3 dəfə artır.


**Udma.** Formalaşmış qida kütləsinin ağızın üç şöbəsindən – ağız boşluğu, udlaq və qida borusundan keçəndən sonra udulur. Beləliklə, udma prosesi üç fazanı – ağız, udlaq və qida borusu özündə birləşdirir. Onlardan ancaq birinci iradi xarakterə malikdir. Ağız boşluğu və udlağın eninəzolaqlı əzələsi mərkəzi sinir sistemindən daxil olan sinir impulslarının təsiri altında yığılır, onlar olmadıqda isə boşalmış vəziyyətdə olur.

**Ağız və udlaq fazası.** Uzmanın birinci fazasında dilin ucu qalxır və qida kütləsinin bir hissəsinə ağız boşluğunun ortasına, yəni dilin kökü ilə sərt damağın arasına itələyir (şəkil 7A). Dodaqlar və çənələr birləşir yumşaq damaq qalxır və dilin ön tərəfi qida kütləsinə udlağın yuxarı hissəsinə itələyir (şəkil 7B). Yumşaq damaq və udlağın yığılan əzələsi, burun udlağı ağız boşluğundan ayıran arakəsmə əmələ gətirir. Dil qidanı arxaya itələyən zaman, tənəffüs reflektori qısa müddətdə dayanır, qırtlaq qapağı yuxarı qalxır və bu zaman tənəffüs yolunun ağızını bağlayır (şəkil 7B). Qida kütləsinin təzyiqi ilə qırtlaq qapağı qırtlağın girişini örtür və qida hissəciyinin ora düşməsinin qarşısını alır. Udlağın və dilin əzələlərinin köməyi ilə itələnən qida kütləsi sürüşərək qida borusuna düşür (şəkil 7Q).

Beləliklə, ağız fazası iradi xarakter daşıyır, qida kütləsinin udlağa daxil olması ağız boşluğu və udlağın reseptörlarının qıcıqlanması hesabına şərtsiz refleksə səbəb olur. Afferent impulslar udlağı innervasiya edən hərəki neyronlara dil-udlaq siniri və azan sinirin yuxarı qırtlaq lifləri vasitəsilə verilir. Normada yaşlı adam sutkada 600 qədər udma hərəkətləri yerinə yetirir. Bunlardan 200-ü yemək vaxtı, 350-si ayıqlıq, 50-si isə yuxuda yerinə yetirilir.

**Qida borusu fazası.** Qida kütləsi 25-35 sm uzunluğunda olan qida borusunun yuxarıda olan sfinkterin keçidkən sonra əzələvi qida borusuna daxil olur. Qida borusu xaricdən uzunsov, daxildən isə sirkulyar (dairəvi və həlqəvi) əzələdən ibarətdir. Qida borusunun yuxarı üçdə biri eninəzolaqlı əzələdən, aşağı üçdə ikisi isə saya əzələdən təşkil olunub. Qida borusu əsasən azan sinir vasitəsilə innervasiya olunur. Qida borusunun yuxarı hissəsinin eninəzolaqlı əzələləri somatik lifləri innervasiya olur, aşağı hissəsinin saya əzələləri isə mədəbağırsaq trakti üçün tipik olan avtonom innervasiyaya malikdir (şəkil 2). Qida borusunun yuxarı şöbəsində udma prosesi zamanı davam edən yiğılma birinci peristaltika adlanır (şəkil 7). İkinci peristaltika qida kütləsi qalığın təsirindən yaranan və qida borusunun özündən daxil olan afferent impulsların təsirindən yaranır. Udma zamanı qida borusu ilə su 1 san., selik kütlə 5 san., bərk hissəciklər isə 9-10 san. Mədəyə çatır. Qida borusunun aşağı hissəsinin sfinkteri açılaraq qidanı mədəyə buraxır. Bu boşalma, yəni sfinkterin açılması reflektori xarakter daşıyır və azan sinirin təsiri altında yerinə yetirilir.

Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, demək



Şəkil 8. İnsanın qidanı udma aktı.

olar ki, udma reflektoru bir hadisədir. Bu hadisə dilin kökündən başlayır (şəkil 8).

Udma mərkəzi uzunsov beyində, tənəffüs mərkəzindən bir qədər yuxarı, IV mədəciyin dibində yerləşir.

Ağız boşluğununa düşən qida dişlər vasitəsilə mexaniki işdən çıxır, tüpürcək vasitəsilə islanıb sürüskən hala düşür.

Bu işdə dilin böyük əhəmiyyəti vardır. Belə ki, dil öz hərəkəti vasitəsilə qidanı dişlərin arasına verir, ağız boşluğununda çeynənmiş qidanı çevirir, qida qırıntılarını bir yerə toplayır və qidanın udulmasında iştirak edir. Loxma halına düşmüş qida dilin üst səthinə doğru yönəlir, bu zaman çeynəmə hərəkətlərində pauza yaranır, tənəffüs müvəqqəti təxirə salınır, dil qalxıb yumşaq damağa söykənir, qidanı dilin kökünə itələyir. Bu hadisədə çənəaltı və elçə də dilaltı əzələnin yiğilması dilin geriyə çəkilməsinə səbəb olur və qidanın geri qayıtmamasına imkan vermir. Bu zaman qida ağız boşluğundan udlağa keçir.

Dil kökünün qıcıqlandırılması yumşaq damağın və dil kökünün əzələlərinin təqəllüsü sayəsində yumşaq damaq yuxarı qalxıb burun dəliklərini qapayır, qidanın burun boşluğununa düşməsinin qarşısını alır. Dil hərəkət etməklə qidanın udlağa doğru hərəkəti üçün şərait yaradır. Elə bu vaxt dilin kökü aşağı enir, qırtlaq qapağını aşağı basıb qırtlaq dəliyini qapayır. Beləliklə, qida udlaqdan yemək borusuna keçir.

### 13.16. Qidanın yemək borusu ilə hərəkəti

Yemək borusunun vəzifəsi qidanı udlaqdan mədəyə ötürməkdir. Orta yaşlı şəxslərdə 22-25 sm uzunluqda olub, daxili selikli, orta-əzələ, xarici birləşdirici toxuma qışasından təşkil olunmuşdur.

Yemək borusunun aşağı  $\frac{2}{3}$  hissəsi saya əzələ toxumasından; yüksəri  $\frac{1}{3}$  hissəsi eninəzolaqlı əzələ toxumasından təşkil olunmuşdur (şəkil 1).

Qeyd etdiyimiz kimi, yemək borusu ilə qidanın hərəkəti

reflektoru hadisə olub, mərkəzi uzunsov beyində yerləşir.

Yemək borusu azan siniri və simpatik sinirlərlə inner-vasiya olunur. Azan siniri yemək borusunun hərəkətlərini sürətləndirir, simpatik sinirlər əksinə, bu hərəkətləri tormozlayır. Azan sinirin gətirdiyi impulsların təsirində həlqəvi əzəllələr yığılır, boylama əzəllərin boşalması sayəsində qida yemək borusunun daralmış hissəsindən aşağıya düşür. Qida həmin nahiyəyə düşən kimi, yaranan refleks sayəsində yuxarı yemək borusunun daralması qidanı aşağıya doğru itələyir. Belə reflekslər ardıcıl olub, biri digəri üçün refleks yaradaraq zəncir təşkil edir. Nəhayət, yemək borusunun qarın hissəsi boşalır, qida yemək borusundan mədəyə düşür.

Bərk qidalara duru qidalara nisbətən ağız boşluğunundan mədəyə nisbətən gec keçir. Orta hesabla bərk qidalara 8-10, duru qidalara 1-2 saniyə müddətində mədəyə keçir.

Yemək borusunda nəinki bərk qida, həm də su kimi duru maddələr də yemək borusunda qala bilər. Su qurtum-qurtum içilsə də yemək borusundan arası kəsilməz maye sütnu şəklində mədəyə axır. Mayelər içildiyi zaman yemək borusu peristaltik hərəkət etmir. Bu içməni ani dayandırıb, sonra da içdikdə içilən su yemək borusunda ilişib qalır. Buna səbəb maye su sütununun qırılmasıdır. Bu zaman bərk qidalara qəbulunda olduğu kimi mayedən yuxarı yemək borusu daralır, sonradan içilən su daralmış hissədə qalır və ağrı hissi törədir. Belə vəziyyətdən bir qədər keçdikdən sonra udma refleksləri bərpa olur və adi vəziyyət yaranır.

### 13.17. Mədədə həzm

Mədə qarın boşluğunun sol tərəfində, diafraqmanın sol günbəzi altında yerləşir. Nazik bağırsağın genişlənməsindən əmələ gəlmışdır. Forması onun dolu və boş olmasından asılı olaraq dəyişir (şəkil 1).

Mədənin 5/6 hissəsi solda, 1/6 hissəsi sağda yerləşir. Mədənin sol tərəfdə dibi, dibinin üst-daralmış hissəsi onun kürəciyin, sağ tərəfə çevrilmiş çıxacağı-pilorisi, aşağı çıxıq hissəsi –

böyük əyriliyi, yuxarı kiçik basıq hissəsi – kiçik əyriliyi vardır. Mədənin divarı dörd qışadan təşkil olunmuşdur (şəkil 8).

1. Daxili – selikli qışa, silindir formalı epitel hüceyrələrindən əmələ gəlmışdır və büküşlərlə zəngindir.

Selikli qışada saysız-hesabsız boruşəkilli vəziləri vardır. Bunların axacaqları mədənin selikli qışasında yerləşən büküşlərin arasına açılır. Mədənin selikli qışasında 3 növ hüceyrələrə təsadüf edilir: (1) əsas-baş hüceyrələr (2) əlavə və ya-xud örtük hüceyrələri (3) selik hüceyrələri. Örtük hüceyrələr xlorid turşusu, baş hüceyrələr ferment ifraz edir. Selik hüceyrələri isə selik hazırlayırlar. Mədənin dibində həm turşu, həm də fermentlər hazırlayan hüceyrələrə təsadüf edilir. Çıxa-cağında baş hüceyrələr daha çoxdur.

II selikaltı qışa boş birləşdirici toxumadan təşkil olunmuş, qan damarları və sinirlərlə zəngindir. Selikaltı qışanın hesabına selikli qışa üzərində külli miqdarda büküşlər əmələ gəlir.

III əzələ qışası ən qalın qışa olub 3 istiqamətdə – həlqəvi, çəp və böyləmə gedən əzələ liflərindən təşkil olunmuşdur.

Bu əzələlərin yiğilması sayəsində mədənin hərəkətləri peristaltik, rəqqası şəkildə təzahür edir.

IV xarici-seroz qışa mədəni xaricdən əhatə edib xüsusi bağlar əmələ gətirir və mədəni qarının arxa divarına və qonşu üzvlərə fiksə edir.

Mədə qidaların toplanması üçün bir anbar vəzifəsi görür. Məsələn, atın mədəsi 6-15 litrə, gövşəyən heyvanlarındakı 50-100 litrə qədər qida tutur.

### 13.18. Mədə vəzilərinin sekresiyasının tədqiqolunma üsulları

Hələ qədim vaxtlardan alımlar mədə şirəsi almağa və mədə vəzilərinin fəaliyyətini öyrənməyə çalışmışlar. Heyvanlarla ipə bağlanmış süngər uddurub həmin süngəri mədədən geri çəkib süngəri sixmaqla mədə şirəsi əldə etmişlər. Eləcə də heyvanları yedirtdikdən sonra, onları öldürüb mədəsini çıxararaq onun selikli qışasından şirə almışlar. Lakin əldə edilən mədə

şirəsi nə təmiz olmuş, nə də mədə vəzilərinin fəaliyyətini görünməyə imkan vermişdir.

1825-1833-cü illərdə Amerika həkimi Bouman öz gülləsi ilə özünü yaralayan Kanada ovçusu Sen Martinin yaralanmış mədəsini müalicə etmiş, yara bir müddətdən sonra sağalmış, lakin yaranın ağızı bitişməmişdir dəlik və ya fistula şəklində açıq qalmışdır. 7 il müddətində xəstədən ac qarına mədə şirəsi almış, lakin onu təmiz halda əldə edə bilməmişdir.

İnsan üzərində belə təcrübənin aparılmasının mümkün olmadığını görən alımlar itlər üzərində təcrübə aparmağa başladılar.


Bununla əlaqədar olaraq itlər üzərində aparılan təcrübələrin nəticələri insanda mədə vəzilərinin fəaliyyətini tam aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir.

1842-ci ildə rus həkimi Basov, 1843-cü ildə fransız alimi Blondulo biri digərindən xəbərsiz itlər üzərində narkoz altında təcrübələr apararaq itin qarın boşluğununu açıb mədəyə metaldan düzəldilmiş fistula borusunun bir ucu mədəyə keçirdilər məklə oraya tikilmiş, digər ucu xaricə çıxardılmış qarının dərisinə tikilmişdir. Yara sağaldıqdan sonra heyvanlar uzun illər yaşamış və istənilən vaxt mədə şirəsi almaq mümkün olmuşdur.

Belə operasiya olunmuş itlərə qastrotomirə edilmiş itlər deyilir. Yəni qastro – mədə, tomiyə isə dəlik deməkdir. Belə heyvanların yarası sağaldıqdan sonra heyvanı ac saxlamaqla bərabər fistul vasitəsilə mədə bir neçə dəfə iliq su ilə yuyulur. Bundan sonra heyvandan mədə şirəsi əldə edilir. Alınan mədə şirəsi tüpürçək ilə qarışlığı üçün təmiz olmur.

1889-cu ildə İ.P.Pavlov, E.O.Şumova-Simanovskaya birlikdə külli miqdarda təmiz mədə şirəsi alınması üsulunu kəşf edirlər. Mədə fistulası olan itin üzərində ikinci dəfə cərrahi əməliyyat aparılır. Heyvanın boyun nahiyəsi orta xətt üzrə kəsilir, boyun əzələləri ayrıldıqdan sonra yemək borusu təpilir və kəsilir. Kəsilmiş yemək borusunun hər iki ucu xaricə çıxardılaraq boynun dərisinə tikilir. Belə əməliyyata qastroezoqotomiya deyilir. Yara sağaldıqdan sonra belə heyvanları saat-

larla yedizdirdikdə belə nə qida, nə də qida ilə qarışmış tüpürçək mədəyə keçmir, kəsilmiş yemək borusundan xaricə töküür. Belə qidalandırmaya yalançı qidalandırma deyilir (şəkil 9). Belə heyvanlar illərlə yaşayır və bunları qidalandırmaq lazımlı gəldikdə ya fistula vəsitsilə mədəyə qida daxil edilir, yaxud da kəsilmiş yemək borusunun mədəyə tərəf olan ucundan zond vəsitsilə qida daxil edilir.




**Şəkil 9.** Pavlovun təcrübəsi qida borusu və mədəsində fistula olan itlə mərkəzi sinir sisteminin mədə şırası ifrazına təsirini nümayiş edir.

Qastroezofaqotomıra edilmiş heyvanlar üzərində aparılan tədqiqatlar qidanın ağız boşluğununa düşməsilə mədə vəzilərinin şirə ifrazı mexanizmini aydınlaşdırılmışdır.

Məlum olduğu kimi, qidalar mədədə saatlarla qalır. Normal həzm zamanı mədəyə düşən qidaların mədə vəzilərinin şirə ifrazı mexanizminə təsiri ni qastroezofaqotomıya edilmiş itlər üzərində öyrənmək mümkün olmadığını nəzərə alıb İ.P. Pavlov, eləcə də Hayden-Hayn kiçik mədə əldə etməklə mədə vəzilərinin şirə ifrazı mexanizmini öyrənməyə nail olmuşlar.

1878-ci ildə Hayden-Hayn təklifi ilə itlər üzərində əməliyyat aparılır. O, heyvanın qarın boşluğunu açıb mədənin böyük əyriliyi nahiyyəsində 3 bucaq şəklində kəsik aparır və böyük mədədən kiçik mədə ayırrı.

Hayden-Hayn ayırdığı kiçik mədə əsas mədədə gedən normal həzm prosesini tamamilə eks etdirə bilmir. Hayden-




**Şəkil 10.** İ.P. Pavlov üsulu ilə təcrid edilmiş kiçik mədəciyin sxemi.  
1. Selikli qışa, 2. Əzələ qışa, 3. Serröz qışa, 4-5-6-fistula borusu, 7. Qarının divarının dərisi.  
Kiçik mədəciyin boşluğununu (A), böyük mədəcik boşluğundan (A) ayıran ikiqat selikli qışa.  
B - mədəyə giriş. C - mədənin piloris şəbəsi.

Hayn kiçik sinir liflərini kəsir, bu zaman kiçik mədənin innervasiyası pozulur. Bu üsul ilə əldə edilən kiçik mədə reflektoru şirə ifrazı mexanizmini aydınlaşdırır bilmədiyi kimi, sinir liflərindən təcrid olunmuş kiçik mədə vəziləri atrofiləşir, uzun müddət mədə şirəsi əldə etmək mümkün olmur.

1894-cü ildə İ.P.Pavlov Hayden-Haynının kiçik mədəsinin fərqli olaraq, kiçik mədəyə gələn sinir liflərini mühafizə etmək şərtlilə xüsusi təcrid olunmuş mədəcik operasiya üsulunu təklif etmişdir (şəkil 9 və 11). Bu üsul ilə mədə və kiçik mədəciyin normal innervasiyası mühafizə olunmaqla mədə vəzilərinin sekretor fəaliyyətini fizioloji şəraitə mümkün qədər yaxın tərzdə müşahidə etməyə imkan yaratdı.

İ.P.Pavlov üsulu ilə əldə edilmiş kiçik mədəcik təxminən mədənin  $\frac{1}{10} - \frac{1}{12}$  hissəsini təşkil edir. Heyvan qidalandığı zaman qida mədəyə düşür, lakin kiçik mədəciyə keçə bilmir. Bu zaman mədəcikdən mədə şirəsi ifraz olunur. Bu sahədə aparılan bir çox təcrübələrin nəticələrindən aydın olmuşdur ki, kiçik mədəcik mədənin fəaliyyətini dəqiq halda olduğu kimi əks etdirir. Xəstəyə et suyu, kələm şirəsi, kofein və ya 5 faizli



Şəkil 11. Təcrid edilmiş kiçik mədəciyi olan it.

spirit məhsulu verdikdən 2-3 saat sonra zond vasitəsilə şirə alınır. Eləcə də yuxarıda qeyd olunan maddələri vermədən belə alım Kurtsinin təklifi ilə ikiqat zonddan istifadə edilir.

Zondun bir qatı xaricdə rezin havaverici balon ilə birləşir. Bunun mədədə qurtaran o biri ucu rezin kisə ilə əlaqələnir. Buna söykənmiş zondun ikinci qatının ağızı açıq olur. Rezin kisəyə hava vurduqca şişir, bu, mədənin mexanoreseptörlarını qıcıqlandırır və ifraz olunan mədə şirəsi zondun ikinci qatı ilə xaricə verilir.

Bu üsul ilə təxminən 2 saat müddətində 200-1000 ml-ə qədər mədə şirəsi almaq mümkündür.

Qeyd etmək lazımdır ki, bu üsulla alınan mədə şirəsi xəstələrdən zond vasitəsilə alınan mədə şirəsinə nisbətən təmiz olur.

Son illər radioelektronikanın inkişafı ilə əlaqədar olaraq mədə vəzilərinin fəaliyyətini öyrənmək üçün radiotelemetrik üsuldan istifadə edilir. Bu məqsədlə xəstəyə diametri 8 mm, uzunluğu 15 mm olan radio həb uddurulur. Bu həb elektro-maqnit dalğaları verən generatordan və çeviricidən ibarətdir. Çevirici vasitəsilə mədə şirəsinin tərkibindəki hidrogen ionlarının qatılığı, mədə daxili təzyiqi, hərarətin dəyişməsi qəbul olunub generatora verilir. Bu zaman əmələ gələn dalğalanmlar xəstə ilə birləşdirilmiş antenaya verilir və nəhayət radioqəbuləcidi tərəfindən eks olunur.

### **13.19. Mədə şirəsinin tərkibi və əhəmiyyəti**

Mədə bir neçə funksiya yerinə yetirir. Onda udulmuş qida toplanır və mədə şirəsi ifraz olunur. Bundan başqa qida mədədə mexaniki dəyişikliyə uğrayır. Bütün bu təsirlərdən sonra qida ximusa çevrilir və mədədən onikibarmaq bağırsağa daxil olur və sonra bağırsaqlarda sonrakı dəyişikliyə və sorulmaya məruz qalır.

İnsanın, itin və bir sıra başqa heyvanların təmiz mədə şirəsi rəngsiz, şəffaf və turş reaksiyalı olur. İnsanın mədə şirəsinin xüsusi çəkisi 1,0083-1,0086 arasında dəyişir. Bundan əlavə mədə turşusunun aşağıdakı vəzifələri vardır: 1) Xlorid turşusu pepsinin maksimum dərəcədə təsir etməsi üçün lazım olan hidrogen ionlarının qatılığını yaradır. 2) Xlorid turşusu tripsinogeni tripsinə çevirir. 3) Zülalları pepsinin təsirinə məruz qalması üçün şəxşirdir. 4) Südün laxtalanması üçün süd züləli olan prokazeinin kazeinə çevrilmesi üçün pepsin və ximozin fermentlərini fəallaşdırır. 5) Mədə turşusu bakteriosit təsirə malikdir. Belə ki, mədəyə düşən mikroorganizmləri təsirdən salır. 6) Mədə turşusu mədə bağırsaqlar üçün hazır şəklə düşmüş qidaların hissə-hissə onikibarmaq bağırsağa keçməsi üçün şərait yaradır. 7) Mədədən bağırsağa keçən xlorid turşu-

su mədəaltı vəzinin humoral yol ilə şirə ifrazı üçün əhəmiyyəti olan prosekretini sekretinə çevirir.

Mədə şirəsinin tərkibinin 99,2-99,6 %-ni su, 0,4-0,8 % ni bərk maddə təşkil edir. Bərk maddə üzvi və qeyri-üzvi maddələrdən təşkil olunmuşdur. Üzvi maddənin çox hissəsini zülali birləşmələr, sonra süd turşusu, qlükoza, kriatinfosfor və adenozinfosfor turşuları, sidik cövhəri, sidik turşusu və s. təşkil edir.

Qeyri-üzvi maddələrdən ən çox Na, K, ammonium, xlor, az miqdarda fosfor və sulfat duzlarına təsadüf edilir.

Mədə şirəsinin tərkibində zülalları parçalayan pepsin fermenti vardır. Bu ferment turş mühitdə mürəkkəb zülalları orta zülallara- albumoz və peptonlara qədər parçalayır.

Mədə şirəsinin tərkibində pepsindən başqa südü laxtalandıran ximozin fermenti vardır. Bu ferment zəif turşu, zəif qələvi və neytral mühitdə südün tərkibindəki prokazini kazeynə çevirir. Kazein isə pepsinin təsirindən parçalanır. Bununla da süd laxtalanır. Mədə şirəsi fermentlərinin təsirindən laxtalılmış süd həzm olunur.

Mədə şirəsinin tərkibində yağları qliserin və yağ turşularına qədər parçalayan lipaza fermenti dəri vardır. Yaşlı adamların mədə şirəsinin tərkibində olan bu ferment emulsiya şəklində düşmüş yaqlara əhəmiyyətli dərəcədə təsir göstərir. Südəmər uşaqların və ya cavan heyvanların mədə şirəsinin tərkibindəki lipaza fermenti süd yaqlarının təxminən 25 faizini parçalayır. Ona görə də bu ferment südlə bəslənən heyvanlar və uşaqlar üçün böyük əhəmiyyət kəsb edir.

Selikli hüceyrələr daima  $\text{Na}^+$ ,  $\text{K}^+$ ,  $\text{Cl}^-$  və  $\text{HCO}_3^-$ , örtük hüceyrələrə isə stimulyasiya zamanı  $\text{H}^+$ ,  $\text{K}^+$  və  $\text{Cl}^-$  ifraz edir. Mədə şirəsinin əsas komponenti olan selik, mədənin daxili səthini 0,6 mm örtərək onu mexaniki və kimyəvi zədələrdən qoruyur. Mədə şirəsinin digər mühüm komponenti proteazanın səlfəsi olan pepsinogendir. Turşunun təsirindən pepsinogen fəal proteolitik fermin pepsinə çevirir vəancaq turş mühitə təsir edir. Qələvi mühitdə pepsin geri dönəməyən denaturasiyaya uğrayır. Mədə şirəsinin daxili amil adlanan üçüncü kom-

ponenti qlükoprteindir, örtük hüceyrələri ifraz edir. Bu vitamin B<sub>12</sub>-nin nazik bağırsaqdan qana sorulmasına kömək edir.

Mədə şirəsinin tərkibində karbohidratları parçalayan fermentlər yoxdur. Lakin ağız boşluğununda tüpürcək vasitəsilə islanan qidalarda mədəyə düşdükdə tüpürcək fermentləri xeyli vaxt karbohidratları parçalayırlar.

Danilevskiyə görə mədənin selikli qişası xüsusi antipepsin adlı maddə hazırlayır ki, bu da pepsini təsirdən salır.

Qeyd etmək lazımdır ki, bu məsələnin böyük nəzəri və təcrübi əhəmiyyətə malik olmasına baxmayaraq, hələ bu vaxta qədər belə bir vacib məsələ aydınlaşdırılmamışdır.

### 13.20. Mədənin motorikası

Mədənin ehtiyat və nəqliyyat funksiyası. Mədənin əzələ fəallığı onun üç əsas funksiyasının yerinə yetirilməsini təmin edir: 1) Qidanın qorunmasını, 2) Onun yerləşdirilməsi və xirdalanmasını və 3) Onikibarmaq bağırsaqda hərəkətini – evakuasiyasını təmin edir.

Mədənin əzələsi üç qatdan ibarətdir: xarici uzunsov, orta dairəvi və daxili çəp əzələ qatlarından. Əzələ qatları arasında və onun altında mədənin xüsusi sinir kələfi – Averbax və Meysner kələfləri yerləşir. Kələflərə stimulyasiya və inqibirə edən mediatorlar ifraz edən lifləri daxil olur.

Mədənin əsas vəzifəsi – ona daxil olan qida üçün anbar vəzifəsi yerinə yetirməkdir. Qida borusundan qida kütləsi mədəyə daxil olana qədər onda təzyiq aşağı düşür. Belə ki, hormonların təsiri altında mədənin elastikliyi və həcmi artır. Mədənin tədricən tonik yiğilması nəticəsində qida tədricən mədənin çıxacağına doğru yerini dəyişir. Mədənin boşalması vegetativ sinir sistemi, intramural sinir toru və hormonları tərəfindən tənzim olunur. Azan sinirin kəsilməsi zamanı mədənin peristaltikası əhəmiyyətli dərəcədə zəifləyir və mədənin boşalması ləngiyir. Mədənin peristaltikası xolesistokinin hormonunun və xüsusi ilə qastırın hormonunun təsirilə qüvvətlənir. Lakin

sekretin qlükaqon, samostatin hormonlarının təsirindən isə sıxışdırılır. Mədə və onikibarmaq bağırsaq arasında təzyiq fərqi hesabına qida bağırsağa daxil olur.

**Mədənin şirə ifrazı.** İonlar və makromolekullar olan mədə vəziləri sutka ərzində 2-3 litr mədə şirəsi ifraz edir. Bundan başqa mədə qana qastrin ifraz edir. Mədə şirəsi ac və dolu olanda ifraz olunur. Mədə tərəfindən ifraz olunan turşu ( $HCl$ ) zülalları denaturasiya edir və pepsinogeni fəallaşdıraraq onu zülalları hidroliz edən və bakteriosid təsirə malik olan pepsinə çevirir. Mədə tərəfindən ifraz olunan selik mədənin divarını örtür, selikli qışanı qoruyur və humusu əhatə edir.

Nəhayət, mədə şirəsində vitamin  $B_{12}$ -nin sorulmasına səbəb olan daxili amil olur (mikroprotein və foli turşusu), selikli mədəni az miqdarda maddələr, məsələn, alkoqol (çox hissəsi mədədə) sorulur.

Mədə üç şöbəyə: 1) kardial – mədənin girəcəyi, 2) Mədənin dibi və cismi – mədənin  $\frac{3}{4}$ -ni təşkil edir. Buranın örtük hüceyrələri  $HCl$  turşu, əsas hüceyrələri pepsinogen I,II sekreziya edir; 3) Pilorik şöbə – mədənin 15-20%-ni təşkil edir. Borulu hüceyrələri selik ifraz edir. Bu şöbənin xarakter xüsusiyyətini qastırın sekresiya edən G-hüceyrələrinin olmasıdır.

### 13.21. Mədə sekresiyasının tənzimi

Azan sinirin cərrahi yolla kəsilməsi və ya mədənin G-hüceyrələri olan antral hissəsinin çıxarılması bazal sekresiyanın tam olaraq dayanmasına səbəb olur, buradan belə çıxır ki, o qastrinlə stimulyasiya olunur və azan sinirin fon tonsundan asılı olur. Sekresiya üçün adekvat stimul rolunu qidanın qəbulu oynayır. Qidanın təsiri onun qəbuluna qədər başlayır və qurtarana qədər davam edir.

Sekresiya prosesi üç fazada baş verir. 1.Beyin fazası və ya mürəkkəb reflektorlu faza. 2. Mədə fazası. 3. Bağırsaq fazası.

**Beyin fazası və ya mürəkkəb reflektorlu faza.** Bu fazanın başlanması qidanın qəbulunu gözləmək, o haqda düşün-

mək, danışmaq, onun görünüşü və qoxusu, nəhayət, dad hissiyatı ilə əlaqədar olur. Beynin müxtəlif nahiylərində sinir impulsları mədəyə azan sinir vasitəsilə verilir. Güman edilir ki, azan sinirin təsiri ilə xaric olan qastrin sekresiyaya səbəb olur, çünki mədənin antiral hissəsinin denervasiyası praktiki olaraq sekresiyani blokada edir. Bu qarşılıqlı əlaqə 1899-cu ildə İ.P.Pavlov tərəfindən hərtərəfli öyrənilmişdir (şəkil 6). O öz təcrübəsini ezofaqotomiya edilmiş qida borusu və kiçik mədə fisiulası olan it üzərində aparmışdır. Belə kiçik mədənin qan damarı və azan sinirlə əlaqəsi qalır, amma selikli qişanın vasitəsilə böyük mədədən təcrid olunur. Belə heyvan üzərində aparılan təcrübələrdən aşağıdakı nəticələr alınmışdır. 1. “Yalançı qidalandırma” hansı ki, bu zaman udulmuş qida mədəyə deyil, qida borusunun kəsilib boyunun dərisinə tikilmiş nahiyesindən xaricə töküür. Bu proses reflektoru olaraq təcrid olunmuş mədədən çoxlu mədə şirəsi ifrazına səbəb olur (Beyin fazası şərtsiz reflektoru faza).

2. Əgər itin qidalanması həmişə zəng səsi ilə müşayiət olunursa, onda bir neçə gündən sonraancaq təkcə zəng səsi uyğun gələn fistuldan tüpürçək və mədə şirəsi ifrazına səbəb olur (beyin fazası şərti reflektoru komponenti). Bu təcrübələr şərti refleksləri öyrənməyin əsasını qoydu.

**Mədə fazası.** Mədə şirəsi ifrazına ona daxil olan qidanın təsirindən mədənin divarının gərilməsi və qidanın tərkibində olan kimyəvi komponentlərin təsiri səbəb olur. Mədənin gərilməsi nəticəsində əmələ gələn siqnallar sinir yolu ilə, yəni afferent və efferent siqnallar – azan sinir və yerli intramural reflekslər vasitəsilə nəql olunur. Kimyəvi stimulyasiya qastriinin ifrazi ilə həyata keçirilir. Mədə fazasında şirənin ifrazı üçün əsas kimyəvi stimulyator rolunu zülalların həzm məhsulları – peptidlər, olikopeptidlər və amin turşuları, xüsusiilə triptofan və fenilalanin, həmçinin kalsi və digər maddələr, o cümlədən  $Mg^{2+}$  ionları, alkoqol və kofein oynayır.

**Bağırsaq fazası.** Nazik bağırsağın gərilməsi və orda iştirak edən zülalların həzmolunma məhsulları, həmçinin mədə sekresiyasını stimulyasiya edir. Stimulyasiyanın mexanizmi,

əsasən hormonal təbiətə malikdir. Bunun fəal hormonu başqa sekresiyasında inqibirəedici təsirdə mühüm rol oynayır. Antral şöbədəki turş mühit ( $\text{pH } 3,0$ -dan aşağı) mədə fazasında qastirini sıxışdırır. Nazik bağırsaq əhəmiyyətli inqibitor təsiri göstərir. Burada təzyiqedici mexanizmlər turşular, yaqlar və hipertonik məhsul indusirə edir, hansı ki, onun təsirindən mədənin şirə ifrazına mane olan hormon sekretin və bulboqastro-nun vasitəsilə sekresiya olunur. Yaqlar mədənin şirə ifrazına ləngedici təsir edir. Sekresiyanın induksiyasında birinci vasitəçi rolu oynayan mediatorlara asetilxolin, histamin və qastrin aiddir. Hormonların və ya effektor maddələrin hüceyrənin səthində yerləşən spesifik reseptorla (asetilxolin-muskarin, histaminin- H<sub>4</sub> və qastirinin) qarşılıqlı təsiri zamanı hüceyrənin spesifik fəallığını induksiya edən ikinci vasitəçi- SAMF və  $\text{Ca}^{2+}$  əmələ gəlir. Mədə hərəkətlərinə təsir göstərən hər iki siniri kəsdikdə, mədə əzələlərinin tonusu zəifləyir, hərəkətlər müvəqqəti itir, lakin sinirləri kəsdikdən bir-iki saat sonra hərəkətlər yenidən bərpa olunmağa başlayır. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, mədənin divarlarında sinir hüceyrələrinin yiğintisindən əmələ gəlmış sinir düyünləri vardır. Həmin düyünlər yerli təsir göstərməklə, yəni, bu düyünlərdə periodik şəkildə baş verən oyanmalar mədənin hərəkətlərinə səbəb olur.

Bu kimyəvi maddələrin bir qismi mədə hərəkətlərinə oyandırıcı, digər qismi tormozlayıcı təsir göstərir. Oyandırıcı maddələr: qastrin, histamin, xolin, ionları tormozlayıcı təsir göstərən maddələrə: adrenalin, entroqastron, noradrenalin və Ca ionları daxildir.

Mədənin əzələləri xaricdən qıcıq vermədən belə özünə hərəkət etmək, yəni avtomatizm qabiliyyətinə malikdir. Bədəndən ayrılmış mədəni  $37-38^{\circ}$ -li Rinker məhlulu içərisində saxladıqda bir neçə saat onun avtomatik hərəkətləri mühafizə olunur. Bu hərəkətlər bilavasitə mədənin divarlarında yerləşən sinir hüceyrələrinin yiğintisindən əmələ gəlmış Averbax sinir düyünlərinin fəaliyyəti ilə əlaqədardır.

## **13.22. Qidanın mədədən bağırsağa keçməsi**

Mədə ilə onikibarmaq bağırsaq arasında həlqəvi əzələlərin qalınlaşmasından əmələ gələn büzüçü əzələ-sfinktor vardır. Bu sfinktorun periodik daralıb və boşalması sayəsində qida kütləsi hissə-hissə mədədən bağırsağa keçir. Mədədə qida olduqda sfinktor periodik daralar və boşalır. Mədədə olan qida mədə turşusu ilə qarışır, humus halına keçir, turşu ilə hopdurmuş belə qida mədənin girəcəyindən çıxacağına doğru hərəkət etməyə başlayır, turş qida mədə çıxacağının selikli qişasında yerləşən həssas sinir uclarını qıcıqlandırır. Qıcıqlar sinir oyannamalarına çevirilir. Oyanmalar afferent sinirlərlə uzunsov beyindəki mədənin boşalması mərkəzinə verilir. Efferent sinirlərlə gələn sinir impulslarının təsiri altında sfinktor boşalır, bir hissə turş qida onikibarmaq bağırsağa keçir.

Pankreas, bağırsaq şirəsi və ödün təsiri ilə qələvi mühit yaranır. Onikibarmaq bağırsağa turş qida keçdikdə onun divarında yerləşən həssas sinir uclarını qıcıqlandırmaqla reflektoru yol ilə sfinktoru büzür, qida mədədən bağırsağa keçə bilmir. Reflektoru yoldan başqa mədənin hərəkətləri və qidaların mədədən bağırsağa keçməsi humorallı yol ilə tənzim olunur. Nazik bağırsaq divarlarında yerləşən hüceyrələr tərəfindən hazırlanmış entroqastron yağ və yağ turşularının təsirində fəallaşır, qana sorulur, qan vasitəsilə mədənin hərəkətlərinə və mədənin boşalmasına tormozlayıcı təsir göstərir.

## **13.23. Qusma**

Yeyilən qidaların əks istiqamətdə geri qayıtmamasına qusma deyilir. Qusma hadisəsi orqanizmin müdafiə reaksiyası olub, yararsız zəhərli maddələrin qana daxil olmasının qarşısını alır.

Dilin kökünün, udlağın, mədənin, bağırsaqların selikli qişasının, qaraciyər, uşaqlıq və digər qarın boşluğu üzvlərinin reseptörlerinin qıcıqlanması reflektoru yolla qusma hadisəsinə səbəb olur. Qusma hadisəsinin mərkəzi uzunsov beyində

dördüncü mədəciyin dibində yerləşir. Receptorların qıcıqlandırılması ilə əmələ gələn oyanmalar azan və dil-udlaq sinirlərinin tərkibində yerləşən sinir lifləri vasitəsilə mərkəzə verilir. Refleksin efferent hissəsinə azan siniri və simpatik sinirlər təşkil edir.

Efferent sinirlərlə gələn impulsların təsiri altında əvvəlcə nazik bağırsaq əzələləri yiğilir, bu zaman qida bağırsaqdan mədəyə keçir. Təxminən 10-20 saniyədən sonra mədə əzələləri yiğilir. Mədənin girəcəyi və yemək borusunun tonusu zəifləyir. Qarın basması əzələlərinin və diafraqmanın güclü yiğilması nəticəsində qida mədədən sürətlə yemək borusuna, oradan da ağız vasitəsilə xaric edilir.

### **13.24. Müxtəlif heyvanların mədə həzminin xüsusiyyəti**

Təkamül prosesində yeyilən qidalardan mədənin quruluşunda və onda gedən həzm prosesinin gedişində çox mühüm dəyişikliklər əmələ gətirmişdir. Ən tipik, bir gözlü mədə ətyeyən heyvanların mədəsidir. Bu heyvanların mədə şirəsinin tərkibi, başqa heyvanlara nisbətən zülal fermentləri ilə daha zəngin və turş olur. Otyeyən heyvanların qidalarının əsas tərkib hissəsini sellüloza təşkil etdiyi üçün bu qidalardan çox çətinliklə həzm olunduğundan onların mədəsi bir neçə gözlü olub, mədə həzmində də bəzi dəyişikliklər əmələ gətirmişdir. Əsas etibarilə otyeyən heyvanların mədəsi sadə və mürəkkəb olmaqla iki yərə ayrılır. 1. Birgözlü – sadə mədə. 2. Çoxgözlü – mürəkkəb mədə.

**Atın mədəsi.** Atın mədəsi birgözlü olub, çox mürəkkəb quruluşa malikdir. Atın mədəsinin sağ hissəsində şirə ifraz edən vəziləri vardır. Sol hissəsi mədənin girəcəyini və geniş kisəyəoxşar hissəni əhatə edir. Mədənin sol hissəsinin selikli qışasında şirə ifraz edən vəzilər olmur. Atın mədəsi heyvanın boyundan asılı olaraq 6-15 litrə qədər qida tutur.

### **13.25. Gövşəyən heyvanlarda mədə həzminin xüsusiyyətləri**

Gövşəyən heyvanlarda mədəsi öz quruluşuna və mədə həzminin xüsusiyyətlərinə görə başqa heyvanların mədəsindən kəskin surətdə fərqlənir. Bu heyvanların mədəsi 4 hissəyə ayrıılır: I. işkənbə, II. tor, III. qat-qat və ya kitabça, IV. qursaq və ya şirdan.

I, II, III hissələrin daxili selikli qişasında həzm vəziləri olmur. Əsl mədə IV hissə qursaq və ya şirdan adlanır. Bu hissənin selikli qişasında şirə ifraz edən vəzilər vardır. Başqa heyvanların birgözlü mədəsinə oxşayır. Bu heyvanların mədəsinin təxminən 80-100 litrə qədər tutumu vardır. Ön mədəyə düşmüş qida arasıkəsilmədən II, sonra III gözə, oradan arasıkəsilmədən IV kameraya – şirdana keçir. Burada yerləşən mədə vəzilərinin fasılısız şirə ifrazi üçün şərait yaradır.

Bakteriyalarla yanaşı işğənbədə külli miqdarda infuzorlar vardır. Burada infuzorların olması işkənbəyə quru qidaların düşməsi ilə əlaqədardır. İnfuzorlar qidaları mexaniki dəyişikliyə uğradır, onları didib dağıdır, fermentlərin təsiri üçün şərait yaradır.

Bakteriya və infuzorlar həm də həyat fəaliyyətləri zamanı yaşamaq üçün zəruri olan zülal, qlükogen sintez etməklə heyvanların zülal və şəkerlərə olan ehtiyacını müəyyən qədər təmin etmiş olurlar.

İşkənbədən bakterioloji dəyişikliyə uğramış qida tora keçir. Məlum olmuşdur ki, işkənbə ilə tor arasında selikli qişadan əmələ gəlmış büküşlər vardır.

Bu nahiyyənin əzələləri yiğildiği zaman büküş işkənbənin tora açılan dəliyini qismən qapayır, dar yarıq şəklində olan dəlikdən yalnız xırdalanmış qidalar tora keçə bilir. Tordan qat-qata keçən qida bir qədər də yumşaldıqdan sonra nəhayət IV kamera şirdana və ya qursağa keçir.

### **13.26. Nazik bağırsaq**

Nazik bağırsaq 3 şöbədən ibarətdir. 1. Onikibarmaq bağırsaq (20-30 sm); 2. Aci bağırsaq (1,5-2,5 m); 3. Qalça bağırsaq (2-3 m). Nazik bağırsaqlar tonik gərgin vəziyyətdə 4 m, atonik vəziyyətdə (öləndən sonra) isə 6-8m qədər ola bilir.

Nazik bağırsaq bir neçə mühüm funksiya yerinə yetirir.

- 1) Mədədən daxil olan himusu və mədəaltı vəzinin şirəsini, qaraciyərin ödünü, bağırsağın seliyi ilə birlikdə yerləşdirmək;
- 2) Qidanın həzmi;
- 3) Homogenezasiya və həll olunmuş maddənin sorulması;
- 4) Nazik bağırsaqlarda sorulmamış qida qalıqlarının yoğun bağırsağa doğru sonrakı hərəkəti;
- 5) Hormonların ifrazı;
- 6) İmmunoloji müdafiə.


### **13.27. Onikibarmaq bağırsaqda həzm**

Mədədən sonra onikibarmaq bağırsaq başlayır. Təxminiən 25-30 sm uzunluğunda olub nazik bağırsaqların başqa şöbələrinə nisbətən bir qədər genişdir. Onikibarmaq bağırsaq nalşəkilli olub, pankreas vəzisinin başını əhatə edir. Başqa bağırsaqlar kimi onikibarmaq bağırsağın divarı da üç qışadan təşkil olunmuşdur. Selikli qışada külli miqdarda şirə ifraz edən Brünner və Liberkün vəziləri yerləşir.

Onikibarmaq bağırsağ vəzilərinin hazırladığı şirə zəif qələvi xassəyə malikdir.

Turş qida bağırsağa keçdikdə mühitin turşlanmasına səbab olur. Bağırsaq şirəsi öd və pankreas şirəsinin təsiri ilə turş mühitdə neytrallaşır. Bu vaxt pH-qələviliyə doğru meyl edir. Qeyd etmək lazımdır ki, onikibarmaq bağırsağın şirəsinin tərkibində üzvi və qeyri-üzvi maddələr vardır.

Onikibarmaq bağırsağın orta hissəsinə pankreas axarı ilə öd axarının birləşməsindən əmələ gələn ümumi axacaq açılır (şəkil 12).



**Şəkil 12.** Onikibarmaq bağırsaqda gedən həzm prosesini əks etdirən sxem. 1 – orağabənzər bağ; 2 – qaraciyərin sol payı; 3 – qaraciyərin sağ payı; 4 – qaraciyərin kvadrat payı; 5 – sağ boylama şırımlı; 6 – sol boylama şırımlı; 7 – öd kisəsi; 8 – öd kisəsinin axacağı; 9 – qaraciyərin axacağı; 10 – ümumi öd axacağı; 11 – mədəaltı vəzi; 12 – mədəaltı vəzin başı; 13 – mədəaltı vəzin quyruğu; 14 – mədəaltı vəzin axacağı; 15 – onikibarmaq bağırsağının yuxarı üfüqi hissəsi; 16 – onikibarmaq bağırsağının enən hissəsi; 17 – onikibarmaq bağırsağının aşağı üfüqi hissəsi; 18 – onikibarmaq bağırsağın acıbağırsağa keçən hissəsi; 19 – acı bağırsaq.

Həzm üçün son dərəcədə əhəmiyyəti olan pankreas vəzinin və qaraciyərin hazırladıqları həzm şirələri bu axacaq vasitəsilə onikibarmaq bağırsağı açılır.

### 13.28. Mədəaltı vəzinin həzmində rolü

**Pankreas və ya mədəaltı vəzi.** Bu vəzi əsas etibarilə mədənin alt və arxa hissəsində yerləşir (şəkil 12). Çəkisi təxminən 70-100 qr-a qədərdir. Xaricdən seroz qışa ilə örtülmüşdür. Vəzi əmələ gətirən hüceyrələr 2 qrupa ayrılır. Axacağı olmayan iri hüceyrələr zəngin qan kapillyarları ilə əhatə olunmuşdur. Adi gözlə baxdıqda belə bu hüceyrələr nöqtələr şəklində görünür. Bu hüceyrələrə insulyar hüceyrələr və ya Langer-Hans adacılqları deyilir. Hazırladıqları bioloji fəal maddəyə hormon deyilir. Hüceyrələrin hazırladığı hormonlar hüceyrələrin divarlarından qana keçir. Qan vasitəsilə bədənə yayılır. Bu vəzin

hüceyrələri insulin və qlükoqon, lipokain, sentropenin, vaqar-tonin, retardin və s. hormonları hazırlayır. Bu hormonlar in-sulin və qlükoqon şəkər mübadiləsini nizama salır. İnsulin sadə şəkərlərin hüceyrələr tərəfindən mənimsənilməsinə və onla-rın mürəkkəb şəkərə çevrilməsinə səbəb olduğu halda, qlüko-qon hormonu əksinə, mürəkkəb şəkərləri sadə şəkərlərə qədər parçalayır, axarı olan kiçik hüceyrələr isə pankreas şirəsi ha-zırlayırlar. Hüceyrələrdən başlayan kiçik axarcıqlar birləşərək böyük axarcıqlara keçir və onikibarmaq bağırsağa açılır. İtlərdə başqa heyvanlardan fərqli olaraq pankreasın iki axarı olur. Bunlardan əsas axar onikibarmaq bağırsağın orta hissəsinə açılır. İkinci əlavə axar nisbətən qısa olub, öd axarı ilə bir-ləşərək, onikibarmaq bağırsağın yuxarı hissəsinə açılır. Bağır-saşa açılan nahiyyələrində axar divarlarının həlqəvi lifləri və bağırsaq əzələləri birlikdə qalınlaşaraq, büzüçü əzələ -sfinktor əmələ gətirir.

1879-cu ildə I.P.Pavlov və ondan bir il sonra Hayden-Hayn xroniki şəraitində pankreas şirəsini əldə etməklə bəra-bər, həm də şirə ifrazı mexanizmini tədqiq edə bilmışlər.

Qida mədədən nazik bağırsağa evakuasiya olunduqdan sonra intensiv həzmə məruz qalır və bu prosesdə həllədici rolü mədəaltı vəzinin, öd kisəsinin və nazik bağırsağın özünün sek-reziyası oynayır. Mədəaltı vəzinin şirəsinin mühütin kompon-entti olan - biokarbonatları turş himusu neytralaşdırmaqdə, həzm fermentləri isə qidanın tərkibində olan əsas maddələri parçalamaqdə mühüm rol oynayır. Mədəaltı vəzinin şirəsinin ifrazını əsasən sekretin və xolisistokinin hormonu, həmçinin azan sinir tənzim edir.

Pankras şirəsi bir sıra elektrolit və duzlara malikdir. Onun tərkibində olan əsas anionlara  $\text{Cl}^-$  və  $\text{HCO}_3^-$ , kationları  $-\text{Na}^+$  və  $\text{K}^+$  aiddir.

Mədəaltı vəzinin şirəsinin zülallarının 90%-ni həzm fer-mentləri və müxtəlif qidaları parçalayan hidrolazalar təşkil edir.

Lipaza, amilaza və ribonukluaza fəal formada sekre-siya olunur. Onikibarmaq bağırsağın selikli qişasından ifraz olunan entroginaza-entopeptidaza mədəaltı vəzin şirəsində

passiv halda olan tripsinogeni trpisinə katalizə edir. Patoloji vəziyyətdə (pankratit) mədəaltı vəzinin fermentləri onun özünü həll edərək dağıdır və bu hal onun parçalanmasına və ölümə səbəb olur. Mədəaltı vəzinin ekzokrin hissəsi üçün daha təsirli stimulyator sekretin və xolesitokinin hormonları hesab edilir. Sekretin hormonu bikarbonat ionlar və su sekresiya edən hüceyrələri stimulyasiya edir. Xolesitokinin hormonu isə ferment sekresiya edən hüceyrələri stimulyasiya edir.

Mədəaltı vəzinin polipeptidi samatostatin və qlükoqon mədəaltı vəzin şirə ifrazını ləngidir.

Mədəaltı vəzinin sinir tənzimi azan sinir vasitəsilə həyata keçirilir. Neyromediator rolunu asetilxolin yerinə yetirir. Atropin vasitəsilə bu şirə ifrazi ləngidilir.

Sağlam insanlardan təmiz pankreas şirəsi almaq mümkün olmur. Pankreas vəzin fəaliyyətini tədqiq etmək məqsədilə onikibarmaq bağırsağa nazik rezin zond daxil edirlər. Bundan ümumi klinikada geniş istifadə edilir.

1935-ci ildə pankreas fistulası olan bir neçə xəstə üzərində təcrübə aparmışlar. Təmiz pankreas şirəsi alınmış və vəzin fəaliyyəti öyrənilmişdir.

### **13.29. Mədəaltı vəzinin şirəsinin tərkibi**

Mədəaltı vəzinin şirəsi rəngsiz, şəffaf, qələvi reaksiyaya malik bir mayedir. Bu şirənin PH-7,8-8,4 arasında dəyişir. Pankreas şirəsinin qələvi reaksiyaya malik olması onun tərkibində bikarbonat duzlarının olması ilə əlaqədardır.

Şirənin tərkibində üzvi və qeyri-üzvi maddələr vardır. Üzvi maddələrin çox hissəsini zülallar və selikli maddə təşkil edir. Qeyri-üzvi maddələrdən şirənin tərkibində ən çox bikarbonat duzları və başqa duzlar olur. Üzvi maddələrin miqdarı müxtəlif şərtlərdən asılı olaraq 0,5-8 % arasında dəyişir. Bu şirənin tərkibində zülallar, şəkərlər və yağları parçalayan külli miqdarda fermentlər vardır.

Zülalları parçalayan tripsin fermenti bir neçə ferment-dən ibarətdir.

Polipeptidləri parçalayan ximotripsin, karbooksipolipeptidaza, orta zülalları parçalayan erepsin, sulu karbonları parçalayan amilaza, maltaza, laktaza, nuklein turşularını parçalayan nukleaza, yağları parçalayan lipaza fermentləri vardır.

Bilavasitə pankreas axarından alınan şirənin tərkibində olan tripsinogen və ximotripsinogen qeyri-fəal formada olub, zülalları parçalaya bilmirlər.

Bu fermentlər bağırsaq şirəsinin tərkibində enterokinaza fermenti ilə birləşir, qeyri-fəal formadan fəal tripsinə və ximotripsinə çevirilir. Enterokinaza fermentini 1899-cu ildə İ.P.Pavlovun laboratoriyasında N.İ.Pavlenko kəşf etmişdir. Pavlov bu fermenti, «fermentlərin fermenti» adlandırmışdır.

Tripsin və ximotripsin fermentləri zəif qələvi mühitdə uzun müddət təsirini saxlayır. Mədə şirəsinin tərkibində olan pepsin fermentindən fərqli olaraq tripsin və ximotripsin fermentləri mürəkkəb və orta zülalları amin turşusuna qədər parçalayır. Tripsin fermenti yalnız orta zülallara təsir edir, onları amin turşularına qədər parçalayır.

### 13.30. Mədəaltı vəzinin şirə ifrazının fazaları

Qida haqqında fikirləşəndə, onun görünüşü qoxusu və s. nəticəsində əmələ gələn beyin fazasında 1) bikarbonatlar 10-15% yüksəlir, fermentlər isə 25%-ə qədər çoxalır. Bu faza azan sinirin reflektoru oyanması ilə əlaqədar olur, ona görə də ancəq atropin və ya vaqotomiya vasitəsilə ləngidilə bilər. Qida mədəyə daxil olan zaman, 2) mədə fazası başlayır və azan sinir və qastirin təsiri ilə mədəaltı vəzinin şirə ifrazi daha da çoxalır. Mədəaltı vəzinin şirə ifrazi üçün daha mühüm olan, 3) bağırsaq fazasıdır. Bağırsaq fazası onikibarmaq bağırsaga himusin daxil olması ilə başlayır. Bu zaman nazik bağırsağın hüceyrələri sekretin, xolesistokinin ifraz edir. Mədəaltı vəzi çox böyük funksional fəallığa malikdir. O, fermentləri qidanın həzm olunmasına lazım olan miqdardan da 10 dəfə çox hazırlayırlar. Ona görə də vəzinin 90%-ni çıxardıqdan sonra belə, qalan

10%-i qidanı həzm etmək üçün lazım olan fermenti hazırlamağa kifayətdir.

Yağları parçalayan lipaza fermenti nisbətən qeyri-fəal formada olur. Öd turşusunun duzları ilə birləşdikdən sonra fəallaşır, yağları qliserin və yağı turşularına qədər parçalayır. Pankreas şirəsinin tərkibində sulukarbonları parçalayan fermentlər fəal olurlar. Amilaza fermenti mürəkkəb şəkərləri orta şəkərlərə qədər; maltaza, laktaza, fermentləri orta şəkərləri sadə şəkərlərə qədər parçalayır. İnsanın pankreas vəzi sutkada 600-800 ml, gövşəyən heyvanlarda 6-7 l, donuzlarda 8 l, itlərdə 200-300 ml-ə qədər şirə ifraz edir.

### 13.31. Mədəaltı vəzinin şirə ifrazının mexanizmi

Qidanın çeynənməsi, udulması və yeyilməsi mədəaltı vəzinin şirə ifrazına səbəb olduğu kimi qidanın görünüşü, qoxusu, eləcə də qidalanma ilə əlaqəsi olan qıcıqlar vəzinin şirə ifrazına səbəb olur.

Buradan aydın olur ki, mədəaltı vəzi mürəkkəb şərti, şərtsiz reflektori yolu ilə oynayır və şirə ifraz edir.

İ.P.Pavlov pankreas axarı xaricə çıxardılmış itlər üzərində apardığı tədqiqatlardan aydın etmişdir ki, vəgetativ sinir sistemi mədəaltı vəzinin fəaliyyətinə təsir göstərir. O, xroniki təcrübə şəraitində itin boyun nahiyyəsinin bir tərəfindəki azan sinirini kəsib periferik ucunu dərinin altına tikib, onun digər ucunu zəif induksion cərəyan ilə qıcıqlandırdıqdə, əvvəlcə şirə ifrazının tormozlandığını müşahidə etmişdir. Bu tədqiqatın nəticəsi göstərir ki, azan sinirin tərkibində tormozlayıcı və oyandırıcı liflər vardır. Sekretor tormozlayıcı liflər oyandırıcı liflərə nisbətən tez oyanıb tez də yorulurlar. Bu sinir liflərinin degenerasiya müddəti də biri digərindən fərqlənir. Sekretor tormozlayıcı liflər sekretor oyandırıcı liflərə nisbətən tez degenerasiya edir. Buna görə azan sinirinin kəsilmiş periferik ucunu kəsdikdən 3-4 gün sonra qıcıqlandırdıqdə həmin vaxtda sekretor tormozlayıcı liflər degenerasiyaya uğradığı üçün, qıcıqlandırma şirə ifrazına səbəb olur. Azan və simpatik sinir-

lərlə mədəaltı vəziyə gələn impulsların təsiri altında vəzi oynanır, şirə ifraz edir.

Azan sinir kimi simpatik sinirin də oyanması az miqdarda üzvi maddələrlə zəngin qatı şirə ifrazına səbəb olur. Bu sinirlər nəinki penkreasin şirə hazırlayan hüceyrələrinə, eləcə də vəziyə gələn qan damarlarına daxil olan liflər bütüncü, oyandırıcı və genəldici təsir göstərir.

Mədəaltı vəzi reflektorlu olmaqla yanaşı humoral yol ilə də şirə ifraz edir. Humoral yol ilə mədəaltı vəzin şirə ifraz etməsi qidanın mədədən onikibarmaq bağırsağa keçməsilə başlayır. Bu zaman onikibarmaq bağırsaqda hazırlanan bioloji fəal maddələr sorulur, qan vasitəsilə mədəaltı vəzinin fəaliyyətinə təsir göstərir. Heyvanların üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, onikibarmaq bağırsağa NaCl daxil etdikdə külli miqdarda pankreas şirəsi ifraz olunur.

1902-ci ildə ingilis fizioloqlarından Beylis və Starlink mədəaltı vəzinin humoral yol ilə şirə ifrazı mexanizmini öyrənə bilmışlər. Məlum olmuşdur ki, nazik bağırsağın yuxarı hissəsinin selikli qişasında yerləşən hüceyrələr istiyə davamlı proskretin maddəsi hazırlayır. Bu maddə qeyri-fəal şəkildə olduğu üçün bağırsaqdan qana sorula bilmir. Mədədən bağırsağa keçən HCl-in təsiri ilə bu maddə fəallaşır, sekretinə çevrilir. Sekretin qana sorulur, qan vasitəsilə mədəaltı vəziyə oyandırıcı təsir göstərir. Bu yol ilə mədəaltı vəzi 4-9 saata qədər şirə ifraz edir.

### **13.32. Qaraciyərin həzmdə rolu ödün əmələ gəlməsi və ifrazi**

Qaraciyər orqanizmdə maddələr mübadiləsində ən mərkəzi yer tutan orqandır. O, orqanizmdə 40-dan çox funksiya yerinə yetirir. Zülal, karbohidratların, yağ, hormon və vitaminlərin mübadiləsində iştirak edir, həmçinin çoxlu endogen və ekzogen maddələri zərərsizləşdirir. Onun ən mühüm funksiyalarından biri də öd ifrazi funksiyasıdır. Ödün tərkibi sudan, mineral duzlardan, selik, xolesterol yağları və lesitin və

iki növ spesifik komponentdən – öd turşusu və pigmentlərdən ibarətdir. Öd, yağların həzmində mühüm rol oynayır. Bilirubin hemoglobininin parçalanmasının son məhsulu olub, nəcis və sidik vasitəsilə xaric olur, 90%-ə qədəri yenidən qana sorulur, onun 90% -i qaraciyərə qayıdır.

Qaraciyər bədənimizdə ən iri vəzi olub, çəkisi 1,5 kq-dır. O, sağ qabırğaaltı nahiyyədə, diafraqmanın altında yerləşir. Qaraciyər hüceyrələrinin hazırladığı öd, öd kapillyarları ilə öd kisəsinə, buradan isə ümumi öd axacağı ilə onikibarmaq bağırsağa töküür (şəkil 10).

I.P. Pavlovun ümumi öd axarına fistula qoyulması və bu üsulun təkmilləşməsi yolu ilə aparılan təcrübələr ödün əmələ gəlməsi, onun tənzimi mexanizmi, ekskretor funksiyası və həzm sisteminin qaraciyərin digər üzvləri ilə əlaqəsi və onların sinir və humoral yolla tənzimi haqqındakı bilikləri xeyli inkişaf etdirdi.

Qaraciyərin struktur vahidi onun paylarını təşkil edən payçıqdır. Bunların sayı 500 minə qədərdir. Qaraciyər simpatik və parasimpatik sinir sistemi tərəfindən əsasən günəş kələfi vasitəsilə tənzim olunur. Günəş kələfindən çıxan liflər ön və arxa qaraciyər kələfini əmələ gətirir. Ön kələf qaraciyər arteriyası və onun şaxələri, arxa kələf isə qapı venası və öd yolları ilə gedir. Bundan başqa qaraciyərə azan və həmçinin diafraqma siniri daxil olur.

Bələliklə, onikibarmaq bağırsağa mədəaltı vəzin şirəsindən əlavə öd də ifraz olunur. Öd qaraciyər hüceyrələrinin sekretor fəaliyyətinin məhsuludur. Öd qaraciyərdə arası kəsilmədən əmələ gəlir və onikibarmaq bağırsağa ancaq həzm prosesində töküür. Öd həzm prosesi qurtardıqdan sonra öd kisəsinə toplanır. Bir gün müddətində insanda 500-1200 ml. öd hazırlanır, öd əmələ gəlir. Ödün reaksiyası (pH 7,3-8,0), xüsusi çəkisi 1,008-1,015-dir. Ödün tərkibi aşağıdakı kimidir (faizlə):

Su – 97,5;

Quru qalıq – 2,5;

Mineral maddələr – 0,8 Na, K, Mg, Cl göstərmək olar.

Öd turşusu – 0,9-qlikoxol, tauraxol-qaraciyərdə xolistə-

rinin parçalanmasında əmələ gəlir;

Piqmentlər – 0,4-biliverdin, bilirubin;

Xolisterin – 0,1;

Mutsin – 0,1;

Lesitin – 0,05;

Yağ turşusu və

Neytral yaqlar – 0,15.

Qeyd olunan maddələrdən başqa ödün tərkibində sabun, sidik cövhəri, sidik turşusu və s. vardır.

Öd turşuları orqanizmdə xolisterinin parçalanmasından əmələ gəlir. Qaraciyərin ekstripasiyası ilə isbat edilmişdir ki, öd piqmenti biliverdin və bilirubin qanda eritrositlərin parçalanmasından sonra ayrılan hemoqlobindən əmələ gəlir. Qaraciyər bədəndən çıxarıldıqdan sonra da piqmentlərin miqdarının azalmaması, onu göstərir ki, qaraciyərdən başqa, sümük iliyində, dalaqda, limfa düyünlərində də əmələ gəlir.

Öd iki cür olur: kisə ödü, yəni öd kisəsindən bağırsağa tökülən öd və qaraciyər ödü. Kisə ödü daha qatı olur. Qaraciyər ödü əmələ gələn kimi öd kisəsinə tökülmədən bilavasitə bağırsaqlara axır, onun rəngi zəif sarı olub açıq çay rənginə bənzəyir. Öd həzm prosesində aşağıdakı funksiyaların yerinə yetirilməsində iştirak edir. Ödün təsiri ilə bütün fermentlərin, o cümlədən zülal, karbohidrat və yağ fermentlərinin təsiri güclənir, yaqları parçalayan lipazanın təsiri 20 dəfə artır. Öd yağ turşularının həll olmasına və sorulmasına yardım göstərir. Mədədən bağırsağa keçmiş turş qida horrasını neytrallaşdırır. Ödün təsiri ilə bağırsaqların hərəkəti güclənir, mədəaltı vəzin şirəsinin ifrazi artır, qana sorularaq qaraciyərə təsir edib, öd əmələ gəlməsini gücləndirir. Öd bağırsağa dezinfeksiyaedici təsir göstərir.

Hormonlar ödün əmələ gəlməsinə əhəmiyyətli dərəcədə təsir edir. Vazopressin, AKTH və insulin stimulaedici təsir edir. Belə hesab edirlər ki, azan sinir ödün əmələ gəlməsini əhəmiyyətli dərəcədə artırır, simpatik sinir isə onu tormozlayır.

Ödün əmələ gəlməsi beyin qabığının təsiri ilə şərti reflektor yolla da arta bilər.

Ödün arası kəsilmədən əmələ gəlməsinə baxmayaraq bağırsaqlara öd ancaq orada qida olan zaman daxil olur. Ödün ifrazı yeməkdən bir qədər sonra başlanır. Ət yedikdə öd 8 dəqiqə, çörək yedikdə 12 dəqiqə, süd içdikdə isə 3 dəqiqə sonra ifraz olunmağa başlayır. Süd və ət yedikdə öd 5-7 saat, çörək yedikdə isə 8-9 saat müddətində ifraz olunur. Ödün ifrazı reflektoru yolla tənzim edilir.

Qida bağırsaqlara daxil olduqda onların selikli qışasında yerləşən reseptorlar qıcıqlanır. Bunlarda əmələ gəlmış oyannma mərkəzi sinir sisteminə, oradan da azan və simpatik sinirlər vasitəsilə öd kisəsinin və ümumi öd axacağının sfiniktöruna gələrək onların açılmasına səbəb olur.

### **13.33. Nazik bağırsaqların motorikası. Nazik bağırsaqların hərəki fəaliyi**

Onun divarının xarici qatını təşkil edən uzununa, daxili qatının isə həlqəvi və ya dairəvi əzələlərinin təqəllüsü sayəsində baş verir. Yəni, uzununa əzələ liflərinin təqəllüsü qida horrasının qarışmasına, həlqəvi əzələ liflərinin təqəllüsü isə onun yoğun bağırsağa doğru hərəkətinə səbəb olur.

Beləliklə, nazik bağırsaqdə kəskirvari və soxulcanvari (peristaltik) hərəkətlər müşahidə edilir. Nazik bağırsaqların həm daxili, həm də xarici tənzimində Averbax kələfi xüsusi rol oynayır. Nazik bağırsaqların hərəki fəaliyyətində əsas rol oynayan sirkulyar (həlqəvi və dairəvi) əzələ fəallığına ləngidici təsir edən mediator rolunu asetilxolin oynayır. Əgər həmin ləngidici təsiri (təcrübədə sinir lifində fəaliyyət) göstərməni tetradoksin təsiri ilə (aradan qaldırmaq yolu ilə) aradan qaldırısaq bağırsaqlar yavaş dalğa tezliyi ilə qüvvətli fizoloji şəraitdə asetilxolinin tormozlayıcı təsiri ola bilsin ki, vazoaktiv intestinol polipeptid vasitəsilə təmin edilir. Asetilxolin uzunsov əzələ qatına əks təsir göstərir və s. onun təqəllüsünü stimulasiya edir. Onurğa beynin T<sub>9-10</sub> seqmentlərindən çıxan simpatik sinir sisteminin və qarın, musariqəsinin düyünlərinin sinapslarından

çıxan liflər nazik bağırsaqların hərəki fəallığını ləngidir, para-simpatik sinir sistemi isə (azan sinir) ona stimulyasiyaedici təsir edir.

Nazik bağırsaqların hərəki funksiyasının tənzimində, yəni ləngidici və ya stimulyasiyaedici təsir edən çoxlu hormonlar iştirak edir. Qidanın bağırsaqlarda ritmiki seqmentasiya və peristaltik (rəqs) hərəkətində, mədə-bağırsaq traktının hormonlarından qastrin və xolitsistokinin əsas rol oynayır.

Qida fazasında hərəki fəallığın müddəti və intensivliyi həm də qidanın tərkibindən və onun kaloriliyindən də asılı olur. Nazik bağırsağın qalça bağırsaq şöbəsinin sonunda 4 sm məsafədə qidanın nazik bağırsaqdan yoğun bağırsağa daxil olmasına nəzarət edən hissə yerləşir. Həmin hissədə qalça bağırsaqla yoğun bağırsağ arasında iki aypara büküşü olan və ya qapağı olan ileosekal sfinkter yerləşir. Bu sfinkter vasitəsilə qida kütləsi ritmik olaraq nazik bağırsaqdan yoğun bağırsağa daxil olur.

### 13.34. Nazik bağırsaqlarda sorulma

**Sorma səthi qan cərəyanı.** Büküş və xovların, mikro-xovcuqların nazik bağırsaqların sorma səthini 600 dəfə artıraraq  $200 \text{ m}^2$  çatdırır. Nazik bağırsağın epiteli daha böyük sürətlə bölünən və təzələnən hüceyrəyə aiddir. Diferensiya olunmamış silindirik hüceyrələr həmin büküslərin dərinliyində əmələ gəlir, sonra xovların zirvəsinə miqrasiya edir. Bu yerdəyişmə 24-36 saatda mümkün olur. Qida komponentlərinin sorulması əsasən xovların yuxarı hissəsində, sekresiya prosesi isə büküslərdə baş verir. Mədə-bağırsaq traktının immunokompeten limfatik toxuması ilə formasına görə M-hüceyrələr adlanan hüceyrələri əlaqələndirir. Xovların zirvəsində olan bu hüceyrələr 3-6 gün fəaliyyət göstərir və sonra yeniləri ilə əvəz olunur. Beləliklə, bir neçə gün müddətində bağırsağın bütün səthi təzələnir.


Nazik bağırsaqların selikli qişası əsas etibarılə üst məsariqə arteriyası ilə, onikibarmaq bağırsaq qarın arteriyası ilə,

qalça bağırsaq üçün isə alt musariqə arteriyası ilə qanla təmin olunur. Bu damarların şaxələnməsində xovların mərkəzi damarını əmələ gətirir və hansı ki, suberitelial kapillyara şaxələnir. Nazik bağırsaqda əmələ gələn qan ürəyin vurğu həcminin 10-15%-ni təşkil edir. Qəbul olunan qidanın xarakterindən və həcmindən asılı olaraq, qanın cərəyanı 30-130% artır və himusun harda olmasından asılı olaraq o bağırsağa bölüşdürülr.

Suyun, elektrolitləri, digər maddələrin sorulması zülal, yağ (lipid), karbohidrat sorulması.

### 13.35. Nazik bağırsaqlarda həzm prosesi

Nazik bağırsaq uzun boru şəklində olub (insanda bədənin uzunluğundan 4-5 dəfə çox olur), mədədən başlayan hissəsi 48 mm, yoğun bağırsağa açılan hissəsi isə 27 mm-ə qədərdir (şəkil 1).



Şəkil 13. Nazik bağırsağın divarının quruluşu.

Qişalar: I – Selikli, II – Selikaltı, III – Əzələ, IV – Serroz. 1 – xovlar, 2 – çıxıntı, 3 – epitel, 4 – selikli qışanın xüsusi qatı, 5 – əzələ qatı, 6 – damar toru, 7 – limfa toru, 8 – sinir lifi, 9-10 – selikaltı və əzələ sinir kələfi.

Nazik bağırsağı anatomik olaraq üç hissəyə böülürlər: 1) onikibarmaq bağırsaq insanda 25-30 sm, 2) acı bağırsaq, bütün nazik bağırsağın uzunluğunun 2/5-ni təşkil edir, 3) qalça bağırsaq isə bağırsağın qalan 3/5-nü təşkil edir. Nazik bağırsaqların divarı selikli, selikaltı, əzələ və seroz qişalardan ibarətdir. Nazik bağırsaqların divarının quruluşu şəkil 9-da verilmişdir. Uqolyevə (1963, 1967, 1972) görə mikroxovlar nəinki bağırsağın sorma səthini artırır, o həm də katalizator rolunu oynayır, həmin zona divar öni (membran) həzmi və sorulma funksiyasını həyata keçirir. Nazik bağırsağın sekretor funksiyası onun bütün şöbələri tərəfindən yerinə yetirilir. Bağırsaq şirəsi, mədəaltı şirə və öd onikibarmaq bağırsaqda mədədən oraya daxil olan himus ilə qarışır. Bağırsaq şirəsinin tərkibinin yüz illər boyu öyrənilməsinə baxmayaraq, əsas nəticə İ.P.Pavlovun laboratoriyasında enteroginoza fermentinin kəşfi ilə əldə edilmişdir. Brünner vəziləri onikibarmaq bağırsağın proksimal hissəsində yerləşir. Brunner vəzilərinin ifraz etdiyi şirənin tərkibində mutsin və turş mühitdə zülal maddəsini parçalayan və südü çürübən pepsinəoxşar ferment olur. Bu vəzin ifraz etdiyi maddə onikibarmaq bağırsağın selikli qişasını örtməklə qoruyucu funksiyani yerinə yetirir.

Bütün nazik bağırsaq boyu, onun selikli qişasında liberkyun vəziləri yerləşir və bunların ifraz etdiyi şirə onikibarmaq bağırsaqda qidanın həzmini asanlaşdırır.

### **13.36. Bağırsaq şirəsinin tərkibi və xassələri**

Təmiz bağırsaq şirəsini xüsusi operasiya olunmuş heyvandan almaq olar. Bu zaman Tri-Vella üsulu ilə heyvana narkoz verilib onun qarın boşluğu açılır və kiçik bir hissəsi elə kəsilib götürülür ki, müsariqə zədələnməmiş və qan təchizatı pozulmamış olsun. Bağırsağın kəsilmiş uclarını bir-birinə ti-kirlər və bağırsağın qidarı keçirmək qabiliyyəti bərpa olunur.

Kəsilmiş bağırşaqın uclarını xaricə çıxarıb dəriyə tikirlər, heyvanın yarası sağaldıqdan sonra bağırşaqın təcrid olunmuş hissəsindən təmiz bağırşaq şirəsi yiğmaq mümkün olur. Təmiz bağırşaq şirəsi tutqun, rəngsiz maye olub duru hissədən və selik topalarından, degenerasiya etmiş epitel hüceyrələrindən və xolisterin kristallarından ibarətdir. Duru hissəni tədqiq etmək üçün intensiv şirə ifrazına səbəb olan yerli mexaniki təsirdən istifadə edirlər. Duru hissənin reaksiyası qələvidir. Bağırsağın selikli qışasının şirəsində qida maddələrinin həzmində iştirak edən 22-yə qədər ferment vardır.

1. *Enteroginaza* – bu ferment çox miqdarda, nazik bağırşaqın şöbələrində, xüsusilə, onikibarmaq bağırşaqda sintez olunur. Yoğun bağırşaqda sintez olunmur.

O, mədəaltı vəzinin şirəsinin tərkibindəki təsisiz tripsinogeni fəal tripsinə çevirir.

2. *Peptidaza qrupu* – digər proteolitik – əvvəllər erepsin adlandırılan bu maddə böyük əhəmiyyətə malikdir. Onun əsas nümayəndələrindən biri leysinoaminopeptidaza olub, xüsusən zəncirin sonunda leysin, norleysin və norvalin qalığı olan peptidləri daha böyük sürətlə parçalayır. Leysinoaminopeptidaza həm bağırşaqın selikli qışasında, həm də onun şirəsində çoxlu miqdarda olur.

3. *Katepsinlər* – zəif turş mühitdə zülal maddələrini parçalayır.

4. *Qələvi fosfataza* – qələvi mühitdə orta fosfat turşusunun monoefiqlərini hidroliz edir.

5. *Turş fosfataza* – turş mühitdə qələvi fosfatazanın təsirinə oxşar təsirə malik olur.

6. *Nukleaza turşuları* depolimerizə edir.

7. *Lipaza* – neytral yağları qliserin və yağ turşularına parçalayan fermentdir.

8. Müəyyən edilmişdir ki, xolisterin ancaq sərbəst halda sorulur.

9. *Amilaza* – nişastanı disaxaridlərə parçalayır. Bağırsaq şirəsində çox az miqdarda olur. Belə hesab edirlər ki, buraya qanın plazmasından keçir.

**10. Laktaza** – süd şəkərinin qlükoza və qalaktozaya qədər parçalayır.

**11. Maltaza** – maltozanı parçalayır.

Bələliklə, birbaşa bağırsağın selikli qişasına təsir edən mexaniki və kimyəvi qıcıqlandırıcılar bağırsaq şirəsinin artmasına səbəb olur.

Bağırsağın şirə ifrazı eyni zamanda qida maddələrinin parçalanma məhsullarının təsiri ilə də əmələ gəlir. Məsələn, qida maddələrindən süd şəkəri, sabun, duz turşusu, zülalın həzm məhsulları və sair belə maddələrdəndir.

Nasset göstərmişdir ki, bağırsaq vəzilərinin şirə ifrazına səbəb sekretin hormonundan da yaxşı təsirə malik olan və bağırsağın selikli qişasında əmələ gələn enterokrin hormonun təsiridir.

### **13.37. Nazik bağırsaqların hərəkətinin tipləri və motor funksiyası**


Bağırsaqların motor funksiyası iki qrup hərəkət sayəsində yerinə yetirilir. Birinci – qida kütləsinin qarışmasını və sürtülməsini, digəri qida kütləsinin bağısaqda hərəkətini təmin edir. Birinci qrup seqmentşəkilli, ikinci qrup isə – peristaltik hərəkətdir. Bağırsaq hərəkətlərinin bütün növləri dörd tipə bölünür: 1) ritmik seqmentasiya, 2) kəfkirvari hərəkət, 3) peristaltik hərəkət, 4) anti-peristaltik hərəkət.

Bağırsaqların divarları ikiqat saya əzələ təbəqəsindən ibarətdir. Xarici qat uzununa əzələ liflərdən, daxili qat isə həlqəvi əzələlərdən təşkil olunur. Əzələlərin yiğilması qida horrasının qarışmasına, həlqəvi əzələlərin yiğilması qidanı yoğun bağırsaqlara tərəf hərəkət etdirməyə xidmət edir.

İki növ əzələ yiğilması: kəfkirvari və peristaltik yiğılma ilə tanış olaq.

Bağırsaqların kəfkirvari hərəkəti uzununa və həlqəvi əzələlərin yiğilması ilə əlaqədardır. Bağırsağın hər hansı bir hissəsinin uzununa əzələleri yiğildiqda bu hissə qısalır və genişlənir. Bu əzələlər boşaldıqda isə həmin hissə uzanır və daralır. Həlqəvi

əzələlər yiğildiqda isə bir neçə dairəvi əzələ lifləri bir-birindən müəyyən məsafədə yiğilir. Qida horrası ayrı-ayrı hissələrə parçalanaraq bir sıra seqmentlər əmələ gətirir. Boylama və həlqəvi əzələlərin yiğilması bir-biri ilə əlaqədardır. Bunlar növbə və müəyyən ritmlə yiğilir və qida horrasının qarışmasına kömək edir. Bu isə qidanın daha yaxşı və tez həzm olunmasına kömək edir.




**Şəkil 14.** Mədə-bağırsaq borusunun divarının köndələn kəsiyinin sxematik təsviri.

1. Mösariqə; 2. Serroz qat; 3. Birləşdirici serroz qatı; 4. Dairəvi əzələ qatı; 5. Göndəoən əzələ qatı; 5. Auerbach kələfi; Meysner kələfi; 8. Dairəvi qat; 9. Selikaltı toxuma; 10. İri vəzin axarlarının çıxarı; 11. Selikli vəz; 12. Selikaltı vəz.

Peristaltik və ya qurdabənzər hərəkət-bağırsağın bir hissəsinin həlqəvi əzələləri yiğilərkən ondan aşağıda olan hissənin genişlənməsindən ibarətdir. Qida horrası bağırsaqların genişlənmiş hissəsinə itələnir, sonra həmin bu hissə yiğilərəq qida horrasını bağırsaqların genişlənmiş digər hissəsinə qovur. Nazik bağırsaqların peristallik yiğilması və bir-birinin dalınca gələn belə yiğilmalar dalğası qida horrasının yoğun bağırsağı, oradan isə yoğun bağırsaqların hərəkəti sayəsində onun son hissəsi olan düz bağırsağa keçir.

Bağırsaq hərəkətinə təsir göstərən humoral qıçıqlandırıcılar nazik bağırsağın selikli qişasında əmələ gələn və

həzm zamanı qana daxil olan xolin, serotonin, entrokrinini kimyəvi maddələrə turşular, qələvilər, öd, sabunlar, duzları göstərmək olar. Bağırsaqlar avtomatik hərəkətə malikdir, yəni bir parça bağırsaq kəsib qidalı məhlula daxil etsək, orqanizmə heç bir əlaqəsi olmamasına baxmayaraq onun vaxtaşırı yiğilması davam edəcəkdir.



**Şəkil 15.** Azan (A) və Simpatik (B) sinirin qıcıqlandırılmasının nazik bağırsaqların motor fəaliyyətinə təsiri.

Bağırsaq əzələlərinin hərəkətləri reflektorı və humoral yollarla oyana və tormozlana bilər. Mərkəzi sinir impulsları bağırsaq divarının əzələlərinə azan və simpatik sinirlərlə daxil olur. Elektrik qıcığı ilə azan sinirin (*n. vagus*) qıcıqlandırılması əzələ hərəkətini qüvvətləndirir və tonusunu artırır (Şəkil 15A). Simpatik sinirin (*n. splachnicius*) qıcıqlandırılması bağırsaq hərəkətinin tormozlanmasına və tonusun kəskin azalmasına səbəb olur (Şəkil 15B). İnsanda və heyvanlarda emosional vəziyyət zamanı, məsələn, qəzəb, qorxu, ağrı zamanı simpatik sinir sisteminin oyanması ilə əlaqədar bağırsaq hərəkətləri zəifləyir.

### 13.38. Yoğun bağırsaqlar


Yoğun bağısaqlarda qida kütləsi peristaltik və ya qurdabənzər hərəkətin təsiri altında qarışır, suyun sorulması nəticəsində qatlaşır və bakteriyaların təsiri altında sonrakı par-

çalanmağa məruz qalır. Qidanın həzm olunmamış qalığı isə kal (nəcisin) kütləsi halında düzbağırsağa doğru hərəkət edir.

İnsanın yoğun bağırsağının uzunluğu 120-150 sm, onun diametri isə korbağırsaq nahiyyəsində 6-9 sm olub, distal hissəsində azalır. Yoğun bağırsağın korbağırsaq nahiyyəsində himus duru olub, bakteriyaların təsirinə və sorulmaya daha çox məruz qalır. Bu proses qalxan, köndələn və enən çənbərbağırsaqlarda da davam edir. Siqmayabənzər ( $\delta$ -ə bənzər) və düzbağırsaq əsasən rezervuar rolunu oynayır. Yoğun bağırsaq iki sfinekter vasitəsilə qurtarır. Bunlardan proksimal hissədə olan – ileosekal (bauqinov) sfinekter və distal hissəsində olan anal sfinekter. Anal sfinekterin daxili hissəsi saya əzələdən, xarici hissəsi isə eninəzolaqlı əzələdən əmələ gəlib.

Yoğun bağırsaqların selikli qişasında mikroxovlar olmur. Selikli qişa çoxlu selikli epitel və az miqdarda endokrin hüceyrələrilə örtülmüş 0,7 mm qalınlığında büküsələr əmələ getirir. Hüceyrələr büküsələrin dərinliyindən zirvəsinə qədər qalxır və orada ömrünü başa vurur. Nazik bağırsaqlarda bu prosesə 3-4 gün vaxt sərf olunduğu halda, yoğun bağırsağda 5-7 gün çəkir. Yoğun bağırsağın təqəllüsünün xarakteri onun saya əzələlərinin potensialının dəyişməsi və s. onun fəaliyyət cərəyanının asta dalğası və vegetativ sinir sisteminin modulyasiya təsirilə müəyyən edilir. Parasimpatik siqnallar yoğun bağırsaqların təqəllüsünü fəallaşdırır. Simpatik stimulyasiya, noradrenalin isə əksinə, əzələ hüceyrəsində parasimpatik (siqnallar) kimi fəaliyyət cərəyanının depolyarizasiyasına deyil, hiperpolyarizasiyasına və bu, əzələnin boşalmasına səbəb olur. Yoğun bağırsaqların təqəllüsü mədə-bağırsaq polipeptidlərindən qastrin və xolesistokini gücləndirir, sekretin və qlükaqon isə ləngidir. Yoğun bağırsaqlarda asta dalgalanmanın tezliyi nazik bağırsaqlara nisbətən güclüdür. Xolinerqiq və peptiderqiq neyronlarının mediatorları P maddəsi, enkefolin və somotositin stimulyasiyaedici təsir edir. İnkişaf etmiş ölkələrin insanları ilə, Afrikanın kənd yerlərində yaşayan insanlarla müqayisədə yoğun bağırsaqda ileosekal qapaqlardan düzbağırsağa qədər himusun hərəkəti vaxta görə fərqlənir. Bu müddət inki-

şaf etmiş ölkələrdə 2-3 gün, Afrikada isə, orta evakuasiya vaxtı 36 saat çəkir.



**Şəkil 16.** Mədə-bağırsaq traktında maye balansı. Ümumi mayenin miqdarında mədə-bağırsaq sisteminə daxil olan qida ilə (2 l) və endogen sekret vasitəsilə (7 l). Bundan nəcis vasitəsilə ancaq 100 ml xaric olur.

Yağlarla zəngin kalorili qidalarda yoğun bağırşaqın hərəkətini qüvvətləndirir, sulu-karbonatlar və zülallar ona təsir etmir. Mədə-bağırsaq refleksi yeməkdən 10 dəqiqə sonra baş-

layır. Gün ərzində korbağırsağa himusla birlikdə 1,5 l qədər maye daxil olur. Onun 90%-ə qədəri yoğun bağırısağa sorulur, 100 ml qədəri isə nəcis ilə xaric olur (şəkil 16). Elektrolitlər və su yoğun bağırısaqlarda hətta çox yüksək osmotik qradientə qarşı belə daha effektli sorulur. Buna yoğun bağırısaqların epitelinin yüksək potensial fərqi hesabına yaranan sıxlığa kömək edir. İnsanın yoğun bağırısağında potensiallar fərqi 30-40 mB, acı bağırısaqda isə 2-4 mB təşkil edir.  $\text{Na}^+$  ionları sədə diffuziya yolu ilə hər gün yoğun bağırısağa 5-10 mmol  $\text{K}^+$  daxil olur. Nəcis kütləsi ilə isə 10-15 mmol xaric olur. Korbağırsaqdə 150 mmol  $\text{Na}^+$  daxil olur, 2-4 mmol isə ekskretsiya olur. Xloridlər və bikarbonatlarda, yoğun bağırısaqlarda fəal sorulur. Hər gün yoğun bağırısağa 60 mmol  $\text{Cl}^-$  ionları daxil olur, nəcis vasitəsilə isə 2 mmol qədər xaric olur.

Su və mineral duzlardan başqa yoğun bağırısaqlara nazik bağırısaqlarda sorulmamış üzvi maddələr də daxil olur. Belə maddələrə bitki lifləri və digər bitki komponentləri- sellüloza, hemisellüloza və insan amilazası ilə parçalanmayan sulu karbonatlar (pektin və liqnin). Onlar bağırısaq bakteriyaları tərəfindən parçalanır. Bağırsaq bakteriyaları ileosekal qapaqlardan sonra yoğun bağırısaqda acı bağırısağa nisbətən ( $10^6$  – qarşı)  $10^{11}$ - $11^{12}$  təşkil edir. Yoğun bağırısaqların bakteriyalarının çox hissəsi anaerob bakteriyalardır. Bura Bifidüs və Bakterodes addır (spor əmələ gətirməyən qram müsbət və qram mənfi) Aerob bakteriyalar-E coul. Entrokoki və Lakto bakteriyalar yoğun bağırısaqın bakteriyalarının 1%-ə qədərini təşkil edir. Yoğun bağırısaqlarda nəcisin quru kütləsinin 30-50%-ni təşkil edən 400-ə qədər bakteriya növü mövcud olur. Anaerob bakteriyalar bitki liflərini yağ turşusuna qədər parçalayır.

Düzbağırsağa daxil olmuş nəcis kütləsi reflektoru olaraq defekasiya aktına səbəb olur. Qərb ölkələrinin insanlarında defekasiya aktının normal tezliyi gün ərzində 3 dəfədən, həftədə 3 dəfəyə qədər arasında tərədüd edir. Çoxlu miqdarda su yoğun bağırısağa daxil olaraq diareyaya-ishala səbəb olur.

### **13.39. Yoğun bağırsaqlarda həzm**

Qeyd etmək lazımdır ki, yoğun bağırsaqlarda ancaq az miqdarda nazik bağırsaqlardan fermentlərlə hopdurulmuş qida maddələrinin bir hissəsi qana keçir. Burada əsasən su sorulur. Suyunu itirmiş həzm olunmayan qida qalıqları bağırsaqların səthində qopan hüceyrələr, ifraz olunan selik bağırsaqların işini başa çatdırmaqla yanaşı, həm də yoğun bağırsaq mikroflorasında orqanizmin başqa fizioloji prosesləri üçün mühüm əhəmiyyəti olan vitaminlər sintez olunur. Burada bakteriyaların fəaliyyəti nəticəsində heç bir mexaniki, kimyəvi və fermentativ təsirə məruz qalmayan hüceyrəsinin sellüloza yoğun bağırsağın öz şirəsi və nazik bağırsaqdan az da olsa axan şirənin tərkibindəki fermentlərin təsirilə parçalanır və qana sorulur.

Yoğun bağırsaqlar anatomik cəhətdən həzm sisteminin nazik bağırsaqlardan sonra gələn şöbəsi olub, aşağıdakı hissələrdən ibarətdir (şəkil 1):

1. Korbağırsaq soxulcanabənzər çıxıntısı ilə birlikdə;
2. Çənbərbağırsaq (bu öz növbəsində qalxan, köndələn, enən, s-a bənzər şöbələrindən təşkil olunur).
3. Düzbağırsaq.

İnsanda yoğun bağırsaqların uzunluğu 1,5-2,0 m-ə qədər olub, eni başlangıç hissədə 7 sm, son hissəsində isə 4 sm-ə çatır.

Yoğun bağırsaqların da divarı nazik bağırsaqlarda olduğu kimi selikli, selikaltı, əzələ və serroz qişalardan ibarətdir. Selikli qişada xovlar olmur.

### **13.40. Yoğun bağırsaqların sekretor fəaliyyəti**

Aydın olmuşdur ki, yoğun bağırsaqların şirəsində nazik bağırsaqlarda olduğu kimi duru və bərk hissələr vardır. Şirənin duru hissəsi qələvi xassəyə malik şəffaf mayedir (pH 8,5-9,0).

Orta hesabla duru hissənin 98,6 %-ni su, 0,63 %-ni üzvi maddələr, 0,68 %-ni qeyri-üzvi maddələr təşkil edir.

Şirənin bərk hissəsi seliklə qarışq olan qonur-sarı rəngli kütlədən ibarətdir. Histoloji tədqiqatlardan müəyyən edilmişdir ki, yoğun və həm də nazik bağırsaqların şirəsinin bərk hissəsini bağırsaq divarlarının ölmüş epitelli hüceyrələri və az miqdarda limfov elementləri təşkil edir. Qeyd etmək lazımdır ki, şirənin bərk hissəsində fermentlərin miqdarı duru hissəyə nisbətən 8-10 dəfə çoxdur.

Yoğun bağırsaqların şirəsinin tərkibində enterokinaza və saxaroza (alfoqlikozidaza) olmur. Lakin az miqdarda katepsinlərə, peptidozlara, lipaza, amilaza, nukleaza, ureazaya və s. təsadüf olunur. Bunların içərisində daha yüksək təsirə malik olan qələvi fosfatazanın aktivliyidir. Fosfatazaların sekişiyasının intensivliyi nazik bağırsaqların yuxarı hissələrində kinə nisbətən zəifdir.

Yoğun bağırsaqlarda şirə ifrazi nazik bağırsaqlara nisbətən yerli xarakter daşıyır. Belə ki, mexaniki qıcıqlandırma əhəmiyyətli dərəcədə yoğun bağırsaqlarda şirə ifrazını artırır.

### **13.41. Yoğun bağırsaqların mikroflorasının əhəmiyyəti**

Yoğun bağırsaq mikroflorası müxtəlif qrup bakteriyalarla zəngindir. Bu bakteriyalar aşağıdakı funksiyaların yerinə yetirilməsində yaxından iştirak edirlər:

1. Müdafiə vəzisi daşıyan bakteriyalar.
2. Həzm şirəsinin komponentlərinin parçalanmasında iştirak edən bakteriyalar.
3. Vitaminlərin, fermentlərin və digər fizioloji aktiv maddələrin sintezində iştirak edən bakteriyalar.

Bağırsağın normal mikroflorası patogen mikroblara və onların toksinlərinə qarşı kəskin antaqaonist aktivliyə malik olmaqla, həm də sahibin orqanizmini həmin patogen mikrobların bədənə daxil olmasından və onların çoxalmasından qoruyur. Bir çox xəstəliklər, məsələn, ishal, qarın yatalığı, bağır-

saq iltihablarında həm bağırsaq mikroflorasının tərkibi, həm də antaqonist xassəsi dəyişə bilər. Xüsusiylə, orqanizmə antibiotiklər daxil olduqda bakteriyaların antaqonistik xassəsi kəskin zəifləyir.

Həzm şirələri və onların aktiv komponentləri (fermentlər, fosforlu birləşmələr, öd turşuları və s.) öz fizioloji vəzifələrini yerinə yetirdikdən sonra bunların bir hissəsi nazik bağırsaqların sonunda geriye sorulur, digər qismi isə ximusla birlikdə yoğun bağırsaga daxil olur. Bu şöbədə bəzi birləşmələr sorulur və ya mikrofloranın müxtəlif təsirlərinə məruz qalır.

Yoğun bağırsaq florasının mikrob kütləsini parçalayan digər şirələrdən biri də öd hesab olunur.

Öd turşusu qaraciyərdə sintez olunaraq qlikohol və ya tauroal turşusu şəklində öd ilə birlikdə ifraz olunur. Lakin nəcəsdə öd turşusu sərbəst halda olur.

### **13.42. Bağırsaq mikroflorası**

Bağırsaq mikroflorası bir çox üzvi maddələrin hidrolizinin başa çatdırılmasında, həmçinin bir sıra bioloji fəal maddələrin sintezində iştirak edir. Bağırsaq florasının K və B qrupu vitaminlarının sintezində iştirakı in Vitro və in ViVo şəraitində müəyyən edilmişdir. İnsanda bağırsaq mikroflorasının vitaminları sintez etməsi və onların orqanizm tərəfindən mənimşənilməsi prosesləri gövşəyən heyvanlara və gəmiricilərə nisbətən yaxşı öyrənilmişdir. Lakin bəzi müəlliflərin fikrinə görə, insanın foli turşusuna və biotinə olan ehtiyacı tamamilə, vitaminlardən tiamin, piridoksinin və B<sub>12</sub>-yə olan ehtiyacı az da olsa bağırsaq florasının sintezi hesabına ödənilir.

Digər müəlliflərə görə isə insan bağırsağında enteral sintez olunan vitaminlər təcrübi olaraq istifadə olunmur.

### **13.43. Yoğun bağırsaqların hərəkəti**

Yoğun bağırsaqın hərəkət funksiyası aşağıdakı vəzifələrin yerinə yetirilməsini təmin edir:

1. Nəcisin toplanması üçün anbar vəzifəsi.
2. Evakuator fəaliyyəti (nəcisin bədəndən xaric olunması).
3. Sorma vəzifəsi (əsasən su).

Qida qalıqlarının yoğun bağırsaqda hərəkəti uzun müddət davam edir. Demək olar ki, bütünlükə həzm prosesinə sərf olunan (müddət 1-2 sutka) çox hissəsi yoğun bağırsaqlarda qida qalıqlarının evakuasiyasına sərf olunur.

Yoğun bağırsaqlarda hərəkətlər peristaltik və kəfkirvəri formada olur. Həmin hərəkətlərin xarakteri haqqında məlumat nazik bağırsaqlarda hərəkətin öyrənilməsi zamanı verilmişdir.

Yoğun bağırsaqlar ikiqatlı innervasiyaya malikdir. Bu proseslər sinir sisteminin simpatik və parasimpatik şöbələri tərəfindən həyata keçirilir. Yoğun bağırsaqların divarında əsas iki sinir kələfi yerləşir:

1. Averbax;
2. Meysner.

Averbax kələfi əzələ qışasının xarici və daxili qatları arasında yerləşir. Meysner kələfi isə selikaltı qışanın altında yerləşir.

Hər iki kələf yerli xarakter daşımaqla bağırsağın interramural innervasiyاسını təmin edir.

Bağırsağın saya əzələ toxuması bilavasitə kimyəvi və mexaniki qıcıqların təsirinə məruz qalır. Yoğun bağırsaqların hərəkətini tənzim edən reflekslərin qövsleri mərkəzi sinir sisteminin ali və aşağı şöbələrindən qapanır. Yoğun bağırsaqların hərəkəti humoral tənziminə nisbətən az öyrənilmişdir. Serotoninun yoğun bağırsağın fəaliyyətinə tormozlayıcı, nazik bağırsağın hərəkətinə isə oyandırıcı təsir göstərir. Adrenalin, qlükoqon yoğun bağırsaqların motor fəaliyyətini tormozlayır.

#### **13.44. Defeksiya aktı**

**Defeksiya aktı reflektorу hadisədir.** Bu hadisə zamanı yoğun bağırsaqların qurtaracağında toplanan nəcis kütləsinin

təzyiqindən (40-50 sm su sütununun hündürlüyündə) selikli qişa üzərində yerləşən hissi sinir uclarının qıcıqlanması nəticəsində onurğa beyninin bel-oma nahiyəsində yerləşən defekasiya mərkəzinə nəql olunur. Buna cavab olaraq mərkəzdən düz bağırsağın daxili və xarici sfinktorlarına (büzüçü əzələlərinə) gələn impulsların nəticəsində sfinktor boşalır və yoğun bağırsaqda toplanan nəcis xaricə tullanır.

Bir sutka ərzində insanda nazik bağırsaqlardan yoğun bağırsaqlara 4000 qr qədər qida himusu daxil olur. Bu kütlənin 150-250 qr nəcis şəklində bədəndən xaric olunur. Nəcisin 1/3 hissəsini bakteriyalar təşkil edir. Bitki mənşəli qidalarda qəbul edən zaman qarışq və ət qidalarına nisbətən daha çox nəcis əmələ gəlir.


Qeyd etmək lazımdır ki, defekasiya aktının qeyri-iradi tənzimi onurğa-beyninin bel-oma nahiyəsilə əlaqədar olmasına baxmayaraq, defekasiyanın həyata keçirilməsi mərkəzi sinir sisteminin yuxarı şöbələrinin (uzunsov beyin, hipotalamus və beyin qabığı) iştirakı ilə baş verir. Defekasiya əsasən parasimpatik sinir sisteminin təsirilə həyata keçirilir. Belə ki, çanaq siniri anus sfinktorunun yığılmasını tormozlayır və düzbağırsağın motor funksiyasını stimulə edir.

### 13.45. Membran həzminin fiziologiyası

İndiki zamanda 2 klassik qidalanma tipin-dən (hüceyrəxarici və hüceyrədaxili) başqa 3-cü qidalanma tipi də məlumdur ki, bu da membran qidalanmadır (şəkil 17).

**Hüceyrəxarici qidalanma** onunla xarakterizə olunur ki, hüceyrələrdə sintez olunan hüceyrəxarici mühitə daşınır və öz vəzifəsini sekretor hüceyrələrdən az və ya çox məsafədə yerləşməklə yerinə yetirir. Əksər heyvanlarda bu proses xüsusi boşluqlarda gedir və hüceyrəxarici qidalanma kimi qeyd olunur. Lakin bəzi hallarda məsafəli qidalanma orqanizmdə kənar həyata keçirilir. Əksər həşəratlar həzm fermentlərini hərəkətsiz ovunun bədəninə yeridirlər və bir-iki saat sonra yeyilir. Bu zaman məsa-

fəli qidalanma belə hallarda qeyri-səthi proses sayılır. Bakteriyalar müxtəlif qidalandırıcı fermentləri kultural mühitə ifraz edirlər.



**Şəkil 17.** Həzmin müxtəlif tiplərində qidanın hidroliz üçün lokalizasiyası. a) hüceyrəxarici – distant, b) hüceyrədaxili, v) membran (divarönü). 1 – hüceyrəxarici maye; 2 – hüceyrədaxili maye; 3 – hüceyrədaxili vakoul; 4 – nüvə; 5 – hüceyrə membranı.


**Hüceyrədaxili qidalanma** (Jordan, 1934, Buddenrokc, 1956, Müller, 1963; Bockus 1964), zamanın müəyyən qədər parçalanmış, yaxud parçalanmamış qida hüceyrələrin içərisinə daxil olur və burada sonrakı hidrolizə məruz qalır. Belə tip qidalanma yalnız bir hüceyrəli və ibtidai orqanizmlərdə deyil, həmçinin məməlilərdə də geniş yayılmışdır. Axırıncı halda səhbət qanın ağ elementinin faqositar xassəsindən gedir və buraya retikuloendotelial sistem də aiddir. Fagositozun müxtəlifliklərindən biri də pinositozdur. Pinositoz ali heyvanların ekdo və endodermal mənşəli hüceyrələri üçün az və ya çox dərəcədə xarakterikdir. Hüceyrədaxili qidalanma xüsusi hüceyrədaxili boşluqlarda gedə bilər. Həzm vakuollarında bunlar ya həmişə mövcud olur, ya da fagositoz və pinositoz prosesləri zamanı yaranır və qidanın xirdalanması qurtaran zaman vakuol yox olub gedir.

**Membran qidalanma** – hüceyrədaxili və hüceyrəxarici

*mühit sərhədindəki hüceyrə membranı üzərində fiksə olunmuş fermentlərlə həyata keçirilir.* Fiziki-kimyəvi baxımdan bu *bircinsli səthlərdə heterogen katalizi* xatırladır. Fermentlər fiksə olunmuş, onların aktiv mərkəzləri müəyyən dərəcədə istiqamətlənmiş və bu istiqamətlənmə membranın səthinə və su fazasına olan münasibətə görə götürülmüşdür. *Aktiv mərkəzlərin qidalandırıcı substrata* olan münasibətinə görə onun sərbəst istiqamətlənməsi mümkün deyildir. Dərin qatda yerləşmiş əlaqələr, membran qidalanmanın həyata keçirən fermentlərin fəaliyyəti üçün qeyri-mümkündür. Bununla o, boşluq və hüceyrə-daxili qidalanmadan səciyyəvi cəhətcə fərqlənmiş olur. Membran qidalanma zamanı fermentlər ansamblının təşkili mümkündür. Nəhayət, membran hüceyrələrinin üst səthlərində hidroliz və transmembran daşınma proseslərinin arasında effektiv qarşılıqlı əlaqə həyata keçirilir. Membran qidalanma, 3-cü tip qidalanma kimi, hüceyrə membranının səthində gedən fermentativ hidrolizə yaxın olmaması ilə xarakterizə olunur. Belə ki, bu prosesə iki mühiti – hüceyrə-daxili və hüceyrə-xarici mühiti ayıran hüceyrə membranında fiksə olunmuş fermentlər səbəb olur. Nazik bağırsaqların üst səthində fəaliyyət göstərən fermentlər ikili mənşəyə malikdir: 1. Himusdan adsorbsiya olunmuşlar (pankreas fermentləri amilaza, lipaza, proteaza və s.); 2. Bağırsağın özünəməxsus fermentləri olub, bağırsağın daxili hüceyrələrində sintez olunur və membran hüceyrələrinin səthində toplanmış olur (oliqosaxarıdazalar, oliqopeptidazalar, fosfatazalar və s.).

Ali heyvanlarda membran qidalanma nazik bağırsağın epitelinin (haşıyəli büküş) üst səthində həyata keçirilir, nəticə etibarilə, qidalı maddələrin çevriləməsi və assimiliyasısını yaradan ali sistem formalaşır (şəkil 18). Molekulüstü sistemlər və iri molekullar bağırsağın səthində fəaliyyət göstərən fermentlərin təsiri altında parçalanır. Səthi aktivliyə malik olan haşıyəli büküş zonasına hidrolizin aralıq məhsulları elemiñə (xaric edilir) olunur ki, orada da hidrolizin son mərhələsi başa çatır və sorulma zonasına keçir. Beləliklə, membran qidalanma qidalı maddələrin effektiv konveyer tipli çevriləməsini və mənimşə-


nilməsini təmin edir. Belə ki, bu, aktiv nəqliyyat kimi, həmin səthdə həyata keçirilir və bu proseslər zamanı və məkan da-xilində birləşir. Bəzi hesablamalar göstərir ki, membran qidalanma peptidli və qlükozidli əlaqələrin parçalanmasının 80-90 %-ni, qliseridlərin – 55-60 %-ni həyata keçirir. Bununla da, köməkçi deyil, vacib həyatı mexanizm sayılır. Bağırsaq hüceyrəsinin sərhədində və himusda məhz çox inkişaf etmiş bağırsaq membranı səthində güclü hidroliz mümkündür. Artıq fizioloji eksperimentlərə əsaslanaraq submikroskopik sorulma səthinin mövcud olması haqqında nəticə çıxarmaq olar. Bu da ilk növbədə aktiv səthi kəskin olaraq genişləndirir və ona sorulma katalizatoru xassəsini verir.



**Şəkil 18.** Nazik bağırsaqdə qida olan (II) və qida olmayan (I) şəraitdə boşluq (A) və membran həzminin qarşılıqlı əlaqəsinin sxemi.  
1 – nazik bağırsaq boşluğununda fermentlərin xaotik yerləşməsi, 2 – mikroxovcuqlar; 3 - mikroxovcuqların üst səthində fermentlər, 4 – həsiyəli büküslərin məsaməsi, 5 – həsiyəli büküşün məsamələrindən keçə bilməyən mikroblar, 6-7 – hidrolizin müxtəlif mərhələsində olan qida maddələri

Bu cür submikroskopik məsamələrin mövcudluğu Qrenjer və Beyker (1949, 1950) tərəfindən sübut olunmuşdur. Onlar ilk dəfə olaraq siçovulun nazik bağırsağının epitelinin elektron mikroskopu ilə tətqiq etmişlər. İşıq mikroskopunda kutikula kimi görünən, əslində böyük miqdarda hüceyrələrin çıxıntıları olmuşdur. Çıxitların hündürlüyü 0,62 mkm və dia-

metri təxminən 0,08 mkm-ə bərabərdir. Hər bir hüceyrədə 3000-ə yaxın çıxıntı vardır. Sonralar onları *mikroxovcuqlar* adlandırmışlar. Onlar bağırsağın  $1 \text{ mm}^2$  epitelinin səthində isə təxminən 50-200 milyon olur. İnsanda mikroxovcuqların hündürlüyü təxminən 0,1 mkm təşkil edir, diametri 0,7 mkm-dən 1,5 mkm-ə qədər arasında olur. Hesablanmışdır ki, mikroxovcuqların olması hesabına bağırsaqların sorma səthi 14-39 dəfə artır (şəkil 19).



Şəkil 19. Bağırsaq hüceyrəsinin sxematik görünüşü.

1- mikrovkuqlar, 2 – terminalator, 3 – Desmo-somlar, 4 – mitoxondri,  
– qranulyar retikul, 6 – Holci aparatı, 7 – basal membran, 8 – hamar retikul.

5

**Mikroxovcuqların** – silindirik çıxıntıları olan, plazmatik membranla məhdudlanır. Hündürlükleri diametrindən 7-10 dəfə çoxdur. Onlar sitoplazmanın tam strukturunu əhatə edir və xaricdən qalınlığı  $100-200 \text{ \AA}^0$  olan tipik hüceyrə membranı ilə örtülüür. Bu, plazmatik membranın lipoproteinli strukturuna tamamilə uyğun gəlir. Son illər membranın strukturu haqqında fikirlər kökündən dəyişilmişdir. Hansı ki, əvvəllər bu böyük və azsılıqlı üç kompleksli törəmə kimi təsvir edilirdi.

Hal-hazırda «qalın» membran konsepsiyası özünə çoxlu tərəfdar toplamışdır (Benson, 1967; Green, Gololberder, 1967; Vasiliev, Malenkov, 1968; Poqlazev, 1970 və s.).

Nazik bağırsağın haşiyəli büküşünün strukturu haqqında təxminən belə nəticələri Qoldin (1959) və Şestopavlova (1959) da əldə etmişlər.

Lakin Qoldin və Şestopavlova, Qrenaj və Beykerdən fərqli olaraq belə hesab edirdilər ki, mikroxovcuqlar homogen strukturlar deyil, bütöv submikroskopik boş silindirlərdir, içərilərindən sorulmaya xidmət edən kanalçıqlar keçir. Bəzi hallarda onlar hüceyrə səthində qrup halında yerləşmişlər. Boşluq qidalanmanın köməyi lə ən əvvəl maddələrin hidrolizi, bağırsağın səthində isə aralıq və sonuncu mərhələ hidrolizi gedir (şəkil 19). Membran qidalanma aralarındaki məsafə 100-dən  $200\text{A}^0$ -ə yaxın olan mikroxovcuqların səthində gedir. Molekulların ölçüsü haşiyəli büküşün diametrindən böyük olduğundan, onlar membran qidalanmaya daxil ola bilmir və boşluq qidalanma ilə müqayisədə qeyri-effektiv nəticə verir.

### **13.46. Membran qidalanmanın sterilliyi**

Nazik bağırsağın himusunda müxtəlif bakteriyalar inkişaf edir ki, onların da konsentrasiyanın 1 ml-də milyondan çox mikrob olur. Bağırsağın bakterial florası adı şəraitdə faydalıdır, çünkü o mikroorqanizmlərə lazımlı olan bəzi əvəzedilməz amin turşularının, vitaminlərin daşıyıcısı sayılır. Lakin belə bir sual meydana çıxır. Nə üçün amin turşularının, qlükozanın və digər qidalı maddələrin mənimsənilməsində mikroorqanizmlərin rəqibləri olmurlar?

Bu suala belə cavab vermək olar. Haşiyəli büküşün ultra məsafələrində gedən qidalanmanın son mərhələsində monomerlər yaranır ki, bu da mikroorqanizmlərin diffuz yolla qidalanması üçün əlverişlidir. Əgər bağısağı tutan bakteriyanın ölçüsü (1 neçə mkm haşiyəli büküşün məsamələrinin ölçüsü  $100\text{-}200\text{ A}^0$ ) ilə müqayisə etsək, onda aydın olar ki, haşiyəli büküşün daha bir mühüm funksiyası da onun özünəməxsus

bakterial filtr funksiyasına malik olmasıdır, nəticədə hidrolizin son mərhələsi mikroblar üçün keçilməz olan haşiyəli büküşdə çox gözəl steril şəraitdə gedir və ona görə də makroorqanizmlərin rəqibi ola bilmirlər (Uqolev, 1961, 1963).

### 13.47. Həzm üzvlərinin sorma vəzifəsi

Xarici mühitdən, bədən səthində və boru şəkilli daxili üzvlərdən müxtəlif maddələrin bir neçə qat hüceyrələrdən təşkil olmuş mürəkkəb bioloji membrandan qana və ya limfaya keçməsi prosesi *sorulma* adlanır.

Sorulma əsas etibarı ilə nazik bağırsaqlarda gedir. Başqa həzm üzvlərində isə sorulma ya zəif gedir, ya da heç getmir. Məsələn, ağız boşluğununda bəzi dərman maddələri sorulur. Mədədə sorulma çox zəif, cüzü miqdarda baş verir. Burada mineral duzlar, monosaxaridlər, spirt və su çox az miqdarda sorulur, onikibarmaq bağırsaqda da sorulan maddələrin miqdarı çox deyildir. E.S.Londonun təcrübələri göstərmişdir ki, burada sulu karbonların 53-63 %-i zülal və yağların az hissəsi sorulur, onikibarmaq bağırsaqda sorulan zülalın miqdarı buraya həzm şirələrilə daxil olan zülalın miqdardından az olur.

Normal fizioloji vəziyyətdə yoğun bağırsaqlarda da qida maddələrinin sorulması zəifdir. Çünkü qida maddələrinin əksər hissəsi nazik bağırsaqlarda sorulur. Yoğun bağırsaqlarda tez parçalanın və asan mənimsənilən maddələr sorulur. Buna əsaslanaraq bəzi patoloji hallarda asan mənimsənilən qida maddələri imalə vasitəsilə yoğun bağırsağa yeridilir. Ancaq bu üsulla insanın uzun müddət yaşamasını təmin etmək mümkün olmur. Normal fizioloji hallarda yoğun bağırsaqlarda bir gün ərzində 0,4-0,51 su sorulur. Yoğun və ya nazik bağırsaqlarda su sorulması prosesinin pozulması orqanizm tərəfindən su itkisinin baş verməsinə səbəb olur.

Sorulma nazik bağırsaqlarda intensiv gedir. Güman edilir ki, burada sorulma 1 saat ərzində 2-3 litrə çatır. Buna səbəb nazik bağırsaqlarda xovların olmasına, hər bir xov arteriya,

vena və limfa damarına malikdir. Xova daxil olan arteriya onun zirvəsinə çatır və burada onun bir hissəsi kapillyar toruna keçir, digər məhsul isə birbaşa əsas vena ilə arteriya-vena əlaqəsi yaradır. Xovun mərkəzində, arteriya ilə vena arasında limfa kapillyarı yerləşir. Xovun daxilində Meysner toru ilə birləşən zəif saya əzələ və sinir şəbəkəsi yerləşir. Meysner toru selikli və selikaltı qişalar arasında sinir yolu yaradır və xovlara liflər göndərir.

Sorulma gedən membran haşıyəli epitel adlanan hüceyrələrdən təşkil olunmuşdur. Bu hüceyrələr silindrşəkilli olub, diametrləri 8 mk, hündürlükleri 25 mk-a qədər olur. Elektron mikroskopu altında bu hüceyrələr qalınlığı 1-3 mk olan haşıyə şəklində görünür ki, epitel öz adının elə buradan götürmüştür. Elektron mikroskopunun köməyilə müəyyən edilmişdir ki, bu haşıyə nazik sapşəkilli adacılardan – mikroxovlardan təşkil olunmuşdur. Bir hüceyrə səthində 1500-3000 mikroxov olur. Bunların daxilindən mikrokanalçıqlar keçir. Hər bir mikroxovun hündürlüyü 1-3 mk, diametri 0,08 mk-ə çatır. Onların mövcudluğu selikli qişanın sorulma səthini 500 m<sup>2</sup>-a qədər artırır.

Bağırsağın daxili səthi insanda təqribən 0,65 m<sup>2</sup>-a qədərdir. Ancaq səthdə Kerrin büküslərinin olması və selikli qişanın külli miqdarda xovlarla əhatə olması (1 mm<sup>2</sup>-da 18-40) sayəsində bağırsağın ümumi səthi 4-5 m<sup>2</sup>-a çatır.

Onikibarmaq bağırsaqdan aşağı bütün nazik bağırsağı çıxarılmış heyvan tezliklə ölürlər. Çünkü maddələr əsasən nazik bağırsağın qeyd olunan şöbələrindən qana sorulur. Əgər eksperiment zamanı nazik bağırsağın müəyyən hissəsinin selikli qişası zədələnərsə və ya sodium-florid vasitəsilə zəhərlənərsə, bu hissədə sorulma prosesi kəskin pozulur. Tətqiqatlar göstərmişdir ki, sorulma selikli qişanın epitelinin normal fizioloji funksiyası ilə əlaqədardır.

Sorulmanın mexanizmi məsələsini öyrənərkən fiziologalar, hər şeydən əvvəl, üzvi və qeyri-üzvi mənşəli membranlarda baş verən analoji mexanizmləri tətqiq etmişdir. Sorulma prosesinin izahında 2 mexanizmi: (süzülmə və diffuziya), bun-

dan başqa, membran müxtəlif maddələr üçün müxtəlif keçirici-liyə malik olduğundan osmos hadisəsi göstərilir. Ancaq təkcə fiziki-kimyəvi təsəvvürlər sorulmayı izah edə bilmir.

Süzülmənin mexanizmi müəyyən mexaniki təzyiq nəticəsində membrandan keçməsindən ibarətdir. Bağırsaqda mexaniki-hidrostatik təzyiq yaranan bəzi xüsusyyətlər vardır: bağırsağın peristaltikası, xovların sorucu hərəkəti və s. Starlinq göstərmişdir ki, hidrostatik qüvvələr sorulmayı təmin edə bilməz.

Sorulma elə bir mürəkkəb fizioloji prosesdir ki, bu zaman müxtəlif maddələr bağırsaq divarının epitel membranından keçərək qana və ya limfaya daxil olur. Membranın birtərəfli keçiriciliyi nəticəsində bu maddələr əks istiqamətdə, yəni qandan və limfadadan bağırsaqlara keçə bilmir. Yalnız bəzi ionlar, məsələn, Na və K ionları hər 2 istiqamətdə keçir.

Sorulmanın fiziologiyası maddələr mübadiləsi və xovların hərəkətilə six əlaqədardır. Bu biokimyəvi və fizioloji proseslərdə öz növbəsində sinir sisteminə tabedir.

Sorulma bağırsaq divarının saya əzələlərinin mexaniki yiğilması nəticəsində bağırsaqda yaranan hidrostatik təzyiqdən asılıdır. Tədqiqatlar göstərir ki, bağırsaqda təzyiqin 8-10 mm civə sütunu səviyyəsinə qədər artması xörək duzu məhlulunun 2 dəfə sürətlə sorulmasına səbəb olur. Lakin təzyiqin 80-100 mm-ə qədər artması bağırsaq divarındaki xovların və qan damarlarının sixılması ilə nəticələnir ki, bu da sorulmanın tam dayanmasına səbəb olur.

Sorulma prosesində osmos və diffuziyanın əhəmiyyəti böyükdür. Ancaq bunların sorulmada rolü dəqiq müəyyən edilməmişdir. Çünkü bioloji obyektlərdə osmos təzyiqinin özü müxtəlif faktorlardan asılıdır. Hipotonik məhlullardan suyun sorulması osmos qanunlarına görə izah edilir. Lakin mövcud olan əksər faktlar sorulmanın süzülmə, diffuziya və osmosun sadə proseslərlə izahını rədd edir. Heyvanın bağırsağına qandakı miqdarına görə zəif qatılıqlı qlükoza məhlulu yeridildikdə qlükoza sorulur. Eləcə də bağırsağa NaCl duzunun izotonik məhlulu yeridildikdə duz suya nisbətən tez sorulur və məhlul

hipotonik olur.

Öz tədqiqatlarında suyun və duzların sorulmasını izotop indekatorlar vasitəsilə öyrənən alimlərdən İnqrem və Vişer göstərmişlər ki, bağırsaqlarda suyun sorulması diffuziya və osmos proseslərilə birlikdə olduğundan 100 dəfə tez gedir. Əgər bağırsaq epiteli sodium-florid vasitəsilə zədələnmişsə, sorulma bütünlükə osmos və diffuziya qanunlarına tabe olur və kəskin pozulur. Bu zaman qandan bağırsağa suyun və duzların, əksərən keçməsi hesabına bağırsağa yeridilən məhlulun qatılığı və osmos təzyiqinin bərabərləşməsi müşahidə olunur. Normal fizioloji hallarda bu nadir hadisədir.

Sorulma prosesi bağırsağın selikli qişasının epitel hüceyrələrinin maddələr mübadiləsilə əlaqədardır. Bu sorulmanın temperaturdan və oksigenin miqdardından asılılığında özünü göstərir. Belə ki, temperatur azaldıqda sorulma da zəifləyir. Enerji mübadiləsini pozan zəhərlər sorulmanın da pozulmasına səbəb olur.

Sorulma prosesində iştirak edən faktorlardan biri də xovların saya əzələ liflərinin yıgilmasıdır. Onlar yıgilarkən özündən qan və limfanı sıxışdırıb çıxarır, boşalarkən bağırsaqda həll olmuş maddələr sorulur.

Xovların hərəkəti sorulmanın yeganə mexanizmi deyil. Belə ki, xovlar iflic edildikdə də sorulma prosesi davam edir. Xovlarda qapaqcıqların olması sayəsində limfa damarlarına tərəf axa bilmirlər. Xovların hərəkəti nəticəsində mərkəzi limfa damarlarının sorma təsiri yaranır. Müxtəlif heyvanlarda xovların hərəkətinin mikrokinemotoqrafiya üsulu ilə öyrənilməsi göstərmişdir ki, bu hərəkət yalnız yedizdirilmiş heyvanlarda müşahidə edilir. Ac heyvanlarda isə bu hərəkəti süni qıcıqlandırmalar zamanı, məsələn, selikli qişanın iynə ilə qıcıqlanılması zamanı almaq olar. Xovların yıgilmasına səbəb olan qıcıqlandırıcılar müxtəlif maddələr ola bilər. Bunlar arasında bağırsaqlarda normal həzm prosesi zamanı yaranan maddələr, məsələn, zülalların parçalanma məhsulları-peptidlər, alanin, leysin, öd turşusu, qlükoza və s. xüsusi yer tutur.

Onikibarmaq bağırsağın selikli qişasında xovların hərə-

kötini tömin edən xüsusi hormon-villikinin hazırlanır. Xovlарın hərəkətinin humoral yolla tənzimini belə bir təcrübə təsdiq edir: ac itin qan damarına başqa bir tox itin qanının yeridilməsi xovların hərəkətinə səbəb olur. Güman edilir ki, xovların saya əzələlərinin yiğilması selikaltı təbəqədə yerləşən Meysner sinir toru ilə tənzim edilir.

Sinir sistemi bütünlükə sorulma prosesinə və bağırsaq keçiriciliyinə tənzimedici təsir göstərir. Müəyyən edilmişdir ki, sorulma prosesi beyin qabığı tərəfindən tənzim edilir. Saponin bağırsağın epitel hüceyrələrinin keçiriciliyini dəyişməklə qlükoza və suyun sorulmasını gücləndirir. Saponini şərtsiz qıcıqlandırıcı kimi qəbul edib, onun orqanizmə yeridiləcəyi əvvəlcədən xəbər verildikdə belə, qlükoza və suyun sorulmasını gücləndirir. Bununla beyin qabığının tənzimedici rolü sübut edilmişdir. Bu refleks şərti refleks fəaliyyətinin qanununa uyğundur: onu söndürmək və yenidən yaratmaq mümkündür.

Amin turşularının nazik bağırsaqda sorulması sulu karbon və fosfor mübadiləsini zəiflədən bəzi maddələrin, məsələn, dinitrofenolun təsirindən pozulur. Bu onu göstərir ki, amin turşularının bağırsaq səthindən qana keçməsi «aktiv nəqliyyat» prosesidir. Yəqin ki, amin turşularının sorulması prosesində onların fosforlaşması baş verir. Amin turşusu məhluluna ATF turşusu və qeyri-üzvi fosforun əlavə edilməsi sorulmayı gücləndirir. Qəbul edilmiş heyvan mənşəli zülalın 95-80 %-i həzm edilir və sorulur.

Sulu karbonlar qana başlıca olaraq qlükoza və qalaktoza, çox cüzi miqdarda isə fruktoza və pentoza şəklində sorulur. Başqa maddələrdən fərqli olaraq sulu karbonlar oniki-barmaq bağırsaqda intensiv, nazik bağırsaqda intensiv, nazik bağırsaqların digər şöbələrində nisbətən zəif sorulur. Bağırsağa qlükoza yeridildikdə, qapı venasında onun miqdarı 2-3 dəfə artır. Qana qlükoza və qalaktozanın daxil olunması bağırsaq epitelinin «aktiv nəqliyyat» xüsusiyyətinin nəticəsidir. Qlükoza və qalaktoza başqa şəkərlərə nisbətən intensiv, hətta qatılıq qradientinin əksinə, yəni bağırsaqda onların qatılıqları qandakına nisbətən az olduqda belə sorulurlar. Heyvanın

bağırsağının selikli qışasını monoyodasetat və ya 2,4 dinitrofenol ilə zəhərləməklə sulukarbon mübadiləsi və onların fosforlaşması prosesi pozularsa, qlükozanın sorulması zəifləyir. Pentozanın sorulmasında isə osmos və diffuziya qanunlarına uyğun olaraq heç bir dəyişiklik yaranmır. Belə güman edilir ki, sorulma prosesində qlükoza və qalaktoza fermentativ fosforlaşma prosesinə uğrayırlar.

R.O.Faytelberq öz təcrübələrilə müəyyən etmişdir ki, sulu karbonların nazik bağırsaqlarda sorulması mədəaltı vəzin hormonu-insulin vasitəsilə stimulə edilir. Belə ki, insulin orqanızmin sulu karbon mübadiləsinə təsir edərək, qanda qlükozanın miqdarnı azaldır.

B vitamini çatmadıqda qlükozanan sorulması zəifləyir.

Heyvanlar üzərində nişanlanmış atomlardan C<sup>14</sup> istifadə etməklə aparılan təcrübələr göstərmüşdür ki, həzm sistemində orqanizmə daxil olan bəzi göstəricilərə görə 75 %-i, başqa göstəricilərə görə 30-45 %-i parçalanır. Bu zaman triqliseridlər mono, diqliseridlərə və sərbəst yağ turşularına parçalanırlar. Nazik bağırsaqlarda yağ turşularının duzları, mono və diqliseridlər, bəzən parçalanmamış neytral yaqlar, yəni triqliseridlər də sorulur. Triqliseridlər yalnız kiçik yağ damarlarından ibarət olan emulsiyaya çevrildikdən sonra sorula bilirlər. Emulsiyalışma prosesi öd turşusu və yağın parçalanma məhsullarından (monoqliserid, yağ turşusu duzları) ibarət mürəkkəb kompleks birləşmələrin təsiri altında gedir. Emulsiyalışmış triqliseridlər bağıraq xovları tərəfindən limfaya sorulur. Yağ turşuları, mono və diqliseridlər bağıraqın epitelindən keçidikdən sonra onların bir hissəsi neytral yağı resintez edir, digər hissəsi isə fosfolipidlərin sintezində istifadə olunur.

Neytral yağ əsasən limfaya sorulur. Ona görə də yağlı qida qəbul etdiqdən 3-4 saat sonra limfa damarları südü xatırladan maddə ilə dolur. Buna baxmayaq əgər itdə və ya pişikdə döş limfa axacağı bağlınsa belə, yaqların sorulması yenə də baş verir. Normal halda qana sorulan yağın ancaq kiçik bir hissəsi daxil olur. Bu yağ turşularının qliseridlərinin bir-birilə yaratdıqları qısa sulu karbon zəncirindən ibarətdir.

Bağırsaqlara su qida və həzm şirələrilə daxil olur. Buraya 1 l-ə qədər selik; 1,5-2,5 l mədə şirəsi; 0,5-0,75 l öd; 0,7-1 l. mədəaltı vəzin şirəsi və 1-2 l. Bağırsaq şirəsi, cəmi 6-7 l. maye daxil olur. Bu miqdara gündəlik su rasionu da (təqribən 2-2,3 l.) aiddir. Bağırsaqdan isə nəcis vasitəsilə cəmi 150 ml, su xaric olur. Qalan miqdar isə bağırsaqlardan qana sorulur.

Suyun sorulması mədədən başlayır, nazik və yoğun bağırsaqlarda intensiv gedir. Bəzi tədqiqatçılar ağır suyun ( $D_2O$ ) sorulmasını öyrənmişdir. Ağır suyu mədəyə və ya nazik bağırsağa yeritməklə öyrənilmişdir ki, nazik bağırsaqlarda sorulma mədəyə nisbətən təqribən 10 dəfə intensiv gedir. Göstərilmişdir ki, 50 ml. ağır suyun nazik bağırsağa daxil edilməsindən 10 dəqiqə sonra onun 95 %-i sorulur.

Suda həll olunmuş K. Ca-un xloridləri və fosfatları da başlıca olaraq nazik bağırsaqlarda sorulurlar. Bu prosesə göstərilən duzların orqanizmdə miqdarı təsir göstərir. Belə ki, qanda Ca-un miqdarı azaldıqda onun sorulması normaya nisbətən daha intensiv gedir.

Bağırsaqlardan qana sorulmuş maddələr (zülal və sulu-karbonların parçalanma məhsulları) qan vasitəsilə qaraciyərə gətirilir və burada bir sırada mürəkkəb kimyəvi dəyişilmələrə uğrayırlar. Qaraciyərin bu vəzifəsi mühüm fizioloji əhəmiyyətə malik olub, Ekk üsulu ilə operasiya edilmiş, yəni qapı venasını qaraciyərdən ayırib, aşağı boş venaya birləşmiş heyvanlarda müəyyən edilmişdir. Bu əməliyyatdan sonra yiğilan qan qaraciyərdən keçmədən qan dövranına daxil olur. Bu operasiya nəticəsində heyvan ölürlər. Ölümün səbəbi isə orqanizmin zəhərlənməsidir. Normal halda parçalanma nəticəsində alınan zəhərli maddələr qaraciyərdə zərərsizləşdirilir.

Qaraciyərin qoruyucu funksiyası qanda olan zəhərli maddələri zərərsizləşdirməkdən ibarətdir. Məsələn, yoğun bağırsaqlardan qana indol, skatol, fenol kimi zəhərli maddələr sorulur. Bu maddələr qaraciyərdə oksidləşərək kükürd və qlükoron turşuları ilə birləşərək zərərsiz efir-kükürd və cüt qlükoron turşularına çevrilirlər. Qaraciyərdə gedən zərərsizləşdirici proseslər qoruyucu sintez adlanır. İtin bağırsağından gö-

türülülmüş ekstraktın periferik qan damarlarına yeridilməsi heyvanın zəhərlənməsinə səbəb olur. Halbuki, bu ekstrakt qanı venasına yeridildikdə zəhərlənmə baş vermir. Bu tədqiqat qaraciyərin qoruyucu vəzifəsini bir daha sübut edir. Qaraciyərlər aşağıdakı funksiyaların yerinə yetirilməsində də iştirak edir. 1) Qaraciyər qanın tərkibində olan albumin, fibrinogen, qlobulunu, 2) protrombin fermentini, 3) qanın laxtalanmasının qarşısını alan heparin maddəsini, 4) A,D vitaminlərini sintez edir. 5) Ana bətnində qan yaradıcı funksiyani yerinə yetirir. 6) Artıq zülalı şəkərə çevirir. 7) Artıq şəkəri qlikogenə çevirir. 8) Zülalların parçalanma məhsulu amonyakı sidik cövhərinə çevirir. 9) Qaraciyər öd sintez edir və s. ümumiyyətlə, qaraciyər orqanizmdə 40-dan çox fizioloji funksiyaların yerinə yetirilməsində iştirak edir.

### **13.48. Həzmin yaş xüsusiyyətlərinin əsas göstəriciləri**

Müasir elmdə böyümə, inkişaf və onun yaş hüdudlarını tam əhatə edə bilən qəbul olunmuş təsnifat yoxdur. Aşağıdakı cədvəldə insan ontogenezinin I-antenatal, II-internatal, III-postnatal yaş dövrləri verilmişdir.

İnsanda yuxarıda qeyd edilən yaş dövrlərinə uyğun olaraq müşahidə olunan inkişaf prosesi həm də həzm üzvlərinin morfo-funksional dəyişilməsində özünü göstərir. Həzm sisteminin postnatal inkişafa uyğun yaş xüsusiyyətlərilə qısa olsada aşağıda tanış ola bilərsiniz.

Ağzı boşluğunda həzmin yaş xüsusiyyətləri: ağız boşluğu həzm borusunun qapalı olmaqla sümük əsası olan yeganə həzm üzvüdür. Burada dil və dişlər yerləşir. O, həm dad, həm də nitq funksiyasını yerinə yetirir. Dişlər qidanı xirdalayır, həm də sözlərin tələffüzündə iştirak edir. Yeni doğulmuş uşaqların ağız boşluğu nisbətən kiçik olur.

**Cədvəl 2****İnsan ontogenezinin dövrləri**

I Antenatal	II İnternal	III Postnatal
<p>1. Herminal və ya xüsusi rüseym mərhəlesi (1 həftə)</p> <p>2. Embrional dövr (5 həftə) iki fazaya: a) histotrof qidalanma, b) sarılıq qan dövranı.</p> <p>3. Fərdi inkişafın neofetal dövrü (2 həftədə).</p> <p>4. Fərdi inkişafın fetal dövrü (32 həftə): Dölün a) hemotrof, b) aminotrof qidalanma dövrləri.</p>	<p>Doğuşun başlanmasından göbek ciyəsi kəsilənə qədər keçən dövrü əhatə edir.</p>	<p>1. Yeni doğulma və ya çəga dövrü.</p> <p>2. Südəmər dövr (10 gündən-1 il).</p> <p>3. İlkin uşaqlıq (1-3 il).</p> <p>4. Birinci uşaqlıq (4-7 il).</p> <p>5. İkinci uşaqlıq 7-11 yaş (oğlanlar), 8-11 yaş (qızlar).</p> <p>6. Yeniyetmə 13-16 yaş oğlanlar, 12-15 yaş qızlar.</p> <p>7. Gənclik dövrü 17-21 yaş oğlanlar, 16-21 yaş qızlar.</p> <p>8. Yetgin yaş, I dövr 22-35 yaş kişilər, 22-35 yaş qadınlar.</p> <p>9. Yetgin yaş; II dövr 36-60 yaş kişilər, 36-55 yaş qadınlar.</p> <p>10. Ahil yaş 61-74 yaş kişilər, 56-74 yaş qadınlar.</p> <p>11. Qocalıq dövrü 75-90 yaş.</p> <p>12. Uzunömürlük dövrü 90 yaşdan sonra.</p>

Aşağıda yaş dövrlərinə uyğun olaraq dişlərin inkişafı 3 nömrəli cədvəldə verilmişdir.

**Cədvəl 3****Süd və daimi dişlərin çıxma vaxtı**

Dişlərin adı	Dişlərin çıxma vaxtı	
	süd	daimi
Orta kəsici	6-8 aylar	7-7,5 yaş
Yan kəsici	7-10 aylar	8-9 yaş
Köpək	14-18 aylar	10-12 yaş
Birinci kiçik ažı dişi	12-14 aylar	10-11 yaş
İkinci kiçik ažı dişi	20-30 aylar	11 yaş
Birinci böyük ažı dişi	-	6-7 yaş
İkinci böyük ažı dişi	-	12-14 yaş
Üçüncü böyük ažı dişi	-	17-25 yaş

Cədvəldən göründüyü kimi, uşaqların dişleri iki mərhələdə inkişaf edir. İlk mərhələdə 2 yaşa qədər 20 ədəd süd dişi, 6-7 yaşından 14-15 yaşa qədər daimi dişlər çıxır. Lakin ağıl dişləri 17-25 yaşına qədər çıxır.

*Ağız suyu vəzilərinin* inkişafı rüseymin 3-cü əmmə və udma aktları isə rüseyim inkişafının 5 aylığında başlayır.

Ağız suyunun miqdarı yeni doğulmuş uşaqlarda gün ərzində dəqiqədə 0,01-0,1 ml, 11-12 yaşlarda 800 ml; yaşlı insanlarda isə 1-105 litrə ifraz edilir. Qocalarda isə onun miqdarı azalır. Südəmər körpələrdə ağız suyunda maltaza fermenti olmadığı üçün karbohidratlar, disaxaridlərə qədər parçalana bilir.

Yemək borusu: – yeni doğulmuş uşaqlarda 10-11 sm, 2 yaşında – 14 sm, 5 yaşında – 16 sm, 10 yaşında – 18 sm, 15 yaşında – 19 sm, yaşlılarda – 25 sm olur. Yemək borusunun selikli qışası uşaqlarda böyüklərə nisbətən çox zəifdir.

Mədə: – Yeni doğulmuş uşaqlarda ilk 12 ay ərzində mədənin sürətlə böyüməsi müşahidə olunur. Mədənin həcmi 7 sm<sup>3</sup>-dən 300 sm<sup>3</sup>-dək artır. Mədənin forması 1,5 yaşa qədər dairəvi, 2-3 yaşında armudvari, 7 yaşından sonra yaşlılara məxsus kisə forması alır. Əzələ qışası da uşaqlarda zəif inkişaf edir. Vəz epitelinin əsas hüceyrələri yaxşı inkişaf etmir. Hüceyrə diferensasiyası 7 yaşa qədər davam edir. Cinsi yetişkənlik dövründə isə bu inkişaf başa çatır. Yeni doğulmuş körpənin (10 günə qədər olan vaxt) mədəsində xlorid turşusu olmur, südəmər (10 gündən 1 ilə qədər) dövründə isə az olur. Pepsinə nisbətən, süd zülalını parçalayan ximozin çox və həm də ondan aktiv olur. Ana südü inək südündən tez həzm olunur. Süd qidasından qarışıq qidaya keçən dövrlərdə (6 ayından sonra) mədə şirəsində xlorid turşusunun miqdarı artır, bu isə pepsinin fəallığının artmasına səbəb olur.

Yeni doğulmuş uşağın mədə şirəsinin tərkibində pepsin, ximozin, lipaza, süd turşusu və birləşmiş formada xlorid turşusu olur. Turşuluq zəif olduğu üçün ancaq südün tərkibində olan zülalı həzm edə bilir. Ximozinin fəallığı (südü çürübən) birinci aya nisbətən, ilin axırında 16-32 vahiddən, 256-512 vahidə qədər çoxalır. Lipaza fermenti süddə olan yağın 20 %-ni parçalayır. Lakin bu prosesə ananın südündə olan lipaza da kömək edir. Yaşa uyğun lipazanın fəallığı 10-12-dən, 35-40 vahidə qədər artır. Südəmər körpədə polisaxaridlər amilaza, laktaza, maltaza təsirindən monosaxaridlərə qədər parçalanır.

Parçalanma məhsulları südəmər körpədə mədədən qana və limfaya sorulur. Yaşlı insanlarda isə mədədə sorulma, bağır-saqlara nisbətən zəif gedir. Uşaqlarda ana südü 2,5-3 saata, inək südü 3-4 saata, qidanın tərkibində zülal və yağ çox olduqda 4,5-6,5 saata həzm olunur.

Bağırsaqlarda qida mədədən bağırsağın ilk şöbəsi oniki-barmaq bağırsağa keçir. Buraya mədəaltı vəzi və qaraciyərin öd axarları açılır.

Onikibarmaq bağırsaqdə mədəaltı vəzə, bağırsağın özünün şirəsinin və ödün təsirilə qida əhəmiyyətli dərəcədə həzm olunub, qan və limfaya sorulur. Mədəaltı vəzin çəkisi yeni doğulmuş uşaqlarda 3,1 qr, 2-4 yaşında 21,4 qr, 7-14 yaşında 47,5 qr, 20-30 yaşında 90,9 qr, 40-50 yaşında 104,0 qr olur, qocalarda isə vəzin çəkisi tədricən azalır. Onikibarmaq bağırsaqdan qida kütləsi nazik bağırsağın acı, qalça şöbələrinə isə yoğun bağırsağa daxil olur, burada lazımlı maddələr qan və limfaya sorulur, çöküntü məhsulları isə nəcis şəklində düz bağırsaqdan analdəliklə xaricə tullanır. Nazik bağırsağın uzunluğu 5-6 m, yoğun bağırsağın uzunluğu 1,5-2 m-ə qədər olur. Uşaqların yoğun bağırsaqlarında bakteriyalar tərəfindən B qrupu və K vitamini sintez olunur.

Bağırsaqlar uşaqlarda böyük'lərə nisbətən uzun olur. Belə ki, yaşlı adamlarda bağırsaq bədəndən 4-5 dəfə uzun olduğu halda, uşaqlarda 6 dəfə uzun olur. Bu xüsusən uşaqların qarışq qidaya keçməsilə əlaqədar olaraq 1-3 və 10-15 yaşlarında daha intensiv gedir.

Yeni doğulmuş uşaqlarda qaraciyər 150 qr olub, onun çəkisi 8-10 ayında iki dəfə artır, 14-15 yaşında 1,3 kq, yaşlılarında 1,5 kq qədər olur.

Ödün ifrazı 3 ayından başlayaraq yaşla əlaqədar artır və sutka ərzində onun miqdarı 1-1,5 l-ə çatır. İnkişaf dövrlərində nəinki bağırsaqların uzunluğu, həm də selikli qişada olan xovlar, haşıyəli hüceyrələrin miqdarı artır, qocalıqda isə tədricən azalır.

İşıq mikroskopunda çox çətinliklə müşahidə olunan xovlar və onların mikroxovcuqlarının uşaqların və yaşlıların qida

kütləsini mənimsəməsində əhəmiyyəti çox böyükdür: 1) sorma səthini artırıb  $300\text{-}500\text{ m}^2$  çatdırır. 2) mikroxovcuqların arasında çoxlu miqdarda fermentlər olur, həmin fermentlərdən bağırsaq boşluğunə çox az miqdarda daxil olur. Buna görə də bağırsaq divarının epitelinin, yəni mikroxovcuqların arasında fermentlərin qatılığı yüksək olduğu üçün əsas həzm prosesi bağırsaq boşlığında deyil, məhz mikroxovcuqların arasında bağırsaq epiteli divarında gedir. Buna görə də belə tip həzmə divarönü, *membran* və ya *təmas həzmi* deyilir.

Bu tip həzm orqanizm üçün həm də ona görə çox əhəmiyyətlidir ki, bağırsaqda olan mikroblar mikroxovcuqların arasında olan məsamələrə nisbətən çox iri olduqları üçün oraya daxil ola və həm də orada həzm olunmuş qidanı mənimsəyə bilmirlər. Əgər mikroblar oraya daxil olub, oradakı qidanı mənimsəyə bilsəydilər, onda qana çox az miqdarada həzm olunmuş qida sorulardı.

## XIV FƏSİL

### SİDİK-İFRAZAT SİSTEMİ

#### 14.1. Sidik ifrazat sisteminin quruluşu və əhəmiyyəti haqqında ümumi məlumat

Sidik-ifrazat sisteminin əsas funksiyası insan və heyvan orqanizmində maddələr mübadiləsinin gedişində əmələ gələn zərərli maddələrin artıq miqdarının orqanizmdən xaric edilməsini təmin etməkdir. İstər yaşlı, istərsə də uşaq orqanizmində qanın osmotik təzyiqinin (izoosmiya) və ion tərkibinin (izoioniya) sabitliyinin saxlanılmasında əsasən ağciyərlər, tər vəziləri, mədə-bağırsaq traktı və əsas ifrazat üzvi olan böyrəklər iştirak edir.

Ağciyərlər orqanizmdə karbon qazı, su, efir, xloroform və spirit buxarlarını, bağırsaqlar ağır metal duzlarının xaric edilməsində, dəri suyun buxarlanmasıda iştirak etməklə, tər vəziləri təri kənar etməklə bədən temperaturunun və orqanizmin daxili mühitinin sabitliyini qoruyub saxlayır.

Süd vəzilərinin ifaraz etdiyi süd uşağın gündəlik qidalanmasına, piy vəzilərinin ifraz etdiyi piy dərini nəm və yumşaq saxlamağa xidmət edir.

#### 14.2. Böyrəklərin fiziologiyası

Böyrəklər (şəkil 1) 3 əsas funksiya yerinə yetirir; sidik əmələgətirmə, homeostaz və endokrin.

*Sidik əmələgətirmə prosesi.* Böyrəklər mübadilənin son məhsullarını, lazımsız maddələr və artıq birləşmələri orqanizmdən xaric edir. Hər gün böyrəkdən sözünlən  $1,5 \text{ l}$  ikincili və ya son sidik sidik çıxarıcı yollarla orqanizmdən kənar edilir. Mübadilənin son məhsullarına sidik cövhəri, sidik turşusu, kreatin, bilirubinin çevrilməsindən əmələ gələn maddəni (biliverdin, urobulin), amiak, polaminlər, hormonlar və onların metabolitləri daxildir.

*Homeostazın tənzimi.* Böyrəklər sidiklə orqanizm üçün

zərərli olan maddələri kənar etməklə, mayenin həcmi və tərkibini, elektrolit, turşu-qələvi, natrium, kalium, xlor, fosfor və s. maddələrin müvazinətini sabit saxlayır.


**Endokrin funksiyası.** Böyrəklər bir sıra kimyəvi maddələr sintez edir. Böyrəklər həm qan cərəyanına daxil olan hormonları (eritropoetin, kalsitriol), həm də lokal fəaliyyət göstərən vazokonstriktorları (damar daraldan) və vazodilatatorları (damar genəldən) sintez edir (məsələn, arteriyal qan təzyiqinə təsir göstərən renin, hipertonzin). Yukstaqlomerulyar aparatın dənəli hüceyrələri müxtəlif amillərin təsirindən renin ifraz edir (şəkil 4a). Angiotenzin II damar daraldıcı təsiri ilə yanaşı, aldosteron ifrazını və susuzluq hissiyatını gücləndirir, o həm də kanalçıqlarda natriumun geri sorulmasını tənzim edir. Lakin böyrəklərin əsas funksiyası sidik əmələ gətirmək və bədəndən xaric etməkdir.

Filtrasiya (süzülmə), reabsorbsiya (geriyə sorulma), sekresiya (ifrazetmə) və böyrək daxili metabolizm (maddələr mübadiləsi), böyrəyin sidik ifrazetmə və homeostatik funksiyaları ardıcıl prosesin nəticəsidir: filtrasiya, reabsorbsiya, sekresiya və həmçinin böyrək daxili metabolizm kimi əsas proseslər böyrəyin qan kapillyarları və böyrək borucuqlarının mənfəzi arasında baş verir.



Yumaqcıq filtrasiyası (ultra filtrasiya, şəkil 2) yumaqcıq kapillyarların mənfəzindən (birinci kapillyar toru) böyrək cismciyində epitelial kapsulun mənfəzində baş verir və birinci li ilk sidiyin ultrafiltratının əmələ gəlməsinə səbəb olur. Hər gün yaşlı adamların böyrəyi 180 l ilk sidik hazırlayırlar.

Borucuq rabsorbsiyası (şəkil 2) böyrəyin borucuqlarından sonra qan kapillyarlarının ikincili kapillyar torunun mənfəzində baş verir. Reabsorbsiyanın sutkalıq həcmi 179 l qədər olur.


**Borucuq sekresiyası.** Böyrək borucuqlarının epitel hüceyrələri ultrafiltrata hüceyrə mənşəli olmayan maddələrdən və peritubulyar kapillyarlarda (ikincili kapillyar toru) və ya borucuqların epitel hüceyrələrində əmələ gələn bir sıra kimyəvi maddələri ifraz edir.



**Şəkil 1.** Sidik ifrazat sistemi. Soldan: bu sistemə böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalı (uretya) aiddir. Sağ böyrəyin tərkibinə daxildir: 1-böyrək ləyəni; 2-böyrəyin beyin maddəsi; 3-böyrəyin qabıq maddəsi. Sağdan: böyrək cisminin tərkibində – yumaqcıq kapillyarlar (qan gətirici arteriyalardan yumaqcıqlara tökülmür, çıxarıcı arteriollar ilə oradan çıxılır), Bauman-Şimlyanski kapsulunun xarici epitelial qatı. Kapsulun epitelial daxili qatı (kapillyarların daxili qatının hüceyrələri) foqositlərlə verilmiş (bax: şəkil 6) qan kapillyarlarının mənşəzindən epitelial kapsulun boşluğununa süzülür, filtrat-birincili və ya ilk sidik, şəkil 2-yə bax), nefronların borucuqları və toplayıcı borucuqlar, hansı ki, böyrək kanalçıqlar ilə böyrək cismindən ilk sidik axır. Sidik borucuqlarında reabsorbsiya və sekresiyadan sonra (Şəkil 2-ə bax) son sidik (ikincili) əmələ gəlir və böyrək ləyəninə daxil olur.

**A****B**

**Şekil 2.** Filtrasiya, reabsorbsiyanın ve sekretsisiyanın yolları. A. Büyrek cisimciyinin kapillyar yumagaçında (birincili kapillyar toprunda) götirici arteriolla gelen arterial qan perfuziya olunur. Filtrasiyadan sonra böyrek cismindən çıxarıcı arteriolla keçir. Borucuqların arasında (intersistde) çıxarıcı arteriol organın parenximasını qidalandiran ikinci kapillyar torunu (peretubilyar kapillyar) emələ götirir. İkinci kapillyarlarla borucuqların mənfəzindən reabsorbsiya, kapillyarların mənfəzində isə borucuqların mənfəzində sekresiya baş verir. Nəticədə ultrafiltratdan (ilk sidikdən) difintiv sidik (son sidik və ya ikinci sidik) emələ gelir.



**Şekil 3.** Nefronun quruluş sxemi. 1-kapillyar yumagaççıqları; 2-birinci dərəcəli qırıvım kanalçıqlar; 3-Henle ilgəyinin qalxan hissəsi; 4-Henle ilgəyinin enən hissəsi; 5-ikinci dərəcəli qırıvım kanalçıq; 6-toplayıcı borular.

### **14.3. Nefronların quruluşu və böyrək qan dövranı**

Böyrəklər paxla formasında cüt orqanlardan olub, qarın boşluğunun arxa hissəsində onurğa sütununun yan nahiyyəsinin sağ və sol tərəfində yerləşir. Böyrəyin mikroskopda kəsiyinə baxsanız onun daxildən beyin, xaricdən isə qabiq maddədən təşkil olunduğunu görərsiniz. Böyrəklərdə 8-12 qədər piramidlər olur. Bu piramidlərin əsası qabiq maddədə olur. Bu piramidlərin əsasında yerləşmiş sidik toplayıcı borucuqlara ayrı-ayrı nefronun, ikinci dərəcəli qıvrım və əyri sidik borucuqlar açılır. Sidik toplayıcı borucuqların zirvəsindəki məməciklər isə əvvəlcə kiçik kanalçıqlara, iki böyük kasalara, onlar da böyrək ləyəninə açılır. Buradan isə sidik axarları başlayır və sidik kisəsinə birləşir və böyrək ləyəninə toplanan son sidiyi ora axıdır. Sidik kisəsindən isə sidik buraxıcı kanal uretra başlayır (şəkil 1).

Böyrəkləri qanla təchiz edən böyrək arteriyası qarın aortasından ayrılaraq böyrək qapısından böyrəyə daxil olur və kiçik şaxələrə arteriolalara ayrılır, bunların hər biri gətirici damar (vas afferens) adı altında Şumlyanski-Bauman kapsulmasına daxil olur. Şumlyanski-Bauman kapsulunda hər bir damar təxminən 50-yə qədər arteriya kapillyar ilgəyi təşkil etməklə Malpigi yumaqcığını (birincili arteriya kapillyarlar) əmələ gətirir. Yumaqcıqdakı kapillyarlar yenidən birləşərək atreriola (çixarıcı damar-vas efferens) əmələ gətirərək kapsuladan xaric olur. Çixarıcı damarın diametri gətirici damara nisbətən kiçik olduğundan yumaqcıqda təzyiq xeyli artır. Digər tərəfdən çıxarıcı damar kapsuldan çıxdıqdan sonra qısa məsafədə yenidən kapillyarlara şaxələnərək birinci və ikinci dərəcəli qıvrım kanalçıqları bürüyərək ikinci dəfə arteriya kapillyar torunu əmələ gətirirlər. Beləliklə, böyrəkdə iki dəfə arteriya kapillyar toru kapsulun daxilində, birincili və ikincili dərəcəli qıvrım sidik kanalçıqları və sidik toplayıcı borucuqlar etrafında əmələ gəlir. Belə qan dövranı ancaq böyrəklərdə olur və əcaib qan dövranı adlanır.

Kanalçıqların kapillyar torundan keçən qan kiçik ve-

nalara daxil olur. Sonrakı birləşmədə onlar böyrək venasına çevrilir və aşağı boş venaya açılır.

*Qan cərəyanı.* Ürək hər dəfə yığılarkən aortaya vurduğu qanın 20%-dən çoxunu böyrək arteriyası ilə böyrəklərə axıdlıır, yəni dəqiqədə 1200 ml qədər (100q böyrək parenximası 350 ml/dəq, beyin toxuması 50 ml/dəq), başqa sözlə beyin maddəsinə nisbətən 7 dəfə çox qan alır.

Qan plazmasının böyrəkdə cərəyanı (məhz qanın plazmasının yumaqcıq filtrasiyasından sonra ilk sidik əmələ gəlir) 600-700 ml/dəq təşkil edir.

Böyrəklər digər orqanlara nisbətən qanla 20 dəfə çox təchiz edilir. Hər böyrəkdən dəqiqədə 750 ml, gündə 1700 l-ə qədər qan axır. Hər 5-10 dəqiqədən bir bədənin bütün qanı böyrəklərdən keçir.

Bədən çəkisinin 0,43%-ni təşkil edən böyrəklərdən ürəyin qovduğu qanın 1/4-1/5 hissəsi süzülür.

*Birinci kapillyar toru.* Müasir təsəvvürə görə yumaqcıq kapillyarlarından plazmanın su və kiçik molekullu komponentlərinin süzülməsi yumaqcıqlardan qanın hidrostatik təzyiqi (insanda 70 mm civə sütununa bərabər olur), qan plazması zülalların onkotik təzyiqi (30 mm civə sütünü) və yumaqcıq kapsulasına toplanmış ultrafiltratın hidrostatik təzyiqi (20 mm civə sütunu) arasındaki fərq nəticəsində baş verir.

Birinci kapillyar torunun mənfəzində hidrostatik, yəni duzların, kristalların yaratdıqları təzyiqi 70 mm.Hg.st. təşkil edir (kapillyarlardan kənardə epitelial kapsulun boşluğunda 20 mm.Hg.st.), onkotik zülalların yaratdığı təzyiq 30 mm.Hg.st. qədər olur. Böyrək cisimciyində birinci kapillyar torunun mənfəzində filtratsiya Bauman-Şumlyanski kapsulunun boşluğunda baş verir (şəkil 2).

*Yumaqcıqdan süzülmənin sürətini müəyyən edən effektiv süzülmə təzyiqi.* (hidrostatik təzyiq)-(onkotik təzyiq)-(epitelial kapsulun boşluğunda təzyiq)=(70 mm.Hg.st.)-(30 mm. Hg.st.) - (20 mm.Hg.st.)=20 mm.Hg.st. 20 mm.Hg. sütunu ilk sidiyin əmələ gəlməsinə kifayət edir. Süzülmə yumaqcıq kapillyarlarındakı təzyiqin plazma zülallarının onkotik təzyiqi ilə kap-

suldakı filtratın təzyiqləri cəmindən artıq olduqda baş verir.

***İkinci kapillyar toru.*** Çıxarıcı arteriallər vasitəsilə birinci kapillyar tordan qan ikinci kapillyar tora daxil olur. Bu arteriollar beyin maddəsinə daxil olub, orada ikincili kapillyar torunu (peritubulyar kapillyarlar) və duz vena damarları formasında qabıq maddəsinə istiqamətlənir. Bu damarlar (arterial və venoz) nefronların borucuqlarına və toplayıcı borucuqlara paralel gedir (Henle ilgəyi) və onları tor kimi əhatə edir.

Peritubulyar (ikinci kapillyar toru) kapillyar toru nefron borucuqlarına yaxın yerləşir, bu kapillyarlara maddələr borucuqların mənfəzindən reabsorbsiya olunur (şəkil 2). İkincili kapillyar torundan həmçinin böyrək hüceyrələrinin qidalanması baş verir. Beyin maddənin kapillyarları birbaşa vena qövsünə açılan venulalara keçir.

Bələliklə, böyrəyə daxil olan arterial qan əvvəlcə birinci kapillyar torunun kapillyarlarından perfuziya edir və məhz sonra arterial qan ikincili kapillyar torun kapillyarlarına daxil olur. Buradan isə venoz qan böyrək venaları ilə aşağı boş venaya açılır.


***Böyrəklərin parenximası.*** Hər bir böyrəyin parenximası, qabıq və beyin maddələrdən ibarət olub, 0,8-1,2 mln. funksional struktur vahiddən – nefrondan, həmçinin qabıq və beyin qatında olan çoxlu toplayıcı borucuqlardan ibarətdir. Nefronun ayrı-ayrı hissələri qanuna uyğun olaraq qabıq və ya beyin maddəsində yerləşir.

***Nefron*** – böyrək cismindən başlayaraq toplayıcı borucuqlara açılan epitelial borucuqlarıdır. Nefronun divarı bir qatlı epiteldən ibarət olub, onun müxtəlif nahiyyələrindəki hüceyrələr biri digərindən fərqlənir.

Bauman-Sumlyanski (şəkil 3-4) kapsulasından xaric olan kanalçıqlar, böyrəyin xarici qabıq qatının proksimal hissəsində birinci dərəcəli qıvrım sidik borucuqlarını, sonra daxili beyin qatına daxil olaraq Henli ilkəyinin nazik kanalını, sonra qalxan (yoğun) distal borucüğünü, sonra yenidən qabıq maddəyə daxil olaraq ikinci dərəcəli qıvrım distal sidik borucugunu əmələ gətirir. Qıvrım distal borucuqlar isə birləşdirici şöbə

ilə sidik toplayıcı borucuğa, o da öz növbəsində toplayıcı axara və nəhayət məməciklərin ucundan kiçik və böyük kasacıqlara açılır. Buradan da böyrək ləyəninə açılır.

Şumlyanski-Bauman kapsulunun diametri təxminən 0,2 mm-ə, qırırm kanalçıqların uzunluğu 35-50 sm çatır.



**Şəkil 4.** Yukstamedulyar (A) və qabiq (B) nefronlarının quruluş sxemi. I-qabiq maddə; II-xarici və III-böyrəyin beyin maddəsinin daxili sahəsi; 1-yumaqcıq; 2-qırırm kanalçıq; 3-enən düz hissə; 4-Henle ilgəyinin enən hissəsi; 5-nefron ilgəyinin nazik qalxan dizciyi; 6-nefron ilgəyinin yoğun qalxan dizciyi; 7-ikinci dərəcəli qırırm kanalçıq; 8-birləşdirici şöbə; 9-toplayıcı boru; 10-yığıcı boru.

Gətirici damarın divarında yumaqcığa daxil olduğu yerdə mioepitelial hüceyrələrdən əmələ gəlmış qalınlaşma yustaqlomerulyar (yumaqcıq ətrafi) kompleks var (Şəkil 5 Q).

Yustaqlomerulyar kompleks morfoloji cəhətdən üçbucağı xatirdadır, iki tərəfdən afferent və efferent arteriolalarla əhatə olunub, əsasında isə bərk ləkə (macula densa) adlanan hüceyrələrlə əhatə olunmuşdur (Şəkil 5 Q).

Bu hüceyrələr daxili sekretor funksiyaya malik olub, böyrəyə az qan gəldikdə renin ifraz edirlər. Renin arterial qan təzyiqinin tənzimində iştirak edir. Güman olunur ki, elektrolit

balansının normal saxlanmasında da onun əhəmiyyəti var.

**Nefronun tipləri.** Nefronun iki əsas tipi ayırd edilir – qabiq (nefronun əsas şöbələri qabiq maddəsində yerləşir, nefronların 85%-i qabiq nefronlardır) və yukstamedulyar [(bu nefronların Henle ilgəyi böyrəyin beyin maddəsinin dərinliyinə daxil olur) (şəkil 4)].


Yukstamedulyar nefron böyrəyin beyin maddəsində yerləşir. Yukstamedulyar nefronlarda qan gətirici damarın diametri çıxarıcı damarın diametrinə bərabər olur. Digər tərəfdən çıxarıcı damar kapsuldan çıxdıqdan sonra ikinci dəfə kapillyar əmələ gətirmədən venoz sisteminə açılır.

Henle ilgəyinin nazik borucuqları yastı epitel hüceyrələrindən ibarət olub və əhəmiyyətli dərəcədə suyun diffizion rolunu azaldır. Henle ilgəyinin hüceyrələri kanalçıqların mən-fəzindən NaCl kanalçıqlar arasındaki çıxarıcı arteriola qovur, nəticədə arteriolda təzyiq yüksəlir, mühit hipertoniq olur. Bu isə böyrək kanalçıqları arasında suyun osmotik diffuziyası üçün şərait yaradır. Henle ilgəyinin yoğun şöbəsinin kanallarının divarı sidik cövhəri və su üçün keçirici deyil. Birləşdirici şöbə və birləşdirici borucuqların divarı əsas və aralıq hüceyrələrdən ibarətdir. Əsas hüceyrələrin sərbəst səthində kirpiciklər var. Onların əsas funksiyası  $\text{Na}^+$  və  $\text{Cl}^-$  reabsorbsiya və  $\text{K}^+$  sekresiya etməkdir.


Aralıq hüceyrələr A ( $\alpha$ ) və V ( $\beta$ ) tripli hüceyrələrə ayrılırlar. Bu hüceyrələr  $\text{K}^+$  reabsorbsiya edir, bundan başqa  $\alpha$  - hüceyrələri  $\text{H}^+$ ,  $\beta$  - hüceyrələri isə  $\text{HCO}_3^-$  sekresiya edir. Toplayıcı axarlar (topluyıcı borucuqlar kimi) elektrolitlərin, həmçinin aldosteron və ADH-təsiri altında su və sidik cövhərinin nəql olunmasında iştirak edir.

Böyrək cisimciyin (şəkil 5) süzülmə baryerində plazmanın süzülməsi nəticəsində ilk sidik əmələ gəlməsi baş verir (ultrafiltrat və ya yumaqcıq filtratı).

Filtrasiya baryeri (şəkil 5B, V) kapillyarların endoteli, bazal membranı və podositlərin ayaqcıqları arasında fil-trasiya yarığından ibarətdir.



**Şəkil 5.** Böyrək cismi, filtrasiya baryeri və yumqaçqıq ətrafi kompleksi. A. Böyrək cismi kapılıyar yumqaçqıqı (təqribən 50-ə qədər kapillyarlar ilgəyi) və epitel kapsuladan ibarətdir. Böyrək cisminin gətirici arteriol daxil və xarici olan nahiyyə damar qütbü adlanır; nefrondan proksimal əyri borucuqlar çıxan nahiyyə cismiñ sidik qütbündür. Epitelial kapsula iki qatdan ibarətdir; xarici (parietal) və daxili (visseral). Qatlar arasında boşluq olur, bura qan kapillyarlarından yumqaçqıq filtratı daxil olur. Kapsulun boşluğu proksimal əyri borucuqlara açılır. Bir qatlı yasti epitelindən ibarət olan kapsulun xarici qatı, kapsulun xaricə əlaqəsini məhdudlaşdırır. Kapsulun xarici qatının hüceyrələri (podositlər) yumqaçqıqların kapillyarlarının xarici yuxarı səthinə bitişmiş və endotel və basal membranla birlikdə podositlər və kapillyar üçün ümumi olan filtrasiyada iştirak edir. Həmin nefronun böyrək cisminin sidik qütbündən distal əyri borucuq damar qütbünə yaxınlaşır. Nefronun bu şobəsinin şəkilinin dəyişməsi hüceyrələri (sixv ləkə) şəklini dəyişmiş gətirici arteriollarla birlilikdə (yukstamedulyar hüceyrələr) yumqaçqıq ətrafi kompleks əmələ götürir. Böyrək cisminin və həmçinin yumqaçqıq ətrafi kompleksin tərkibinə yumqaçqıqların kapılıyar ilgəkləri arasında yerləşən mezaxial hüceyrələri daxildir. B. Podositlər. Kapsulun şəklini dəyişmiş daxili vərəqinin hüceyrələridir. Onlar böyük ayaqcıqlar əmələ getirir, hansı ki, onlardan çoxlu sayıda kiçik ayaqcıqlar çıxır. Yumqaçqıgn kapillyarların endotelial hüceyrələrində çoxlu sayıda fenestrələr var. Kapsulun daxili qatı ilə kapillyarların endotelii arasında ümumi (üçqatlı) basal membran formalaşır.



**Şəkil 5.** Böyrək cismi, filtrasiya baryeri və yumaqcıq ətrafi kompleksi (ardı). V. Filtratsiya yarığı. Podositlərin kiçik ayaqçıqları basal membrana birləşirlər. Podositlərin ayaqçıqları arasında kiçik (30-40 nm) filtrasiya yarığı vardır. Plazmanın filtrasiyası basal membranın lifli əsası və filtrasiya yarığında həyata keçirilir. Q. Yumaqcıq ətrafi kompleks, yumaqcığın kökündə yerləşən üç tip hüceyrədən əmələ gəlmişdir. Birinci tip-yuqustaqlamerulyar (danəli) hüceyrələr – götirici arteriolun renin qranuluları saxlayan şəklini dəyişmiş orta qat saya əzələ hüceyrəsidir. İkinci tip-yukustovaskulyar hüceyrələr (mezenzial) götirici və çıxarıcı arteriollar arasında yerləşir. Üçüncü tip-distal borucuğu yumaqcıq kökü ilə temasda olduğu yerin epitel hüceyrələrdir (sık ləkənin hüceyrələri).

**Filtrasiyanın parametrləri.** Yumaqcıq filtrasiyası müxtəlif ölçülərlə xarakterizə olunur. (Filtratin həcmi yumaqcıq filtrasiyanın sürəti – YFS; effektiv filtrasiya təzyiqi, filtratin göstəriciləri, kapsulun epitel boşluğu ilə kapillyarların mənfəzi arasında osmotik təzyiqin fərqi, filtrasiya olunan ion və molekulların xarakteri). Qanın plazmasından filtrasiya olunan ilk sidik yumaqcığın kapillyarlarından axan qanın 10%-ni təşkil edir. Bu isə yaşılı adamlar üçün 10% sutkada 1800 l qan = sut. 180 l ultra və ya 125 ml/dəq. (plazmanın həcminin 20%) olur.

**Elektrik yükü.** Bazal membranın torunun gözcükleri və filtrasiya yarıqları mənfi yük daşıyır, bu vəziyyət də anionların filtrasiyasını məhdudlaşdırır və kationların filtrasiyası isə asanlaşır.

**Yumaqcıq filtratin tərkibi.** Filtrasiya nəticəsində ilk si-

diyin tərkibi plazmanın tərkibinə yaxın olur, lakin ultrafiltratda qanın hüceyrə elementləri olmur, zülal isə nisbətən az olur. Xüsusilə ilk sidikdə həqiqi radiusu 4 nm çox olan makromolekullar olmur.

Böyrəyin qan cərəyanının və yumaqcığın filtrasiya sürətinin tənzimində çoxlu hormonlar və neyromediatorlar iştirak edir. Onlardan anqiotenzin II, noradrenalin, dofamin, ADH, atriopeptin, entotelin, leykotrien və NO-azot oksidini göstərmək olar.

Sidiyin əmələ gəlmə prosesi haqqında yuxarıda qeyd etdiklərimizi daha ətraflı nəzərdən keçirsək son sidiyin əmələ gəlməsi əsas 3 prosesdən – süzülmə, geriyə sorulma və sekresiyadan ibarətdir. Sidiyin əmələ gəlməsinin ilk mərhələsi Bauman-Şumlyanski kapsulunun daxilində Molpigi yumaqcıqlarında baş verir. Əvvəlcə qanın plazma hissəsi Şumlyanski-Bauman kapsulundan süzülür. Toplanmış filtrat (süzüntü) tərkibcə yalnız zülalların və formalı elementlərin olmaması ilə qanın plazmasından fərqlənir. Həmin filtrat (ilk sidik) birincili, ikincili dərəcəli qıvrım kanalcıqlar və sidik toplayıcı borucuqlarda hərəkət etdikdə tərkibindəki su və həll olmuş maddələr müxtəlif intensivlikdə geriyə sorulur (kanalcıq reabsorbsiyası). Digər proses – kanalcıq sekresiyası ondan ibarətdir ki, nefronun epiteli hüceyrələrdən yeni üzvi maddələr,  $\text{NH}_4^+$  və  $\text{H}^+$  ionları sintez olunur.

Sidiyin əmələ gəlməsində birinci nəzəriyyə 1842-ci ildə Bauman tərəfindən irəli sürülmüş sekretor nəzəriyyədir. O ilk dəfə bu kapsulanın birinci dərəcəli qıvrım borucuqlara açılığını müəyyən etmişdir. Baumanın görə sekresiya vasitəsilə su və duz Malpigi yumaqcığında, başqa üzvi maddələr isə qıvrım kanalcıqların divarından ifraz olunur.

Qana bəzi kolloid boyası yeridildikdə bu boyalar kapsulaya toplanmış mayedə deyil, kanalcıqlarda və kanalcıq epitelinin protoplazmasında olur. Beləliklə, sianidlə kanalcıqdə toxuma tənəffüsünü ləngitdikdə bu proses azalır.

Dərisi tikanlılarda, o cümlədən quşların böyrəklərində yumaqcıqlar az və kanalcıqların əksəriyyəti kor qurtardığından

dan sidiyin əmələ gəlməsində kanalcığın sekresiyası əsas rol oynayır.

1844-cü ildə K.Lüdviq tərəfindən irəli sürülən süzülmə nəzəriyyəsinə görə sidiyin əmələ gəlməsi qanın plazma hissəsinin yumaqcıq kapillyarlarından süzülməsi və qırırm kanalcıqlarda yenidən geriyə sorulması (reabsorbsiyası) nəticəsində baş verir.

Yumaqcıq kapillyarlarının ümumi səthi böyrəyin 100 q çəkisinə görə  $1,5 \text{ m}^2$ -a çatır. Bu süzgəc 100 A-ə qədər molekulları keçirir.

Bunu A.N.Riçards əvvəlcə qurbağa, sonra isə dəniz donuzu və siçanların kəskin təcrübə şəraitində böyrəyin üzərini açaraq mikroskop altında kapsulalardan birinə nazik mikropepitka şüşə borucuq salmışdır.

Bu yolla sidiyin kapsulun daxilindən mikropepitka ilə xaricə şüşə boru axıdıcı toplamışdır. Nəticədə alınan yumaqcıq filtratının tərkibində üzvi və qeyri-üzvi maddələrin olduğu müəyyən edilmişdir.

Süzülmənin olması böyrəklərin zəngin qan təchizatı ilə əlaqədardır. Gündə böyrəklərdən 1500-1800 l-ə qədər qan keçdiyindən hər 6-10 l qanda 1 l. filtrat əmələ gəlir. 150-180 l yumaqcıq filtratının yalnız 1-1,5 l bədəndən xaric olur ki, buna son sidik və ya ikincili sidik və ya definitiv sidik də deyilir. Demək qırırm kanalcıqlardan keçərkən ilk sidiyin tərkib hissəsi yenidən geriyə – qana sorulur. Bu mülahizəni sonralar V.Keşni inkişaf etdirərək sidiyin əmələgəlmə prosesində süzülmə – geriyə sorulma (filtratsion-reabsorbsion) nəzəriyyəsini irəli sürür.

Birinci qırırm kanalcıqda əsasən qlükoza, qismən su və duzlar, Henle ilgəyinin enən hissəsində suyun çox hissəsi, qalxan hissəsi və ikinci dərəcəli qırırm kanalcıqlarda isə qapı maddələrin geriyə sorulması baş verir.

Belə ki, Henle ilgəyinin enən hissəsində su qalxan hissəsinə nisbətən çox sorulur.

Müxtəlif maddələrin geriyə sorulma intensivliyini sübut etmək üçün itin təcrid olunmuş böyrəyi üzərində təcrübə ap-

rilmüşdür. Böyrəkləri sianidlə zəhərlədikdə və ya soyutduqda maddələr mübadiləsi zəifləyir, geriyə sorulma prosesi azalır və xaric olan sidiyin miqdarı kəskin artır.

Bəzi maddələr tamamilə sorulmur (məsələn, kreatin, sulfatlar, karbomid. Bunlara qeyri-qatı maddələr deyilir), digərləri isə müxtəlif münasibətdə (mələsən, sidik cövhəri, sidik turşusu, amiak çox az miqdarda geriyə sorulurlar) sorulurlar. Bəzi maddələr isə tamamilə geriyə sorulurlar (məsələn, qlükoza, natrium, kalium, kalsium və s.). Belə maddələr qapı maddələr adlanırlar. Belə ki, qlükozanın miqdarı qanda 150-180%-dən artıq olmadıqda, tamamilə geri sorulur.

İlk və son sidiyin tərkibi bir-birindən fərqlənir. Belə ki, son sidikdə sidik cövhərinin miqdarı ilk sidikdən 65 dəfə, sidik turşusu 12 dəfə, kalium 7 dəfə, fosfatlar 16 dəfə, sulfatlar 90 dəfə çoxdur. Qlükoza, qan, zulallar normal sağlam adamların son sidiyində olmur.

#### 14.4. Böyrək kanalcıqlarında nəqliyyat

**Natrium.** Böyrəklər ion Na, K, Ca, Mg və s. homeostaz sisteminin tənzimində mühüm rol oynayır. Balanslaşdırılmış dieta zamanı orqanizmə daxil olan 120m mol Na<sup>+</sup> ancaq 15% tər vəziləri və mədə-bağırsaq sistemi vasitəsilə xaric olur, 85% isə sidiklə xaric olur.

Hər gün böyrəklər tərəfindən 25500 m mol Na filtrasiya olunur və 25400 m mol isə reabsorbsiya olunur, bu 1,5 kq xörək duzuna ekvivalentdir. Natrium ionlarının geriyə sorulmasında bütün hüceyrələrdə olan dehidrogenaza fermentinin mühüm rolü vardır. Civə preparatları dehidrogenaza fermentinin fəallığını azaltdıqda natrium duzlarının sorulması pozulur. Kanalcıq epiteli ilə natrium ionlarının daşınması xlor ionlarının sorulmasında iştirak edir. Bundan aydın olur ki, böyrəklər bədəndə mayenin həcminin saxlanmasında çox böyük əhəmiyyətə malikdir. Na<sup>+</sup> rabsorbsiyasını artırıran amillərə, başqa sözlə Na<sup>+</sup> və suyun bədəndə saxlanmasına aldostoron, ADH və sinir sisteminin simpatik şöbəsinin təsiri səbəb olur.

Na reabsorbsiyasını artıran amillərə, başqa sözlə diurezi sürətləndirən  $\text{Na}^+$  qüvvətli itkisinə və orqanizmdə suyu azaldan amillərə atropeptin, bradikinin, dofomin və endoqen inqibitor  $\text{Na}^+$ ,  $\text{K}^+$ , ATF. Xlorun böyrək borucuqlarının müxtəlif nahiyyələrində reabsorbsiya həcmi, həmçinin  $\text{Na}^+$  üçün olduğu kimidir.

Plazmada natrium ionlarının miqdarı azaldıqda böyrəküstü vəzi qabıq maddəsi hormonu olan aldosteron ifrazi baş verir və nefronların distal hissəsində və toplayıcı borucuqlarda natrium ionlarının geriyə sorulmasını artırır.

**Su.** Bütün böyrək kanalcıqları boyu suyun sorulmasıancaq passiv baş verir. 170 l filtrasiya olunmuş sudan proksimal kanalcıqlarda 67%, Henli ilgəyində 15%, toplayıcı borucuqlarda və axarlarında 10-dan 15%-ə qədər sorulması baş verir. Nefronun distal borucuqlarında reabsorbsiya getmir.

Beləliklə, böyrəklər osmotik tənzimdə əsas orqandır. Orqanizmdə suyun miqdarı artdıqda bunu hipotalamusun supraorbital nüvələrində yerləşən mərkəzi, həmçinin qaraciyerdə, böyrəklərdə, dalaqda və digər orqanlarda olan periferik osmoreseptorlar hiss edir. Nəticədə neyrohipofizdən qana antidiuretik hormonun az daxil olması hesabına suyun böyrəklərdən süzülməsi sürətlənir.

Qanda suyun miqdarı artdıqda antidiuretik hormon ifrazi artır və suyun fakultətiv geriyə sorulması sürətləndiyi üçün sidik ifrazi azalır.

**Kaliy.** Böyrəklər hər gün 800 m M  $\text{K}^+$  filtrasiya edir, hərçənd qida ilə 100 m M qədər daxil olur, amma sidiklə təqribən 90 m M ekskritisya olunur.  $\text{K}^+$  həmçinin sekresiyada baş verir. Beləliklə, orqanizmdə  $\text{K}^+$  balansının saxlanması filtrasiya, reabsorbsiya və sekresiyanın əlaqələndirilməsi nəticəsində baş verir. Nefronun praksimal hissəsində  $\text{K}^+$  güclü reabsorbsiyası (80%) baş verir, amma distal hissədə orqanizmə kaliumun daxil olmasından asılı olaraq bu kation ya reabsorbsiyası, ya da ekskretsiya olunur. Aldasteron hormonu sidikdə kaliumun xaric olunmasını sürətləndirir. Alkaloz sidiklə kaliumun ifrazını çoxaldır, asidoz isə azaldır.

Birinci dərəcəli qırvım kanalcıqlar və Henle ilgəyində gedən proseslərdən fərqli olaraq, ikinci dərəcəli qırvım kanalcıqlarda sodium və kalium ionlarının geriyə sorulma dərəcəsi daimi (mütəqə geriyə sorulma) olmayıb dəyişkəndir (fakultativ geriyə sorulma). Bu proseslər sodium və kaliumun qandaki qatılığından asılı olub, orqanizmdə bu ionların normal səviyyəsinin saxlanması mühüm tənzimedici mexanizmdir.


Geriyə sorulma təkcə qırvım kanalcıqlar və Henle ilgəyində deyil, həm də toplayıcı borucuqlarda gedir. Burada əsasən NaCl sorulur. Toplayıcı borucuqlara daxil olan qatı hipertonik sidik əsasən suyun sorulması ilə əlaqədardır. Böyrəyin beyin maddəsinin toxumasında osmotik təzyiq yüksək olduğundan toplayıcı borucuqların mənfəzindən su toxuma arası mayeyə keçir.

**Sidik cövhəri.** Amin turşularının katabolizmin son məhsulu olan sidik cövhəri qaraciyərdə  $\text{NH}_4^+$ -dan əmələ gəlir, onun qanda qatılığı (sidik cövhərin azotu) 2,5-8,32 mmol/l. Sidik cövhərinin 100%-da böyrəklərdə filtrasiya olur, sidik vəsitsilə filtrasiya olunan sidik cövhərinin 40%-i ekskretiya olunur (hər gün 20-35 qr). Böyrəklərdə sidik cövhəri həm reabsorbsiya, həm sekretiya olunur, həm də nəticədə böyrəyə daxil olan sidik cövhərinin 5%-ni təşkil edən venoz qan böyrəyi tərk edir (şəkil 6).

Qanda bir sıra üzvi maddələrin sabitliyi böyrəklərin metabolik fəaliyyəti sayəsində təmin olunur.

**Qlükoza.** Böyrəklərdə qlükozanın yenidən əmələgəlmə – qlükogenez sistemi vardır. Uzun müddətli acliq zamanı böyrəklər qana daxil olan qlükozanın ümumi miqdarının yarısını sintez edir. Ac qarına plazmada qlükozanın qatılığı – 4-5,5 m M (3,58-6,05 m mol/l, 85-115 mg%). Böyrəklərdə qlükoza, hansı ki, tamamilə filtrasiya olunur və nefronun proksimal kanalcıqlarının başlangıç hissəsində fəal olaraq reabsorbsiya olunur.

Sidikdə qlükoza, qan, zülal olmur.



**Şəkil 6.** Sidik cövhərinin borucuqlararası, intersitisim və qan damarları ilə nəqliyyatı.

**Amin turşuları.** L-amin turşularının qanda qatılığı 2,4mM qədərdir. Bu daha çox mədə-bağırsaq traktının amin turşularından sorulur. Böyrəklərdə amin turşularının əksəriyəti süzülür və 98%-i  $\text{Na}^+$ -dan asılı olmayan diffuziya yolu ilə sorulur.

Böyrək yumaqcıqlarından kiçik molekullu zülallar, peptidlər süzülür. Onlar nefronun proksimal kanalcıq hüceyrələrində amin turşularına qədər parçalanır və bazal plasmatik membrana ilə toxumaarası mayeyə, sonra isə qana keçirlər. Bu da orqanizmdə amin turşularının bərpasını təmin edir. Böyrək xəstəliklərində bu funksiya pozula bilər.

**Fosfatlar.** Qanın plazmasında fosfatların qatılığı – 4,2 mq%, 50% ionlaşmış formada olur ( $\text{HPO}_4^{2-}$  – dörddən bei,

$H_3PO_4$  – beşdən biri). 40% elektrolit kompleksi, 10% zülallarla əlaqəlidir. Qalxanabənzər vəzin hormonu bu nəqliyyatı inqibirə edir. Müəyyən qədər fosfor kanalcıqların mənfəzinə sekresiya olunur.

**Kalsiy.** Kalsi elementin qanın plazmasında qatılığı 2,2-2,7 m M. Kalsiumun 40%-ə qədəri zülallarla əlaqədar olub və böyrəklərdə süzülmür. Kalsiumun 60%-i qandan süzülür, bu kalsi karbonat sitratlar, fosfatlar və sulfatlar (15%) və ionlaşmış kalsium (45%, 1,0-1,3 m M). Süzülmüş kalsiumun 95%-i reabsorbsiya olunur. Qalxanabənzər vəzin hormonu və vitamin D  $Ca^{2+}$  reabsorbsiyasını stimulyasiya edir, qanın plazmasında olan  $[Ca^{2+}]$  isə  $Ca^{2+}$  reabsorbsiyasını pozur.

Qalxanvari ətraf vəzilərin ifraz etdiyi parathormon qanda kalsium azaldıqda ilk sidikdən və sümüklərdən kalsiumun qana sorulmasını sürətləndirməkələ onun səviyyəsini normallaşdırır. Əksinə qanda kalsiumun miqdarı artıqda qastrinin təsirindən qalxanvari vəzidən tireokalsitonin hormonu ifraz olunur. Nəticədə kalsiumun böyrəklərlə ifrazını artırmaqla onun qanda səviyyəsini azaldır.

**Maqniyum.** Qanın plazmasında maqni qatılığı 0,8-1,0 m M (1,8-2,2 mq%), 30%-i maqni zülalla əlaqəlidir. 70% maqni böyrəklərdə süzülür. Ondan ən azı 10%-i fosfatlardan sitratların və oksatların tərkibində olur.

60% ionlaşmış maqnidir ( $Mg^{2+}$ ). Qalxanabənzər vəzinin hormonu nefronun bütün kanalcıqlarında reabsorbsiyani qüvvətləndirir.

Beləliklə, məhz böyrəklər su mübadiləsinin əsas tənzimləyiciləridir.

Ağciyər və böyrəklər qanın turşu-qələvi müvazinətini qanın bufer sisteminin komponentlərinə  $CO_2$  və  $HCO_3^-$  nəzarət etməklə birinci dərəcəli əhəmiyyətə malikdir.

Böyrəklərin turşu ifrazı funksiyası orqanizmdə turşu-qələvi vəziyyətindən daha çox asılıdır.

Ətlə qidalandıqda sidiyin PH-1 turşuluğa, bitki mənşəli qidalarda qidalandıqda isə qələviyə doğru dəyişir. İntensiv fiziki iş zamanı qana çoxlu miqdarda süd və fosfor turşusu daxil

olur. Bu şəraitdə böyrəklərdən turş məhsulların ifrazi artır. Ağciyərlərin hipoventilyasiyası tənəffüs asidozu, hiperventilyasiyası isə alkoloz verir. Xlorid turşusunun itgisi ilə müşayiət olunan qusma aktı metabolik alkoloza səbəb olur.

Son nəticədə böyrəklər qanın plazmasında  $H^+$  ionlarının səviyyəsini sabitləşdirərək, PH-ın 7,36-ya bərabər olmasını təmin edir.

#### **14.5. Sidik ifrazat sisteminin orqanlarının innervasiyası.**

##### **Onların qeyri-iradi və iradi fəaliyyətinin neyro-humoral tənzimi**

Sidik-ifrazat sistemi (bax: şəkil 1) böyrəklərdən və hər bir böyrəkdən xaric olan sidik axarından və sidik axarı açılan sidik kisəsindən və sidik kisəsindən xaric olan sidik buraxıcı kanaldan (uretra) ibarətdir. Sidik buraxma dövru olaraq baş verən və sidik kisəsinin iradi boşalmasıdır.

**Sidik axarları.** Sidik böyrəklərin sidik toplayıcı borucuqları ilə kiçik kasacıqlara daxil olur və onların divarının peristaltik genişlənməsinə və böyrək ləyəninə yayılan yiğilmasına səbəb olur. Burdan peristaltika sidik axarları boyunca yığılaraq sıdiyi sidik kisəsi istiqamətində hərəkət etdirir. Sidik axarlarının saya əzələ hüceyrələri simpatik və pasimpatik liflər tərəfindən innervasiya olunur. Sidik axarlarının peristaltik yiğilması parasimpatik stimulyasiyanı qüvvətləndirir, simpatik stimulyasiyanı isə ləngidir. Sidik axarları ağrını hiss edən sinir ucları ilə sıx təmin olunub. Sidik axarlarının daşla tutulması güclü refrektoru ağrı yiğilmalar ilə müşayiət olunur.

Sidik axarları çox da böyük olmayan bucaq altında qovucuğun əzələ qışasından sidik kisəsinə daxil olur. Sidik axarlarının açıldığı yerin sidik buraxma anında tonus artır və sıdiyin geri qayıtmamasına mane olur. Hər bir sidik axarı boyunca hərəkət edən peristaltik dalğa sidik axarlarının daxilində təzyiqi artırır, qovucun divarının əzəlesi tərəfində sıxlıq sidik axarları açılır və sidik sidik kisəsinə daxil olur.

**Sidik kisəsinin sidiklə dolması.** Kisədə sidik olmayanda


onun kisə daxilindəki təzyiq 0-a yaxınlaşır. Kisəyə 30-50 ml sıdiyin daxil olması orada təzyiqi 5-6 sm su.st. qədər yüksəldir. Əlavə olaraq 200-dən 400 ml qədər sıdiyin daxil olması təzyiqin artmasına təsir edir. Təzyiqin bu daimi səviyyəsi sidik kisəsinin xüsusi tonusu vasitəsilə tənzim olunur. Təzyiqin piki, yəni ən yüksək səviyyəsi 100 ml su.st. yüksək ola bilər. Bu təzyiq sıdiyin buraxılmasına səbəb olur. Sidik buraxandan sonra sidik kisəsində qalan sidik qalıq sidik adlanır.

Sidik kisəsinin saya əzələ hüceyrələrinin yiğilması sidik kisəsinin boşalmasına səbəb olur. Saya əzələ lifləri sidik buraxma kanalının daxili sfinkterini təşkil edir. Daxili sfinkter sidik kisəsinin boşalmasını onda təzyiqin kritik səviyyədən yüksək olması anına qədər qoruyur. Sidik buraxma kanalı (uretra) skelet əzələsinin qatını təşkil edən sidik cinsiyyət diafraqlasından keçir (sidik buraxma kanalının xarici sfinkteri. Şəkil 7). Xarici sfinktora sinir sistemi ilə nəzarət olunur və daxili sfinekterdə təzyiqi yox olan zaman sidiyi saxlaya bilir.

**Sidik kisəsinin innervasiyası.** Sidik kisəsinin funksiyasının sinir tənzim edən mərkəz onurğa beynin oma nahiyyəsindən başlanır, burdan oyandırıcı parasimpatisik liflər çanaq sinirlərinin tərkibində sidiyi qovan əzələlərə (dutrusor vesical) istiqamətlənir (Şəkil 7). Parasimpatisik sinirlərin oyanması saya əzələ hüceyrələrinin yiğilmasına və sidik kisəsinin daxili sfinekterin boşalmasına səbəb olur.

Onurğa beynin aşağı şöbəsinin yan nüvəsindən çıxan ləngidici simpatik liflər alt müsaqırə düyüünüə, oradan isə oyamalar qarın altı siniri vasitəsilə isə kisənin əzələsinə ötürülür. Simpatik sinirin qıcıqlandırılması daxili sfinekterin yiğilmasına və saya əzələ hüceyrəsinin boşalmasına və sidiyin ifrazının dayanmasına səbəb olur.

**Hissedici sinirlər.** Çanaq sinirlərin tərkibində sidik kisəsinin divarının gərginləşmə dərəcəsi haqqında məlumat verən hissedici sinir lifləri keçir. Gərginləşmə dərəcəsi haqqında ən güclü siqnal sidik kanalının arxa şöbəsindən sidik kisəsinə daxil olur və onun boşalmasına səbəb olur.



**Şəkil 7.** Sidik kisəsinin innervasiyası.

**Somatik hərəki sinirlər.** Cinsiyət sinirlərinin tərkibində xarici sfinkterin skelet əzələsini innervasiya edən somatik hərəki lifləri keçir.

**Sidik buraxma refleksi.** Sidik kisəsində təzyiq qapıüstü səviyyəyə çatanda, kisənin divarında yerləşən gərginlik reseptorlarının xüsusi lə sidik kanalının arxa şöbəsinin reseptorlarının qıcıqlanmasına səbəb olur.

Gərginlik reseptorlarından signallar çanaq siniri ilə onurğa beynin oma nahiyyəsinə nəql olunur və reflektoru yolla parasimpatik sinir elə həmin çanaq siniri vasitəsilə geriyə sidik kisəsinə qaydırır. Əgər sidik kisəsi sidiklə tam dolubsa, onda sidik kisəsinin birinci yiğilması gərginlik reseptorlarını fəallaşdırır və daha çox impulslar göndərilməsinə səbəb olur və sonrakı yiğilmanın daha da güclənməsinə səbəb olur. Bir neçə saniyə keçəndən sonra sidik kisəsi boşalır. Beləliklə, sidik buraxma refleksi aşağıdakı dövrlərdən ibarətdir: təzyiqin tez artması, təzyiqin saxlanması dövru və təzyiqin ilk vəziyyətə qayıtma dövrü.

**İradi olaraq sidik buraxma.** İradi olaraq sidik buraxma

aşağıdakı şəkildə başlayır. Əvvəlcə insan iradi olaraq qarın əzələsini yığır, bu isə sidik kisəsində təzyiqi artıraraq onun divarının gərilməsi hesabına sidiyin sidik kisəsinin boynuna və sidik buraxıcı kanalının xarici şöbəsinə əlavə sidiyin daxil olmasına səbəb olur. Beləliklə, insan lazımlı olduqda iradi olaraq həmin əzələləri yığmaq və boşaltmaq vasitəsilə ya sidiyi sidik kisəsindən xaric edir, ya da orda müəyyən müddət saxlaya bilir.

**Reflektoru nəzarət.** Sidik kisəsinin divarının gərilmə reseptorları xüsusi tənzimləyici innervasiyaya malik deyil. Lakin boşalma refleksin qıçıq həddi beyin sütununun yüngülləşdirici və tormozlayıcı mərkəzlərinin fəallığı ilə idarə olunur. Yüngülləşdirici nahiyyə körpü və arxa hipotalamus zonasında, tormozlanma isə orta beyin və yuxarı alın qırışığında yerləşir.

**Uşaqlarda sidik buraxma.** Yeni anadan olmuş və döş südü əmən uşaqlarda sidik buraxma reflektoru olaraq həyata keçirilir. Refleks qövsü onurğa və orta beyin səviyyəsində qapanır. Sidik kisəsinin dolma dövrü, qeyri iradi boşalma ilə əvəz olunur. Bir yaşından sonra qeyri-iradi sidik buraxma, iradi sidik buraxma ilə əvəz olunur, yəni onurğa beyni və beyin sütununun sidik ifrazının tənzimi ilə əlaqədar şöbələrinin fəaliyyəti baş-beyin yarımkürələri qabığı tərəfindən idarə olunur. Bəzi uşaqlarda bu proses müəyyən yaşa qədər yubanır və bundan sonra uşaq iradi olaraq istədiyi vaxt sidik ifrazına istədiyi kimi (yəni sidiyi ya saxlayır, ya da buraxır) nəzarət edir.

Adətən uşaq tərəfindən sidik buraxma kanalının xarici və daxili sfinekterinin fəal olaraq yiğilma və boşalması 3-4 yaşında başa çatır.

Adı su içmə rejimində olan 13-14 yaşlı uşaqlarda normada gün ərzində buraxılan sidiyin miqdarı (diurez) 500-1500 ml təşkil edir. Bunun 2/3 birinci 12 saat müddətində – saat  $6^{00}$ -dan  $18^{00}$ -ə qədər ifraz olunur. Ayıq vaxtı sidik buraxmaya ehtiyac hissi 5-8 dəfədən çox olmur. Bir dəfə ifraz olunan sidiyin miqdarı 50 ml-dən, 350 ml-ə qədər ola bilər və fasıləsiz olaraq davam edir. Bu proses zamanı digər əzələlərin, xüsusi olaraq ön qarın divarı əzələlərinin gərginləşməsinə ehtiyac qalmır.

Yaşlılarda sidik buraxmanın sayı orta hesabla 4-6 dəfə olur, hər dəfə ifraz olunan sidiyin miqdarı 100-400 ml (orta hesabla 200-300 ml) arasında dəyişir.

Beləliklə, qeyd etmək olar ki, uşaqlarda müəyyən yaşa qədər afferent impulslar, yalnız sidik ifrazını tənzim edən vegetativ mərkəzə çatır. Yaş artdıqca tədricən afferent impulslar beyin qabığına nəql olunur. Lakin beyin qabığına gələn impulslar birbaşa sidik kisəsinə verilmir. Sidiyin ixracına beyin qabığı nəzarət edir. Beyin qabığı sidiyin ifrazını ləngitmək, gücləndirmək və ya qeyri-iradi olmasını tənzimləyir.

Sidik buraxmanın qabiq nəzarəti o qədər möhkəmlənmiş prosesdir ki, hətta kisənin həddən artıq dolaraq partlaması müşahidə edilmişdir.

Yaşlı uşaqlarda və yaşılı adamlarda qeyri-iradi olaraq sidik buraxma, habelə gecələr sidiyi saxlaya bilməmək retikulyar formasıyanın fəallaşması və qabiq nəzarətinin sidik ifrazını tənzim edən sinir mərkəzi üzərindən götürülməsidir.

**Böyrək fəaliyyətinin neyrohumoral tənzimi.** Böyrəklər simpatik və parasimpatik sinir lifləri ilə təchiz olunmuşdur. Parasimpatik sinirin kanalcıqlarda geriyə sorulma prosesinə təsiri güman olunur. Böyrəklərin simpatik sinirlərinin qıcıqlanması ona gələn qan damarlarını daraldır. Məsələn, xarici arteriola büzüldükdə təzyiq artır və süzülmə prosesləri sürətlənir. Ağrı qıcığı sidik ifrazının kəskin surətdə azalması, hətta onun tamamilə dayanmasını (anuriya) verir. Bu zaman hipotalamusun müvafiq mərkəzləri qıcıqlanır, böyrəküstü vəzindən çoxlu adrenalin və neyrohipofizdən antidiuretik hormon ifraz olunur. Nəticədə böyrəklərin qan damarları daralır, qırırmış kanalcıqlarda suyun geriyə sorulması sürətlənir və anuriya baş verir.

Mərkəzi sinir sistemi və onun ali şöbəsi beyin qabığı həm ilk sidiyin əmələ gəlməsini, həm də sidik kisəsindən sidik kanalı ilə bədəndən xaric olunmasını tənzim edir. Görmə qabarına, boz qabara, beyinciye və dördüncü mədəciyin dibinə inyə batırıldıqda sidiyin miqdarı artır.

İt üzərində aparılan təcrübədə sidik ifrazını artırı-

amilləri (müəyyən miqdarda su içirilməsi) hər hansı şərti qıçıqla (məsələn, zəngin çalınması) əlaqələndirdikdə və onu bir neçə dəfə təkrarladıqda təkcə zəngin çalınması sidiyin artmasına poliuriyaya səbəb olmuşdur.

Organizmin daxili mühitində su və mineral maddələrin nisbi sabit səviyyədə saxlanması və böyrək fəaliyyətinin tənzim edilməsi hipotalamusun suborbital nüvələrinin osmoreseptor və ya neyrosekretor hüceyrələrinin fəaliyyəti ilə əlaqədardır. Normada həmin hüceyrələrin osmotik təzyiqi qanın osmotik təzyiqinə bərabər olur. Qanın osmotik təzyiqi artıqda maye ətraf mühitə keçir, nəticədə osmoreseptorlar büzüşür və oyanma baş verir.

Retikulyar formasiya və beyin qabığına yayılan oyanma impulsları susuzluq hissiyatının formalaşmasına, neyrohipofizə çatan oyanma impulslar isə antidiuretik (sidik ifrazını ləngidən) hormonun ifrazına səbəb olur. ADH hormon qanla böyrəklərə çataraq qırırmı kanalcıqlarda suyun geri sorulmasını qüvvətləndirir və nəticədə ifraz olunan sidiyin miqdarı azalır.

Antidiuretik hormon toplayıcı borucuqlarda suyun geriyə sorulmasını sürətləndirir.

Qanda qlükozanın, keratinin artması səviyyəsi suyun geriyə sorulmasını ləngitməklə poliuriya səbəb olur. Qlükozuriya sidiklə çoxlu şəkərin ifraz olunmasına deyilir.

Böyrəklərin fəaliyyətinə qalxanvari vəzin, tiroksin, böyrək üstü vəzinin adrenalin hormonları da təsir göstərir. Tiroksin sidiyin əmələ gəlməsini gücləndirir, adrenalin isə azaldır. Ağrı qıcığın təsirindən sidiyin azalması müşahidə edilir.

Sidik cövhəri, kofein və bəzi başqa maddələr sidiyin əmələ gəlməsini gücləndirir. Beləliklə, böyrək fəaliyyətinin tənzim mexanizmində sinir və humorall komponentlər bir-birləsix əlaqədə olub, qarşılıqlı təsir göstərilər.

**Sidiyin tərkibi və xassələri.** Sidik açıq-sarı rəngli şəffaf mayedir. Sidiyə rəngi od pigmenti bilirubin bağırsaqlarda parçalanma məhsulları olan urobulin və uroxrom verir. Sağlam adamin sidiyi zəif turş reaksiyaya malik olub, PH-1 4,7-6,5

arasında dəyişir.

Gün ərzində orqanizmdən xaric olan sidiyin miqdarı 1,0-1,5 l-ə qədər olur. Gecə saat 3-4 arasında sidik azalır.

Sidiyin xüsusi çəkisi 1,012-1,020-yə, donma nöqtəsi 1,3-2,2-yə bərabər olur. Sidik 96% sudan, 4% bərk maddələrdən ibarətdir.

Zülallarla zəngin qidalar reaksiyanı turş, bitki mənşəli qidalar və karbohidratlar isə qələvi edir.

Amiak, sidik turşusu, kreatin və s. böyrəklərlə xaric olunur. İfraz olunana sidikdə azot maddələrinin 90%-ni təşkil edir. Sidikdə onun qatılığı 2%, gündəlik miqdarı 25-35 q olur.

Bağırsaq mikroflorasının təsiri ilə zülalların çürüməsinən dən əmələ gələn indol, skalot, fenol kimi azot məhsulları da sidikdə ifraz olunur.

Adi şəraitdə normal sidikdə zülal, qlükoza və qan olmur. Lakin patoloji vəziyyətlərdə (şəkər xəstəliyi, hiperlike-miya zamanı sidikdə qlükoza xaric olur, yəni qlükozuriya müşahidə edilir).

Sidikdə ağır fiziki iş zamanı artıq miqdardan qida qəbul etdiyində şəkərin artması patoloji olmayıb (alimentar hiperqlikemiya) istirahətdən sonra keçir.

Hematuriya (sidikdə qanın görünməsi) böyrəklərə qan sisidinqda müşahidə olunur.

Gündəlik sidiyin tərkibində olan maddələrin miqdarı cədvəl 1-də verilmişdir.

### Cədvəl 1

#### Gündəlik sidiyin tərkibində olan maddələrin miqdarı

Üzvi maddələr	Miqdarı q-la	Qeyri-üzvi maddələr	Miqdarı q-la
Sidik cövhəri	25-35	Xörək duzu	10-15
Sidik turşusu	0,7	Kalium xlor	3-3,5
Kreatin	1,5	Kükürd turşusunun duzları	2,5
Hippur turşusu	0,7	Fosfat turşusunun duzları	2,5
		Kalium-oksid	3,3
		Maqnezium-oksid	0,8
		Ammonyak	0,7

Beləliklə, sidik kisəsi simpatik və parasimpatik sinirlərlə innervasiya olunur.

Simpatik sinirin oyanması sidik kisəsində sidiyin toplanmasına parasimpatik sinirlərin oyanması xaric olmasından sonra yaradır.

Sidiyin ixrac olunması reflektor prosesidir. Bu refleks sidik kisəsinə 150-300 ml sidik toplandıqda burada təzyiqin yüksəlməsi sidik kisəsi divarının gərilməsinə səbəb olur və nəticədə reseptorlar qıcıqlanır. Meydana çıxan oyanma afferent sinir lifləri ilə onurğa beynin 2-ci, və 4-cü oma seqmentlərində sidik ixracının reflektor mərkəzinə nəql olunur. Onurğa beynində isə oyanmalar parasimpatik sinir lifləri ilə imrulular sidik kisəsinə daxil olaraq eyni zamanda sfinktorları boşaldır. Nəticədə sidik ixracı baş verir.

**Böyrəklərin çıxarılmasının nəticələri və süni böyrək.** Heyvanların hər iki böyrəyi çıxarıldıqda və insanlarda isə ağır böyrək pozğunluqları zamanı tənəffüs pozğunluqları, huşunitməsi və 6-7 gündən sonra ölüm baş verir. Belə halda sidiyin tərkibində sidik cövhəri 30-40 mq%-dən 900 mq%-ə qədər artır. Böyrək xəstələrinə kömək üçün müvəqqəti olaraq böyrəklərin funksiyasını əvəz edən böyrək tətbiq olunur. Qanın dializi üçün 1943-cü ildən tətbiq edilən süni böyrək aparatları (spiral, ilbiz və lövhəvari) yarımkənarlı xassəyə malik spiral şəkilli nazik iki selləfan borulardan ibarət olur. Boruların biri dirsək çuxurunda arteriyaya, digəri isə venaya daxil edilir.

Dializ zamanı bir saat müddətində selləfan borulardan keçən qanın tərkibində 6-16 q-a qədər sidik cövhəri ayırmaq mümkündür. Həftədə 2-3 dəfə hemodializ apardıqda süni böyrəklə xəstələri ölümdən qurtarıb, ömürlərini uzatmaq olar. Bir böyrəklə uzun müddət yaşamaq olar.

#### 14.6. Tər, piy və süd vəzilərinin funksiyaları haqqında

**Tər vəziləri.** Azot mübadiləsi məhsullarının müəyyən miqdarı bir çox heyvanların orqanizmindən dəri törəmələri - müxtəlif növlü buynuzlu törəmələr və dəri örtüklerinin (yun,

tük) müxtəlif elementləri vasitəsilə xaric olunur.

Ali məməlilərdə dərinin ifrazedici funksiyası xüsusi aparat olan tər vəzilərinin inkişafı ilə təyin olunur. Onlar pişiklərdə, itlərdə, meymunlarda, kirpilərdə, yaxşı inkişaf edərək, vəhşi məməlilərdə, balinakimilərdə tamamilə olmurlar. Onlar insanda xüsusilə yaxşı inkişaf etmişdir. Tər vəzilərinin vəzi epitelərinin ümumi səthi dəri səthindən 500-600 dəfə çox olur.

Ifraz olunan tərin miqdarı ətraf mühitin temperaturundan və insanın yerinə yetirdiyi işin ağırlığından asılı olur. Tər vəziləri heyvan orqanizmində ilk növbədə bədən temperaturunun tənzimlənməsi orqanları kimi çıxış etsələr də, onlar metabolik tullantıların orqanizmdən xaric olunması proseslərində də əhəmiyyətli rol oynayırlar. Tər vəzilərinin şirəsində sidik turşusu, kreatin, serin, yaqlar, yağ turşuları, eləcə də qələvi metalların duzları, xüsusilə də külli miqdarda NaCl olur. Tər vasitəsilə orqanizmdən 5%-dən 10%-ə kimi sidik cövhəri xaric olunur.

Tər vəziləri insanda qulaq çirkində ifraz edirlər. Bəzi heyvanlarda tər vəziləri tükə (yuna) müvafiq rəng verən rəngli çirk də ifraz edirlər. Tər vəziləri vasitəsilə orqanizmdən tük töküldən xaric olan bir sıra yağ piqmentləri də ifraz olunur.

Tər vəziləri maddələr mübadiləsinin son məhsullarını orqanizmdən kənar etməklə osmotik təzyiqin və qanın reaksiyasının sabitliyinə kömək edir.

Tərin 98%-ni su və 0,7-2%-ni isə bərk maddələr təşkil edir. Bu maddələr 0,4-1% qeyri-üzvi və 0,31% isə üzvi birləşmələrdən ibarətdir. Üzvi maddələr sidik cövhəri (0,03-0,05%-ə bərabər), sidik turşusu, ammonyak, hippur turşusu, indikan aiddir. Bəzən şəkərli diabet xəstələrində tərin tərkibində qlükoza da olur.

Sidiyə nisbətən tərdə bərk maddələr az olduğundan onun xüsusi çökisi 1,005-1,010-a bərabər olur.

Orta yaşlı sağlam adam tez-tez tərləyir və 500-600 ml-ə qədər tər ifraz edir. Tərlə gündə 2 q xörək duzu və 11 q-a qədər azot itirilir. Büyrəklərin funksiyası pozulduqda tər vəzilərinin fəaliyyəti ikiqat artır.

Yüksək temperatur və ya ağır fiziki iş zamanı tər ifrazi

bir neçə dəfə artır və o tamamilə buxarlana bilmədiyindən damcı şəklində axır. İnsanda tər ifrazı V.L.Minorun təklif etdiyi yod-nişasta üsulu ilə tədqiq edilir. Bunun üçün dərinin üzərinə spirtli yod məhlulu sürtülür. Spirt buxarlandıqdan sonra buraya nişasta səpilir. Əgər tər ifraz olunarsa nişasta göyrəngə boyanır.

Tər ifrazını lupa ilə də müşahidə etmək olar.

Tər vəzilərinin sekretor sinirləri simpatik sinirlərdir. Tər ifrazı sinir sisteminin təsiri altında baş verən reflektor prosesdir. Havanın temperaturu yüksəldikcə reseptörlərdə əmələ gələn oyanma müvafiq mərkəzlərə nəql olunur və buradan simpatik liflərlə tər vəzilərinə çataraq tər ifrazına səbəb olur.

Tər vəzilərinin simpatik innevarsiyası müstəsnalıq təşkil edir. Bu vəziləri fəaliyyətə gətirən mediator xolinergik təbiətlidir. Yəni tər vəzilərini innevarsiya edən simpatik sinirlərin mediatoru asetilxolindir.

Simpatik sinirlərin stimulyasiyası qatı, yapışqanvari tərin cüzi miqdarda ifraz olunması ilə nəticələnir.

Tər vəzilərinin fəaliyyətinə beynin qabığı da təsir edir. İnsan qəzəbləndikdə, qorxduqda tər ifrazı artır. Şiddətli ağrıda tər ifrazı ilə müsayiət olunur.

**Piy ifrazı.** Bədənin səthində və tüklərin dibində yerləşən piy vəziləri simpatik sinirlərlə innevarsiya olunur. Onlar gündə 20 q-a qədər piy ifraz edir. Piy tükləri və dərini yağılayaraq yumşaldır. Piy vəziləri halokrin vəzilərə aid olub, bəzi hüceyrələrinin dağılması ilə fəaliyyətlərini başa vurur.

**Süd ifrazı.** Uşağın embrional inkişafı dövründə süd vəzilərinin inkişafına və sekresiyaya hazırlayan qadın cinsi hormonu progestoron və südün əmələ gəlməsi ilə əlaqədar olan digər cinsi hormon estrogen süd ifraz edən hüceyrələrin işə başlamasını tənzim edən hipofizin ön payından ifraz olunun prolaktin ifrazını ləngidərək, südün ixracına maneçilik törədir. Hamiləliyin axırına yaxın vəzilər süd ifrazına hazır olur.

Doğuşdan sonra prostembrional dövrdə onların hipofizə ləngidici təsiri aradan qalxır və prolaktin hormonu ifraz olunur. Prolaktin isə süd vəzilərinin fəaliyyətini sürətləndirir.

Südün vəzi hüceyrələrində sintezi və vəzi alveolallarından vəzi axacıqlarına keçməsi vəzi alveollarının ətrafındakı mioepitelial hüceyrələrin təqəllüsü lazımdır. Bu isə sinir-humoral yolla tənzim olunması ilə həyata keçirilir. Belə ki, uşaq əmmə hərəktərini yerinə yetirən zaman vəz reseptorları qıcıqlanır və əmələ gələn oyanma hipotalamus a oradan isə hipolizə nəql olunur və nəticədə hipofizin arxa payından oksitosin hormonu ifraz olunmasına səbəb olur.

Beləliklə, vəzin giləsindən qıcıqlanandan 10-15 san. sonra süd axmağa başlayır.

Müəyyən edilmişdir ki, uşağın qidalanması ilə müsayiət olunan şərti qıcıqlandırıcılar südün əmələ gəlməsini artırır. Uşağın normal böyüməsi üçün ana südü altı ayına qədər əvəz olunmazdır.

Süd ifrazi doğuşdan sonra bir neçə ay və hətta uşaq döşdən ayrılmazsa bir neçə il davam edir.

Ana südünün tərkibi 87% sudan və 13% üzvi və qeyri-üzvi Ca, Mg, P və başqa maddələrdən təşkil olunmuşdur. Üzvi zülalları, yağları, karbohidratlar və vitaminləri (A, B, S, D) maddələrdən göstərmək olar. Süddə dəmir az olduğundan ona bir neçə ayından sonra əlavə, tərkibində dəmir olan qida vermək lazımdır.

## XV FƏSİL

### ENERJİ MÜBADİLƏSİ

#### **15.1. Maddələr və enerji mübadiləsi**

Xarici mühitdən orqanizmə daxil olan üzvü və qeyri-üzvü qida maddələrinə – zülallar, yaqlar və karbohidratlar, su və mineral duzlar aiddir. Bu maddələr toxuma və hüceyrələrdə gedən maddələr mübadiləsinin əsasını təşkil edən oksidləşdirici-bərpaedici reaksiyaların mürəkkəb mərhələlərindən keçidkən sonra, hüceyrələr tərəfindən mənimşənilir.

Anabolizm və katabolizm canlı hüceyrə və toxumalar-da metabolizmin mahiyyətini, maddələr mübadiləsinin əsasını təşkil edir.

Həzm prosesində mürəkkəb üzvi maddələrin parçalanmasından sonra qlükoza, amin turşuları, qliserin və yağ turşuları əmələ gəlir. Həmin maddələr hüceyrədə enerji ehtiyatları və səciyyəvi zülalların, nuklein turşularının və hüceyrənin digər komponentlərinin biosintezi üçün istifadə edilir.

Hüceyrədə maddələr mübadiləsindən sonra xarici mühitə ifraz olunan son tullantı məhsulları mikrooqraniqların təsirinə məruz qaldıqdan sonra, bitki orqanizmlərinin mənimşəyə biləcəyi yararlı formaya çevrilirlər. Üzvi maddələrin mübadiləsinin əsas məhsullarından biri kimi karbon dioksidi xarici mühitə havaya xaric olunaraq, bitki yarpaqlarında fotosintez prosesində istifadə olunur. Nəticədə yaşıl bitkilər günəş şüalarının enerjisindən, atmosferin  $\text{CO}_2$ -dən və sudan istifadə edərək, heyvan orqanizmləri üçün qida rolunu oynayan üzvi maddələri sintez edirlər. Hüceyrə metabolizm proseslərində üzvi maddələrin istifadə olunmasından sonra onların  $\text{H}_2\text{O}$  və  $\text{CO}_2$  şəklində olan məhsulları atmosferə yenidən düşərək bununla dövrü biogeokimyəvi prosesi davam etdirir. Bu proses zamanı mühit oksigenlə zənginləşir. Maddələr mübadiləsi (üzvi və qeyri-üzvi) canlı orqanizmlər ilə onu əhatə edən mühit arasında mövcud olan vəhdəti təmin edir.

Bələliklə, bütün canlı orqanizmlər qəbul etdiyi qida maddələrindən onların həyat fəaliyyəti üçün lazım olan zəruri potensial enerjini alırlar. Enerji əvvəlcədən yaranmasa da itmir. O bir formadan digər formaya keçərək, potensial enerji şəklində toplanır (qida maddələri). Bu proseslərin normal gedisi üçün orqanizmə qida ilə normal mübadilədə iştirak edən əsas maddələr, zülallar, yağlar, karbohidratlar, vitanminlər, su və mineral duzlar daxil olmalıdır. Onlar tikinti materialları, həmçinin enerji mənbəyi kimi mühüm rolу yerinə yetirdikdən sonra daha sadə maddələrə, yəni suya, karbon qazına parçalanır və ifrazat orqanları tərəfindən orqanizmdən xaric edilirlər.

### ***Metabolizm (maddələr mübadiləsi) temperatur tənzimi.***

Canlı sistem – termodinamik (istilik dinamizmi) baxımdan tam açıq sistem olmayıb, xarici mühitlə daima qarşılıqlı əlaqədə olur. Bu əlaqə maddələr və enerji mübadiləsi prosesində həyata keçirilir.

Hər bir canlı hüceyrəyə enerji mübadiləsi məxsusdur. Bu zaman enerji ilə zəngin olan qida maddələri əvvəlcə həzm edilir və kimyəvi olaraq yenidən başqa şəklə salınır və maddələr mübadiləsinin daha az enerjiyə malik olan son tullantı məhsulları halında hüceyrədən xaric edilir. Əmələ gələn enerji isə müxtəlif məqsədlər üçün istifadə edilir, məsələn, hüceyrə strukturunun və funksiyasının saxlanması üçün, həmçinin spesifik hüceyrə fəallığını (əzələ hüceyrəsinin yığılması kimi) təmin edir.

***Maddələr mübadiləsi*** (şəkil 1A) Üç mərhələni əhatə edir: 1) maddələrin orqanizmə daxil olması (tənəffüs və qidalanma), 2) metabolizm (katabolizm və anabolizm) və 3) tullantı məhsullarının orqanizmdən xaric edilməsi.

***Katabolizm*** – üzvi maddələrin son məhsullara  $\text{CO}_2$ ,  $\text{H}_2\text{O}$  və sidik cövhərinə qədər parçalanmasına deyilir. Katabolizm prosesi enerjinin xaric olması ilə (ekzotermik reaksiya) müşayiət olunur.

Anabolizm tikinti (plastik) zülallarının mürəkkəb makromolekullara birləşdiyi və ya sadə maddələrdən mürəkkəb maddələrin əmələ gəlməsi prosesini birləşdirir. Anabolizm re-


aksiyalarında katabolizm reaksiyalarında ayrılan (endotermik reaksiya) enerjisindən istifadə olunur.

Maddələr mübadiləsinin intensivliyinə aşağıdakı amillər təsir edir:

1. Əzələ işi.
2. Qəbul edilmiş qida.
3. Xarici mühitin yüksək və aşağı temperaturu.
4. Cins (kişi).
5. Emosional vəziyyət və ya yaş (30 yaşından sonra).
6. Bədən temperaturu.
7. Qalxanabənzər vəzn yod tərkibli hormonları və adrenalin.

Orqanizmdə beş növ enerjidən istifadə olunur; kimyəvi, mexaniki, osmatik, elektrik və istilik. Bədən hüceyrələri ancaq ekzotermik reaksiyalar zamanı xaric olan kimyəvi enerjidən istifadə edə bilir.

Orqanizmin kimyəvi enerjisi bütün digər enerjilərə çevrilə bilir (şəkil 1B).



**Şəkil 1. A.** Maddələr və enerji mübadiləsinin ümumi sxemi. 1 - həzm; 2 - katabolizm; 3 - anabolizm; 4 - hüceyrənin struktur-funksional komponentlərinin çökəməsi; 5 - orqanizmdən xaric olması.

**B.** Enerjinin bioloji çevrilməsi.

Termodynamikanın birinci qanununa görə enerji heç nədən yarana və yox ola bilməz. Bu qanun canlı sistem üçün də bu mənada qəbul edilən ola bilər ki, orqanizmin aldığı enerji, xaric etdiyi enerji ilə uyğun olsun. Balansa cəlb edilən, alınan və sərf edilən enerji arasında qarşılıqlı əlaqə aşağıdakı bərabərliklə təqdim edilə bilər;

Qidanın kimyəvi enerjisi = istilik enerjisi X iş enerjisi (fiziki aktivliyə sərf olunan) ± kimyəvi ehtiyat enerji.

**Ümumi enerji məhsulu.** Orqanizmin enerji məhsulunun intensivliyi bütövlükdə vahid vaxt ərzində ayrılan enerjinin miqdardından (xarici iş, istilik) və ehtiyatda olan enerjinin miqdardından asılı olur (qida maddələrinin deponirə olunması, struktur dəyişmə). Ümumiləşmiş enerjinin miqdarı - xarici işə sərf olunan, istilik şəklində xaric olan ehtiyat enerjinin cəmidir.

**Enerji mübadiləsinin standart ölçü vahidi.** Beynəlxalq sistem vahidinə görə (Sİ) - COL (C, ölçüsü  $M^2 \times kq \times S^{-2}$ ), lakin çoxdan qəbul edilən, amma istilik enerjisi sistemi vahidinə daxil edilməyən - kalori (kkal) terminindən istifadə edilir.

Ənənəvi enerji mübadiləsi zaman vahidinə görə kilokalori ilə (kkal) ifadə edilir. Lakin Beynəlxalq sistemdə enerjinin əsas vahidi COL (C) ilə qəbul edilmişdir.  $1C=1\text{vatt} \cdot 1\text{san}=2,39 \cdot 10^{-4}\text{kkal}$ .  $1\text{kkal}=4187C=4,187\text{KC} \approx 0,0042\text{MC}$ . Buradan belə görünür ki,  $1\text{KC/s} \approx 0,28\text{vt} (\approx 0,239\text{kkal/s})$  və  $1\text{KC/gün} \approx 0,012\text{vt} (\approx 0,239\text{kkal/gün})$ . Kiçik kaloridən 1qr suyu  $1^\circ$  qızdırmaq üçün, böyük kaloridən 1kq suyu  $1^\circ$  qızdırmaq üçün istifadə edilər (1kalori - 4,18C).

**Faydalı iş əmsali.** Əgər hüceyrə xarici iş yerinə yetirirsə onda işlənmiş enerjinin bir hissəsi mütləq istilik şəklində xaric olur (termodynamikanın ikinci qanunu). Fəal fəaliyyət göstərən hüceyrədə faydalı iş əmsali ( $\eta$ ), maşının faydalı iş əmsali kimi, işlənmiş enerjinin xarici işə sərf olunan hissəsini təşkil edir, onun qiyməti həmişə 100%-dən aşağı olur:

$$\eta(\%) = \frac{\text{xarici iş}}{\text{islənmiş iş}} \cdot 100 \quad (1)$$

Faydalı iş əmsalını müəyyənləşdirmək üçün ümumi enerji məhsulu ilə hesablanan əsas mübadilənin enerjisindən işlənmiş enerjini çıxməqla faydalı işin praktiki əmsalını tapmaq olar.

İzolə edilmiş əzələnin faydalı iş əmsalı ən yaxşı halda 35%-ə çatır, tam orqanizmin əzələ işi zamanı onun qiyməti azaz hallarda 25%-dən çox olur.

**Aralıq metabolizm.** Həzm olunmuş üzvi maddələrin son

məhsulları olan amin turşuları, yağ törəmələri və heksozlar (qlükoza, fruktoza, qalaktoza) - absorbsiya (sorulur) olunur və müxtəlif yollarla metabolizə olunur.

**Makroerqik birləşmə.** Katabolizm zamanı ayrılan enerjinin çox hissəsi fosfor turşuları və bir sıra üzvi maddələr arasında əlaqənin əmələ gəlməsinə sərf olunur. Bu əlaqələrin hidrolizi zamanı çoxlu enerji ayrılır (10-12 kkal/mol). Bu birləşmələrə yüksək enerjili (makroerqik) birləşmələr deyilir. Bütün üzvü fosfatlar bu sinifə daxil edilmir. Çoxlu maddələrin (məsələn, qlukoza-6-fosfat) hidroliz zamanı 2-3 kkal/mol-dan artıq enerji ayrılmır.

**ATF.** Daha yüksək enerjili fosfat ATP hesab edilir. ATP-in hidrolizmi zamanı onun ADF çevriləməsi nəticəsində əmələ gələn enerji əzələ təqəllüsünə, fəal nəqliyyat, həmcinin çoxlu kimyəvi birləşmələrin sintezi üçün istifadə olunur.

**Kreatinfosfat.** Enerji cəhətdən zəngin olan kreatinfosfat birləşməsi əzələ hüceyrələrində olur.

**Asetilkoenzm A** – yüksək enerjili birləşmə olub, tərkibində adenin, riboza, pantoten turşusu və tioetanolamin saxlayır. Bir molekula asetilkoenzimi A, ATP molekulun əmələ gəlməsinə ekvivalentdir.

**Bioloji oksidləşmə.** Oksidləşmə – maddələrin O<sub>2</sub>-lə birləşməsi, hidrogenin və ya elektronların itirilməsidir. Bioloji oksidləşməni fermentlər katalizə edir. Kofaktorlar və kofermentlər – reaksiyanın məhsullarını daşıma funksiyasını yerinə yetirən əlavə maddələrdir. Çoxlu kofermentlər hidrogeni akseptiya edir. Lakin bioloji oksidləşmənin daha ümumi reaksiyası hidrogenin xaric edilməsi hesab olunur. Hidrogen flavoprotein-sitoxrom sisteminə daşınır, oksigenlə birləşir və suya çevirilir.

**Oksidləşdirici fosforlaşma.** ATP-in yaranması flavoprotein-sitoxrom sistemin oksidləşməsi ilə əlaqəli olur və oksidləşdirici fosforlaşma adını daşıyır. Oksidləşdirici fosforlaşma - xemoosmotik proses olub, protonları mitokondrinin membranından daşınmasına səbəb olur. Membran ATP-sintezası ADF və qeyri-üzvi fosfatı ATP-ə çevirir. Fosforlaşma ADF

adekvat daxil olmasından asılı olub və eks əlaqə mexanizminin nəzarəti altında olur. Toxumalarda ATF nə qədər tez istifadə olunursa bir o qədər çox ADF toplanır və uyğun olaraq oksid-ləşdirici fosforlaşmanın sürəti artır.

## **15.2. Hüceyrədə və tam orqanizmdə maddələr mübadiləsinin parametrləri**

**Hüceyrədə maddələr mübadiləsinin parametrləri.** Canlı hüceyrədə metabolik funksiyaların müxtəlifliyi ilə əlaqədar olaraq, üç əsas səviyyəsini müəyyən etmək faydalı olar.

- fəal mübadilə səviyyəsi – fəal fəaliyyət göstərən hüceyrədə mübadilə proseslərinin intensivliyi (həmin anda zamanla əlaqədar fəallıq dərəcəsi dəyişilir).
- hazırlıq səviyyəsi  $\text{Na}^+$  və  $\text{K}^+$  ionlarının müxtəlif qatılıq səviyyəsini saxlamaq üçün səciyyəvidir. Hüceyrə həmin anda fəal olmayan metabolizmin intensivliyini və əlaqədar olan, məhdud olmayan funksiyani təcili qorumaq üçün saxlamalıdır.
- səviyyəni mühafiza etmə – hüceyrə strukturunu mühafizə etmək üçün metabolizmin minimal intensivliyi kifayətdir; əgər bu məhdud olmayan tələbat hüceyrədə ödənilmirsə hüceyrədə geri dönməyən pozğunluq əmələ gəlir və hüceyrə məhv olur.

Metabolizmin səviyyəsini eks etdirən bu təsnifatı hüceyrə və orqanda enerji mübadiləsinin pozğunluğunu qiymətləndirmək üçün nəzərə almaq olar. Metabolizm pozğunluğu müxtəlif səbəblərdən ola bilər, məsələn, hüceyrəyə oksigenin çatdırılmasının azlığı, yəni hipoaksiya zamanı və ya qan cərəyanının pozğunluğuna səbəb olan zəhərlənmələr zamanı müşahidə edilə bilər.

Maddələr mübadiləsinin tam orqanizmdə səviyyəsi, ayrı-ayrı orqan üçün olan səviyyədən çox əhəmiyyətə malikdir. Belə ki, əgər tənəffüs və ya ürək əzələsində metabolizm hazırlıq səviyyəsinə qədər enərsə həmin orqan qeyri fəal olar. Nəticədə, bütün hüceyrələr məhv olar, ona görə ki, orqanizm  $\text{Na}^+$  və  $\text{K}^+$

ionlarının qatılığını tənəffüs və ürəyin əzələsində qoruya bilmədiyi üçün yaşaya bilməz.

Hüceyrədə bir sıra enerji ehtiyatı olduğu üçün, hüceyrə enerjinin çatdırılmasının zəifləməsi həmin anda təcili pozğunluğa səbəb olmur. Lakin bu pozğunluğun hansı hüceyrədə və hansı müddətdə əmələ gəlməsinin əhəmiyyəti vardır. Belə ki, əgər baş-beyin bu enerji çatışmazlığına (tam işəmiya) məruz qalarsa 10 san. sonra huşsuzluq, 3-8 dəq. sonra isə hüceyrədə geri dönməyən proses başlayır. Əgər bu hala skelet əzəlesi məruz qalarsa, onda həmin vaxt davam edən mübadilə prosesləri sakit vəziyyətdə 1-2 saat davam edə bilər.

### **15.3. Tam orqanizmdə maddələr mübadiləsinin parametrləri**

**Sakit vəziyyətdə maddələr mübadiləsinin intensivliyi.** Sakit vəziyyətdə metabolizmin intensivliyi bütün onun hüceyrələrinin hazırlıq səviyyəsini əks etdirən qiymətinə uyğun gəlmir, ona görə ki, bir sıra orqanlar (məsələn, beyin, ürək, tənəffüs əzəlesi, qaraciyər və böyrəklər) daimi tənəffüs vəziyyətində olur.

Orqanizmdə zehni və fiziki sakit şəraitdə maddələr mübadiləsi müxtəlif təsirlərə məruz qaldığı üçün maddələr mübadiləsinin intensivliyinə həmin anda təsir edən lazımı şərait nəzərə alınmadan dəqiq qiymət vermək olmaz.

**Əsas mübadilənin intensivliyi.** Adətən əsas mübadiləni təyin etmək üçün aşağıda verilən 4 şəraiti nəzərə almaq lazımdır: 1) səhər, 2) sakit vəziyyət (uzanmış halda), 3) acqarına və 4) temperatur konfortu şəraiti.

İnsanda maddələr mübadiləsinin intensivliyinə təsir edən digər amillər nəzərə alınmaqla 4 əsas şəraitdən istifadə edilir.


1. Mübadilə prosesinin intensivliyi sutkalıq ritmə məruz qalır. Gündüzlər yüksəlir, axşamlar və gecələr aşağı düşür.

2. Mübadilənin intensivliyi fiziki və zehni iş şəraitində yüksəlir. Bu, hüceyrələrin sayının artması ilə əlaqədar olur, hansı ki, metabolizmin intensivliyi hazırlıq səviyyəsinə keçir. Əsas orqan əzələ hesab edilir (şəkil 2).

3. Mübadilə prosesinin intensivliyi qida qəbulu və onun həzmi zamanı, xüsusilə qidada zülal mənşəli olduqda yüksəlir. Bu, effektiv qidanın spesifik dinamik təsiri adlanır. Bu proses mübadiləni sonrakı gedişindən zülala olan tələbatından asılı olaraq 12-18 saatə çata bilər.


4. Maddələr mübadiləsinin intensivliyi, xarici mühitin temperaturunun dəyişməsindən asılı olaraq yüksələ bilər (əgər komfort temperaturdan aşağı və yüksək olanda).

Havanın soyuması maddələr mübadiləsinin yüksəlməsinə səbəb olur. Bədən temperaturunun dəyişməsi Vant-Hoff qanununa tabe olur. Yatmış və narkoz verilmiş adamda mübadilənin intensivliyi əsas səviyyədən aşağı ola bilər.



**Şəkil 2.** Zehni iş zamanı əzələ tonusun reflektorlu qüvvətlənməsi ciyin qurşağı əzələsinin fəaliyyət potensialında (elektromiogramma) əks olunması.

**Əsas mübadilənin normal səviyyəsi.** Sağlam insanda əsas mübadilənini intensivliyi, hətta belə standart şəraitdə yaşıdan, cinsdən, boydan və bədənin kütləsindən asılı olur (şəkil 3). Məsələn, yaşlı adamda əsas mübadilənin intensivliyi  $42\text{KCkq}^1\cdot\text{S}^{-1}(1,2\text{vt})$  bərabər götürülür. 70 kq olan insan üçün əsas mübadilənin intensivliyi  $7100 \text{ KC/gün}$  ( $84\text{vt}$ ) təşkil edir. «Nisbi sakit vəziyyətdə» maddələr mübadiləsinin intensivliyi qadınlar üçün  $8400 \text{ KC/gün}$  ( $97 \text{ vt}$ ), kişilər üçün isə  $9600 \text{ KC/gün}$  ( $110 \text{ vt}$ ) təşkil edir. Bu göstərici nəzərə alınmayan fiziki işlə məşğul olan əhaliyə məxsusdur. Uzun müddət fiziki işlə məşğul olan adamlarda maddələr mübadiləsinin intensivliyi qadınlarda  $15500 \text{ KC/gün}$  ( $176 \text{ vt-qədər}$ ), kişilərdə  $20100 \text{ KC/gün}$  ( $240 \text{ vt-qədər}$ ) ola bilər.



Şəkil 3. Əsas mübadilənin nisbi olaraq yaşıdan və cinsdən asılılığı.

Zehni iş zamanı maddələr mübadiləsinin yüksəlməsinə səbəb əzələ tonusunun reflektor olaraq yüksəlməsidir.

Beləliklə, orqanizmdə oksidləşmə proseslərin səviyyəsini və enerji sərfini təyin etmək üçün müəyyən standart şəraitdə tədqiqat aparılır. Orqanizmin standart şəraitdə enerji sərfi əsas mübadilə adını almışdır.

**Əsas mübadilə** – sakit uzanmış,  $18\text{-}20^\circ\text{C}$  temperatura və

yeməkdən 12-14 saat sonrakı vəziyyətə görə hesablanır. Əsas mübadilə orta yaşı, orta boylu, çəkisi 75 kq olan kişilərdə 1800-2000 kkal/gün arasında dəyişir. Qadınlarda əsas mübadilə 10%-ə qədər kişilərdən az olur. Yaşa dolduqca əsas mübadilə zəifləyir. Bədən səthinin sahəsi nəzərə alınmaqla orqanizmdən xaric olan enerjini hesablamağa əsas mübadilə kömək edir.

Nisbi sakit vəziyyətdə qida qəbulundan 12-16 saat sonra 18-20<sup>0</sup> temperaturda enerji sərfi müəyyən nisbi sabitliyə malik olub, eyni yaşa, çəkiyə və cinsə malik adamlarda təxminən bərabər olur. Əsas mübadilədən klinikalarda daha çox istifadə edilir. Əsas mübadilə 1 kq bədən çəkisi və ya 1 m<sup>2</sup> bədən səthindən 1 saat və ya 1 gündə sərf olunan istilik enerjisi ilə müəyyən edilir, kilokalorilərlə ölçülür. Orta yaşı (35 yaşı), orta boylu (165 sm), orta çəkili (70 kq) sağlam adamın əsas mübadiləsi 1 saat müddətində 1 kq çəkiyə 1 kkal təşkil edir.

Beləliklə, 70 kq çəkisi olan adamın gün ərzində əsas mübadiləsi 70x24 yəni 1680 kkal və ya 7117 kilocoula bərabərdir. Həmin çəkidə qadınların əsas mübadiləsi 10% aşağı olur. Uşaqların bədən səthi çəkilərinə nisbətən çox olduğuna görə əsas mübadilənin intensivliyi də artır 1 kq çəkiyə görə hesablanan əsas mübadilə uşaqlarda yaşıldan yüksək olur (şəkil 3).

İnsanın bədən çəkisi, böyü və bədən səthi arasında əlaqə aşağıdakı düstur ilə ifadə edilir.  $S=0,007184xW0,425xH0,725$ . S=bədən səthinin sahəsi M<sup>2</sup> ilə W=bədən çəkisi kq, H=boy sm ilə. Həyecan və gərginlik adrenalin ifrazını, əzələ tonusunu artırmaq hesabına əsas mübadiləni artırır. Apatiya, depresiya onu azaldır. Bir dərəcə bədən temperaturunun artması əsas mübadiləni uzağı orta hesabla 14% salır.

Dreyer formuluası ilə əsas mübadilənin gündəlik ölçüsünü (H) kilokalorilərlə hesablamaq olar.

$$H = \frac{\sqrt{W}}{K \cdot A \cdot 0,1333}$$

burada: W – bədən çəkisi qramlarla, A – insanın yaşı, K – konstant, kişilər üçün – 0,1015, qadınlar üçün – 0,1129 olur.

Bu formulaya əsasən müxtəlif cins, yaş, çəki və boyası

malik sağlam adamlar üçün orta rəqəmlər tapıb xüsusi cədvəl tərtib edilir.

**Xüsusi şəraitdə maddələr mübadiləsi.** Müxtəlif yüksək zamanı cədvəl 1-də göstərilmişdir.

Cədvəldən müəyyən olur ki, əsas mübadilənin intensivliyi 70 kq çəkiyə malik olan qadın və kişilərdə MKC/gün, vt və O<sub>2</sub> mL/dəq udulmasına görə aşağıdakı kimi olur.

**Cədvəl 1**

Şərait	Metabolizmin intensivliyi		Oksigenin udulması mL/dəq
	MC/gün.	Vt	
Əsas mübadilənin 70 kq bədən kütləsi olan qadın və kişilərdə intensivliyi	♀ 6,3 ♂ 7,1	46 85	215 245
Nisbi sakitlik zamanı əsas mübadilənin + metabolizmin intensivliyi	♀ 8,4 ♂ 9,6	100 115	275 330
İşçi metabolizm (bir neçə il ağır iş zamanı)	♀ 15,5 ♂ 20,1	186 240	535 690
İdman ilə məşğul olan zaman metabolizmin ümumi intensivliyi	kC/saat 4300	Vt 1200	mL/dəq 3600

Məsafə uzun olduqca (və yəqin ki, çox vaxt sərf edəndə), metabolizmin səviyyəsi aşağı olur.

Maddələr mübadiləsinin intensivliyi 100 və 200 metr məsafəyə qaçan zaman 22 kvt təşkil edir. Bu marofon məsafəsinə qaçanlarla müqayisədə 13 dəfə çox olur. 10 san yüksək sürətlə qaçan zaman iş 200 KC çatır, bu kaloriliyinə görə 14 qr qlükozaya uyğun gəlir.

**Maddələr mübadiləsinin intensivliyinin vasitəsiz üsulla təyini.** Bu metod orqanizmin istilik itirməsini vasitəsiz üsulla (vasitəsiz kalorimetriya) təyininə əsaslanır. Hələ 1780-ci ildə Lavuaze canlı orqanizmdən xaric olan istiliyin miqdarını təyin etmək üçün üsul işləyib hazırlamışdır. Onun «kalorimetri» standart olmayan şəraitdə vasitəsiz üsulla maddələr mübadiləsinin intensivliyini müəyyən edir. Maddələr mübadiləsinin intensivliyini vasitəsiz üsulla təyini, bir hal üçün xüsusi ilə

orqanizmdə qida maddələrin balansını müəyyənləşdirməklə, canlı orqanizmlərdə enerjinin saxlanması qanununun mövcudluğunu təsdiq etdi. Bundan başqa vasitəsiz kalorimetriya alınan nəticələrin dəqiqliyini müəyyən etmək üçün kontrol kimi istifadə edilə bilər.

**Kalorimetriya.** Vasitəsiz kalorimetriya üsulu ilə qida maddələrinin xüsusi kalorimetrik bombada yandırmaqla canlı orqanizmdə müəyyən vaxt ərzində xaric olan istiliyin miqdarı 1qr karbohidrat üçün – 4,1 kkal/qr, zülallar üçün – 5,3 kkal/qr, yağlar üçün – 9,3 kkal/qr müəyyən edilmişdir.

Orqanizmdə karbohidrat və yağların oksidləşməsi zamanı ayrılan istiliyin miqdarı, kalorimetrik bombada həmin maddənin yandırılması zamanı ayrılan enerji ilə eynidir. Lakin zülalların orqanizmdə oksidləşməsi zamanı 5,3 kkal/qr deyil, 4,3 kkal/qr enerji yaranır. Belə ki, orqanizmdə zülallar müəyyən həddə qədər parçalanır, yəni su və  $\text{CO}_2$  başqa, həm də kifayət qədər enerjisi olan sidik cövhəri əmələ gəlir. Orqanizmdə xaric olan enerjini vasitəli kalorimetriya, yəni oksidləşmənin məhsulu olan oksigenin miqdarını spiroqrafın və xüsusi cihaz «metabolizm arabası» vasitəsilə hesablamaqla müəyyən etmək olar.

**Tənəffüs əmsali ( $T\theta$ )** – xaric olan  $\text{CO}_2$  və vahid vaxt ərzində sərf olunan  $\text{O}_2$  təyin edilir. Tənəffüs əmsali bədəndən kənar reaksiyalar, ayrıca orqan və ya toxuma və bütöv orqanizm üçün hesablanma bilər. Fiziki sakit vəziyyətdə  $T\theta$  karbohidratlar üçün 1,0, yağlar üçün 0,70 (cədvəl 2).

**Maddələr mübadiləsinin intensivliyinin vasitəli yolla təyin edilməsi.** Vasitəli yolla maddələr mübadiləsinin intensivliyinin təyini, orqanizm tərəfindən udulan oksigenin miqdarına əsaslanır. Bununla əlaqədar olaraq, udulan oksigen orqanizmdə hər bir bioloji oksidləşmə üçün istifadə olunur, amma oksigenin bədəndə saxlanması ehtiyatı çox böyük olmadığı üçün onun miqdarını (metabolizm intensivliyin göstəricisi) ağıciyələrə daxil olan oksigenin miqdarına görə müəyyən etmək olar. Bunu nəfəs verilən havada olan  $\text{CO}_2$  miqdarına görə də təyin etməyə cəhd edilmişdir. Belə ki,  $\text{CO}_2$  bədəndə toplanması sə-


viyyəsi yüksəkdir. Lakin xaric olan CO<sub>2</sub>-nın, bədəndə hasil olanla uyğun gəlməsi şübhəlidir.

Cədvəl 2

**Tənəffüs əmsali (TƏ) və enerji ekvivalenti (1KC=0,24 kkal)**

	Karbohidratlar	Yağlar	Züləllər
Tənəffüs əmsali	1,00	0,70	0,81
KC/L O <sub>2</sub>	21,1	21,1	18,8

**Əsas hesablamalar.** Əgər udulmuş oksigenə miqdarına görə enerji mübadiləsinin intensivliyi haqqında nəticə çıxarmaq lazımdırsa, onda mühakimə aşağıdakı kimi olmalıdır. Qlükozanın oksidləşməsi zamanı enerjinin xaric olması belə yazılır;



Bu reaksiyada 2826KC – 1 mol qlükozanın oksidləşməsindən xaric olan enerjini göstərir (entrapiya), ancaq bu enerjinin müəyyən hissəsi (sərbəst entrapiya) hüceyrənin funksiyaları üçün istifadə oluna bilər.

**Enerjinin qiyməti.** İstehsal olunan enerjinin miqdarı çox hallarda, adətən kütləyə uyğun və ya substratın həcmində görə ifadə edilir;

1 mol qlükozanın kütləsi 180 qr, amma 16 mol oksigenin kütləsi  $6 \times 22,4L = 134,4L$  bərabərdir. Bundan belə görünür ki, 1qr qlükozanın tam oksidləşməsi üçün  $2826:180 = 15,7$  KC xaric olması ilə müşayiət olunur. Beləliklə, qlükozanın enerji dəyəri 15,7 KC təşkil edir. Enerji ekvivalenti (kalori ekvivalenti) istehsal olunan enerjinin udulan oksigenin miqdarına uyğun olan miqdarına görə ifadə edilir. Belə halda yuxarıda verilən reaksiyada bu qiymət  $1l$  oksigenə görə  $2826KC/134,4l = 21,0$  KC bərabərdir. Lakin ümumi qidada olan karbohidratın qlükoza ilə müqayisədə enerji əhəmiyyəti daha yüksək olduğunu nəzərə alsaq, onda karbohidratların oksidləşməsinin  $1l$  O<sub>2</sub> görə 21,1 KC təşkil edir.

Tənəffüs əmsali (və ya ağıciyərlərdə qaz mübadiləsinin koffisenti) maddələr mübadiləsində istifadə olunan qida maddələrinin tipini göstərir. Bu göstərici aşağıdakı kimi göstərilir:

$$\text{Tənəffüs əmsali } (T\Theta) = \frac{VCO_2 = \text{xaric olan } CO_2}{VO_2 = \text{istifadə olunan } O_2} \quad (3)$$

Belə halda qlükozanın oksidləşməsi zamanı istifadə olunan oksigen xaric olunan karbon iki oksidə bərabərdir, belə ki,  $T\Theta=1$ .

Beləliklə,  $T\Theta$  birə bərabər olan qiyməti karbohidratların oksidləşməsinin xarakter göstəricisidir.

**Hesablama nümunələri.** Sakit şəraitdə oksigenin udulması dəqiqədə 280 ml/dəq təşkil edir (havada temperatur, təzyiq və rütubətin standart qiymətində, standart həcm), amma tənəffüs əmsalının qiyməti, müstəsna olaraq 1,00 bərabər olur. Bu halda maddələr mübadiləsinin intensivliyi dəqiqədə  $0,280 \cdot 21,1 = 5,97$  KC/dəq  $\approx 9510$  KC/sutka ( $\approx 98$  VT) bərabər olur. Yağ turşusunda bir atom karbona az oksigen atomu gəlir, onların oksidləşməsi daha aşağı tənəffüs əmsalı ilə (0,7) xarakterizə olunur. Bunu tripalmitinin oksidləşməsindən görmək olar.

Təmiz zülal mənşəli qidaların oksidləşməsi zamanı tənəffüs əmsalı 0,81 olur.

Cədvəl 3

**Tənəffüs əmsalı və oksigenin kalorik ekvivalenti arasındaki nisbət**

	Tənəffüs əmsalı						
	0,70	0,75	0,80	0,85	0,90	0,95	1,0
Oksigenin kalorik ekvivalenti (kilocoullarla)	19,619	19,841	20,101	20,356	20,61	20,871	21,17
Oksigenin kalorik ekvivalenti (kilokalorilərlə)	4,686	4,739	4,801	4,862	4,924	4,985	5,057

**Katabolizmin son məhsulları.** Katabolizmin son məhsullarına, digər komponentlərlə birlikdə su (gündə 350 ml), karbon iki oksid (dəqiqədə 230 ml/dəq), karbon oksidi (dəqiqədə 0,007 ml/dəq), sidik cövhəri (gündə 30 qr/gündə), həmçinin sidiklə ifraz olunan digər maddələr.

**Sidik cövhəri** – bu zülalların tipik parçalanma məhsuludur, ona görə də sidik cövhərin və digər azot saxlayan maddələrin miqdarına görə zülalların katabolizmi intensivliyinə

qiymət vermək olar. Qarışq qidalarda dietada zülalların pəyənə 16% düşür. Belə ki, sidikdə olan azotun miqdarnı 6,25 vurmaqla katabolizmə uğrayan miqdarnı bilmək olar.

Orqanizmdə zülal mübadiləsinin səviyyəsinin normal olması, onun strukturunu və boyunu daimi saxlamaqda əhəmiyyəti böyükdür.

Bələliklə, tənəffüs əmsalından enerji məhsulunun o hissəsini hesablamaq üçün istifadə etmək olar ki, o, yağların və zülalların katabolizmi ilə əlaqədardır, həmçinin bir litr oksigenin udulması zamanı nə qədər enerji istehsal olmasını hesablamaq üçün də istifadə etmək olar (cədvəl 3, 4). Tənəffüs əmsalının 0,1 dəyişilməsi enerji ekvivalentin  $0,5\text{KC/L O}_2$  dəyişməsinə uyğun gəlir.

Cədvəl 4-də verilən məlumatlar metabolizmin vasitəli üsulla düzgün qiymətini təyin etmək üçün istifadə oluna bilər.

#### Cədvəl 4

**Ümumi metabolizmida zülalın qiymətini nəzərə almadan energetik ekvivalentin tənəffüs əmsalından ( $T\Theta$ ) asılılığı**  
Orta tənəffüs əmsali 0,22 təşkil edir.

$T\Theta$	1,0	0,9	0,82	08	07
$\text{KC/L O}_2$	21,1	20,6	20,2	20,1	19,6

**Hesablama nümunəsi.** Əvvəlki misalda olduğu kimi oksigenin udulması  $280 \text{ ml/dəq}$  təşkil edir, amma tənəffüs əmsalının qiyməti 0,82 təşkil edir (enerji ekvivalentin orta qiyməti  $20,2 \text{ KC/L O}_2$  bərabərdir). Bu halda metabolizmin intensivliyi  $0,280 \cdot 20,2 \approx 5,66 \text{ KC/dəq} \approx 8150 \text{ KC/gün}$  (təqribən 94 vt). Əvvəlki misalla müqayisədə fərq  $358 \text{ KC/gün}$  və ya 4% təşkil edir.

**Tənəffüs əmsalına təsir edən amillər.** Xaric olan  $\text{CO}_2$ -in və istifadə olunan oksigenin miqdarı aşağıdakı üç amildən asılmalıdır.

1. Mübadilədə iştirak edən qidalı maddələrin tipindən. Belə müəyyən edilmişdir ki, tənəffüs əmsali – karbohidratların oksidləşməsi zamanı – 1,0, yağların oksidləşməsi zamanı – 0,7

və zülalların oksidlşməsi zamanı isə-0,8 (cədvəl 2).

2. Hipervintilyasiyadan. Hipervintilyasiya zamanı orqanizmdən əlavə xaric olan  $\text{CO}_2$  metabolik proseslər zamanı əmələ gələn  $\text{CO}_2$  ilə əlaqəli olmayıb, toxuma və qanda olan  $\text{CO}_2$  ilə əlaqədardır. Qanın və toxumalarda əlavə oksigen təplana bilmədiyi üçün, hipervintilyasiya udulan oksigenin həcmində təsir etmir. Hava balonunun doldurulması çox ağır psixoloji stress və süni tənəffüs (bu zaman ventilyasiyanın dəqiqlik həcmi tələb olunan səviyyədən yüksək olur) və b. amillər hipervintilyasiyaya səbəb ola bilər.

3. Bir qida maddəsinin digər qida maddəsinə çevrilmesi zamanı. Bu hal qida rasionunun çox hissəsini karbohidratlar təşkil edəndə müşahidə edilir. Belə ki, yaqlarda, karbohidratlara nisbətən oksigen az olur. Belə ki, həddindən artıq karbohidratla orqanizmi yüklədikdə ağıciyərlərlə udulan oksigenin miqdarı aşağı düşür, tənəffüs əmsalı isə artır. Həddindən artıq qidalanma ən son haldə tənəffüs əmsalının qiymətinin ördəklərdə 1,38, donuzlarda 1,59 arasında dəyişməsinə, achiq dövründə və diabet zamanı tənəffüs əmsalı 0,6 qədər düşə bilər. Bu qlükozanın metabolizminin aşağı düşməsi zamanı yağ və zülalların mübadiləsinin intensivliyinin qüvvətlənməsi zamanı müşahidə edilir.

**Standart həcm.** Havada temperatur və təzyiqin həqiqi qiymətindən asılı olmayaraq, nəticəni müxtəlif eksperimentlərdən alınan rəqəmlərlə müqayisə etmək üçün oksigenin udulması intensivliyinin standart şəraitə uyğun hesablaması lazımdır. Standart temperatur, təzyiq, rütubət üçün aşağıdakı şərait qəbul edilir;  $0^\circ\text{C}$ , 760 mm.Hg.st. və quru hava.

Yenidən hesablama koeffisentini düstura uyğun cədvəl rəqəmlərinə görə alırlar.

$$V_0 = V \frac{P_b - P_{\text{H}_2\text{O}}}{760} \cdot \frac{273}{273 + t}$$


$V_0$ -standart həcm,  $V$  – təyin edilən həcm,  $P_b$  – barometr təzyiqi,  $P_{\text{H}_2\text{O}}$ -spirometr də su buxarı təzyiqi,  $t$  – təyin edilən qazın həcmimin Selsi termometri ilə temperaturu.

Tam orqanizmdə oksigenin mənimsənilməsini təyin etmək

üçün qapalı (şəkil 4) və açıq (şəkil 6) sistemdən istifadə edilir.

Maddələr mübadiləsinin intensivliyini qapalı üsulla müəyyən edən zamanı təcrübədə vahid vaxt ərzində sərf olunan oksigeni təyin etmək lazımdır. Bu məqsəd üçün həm qapalı, həm də açıq respirator sistemlərdən istifadə olunur.

**Qapalı sistem.** Bu sistemdə prinsip ondan ibarətdir ki, insan içərisi oksigenlə dolu olan spirometrdən nəfəs alır. Nəfəs vermə havası içərisində sodium karbonat olan və karbon iki oksidi udan rezervuardan buraxılır və bundan sonra qaz qarışığı yenidən spirometrə qaydırır. Qeyd olunan olunan spirogramma əyilmə bucağı ilə xarakterizə olunur (şəkil 4). Vahid vaxt ərzində sistemdən xaric olan oksigeni hesablamak üçün əyilmə bucağının əyrişinin uzun olması sistemdən çox oksigen xaric olmasını göstərir. Qapalı sistemdə oksigen çox sərf olunduğu üçün sistem daimi oksigenlə təmin edilməlidir. Qapalı sistemin əhəmiyyəti ondan ibarətdir ki, oksigeni təyin etməyə ehtiyac qalmır, çatışmayan cəhəti tənəffüs əmsalını təyin etmək mümkün deyil.



**Şəkil 4.** Qapalı sistemdə oksigenin udulmasının təyin edilməsi prinsipi. İnsan oksigenlə dolu zəngəbənzər qaz balonundan nəfəs alır; nəfəs verilən havadan xaric olan CO<sub>2</sub> qaz ölçən cihaza qaydına qədər sodium karbonat tərəfindən udulur. Ritmik dalğanın aşağı əyrisindən xətti çəkib, əyilmə bucağının əyrisini təyin etməklə, oksigenin udulma intensivliyinin surətinin əhəmiyyətini tapmaq olar (verilən vəziyyətdə 9,5L/dəq-dir).


*Açıq sistem.* Açıq respirator sistemdə nəfəs verilən və nəfəs alınan havanın getdiyi yol ayrılır. Adətən təmiz hava ilə nəfəs alınır, həm də nəfəs alınan havanın yolunda onun həcmini, həmçinin  $O_2$  və  $CO_2$  qatılığını müəyyənləşdirmək üçün cihaz qoyulmuşdur. Nəfəs alınan tənəffüs havasında qaz komponentlərinin miqdarı məlumdur. Ancaq istifadə olunan oksigeni və xaric olan  $CO_2$ -ni hesablamaya lazımdır.

Tənəffüs əmsalı 1 olarsa, onda hesab etmək olar ki, nəfəs verilən və nəfəs alınan havanın dəqiqlik tutumu eynidir. Nəfəs vermə havası, nəfəs almaya nisbətən xaricə az verildikdə tənəffüs əmsalı 1,0 aşağı olur. Lakin tənəffüs əmsalı məlum olanda da dəqiqlik tutumu Duqlas üsulu ilə təyin etmək olar (şəkil 5).



Şəkil 5. Duqlas kisəsi ilə oksigen qazının miqdarının təyini.

Bu üsulda 10-15 dəqiqə ərzində kisəyə nəfəs vermə havası doldurulur (şəkil 5). Kisəyə nəfəs verən zaman burun sıxıcı ilə sıxılır, təmiz hava klapandan kisəyə daxil olur. Kisədə olan havadakı  $O_2$  və  $CO_2$  miqdarı təyin edilir. Kisəyə toplanan bütün havanın həcmi qazometrin köməyiylə təyin edilir.



**Şekil 6.** Açıq sistem oksigenin udulması və karbon dioksidinin xaric edilməsinin təyin edilməsi prinsipi. A. İnsan burnu sıxıcı ilə sıxlıqlıdan sonra ikitərəfli klapandan müştuk vasitəsilə təmiz hava ilə nəfəs alır. Nəfəs verilən havanın miqdarı sorucu nasosla tənzim olunan qazometr (və ya pnevmotaxoqrafiya) vaitəsilə ölçülür. Bu cihaz nəfəs verilən havada mütənasib miqdarda bütün komponentləri olan nöpsiyanı almağa imkan verir. B. İnsan nəfəs alma və nəfəs verməni klapanı olmayan müştuk (və ya maska və ya kapsuyon) vasitəsilə həyata keçirir. Qaz analizatoruna saxlanması yerində daxil olan oksigen və karbondioksidin miqdarı udulan oksigenin və xaric olan karbon dioksidin miqdarı ilə düz mütənasibdir.

**Tənəffüs və fosforlaşmanın bir-birindən ayrılması.** Bir sıra kimyəvi maddələr ATF-sinetazinin proton kanalına toxunmadan (protonoforlar) protonları və digər ionları (ionnoforlar) membran arası boşluqdan membranla matrisədəşıya bilər.

Bunun nəticəsində elektrokimyəvi potensial itir və ATF-in sintezi dayanır. Bu hadisə tənəffüs və fosforlaşmanın ayrılması adlanır. Ayrılmanın nəticəsində ATF-in miqdarı azalır, ADF isə çoxalır. Aralayan maddələrə misal, bir sıra dərman maddələri (məsələn, antikoagluyant dikumarin) və ya

metabolitlər (məsələn, bilirubin və trioksin) ola bilər.

#### 15.4. Zülal mübadiləsi

Orqanizmin dördən üçünü zülallar təşkil edir. 20-dən çox amin turşuları zülalların tərkibinə daxildir. Bir sıra zülal molekulları bir-birilə hidrogen əlaqəsi, elektrostatik qüvvə və ya sulfihidril, fenol və b. qruplarla birləşmiş bir neçə peptid zəncirindən ibarət olur.

**Əvəz olunan və əvəz olunmayan amin turşuları.** Orqanizmdə olan 20-dən çox amin turşusundan 10-nu arqinin, valin, histidin, izoleysin, leysin, lizin, metionin, treonin, triptofan, fenilalanin hüceyrədə sintez oluna bilmədiyi üçün, orqanizmə qida maddələri ilə daxil olmalıdır.

**Amin turşularının nəqliyyat və deponirə olunması.** Mədə-bağırsaq borusunda zülalların parçalanmasının son məhsulları amin turşularıdır. Qanda aminturşularının normal səviyyəsi 35-dən 65%-ə qədər təşkil edir. Qanda olan amin turşuları 5-10 dəqiqə müddətində hüceyrələrə daxil olurlar. Amin turşuları molekulları membranından hüceyrəyə fəal daşınma və diffuziya yolu ilə nəql olunurlar. Hüceyrəyə daxil olandan sonra fermentlərin təsiri ilə hüceyrə zülalları ilə birləşdiyi üçün, onların miqdarı hüceyrədə həmişə az olur. Bir çox hüceyrə daxili zülallar tez bir zamanda həzm fermenti lizosomin təsiri ilə amin turşularına çevrilib yenidən qana daxil ola bilirlər.

Nüvənin xromosom aparatının zülalları və struktur zülalları (kallogen və əzələnin yiğici zülalları) müstəsna təşkil edir və qanuna tabe olmurlar. Bu zülallar yenidən amin turşularına çevrilmir. Əgər amin turşularının plazmada olan miqdarı normadan aşağı olarsa, onda sərbəst amin turşuları hüceyrədən plazmaya keçərək onun plazmada qatılığını normal səviyyəyə çatdırır. Eyni vaxtda hüceyrə zülalları da amin turşularına parçalanır. Hüceyrə zülalı olan öz tələbatını təmin etdikdən sonra amin turşularının artığı yaqlara və qlikogenə mübadilə olunur.

**Plazmanın zülallarının funksiyası.** Plazmanın əsas zülalları – albimun, qlobulin və fibrinogen zülallarıdır. Albuminlər kalloid osmotik təzyiqi təmin edir, Qlobulin immunitetin formalaşmasında iştirak edir. Fibronogen qanın laxtalanmasına səbəb olan fibrin liflərini əmələ gətirir.

Hər gün orqanizmdə ən azı 400 qr zülal parçalanır və sintez olunur. Hətta acliq və qorxulu çəkinin tükənməsinə səbəb olan xəstəliklər zamanı belə toxuma zülalları ilə ümumi plazma zülalları arasında münasibət (33:1) nisbətən sabit qalır.

Orqanizmdə zülalların iştirakı olmadan icra olunan heç bir funksiya yoxdur. Ona görə də zülal mübadiləsi orqanizmin mübadilə proseslərində əsas yer turur. Bir çox kimyəvi reaksiyalar bioloji katalizatorlar hesab edilən zülal fermentlər vəsittəsilə sürətlənirlər. Karbohidrat mübadiləsini tənzimləyən insulin kimi bəzi hormonlar da zülalli təbiətə malikdirlər.

Tərkibində dəmir olan hemoqlobin zülali qaz mübadiləsində iştirak edir. Yad mənşli maddələrin orqanizmə düşməsindən sonra hasil olunan anticisimlər kimi xüsusi maddələr də zülalli təbiətə malikdirlər. Sümük əzələ sisteminin əsas komponentləri də zülallardan ibarətdir.

**Toxuma metabolizmi zamanı zülalların parçalanması və sintezi prosesləri.** Zülalların plastik rolü onların enerji əhəmiyyətindən böyükdür, ona görə də nə yaqlar, nə karbohidratlar və nə də hər hansı başqa maddələr zülalları əvəz edə bilməz. Zülal bilavasitə qana yeridildikdə ilk növbədə yüksək qızdırma və bəzi başqa reaksiyalar əmələ gəlir. Müəyyən müdəddətdən sonra (15-20 gün) zülali təkrar bədənə yeritdikdə tənəffüs iflici, ürək fəaliyyətinin kəskin surətdə pozulması və qıcolma nəticəsində ölüm baş verir.

Son vaxtlar eksperiment yolu ilə isbat edilmişdir ki, məlum olan 24 amin turşusundan 14-ü əvəz edilən, 10-u isə əvəz edilməyəndir (cədvəl 5).

Əgər qidada bunlardan bir neçəsi olmazsa, mənfi azot balansı və zülal sintezinin pozulması ilə əlaqədar həmin amin turşusuna uyğun xüsusi dəyişikliklər, boyun inkişafdan qalması, çəkinin azalması və sinir pozğunluqları (ümumi zəiflik,

başgıcəllənmə, həssaslığın pozulması, bəzən ağrılar) baş verir.

### Cədvəl 5

Əvəz edilən amin turşuları	Əvəz edilməyən amin turşuları
Qlikokol	Valin
Alanin	Leysin
Sistein	İzoleysin
Qlyutamin turşusu	Lizin
Asparagin turşusu	Arginin
Tirozin	Metionin
Prolin	Treonin
Oksiprolin	Fenilalanin
Serin	Triptofan
Oksilizin	Histidin
Ornitin	-
Qlitsin	-
Norleysin	-
Sitrüllin	-

Belə ki, hamiləliyin normal gedişi üçün triptofan lazımdır. Əgər mayalanmadan sonra siçanın qidasından triptofan çıxarırlarsa, 14-cü gün rüşeym sorulmağa başlayır. Siçovulların qidasında valin olmadıqda onların müvazinəti pozulur və sinir sisteminin zədələnməsi müşahidə edilir.

Bitki ilə qidalanan heyvanlar qida vasitəsilə yaşıł bitkilər ilə sintez olunmuş bitki zülallarını, vəhşi heyvanlar isə – heyvan mənşəli zülallar alırlar və onlardan orqanizmin hüceyrələrində özlərinə məxsus olan zülal sintez edirlər.

İnsan orqanizmi tərəfindən istifadə olunan qida məhsulları müxtəlif miqdarda zülallardan ibarət olurlar; zülallar ilə zəngin məhsullar – ət, balıq, qarğıdalı, yumurta və b. Cüzi zülal tərkibli məhsullar isə – tərəvəz və meyvələrdir. Bu baxımdan aralıq yeri çörək və digər məhsullar tuturlar.

İnsan orqanizmi gündəlik təxminən lazım olan 100 qrama qədər zülali amin turşuları şəklində qan damarlarına daxil

olaraq, daha sonra qanla bütün orqan və toxumalara nəql olunurlar. Amin turşuları orqanizmdə əsasən plastik funksiyani yerinə yetirirlər; onlar səciyyəvi zülalların, hormonların (məsələn, insulinin, qlükoqonun, hipofiz hormonlarının və b.) hüceyrələr ilə toxumaların azotlu, zülalsız birləşmələrinin sintezi üçün material kimi xidmət göstərirler. Qida zülalında olan amin turşuları nəinki parçalanmış zülalları sintez etmək, həm də toxuma və hüceyrələrin zülalli komponentlərinin çoxalması üçün istifadə olunur.

Zülal moleküllerinin parçalanması zamanı orqanizmdə əmələ gələn zəhərli maddələrin neytrallaşması qaraciyərdə baş verir.

**Azot tarazlıq.** Qidanın tərkibindəki azotun əsas hissəsi zülalın payına düşür. Orqanizmdə zülal mübadiləsinin vəziyyəti haqqında azot tarazlığı əsasında mühakimə yürüdürərlər. Qida vasitəsilə orqanizmə daxil olan zülalli maddələrin tərkibində olan bütün N əsas etibarilə sidik, sidik cövhəri, sidik turşusu vasitəsilə azotlu maddələr şəklində bədəndən xaric olur. Orqanizmdən nəcis, tər vasitəsilə xaric olunan azotlu maddələrin payı əhəmiyyətsiz olur.

Orqanizmə qida məhsullarının zülalları ilə birlikdə daxil olan N sidik cövhəri və yaxud sidik turşusu şəklində ifraz olunan azotlu birləşmələrin miqdarına bərabər olduqda orqanizmin bu cür vəziyyəti azot tarazlığı adlanır.

**Azot tarazlığı vəziyyəti** – Zülalli maddələrin tərkibini təşkil edən azot orta hesabla 16%-a bərabər olur. Qida ilə qəbul olunan N-un miqdarı onun orqanizmdən xaric olunan miqdardından çox olduqda, bu cür vəziyyət müsbət azotlu tarazlıq, orqanizmdən xaric olunan N-un miqdarı orqanizmə daxil olan N-un miqdardından çox olduqda isə bu cür vəziyyət mənfi azotlu balans adlanır.

Azotun hamısı mənimsənilmədiyindən hesablamanın dəqiq olması üçün nəcisdə azotun miqdarını tapır və onu qəbul edilmiş azotdan çıxırlar. Alınmış rəqəm mənimsənilmiş azotun dəqiq göstəricisi olur. Bu göstəricinin köməyiylə orqanizmə daxil olan zülalın miqdarı tapılır. Gündəlik qəbul etdiy-

imiz qida maddələrinin tərkibində olan zülalın miqdarını tapmaq üçün nə etmək lazımdır? Bunun üçün əvvəlcə zülalın tərkibində olan azotun miqdarı təyin edilir və məlum olan 6,25 rəqəminə vurulur. Belə ki, müəyyən edilmişdir ki, zülalın tərkibində 14-19%-ə qədər, orta hesabla 16% azot var. 6,25 q zülalda 1 q azot olur. Deməli, 6,25 rəqəmini almaq üçün 100-ü 16-ya böлürlər ( $100:16=6,25$ ). Beləliklə, qidanın tərkibindəki azotu təyin etməklə zülalın miqdarını bilmək olar.

Parçalanmış zülalın səviyyəsini təyin etmək üçün sidiyin tərkibində olan azotun miqdarını 6,25-ə vurmaq lazımdır.

Tərkibində orqanizm üçün yararlı bütün amin turşuları olan zülalların tam dəyərli (jelatindən başqa bütün heyvan mənşəli zülallar tam dəyərli hesab edilir. Bunnardan ətdə, yumurtada, süddə, baliqda, baliq kürüsündə olan zülalların orqanizm üçün xüsusilə böyük əhəmiyyəti var), amin turşuları çatışmayanlar isə az dəyərli zülalları hesab edilir. Tam dəyərli zülallardan orqanizmə xas olan zülalları sintez edilir. Tam dəyərli zülal iki ya üç dəyərsiz zülalla əvəz oluna bilər. Lakin bəzi bitkilərdə tam dəyərli zülallar (məsələn, qarğıdalıda – zein, bugdada – qliadin, arpada – qordein zülalı) var.

Zülalın parçalanması amin turşusunun oksidləşməsi ilə başlayır və ammonyak, karbon qazi və suya qədər ayrılır. Zəhərli maddə olan ammonyakin çox hissəsi xüsusi reaksiyalar vasitəsilə təsirsiz birləşmələrə çevrilir xaric edilir, digər hissəsi isə karbamidə qaraciyerdə keçdikdən sonra zərərsiz hala salınır və böyrəklərlə ifraz olunur.

Ammonyakin qaraciyerdə karbamidə çevrilməsi prosesini Ekk-Pavlov fistulası ilə heyvanlar üzərində asanlıqla nümayiş etdirmək olar. Belə ki, qaraciyər arteriyasını bağlamaqla Ekk-Pavlov fistulasının köməyiilə qapı vena sisteminin qaraciyərlə əlaqəsini kəsdikdə sidikdə karbamid kəskin azalır, ammonyak isə çoxalır. Ekk-Pavlov fistulası olan heyvanlarda karbamidin əmələ gəlməsinin tamamilə dayanması göstərir ki, başqa üzvlər qaraciyərin bu funksiyasını əvəz edə bilmir. Əgər qaraciyəri çıxarılmış heyvan qida ilə az zülal, yəni az amin turşusu qəbul edərsə uzun müddət yaşaya bilir. Lakin çoxlu ət ye-

dikdə isə ətdə olan züllənin parçalanmasından əmələ gələn amonyak qana keçərək toxuma və hüceyrələri zəhərləyir, nəticədə heyvan qıcolma və hərəkət koordinasiyasının pozulması ilə müşayiət edilən intoksikasiyadan məhv olur.

Tədqiqatlar göstərir ki, orta yaşlı sağlam orqanizmdə qəbul olunan və xaric edilən azotun miqdarı bərabər olur.

Əgər azot qida vasitəsilə qəbul olunan qədər orqanizmi tərk edərsə azot balansı sifra bərabər olur. Bu halda azot müvazinəti yaranır.

Qidada züllənin miqdarı xeyli azaldıqda bir sıra pozğunluqlar baş verir. Gündəlik qida ilə 80-110 q züllə daxil olduqda azot müvazinəti yaranır. Züllənin miqdarı 60 qramdan aşağı düşdükdə mənfi azot balansı əmələ gəlir. Orqanizmə daxil olan qidanın tərkibindəki azot müvazinətini saxlayan züllənin ən az miqdarına zülləl minimumu deyilir. Bəzi fizioloji şəraitdə çoxlu zülləli qida daxil olarsa azot balansı müsbət olur və orqanizmdə azotun ləngiməsi baş verir. Bu vəziyyət əksər hallarda uşaqlarda rast gəlir. Çünkü uşaqların normal inkişafı onların böyüməsi üçün çoxlu zülləl tələb olunur.

Orqanizmin züllalla kafi dərəcədə təmin olunmaması zülləl acliği törədir. Bu zaman bədən çəkisi azalır və uzun müddət zülləl acliği nəhayət ölümə səbəb olur.

**Azot balansına təsir edən amillər.** Orqanizmdə zülləl balansının müvazinətini sidik cövhərinin (sidik cövhərinin azotu) miqdarına görə müəyyən edirlər, belə ki, sidikdə olan azotun miqdarı züllələrin katabolizminin real göstəricisidir. Əgər sidikdə olan miqdarı qida ilə orqanizmə daxil olan azotun miqdarına bərabər olarsa, onda insan azot tarazlığı (balansı) müvazinətində olur. Əgər orqanizmə artıq miqdarda zülləl daxil olmağa başlayırsa onda amin turşularının artığı dezaminləşir və sidik cövhərinin miqdarı yüksəlir və azot balansı saxlanılır. Lakin böyrəküstü vəzinin katabolizm hormonlarının ifraz olunmasının yüksəlməsi şəraitində və ya insulin hormonun sekresiyasının çatışmazlığı zamanı, həmçinin acliq zamanı və ya hərəkətin məcburi məhdudlaşdırılması zamanı orqanizmdən xaric olan azotun miqdarı, daxil olan azotdan çox olur

və azot balansı mənfi olur. Dietdə əvəz edilməyən amin turşularından birinin olmaması nəticəsində mübadilə üçün lazım olan zülal sintez olunmur. Böyük və ağır xəstəlikdən sonra sağalma zamanı və ya anobalizm steroidlərin (testestoron kimi) tətbiqi zamanı orqanizmə qəbul olan azot, xaric olandan çox olur və azot balansı müsbət olur. Orqanizmin itirdiyi züllənin qarşısını almaq üçün 20-30 qr zulala ehtiyac olur. Zülal balansını qorumaq üçün hər gün qida ilə orqanizmə 60-75 qr züllənin daxil olması lazımdır.

**Zülallı mübadilənin tənzimlənməsi.** Orqanizmdə zülal mübadiləsi beynin böyük yarımkürələrinin qabığını daxil etməklə yanaşı, mərkəzi sinir sisteminin təsiri altında zülallar mübadiləsinin intensivliyinin şərti reflektor şəkildə dəyişilməsi halları elmə İ.P.Pavlovun işlərindən yaxşı məlumudur.

Tədqiqatlar göstərir ki, ara beynin hipotalamus şöbəsində zülal mübadiləsinə tənzim edən xüsusi mərkəzlər var.

Eksperiment yolu ilə hipotalamusun müəyyən nüvələrini zədələdikdə sidiklə xaric olan azotun miqdarı kəskin artır. Bu isə züllənin parçalanmasının nəzərə çarpacaq dərəcədə sürətləndiyini göstərir.

Toxumalarda zülal mübadiləsinə sinir sisteminin təsir mexanizmi aşağıdakı yollarla həyata keçirilir. Sinir sistemi daxili sekresiya vəzilərinə, xüsusən qalxanvari vəzə təsir edərək tiroksin və triyodtrionin hormonunun əmələ gəlməsini və ifrazını sürətləndirir. Bu isə toxumalarda zülal mübadiləsinin dəyişilməsinə səbəb olur.

Qalxanvari vəzin hormonlarından başqa zülal mübadiləsinə hipofizin ön payından ifraz olunan somototrop hormonu da təsir göstərir.

**Zülal mübadiləsinin hormonal tənzimi.** Zülallı mübadilənin tənzimlənməsi neyro humoral yolu ilə həyata keçirilsə də, təsirləri idarə edən yekun halqa kimi bir qayda olaraq humoral təsirlər (hormonlar ilə vitaminlərin fəaliyyəti) çıxış edir. Orqanizmin zülləlarının biosintezində B<sub>12</sub> vitamini – nikotin turşusu fəal iştirak edir. Boy hormonu zülal sintezinin intensivliyin amin turşularının hüceyrə membranından nəqlini artırmaq və

transkripsiya və transilyasiya sürətləndirmək hesabına artırır.

İnsulin bir sıra amin turşularının hüceyrəyə nəqliyyatını sürətləndirir. Hüceyrənin qlükozaya olan tələbatını artırmaqla amin turşularının energetik sərf edilməsinin yerini doldurmaq üçün istifadəsini azaldır.

Testesteron orqanizmdə zülalın toplanmasını artırır. Xüsusilə əzələ zülalını artırır.

Estrogen testesteronla müqayisədə nisbətən zəif olsa da zülalların əzələ hüceyrəsində toplanmasını artırır.

Qlükokartikoidlər çoxlu toxumalarda zülalların miqdarnı azaldır, lakin plazmada amin turşularının qatılığını, qaraciyər və plazma zülallarının miqdarnı artırır.

Tiroksin bütün hüceyrələrdə metabolizmin intensivliliyini artırır və zülal mübadiləsini yüksəldir.

## 15.5. Karbohidrat mübadiləsi

**Maddələr mübadiləsinin əsas növləri.** Həzm borusunda karbohidratların parçalanmasının son məhsulu qlükoza, fruktoza və qalaktozadır. Qanda sirkulyasiya edən əsas karbohidrat qlükozadır (venoz qanda qlükozanın normal səviyyəsi 80-120 mq% (3,9-6,46 mmol/L), arterial qanda 15-20 mq% çox olur).

**Qlükozanın hüceyrə membranından nəql olunması.** Qlükoza əvvəlcə onu hüceyrə membranından hüceyrə daxilinə difuziya yolu ilə nəql edən zülaldaşıyıcıya birləşir. Qlükozanın transmembran daşınmasının əsas fəallaşdırıcısı insulindir. İnsulinsiz hüceyrəyə daxil olan qlükozanın miqdarı (beyin və qaraciyər müstəsna olmaqla) çox az olub, metabolizmin normal səviyyəsini enerji ilə təmin edə bilməz. İnsulinin təsiri altında hüceyrə membranından nəql olunan qlükozanın sürəti və miqdarı əhəmiyyətli səviyyədə artır.

**Qlükozanın fosforlaşması.** Hüceyrəyə daxil olan qlükoza qlükokinaza fermentinin təsiri altında fosforlaşır. Qlükozanın fosforlaşması qaraciyər, böyrək kanalcıqları və bağır-

saq epitel hüceyrələrindən başqa geri dönməyən prosesdir. Bu hüceyrələrdə fosforlaşma reaksiyasını dəyişdirən xüsusi fosfataza fermenti vardır. Beləliklə, eksər hüceyrələrdə qlükoza xaricə diffuziya edə bilmir.

***Qlükozanın toplanması və qlükogenoliz.*** Qlükoza hüceyrəyə daxil olanın sonra, enerji əmələ gəlməsi üçün və ya qlükogen şəklində toplanır. Orqanizmin bütün hüceyrələri müəyyən miqdardır qlükogen toplamaq qabiliyyətinə malik olsada, lakin hepatositlər, skelet əzələ lifləri və kardiomiositlər da-ha çox qlükogen ehtiyatı deponirə edə bilirlər.

Qlükozadan qlükogenin əmələ gəlməsi prosesinə – qlükogenet, qlükogenin parçalanıb qlükoza əmələ gətirməsinə – qlükogenoliz deyilir. Qlükoza molekulunun qlükogendən ayrılması prosesi fosforilaza fermentinin təsiri altında olur. Sakit vəziyyətdə fosforilaza ferment passiv vəziyyətdə olur. Adrenalin və qlükooqon hormonlarının təsiri altında fosforilazanın fəallaşması baş verir.

***Qlükozadan enerjinin ayrılması.*** Bir molekula qlükozanın tam parçalanması zamanı 686 min kalori ayrılır. Bundan ancaq 12 min kalori ATP-in əmələ gəlməsi üçün lazım olur. Nəticədə hər bir qlükozadan 38 molekul ATF əmələ gələ bilir. Bundan 2-si qlikoliz, 2-si limon turşusu şəklində, 34 isə oksid-ləşdirici fosforlaşma zamanı əmələ gəlir. Beləliklə, əmələ gələn 686 min kalori enerjidən 456 min kalorisi ATF şəklində depo-nırə olunur. Başqa sözə orqanizmin ehtiyacı üçün 66% istifadə olunur, 34% isə istiliyə çevrilir.

***Qlükozanın parçalanmasının tənzimi.*** Qlükoliz və oksid-ləşdirici fosforlaşma tənzim oluna bilən prosesdir. Hər iki proses hüceyrənin ATF uyğun tələbatına görə daima nəzarətdə olur. Bu nəzarət ATF və ADF arasında olan qatılıqla eks əla-qə mexanizminə görə münasibətdə olur. Enerjiyə nəzarətin elementlərindən biri ATF-in qlukolizin ilk mərhələsində baş verən fermentativ prosesə inqibirəedici təsirdir.

ATF artıqlığı qlükolizi karbohidrat metabolizmini ləngiməklə dayandırır. ADF isə eksinə olaraq qlükolitik prosesin fəallığını artırır. ATF toxumalar tərəfindən mənimsənilən kimi,

ATF qlükoliz fermentinə inqibirə edici təsiri azalır. Bununla eyni vaxtda ADF formalaşmadan fermentlərin fəallığı artır.

Hüceyrədə ATF ehtiyatı yenidən bərpa olan kimi, fermentativ proseslər ləngiyir.

***Qlükonogenəz.*** Karbohidratların miqdarı orqanizmdə ehtiyat normadan aşağı olur. Onda qlükozanın orta miqdarı amin turşuları və yağların qliserin hissəsindən qlükonogenəz prosesində yaranı bilər. Orqanizmin zülallarının amin turşusunun 60%-dan çoxu asanlıqla karbohidrata çevrilir. Hüceyrədə karbohidratların aşağı səviyyəsi və qanda qlükozanın miqdarının azlığı qlükonogenəzin intensivliyinin yüksəlməsi üçün əsas stimuldur.

Anı anlarda hüceyrələri enerji ilə təmin etmək üçün orqanizmdə əsas mənbə karbohidratlardır. Karbohidratlar – bitki mənşəli qida məhsullarının əsasını təşkil edirlər. Yaşlı insanın orqanizmə qida ilə birlikdə gündəlik 350-450 qr karbohidratlar daxil olur. Orqanizmin enerji tələbatlarının təqribən 60%-i karbohidratların sayəsində təmin olunurlar.

***Toxuma metabolizmində karbohidratlar.*** Karbohidratlar polosaxaridlər (sellüloz, kartofunu, qlükogen və yaxud heyvan unu), oliqasaxaridlər – mürəkkəb şəkərlər (maltoza, laktoza, saxaroza) və monosaxaridlər (qlükoza, fruktoza, qalaktoza və b.) şəkildə ola bilərlər. Karbohidratların ümumi düsturu  $(CH_2O)_n=3,4,5,6$  kimi olur. Monosaxaridlərin iki molekulunun birləşməsi disaxaridin əmələ gəlməsi ilə nəticələnir. Bu zaman bir monosaxaridin hidroksilli qrupu digərinin karbohidrati ilə birləşərək, suyun azad olması ilə xarakterik qlükozidli əlaqəni əmələ gətirir.

Qlükozanın qanda miqdari 40 mq% aşağı olduqda hipoglikemiya, 180 mq% çox olduqda hiperqlikemiya baş verir. Hər iki hal orqanizm üçün təhlükəlidir. Bu zaman huşsuzluq, baş ağrısı, qic olma müşahidə olunur.

Karbohidratlara daha çox çörəkdə və digər un məmulatlarda, kartofda, daha az isə süddə, tərəvəzlərdə rast gəlinir. Ət məhsullarında karbohidrat yoxdur.

Qlükogenin qaraciyərdə sintezi prosesində qlükozanın

fosforlaşması baş verir. Onun miqdari 150-200 qrama çatır.

Şəkərin miqdari azaldıqda qaraciyərdəki ehtiyat qlikogen qlükozaya çevrilir və qana keçir.

Qlükogen yalnız qaraciyərdə deyil, həm də xeyli miqdarda əzələlərdə toplanır. Fosforilaza fermentinin təsiri nəticəsində əvvəlcə əzələ təqəllüsü fəallaşır, qlükogen fosfor turşusu molekulu ilə birləşir və əzələ təqəllüsü üçün enerji mənbəyi olan qlükoza-monofosfata qədər parçalanır.

Bağırsaqda karbohidratların parçalanmasının əsas məhsulu olan qlükoza qanın daimi tərkib hissəsidir. İnsanın qanında onun tərkibi normada 70-120 mq% təşkil edir.

Ali səviyyəli heyvanlarda anaerobü kimyəvi proseslər özü-özlüyündə həyat fəaliyyətinin qorunub saxlanılması üçün kifayət qədər olsa da, onlar karbohidratların aeroblu parçalanma proseslərinin əhəmiyyətli əlavəsi kimi xidmət göstərir-lər. Bunun nəticəsində külli miqdarda enerji azad olur. Belə ki, intensiv fiziki iş zamanı insan orqanizmində istifadə olunan külli miqdarda enerjinin böyük bir hissəsi qlükozanın anaeroblu parçalanması prosesində hasil olunur. Lakin bu zaman əzələ toxumasında orqanizmin oksigen çatışmazlığı əlaməti ilə yəni yorğunluq hissi ilə nəticələnən külli miqdarda süd turşusu toplanır.

**Karbohidrat mübadiləsinin tənzimlənməsi.** Karbohidrat mübadiləsinin tənzimlənməsində mərkəzi sinir sisteminin müxtəlif strukturları iştirak edirlər: IV mədəciyin nahiyyəsində uzunsov beyin, hipotalamus, beynin böyük yarımkürələrinin qabığı. Hipotalamus ilə beynin böyük yarımkürəsinin qabığı strukturlarının stimullaşdırıcı effekti vasitəli xarakter daşıyır: Sinir sisteminin karbohidrat mübadiləsinə təsirini ilk dəfə fransız alimi Klod Bernar uzunsov beyində IV mədəciyin dibinə iynə batırılmış «şəkər iynəsi» qaraciyərin qlükogeni parçalanaraq qlükozaya çevrilib, qana keçir və həm də sidiklə (qlükozuriya) xaric olur. Dalaq və ağciyərdə ehtiyat qlükoza olmur, onlar qlükozani qandan alırlar. Simpatik sinir sisteminin fəallaşması böyrəküstü vəzilərdə qana adrenalinin ifrazını artırır, adrenalin isə qaraciyər və əzələlərə təsir edərək qlikogeni

qlükozaya çevirir.

Şad və bəd xəbərlərdən sonra, futbola baxan zaman qanda şəkərin artması beyin yarımkürələrin karbohidrat mübadiləsində rolunu göstərir. Karbohidrat mübadiləsinin humoral tənzimlənməsində böyrəküstü vəzilərin hormonu olan adrenalindən başqa qalxanvari vəzinin (tiroksin), hipofizin, böyrəküstü vəzi qabığının və xüsusilə də mədəaltı vəzinin hormonları (insulin və qlükoqon) iştirak edirlər.

İnsulin ifrazı azaldıqda şəkər xəstəliyi əmələ gelir, yəni, qanda şəkərin səviyyəsi yüksəlir və sidiklə çoxlu şəkər ifraz olunmağa başlayır.

## 15.6. Yağlar

Neytral yağlar (üç atomlu qliserin spirti), fosfolipidlər və xolosterin lipidlərə aid edilir. Lipidlərin çox hissəsinin kimyəvi əsasını – yağı turşuları – hidrokarbonlu üzvi turşuların uzun zəncirləri təşkil edir. Yağı turşularından üçü (sterinlər, palmitin və olein) triqliseridlərin tərkibinə daxildir. Üç atomlu qliserin spirti orqanizmdə müxtəlif metabolizm proseslərini təmin etmək üçün istifadə olunur. Bir sıra lipidlər (xüsusilə xolesterol, fosfolipidlər və onların çöküntü məhsulları) müxtəlif hüceyrədaxili funksiyaların həyata keçirilməsində iştirak edir.

**Lipidlərin daşınması.** Praktiki olaraq qida ilə həzm borusuna daxil olan bütün yağlar bağırsağın xovlarından xilomikronlar (yağ damcısı) formasında limfaya sorulur. Əvvəlcə döş axarına, sonra isə venoz qana daxil olur. Xilomikronlar piy toxuması və qaraciyərdən keçəndə plazmadan azad olur. Hepatositlərin və yağı hüceyrələrinin membranı lipoprotein lipazası saxlayır. Bu ferment xilomikronların triqliseridlərini yağı turşularına və qliserinə parçalayırlar. Yağı turşuları yenidən hüceyrəyə diffuziya edir və orda yenidən triqliseridlərə resinez olunurlar.

Yağı hüceyrələrində ehtiyat halında olan yağı orqanizmdə istifadə olunmaq üçün, o digər toxumalara sərbəst yağı turşula-

rı şəklində daxil olmalıdır. Yağ hüceyrəsini tərk edən yağ turşuları qanın plazmasında ionizasiya olur və albubinlə birləşmə əmələ gətirir. Bu üsulla zulala birləşmiş yağ turşuları sərbəst yağ turşuları adlanır.

**Lipoproteinlər.** Qaraciyerdə lipoproteinlər əmələ gəlir. Lipoproteinlər triqliseridlər, fosfolipidlər, xolisterin və zülalların qarışığından ibarətdir. Lipoproteinlərin əsas funksiyası lipidləri orqanizmin müxtəlif toxumalarına daşımaqdır. Triqliseridlər əsas etibarilə karbohidratlardan sintez olunur, yağ və digər toxumalara isə aşağı sıxlaklıqlı lipoproteinlər şəklində sorurlurlar. Yağların çox hissəsi yağ toxumasında toplanır. Yağ toxumasının birinci funksiyası orqanizmin enerji ehtiyatı üçün triqliseridləri toplamaqdır. İkinci vəzifəsi isə bədən üçün istilik izolyasiyası funksiyasıdır. Hüceyrədə yağ turşularını mitokondriyə daşıyan karnitin maddəsidir. Mitokondriyə daxil olan yağ turşusu daşıyıcıdan ayrılır, parçalanır, oksidləşir və enerjisini verir.

**Fosfolipidlər.** Üç tip fosfolipidlər ayırd (lesitin, kefalin və sfinqomienlər) edilir. Fosfolipidlər membranın struktur elementlərinin əmələ gəlməsində və qanın lipoproteinlərinin tərkibinə daxildir. Qanın laktalanması üçün əsas maddə rolunu tromboplastinin kefalini yerinə yetirir. Sinir lifini əhatə edən mielin qışasında sfinqomielin izoliyator kimi fəaliyyət göstərir. Xolisterin qida maddələrinin tərkibinə daxil olur və mədə-bağırsaq traktında nazik bağırsaqda olan xovlar vasitəsilə o sorular və limfaya daxil olur.

Qanın plazmasında lipoproteinlər formasında sirkulyasiya edən lidogen xolisterin isə qaraciyerdə sintez olunur. Xolisterin hüceyrə membranının tərkibinə daxil olur. Xolisterinin 80%-i qaraciyerdə xoli turşusuna çevirilir. Xoli turşusu başqa maddələrlə birləşərək sorulmaya və həzmə səbəb olan öd duzlarını əmələ gətirir.

Xolisterin böyrəküstü vəzinin qabiq maddəsinin (mineralokortikoidlər və qlükokartikoidlər), yumurtalığın (estrogen və progesteron), toxumluğun (testosteron) hormonlarının sintezində istifadə olunur.

Yağlar orqanizmin güclü enerji mənbəyi olmaqla, istiliyin bədəndən verilməsində, mexaniki təsirlərdən qorumaqdə iştirak edir və həm də yeni hüceyrələrin qurulmasında plastik material sayılır. Yəni lipoidlər energetik əhəmiyyətə malikdir. Orqanizmdə yağlar olein, palmitin və stearin turşusu şəklində müşahidə olunur.

Yağın yüksək kalorili dəyəri onun orqanizmdə əsas enerji mənbəyi kimi çıxış etməsinə haqq qazandırır. Yağların əsas xüsusiyyəti onlarda qeyd etdiyimiz müxtəlif yağı turşularının varlığı ilə əlaqədardır. Yağı turşuları doymuş və doymamış turşulara bölünürülər. Doymuş turşuların molekulunda bütün C atomları bir-biri ilə möhkəm şəkildə birləşirlər, doymamış turşuların molekulunda bir-birinə yaxın yerləşmiş C atomları qeyri-sabit asanlıqla dağilan kifayət qədər əlaqəyə malikdirlər. Yağların bioloji dəyəri həyat fəaliyyəti üçün zəruri olan bəzi doymamış yağı turşularının əvəz edilməz olmaları və heyvan ilə insan orqanizmində digər yağı turşularından əmələ gəlmələri ilə müəyyən olunur.

Yağların insan həyatında əhəmiyyəti bəzi vitaminlərin orqanizmə yaqlarda həll olunmuş şəkildə daxil olmaları ilə müəyyən edilir.

Lipidlər 3 atomlu qliserin spirtinin üçmolekullu yağı turşuları ilə birləşməsindən əmələ gəlirlər. Lipoidlərə fosfatidlər, sterinlər və digər yağabənzər maddələr aid edilir.

Orqanizmin həyat fəaliyyətində böyük əhəmiyyətə sinir toxumasının tərkibinə daxil olan fosfatidlər, öd turşularının əmələ gəlməsinin mənbəyi olan xolesterin kimi sterinlərə, həm də böyrüküstü qabıq və cinsiyyət vəzilərinin hormonları malikdirlər.

Qida vasitəsilə yaşılı insanın orqanizminə gündəlik bitki və heyvan aləminə məxsus yağların 50-70 qramı daxil olur. Yağlar orqanizmdə hüceyrələrin kütləsinin 3-4%-ni təşkil edirlər.

Orqanizmdə yağlar mübadiləsi onların həzm traktında lipolitli fermentlərin təsiri altında hidrolizli parçalanmasından başlanır. Belə ki, qəbul edilmiş yağlar həzm orqanlarında, yəni mədə və bağırsaqlarda qliserin və yağı turşularına parçalandıq-

dan sonra bağırsaqların selikli qışasından xovlar vasisilə yağların çox hissəsi limfaya, az hissəsi isə qana sorulur və bundan sonra hər bir orqanizmin özünə xas olan yağı sintez olunur. Orqanizmin ehtiyacını ödədikdən sonra artığı isə əsasən dərialtı toxumada, piylikdə, böyrəklərin ətrafında, habelə daxili orqanlarda və bədənin başqa nahiyyələrində ehtiyat şəklinde toplanır. Nəticədə orqanların ətrafında toplanmaqla bədəndə istiliyin saxlanılmasında və zərbədən qoruyur. Dəri altında və orqanların ətrafında toplanan yağı, bədən çəkisinin orta hesabla 10-20%-ni təşkil edir. Piy mübadiləsi pozulduqda piylənmə baş verir, çəki çox artır. Bunun nəticəsində qlıserin və yağı turşuları əmələ gəlirlər. Deməli, yağlı qidanın orqanizmə iftar şəkildə daxil olması zamanı yağı dərialtı hüceyrədə və qarın laylarında çökərək, orqanizmdə enerji materiallarının ehtiyatını təşkil edir. Bəzi heyvanlarda yağlı qidaları az qəbul etmələrinə baxmayaraq, onlarda dərialtı piy çox olur. Məsələn, çol və ev donuzları, ayılar, qoyunların 15-20 kq quyruqlar olur və s.

**Yağ mübadiləsinin neyro-humoral tənzimlənməsi.** Yağ mübadiləsinin onun sintezi və istifadə olunmasının tənzimlənməsi sinir-reflektor və sinir-endokrin və humoral mexanizmlərlə idarə olunur. Hipotalamusun bəzi nüvələrinin zədələnməsi zamanı yağı mübadiləsinin müxtəlif cür pozulması baş verir. Hipotalamusun ventromedial (toxluq mərkəzi) nüvələrini zədələdikdə heyvan piylənir, əksinə lateral (aclıq mərkəzi) nüvələri zədələdikdə isə kəskin arıqlayır. İnsanın ağır patoloji piylənməsi hipotalamusun boz maddəsinin pozğunluqları ilə müşayiət olunur. Sinir sisteminin yağı mübadiləsinə təsiri simpatik sinir sisteminin trofik təsiri ilə əlaqədardır.

Simapatik liflərlə gələn impulslar yağı depolarlarından yığın çıxmasını tənzim edir. Hipofiz vəzin hipofunksiyası orqanizmdə çoxlu piyin toplanmasına (hipofizar piylənmə xəstəliyinə) səbəb olur.

Bələliklə, yağı mübadiləsinin hormonal tənzimində adrenalin, noradrenalin, kartikotropin (AKTH), boy hormonu, insulin, trioksin və s. hormonlar iştirak edir. Adrenalin və no-

radrenalin intensiv əzələ işi zamanı yağın UTILİZATİYASINI artırır. Bu hormonlar lipozanı fəallaşdırır.

Hipofizin ön payından stresə cavab olaraq oyanan simpatik sinir sisteminin təsirindən ifraz olunan kortikotropin (AKTH), böyrəküstü vəzinin qabıq maddəsinin qlukokortikoid hormonu kartizolun sekresiyasını stimulə edir. Kartizol və kartikotropin triqliserid lipazasına həssas olan və yağ toxumasından yağın xaric olmasını artırıran hormonu fəallaşdırır.

Boy hormonu da AKTH və kortizol kimi təsirə malikdir. İnsulinin qatılığının azalması lipazaya həssas olan hormonu fəallaşdırır və yağ turşusunun tez səfərbər olmasına səbəb olur. Qalxanvari vəzin hormonu yağı turşusunun tez azad olmasına səbəb olur.

## 15.7. Qidalanma

*Qidalanma fiziologiyasının məqsədi* – sağlamlığı və iş qabiliyyətini təmin etmək üçün qidanın kəmiyyət və keyfiyyətcə tərkibini müəyyən etməkdir. Bədənin kütləsi və onun tərkibinin stabilliyi, insanın istifadə etdiyi və xaric etdiyi enerji arasında uzun müddət davam edən balansa möhtacdır. Müxtəlif qida növlərinin tərkibində zülalların, yağların, karbohidratların, mineralların və vitaminlərin miqdarının müxtəlif olduğunu nəzərə alıb, orqanizmin müxtəlif metabolizm sistemlərini uyğun qidalı maddələrlə təmin etmək üçün lazımlı olan balans tərtib edilməlidir.

*Qida maddələrinin kaloriliyi.* Əsas mübadilə zamanı sakit vəziyyətdə gündə 200 kkal enerji sərfindən asılı olaraq, əlavə 500-2500 kkal və daha çox enerji tələb olunur. Kalorinin karbohidrat, zülal və yağlar arasında təyin edilməsi üçün qismən fizioloji amillər, qismən də dad keyfiyyəti üstün tutulur və iqtisadi düşüncə ilə müəyyən edilir.

*Zülallar.* Hər gün qida ilə qəbul edilən zülal hər kq bədən çəkisinə 1q-dan az olmamalıdır. Zülalın tərkibində əvəz edilməyən amin turşularının olması mütləq lazımdır. Bədənə lazımlı olan zülalları sintez etmək üçün əvəz edilməyən amin

turşularının əsas mənbəyi, heyvan mənşəli qida maddələri (ət, baliq və yumurta) hesab edilir. Bu qida maddələrinin tərkibində orqanizmi zülallarla təmin edə biləcək miqdarda amin turşuları olur. Bir sıra bitki mənşəli qidaların da tərkibində zülallar olsa da (məsələn, paxla, noxud, loba və s.) lakin orqanizmə lazım olan əvəz edilməyən amin turluşları ilə təmin edəcək səviyyəyə çatmır. Ona görə də dietani ancaq bitki mənşəli qidalar nəzərə alınmaqla tutmaq çətindir.

**Yağlar.** Hər gün 100 qr yağ qəbul etmək lazımdır. İnsanın qəbul etdiyi dietada xolisterindən azad olan doymuş yağ turşularının üstünlük təşkil etməsi sağlamlıq üçün qorxulu deyil.

**Karbohidratlar.** Kaloriliyi az olsa da, dietdə olan enerjinin 50%-ni təşkil edir.

**Hesaplama.** Dietdə birinci yeri zülallar tutur. Qalan kalorini dadı, iqtisadi imkanı və digər amilləri nəzərə alınaraq bölgülər. Məsələn, orta fiziki fəallığı olan 65 yaşında olan kişiye gündə 2800 kkal enerji lazımdır. O hər gün qida ilə 65 qr (267 kkal) zülal, yağ 50-60 qr (825 kkal) və 500 qr (202 kkal) karbohidrat qəbul etməlidir. Cədvəl 6-da qidada zülal, yağ və karbohidratın %-lə miqdarı və kaloriliyi (100 qr görə) verilmişdir.

Cədvəl 6

**100 qr qidada olan zülalin, yağıın və karbohidratın  
%-lə miqdarı və kaloriliyi**

Məhsullar	Zülallar	Yağlar	Karbohidratlar	Kaloriliyi
Apelsin	0,9	0,2	11,2	50
Cörək	90,	306	49,8	268
Kartof	2,0	0,1	19,1	85
Yağ	0,6	81,0	0,4	733
Süd	305	309	4,9	69
Yerkökü	1,2	0,3	9,3	45
Ət	17,5	22,0	1,0	268
Toyuq	21,6	2,7	1,0	111
Şokolad	5,5	52,9	18,0	570
Alma	0,3	0,4	14,9	64

**Qidaya olan tələbat.** Orqanizmin tələbatını (səhər, na-

har, günorta, akşam) ödəmək üçün qida məhsullarının rasioununu tərtib etmək lazımdır. Belə ki, inkişafda olan gənc orqanizm yaşlı orqanizmlərdən fərqli olaraq külli miqdarda qidaya ehtiyac duyur. Bu ehtiyacı qida normasına uyğun hesablamaq üçün qəbul edilən qidanın miqdarının energetik qiymətini, yəni qida maddələrinin kalorik əmsalını hesablamaq lazımdır.

Kalorik və ya istilik əmsali 1q maddənin yanması zamanı ayrılan istiliyə deyilir. 1q zülal, yağ və karbohidrat yanması zamanı ayrılan istilik əmsali aşağıdakı kimidir:

1 q. zülal..... 17,17 kC. (4,1 kkal)

1 q. yağ..... 38,94 kC. (9,3 kkal)

1 q. karbohidrat..... 17,17 kC. (4,1 kkal)

Qida maddələrinin kalorik əmsali Bertlonun kalorimetrik bombasının köməyiylə müəyyən edilir.

Bunun üçün oksigenin böyük təzyiqi altında tədqiq olunan maddə suya salılmış kip bağlı boruda yandırılır və ayrılan istiliyin bombanı əhatə edən məlum həcm suyu qızdırmasına görə kalorik əmsal təyin edilir.

Kalorimetrik bombada yağlar və karbohidratların verdiyi istilik orqanizmdə bu maddələrin oksidləşməsi zamanı əmələ gələn istiliyə tamamilə uyğun gəlir.

***İnsanda qida norması və qidanın mənimşənilməsi.*** Qida rasionunun tərtibi zamanı qidalanmadə zülalın norması məsələsi mühüm nəzəri və təcrubi əhəmiyyətə malikdir.

Müəyyən edilmişdir ki, gündə 3000 kkal (12560 kC) sərf edən yaşlı adamın orta ağırlığı fiziki iş zamanı zülala gündəlik ehtiyacı 118 qr, yağa 100 qr, karbohidrata 400-500 qr təşkil edir. Qidada zülalın miqdarını azaltmaq uzunmüddətli xoşagəlməz halların baş verməsinə səbəb olur.

Digər tərəfdən zülalın azalması infeksiyaya qarşı müqaviməti zəiflədir.

Yaşlı adam 80-100 q zülal qəbul etdikdə orqanizmin normal fizioloji şəraitdə yüngül iş zamanı bütün ehtiyacları tamamilə ödənilir.

Orta ağırlıqlı iş görənlərə 110 q, ağır fiziki əməkdə isə 130 q zülal kifayət edir.

Hüceyrənin qurulması üçün qida rasionunda yağıın miqdarı 70 q-dan az olmamalıdır. Bu tərkibə yağıda həll olunan vitaminlər və lipoidlər də daxil edilir. Uşaqların və yeniyetmələrin əsas qida maddələrinə tələbatı 7-ci cədvəldə verilmişdir.

### Cədvəl 7

#### Uşaq və yeniyetmələrin zülal, yağı və karbohidratlara gündəlik tələbatı (qramlarla)

Yaş	Zülallar		Yağlar		Karbohidratlar
	Cəmisi	Heyvan mənşəli	Cəmisi	Bitki mənşəli	
6 ay - 1 yaş	25	20-25	25	-	113
1-1,5 yaş	48	36	48	-	160
1,5-2 yaş	53	40	53	5	192
3-4 yaş	63	44	63	8	233
5-6 yaş	72	47	72	11	252
7-10 yaş	80	48	80	15	234
11-14 yaş	96	58	96	18	382
14-17 (oğlan)	106	64	106	20	422
14-17 (qız)	93	56	93	20	367

Göründüyü kimi uşaq orqanizminin qida maddələrinə ehtiyacı yaşlılara nisbətən çoxdur.

İnsan orqanizminin qidaya olan tələbatı onun həm energetik, həm də plastik funksiyası ilə təyin olunur.

Zülalın qidada çatışmazlığı daxili ehtiyatlar vasitəsilə kompensasiya olunsa da, bu resurslar daha tez istifadə olunaraq, vacib fizioloji sistemlərin ağır pozğunluğu başlanır. Qida zülalın çoxluğu hipertoniya, ürək işemiyası, ateroskleroz xəstəliyinin inkişafına səbəb olur.

Orqanizmə daxil olan qidada heyvan və bitki mənşəli yağların çatışmaması yağıda həll olan vitaminlərin mənimşənilməsini və böyrəküstü vəzilərdə steroidli hormonların sintez olunmasının azalması ilə nəticələnə bilər. Yağlar heyvan orqanizmdə əlavə qida maddələri kimi xidmət göstərdiklərindən, onlar qarşılıqlı çevrilmə reaksiyaları vasitəsilə karbohidratlar və zülallar ilə sıx şəkildə əlaqədar olurlar.

Heyvan orqanizminin karbohidratlara olan tələbatı ilk

növbədə onların energetik dəyərləri ilə əlaqədardır. Karbohidratlar orqanizmi enerji ilə təmin edərək, yağların oksidləşmə proseslərini sürətləndirirlər. Karbohidratlar mukopolisaxaridlərin, o cümlədən də qan laxtalanmasının azalmasına yardım edən heparinin sintezində iştirak edirlər. Normadan artıq miqdarda şəkərin qəbulu mədəaltı vəzindən qana insulin ifraz olunmasına və qanda şəkərin artığının qaraciyərdə və əzələdə qlükogenə çevrilməsinə səbəb olur.

Mineral duzlar heyvan və insan orqanizminin bir çox toxumaları, xüsusilə də yanmış toxumalar, bütün toxuma məyələrində və fizioloji məhlullarda rast gəlinən  $\text{Na}^+$ ,  $\text{K}^+$  və  $\text{Ca}^+$ ,  $\text{Zn}$ ,  $\text{Mn}$ ,  $\text{Fe}$  və b. kationların sabitliyinin qorunmasına səbəb olur.

Heyvan orqanizminin qidanın vitaminlı tərkibinə tələbatı onların orqanizmin hüceyrələrində baş verən həyatı proseslərin əsasları olan toxumalı metabolizm proseslərinin təmin olunmasındaki rolunun bioloji vacibliyi ilə müəyyən olunur.

Qidaya olan tələbat nəzərə alınaraq heyvanın qida davranışını təyin edirlər. Heyvanların qida davranışı aqlıq hissini şərtləndirən amil kimi çıxış edən sonuncu qida qəbulundan, orqanizmin daxili mühitində baş verən müəyyən dəyişikliklərdən asılı olaraq geniş şəkildə variasiya edir. Qida maddələrinin qanın tərkibində toplanması maksimuma çatdıqda, heyvan qidalanmasını dayandırır. Adətən, qida davranışının bitməsi qida qəbulu zamanı və yaxud qida qəbulundan sonra mexaniki və kimyəvi qıcıqlanma nəticəsində baş verir.

Ağız boşluğu ilə mədənin reseptorlarının qıcıqlanması aqlıq hissinin və onun təmin olunmasının tənzimlənməsində əhəmiyyətli rol oynasa da, bu stimullar heyvanın qəbul etdiyi qidanın ümumi miqdarına zəif təsir göstərirlər. Uduyan qidanın həcmi qidanın mədə ilə bağırsağa daxil olmasından sonra inkişaf edən təsirlər, xüsusilə də sorulma məhsullarından ibarət olan qanın tərkibi vasitəsilə tənzimlənir.

Belə ki, D.Devis ilə başqalarının təcrübələrində ac siçovulların tox heyvanların qanlarını qəbul etdikdən sonra az qidalandığı müəyyən olunmuşdur.

### *İnsanın rasional şəkildə qidalanmasının fizioloji əsasları.*

İnsan orqanizminin normal həyat fəaliyyəti plastik və enerji materiallarda, mineral birləşmələrə və vitaminlərə orqanizmin fizioloji tələbatlarını nəzərə alıb düzgün qida rasionu tutan zamanı mümkün ola bilər.

Qida maddələrinin plastik rolü əsasən zülallar vasitəsilə təmin olunur. İnsanın qida rasionunda hüceyrə ilə toxumaların dağılmış, köhnəlmış strukturların lazımlı bərpa olunması üçün zəruri olan müəyyən miqdarda zülalların orqanizmə müttəmadi şəkildə daxil olması nəzərə alınmalıdır.

Zülallar əsasən süd, süd məhsulları, balıq, ət, yumurta, qarğıdalı, düyü və s. tərkibində olur. Heyvan mənşəli qida maddələrində zülal daha çox olur.

Heyvan mənşəli zülal məhsulları, bitki mənşəli zülallı məhsullar kimi qarşılıqlı şəkildə əvəz olunurlar. Belə ki, ət insanın sağlamlığına heç bir ziyan vurmadan balıq və yaxud yumurta ilə əvəz oluna bilər.

İnsanın qida rasionu tərtib olunan zaman yağıın miqdarı orta hesabla 50-90 qram olur (kərə və bitki yağından başqa, ət piyi, balıq piyi, pendir, süd, şirniyyat məhsullarını da daxil etməklə yanaşı). Bitki yağı insanın qida rasionuna daxil olan yağıın ümumi miqdarının təqribən 1/3 hissəsini təşkil etməlidir.

Əqli və yüngül fiziki əmək ilə məşğul olan sağlam, yaşlı insanın qida rasionu 400-500 qram karbohidratlardan ibarət olsa da, bu zaman qənd ilə şirniyyatın miqdarı 80-100 qramdan artıq olmamalıdır.

Enerjinin külli miqdarda sərf olunması, məsələn, ağır fiziki iş və yaxud idman müsabiqələri zamanı qida rasionunda karbohidratların miqdarı 800-900 qrama qədər çoxalmalıdır.

Kökəlməyə meylli insanlar çovdar unundan hazırlanmış çörəyin nisbətən cüzi kaloriliyini nəzərə alaraq ondan da-ha çox istifadə edirlər. Sağlam yaşlı insanın qida rasionu adətən 150-200 qram çovdar və 150-200 qram buğda çörəyindən ibarət olmalıdır.

Qida rasionunda fizioloji baxımdan vacib birləşmələr

olan vitaminlər, eləcə də energetik dəyərlərə malik olmayan maddələr olan mineral duzlar iştirak etməlidirlər.

Təzə-tər meyvələr vitaminlərin əsas mənbəyidirlər. İnsan praktiki olaraq yalnız meyvələrdən, giləmeyvələrdən və tərəvəzlərdən C vitamini, karotin, bəzən isə PP vitamini alır. İnsanın vitaminlərə olan gündəlik tələbatı C-70 mq, PP-15 mq, A-1,5 mq təşkil edir.

Təzə göyərti (yaşıl soğan, cəfəri, şüyüd) C vitamini, karotindən ibarət olur. Şaftlı, banan (0,7 mq) və gavalı (0,5 mq) C vitamini ilə zəngin olur. Ona daha çox qara meyvəli quş armudunda (1000 mq), qara qarağatda (300 mq), çaytikanınla (120 mq), çiyələkdə (51 mq), giləmeyvədə (47 maq), almalarda (50 mq), sitrus meyvələrində (30-40 mq) rast gəlinir. Karotin qaratikanında və qarameyvəli quş armudunda (8 mq), itburnunda (5 mq), ərikdə (70 mq) olur.

Mineral duzlara külli miqdarda təzə göyərtidə, tərəvəzdə, bitki mənşəli müxtəlif qida məhsullarında rast gəlinir. Təzə tərəvəz Ca və P duzlarından ibarət olur. Mineral duzlar, o cümlədən də Ca və Fe duzları, mədəni bostan-tərəvəz bitkilərinin xüsusilə də qarpızın tərkibində olur. Mn, Fe və Cu duzlarına isə itburnu meyvələrində rast gəlmək mümkündür.

İnsanın qida rasionunun tərtib olunması zamanı onun hüceyrənin pektin kimi xaric olan ballastlı maddələrə olan tələbatını da (ballastlı maddələr, xüsusilə yerkökündə, çuğundurda, yaşıl noxudda, lobyada, qara gavalıda, çörəkdə, soğanda, pomidorda, badımcanda) nəzərə almaq lazımdır. Ballastlı maddələr bağırsaq selikli qışasının sinir uclarını qıcıqlandıraraq, onun hərəkətli fəallığını gücləndirərək, həzm şirələrinin ifrazını stimullaşdırırlar. Onlar həm də xolestrin ilə zərərli mübadilə maddələrinin orqanizmdən xaric olunmasına, bağırsağın mikroflorasının normallaşmasına, maddələr mübadiləsinin yaxşılaşmasına da yardım edirlər.

Beləliklə, insanın qida rasionu tərtib olunan zaman enerji sərfinə görə 4 qrupa bölünmüş sənət adamlarının enerjiyə olan gündəlik tələbatı nəzərə alınaraq tutulmuş cədvəl nəzərə alınmalıdır və həmin enerjini hər iş növü nəzərə alınaraq

(səhər yeməyi üçün 25%, nahar 50%, günorta 15%, axşam 10%) yeyilən qidanın tərkibində olan zülalların, yağların, karbohidratların (mineral duz və vitaminlərin) miqdarına uyğun həmin enerjinin miqdarı hesablanmalıdır. Məsələn, cədvəldə 4-cü qrupa daxil olan ağır fiziki iş adamları üçün 12142-1591 kC (2900-4200 kkal) enerji nəzərdə tutulur. Ona görə də qida rationunu tərtib edərkən bu enerjiyə uyğun istifadə olunan zülal, yağ, karbohidrat mənşəli qidalardan səhər, nahar, günorta və axşam yeməyindəki miqdarı nəzərə alınaraq 4 yerə bölünməlidir.

## 15.8. Vitaminlər

Vitaminlər insan və heyvan orqanizmində normal mübadiləni təmin etmək üçün zülal, yağ və karbohidratlardan sonra, əlavə olaraq minimal miqdarda qida və provitaminlərlə bədənə daxil olması mütləq lazımdır. Orqanizmə vitaminlərin lazım olduğunu Rus alimi N.İ. Lunin 1880-ci ildə bir qrup siçovula süni, digərinə isə təbii qida verməklə müəyyən etdi. O, süni qida alan heyvanların ölməsini qidada həyat üçün zəruri olan maddənin olmaması ilə izah etdi. Maddələrin əsas hissəsini vitamində olan amin qrupu təşkil etdiyi üçün vitamin (vita – həyat, vitaminlər – həyat amilləri) adını ilk dəfə 1912-ci ildə Polşa alimi Funk təklif etdi. Sonralar məlum oldu ki, bəzi vitaminlərin tərkibində amin qrupları və hətta azot da yoxdur. Olmasa da onlarda vitamin adı saxlanılmışdır.

Hazırda 13-ə qədər vitamin var (daha dəqiq qrup və ya vitaminlər fəsiləsi). Hər bir fəsilə isə bir neçə vitamindən ibarətdir. Onları vitaminlər adlandırmaq təklif edilmişdir. Vitaminləri həll olmalarına görə iki qrupa böлürler:

1. Suda həll olan vitaminlər, bura B qrupu vitaminləri və askorbin turşusu, P vitamini və ya rutin.

2. Yağda həll olan vitaminlər, bura isə A, D, F və K vitaminləri daxildir. Son illər bir sıra yağda həll olan vitamin-

lərin suda həll olan formalarını almaq mümkün olmuşdur.

Vitaminlərin eksəriyyəti qida ilə daxil olsa da, ancaq biotin (H vitamini) və vitamin K orqanizmin tələbini ödəyən miqdarda orqanizmdə sintez olunur. Bir çox suda həll olan vitaminlər bağırsaq mikroflorası (bakteriyalar) tərəfindən sintez olunur. Vitaminlər zülallardan, yaqlardan və karbohidratlardan fərqli olaraq enerji mənbəyi və plastik material olmayıb, bir qayda olaraq hüceyrələr və toxumaların qurulması məqsədilə istifadə olunmasalar da, onlar maddələr mübadiləsinin tənzimlənməsində vacib rol oynayırlar. Bu vitaminlərdən bir çoxları orqanizmdə gedən səviyyəvi mübadilə reaksiyalarında koferment rolunu ifa edirlər. Buna görə də, qidada vitaminlərin yoxluğu və yaxud kifayət qədər olmaması maddələr mübadiləsinin və heyvan orqanizminin bir sıra fizioloji funksiyalarının əhəmiyyətli şəkildə pozulması ilə nəticələnir.

Vitaminləri az miqdarda olsa da bütün hüceyrələr deponirə edir. Qaraciyər A vitaminini orqanizmin tələbini 5-10 ay ödəyə biləcək miqdarda deponirə edir. Vitamin D-yə olan gündəlik tələbatı ödəmək üçün onun qaraciyərdə olan miqdarı 2-4 ay orqanizmin tələbini ödəyə bilər. Suda həll olan B qrupu vitamininin (vitamin B<sub>12</sub> başqa) orqanizmdə ehtiyatı olmur. Ona görə də qidada onun çatışmazlığı qorxulu xəstəliklərə səbəb olur. Qaraciyərdə olan vitamin B<sub>12</sub> miqdarı bir il orqanizmin təbəbatını ödəməyə çatır. Vitamin C qidada çatışmazlığı orqanizmdə bir neçə həftədən sonra öz təsirini göstərir.

Bundan başqa, heyvanların bağırsaqlarında mövcud olan bir sıra mikroorganizmlər B qrupu vitaminlərini qeyri-kafi miqdarda hasil edirlər. Heyvanın müxtəlif qida rasionu adətən orqanizmin vitaminlərə olan tələbatını təmin edir. Vitamin çatışmazlığı zamanı isə hipovitaminoz adlanan xəstəlik meydana çıxır (nadir hallarda vitaminin tam yoxluğu – avitaminoz müşahidə olunur). Hipovitaminozun təzahürü orqanizmin qida rasionunda iştirak etməyən konkret vitamindən asılıdır.

**Ən nəhayət, orqanizm antibiotiklər və sulfanilamidli preparatlar kimi antibakterial vasitələrin uzun müddətli tətbi-**

qi nəticəsində vitaminlərə qarşı çatışmazlığı hiss edə bilər.

Bir neçə vitaminin olmaması nəticəsində inkişaf edən xəstəlik poliavitaminoz adlanır. Lakin belə avitaminozun tipik forması çox az rast gəlir. Əksər hallarda hər hansı bir vitaminin müəyyən dərəcədə çatışmaması təsadüf edilir. Orqanizmin bu vəziyyətinə hipovitaminoz deyilir. Bəzən qidanın tərkibində kifayət qədər vitamin olduğu halda, onun sorulması pozulur və hipovitaminoz baş verir. Bu zaman vitaminləri parenteral yolla (dərialtına, əzələ daxilinə, venaya) yeritmək lazımdır. Vitaminlərin həddindən çox mənimşənilməsi isə hipervitaminoz adlı xəstəlik törədə bilər.

**Vitamin A** (provitamin- $\beta$ -karotin), retinol (provitamin-kriptoksanthin), retin turşusu toxumalarda retinol şəklində olur. Yaşlı insanın A vitamininə olan gündəlik tələbatı 1 mq təşkil edir. Bitki qidası ilə provitaminlər daxil olur (qırmızı və sarı karotinoidlər). Vitamin A-nın əsas funksiyası görmə piqmentinin əmələ gəlməsində, böyümə və inkişafı təmin edən epitel və sümük toxumasının normal inkişafını təmin etməkdir. Çoxlu hüceyrə funksiyaları üçün modifikator rolu oynayan retinoidlərə qarşı çoxlu hüceyrələrdə reseptorları olur.

A vitamini çoxalma və görmə funksiyasına spesifik təsir göstərir.

Əsasən A vitamini karotinoidlərin bitki piqmentli maddələrindən əmələ gəlir. Heyvan orqanizmində V provitaminini kimi bitki karotini karotinaz fermenti ilə hidroliz zamanı A vitamininə çevrilir. Karotinaza heyvanların qaraciyərində də aşkar olunmuşdur.

A vitamini müxtəlif qida məhsullarında daha çox balıq yağında, kərə yağında, yumurtalarda, qaraciyərdə, balıq kürüsündə, süddə olur. Bitki karotininə yerkökündə, göbələklərdə, ərikdə, qırmızı bibərdə rast gəlinir.

A vitaminin onurğalı heyvanlarda görmə piqmentin sintezi zamanı iştirak edirlər. Onurğalı heyvanların gözündə görmə piqmentinin formaları radopsin və iodoropsin mövcudurlar. A vitaminının çatışmaması toyuq korğulu xəstəliyinin inkişafına, gözün buyınız təbəqəsinin zədələnməsinə səbəb

olur: A avitaminoz xəstəliyinin ağır formalarının təzahürü zamanı skeletin inkişafında ləngimə və dərinin bəzi zədələnmələri müşahidə olunur. Avitaminoz zamanı görmə zəifliyi, kserof-talimiya, keratomolyasiya meydana çıxır.

Sutkalıq tələbat (dozani ME ilə təyin edirlər: ME=0,3 Mkq) yaşlılar üçün – 1,5 mqr (5000 ME), hamilə qadınlar üçün – 2 mqr (6600 ME), süd verən analar üçün – 2,5 mqr (8250 ME), 1 yaşında uşaqlar üçün - 0,5 mqr (1650 ME), 1-6 yaş – 1 mqr (3300 ME), 7 yaşından yuxarı – 1,5 mq (5000 ME) təşkil edir.

**Vitamin B<sub>1</sub>** (tiamin) tiaminfosfat formasında metabolizmdə iştirak edir. Mədə-bağırsaq traktında sorulduqdan sonra tiamin tiaminfosfata fosforlaşır. B<sub>1</sub> vitamini karbohidratlar sayəsində, kofermentlərin kokarboksilaza və dehidrazanın sintezində, üzüm turşusunun dekarboksilləşməsində iştirak edirlər. Tiamin bitki və heyvan toxumalarında geniş yayılıraq, həm aeroblu, həm də anaeroblu hüceyrələr üçün zəruri olur. Yaşlı insanda tiaminin gündəlik tələbatı 2-3 mq təşkil edir. B<sub>1</sub> vitamini pivə mayasında, yunan findıqlarında, yumurtalarda (yumurta sarısında), çovdar ununda, qarğıdalıda rast gəlinir.

B<sub>1</sub> avitaminozu zamanı amin turşularının mübadiləsi, karbohidratların yenidən sintezi, eləcə də sinir sistemində asetilxolinin əmələ gəlməsi pozulur. Avitaminozlu heyvanların qanında karbohidratların parçalanmasının pentozafosfatlı aralıq məhsullarının əhəmiyyətli miqdarı aşkar olunur. Qanda pirivat və laktatların miqdarı artır.

Organizmdə tiaminin çatışmaması zamanı maddələr mübadiləsinin pozulması kəskin polinervit xəstəliyinin inkişafı ilə nəticələnir. Nəticədə heyvanın hərəkətində pozğunluqlar gəzməklə müxtəlif pozğunluqlar meydana çıxarır.

**Vitamin B<sub>2</sub>** (riboflavin) toxumalarda ATF-lə birləşir, flavinmononukleotid və flavinadenin nukletotidə çevrilir. Kofermenti dehidrogenez və oqksidoz oksidləşdirici-bərpaedici proseslərdə iştirak edir. Riboflavin görmə funksiyası və hemoglobinın sintezini həyata keçirməsi üçün lazımdır.

B<sub>2</sub> vitamini quruluşuna görə toxuma piqmenti flavina

yaxın olur. Riboflavin toxuma flavininin 5 atomlu spirt ribitol ilə birləşməsidir. B<sub>2</sub> vitamini orqanizmin toxumalarında baş verən oksidləşmə-bərpaedici proseslərində iştirak edən bir sıra kofermentli sistemlərə daxil olur (tənəffüs fermenti, oksidaza və b.). Riboflavin bir çox mikroorqanizmlər, bakteriyalar, mayalar, ali heyvanların orqanizmində mövcud olan mikroorqanizmlər vasitəsilə sintez edilir.

B<sub>2</sub> vitamininə mayalarda, dənli bitkilərdə, pomidor pastasında, kələmdə, yumurtalarda, qaraciyerdə, beyində rast gəlinir. Qida B<sub>2</sub> vitamininin çatışmaması zamanı dərinin, gözün buynuz təbəqəsinin zədələnməsi müşahidə olunaraq, cavan heyvanlarda artım dayanır. Yaşlı insanda B<sub>2</sub> vitamininə olan gündəlik tələbat 1,8 mq-dir.

**Vitamin E** ( $\alpha$ -taxoferol,  $\gamma$ -tokoferol) doymamış yağ turşularının oksidləşməsinin qarşısını alır. Hema və zülalların sintezində və toxuma tənəffüsündə iştirak edir. Gündəlik tələbat – 15 ME. Bitki yağı, tərəvəzin yaşıl yarpaqları, yumurtada olur. Avitaminoz zamanı skelet əzələlərinin distrofiyalasır, cinsi fəaliyyət zəifləyir, mitokondirinin lizosom və hüceyrə membranın funksiyası pozulur. Dölün ölümüne səbəb olur. E vitamini çoxalma funksiyasının təmin olunmasında vacib rol oynayır. Onun yoxluğu zamanı xayada spermatozoidlərin normal inkişafı pozularaq, onların hərəkətininitməsi, embrionun sorulması müşahidə olunur. E vitamini bütün onurğalı heyvanlar üçün zəruridir.

**Vitamin B<sub>3</sub>** (pantoten turşusu) – mübadilə prosesinə koenzim A formasında daxil olur, yağlar və karbohidratların mübadiləsində iştirak edir. Bütün qidaların tərkibində pantoten turşusu olduğu və həm də orqanizmdə sintez oluna bildiyinə görə insan orqanizmində onun çatışmazlığına az təsadüf edilmir. Dənli və paxlalı bitkilərdə, kartofda, qaraciyerdə, yumurtada, balıqda olur.

Sutkalıq tələbat – 10 mq-dir. O, yağ turşuları, steroid hormonlar və s. sintezində iştirak edir. Təsadüfən çatışmazlığı olanda tez yorulma, halsızlıq, huşsuzluq, dermatit nevritlər, selikli qışalarda zədələnməyə təsadüf edir.

Pantoten turşusu həşəratların bağırsaqlarında mikroorganizmlərin varlığından asılı olmayaraq bütün həşəratlar üçün zəruridir. Göyşəyən heyvanlarda pantoten turşusu külli miqdarda birinci mədə mikroorganizmləri, dovşanlarda kor bağırsaq bakteriyaları, insanda isə yoğun bağırsağın mikroflorası tərəfindən sintez olunur. Yaşlı insanın pantoten turşusuna olan gündəlik tələbatı 10 mq təşkil edir. Onun çatışmaması zamanı artımda yubanma, bədən kütləsinin azalması, saçların ağarması, anemiya əlamətləri müşahidə olunur.

**Vitamin B<sub>6</sub>** (pridoksin) – suda həll olan vitamindir. Bitki və heyvan mənşəli qidalarda (mal əti, qaraciyər, donuz əti, qoyun əti, balıq ətində (bağırsaq mikroflorası sintez edir) olur.

Pridoksin çatışmaması hemoglobinin normal bioloji sintezinin pozulması ilə nəticələnə bilər. Müxtəlif heyvanların qidalarında B<sub>6</sub> vitamininin çatışmaması dermatit ilə nəticələnir. Bir çox heyvanların qidasında B<sub>6</sub> vitamininin yoxluğu və yaxud kifayət qədər olmaması anemiya üçün xarakterik olan qan tərkibinin dəyişilməsində təzahür edir. Yaşlı insanda B<sub>6</sub> vitamininə olan gündəlik tələbat 2-4 mq təşkil edir.

**Vitamin B<sub>9</sub>** (folturşusu) bağırsaq bakteriyaları sintez edir. Əsasən heyvan (qaraciyər, böyrəklər, mal əti, yumurta) və bitki (buğda, arpa, yerkökü, pomidor, kələm, turşəng) mənşəli qidalarda olur. Qanın yaranmasını stimul və tənzim edir. Hüceyrələrin çoxalmasında iştirak edir. Vitamin B<sub>9</sub> olan gündəlik tələbat 400 mq-dir.

**Vitamin B<sub>12</sub>** (stankobalamin) pibonukleotidlər üçün ke-onzim kimi təsir edir. Boy və eritrositlərin yaranmasına təsir edir. Vitamin B<sub>12</sub> fəal kaferment formaları - metilkobalamin və dezoksiadenozinoko-balaminidir. Əsas funksiyası hərəkətli metil qrupları və hidrogeni daşımaqdır. Vitamin B<sub>12</sub> çatışmazlığı anemiya və onurğa beyninin arxa və yan sütunda nəqledici yollarının mielinləşməsində pozğunluğa səbəb olur. Gündəlik tələbat 2-5 mkq.

Orqanizmdə B<sub>12</sub> vitamininin çatışmaması qida məhsullarında onun yoxluğu ilə deyil, onun aşağı səviyyədə mənim-sənilməsi, onun mədə-bağırsaq traktına daxil olmasının po-

zulması ilə əlaqədardır. B<sub>12</sub> vitamininin mənimsənilməsi üçün mədənin bəzi hüceyrələri ilə ifraz olunan kastla amili kimi xüsusi maddə zəruridir. Külli miqdarda B<sub>12</sub> vitamini heyvanların qaraciyər, böyrək kimi bəzi orqanlarında aşkar olunur.

**Vitamin C** (askorbin turşusu)-suda həll olan vitamindir. Bitki mənşəli qida maddələrində (limon, bibər, şüyür, portoğal, qara qarağat, göy soğan, pomidor pastası, kartof, kələm, itburnu meyvəsi) olur. Hüceyrədaxili oksidləşmə-bərpəedici proseslərində iştirak edir. Kallogenin, hialuron turşusu, kortikosteroidlərin sintezində, triozin, fenilalanin və foli turşusunun mübadiləsi üçün lazımdır. Vitamin C gündəlik tələbat yaşlılar üçün – 70 mq, uşaqlar üçün: 6 aylıq – 1 yaşa qədər – 20 mq, 1-1,5 yaş – 35 mq, 1,5-2 yaş – 40 mq, 3-4 yaş – 45 mq, 5-10 yaş – 50 mq, 11-13 yaş – 60 mq olur. Avitaminozu zamanı əmələ gələn xəstəliklər qanaxma, damarların sürüşməsi, dişlərin tökülməsi, dəridə kiçik qansızmalar, diş dibindən qan axma (sinqa) və s. xəstəliklər meydana çıxır.

Onurğalı heyvanların bir çoxu askorbin turşusunu külli miqdarda sintez etsələr də, dəniz donuzu, meymun və insan qida ilə askorbin turşusunu almalıdır.

**Vitamin D** (xolekalsiferol-D<sub>3</sub>, erqokalsiferol-D<sub>2</sub>) yağda həll olan vitamindir. Sümük və dişlərin sintezi üçün lazımdır. Bioloji cəhətdən az fəal olan bitki (erqosterol, provitamin D<sub>2</sub>) və heyvan (provitamin D<sub>3</sub>) mənşəli provitaminlər ultrabənövşəyi şüaların təsiri ilə dəridə, sonra qaraciyərdə, sonra böyrəklərdə bioloji fəal formaya – kalsiyə (1,25-(OH)<sub>2</sub>-D<sub>3</sub>) çevirilir. Vitamin D<sub>3</sub> reseptörleri transkripsiyanın nüvə amilidir. Heyvan orqanizminin toxumalarında (əsasən dəridə) D vitamini ultrabənövşəyi şüaların təsiri altında 7-dehidroxolesterindən sintez edildiyindən onun sintezi üçün optimal şərait yay mövsümündə yaranır. Onurğasız heyvanlarda D vitamininə olan tələbat aşkar olunmur. Külli miqdarda D vitamininə əsasən balıq yağında və yumurta sarısında, quşların və balıqların qaraciyərində, balığın kürüsündə rast gəlmək mümkündür.

Uşaqlarda D vitamininin çatışmaması zamanı kalsiu-

mun həcmindəki kəskin dəyişikliklər və sümükdə kalsium duzunun çatışmaması ilə müşayiət olunan raxit xəstəliyi inkişaf edir. Südəmər uşaqlarda D vitamininə olan gündəlik tələbat 10-25 mq təşkil edir. Yaşlı insanda D vitamininin çatışmaması zamanı osteomalyasiya, yəni orqanizmdə kalsiumun mübadiləsinin pozulmasının nəticəsi kimi sümüklərin yumşalması başlanır.

**Vitamin K** (filloxinon). K vitamininə qida məhsullarında rast gəlinir. Daha çox turşəng, kələm, pomidor, qaraciyerdə olur. Heyvanın orqanizmində yoğun bağırsaq bakteriyaları sintez edir. K vitamininin çatışmaması zamanı qanın laxtalanması pozularaq, protrombinin qanda iştirakı zəifləyir. Protrombin sintezində iştirak edir, qanın normal laxtalanmasına təsir edir.

K vitaminin fəaliyyəti qaraciyərin funksiyası ilə sıx şəkildə əlaqədardır. Qaraciyerdə qanın laxtalanmasını müşayiət edən proseslərdə iştirak edən maddələr sintez olunur. Bitki məhsullarında daha çox K vitamini olur. Avitaminoz qidada K vitamininin çatışmaması nəticəsində deyil, onun mədə-bağırsaq traktında sorulması prosesinin pozulması zamanı baş verir. Avitaminoz zamanı laxtalanma müddəti artır, mədə-bağırsaq qanaxması, dərialtı qanaxma baş verir.

**H vitaminı** (biotin). H vitamini və trikarbon turşularının karboksidləşməsi proseslərində iştirak edən bir sıra fermentlərin tərkibinə daxil olur. Heyvanlarda biotin bağırsaq traktının bakteriyaları ilə sintez edilir. Lakin bəzi hallarda, məsələn, ciy yumurta zülalının qəbul olunması zamanı qidanın ayrı-ayrı komponentlərinin biotin ilə birləşməsi və bununla da biotinin həyat üçün zəruri vacib proseslərindən istisna olunması baş verir. Digər hallarda H vitamininin çatışmaması sulfamilamidli preparatların qəbul olunması zamanı bağırsaq bakteriyalarının həyat fəaliyyətinin pozulması nəticəsində inkişaf edir. Toyuqlarda biotinin çatışmaması rüşeymlərin tələf olması və cüçələrdə skeletin patoloji dəyişikliklərə məruz qalmasına səbəb olur.

Yaşlı insanda H vitamininin gündəlik tələbatı 10 mq və

ya 120 Mq təşkil edir. H vitamininin çatışmaması zamanı orqanizmdə dərinin müxtəlif cür zədələnməsi, zəiflik, yuxulu vəziyyət meydana çıxaraq, iştaha pozulur.

Biotin noxud, soya, bugda, göbələk, yumurta sarısı, qaraciyər, böyrək, ürək, gül kələm və s. olur.

**PP vitamini** (nikotin turşusu-nikotinoamid). Suda həll olan vitamindir. PP vitamini karbohidratların mübadiləsində vacib rol oynayan kodehidrogenaz kofementlərinin tərkib hissəsini əmələ getirir. Nikotin turşusu triptofandan bakteriyalar və bir çox bitkilərin toxumaları vasitəsilə sintez edir. PP vitamininin çatışmaması zamanı dermatit (dəri örtüklərində iltihabi proses), diareya (qarın pozulması) və demensiya (psixi pozğunluq) kimi xəstəliklər inkişaf etmiş olurlar.

NAD (nikotinoamiddinukleotid) və NADF (nikotinoamiddinukleotid fosfat) formasında kofermentidir. NAD və NADF hidrogen və elektronların akseptorları olub, oksidləşmə və bərpa proseslərində iştirak edir. Hüceyrə tənəffüsündə iştirak edir. Ət və balıq məhsullarında, xüsusilə mal əti, böyrək, ürək, qızılbalıq, siyənəkdə çox olur.

İnsan orqanizminin PP vitamininə olan gündəlik tələbatı yaşlılarda 12-18 mq, uşaqlar üçün: 6 aydan – 1 ilə qədər – 6 mq, 1-1,5 ilə – 9 mq, 1,5-2 ilə – 10 mq, 3-4 ilə – 12 mq, 5-6 yaşa qədər – 13 mq, 7-10 yaşa qədər – 15 mq, 11-13 yaşa qədər – 19 mq qədər olur.

**Foli turşusu** (foli turşusu, folisint poliqlutamil folasin). Qaraciyərdə foli turşusu fəal formaya keçir – foli və ya tetrahydrofoli turşusu və purin, primidinlərin sintezində və bəzi amin turşuların çevrilməsində iştirak edir. Histidin mübadiləsində, meteonii sintezində, xolin mübadiləsində iştirak edir. Gündəlik tələbat 01-2 mq-dir. Folatların hamiləliyin birinci üç ayında qəbul edilməsi dölnün inkişafının normal getməsi üçün çox lazımdır.

**Antivitaminlər.** Antivitamin dedikdə vitaminların biologiya effektini dayandıran kimyəvi maddələr başa düşülür. Antivitaminlərin çoxu vitaminlərə oxşayan kimyəvi struktura malik olur (məsələn, piridoksin və onun konkret antaqonisti-

dezokspiridoksin). Antivitaminlərə həmçinin vitaminlərin struktur antioqonistləri olmayan bir sıra birləşmələr (məsələn, vitaminləri parçalayan fermentlər) daxildir.

### 15.9. Su və mineral maddələr mübadiləsi

İnsan və heyvan orqanizmlərində ritmik davam edən fizioloji və biokimyəvi proseslərin normal halda baş verməsi üçün, gündəlik tələbata uyğun qəbul edilən üzvi maddələrlə bərabər (zülallar, yağlar, karbohidratlar, fermentlər, vitaminlər, hormonlar) su və mineral maddələr də mütləq lazımdır. Su və mineral maddələrin hüceyrə üçün qida və enerji əhəmiyyəti olmasa da, orqanizm üçün aşağıda göstərilən çox mühüm vəzifələri yerinə yetirirlər: 1. Qanda oksigen və  $\text{CO}_2$  daşınmasında iştirak edirlər. 2. Osmos təzyiqinin tənzimində iştirak edirlər. 3. Hüceyrə sitoplazmasının, qanın plazmasının, qan cisimciklərinin, limfa və hüceyrəarası mayenin əsas tərkib hissələridir. 4. Qanın laxtalanmasında turşu-qələvi müvəzintində yaxından iştirak edirlər. 5. Bədən temperaturunun fiziki və kimyəvi proseslərin neyro-humal tənzimində yaxından iştirak edirlər. 6. Beləliklə, homeostazın sabit saxlanması onların hüceyrələr, toxumalar və tam orqanizmdə olan normal miqdardan asılı olur.

Cədvəl 8-də orqanizmin gündəlik tələbatına uyğun mineralların miqdarı haqqında məlumat verilmişdir.

**Minerallara gündəlik tələbat**

<b>Minerallar</b>	<b>Miqdari</b>
Natrium	3,0 qr
Kalsium	1,2 qr
Kalium	1,0 qr
Xlor	3,5 qr
Dəmir	18,0 mqr
Sink	15 mqr
Maqnezium	400 mqr
Yod	150,0 mkqr
Kobalt	məlum deyil
Mis	məlum deyil
Marqans	məlum deyil

Cədvəldə göstərilən Na, K, S, Cl, Mg, Fe, Y və s. miqdarı çox, Mn, F, Cu, CO, Bk, Zn, Ag, Al və s. orqanizmdə cüzi miqdarda olduqlarına görə onlara «mikroelementlər» deyilir.

Mikroelementlər toxumalara daha az keçir. Buna görə də uzun müddət elə zənn edirlər ki, mikroelementlər su, qida, hava və s. vasitəsilə orqanizmə təsadüfən düşür və həyat fəaliyyətində əsas rol oynamırlar. Lakin daha dəqiq tədqiqatlar göstərir ki, gündəlik qidalan onları tamamilə çıxardıqda bir sıra xəstəliklər və mübadilə pozğunluqları baş verir. Mis və ya kobalt duzları orqanizmə kifayət qədər daxil olmadıqda qanaxlığının müəyyən formaları meydana çıxır.

***Su və onun orqanizmdə rolü.*** Təkamül prosesində ilk tək və çox hüceyrəli orqanizmlərin maye mühitində əmələ gəldiyi dövrdə və indi də su mühitində yaşayan canlıların əksəriyyətində su onlar üçün maye xarici mühiti təşkil etdiyi halda, quruda yaşayan heyvanlar və insanda su – maye daxili mühiti (qan, limfa və hüceyrəarası maye) təşkil edir. Bütün canlılar achiğa nə qədər çox dözümlü olsalar da, susuz bir neçə gün belə yaşaya bilməz. Məsələn, insan 40-50 gün ac qala bildiyi halda, susuz isə bir həftədən artıq yaşaya bilmir.

İnsan gün ərzində təxminən 2-2,5 litr su qəbul edir. Su

bədəndən əsasən sidik-ifrazat sistemi vasitəsilə (1-1,5 l), dəri vasitəsilə (0,5-0,6, bəzən 2l və daha çox), ağciyərlərlə yəni tənəffüs havası ilə (0,3-0,8 l), düz bağırsaqla (nəcislə 100-150 ml) su xaric olur. Suya olan gündəlik tələbat içilən (1,5 l) və qəbul olunan qidalardan tərkibində olan su ilə (0,9-1 l) bərpa olunur.

Su – canlı orqanizmlərin vacib tərkib hissəsi olub və heyvan orqanizminin kütləsinin əhəmiyyətli hissəsini təşkil edir. Məsələn, dəniz ulduzunun bədənində suyun miqdarı 99,9%-ə, bir çox heyvanlarda isə 50-80%-ə bərabərdir. Yaşlı kişilərin bədən çəkisinin 65%-ni, qadınların isə 51%-ni su təşkil edir. Yeni doğulmuş uşaqlarda su bədən çəkisinin 75%-ni təşkil edir. İnsan əzələsində su 75%, sümüklərində 20-40%, qanda 82%, qaraciyərdə 75%, beyin toxumasında 70-85%-ni su təşkil edir.

Na duzları orqanizmdə suyun saxlanmasına yardım edərək K və Ca duzları onun orqanizmdən ifraz olunmasına səbəb olur.

Suyun və duzların xaric edilməsində iştirak edən böyrək və tər vəzilərin fəaliyyəti sinir və humoral tənzimlər vasitəsilə həyata keçirilir. Ara beynində hipotalamusun osmoreceptor sinir hüceyrələri su-duz mübadiləsinin tənzimində iştirak edir.

Su-duz mübadiləsinin tənzim edən sinir mərkəzi ara beynində – hipotalamusda yerləşir.

Su-duz mübadiləsinin tənzimində hipofizin arxa payının hormonu – vazopressinin və böyrəküstü vəzin qabiq maddəsinin hormonu – mineralokortikoidlərin böyük əhəmiyyəti var. Vazopressin (antidiuretic hormon) böyrək kanalçıqlarında suyun geriyə sorulmasını artırır və bununla da diurezi azaldır. Hipofizin ön payının hormonu sidik ifrazına əks istiqamətdə təsir edir. Böyrəküstü vəzin qabiq maddəsinin hormonu mineralokortikoidlərdən aldosteron böyrək kanalçıqların da natriumun sorulmasını artırır, əksinə kaliumun sorulmasını azaldır, suyu orqanizmdə toplayır.

**Natrium mübadiləsi ( $\text{Na}^+$ )** – Turşu-qələvi reaksiyanı və osmotik təzyiqi müəyyən edən natrium kationu hüceyrə mem-

branından müxtəlif maddələrin daşınmasında iştirak edir. Fəaliyyət potensialının formallaşma və nəql olunmasını müəyyən edir. Natriumun çox istifadə edilməsi suyun orqanizmdə saxlanmasına səbəb olur və sirkulyasiya olunan qanın həcmini və arterial təzyiqi yüksəldir. Normal və sağlam orta yaşlı adamın natriuma olan gündəlik tələbatını qida ilə gündə əlavə 12-12,5 qr xörək duzu qəbul etməklə ödəmək olar. Natriuma olan tələbat gündə 4-6 qr təşkil edir. Osmotik təzyiqin yaradılmasında sodium xlorid əsas rol oynayır. NaCl-orqanizmdən tər və sidiklə xaric olurlar. Mineral maddələr orqanizmin funksional sistemlərinə müxtəlif təsir göstərirler.  $\text{Na}^+$  və  $\text{K}^+$  ionları ürək əzələsinin fəaliyyətinin, hüceyrənin membran və fəaliyyət potensialının tənzimlənməsində fəal iştirak edirlər. Orqanizmdə Na miqdarının normadan az olması, əzələ təqəllüsünün pozğunluğuna səbəb olur.

Bədənə normadan çox sodium daxil olması onun temperaturunun artmasına, hətta zəhərlənməsinə belə səbəb olabilir. İsti sexlərdə işləyən adamlarda tərlə, sidiklə çoxlu sodium (45% qədər) ifraz olunur. İsti sexlərdə işləyənlərə maye itkisinin qarşısını nisbətən almaq üçün şirələr və 10-15 qr xörək duzu qatılmış su içirtmək lazımdır.

**Kalium mübadiləsi ( $\text{K}^+$ )** hüceyrədaxili mayenin kationu olan kalium membran potensialı yaradır. Hüceyrə membranının oyanmasını müəyyən edir. Əzələ və sinir hüceyrəsinin daxilində kaliumun qatılığının dəyişməsi əzələ və sinir sisteminin funksiyasına təsir edir. Qanda kaliumun miqdarının azalmasına hipokalemiya, çoxalmasına isə hiperkalemiya deyilir. Kalium miqdarının azalması ürək əzələsinin təqəllüsünə mənfi təsir edir, bağırsaqlarda parez əmələ gətirir. Bitki mənşəli qidalardan, kartofun tərkibində kaliumun miqdarı daha çox olur.  $\text{Na}^+$  və  $\text{K}^+$  ionları ürək əzələsinin fəaliyyətinin tənzimlənməsində fəal iştirak edərək, onun oyanma qabiliyyətini əhəmiyyətli şəkildə dəyişirler.  $\text{Na}^+$  qan plazmasından xaric edilməsi əzələ toxumasının yığılma xassələrinin itirilməsi ilə nəticələnir.  $\text{K}^+$  ionu heyvan hüceyrəsinin əsas mineral kationudur.

**Xlor ( $Cl^-$ )** - xlor ionu osmotik təzyiqin tənzimində, mədə şirəsində duz turşusunun ( $HCl$ ) yaranmasında və sinaptik ləngimədə iştirak edir.  $Cl^-$  ionları  $Na^+$  kationları ilə birlikdə qan plazmasının və օrganizmin digər mayelərinin osmotik təzyiqlərin təşkilində iştirak edir.  $Cl^-$  mədənin həzm fermentləri ifraz olunan həzm fermentlərinin fəallaşmasında vacib rol oynayan  $NaCl$ -un da tərkibinə daxil olurlar. Xlor օrganizmdə əsasən xörək düzunun ( $NaCl$ ) tərkibində toplanır. Dəri xlorun bəposu sayılır. Xlor օrganizmdən sidiklə, nəcis ilə, isti olduqda tər və vəzilərindən ifraz olunan tərin tərkibində xaric olur.

**Kalsium mübadilsəi ( $Ca^{2+}$ )**. Kalsium ( $Ca^{2+}$ ) օrganizmdə kalsi fosfat şəklində olur. Hüceyrə xarici mayedə kalsium ionlarının səviyyəsinin yüksək olması, ürəyin sistola mərhələsində dayanmasına səbəb olur.  $Ca^{2+}$  ionlarının hüceyrə xarici mühitdə qatılığının az olması sinir lifinin spontan boşalmasına və tetanusa səbəb olur. Kalsium ionları bir çox fermentativ reaksiyalara təsir edir.  $Ca^{2+}$  ionları qanın laxtalanmasında iştirak edir. Orta yaşlı adamın kalsiuma gündəlik tələbatı 0,6-0,8 qr olur.  $Ca^{2+}$  ionları uşaqlarda sümük sistemin formallaşmasında çox lazıム olduğu üçün, onların kalsiuma olan gündəlik tələbatı artır. Hamiləlik dövründə qadınların kalsuma ehtiyacı daha yüksək olur. Bəzi hamilə qadınlar bu dövrde tabaşır yeməklə kalsiuma olan ehtiyaclarını ödəyirlər.

Gündəlik qəbul edilən kalsiumun fosfora nisbəti 2:1 olmalıdır. D vitamini fosfat duzlarının bədəndə normal miqdarının toplanmasına təsir edir.

«D» vitamini çatışmadıqda uşaqlarda raxit xəstəliyi, böyüklərdə isə osteoparez və osteomalyasiya əmələ gəlir. Qalxanvarı ətraf vəzinin parathormonu kalsium mübadiləsinə təsir göstərir. Bu hormonun azlığı tetaniya deyilən vəziyyət yaratır. Kalsum օrganizmdən böyrəklərdə əmələ gələn sidiklə, dəridən ifraz olunan tərlə, düz bağırsaqdan xaric olan nəcislə xaric olur.

Kalsium bitki məhsullarından kələm, ispanaq, kahi, yerkökü və ağ turpda, heyvan məhsullarından süd, pendir və

yumurta sarısında olur.

**Fosfor mübadiləsi** – fosfat ( $\text{PO}_4^{3-}$ ) – hüceyrədaxili mayenin əsas anionudur. Fosfatlar çoxlu koenzimlərlə dönen birləşmələr əmələ gətirmək qabiliyyətinə malikdir, ATP, ADF, SAMF və başqa maddələrin funksiyası ilə əlaqəsi vardır. Fosfatlar daha çox miqdarda sümüyün tərkibində olur. Fosfor orqanizmə əsasən sodium və kalium duzları şəklində daxil olur. Karbohidrat və əzələ mübadiləsinin tənzim mexanizmində fosforun rolu daha böyükdür. Üzvi birləşmələrin və ATP-in tərkibində olan fosfor enerji mənbəyi kimi orqanizmin fəaliyyətinə mühüm əhəmiyyətə malikdir. Fosforun artıq hissəsi sidik və düz bağırsaqdan nəcis ilə bədəndən xaric olur.

**Dəmir mübadiləsi ( $\text{Fe}^{2+}$ )** – Hb əmələ gəlməsində iştirak edir, az miqdarda qaraciyərdə və borulu sümüklerin tərkibində olur. Elektronların daşıyıcısı mitoxondridlərdə olur. Dəmir oksigenin toxumalara daşınması üçün və hüceyrədaxili oksidləşdirici sistemlər üçün mütləq lazımdır.

Dəmir heyvan orqanizmində hemoqlobin, mioqlobin, sitokromlar kimi vacib bioloji birləşmələrin tərkibinə daxil olur. Eritrositlərin tərkibində orqanizmdə olan bütün Fe-un təxminən 70%-i yerləşir. İnsan orqanizminin Fe-a olan gündəlik tələbatı 10-30 mq təşkil edir. Fe insan və heyvan orqanizmə əsasən üzvi birləşmələr şəklində daxil olur.

Hamiləlik dövrü ananı, uşağı isə 5-6 aylığından sonra, yəni əlavə yemək verməklə dəmirlə təmin etmək lazımdır. Orqanizmin dəmirə olan tələbatını ət, meyvə və tərəvəz, yumurta sarısı, paxla, noxud, gül kələm, alma, ispanaq və quru gavalı qəbul etməklə ödəmək olar.

**Maqnezium ( $\text{Mg}^{2+}$ )** - hüceyrəyə çoxlu fermentativ reaksiyaların katalizatoru kimi lazımdır. Mg hüceyrə xarici qatılığının artması sinir sistemi və skelet əzələsinin fəallığını azaldır. Əksinə,  $\text{Mg}^{2+}$  qatılığının azalması oyanıclığını yüksəldir, qan damarlarının genişlənməsinə, ürək ritminin pozğunluğuna səbəb olur.

Orqanizmin bir sıra fermentli sistemlərinin tərkibinə maqnezium daxil olur. Onun  $\text{MgCl}_2$  şəklində olan müəyyən

miqdarına qan plazmasına rast gəlinir.  $Mg^{2+}$  ionları onlar ürək əzələlərinin oyanmasının tənzimlənməsində iştirak edirlər. Bundan başqa,  $Mg^{2+}$  ionları karbohidratların hidrolizində iştirak edən fermentlərin sintezinin zəruri komponentlərdəndirlər:  $Mg^{2+}$  iştirakı zamanı fosfatazan fermentli fəallığı da artır.

Heyvan orqanizmində brom hipofizdə (15-30 mq%), eləcə də bir sırada digər orqanlarda isə 0,1-0,7 mq% qatılıqda aşkar olunur. Br orqanizmdə rolu müəyyən olunmasa da, o, dərman preparatlarının tərkibində orqanizmə sakitləşdirici təsir göstərək, sinir sistemində tormozlayıcı prosesləri stimullaşdırır.

**Yod (Q)** - qalxanabənzər vəzinin  $T_3$ -triyodotriyonin və  $T_4$ -trioksin hormonlarının hazırlanması üçün lazımdır. İnsan yoda olan gündəlik tələbatını dağ sükurlarında olan yodla zənginləşən suyu içməklə təmin edir. İçməli suda yod az olanda əhalinin yoda olan ehtiyacını ödəmək üçün xörək duzuna yod əlavə edilirlər. Bunun üçün bir ton duza 12 qr qədər yod qatmaq lazımdır.

Yod ən çox dəniz yosunlarında olur. Yosunların suya ifraz etdiyi yodun hesabına dəniz suyunda, bulaq suyunu nisbətən çox olur. Orta yaşı sağlam adamların yoda olan ehtiyacı 0,000014 qr təşkil edir. Qalxanabənzər vəzin hipofunksiyası zamanı vəzi böyüyür və zob (Ur) xəstəliyi, hiperfunksiyası zamanı isə Bazedov xəstəliyi müşahidə olunur.

**Kobalt ( $2^+$ )** vitamin  $B_{12}$  əsas tərkib hissəsini təşkil edir, çatışmazlığı anemiya (qanazlığı) xəstəliyi əmələ gətirir.

**Mis ( $Cu^{2+}$ )** hüceyrədə oksidləşdirici proseslərdə iştirak edərək, sitoxromoksidaza, monoooksidaza, liziloksidaza, superoksidaza dismutazının tərkibinə daxil olur.

Bəzi onurğasız heyvanlarda mis onurğalı heyvanların qanının Hb oxşar olaraq orqanizmdə  $O_2$ -in daşıyıcısı kimi xidmət göstərən hemoqlobinin tərkibinə daxil olur.

$Cu^{2+}$  ionları qan təşkili proseslərində hemoqlobin ilə sitoxromların sintezində də iştirak edirlər. İnsan orqanizminin Cu olan gündəlik tələbatı 2 mq təşkil edir. Cu heyvanların orqan və toxumalarında, daha çox isə qaraciyərdə rast gəlinir (3-

5 mq%). Qida məhsullarında Cu çatışmaması zamanı orqanizmdə qan təşkili proseslərinin Hb sintezinin pozulması başlanır.

**Sink ( $Zn^{2+}$ )** – sink orqanizm üçün karbohidraza fermentinin sintezi zamanı zəruridir. Bu ferment eritrositlərdə və digər hüceyrələrdə  $CO_2$ -nin mübadiləsində iştirak edir. Zn az miqdarda insulinin tərkibində də rast gəlinir.

**Xrom ( $Cr^{2+}$ )** – qlükozanın insulinə qarşı həssaslığını artırır. Xromun çatışmazlığı insulinə qarşı rezistentliyi artırır. Selen bərpaedici qulutationun oksidləşməsinə və trioksinin, triyod-trioninə çevrilməsində iştirak edir.

**Ftor ( $F^-$ )** – az miqdarda ftor sümüyün və diş emalının formallaşması üçün lazımdır. Həddindən çox ftor qəbulu flyorozə səbəb olur. Bu zaman sümükdə ləkələr və ölçüsünün böyüyməsinə təsadüf edilir.

## XVI FƏSİL

### 16.1. Bədən temperaturu və onun tənzimi

Bədən temperaturunun tənziminə görə heyvanlar 2 qrupa bölünür: 1. Poykilotermik. 2. Homoyotermik. İnsan homoyotermik qrupa daxildir.

Xarici mühitin temperaturundan asılı olmadan bədən temperaturun tənzim edən heyvanlara homoyotermik, bədən temperaturunun səviyyəsi xarici mühitin temperaturundan asılı olan heyvanlara poykilotermik heyvanlar deyilir.

Homoyotermik – bədən temperaturunu tənzim edən istiqanlı heyvanlar (məməli heyvanların əksəriyyəti, məsələn, insan, meymun, dovşan, it və s.), quşlar addır. Maddələr mübadiləsinin normal səviyyəsini tənzim edən xüsusi fizioloji mexanizmin hesabına bu stabilliyi nizamlaya bilir. İstiqanlı heyvanlarda (məməli və quşlar) bədən temperaturunun nisbi sabitliyini qoruyub, saxlamasına izotermiya deyilir. Poykilotermik – bədən temperaturunu tənzim edə bilməyən, fəaliyyəti xarici mühitin temperaturundan asılı olan soyuqqanlı heyvanlara deyilir (balıqlar, suda-quruda yaşayanlar, sürünenlər aid edilir).

Bədən temperaturu homeostazın ən mühüm parametrlərindən biri hesab edilir. Normal daxili temperatur  $0,6^{\circ}$  tərəddüdlə fərqlənən  $37^{\circ}\text{C}$  hesab edilir. Termodinamik nöqtəyinənəzərdən homoyotermik insanancaq istilik törətmə və istilik vermə arasında olan balansın saxlanması şəraitində bədən temperaturunu bütöv orqanizmdə qoruyur və neyro-endokrin yollarla onu tənzim edir.

**İstiliyin əmələ gəlməsi.** İstilik maddələr mübadiləsi vasitəsilə əmələ gəlir. İstilik törətmənin səviyyəsi aşağıdakılardan asılıdır: əsas mübadilədən, əzələ fəaliyyətindən, hormonların effektindən (tiroksin, oksidləşmə və fosforlaşma zamanı əmələ gələn istilik və həmçinin hüceyrədə güclü piy olanda) yaranır.


**İstilikvermə.** Əsas istilik qaraciyərdə, beyində, ürək və skelet əzələlərində onların işləməsi zamanı əmələ gəlir. Sonra istilik dəriyə verilir, ordan isə havaya və ətraf mühitə verilir.

İstilik vermənin sürəti dəridə əmələ gəlmə yerindən asılı olaraq istilik vermənin sürəti (əsasən qan cərəyanı ilə) və dəri vasitəsi-lə istiliyin xarici mühitə verilmə sürətidir.

Dəri və dərialtı piy toxuması xarici mühitin müxtəlif temperatur şəraitində belə temperaturun bədəndə saxlanması üçün istilik izolyatoru rolunu oynayır.

Normal bədən temperaturunun qorunması məqsədilə orqanizmdə istilik təşkilinin çoxalması heyvanın soyumaya qarşı təcili reaksiyasının nümunəsidir. Homoyotermlı orqanizmlərdə soyuğa uyğunlaşma əsasən onların bədəninin istilik izolyasiya qabiliyyətinin çoxalması sayəsində baş verir; burada yun ortüyünün, ləkələri, dərialtı piyin əmələ gəlməsi də böyük rol oynayır. Dərialtı yağ təbəqəsinin inkişafı su məməliləri üçün səciyyəvidir.

İnsanın bədən temperaturunu ya düz bağırısaqda (daha çox uşaqlarda), ya da qoltuqaltında ölçülür. Adətən sağlam adamlarda temperatur qoltuq altında  $36,5\text{--}36,9^{\circ}\text{C}$ -ə, düz bağırısaqda isə  $37,2\text{--}37,5^{\circ}\text{C}$  olur. Ən yüksək temperatur gündüz saat 16-18, ən aşağı temperatur isə gecə saat 3-4 arasında olur. Orqanizmdə normal temperatur dəyişilməsi kimyəvi və fiziki tənzimləmə yolları ilə olur (Şəkil 7).



**Şəkil 7.** Bədən temperaturunun saxlanmasında fiziki və kimyəvi tənzim mexanizmlərin əlaqəsi.

Fiziki tənzim orqanızmin toxuma və hüceyrələrində istiliyin verilmə intensivliyinin dəyişilməsi, kimyəvi tənzim isə hüceyrə və toxumalarda maddələr mübadiləsi intensivliyinin qüvvətlənməsi və zəifləməsi səviyyəsi ilə xarakterizə olunur.

İstiliyin kimyəvi baxımdan tənzimlənməsi mühitin cüzi temperaturunda böyük əhəmiyyət kəsb edir. İstiliyin təşkili heyvanın müxtəlif orqan və toxumalarında baş verən oksidləşdirici ekzotermik reaksiyalar nəticəsində, daha intensiv istilik təşkili prosesi isə əzələ sistemində baş verir. Beləliklə, heyvan orqanızmində istilik təşkilinin səviyyəsini təyin edən əsas amillər qida və daha çox isə əzələlərinin fəaliyyətidir.

Bədənin daxilində və xaricində temperatur müxtəlif olur. Məsələn, ən çox daxildə qaraciyərdə ( $37,8-28,3^{\circ}\text{S}$ ), ən az isə bədənin səthində – dəridə ( $29,5-35,9^{\circ}\text{S}$ ) olur.

Dəridə ürəyin damarlara vurduğu qanın 0-dan 30%-ə qədəri cərəyan edir. Dəri tənzim olunan effektiv istilik mübadilə sistemidir, hansı ki, dəridə qan cərəyanı istiliyi bədəndən dəriyə gətirən əsas mexanizm malikdir. Əgər bədən temperaturu xarici mühitin temperaturundan çox olarsa, onda bədən qanı bədən səthində olan damarlarda cərəyan etdirməklə istiliyi dəri vasitəsilə xarici mühitə verəcəkdir. Deməli, orqanızm istiliyi bədən səthi ilə xaricə verir. İstiliyin xaricə verilməsi şüalanma, istilik nəqletmə, konveksiya və buxarlanması vasitəsilə həyata keçirilir.

**Şüalanma.** 8-ci şəkildən görünür ki, çılpaq insan otaq temperaturunda xarici mühitə buraxılan istiliyin 60%-ni, dalğa uzunluğu 760 mm olan infraqırmızı şüalanma dalğaları vasitəsilə itirir.

**Konveksiya** – istiliyin (15% qədər) havanın hərəkət edən hissəcikləri və su vasitəsilə itirilməsinə deyilir. Konveksiya yolu ilə verilən istilik, havanın hərəkəti zamanı (ventilyator, küllək) artır. Suda çimən zaman itirilən istiliyin miqdarı, konveksiyası, havadan dəfələrlə çox olur.


**Nəqletmə** – bədənin səthinin hər hansı fiziki cisim ilə temasda olma zamanı (məsələn, stul, balınc, paltar və s.) təmas yolu ilə istiliyin nəql olunması (3% qədər) baş verir. Şüa-

lanma, konveksiya və nəqletmə yolu ilə istiliyin verilməsi, bədən temperaturu xarici mühitin temperaturundan çox olduqda baş verir. Əgər bədən səthinin temperaturu xarici mühitin temperaturuna bərabər və ya aşağı olarsa onda orqanizmin bu üsulla istilik verməsi təsirləri olmur.

**Buxarlanması** – yüksək temperatur istilik xaric etmənin zəruri mexanizmidir. Bədən səthi ilə suyun buxarlanması hər qram buxarlanmış su üçün 0,58 kkal istilik itirilməsinə səbəb olur. Hətta göz görünməyən tər ifrazı zamanı gündə su bədən səthindən və ağciyərlərdən 450-dən 600 ml qədər xaric olur ki, Bu da saatda 12-16 kkal istilik itirməyə səbəb olur.

**Cüzi buxarlanması** – su molekulunun tənəffüs səthindən və dəridən arası kəsilmədən diffuziyasının nəticəsidir, buna temperatur tənzimi sistemi nəzarət edə bilmir.

Mühitin temperaturunun bədən temperaturundan yüksək olması bədən temperaturunun yüksəlməsinə səbəb olur. Bu şəraitdə artıq istiliyin xaric edilməsi və soyuma ancaq tər ifrazı ilə həyata keçirilir. Dərinin ətrafında havanın hərəkəti buxarlanması sürətini artırır (Ventilyatorun soyutma effekti).



**Şəkil 8.** Xarici mühitlə istilik mübadiləsinin üsulları.

**Tər ifrazi** – orqanizmin xarici mühitin dəyişilən şəraitinə ən mühüm uyğunlaşma reaksiyalarından biridir. Gündəlik həyatda 2 növ tər ifrazi müşahidə olunur. Termotənzimləmə (fiziki iş və ətraf mühitin temperaturunun yüksəlməsi zamanı, cavab olaraq bütün bədən temperaturun yüksəlməsi baş verir) və psixogen (emosional stresə cavab olaraq adətən lokal, lakin bəzən generalizasiya olunur).

Tər vəzilərinə malik olan insanda və bəzən digər heyvanlarda istiliyin ayrılmاسının daha iri fizioloji mexanizmi tər ifrazıdır. İnsanda müxtəlif dəri sahələri üçün tər ifrazi başlanmasına şərait yaranan dərinin ilkin temperaturu  $30\text{--}32^{\circ}\text{C}$ -yə bərabərdir. Hava temperaturunun artması ilə tər ifrazi daha intensiv şəkildə artır. Bu zaman adətən rütubətin dəri səthindən buxarlanması onun ifrazından geri qalır. Hava temperaturunun  $31^{\circ}\text{C}$  çox olması zamanı insanda istiliyin verilməsində əsas rolu buxarlanma oynayır. İnsan ətalət vəziyyətində buxarlanma yolu ilə 20%, əzələlərin işi zamanı isə 75-80%-ə qədər istilik itirir.

Orqanizmdə əsas mübadilə şəraitində saatda təqribən 330 kilo Coulun azad olmasını nəzərə alsaq, o zaman ağır fiziki iş zamanı güclü tər ifrazi ilə insan orqanizmi istiliyin verilməsi sayəsində ətraf mühitə 10-11 dəfə çox istilik ifraz edir.


Tər ifrazından başqa termotənzimlənmənin vacib fiziki amili kimi çıxış edən suyun buxarlanması tənəffüs hərəkətləri tezliyinin dərinləşməsində, tənəffüsün çətinləşməsində təzahür edir.

İnsan dərisinin üst səthi 20 mln. çox tər ifraz edən tər vəzilərinə malikdir. Bu vəzilər tər ilə NaCl məhlulu ifraz edir və termotənzimi təmin edir.

Apokrin tər vəziləri (əzələaltı və qasix vəzisi) feromen ifraz edirlər və bədənin iyinin yaranmasında iştirak edirlər. Tərin ifrazi işin növündən və xarici mühitin temperaturundan asılı olaraq variasiya edir (şəkil 9).


Tər ifrazi mexanizmi mühitin temperaturuna adaptasiya olunur. Akklimatizasiya olunmamış insanların isti iqlim mühiti onlarda saatda 1 L qədər tər ifrazına səbəb olur. Akkli-

matizasiya olunmuş adam saatda 2-3 L tər ifrazı edir. Yüksek səviyyəli tər ifrazı saatada 2-3 L tər yolu ilə verilməsinə səbəb olmaqla normal temperaturu təmin edir. Akklimatizasiya zamanı yüksək səviyyəli (buxarlanması) tər ifrazı elektrolit balansının saxlanmasına səbəb olur. Böyrəküstü vəzin qabiq maddəsinin hormonu aldostoron natriumun tər vəzilərinin axarından reabsorbsiya olunmasını stimulyasiya edir.



**Şəkil 9.** Müxtəlif temperatur şəraitində müxtəlif fəaliyyət zamanı tər ifrazı.

**Bədən temperaturunun tənzimi.** Termotənzim sistemi əks əlaqə principinə uyğun işləyir və üç komponentdən ibarətdir, sensor reseptorlar, mərkəzi integrator və effektor orqanları sistemi (şəkil 10).



**Şəkil 10.** Termotənzim sisteminin əsas komponentləri.

## 16.2. Sensor reseptorlar

**Mərkəzi neyronlar.** Ön hipotalamus və onun preoptik şöbəsində orqanizmin soyumasına daha çox reaksiya verən termohissedici neyronlar vardır. Hipotalamusun arxa şöbəsi ilə istilik hasilatının tənzimi həyata keçirilir. Dəri termoresepatorları temperaturun  $0,005^{\circ}\text{C}$  minimal dəyişməsinə reaksiya verir və termotənzim mərkəzini temperatur və onun cəld dəyişməsi haqqında indiki məlumatla təmin edir.

**Hipotalamik termostat.** Mərkəzi və mühiti termoresepatorlar haqqında məlumat hipotalamusun ön və preoptik sahəsində «hipotalamik termostat» adlanan termotənzim mərkəzində birləşir.

Termotənzim mərkəzi daxili temperaturun daimi  $37,10^{\circ}\text{C}$  saxlayır (temperatur tənziminin istiqamətləndirici nöqtəsi) termotənzim mərkəzindən istiqamətləndirici nöqtədən temperaturun tərədüdü haqqında alınan məlumatı effektor sistemə nəql edir.

Bəzən xarici mühitin temperaturu normadan ya çox yüksək ( $40\text{-}50^{\circ}\text{C}$ ), ya da çox aşağı ( $-50\text{-}60^{\circ}\text{C}$ ) olur. Belə şəraitdə fiziki və kimyəvi tənzimləmə mexanizmləri homeostazın orqanizmin daxili mühitinin sabitliyini təmin edə bilmirlər. Belə şəraitdə bədənin temperaturunun artması, yəni qızması – hipertermiya (qoltuq altında temperatur  $37^{\circ}\text{C}$ -dən çox  $38\text{-}40\text{-}41^{\circ}\text{C}$ ) və ya azalması – hipotermiya (qoltuq altında  $35^{\circ}\text{C}$ -dən aşağı olduqda) baş verir. Bu zaman simpatik sinir sisteminin ya tormuzlanması (istilik azalır), ya da oyanması (istilik əmələgəlmə artır) vəziyyəti dəyişir.

Soyuqda əvvəlcə əzələlərin təqəllüsü və ya titrəməsi baş verir. Bir müddət sonra bədən temperaturu enməyə başlayır. Heyvanlarda hissiyatınitməsi, reflektor reaksiyaların zəifləməsi, sinir mərkəzlərinin oyanıcılığının azalması və s. hipertermiya zamanı maddələr mübadiləsinin intensivliyi kəskin surətdə zəifləyir, tənəffüs ləngiyir, ürək döyüntüləri və qanın sistolik həcmi azalır, arterial təzyiq enir.


**Bədən temperaturunu aşağı salan mexanizm** (şəkil 11.A).

Bu mexanizm bədənin bütün sahələrində dərinin qan damarlarını tam genişləndirərək dəriyə gətirilən istiliyin miqdarını 8 dəfə yüksəldir. Arxa hipotalamusun simpatik aktivliyinin ləngiməsi zamanı tər ifrazi buxarlanması hesabına baş verir.

Tər ifrazi buxarlanması hesabına istilik verməni artırır. Bədən temperaturunun  $1^{\circ}\text{C}$  yüksəlməsi tər ifrazına səbəb olur, bu, istilik əmələ gəlmənin səviyyəsini 10 dəfə aşağı salmaq üçün kifayət edər.

Kimyəvi termogenez və titrəmə hesabına istiliyin əmələ gəlməsi tormuzlanır.

**Bədən temperaturunu artırıran mexanizm** (şəkil 11.B). Dərinin əsas sahələrində damarların daralması bədən temperaturunu artırır. Arxa hipotalamusun simpatik mərkəzindən fəaliyi sayəsində damarların daralması baş verir.




Şəkil 11. Temperaturun yüksəlməsi və aşağı salınmasının effektor mexanizmləri.

**Piloerekсиya – bədənin tükünün düzlənməsi reaksiyası.** Bu reaksiya insanlarda heyvanlar qədər əhəmiyyətli deyil (hava izolyatoru).

Simpatik sinir oyanması və trioksinin ifrazının artması və əzələ titrəməsinin vasitəsilə istilik hasılatı əhəmiyyətli miqdarda artır. Əzələ titrəməsi temperatur hasılatını 4-5 dəfə artırıra bilər. Titrəmənin hərəki mərkəzi arxa hipotalamusun dorzomedial hissəsində yerləşir. O xarici mühitin temperaturunu yüksələndə tormozlanır və əksinə onun azalması zamanı oya-

nır. Titremə mərkəzindən gələn siqnallar əzələ tonusunun yüksəlməsinə səbəb olur. Yüksək əzələ tonusu iyvari əzələ ritmik reflekslərin yaranmasına səbəb olur ki, bu da titrəməyə səbəb olur.

**Bədən temperaturunun sinir-humoral tənzimi.** MSS-nin müxtəlif şöbələrini qıcıqlandırmaq, zədələmək və ya çıxartmaq, mikroelektrodlar qoyub sükunət və fəaliyyət potensialını qeyd etməklə baş-beyin yarımkürələri zolaqlı cism, görmə qabarları, hipotalamusun və s. bədən temperaturunun tənzimində rolü müəyyən edilmişdir (şəkil 12).



**Şəkil 12.** Temperatur tənziminin sinir mexanizmini nümayiş etdirən sxem. H – hipotalamus; C – onurğa beynin boyun şobəsi; TH – onurğa beynin döş şobəsi; I və II – beynin sütununun kəsilməsi; III – onurğa beynin kəsilməsi.

İlk dəfə Rise dovşanda zolaqlı cismi nazik uzun iynə ilə (Riçə iynəsi dağıtdıqda temperaturun  $(2,5-3^{\circ}\text{C})$ -yə qədər) artığını, S.V.Renson isə temperaturu tənzim edən mərkəzin əsasən hipotalamusda olduğunu apardığı təcrübərlə isbat etmişdir.

Bu mərkəz hipotalamusda on şırımla (comissura ante-

rior) görmə çarpanı (chiazma opticun) arasında olduğu müəyyən edilib. Daxili sekresiya vəzilərindən böyrəküstü vəzin beynin maddəsinin hormonu adrenalin, qalxanabənzər vəzin hormonu trioksin humorall yolla bədən temperaturunun tənzimində iştirak edirlər.

Böyrəküstü vəzidən ifraz olunan adrenalinin bədənə yeridilməsi, xüsusilə əzələlərdə oksidləşmə prosesini sürətləndirməklə, istiliyin əmələ gəlməsini artırır və dəri damarlarını dartmaqla istiliyin verilməsini azaldır. Ona görə adrenalin bədən temperaturunun yüksəlməsinə (adrenalin hipertermiyası) səbəb olur.

## XVII FƏSİL

### ƏMƏYİN FİZİOLOGİYASI.

#### 17.1. Əməyin fiziologiyasının başlıca müddəələri

İş şəraitində və idmanla yüklenmiş orqanizmin funksiyalarının öyrənilməsi ilə sıx bağlı olan ekoloji fiziologiya əmək və idman fəaliyyəti nəticəsində meydana çıxan fiziki iş yükleri və onların insana təsirinin analizi ilə məhdudlaşmayan fiziologyanın bir sahəsini təşkil edir.

Bir zamanlar ağır fiziki əmək həyatın ayrılmaz hissəsi hesab olunurdu, lakin müasir işçilərin böyük eksəriyyəti vəziyyətin qiymətləndirilməsi, məlumatın sürətlə qəbul edilməsi və işlənməsini, həmcinin planlar işlənib hazırlanması və qərarlar qəbul etmək (məsələn, yiğma xətlərində, nəzarət bölgələrində və təcrübə stansiyalarında) qabiliyyətini tələb edən məsələləri yerinə yetirirlər. Əməyin fiziologiyası ilə məşğul olan tədqiqatçılar hətta idman sahəsində belə bu psixoloji aspektlərə böyük diqqət ayırmalıdır, baxmayaraq ki, burada adətən həllədici rolü fiziki səy daşıyır.

Əgər fiziki yük öz təbiətindən asılı olmayıaraq, həddindən artıq ağır olarsa, orqanizm çox gərginləşir və sağlamlığın zəifləməsi baş verir. Sağlamlıq anlayışı Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) tərəfindən aşağıdakı kimi müəyyən edilmişdir:

Yalnız xəstəlik və halsızlıq əksik olduğu tam fiziki, psixi və sosial rifah (salamatlıq) vəziyyəti.

Fizioloji əməyin əsaslarını bilmədən əməyin humanist şərtlərini müəyyən etmək qeyri-mümkündür. Beləliklə, müvafiq ixtisas adamları fiziologyanın bütün sahələrini cəlb etməklə insan və onun iş yeri (idman meydanları da daxil olmaqla) arasında qarşılıqlı təsirin öyrənilməsilə məşğul olurlar. Yalnız məsələyə bu cür yanaşma imkan verir ki, iş şəraiti və ya maşının işçiyə uyğunlaşmasını və əksinə işçinin iş şəraitinə adaptasiyasını (yararlılıq testləri üzrə seçmə və ya təlim yolu ilə) asan-

laşdırın məsləhətlər işləyib-hazırlamaq olar. Bu mənada əməyin fiziologiyasını insanın firavanlığı istiqamətinə yönəlmış elm kimi nəzərdən keçirmək mümkündür.

## YÜK, İŞ VƏ GƏRGİNLİK

**Terminologiya.** Yük, iş yerinə yetirən insandan asılı olmayan parametrlərə malik xarici məsələdir. Eyni zamanda iş yükə uyğun reaksiya şəklində bürüzə verilən fəaliyyətdir ki, bu insanın fərdi xüsusiyətlərindən asılıdır. Müəyyən işi yerinə yetirərkən orqanizmin keçirdiyi gərginlik, müxtəlif fizioloji funksiyaların dəyişməsində əks olunur. Qeyd olunan hər 3 kəmiyyəti ölçmək mümkündür.

**Yükün növləri.** Sinir-psixi və fiziki ayırd edilir. Fiziki yüksəkləri adətən fiziki kəmiyyətlərlə xarakterizə etmək mümkün olsa da, sinir-psixi yüksəklərə çox zaman dil ilə təsvir vermək olur. Sinir-psixi yüksəklərə bəzi reaksiyalar sonrakı başlıqlarda müzakirə olunacaqdır.

**Gərginliyi müəyyən edən amillər.** Orqanizmin ona verilən yükün öhdəsindən gəlməsi üçün vacib olan fizioloji funksiyaların yenidən qurulmasının dərəcəsi əsasən iki amildən – işgörmə qabiliyyəti və fəaliyyətin effektivliyindən asılıdır.

**İşgörmə qabiliyyəti** – yükə reaksiya vermə, müəyyən işi yerinə yetirmək qabiliyyətidir. İş görmə qabiliyyəti sağlamlığın vəziyyəti, təcrübəlilik, həmçinin görülən işə qarşı olan istedaddan asılıdır. Hər bir ayrı-ayrı vəziyyətlərdə ona ətraf mühit (məsələn, iqlim, günün saatı, səs-küy) və əqli fəaliyyət və emosional dairənin ümumi vəziyyətinə təsir göstərir.

Faydalı iş əmsalı – sərf olunmuş səyin faydalı ölçüsudur; işin görülməsi zamanı insana verilən yük nə qədər yüksək olarsa, onun iş görmə qabiliyyəti və faydalı iş əmsalı bir o qədər aşağı olar və əksinə.

## İŞİN TİPLƏRİ

Yükün xarakterindən asılı olaraq yerinə yetirilən iş də fiziki və zehni ola bilər, baxmayaraq ki, gərginliyin göstəricilə-

rinə əsaslanaraq bu iki növ arasında hüdud qoymaq çox zaman çətinlik törədir. Fiziki yük kimi fiziki işi fiziki kəmiyyətlərlə ifadə etmək olar. Zehni və emosional işi isə (məsələn, incəsənət yaradıcılığı və ya elmi tədqiqatlarda) adətən ölçmək olmaz.

**Fiziki iş.** Dinamiki iş o zaman yerinə yetirir ki, fiziki mənada müəyyən məsafədə müqavimətin dəf edilməsi baş verir. Bu zaman (məs., velosiped sürərkən, pilləkən və ya dağa çıxarkən) iş fiziki vahidlərlə ifadə oluna bilər. ( $1Vt = 1C/s = 1Nm/s$ ) Müsbət dinamiki iş şəraitində əzələlər "mühərrik" vəzifəsində çıxış etdiyi halda, mənfi dinamiki iş şəraitində "əyləc" rolunda çıxış edir (məsələn, dağdan düşərkən).

**Statik iş** – izotermik əzələ yiğilması zamanı əmələ gəlir.

**Zehni iş** – özündə təfəkkür və emosional komponentləri cəmləşdirir. Təfəkkür komponentləri o zaman üstünlük təşkil edir ki, iş ilk növbədə intellektual qabiliyyətlərin istifadə olunmasını tələb edir. Məsələn, burada düşünmə və diqqətin bir yerə cəmlənməsini tələb edən məsələləri, yaxud siqnalların aşkar edilməsi və işlənməsini əşya və ya hadisələri izləyərkən məhsulun keyfiyyətinə nəzarət zamanı və ya avtomobil idarə edərkən misal çəkə bilərik. Emosional komponentlərin üstünlük təşkil etdiyi zehni iş vegetativ sinir sisteminin konkret reaksiyaları ilə bağlıdır və insanın əhval-ruhiyyəsində təzahür edir (sevinc, qəzəb, kədər duyan zaman).

**İşin digər növləri.** Sensomotor fəaliyyət üçün ağır əzələ işi deyil, müəyyən vərdiş və səriştə xarakterikdir (məsələn, cərrahiyyə əməliyyatları və ya maşının yiğilması). Gündəlik əmək fəaliyyətində qarşılaşıdığımız məsələlərin həll edilməsi çox zaman işin müxtəlif növlərinin kombinasiyasının yerinə yetirilməsini tələb edir.

## ERQOMETRİYA

**Ergometriya** – fiziki işgörmə qabiliyyətinin müəyyən edilməsi üsuludur. Erqometrlər işin görülməsi zamanı faydalı iş əmsalını nisbi sabit səviyyədə saxlamaq imkanı verirlər; aşağıda təsvir olunduğu kimi ənənəvi 2 əsas növdə olurlar.

**Veloerqometlər.** Müəyyən kütləyə malik stasionar velosipedin çarxı məlum tormozlanma qüvvəsini uzadaraq fırlanır. Fırlanmanın tezliyi nə qədər yüksək olarsa (dövrdən, d/dəq) və tormozlanmanın qüvvəsi ( $f$ ) nə qədər çox olarsa, bir o qədər böyük iş görülür. Beləliklə, iş ( $p$ )  $p=d/dəqf$  düsturu ilə ifadə olunur. Bir çox erqometrlərdə iş avtomatik olaraq qeydə alınır; bu qeydedici cihazların dəqiqliyini 2 ildən bir yoxlamaq lazımdır.

**Tredban erqometrlər.** Əgər insan öz bədəninin vəziyyətini saxlamaga can atarkən maili qaçış zolagi ilə addımlayırsa, onun bədəninin ağırlıq mərkəzi daimi qaçış zolagi ilə enərkən düşdüyü səviyyəyə (qiymətə) qalxır (onun hərəkətinin sürəti və maillikdən asılı olaraq). Bu səbəbdən bu iki dəyişkən (eyni ilə dağa qalxan zaman olduğu kimi) görülmüş işi müəyyən edir. Velorqometr kimi bu aparat da faydalı iş əmsalı 20-25% olan iş yaratmağa imkan verir.

## FİZİKİ YÜKLƏRƏ ADAPTASIYA

Fiziki fəallıq əzələ, ürək-damar və tənəffüs sistemi də daxil olmaqla müxtəlif orqanlar sistemində dərhal reaksiyaları fəaliyyətə gətirir. Sürətlə baş verən bu uyğunlaşma dəyişkənlilikləri az və ya çox dərəcədə uzun müddətə, məsələn məşqlər nəticəsində inkişaf edən uyğunlaşmadan fərqlənir. Sürətin reaksiyalarının qiyməti bir qayda olaraq gərginliyin ölçüsü kimi xidmət edir.

İntrafərdi və fərdlərarası fərqlər.

İş eyni bir adamdan günün vaxtı və ətraf mühitin temperaturundan asılı olaraq bu və ya digər fiziki uyğunlaşmanı tələb edə bilər; belə fərqlər fərddaxili adlandırılır. Fərdlərin qruplarının daxilində kifayət qədər əhəmiyyətli fərqlər qeydə alınabılər.

## 17.2. Dinamiki iş zamanı əzələlərə qan axını və maddələr mübadiləsi

**Əzələlərdə qan axını:** Sakit halda əzələlərdə qan axını 20-40 ml dəq kq təşkil edir. Ekstremal fiziki yükün altında bu qiymət maksimuma çataraq düzümlülüyə öyrənilmiş adamlarda 1,8l dəq kq, öyrəşməmiş adamlarda 1,3 l dəq kq olub, xeyli dərəcədə artır. Qan axını işin başlanması ilə dərhal deyil, 20-30 saniyədən az olmayan müddət ərzində güclənir; bu zaman yüngül işin yerinə yetirilməsi üçün vacib qan axını ilə təmin olunmağa kifayət edir. Lakin ağır dinamiki iş zamanı oksigenə tələbat tamamilə təmin oluna bilməz, buna görə də anaerob metabolizmin hesabına alınan enerji payı artır.

**Əzələlərdə maddələr mübadiləsi:** Yüngül işin görülməsi zamanı enerjinin alınması işin başlanmasıından sonra yalnız qısa keçid dövrü ərzində anaerob yolla baş verir, daha sonra isə metabolizm substrat kimi qlükoza, həmçinin yağ turşuları və qliseroldan istifadə olunmaqla tamamilə aerob reaksiyaların hesabına həyata keçirilir. Bundan fərqli olaraq ağır iş zamanı enerjinin alınması qismən anaerob proseslər ilə təmin edilir. Anaerob metabolizm istiqamətində dəyişkənlik (süd turşusunun əmələ gəlməsinə səbəb olan) əsas etibarilə əzələlərdə arterial qan axınının çatışmazlığı və ya arterial hipoksiya üzündən baş verir. Enerji ilə təmin olunma proseslərində olan bu və işin başlanmasıdan dərhal sonra müvəqqəti olaraq meydana çıxan digər «dar bölgələr»lə yanaşı, ekstremal yüklerin təsiri altında metabolizmin müxtəlif mərhələlərində fermentlərin aktivliyi ilə bağlı olan «dar bölgələr» yaranır. Külli miqdarda süd turşusunun toplanması ilə əzələlərin yorulması baş verir.

İşin başlanmasıdan sonra əzələdə anaerob energetik proseslərin intensivliyinin yüksəlməsi üçün bir qədər zaman tələb olunur. Bu dövr ərzində enerjidə olan kəsir asanlıqla əldə olunan anaerob energetik ehtiyatların (ATF və kreatinfosfat) hesabına barpa olunur. Mikroergik fosfatların miqdarı qlikogen ehtiyatı ilə müqayisədə böyük deyil, lakin onlar nəinki

qeyd olunan dövr ərzində, beləcə də işin görülməsi zamanı qısa müddətli yüklenmə şəraitində enerji ilə təmin olunmada əvəz olunmazdır (cədvəl 1).

Cədvəl 1

**75 kq çəkiyə malik adamın ehtiyatları, kC**

ATF	4
Kreatinfosfat	15
Qlikogen	4600
Yağlar	300000

**17.3. Dinamiki iş zamanı ürək-damar sisteminin işinin göstəriciləri**

Dinamiki iş zamanı ürək-damar sisteminin işində əhəmiyyətli dərəcədə uyğunlaşma dəyişkənlilikləri yaranır. Ürəkdən çıxan qanın miqdarı və işləyən əzələdə qan axını artır, bununla da oksigenə olan ehtiyac qanın hesabına daha tam ödənilir, əzələdə emələ gələn istilik isə istilik vermənin baş verdiyi orqanizmin hissələrinə ötürülür.

*Qan təzyiqi.* Dinamiki iş şəraitində arterial qan təzyiqi yerinə yetirilən işin funksiyası kimi dəyişir. Sistolik təzyiq 200 Vt üçün təsiri altında demək olar ki, yerinə yetirilən yüksək müttənasib olaraq artaraq təqribən 220 mm. C. süt-na (29 kPa) çatır. Diastolik təzyiq adətən azalma istiqamətində olmaqla cüzi dərəcədə dəyişir. Buna görə də orta arterial təzyiq yüksəklərə artır. Qan təzyiqinin normal artmasının yüksək həddi veloerqometriya (100 Vt) şəraitində oturaq vəziyyətdə 200/100 mm. c.süt., uzanılı vəziyyətdə 210/105 mm.c.süt., təşkil edir (RR metodu). Qan dövranı sistemində iş görüлən zaman aşağı təzyiqin təsiri altında funksiya göstərən qan təzyiqi az artır, bu bölgədə aydın nəzərə çarpan yüksəliş patologiya (məsələn, ürək çatışmazlığında) hesab olunur.

## **17.4. Dinamiki iş şəraitində tənəffüsə oksigenin sərf edilməsi**

Orqanizm tərəfindən oksigenin sərf edilməsi çəkilmiş zəhmətin effektivliyi və yükündən asılı olan kəmiyyət qədər artır. Asan iş görülən zaman stasionar vəziyyət əldə edilir, bu zaman oksigenin sərf və istifadə edilməsi ekvivalentdir, lakin bu 3-5 dəq keçdikdən sonra baş verir ki, bu müddət ərzində əzələdə qan axını və maddələr mübadiləsi yeni tələblərə uyğunlaşır. Stasionar vəziyyət əldə olunmayana qədər əzələ miqlobinlə bağlı olan oksigenin təmin etdiyi az miqdarda oksigen ehtiyatından və qandan daha çox miqdarda oksigen almaq qabiliyyətindən asılıdır. Ağır əzələ işi şəraitində o, tərkiblə yerinə yetirilirsə belə stasionar vəziyyət mümkün olmur, ürəyin yiğilmasının tezliyi kimi oksigenin sərf edilməsi maksimuma çataraq yüksəlir.

### **TƏNƏFFÜS**

Yüngül dinamiki iş zamanı tənəffüsün bir dəqiqədə olan həcmi ürəkdən qanın çıxması kimi oksigen sərfinə mütənasib qaydada artır. Bu yüksəlş tənəffüs həcminin və ya tənəffüsün tezliyinin artması nəticəsində meydana çıxır.

Belə güman edirlər ki, yüngül iş zamanı oksigen sərfi ilə bir dəqiqədə olan tənəffüs həcmi arasında mütənasibliyə ürəyin yiğilmasının tezliyinin uyğunlaşması (adaptasiyası) halında olduğu kimi metabolitik aktivlikdən asılı olan əzələ reseptorları nəzarət edir. Ağır iş şəraitində tənəffüsün 1 dəqiqədə olan həcminin qiymətinin artması oksigenin sərfində olan dəyişkənliliklərə mütənasib olan dəyişkənlilikləri hiss olunacaq dərəcədə üstələyir, ona görə ki, əzələdə əmələ gələn süd turşusu qanda metabolitik asidoz yaratmaqla tənəffüsün əlavə tənzimləyicisi kimi çıxış edir.

## 17.5. Dinamiki iş zamanı qanın göstəriciləri

Dinamiki işdən əvvəl və sonra qanda kifayət qədər əhəmiyyətli dəyişkənliliklər əmələ gəlir. Çox nadir hallarda bu dəyişkənliliklərə əsasən həqiqətən də fiziki gərginliyin dərəcəsini qiymətləndirmək olar, lakin onların başlıca əhəmiyyəti ondadır ki, onlar laborator diaqnostikada edilən səhvərin mənbəyi rolunda çıxış edirlər.

Yüngül fiziki iş zamanı sağlam adamın arterial qanında karbon qazi və oksigenin porsial təzyiqindən yalnız cüzi dəyişkənliliklər aşkar edilir. Ağır iş daha da hiss olunacaq dəyişkənliliklərə səbəb olur. Sakitlik səviyyəsindən ən çox kənaraçixma arterial  $Po_2$  üçün 8%, arterial  $Pco_2$  üçün 10% təşkil edir.

Gərginliyin artması ilə qarşıq venoz qanın oksigenlə doyması aşağı düşür; buna uyğun olaraq oksigenə görə olan arteriovenoz fərq sakitlik səviyyəsində olan 0,05-ə bərabər qiymətdən öyrənilməmiş adamlarda 0,14-ə, öyrəşmiş adamlarda 0,17-ə qədər yüksəlir. Bu yüksəliş işləyən əzələdə qandan oksigenin ayrılmاسının artması ilə şərtlənmiş olur.

Fiziki iş şəraitində hematokritin göstəricisi nəinki plazma həcminin aşağı düşməsi (kapillyar filtrasiyanın güclənməsi ilə əlaqədar), eləcə də eritrositlərin onların əmələ gəldiyi yerdən daxil olması hesabına (bu zaman yetkin olmayan formaların payı artır) yüksəlir. Həmçinin leykositlərin sayının arması da qeydə alınmamış (işçi leykositoz).

Uzaq məsafəyə qaçan qaçıçının qanında leykositlərin sayı işgörmə qabiliyyətindən asılı olaraq qaçışın uzunluğuna mütənasib şəkildə 5000-15000 hüceyrə/mkl qədər yüksəlir (yüksek işgörmə qabiliyyətinə malik şəxslərindən az). Yüksəlmə əsasən neytrofil qranulositlərin kəmiyyətinin artması hesabına baş verir, belə ki, bu zaman müxtəlif tip hüceyrələrin sayında olan nisbət dəyişilir. Bundan əlavə, işin intensivliyinə mütənasib olaraq trambositlərin sayı da artır.

Yüngül fiziki iş turşu – əsas tarazlığına təsir göstərmir, belə ki, əmələ gələn karbon qazının bütün artıq miqdarı ağıciyərlər tərəfindən xaric edilir. Ağır iş zamanı metabolistik asidoz

inkışaf edir ki, onun dərəcəsi laktatın əmələ gəlməsinin sürətinə mütənasibdir; o qismən tənəffüsün hesabına kompensə olunur (arterial Po<sub>2</sub>-in aşağı düşməsi).

## 17.6. Qanda qidalı maddələrin miqdarı


İş zamanı sağlam adamın arterial qanında qlükozanın səviyyəsi az dəyişir. Yalnız ağır və uzun müddətli iş zamanı arterial qanda qlükozanın qatılığının aşağı düşməsi baş verir ki, bu yaxınlaşmaqda olan yorulmaya (üzülməyə) dəlalət edir. Əgər qida rasionu karbohidratlarla zəngindirsə sərbəst yağ turşuları və qliserrolun qatılığı işin təsiri altında az dəyişir, bələ ki, karbohidratların sərfi ilə şərtlənmiş insulin sekresiyası lipoliz prosesini ləngidir. Lakin adı qida rasionu şəraitində uzun müddətli ağır iş qanda sərbəst yağ turşuları və qliserrolun qatılığının 4 dəfə və ya daha çox artması ilə müşayiət olunur.

## QANDAKI DİĞƏR MADDƏLƏR

Fiziki yük şəraitində qanda bəzi ionların (məsələn, kalium) və üzvi maddələrin (məs., tranaminazaların) qatılığı artır. Bu dəyişikliklər əzələlərdə membran keçiriciliyi ilə izah olunur ki, bunun sayəsində hüceyrədaxılı komponentlər qan axımına keçirlər. Ümumiyyətlə, işin təsir ilə qanda meydana çıxan dəyişkənliliklər xəstəliyin təsirindən yaranaraq dəyişkənliliklərdən çox çətinliklə fərqlənilirlər.

## 17.7. Dinamiki iş zamanı humoral tənzimlənmə

Fiziki işdən əvvəl və sonra qanda bir çox hormonların qatılığı dəyişir. Əksər hallarda bu effekt ya qeyri-spesifikdir, ya da tam olaraq aydın deyil. Bu məsələlərə şamil edilməklə üç hormonal sistemi xüsusi olaraq nəzərdən keçirilməyə layiqdir.



**Şəkil 1.** Bədənin temperaturundan asılı olaraq bazu nahiyyəsində (qida borusunun temperaturu) dərinin qanla təmin olunmasının ölçüsü kimi qan axını.

İş zamanı (ürəyin yığılmاسının tezliyi dəqiqədə 120-130 vurur) yüksək istilik əmələ gəlməsinə baxmayaraq dəridə qan axınının sürəti sakitlik vəziyyətindəki ekvivalent şərtlərə nisbətən aşağıdır; oturaq vəziyyətdə qanla təmin olunma dik vəziyyətdəkinə nisbətən daha az intensivdir (şəkil 1).

### 1. Simpatik adrenalin sistemi.

Fiziki iş zamanı qana külli miqdarda, xüsusi lə böyrəküstü vəzilərin beyin maddəsindən, adrenalin ifraz olunur; nordrenalin çox az miqdarda sekresiya olunur. Digər xüsusiyyətləri ilə yanaşı, adrenalin depodan qlikogen və yağların səfərbər olunmasına səbəb olur, tsiklik AMF-in daha güclü hasil edilməsini tənzimləyir, həmçinin ürək fəaliyyətini aktivləşdirir və fikir aydınlığını yüksəldir. Adrenalin ifraz olunması adətən işçi yükün təsirindən qabaq başlayır və ya ən gec onun başlangıcı ilə üst-üstə düşür. Adrenalinin ifraz olunma sürətinin atması sidiyin vanilbadam turşusu (VBT) – katekolamenlərin parçalanma məhsulu ilə xaric olunmasında öz əksini tapmışdır.

### 2. Hipofiz –böyrəküstü vəzilərinin qabiq maddəsi sistemi.

İşin başlanmasından təqribən 2 dəqiqə sonra adeno-hipofiz tərəfindən böyrəküstü vəzilərin qabiq maddəsindən karikosteroidlərin ayrılmاسını tənzimləyən AKTH ifrazı güclənir.

Fiziki yükün yerinə yetirilməsi üçün kartikosteroidlərin əhəmiyyəti tam aydın deyil, halbuki məlumdur ki, onlar qlikogenin səfərbər olunmasını tənzimləyir.

### **3. İnsulin – qlükoqon turşusu.**


İnsulin və qlükoqonun qatılığının dəyişməsi çox qeyri-bərabər şəkildə baş verir. İş zamanı insulinin qatılığı bir qədər aşağı düşür, qlükoqonun səviyyəsi isə həm arta, həm də azala bilər. Belə şəkil dəyişkənliyi çoxlu sayıda hormonların karbohidrat və yağ mübadiləsinə təsiri, həmçinin insanın qidalanma və döyümlülük vəziyyəti ilə əlaqədardır. Fiziki iş şəraitində insulin səviyyəsinin qanda qlükozanın qatılığının dəyişməsinin xarakterinə təsiri şəkil 1-də təsvir edilmişdir. İşə yaxşı adaptasiya olunmuş diabetiklərdə dəqiq hipoqlikemik reaksiya özünü göstərir (şəkil 2).

## **17.8. Statik işə uyğunlaşma**

Statik iş izotermik əzələ yiğilmalarının vasitəsilə yerinə yetirilir, ya postural iş (bədənin müəyyən vəziyyətinin saxlanması), ya da köməkçi iş (əşyaların saxlanması) ola bilər. Dinamiki iş kimi, o da əzələdən keçən qan axını və enerji ilə təchiz olunmadakı dəyişkənliliklərlə bağlı olan orqanizmin müəyyən bir uyğunlaşmasını tələb edir.

### **ƏZƏLƏDƏ QANLA TƏCHİZOLUNMA VƏ METABOLİZM**

Maksimal qiymətdən tutmuş 30%-dək intensivliyə malik statik iş şəraitində əzələlərdə qan axını güclənir. Böyük intensivliyə malik iş zamanı yüksək əzələdaxili təzyiq qan axınına mane olur, maksimal miqdarın 70% və ya daha çox intensivliyə malik statik iş şəraitində əzələlərdə qan dövranı tamamilə dayanır.



**Şəkil 2.** Fiziki yükün şeker xəstəliyinə tutulmuş və kontrol şəxslərdə qlükozanın qatılığına təsiri; iş veloerqometrde ürəyin yiğilmalarının tezliyi  $\approx 110 \text{ dəq}^{-1}$  olan şəraitdə yerinə yetirilmişdir. Şəhərli xətlərlə standart vəziyyətdən kənaraçıxmalar göstərilmişdir.


Təcrübələr göstərmişdir ki, əzələlərdə qan axını hər hansı bir xarici təsirin nəticəsində kəsilişsə, onun işin davam etməsini saxlayan maksimal müddəti maksimal qiymətdən 50% aşağı intensivlik şəraitində azalır, 50% üstün intensivlik şəraitində isə dəyişilməz qalır. Belə effektlərin səbəbi ondan ibarətdir ki, tutub saxlamağa sərf olunan işin müddəti bir dəqiqəni aşış keçmirsə, aerob proseslərin hesabına enerjinin əldə edilməsi limit amil kimi xidmət etmək üçün həddindən artıq yavaş artır, buna görə də qan axınının sürəti inadəkvat olur.

## 17.9. Fiziki olmayan yüklərə orqanizmin reaksiyası

### *Sinir psixi yüklərə reaksiyalar.*

Enerji mübadiləsinin intensivliyi həmçinin, sinir-psixi yükümlüləri dəf edən zamanda da artır, lakin buna səbəb baş-be-

yində güclü maddələr mübadiləsi deyil, yüksək əzələ tonusudur. Bir çox hallarda fiziki işin yerinə yetirilməsi ilə bağlı olan reaksiyalara bənzər vegetativ reaksiyalar: yüksək ürək yığılmlarının tezliyi və tənəffüsün dəqiqədə olan artmış həcmi, elektrik müqavimətinin azalması ilə müşayiət olunan dəridə yüksək qan axını, artmış tər ifrazı və sidik vasitəsilə vanilil, badam turşusunun xaric edilməsinin yüksəlməsinə uyğun olan şəraitdə çoxlu miqdarda adrenalinin ifraz olunması meydana çıxır. Bir-birilə əlaqəli olan sinir-psixi və fiziki işçi yükler müasir həyat üçün çox xarakterikdir, lakin belə vəziyyətlərin kəmiyyət baxımından öyrənilməsi çətinliklərlə bağlıdır. Fiziki reaksiyaların qeydə alınması yolu ilə onlar tərəfindən yaradılan gərginliyi qiymətləndirmək üçün ayrı-ayrı cəhdlər edilmişdir.



**Şəkil 3.** Müxtəlif intensivlikli statik iş şəraitində ürək yığılmlarının tezliyinin dəyişməsi (yükün hər iki əllə tutulması).

Lakin belə məlumatlar eynən fiziki iş kimi psixoloji və psixo-fiziki işi də həmin əminliklə (arxayınlıqla) analiz etmək imkanı vermir.

Bəzi vəziyyətlər əsas etibarilə emosiyalara təsir göstərir, emosional yüklərə qarşı reaksiya zamanı insanlarda əqli işdə

ortaya çıkan əlamətlər – taxikardiya, hiperventilyasiya, tər ifraz olunması (məsələn, qorxu və ya həyəcanla bağlı) və s. müşahidə edilir (şəkil 3). Həmçinin simpatik-adrenalin sisteminin əhəmiyyətli dərəcədə tənzim olunması baş verir, qeyd etmək lazımdır ki, bu zaman ifraz olunmuş adrenalin və noradrenalin miqdarının nisbəti bəzi hüdudlarda dəyişir. Həddindən artıq narahatlılıq və güclü qorxu vəziyyəti nəinki bir neçə saniyə müddətində kəskin şəkildə ifadə olunmuş erqotron reaksiya (dərhal cavab) yaradır, eləcə də həmçinin çox zaman parasimpatik sinir sisteminin tənzim olunmasını şərtləndirir. Qeyd olunan sonuncu effekt belə hallarda defekasiya (fekal kütlənin xaric edilməsi) və sidiyin xaric edilməsi və ya hətta ürəyin dayanmasına gətirib çıxara bilər.

## 17.10. İşgörmə qabiliyyətinin hüdudları

### İşgörmə qabiliyyətini məhdudlaşdırın amillər

Aralarında sərhədləri qeyri-ixtiyari müəyyən olunan işin davametmə müddətinin üç kateqoriyasını nəzərdən keçirmək məsləhətdir.

**Qısamüddətli iş** (davametmə müddəti  $\approx 20$  sən). Bu halda ATP və keratinfosfatın (KF) hüceyrədaxili ehtiyatları böyük əhəmiyyət daşıyır. Bu makroergik fosfat birləşmələri işin ilk 15-20 sən ərzində maksimal işgörmə qabiliyyəti üçün kifayət olan enerji miqdarı ilə təmin edə bilərlər.

**Orta davametmə müddətli iş.** Bu kateqoriyaya aid edilən ən az davametmə müddətinə malik iş ( $\approx 1$  dəq) əsasən anaerob proses – qlikolizin (ATF və KF ehtiyatlarının sərf edilməsində və qlikolizin intensivliyinin armasından sonra) hesabına enerji ilə təmin edilir. Beləliklə, işin yerinə yetirilməsi imkanlarını məhdudlaşdırın amil əzələnin qlükolitik yolla metabolizmi həyata keçirmək qabiliyyəti və laktatın toplanması nəticəsində meydana çıxan asidozdur. Bu kateqoriyaya aid edilən ən çox davametmə müddətinə malik iş ( $\approx 6$  dəq) şəraitində enerjinin böyük hissəsinin hamısı metabolizmin aerob proseslərinin he-

sabına əldə edilir, buna görə də işgörmə qabiliyyəti daha az şəkildə anaerob mübadilənin və daha böyük şəkildə aerob mübadilənin sürəti ilə limitləndirilir.

**Uzunmüddətli iş** (döyümlülük tələb edən iş;  $\approx 6$  dəq və daha çox) Uzunmüddətli iş zamanı aerob enerji mübadiləsi üstünlük təşkil edir. İşgörmə qabiliyyəti əsas etibarilə onunla bağlı amillər-əzələ hüceyrələrində metabolitik qlikogen ehtiyatı ürək-damar sisteminin fəaliyyəti hesabına əldə olunan oksigen və substratlarla təmin edən məsələlərin (vəzifələrin) həlli zamanı uzunmüddətli iş şəraitində həllədici rol ürəyin işinə (nasos kimi) və aerob metabolizm – ehtiyatlarına məxsusdur. Yalnız o zaman işin müddəti qlikogen ehtiyatlarının tükənməsi ilə məhdudlaşır ki, iş dalbadal bir neçə saat ərzində lazım olan intensivliklə yerinə yetirilsin.

### 17.11. Yorulma və tükənmə

**Yorulma** – ağır işin təsirindən yaranan və işgörmə qabiliyyətinin aşağı düşməsi ilə bağlı olan haldır. O, fiziki əzələvi və ya sinir – psixi (mərkəzi) ola bilər. Yorğunluğun hər iki forması ağır iş şəraitində bir-birinə uyğun gəlir, onları kəskin (qəti) şəkildə bir-birindən ayırmak olmaz. Ağır fiziki ilk növbədə əzələ yorğunluğuna gətirib çıxarır, güclü əqli və ya yekcins iş mərkəzi təbiətli yorğunluğa səbəb olur. Gücdən düşmə və ya yorğunluqla yorulmayı (bu halda yuxuya ehtiyac duyulur) bir-birindən dəqiq olaraq sərhədləndirmək lazımdır.

**Bərpaedilmə** – bu proses iş kəsilən, gərginliyinə görə aşağı düşən və ya xarakterinə görə dəyişən zaman başlayır; o yorğunluğun azalmasına və işgörmə qabiliyyətinin yüksəlməsinə uyğun gəlir. Bu göstəricilər öz əvvəlki səviyyəsinə qayıdan zaman bərpaedilmə prosesi də başa çatır.

#### **Bərpaedilmə və iş fasılələrinin bölüşdürülməsi**

Konkret insanın yorulma həddindən üstün olan işin yerinə yetirilməsi zamanı bərpaedilmə prosesi üçün zaman-zaman

işi dayandırmaq vacibdir (zəruridir). Bərpaedilmə prosesi belə fasilənin başlanğıcında daha tez baş verdiyi üçün, işi aşağıdakı prinsip üzrə təşkil etmək lazımdır: bir neçə uzunmüddətli fasilədənə, çoxlu sayıda qısa müddətli fasilələr zamanı, eləcə də daha asan işin dövrləri zamanı da baş verə bilər.

## 17.12. Fiziki yorğunluq

Fiziki yorğunluq uzun müddətli iş zamanı skelet əzələsində meydana çıxan dəyişikliklər nəticəsində yaranır və işgörmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxaran enerji ehtiyatlarının tükənməsi və süd turşusunun (“yorğunluq maddəsi”) toplanması ilə bağlıdır. Fiziki işin artdıncı gələn bərpaedilmə fazası zamanı enerji ehtiyatları bərpa olunur, süd turşusu ilə kənar edilir.

**Dinamiki iş zamanı yorğunluq.** Yorğunluğun son həddindən aşağı həddə yerinə yetirilən iş zamanı hərəkətlərin xarakteri (təbiəti) əzələlərin boşalması üçün lazım olan kifayət qədər müddətlə təmin edir ki, bu müddət ərzində yiğilmalar zamanı istifadə olunan makroerqik fosfat birləşmələri bərpa olunur, mübadilənin sonuncu məhsulları isə kənar edilir. Boşalma müddəti bərpaedilmə üçün zəruri olan müddətə uyğun gəlir. Bu halda yorğunluğun qalıq əlamətləri müşahidə olunmadığına görə belə işi **yorucu olmayan iş** adlandırırlar. Yorğunluğun son həddindən yuxarı həddə yerinə yetirilən iş zamanı fasilsiz bərpaedilmə imkanı olmur, belə ki, boşalma müddətinin uzunluğu bərpaedilmə üçün zəruri olan müddətdən azdır. Enerji ehtiyatlarının bərpa edilməsi və süd turşusunun kənar edilməsi tam olaraq baş vermir və qalıq yorğunluğun son həddindən yuxarı həddə olan şəraitdə əzələ yorğunluğunun dərəcəsi fizioloji (məsələn, bərpaedilmə müddəti, bərpaedilmənin nəbzi cəmi) əsasında təyin edilə bilməz.

**Axsaq at sindromu.** Bu sindrom əzələlərin keyləşməsi və xəstə olmasından ibarət olub, çox zaman hesab edildiyi kimi əzələlərdə süd turşusunun toplanması ilə şərtlənmir. Təzyiq al-

tında və hərəkət zamanı əzələ ağrısı iş zamanı toplanan süd turşusu əzələdən kənar edildikdən sonra yaranır. Belə xəstəlik halının fərqi daha artıq miqdarda təzahür etdiyi əzələlərin xeyli dərəcədə qüvvə (güt) yaratması laktat mexanizmi ilə uyğunsuzluq təşkil edir; bu o hallar üçün daha ədalətli hesab olunur ki, bu zaman tormozlanma ilə həyata keçirilən iş şəraitində (mənfi iş) belə əzələdaxili əlaqənin (koordinasiyanın) pozulması baş verir. Xeyli dərəcədə səylərin inkişaf etməsi Zlövhəciklər (plastinkalar) nahiyyəsində rabitəsizliyə (qırılmaya) səbəb olur, onların bərpa olunmasının ölçüsünə uyğun olaraq müəyyən müddətdən bir əzələ ağrısını əmələ gətirən maddələrin ifraz olunması baş verir.

**Statik iş zamanı yorğunluq.** Gündəlik həyatda mühafizə etmə (tutub saxlama) ilə bağlı olan iş adətən yorğunluq son həddən yuxarı olur. Onun əmələ gətirdiyi yorğunluq ardıcıl olaraq enerji ehtiyatlarının tükenməsi ilə əlaqədardır. Maksimal qüvvənin 50%-dən az olmayan hissəsinə tələb edən və 1 dəqiqədən artıq davam edən mühafizə xarakterli iş şəraitində qan axını işgörmə qabiliyyətini məhdudlaşdırın amil kimi çıxış edir.

### **Əsəbi – psixi yorğunluq**

**Əsəbi** – psixi (mərkəzi) yorğunluq mərkəzi sinirlə tənzimlənmədəki pozğunluqların təsirindən əmək qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Onun tipik əlamətləri arasında informasiyanın ötürülməsinin ləngiməsini, təfəkkürün funksiyalarının və məsələlərin həllinin pisləşməsi, sensor qavrama və sensomotor funksiyanın zəifləməsinin aşağı düşməsi ilə müşayiət olunur, bəzən ona görə depressiyaya (ruh düşgünlüyüne) meyllilik, səbəbsiz narahatlılıq və ya fəallığın aşağı düşməsi, həmçinin tez əsəbləşmək və qərarsızlıq əsəbi-psixi yorğunluğu əmələ gətirir:

- 1) diqqətin cəmləşməsini tələb edən uzun müddətli əqli iş;
- 2) ağır fiziki iş;
- 3) monoton ritmdə yeknəsəq iş;
- 4) əmək üçün qənaətbəxş hesab olunmayan səs-küy, zəif işıqlanma və havanın temperaturu;

- 5) mübahisə, fikir (təşviş) və ya işə marağın olmaması;
- 6) xəstəlik, ağrı və qidalanmanın çatışmaması.

### 17.13. Həddindən artıq yüklenmə (iş) və üzülmə

Həddindən artıq yüklenmə (iş) yüklenmə sindromunun ortaya çıxması ilə şübhəsiz olur, uzun zaman ərzində yorğunluq bərpaedilmə ilə tam olaraq kompensasiya olunmadıqda (xroniki pozğunluq) və ya iş stimulyatorlarının təsiri altında yetirilərkən qisamüddətli yüklerin maksimal həddini aşib keçən zaman (kəskin pozğunluq). Xüsusilə ağır hallarda pozanın saxlanması və hərəkətlərdə iştirak edən orqanlar zədələnir. (sümüklərin sınağı, əzələ və əzələ liflərinin dərtılması, fəqərəarası disklerin yerində oynaması, oynaqların menisklərinin zədələnməsi). Bəzi fəaliyyət növlərində zamanın uzun müddət ərzində skelet-əzələ sisteminə ifrat dərəcədə mexaniki yük təsir göstərirəsə, bu sistemin funksiyası pozula və daimi zədələnmələrin yaranması – məsələn, yük maşınları və traktor sürücülərində onurğa sütununun deformasiyası mümkün ola bilər.

Çox zaman oynaq, bağ və əzələ liflərinin zədələnməsi idman sahəsində fəal məşqətmə və idman yarışlarında meydana çıxır.

Tükənmə o halda baş verir ki, intensivliyi dözümlüyün son həddində yüksək olan fiziki və ya əqli iş kifayət qədər sürətlə başa çatmır və ya (təkrar maksimal iş zamanı) bərpaedilmənin mümkün olması üçün kifayət qədər uzun müddətə dayandırılmır. Əgər bir çox tənzimedici sistemlərin funksiyaları pozulursa, həddindən artıq yorulma qaçılmaz olaraq işin dayandırılmasına gətirib çıxarırlar.

Kəskin tükənmə termini ağır yorucu iş zamanı işgörmə qabiliyyətinin kəskin aşağı düşməsi şəraitində tətbiq edilir. Tükənmə vəziyyəti kəskin metabolik asidozla müşayiət olunur – qanda pH 6,8-ə qədər və əzələdə 6,4-ə qədər aşağı düşür. Yarışmalar və məşqlər zamanı idmançılarda bu qiymətlər demək olar ki, normal şəkildə qeydə alınır, onlar xroniki poz-

günluqlardan əziyyət çəkmirlər. Fövqəladə vəziyyətlərdə daha ağır tükənmə yarana bilər və bu halda pozğunluqlar daimi xarakter əldə edə bilər. Üzülməyə səbəb yükdən sonra bərpaedilmə üçün vacib olan vaxt tükənmənin ağırlığına mütənasib olaraq artır.

Əgər gərgin iş uzun müddət ərzində davam edirsə və ya həddindən artıq tez-tez təkrar olunursa xroniki tükənmə adlandırılan vəziyyət yarana bilər. O, tənzimləyici sistemlərin (məsələn, böyrəküstü vəzn qabıq maddəsi) uzunmüddətli pozğunluqları ilə müşayiət olunur, bəzi hallarda bu pozğunluqlar o qədər ağır olur ki, ölüm baş verir.

Əvvəllər mövcud olan təsəvvürlərin əksinə olaraq indi məlumdur ki, maksimal fiziki iş şəraitində sağlam adamın ürək-damar sisteminin funksiyası nəzərəçarpacaq dərəcədə deyişilmir. Ağır fiziki iş zamanı miokarddan daha tez olaraq skelet əzələləri yorulur; "idmançı ürəyində" patoloji deyil, adaptiv (uyğunlaşmış) dəyişikliklər mövcud olur. Lakin ürək xəstəliklərindən, məsələn, tac damarlarının sklerozundan əziyyət çəkən adamlarda həddindən artıq fiziki yük ürəyin zədələnməsinə səbəb ola bilər, oxşar nəticə dopinqin tətbiq edilməsi ilə də mümkün ola bilər. Hətta xarici görünüşü sağlam olan adamlarda belə tükənmə güman olunur ki, mədəciklərin fibriliyasiyası nəticəsində letal kollapsa gətirib çıxara bilər (baxmayaraq ki, onun ehtimallığı həddindən artıq azdır).

**Həyəcan siqnalı və uyğunlaşma sindromu** vegetativ sinir və endokrin sistemlə sıx bağlıdır. Hər iki sistem müxtəlif yüksək stereotip olaraq reaksiya göstərir. Əvvəlcə adrenalin və noradrenalin hormonlarının, daha sonra qlükokartikoidlərin sekresiyasını stimulyasiya edən AKTH-in güclü surətdə ifraz olunması baş verir. Həyəcan reaksiyası termini bu vəziyyətə o hallarda tətbiq olunur ki, reaksiyaya cavab daha kəskin bürüzə verilir; bu şəraitdə orqanizmin vəziyyəti stress adlanır, stresi yaradan vəziyyətləri isə stressə səbəb vəziyyətlər adlandırırlar ki, bunlara bütün güclü fiziki və sinir-psixi yükler, o cümlədən həddindən artıq ağır iş soyuma və qızma, udulan havadakı oksigen çatışmazlığı, hipoqlikemiya, xəstəliklər, cər-

rahiyyə əməliyyatları, yaralar, ağrı və hiddət aid edilir. Stresə səbəb olan amillər uzun müddət ərzində təsir göstərərsə böyürəküstü vəzilərin qabığının hipertrofiyasına səbəb olan uyğunlaşma sindromu yaranır. Stress zamanı güclü surətdə adrenalinin ifraz olunması vegetativ sinir sistemi ilə mühafizə olunan ehtiyatların səfərbərliyə alınmasına gətirib çıxarır. Nəticədə sağlamlıq üçün təhlükə ilə bağlı olan işgörmə qabiliyyətinin zahiri artması baş verir.

Bələ fikir mövcuddur ki, xüsusilə sinir-psixi amillərdə kifayət qədər bərpaedilmə mümkün deyilsə, funksional pozğunluqlar əmələ gətirə bilərlər; bələ sindrom “vegetativ distoniya” adlanır. Bu zaman müşahidə edilən tipik simptomlar – yuxunun pozulması, qan dövranının tənzim olunmasında olan dəyişikliklər, qəflətən tər ifraz olunması, daimi yorğunluq və ümumi işgörmə qabiliyyətinin aşağı düşməsidir.

### **İŞİN YERİNƏ YETİRİLMƏSİ ŞƏRAİTİNDƏ ƏKS OLUNMA VƏ TƏNZİM OLUNMA**

İdmanda hər bir adamın öz fiziki imkanları və ehtiyatlarını uyğun olaraq yüksək tənzimetmə qabiliyyəti xüsusilə aydın şəkildə bürüze verilir; məqsədə nail olmayana qədər adətən tükenmə baş vermir. Eyni hal həm mövsümi iş (məsələn, məhsul yığımı) və günün müəyyən vaxtında təsadüf edilən digər yüksəklər üçün xarakterikdir.


Fəaliyyətin bir çox növləri ağır və yüngül işin növbə-ləşməsi ilə bağlıdır, həm də bu əvəzolunmanın günü saatları arasında elə bölüşdürmək olar ki, tükenmə baş verməz. Buna uyğun olaraq normal şəraitdə insanlar öz işgörmə qabiliyyətinin ehtiyatlarını optimal istifadə etməklə vaxtından qabaq yorulma və üzülmədən kənar qəça bilərlər. Bələ vəziyyətdə müşahidə edilməsi insanın fiziki işi zamanı və kəmiyyətinə görə bölüşdürülməsinə nəzarət edən mexanizmin olması ilə əlaqədar hipotezm meydana çıxmışa səbəb oldu. Əgər bələ tənzimləyici mexanizm həqiqətən də mövcuddursa, o zaman üzülmə və həddindən artıq yüksəkmə onun dekompensasiya əlamətləri

kimi xidmət edir; onlar bərpaedilmə dövründə məcburi keçidin hesabına işgörmə qabiliyyətinin itkisinin qarşısını alan “qəza əyləci” ekvivalenti kimi çıxış edirlər. Bu mənşəli dekompensasiya gərginlik və bərpaedilmə arasında tarazlığın xarici təsirlərin – məsələn, yiğma xətlərində bəzi işlər, xüsusi motivasiya (hədiyyələrin oynanılması) və ya əks əlaqə siqnallarının pozulmasının təsiri altında pozulan zaman baş verir.

### **17.14. İşgörmə qabiliyyətinin dəyişilməsi. Sirkad ritmi**

Fiziki və zehni işgörmə qabiliyyətini müəyyən edən bir çox amillər gün ərzində sistematik olaraq dəyişir. Adı şəraitdə bu ritmlər adətən xarici təsirlərlə “ört-basdır” edilir, buna görə də ritmlərin aşkar edilməsi ilə aparılan əksər eksperimentlərdə müayinədən keçirilən şəxsi tamamilə ətraf mühitdən izolə edirlər. Belə təcrübələr göstərmişlər ki, müxtəlif xarakterli xarici “cəlbedici” (ritm verən) amillərin vasitəsilə daxili “sirkad” ritmi 24 saatlıq – sutkalıq tsikillə sinxronlaşdırılub.

İş şəraitində və ya laborator testlərdə işgörmə qabiliyyətinin dəyişilməsinin sutka ərzində sistematik tədqiq edilməsi nəinki bir adamdan digərinə doğru, eləcə də yaranan tələbatlardan asılı olaraq kifayət qədər olan variasiyaları aşkar etməyə imkan verir. Əksər hallarda isə hazırlıq sutkanın vaxtı arasında əlaqəni nümayiş etdirən əyri özündə qaz sayğaclarının göstəricilərinin müəyyən edilməsi şəraitində səhvlerin tez-tez təkrarlanması qıymətləndirilməsi üzrə 19 il ərzində müxtəlif şəxslərlə aparılan təcrübələrdə alınan orta nəticələri əks etdirir. Əksər qrup insanlar üçün sutka ərzində alınmış qiymətin orta səviyyəli ritminin bu əyrisini bütün insanlara və əmək fəaliyyətinin bütün nömrələrinə şamil etmək olmaz (Şəkil 4).



**Şəkil 4.** Sutka ərzində "işə fizioloji hazırlığın" dəyişməsi. Koordinat oxu boynca orta sutkalıq qiymətdən (%) kənara çıxmalar.

### 17.15. Növbəli iş

Növbəli işin ən geniş yayılmış forması üçnövbəli sistemdir. Sutkanı adətən saat 8, 16 və 24-də başlayan üç səkkiz saatlıq iş növbəsinə bölgülər. Müxtəlif növbələrdə işləyən şəxslərdə ritm verən xarici siqnalların desinxronizasiyası baş verir. Qeyd etmək lazımdır ki, Yerin fırlanmasından asılı olan təbii siqnallar isə növbədən asılı olaraq dəyişir. Uyğunlaşmaq ilə əlaqədar olan çətinliklər növbənin dəyişilməsinin ilk günlərində xüsusilə nəzərə çarpir. Göstərilmişdir ki, insanlar öz bioloji ritmlərinin səviyyəsində növbəli işə heç bir zaman uyğunlaşmırlar. Bu zaman müxtəlif növbələrdə işləyənlərin daha ciddi problemləri qeyri-adekvat (həm keyfiyyət, həm də kəmiyyət) yuxarı, qənaətbəxş olmayan qidalanma (tərkib və qidalanma vaxtına görə), həmçinin ailəvi istirahətlə bağlı fəaliyyətdən ayrıılma nəticəsində yaranır.

İnsanlar daimi gecə və ya növbəli işə uyğunlaşma qabiliyyətinə görə fərqlənirlər. Bir çoxları daimi gecə işində (məsələn, restoranlarda, redaksiyalarda, xəstəxanalarda) heç bir çətinlik olmadan dözür, digərləri üçün isə bu iş çox ağır gəlir. Konkret olaraq bu insan qabiliyyətinə, şəxsə həyatının xüsusiyyətlərinə və işin xarakterinə görə növbəli işə yarayıb-yaramaması çox

vaxt işə başladıqdan bir neçə ay sonra aydın olur. Qeyri-yararlılıq özünü məsələn, funksional pozğunluqlarda göstərə bilər. Fəaliyyətin bu növünə yararlı olmayan şəxs təcili olaraq növbəli sistemi tələb etməyən işə keçməlidir.

Müxtəlif mövcud sistemlərdən göründüyü kimi ideal növbəli rejim mövcud deyil. Səbəb kifayət qədər dəyişkən olan amillərin – həm işçinin nöqteyi-nəzəri, həm də işin qoyduğu tələblərin təsirindəndir. Əmək prosesinin mükəmməlləşməsinə yönəlmış təkliflər mövcud sistemin mürəkkəbliyini və əlavə şərtlər lazımı dərəcədə nəzərə almırsa, onlar nadir hallarda müvəffəqiyyəti təmin edirlər.

Çox zaman növbəli iş, məsələn, sənayedə, həmçinin digər professional dairələrdə (xəstəxanalar) qaçılmalıdır. Bu halda əmək və istirahət elə şəkildə planlaşdırılmalıdır ki, növbə və gecə işçilərinin qüvvələrinin bərpa edilməsində olan tələbatla ödənilsin.

### **17.16. İşgörmə qabiliyyətinin mühafizə edilməsi (saxlanması) və artırılması**

***İşgörmə qabiliyyətinin mühafizə edilməsi.*** Bu baxımdan bəzi amillərin təsirini və onların arasında işçi yükün düzgün seçilməsi və fasılələrin bölgündürülməsi, optimall qidalanma, həmçinin yuxunun kəmiyyət və keyfiyyət nöqteyi-nəzərindən tamlığını nəzərə almaq lazımdır. Düzgün olmayan dieta və pozulmuş yuxu çox vaxt sənayesi inkişaf etmiş dövlətlərin sakinlərinin işgörmə qabiliyyətinə və ümumi əhval-ruhiyyəsinə təsir göstərir. Buna görə də vəzifəsi işçi və idmançıların sağlamlığına nəzarət etmək olan təbiblər onların işgörmə qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına çox qiymətli nailiyyətlər gətirə bilər.

İnsanın öz boş vaxtını və məzuniyyətini necə keçirməsi də həmçinin işgörmə qabiliyyətinə təsir göstərir. Əksər qruplarda iş həftəsi qısalığından və digər məşğuliyyətlər üçün çox vaxt qaldığından bu amil getdikcə daha vacib olacaqdır.

***İşgörmə qabiliyyətinin artırılması.*** İşgörmə qabiliyyətinin

əsl artımına yalnız məşq etməklə nail olmaq olar; digər tədbirlər vegetativ sinir sistemi ilə mühafizə olunan ehtiyatların səfərbərliyə alınmasının hesabına yalnız zahiri yüksəlməyə səbəb olurlar. Bu mühafizə xüsusi motivasiya şəraitində, ekstremal vəziyyətlərdə və ya formokoloji preparatların təsiri altında dəf edilə (aranan qaldırıla) bilinər.

*Dopinqin qəbul edilməsi.* Bu termin formokoloji preparatların köməyilə işgörmə qabiliyyətinin artırılması cəhdini mənasını verir. Belə hesab edirlər ki, bəzi maddələr vegetativ sinir sistemi tərəfindən mühafizə olunan ehtiyatları səfərbərliyə almağa qabildirlər; burası adrenalinin effektini imitasiya edən (yəni, süni həyəcan reaksiyası yaranan) və ya əlaqə mexanizmi üzrə nəzarəti, buna uyğun olaraq informasiyanın ötürülməsini aşağı salan və yaxud informasiyanın işlənməsini pozan (psixoaktiv preparatlar) preparatlar aid edilir. Beləliklə, dopinqin qəbul edilməsi sağlamlıq üçün kifayət qədər təhlükə ilə bağlıdır. Stimulyatorlar ağır funksional pozğunluqlara səbəb olurlar. Sağlamlığın tez-tez sıradan çıxmasının, hətta ölümə gətirib çıxaran kollapsin səbəbkərini kimi xidmət edirlər.

Bundan əlavə yüksək dərəcəli idmandan arzuolunan və ona yaxın nəticələrin alınmasında bu stimulyatorların tətbiq edilməsi ilə bağlı kifayət qədər fikir ayrılığı mövcuddur.

Anabrilklər dopinqin bir variantıdır; bu maddələr əzələlərdə zülalın əmələ gəlməsini artırıran və sürətləndirərkən kişi cinsiyət hormonlarının anabolistik effektini təkrarlayırlar. Sağlamlıq üçün təhlükə onların hormonal tarazlığa əlavə (əks) təsiri və həddindən artıq yüksəlməyə görə vətər, bağ və oynaqların zədələnmələrinin mümkünluğu ilə bağlıdır.

### 17.17. Məşqetmə (təlim)

*Təlim (məşq) zamanı uyğunlaşma prosesləri.*

*Tərif:* Təlim termini burada onun sistematik məşğələ (çalışma) forması olmasından və ya gündəlik həyatda öz-özünü baş verməsindən asılı olmayaraq insanın dəfələrlə müəyyən fiziki və zehni işi yerinə yetirilməsi mənasında işlədir. Təlim

orqanizmdə işgörmə qabiliyyətinin mühafizə edilməsi və artırmasına şərait yaradan uyğunlaşma proseslərinin fəallaşmasına gətirib çıxarır. Bu isə fərdi təcrübə toplamağa səbəb olur. Fərdi təcrübə toplamağa təlim deyilir.

Məşq prosesini təqdim olunan şəkildəki sxemin köməkliyilə təsvir etmək olar; məşqin müəyyən həcmi yük tərəfindən verilir, məşq işin bir forması hesab olunur, təlim görmüş (təcrübəlilik) vəziyyəti isə bir sıra fizioloji sistemlərin uzunmüddətli uyğunlaşmasında əks olunur. Halbuki, təlim görmüşlülük vəziyyəti işgörmə qabiliyyətinə ekvivalent deyil. Bəzi şəxslər daha intensiv təlimdən sonra təlim görmüşlülüyün ən yüksək səviyyəsində olmaqla orta səviyyədən intensivlik və ağırlığına görə cüzi artıq olan işi yerinə yetirməyə qadir olurlar, baxmayaraq ki, çox az təlim görmüş digər şəxslər bundan daha yorucu işi yerinə yetirməyə qabildirlər. Bunun səbəbi sözsüz ki, işgörmə qabiliyyətinin, həmçinin istedadla da müəyyən olunmasındadır. Bu termin özündə təlimdən asılı olmayıaraq işgörmə qabiliyyətinə təsir göstərən bütün amilləri özündə birləşdirir. Belə xassə ya anadangəlmə olub, ya da erkən uşaqlıqda qazanılmış və möhkəmlənmiş olur. Beləliklə, işgörmə qabiliyyəti istənilən vaxt həm təlimdən, həm də istedaddan asılı olur.

*Müəyyən məqsədə yönəlmış təlim.* Əsas prinsip ondan ibarətdir ki, işgörmə qabiliyyətinin yüksəldilməsi ilə müşayiət olunan hərəkətlərin konkret ardıcılığını məşq etmək lazımdır. Yalnız belə məqsədyönlü təlim bu və ya digər xüsusi iş üçün vacib olan bütün komponentlərin optimal uyğunlaşmasını təmin edir. Cərrahiyə əməliyyatının yerinə yetirilməsi bacarığını təkmilləşdirmək üçün əməliyyat aparmaq, avarçəkmə şəraitində işgörmə qabiliyyətinin yüksəldilməsi üçün daha çox avarlamaq lazımdır. Təlimin digər formaları yalnız əlavə kimi əhəmiyyətlidir.

### 17.18. Hərəkət azlığı. Müalicəvi bədən tərbiyəsi

Hərəkətin azlığı (hipodinamiya) epidomoloji baxımdan vacib risk (təhlükə) amili hesab olunur. Siqaret çəkmə, yüksək

təzyiq, piylənmə, şəkərli diabet və pozulmuş yağı mübadiləsi kimi əsas hesab olunan və özlüyündə həyatın orta statistik davametmə müddətinin kifayət qədər aşağı düşməsi ilə korrelyasiya təşkil edən amillərdən fərqli olaraq, hərəkət azlığı ilə şərtlənən risk (təhlükə) mübadiləsi predmeti olaraq qalır. Cox güman ki, istənilən risk amili – məsələn, hiperteneziya və metabolik pozğunluqlardan əziyyət çəkən xəstələrdə müşahidə edilən tipik ağrılaşmalar şəraitində fiziki aktivlik bəzi profilaktik əhəmiyyətə malik olur.

*Müalicəvi bədən tərbiyəsi.* Ürək-damar sisteminin xəstəliklərindən əziyyət çəkən insanlarda döyümlülün artırılması üçün edilən məşq və hərəkət aparatının xəstəlikləri zamanı yerinə yetirilən gimnastik çalışmalar profilaktik əhəmiyyətdən başqa həm də müalicəvi dəyərə də malik ola bilər. Lakin müalicə məqsədilə xəstələrdə fiziki çalışmalar yalnız həkim məsləhəti ilə və ciddi həkim nəzarəti altında istifadə edilməlidir. Arzu olunan və profilaktik effektleri idman məşğələləri zamanı alınan travma (zədə) təhlükələri ilə üst-üstə qoymaq lazımdır, onu da nəzərə almaq lazımdır ki, bir çox insanlar (heç də hamı deyil) belə hesab edirlər ki, fiziki aktivlik onların ümumi əhval-ruhiyyəsinin yaxşılaşmasına köməklik göstərir.

### **17.19. İşgörmə qabiliyyəti və yararlılığın (faydalılığın) müəyyən edilməsi üçün testlər**

Əməyin və idmanın fiziologiyası sayəsində aparılan tədqiqatlar zamanı testlərin (sınaqlar) həyata keçirilməsi şəxsiyyətin və ya davranışın bəzi xüsusiyyətlərinin müəyyən edilməsinin üsulu kimi xidmət edir. Bəzi testlər digərlərinə nisbətən daha məlumat vericidir, onu da qeyd etmək lazımdır ki, testin yararlılığını (dəyərliliyini) qiymətləndirmək üçün müxtəlif kriterilər vardır. Bu kriterilərdən ən əsasları – obyektivlik, etibarlılıq, mötəbərlikdir (düzgünlük); ikinci dərəcəli kreterilərə standartlaşdırmanın dərəcəsi, müqayisə oluna bilmə və əlverişliliyidir (faydalılığı).

## TESTLƏRİN DƏYƏRLİLİYİNİN ƏSAS KRİTERİLƏRİ

**Obyektivlik.** Obyektiv test üçün onun nəticələrinin təd-qıqatçıdan asılı olmaması xarakterikdir. Sıgnalların bir çox metodikaları tam obyektivlik üçün nəzərdə tutulmayıb, buna görə də onların tamamilə kompüterin bazası əsasında həyata keçirilməsi və analizi mümkün deyil.

**Etibarlılıq.** Bu kriterinin köməyi ilə bu və ya digər insanın xarakteristikaları və ya onun davranışının xüsusiyyətlərinin hansı dəqiqliklə müəyyən edilməsi qiymətləndirilir. Etibarlılıq bir neçə baxışa (nöqtəyi-nəzərə) malik olub testin mahiyəti və tədqiqatçının işi kimi amillərdən asılıdır.

**Mötəbərlilik (düzgünlük).** Testin mötəbərliliyi fərdin və ya onun davranışının konkret xassələrini qiymətləndirməyə imkan verən reallığın dərəcəsidir. Mötəbərlilik də həmçinin bir neçə baxışa malikdir.

Məsələn, işgörmə qabiliyyətinin müəyyən edilməsi üçün tətbiq olunan testin həqiqətən də işgörmə qabiliyyətini ölçməyə imkan verməsində, kliniki sınaqların isə xəstəliyin konkret əlamətlərini müəyyən etməsində əmin olmaq vacibdir. Bunu mötəbərliliyi sübut edilmiş digər sərbəst üsullarla (xarici kriteri) alınmış nəticələri müqayisə etməklə yerinə yetirmək olar. Yeni metodikaların işlənib-hazırlanması zamanı adətən onların mötəbərliliyi ən çətin problem hesab olunur. Testin həqiqətə uyğunluğunu nümayiş etdirmək kifayət deyil, belə ki, həqiqətə uyğun gəlmə verilən testlər dəfələrlə yalnız nəticələrin mənbəyi kimi çıxış etmiş və sonunda onlar qeyri-qənaətbəxş hesab olunmuşlar.

Misal kimi ağciyərlərin həyat tutumunun təyin edilməsini nəzərdən keçirək ki, onun spirometrik ölçülməsi müavini olunanın testi aparanla əməkdaşlıq etməsi şəraitinə obyektiv təkrarlanan nəticələr verir. Bir çox idmançılar dözümlülüyə təlim keçdiklərindən çox böyük ağciyərlərin həyat tutumuna malikdirlər, buna görə də aşağıdakı prinsip həqiqətə uyğun hesab edilə bilinər: "Ağciyərlərin həyat tutumunun ölçülməsi dözümlülük tələb edən fəaliyyətə nisbətdə insanın işgörmə qabiliyyə-

tini müəyyən etməyə imkan verir”? Lakin opera müğənniləri və nəfəs alətlərində çalan musiqiçilər də normadan yuxarı olan ağciyərlərin həyat tutumuna malikdirlər, baxmayaraq ki, onlar idman fiziologiyasının nöqtəyi-nəzərindən qeyri-adi dərəcədə yüksək döyümlülüyə sahib deyillər. Ağciyərlərin həyat tutumunu müvafiq tənəffüs çalışmalarından istifadə etməklə artırmaq olar, lakin bu çox çətin ki, döyümlülükə təyin edilən təcrübələrdə işgörmə qabiliyyətinin göstəricilərini yaxşılaşdırıssın. Əgər ağciyərlərin həyat tutumunu xarici kriterilərə – “5000 m məsafəyə qaçmaq üçün vacib olan zaman” (döyümlülük tələb edən tipik idman növü) əsasən qiymətləndirşək, o halda nə opera müğənnisi, nə də trombon çalan bu yükün öhdəsindən məharətlə gələ bilməz. Ağciyərlərin həyat tutumunun təyin edilməsində testin daha da problemlı xüsusiyyəti aşağıdakindan ibarətdir: Ağciyərlərin həyat tutumunun qiyməti bir tənəffüs hərəkətindən xaric edilən havanın maksimal həcmnin göstəricisi kimi çıxış edir, o konkret insanda tənəffüsün mexanikasından asılıdır. Beləliklə, bu döyümlülük tələb edilən fəaliyyət növlərində işgörmə qabiliyyətinin müəyyən edilməsi üçün deyil, tənəffüsün mexanikasını aşkar etmək üçün aparılan testdir.

Əgər testin etibarlılıq və mötəbərliliyi yüksəkdirsə onun köməyiə konkret əlamətin inkişaf dərəcəsinə görə təcrübədən keçirilənləri bir-birindən fərqləndirmək, daha doğrusu məsələnin düzgün mənfi və müsbət həllini tapmaq çox asandır. Lakin heç bir zaman məsələnin həlli 100% düzgün olmur. Məsələnin həllinin düzgünlüğünün kriteriləri kimi testin spesifikliyi və həssashiğı xidmət edir. Spesifiklik hansı testin məsələnin düzgün mənfi həllinin qəbul edilməsinin təmin etməsinin dərəcəsini göstərir (düzgün mənfi həllinin sayının bu əlamətin olmadığı şəxslərin ümumi sayına olan nisbəti hesablanır). Həsasslıq testlərin hansı dərəcədə məsələlərin düzgün həllini təmin etməsini göstərir (düzgün müsbət həllin sayının bu əlamətləri olan şəxslərin ümumi sayına olan nisbəti hesablanır).

## XVIII FƏSİL

### 18.1. Ekoloji fiziologiya

İnsanlara təsir göstərən ekoloji amillər çoxsaylı və müxtəlidir. Onların təsiri nəticəsində dəqiqə və ya saatlar ərzində sürətli uyğunlaşma reaksiyalarını, yaxud günlər və həftələrlə uzanan uzunmüddətli adaptasiyanı təmin edən tənzimləyici mexanizmlər aktivləşir. Bu dəyişikliklərin hesabına insanlar böyük yüksəkliklərdə və su altında – qütb rayonlarından ekvatora qədər ərazilərdə yaşaya və işləyə bilir.

Öz təbiətinə görə fiziki və ya kimyəvi ola bilən xarici mühit amillərinin təsiri yük – gərginlik sxeminə ekoloji yük kimi daxil edilir. Yükün rəngarəngliyinə uyğun olaraq orqanizm ona müxtərif yollarla reaksiya verir. Bu cür reaksiyalarla məşğul olan elmi fənlərin sırasına toksikalogiya, travmatologiya, allerqologiya və fiziologiya daxildir. Fiziki amillərin təsiri əsasən fiziloji tənzimləyici mexanizmlərin reaksiyasına səbəb ola bilər, lakin həm də xəstəlik və pozğunluqların səbəbkəri kimi xidmət edə bilər. Növbəti bölmələrdə biz bir sıra əsas fiziki ekoloji yüksəklər, əmək və istirahət prosesində onların insan üçün əhəmiyyətini və fizioloji, bəzi hallarda isə patoloji təsirlərini nəzərdən keçirəcəyik.

### 18.2. Yüksəklik. Aşağı təzyiq

Böyük yüksəkliklərdə üç əsas amil insanlar üçün yük yaradır: 1) oksigenin aşağı parsial təzyiqi, 2) yüksək günəş radiasiyyası, 3) soyuq. Onların arasında ən vacib yüksəkliyin artması ilə oksigenin parsial təzyiqinin tədricən aşağı düşməsidir.

#### OKSİGEN ÇATIŞMAZLIĞI

*Kəskin və xroniki hipoksiya.* Böyük yüksəklik şəraitində belə oksigenin qatılığı dəyişməz qaldığı halda, yüksəklik artıqca atmosfer təzyiqi aşağı düşür. Oksigenin parsial təzyiqi atmosfer təzyiqinin azalmasına proporsional olaraq aşağı dü-

şür; məsələn, o dəniz səviyyəsindən 5500 m yüksəklikdə yarı-bayarı azalır (cədvəl 1).

Cədvəl 1

Yüksəklik, m	Havanın təzyiqi	Udulan havanın parzial təzyiqi, mm.c.süt.	Alveollardakı havanın parzial təzyiqi	O <sub>2</sub> -in ekvivalent fraksiyası
0	760	149	105	0,2095
2000	596	115	76	0,164
3000	526	100	61	0,145
4000	462	87	50	0,127
5000	405	75	42	0,122
6000	354	64	38	0,098
7000	308	55	35	0,085
8000	267	46	32	0,085
10000	199	32		0,074
14000	106	12		0,055
19000	49	0,4		0,014

Oksigen çatışmazlığına orqanizmin reaksiyası yalnız sonuncunun özünü bürüzə verməsindən asılı olmayıb, həm də yükün verilmə müddətindən asılıdır. Təsirin müddətindən asılı olaraq kəskin hipoksiya (məsələn, təyyarənin daxilində təzyiqin kəskin aşağı düşməsi və ya tənəffüs aparatında qüsurların olması şəraitində), sürətlə inkişaf edən hipoksiya, (məsələn, funikulyora qalxan zaman) və xroniki hipoksiya (məsələn, böyük yüksəkliklərdə uzun müddət qaldıqda) fərqləndirilir. Yüksəkliyə tab gətirmək, həmçinin yoxusuñ xarakterindən də asılıdır; böyük yüksəkliyin insan passiv (maşın və ya təyyarə ilə) deyil, aktiv (piyada) qət etdikdə bu şəraitə dözümlülüyü artır.

**Yüksəklik xəstəliyi.** Bu termin oksigen çatışmazlığı nəticəsində əmələ gələn bir sıra fizioloji pozğunluqları bildirir. Onun əsas əlamətləri – əqli və fiziki işgörmə qabiliyyətinin aşağı düşməsi, tez yorulma və narahatlılıq hissidir.

Böyük yüksəkliklərdə oksigen çatışmazlığının xarakter əlamətləri aşağıdakılardır: başlanğıcda olan iradənin zəifləməsi, yuxululuq, iştahınitməsi, tənginəfəslik, taxikardiya, baş gicçəllənməsi, qusma, baş ağrısı və konkret şəraitdən asılı olaraq

bu əlamətlər tək-tək və müxtəlif kombinasiyalarda təzahür oluna bilər. Onların təhlükə siqnalı olması çox zaman dərk edilmir və ya qiymətləndirilmir. Xüsusilə insanın səkitlik və ziyyətində ləng inkişaf edən oksigen çatışmazlığı daha təhlükəlidir, belə ki, o təhlükə siqnalı kimi çıxış edən bu və ya digər əlamətlər meydana çıxmamış bayılmaya (özündəngetməyə) gətirib çıxara bilər.

**Təsirlərin yüksəklik astanaları.** Oksigen çatışmazlığının bütün təsirlərini təsirlərin astanaları ilə sərhədlənən yüksəkliyin 4 zonasına görə ayırmak olar. Əlbəttə ki, bu bölmə kəskin deyil, belə ki, müxtəlif keçid təsirlər mövcuddur, astanalar isə iqlimləşmə və meylliliyin hesabına dəyişilə bilər.

**Neytral zona.** 2000 m yüksəkliyə qədər fizioloji funksiyalar, məsələn, dinamiki işin maksimal sürəti az dəyişir və ya tamamilə təsirə məruz qalmır.


**Tam kompensasiya zonası.** 2000-4000 m yüksəklikdə hətta səkitlik vəziyyətində belə, oksigenlə təchiz olunma reaksiyasının aşağı düşməsi nəzərə çarpır: ürək yiğilmasının tezliyi, ürəkdən qan çıxımı və bir dəqiqədə olan tənəffüsün həcmi cüzi artır. Belə yüksəkliklərdə iş zamanı bu göstəricilərin artımı dəniz səviyyəsindən fərqli olaraq daha çox dərəcədə baş verir, beləliklə, həm fiziki, həm də əqli işgörmə qabiliyyəti kifayət qədər azalır.

**Tam olmayan kompensasiya zonası (təhlükə zonası).** 4000-7000 m yüksəklikdə iqlimləşməmiş insanlarda müxtəlif pozğunluqlar yaranır. 4000 m yüksəklikdə pozğunluqlar astanasına çatdıqdan (təhlükəsizlik həddi) sonra fiziki işgörmə qabiliyyəti kəskin aşağı düşür, həmçinin reaksiya və qərarlar qəbul etmək qabiliyyəti zəifləyir. Əzələlərin qic olması baş verir, arterial təzyiq aşağı düşür, tədricən beyində dumanlanma gedir. Bu dəyişiklikləri geri döndərmək mümkünündür.

**Kritik zona.** 7000 m-dən başlayaraq və daha artıq yüksəklikdə alveollardakı havanın oksigeninin parsial təzyiqi kritik astanadan – 30 – 35 mm.c.süt. (4,0 – 4,7 kPa) aşağı olur. Mərkəzi sinir sisteminin huşunu itirmə (huşsuzluq) və qıcolma ilə müşayiət olunan potensial letal pozğunluqları əmələ gəlir;

bu pozğunluqlar udulan havadakı  $P_{O_2}$ -in sürətlə artması şəraitində geri dönəndir. Kritik zonada oksigen çatışmazlığının müddəti həllədici əhəmiyyət daşıyır. Əgər hipoksiya həddindən artıq uzun müddət davam edirsə MSS-in tənzimləyici həlqələrində pozğunluqlar yaranır və ölüm baş verir.

**Böyük yüksəklikdə olmaqla əlaqədar olan intoksikasiya.** İnsanın həssaslığından asılı olaraq bu vəziyyət 3000 m və daha artıq yüksəklikdən başlayaraq bu və ya digər pozğunluqlar olmayan şəraitdə yarana bilər. Alkoqol intoksikasiyada olduğu kimi, onun tipik əlamətləri eyforiya – təhlükəni dərk etməmək və baş verənlərin qeyri-adekvat qiymətləndirilməsidir (şəkil 5).



**Şəkil 5.** Şüurun (düşüncənin, huşun) yerində olduğu müddətin əhəmiyyəti (xeyri).

7000 m-dən artıq olan yüksəkliklərdə qəflətən oksigen çatışmazlığı yaranır (məsələn, təyyarənin kabinetində təzyiqin

azalması şəraitində), insanda isə qısa zaman müddəti ərzində (“mərhəmet dövründə”) normal funksiyalar saxlanılır (cədvəl 2). Bu dövrün sonunda şüur pozulur, daha sonra isə məhvə gətirib çıxaran geri dönməyən pozğunluqlar əmələ gəlməyə başlayır (şəkil 1).

## Cədvəl 2

**7000 m-dən artıq olan yüksəkliklərdə oksigenin verilməsi  
dayandırılan andan huşun itirildiyi ana qədər olan zaman**

<b>Yüksəklik, km</b>	7	8	9	10	11	12	15
<b>Zaman, dəq</b>	5	3	1,5	1	2/3	1/2	1/6

***Yüksəklikdə təmiz oksigenlə nəfəs alma.*** Oksigenin udulması yüksəklik astanalarının artma istiqamətində dəyişir, lakin bu reaksiyaları aradan qaldırmır. 14 km yüksəklikdə təmiz oksigenlə nəfəs alma zamanı udulan havada  $P_{O_2}$  106 mm.c.süt. (14,1 kPa) təşkil edir. 37°C temperatur şəraitində ölü məkanda  $P_{H_2O}$  47 mm.c.süt (6,3 kPa) təşkil edir, beləliklə, udulan qaz qarışığında  $P_{O_2}$  60 mm.c.süt. (8,0 kPa) ibarət olur. Alveol boşluqlarında parsial təzyiqi 30 mm.c.süt. (4,0 kPa) hiperventilasiyanın dərəcəsindən asılı olaraq enib-qalxır) təşkil edən karbon dioksid hələ də saxlanılır ki, buna görə də  $P_{O_2}$  daha da aşağı olur. Yerdə qalan hissə 30 mm.c.süt. (4,0 kPa), yəni hipoksiyanın kritik astanasından aşağı olan səviyyədir. Əgər insan təmiz oksigenlə nəfəs alarsa bu həddə yüksəkliyin 13-14 km-i arasında çatmaq olar, buna görə də böyük yüksəkliyə qalxarkən xüsusi kostyumlar və ya yüksək təzyiqə malik kabinetlər tələb olunur.

### 18.3. Böyük yüksəkliyə qısamüddətli uyğunlaşma

Böyük yüksəkliklə (və ya digər səbəblərlə (vəziyyətlərlə), məsələn, ürək çatışmazlığı) şərtlənən hipoksiya qısa, orta və uzunmüddətli uyğunlaşma reaksiyalarının meydana çıxmına səbəb olur. Qısamüddətli reaksiyalar üçün bir neçə saat tələb

olunur, halbuki büyük yüksəkliklərə əsl mənada iqlimləşmək üçün bir neçə gündən bir neçə aya qədər vaxt tələb olunur.

**Sirkulyar uyğunlaşma dəyişkənlilikləri.** 2000 m və daha ar-tıq yüksəklikdə sakit vəziyyətdə ürək yiğilmalarının tezliyi artır və 6000 m yüksəklikdə təqribən 120 dəq<sup>-1</sup>-ə çatır. Yüklə əlaqədar olaraq onun artımı dəniz səviyyəsindən fərqli olaraq kifayət qədər çoxdur. Vuruş həcmi cüzi dəyişir; onun həm artması, həm də azalması müşahidə edilir. Bu səbəbdən də sakit vəziyyətdə ürəkdən qan çıxımı az artır, lakin yük şəraitində bu artım aydın nəzərə çarpir.

Arterial təzyiq yükün olduğu şəraitdə yüksəklikdən asılı olaraq az dəyişir. Lakin ağıciyər arteriyasında, xüsusilə sakit vəziyyətdə, ağıciyərlərin şisməsi ilə əlaqədar olaraq təzyiqin artması baş verir.

**Respirator uyğunlaşma dəyişkənlilikləri.** Sakitlik şəraitində arterial hipoksiya tənəffüs sisteminin zəif aktivləşməsinə səbəb olur; 5000 m yüksəklikdə bir dəqiqədə olan tənəffüsün həcmi müqayisə olunan dəniz səviyyəsindəki kəmiyyətdən 10% artıq olur. Baxmayaraq ki, bu qiymət 6500 m yüksəklikdə 2 dəfə çox olur. Yük şəraitində bir dəqiqədə olan tənəffüs həcmi artmağa başlayır. Hiperventilyasiya tənəffüs əmsalının 1,0-ə qə-dər yüksəlməsinə səbəb olur. Hiperventilyasiyaya baxmayaraq, udulan havanın kəmiyyəti aşağıdır, çünki bir dəqiqədə olan tənəffüsün həcmi yüksəlməsi  $P_{O_2}$  azalma dərəcəsində olmur.

**Oksigenin nəql olunmasında olan uyğunlaşma dəyişkənlilikləri.** Alveol havada  $P_{O_2}$  yüksəkliyin artmasına uyğun olaraq aşağı düşdüyündən arterial qanda  $P_{O_2}$  aşağı düşür. 2000 m yüksəklikdə sakitlik şəraitində alveol havasında  $P_{O_2}$  76 mm.c.süt. (10,1 kPa), arterial qanda 73 mm.c.süt. (9,7 kPa) təşkil edir; bununla belə arterial qanda hemoqlobinin oksigenlə doyması 93% təşkil edir. Oksigenin nəql olunmasını iki əlavə amil pozur. Birinci, oksihemoqlobinin dissosiasiyasının əyrisinin sola doğru dəyişməsinə səbəb olan respirator alkoloza gətirib çıxarır. Bu dəyişkənlilik ağıciyərlərdə oksigenin əlaqələnməsinə şera-

it yaradır, lakin onun toxumalarda ayrılmasına maneçilik törendir. İkincisi, yük şəraitində oksigenin sərf edilməsi artdıqca alveol havası və arterial qanda  $O_2$ -in parsial təzyiqinin qiymətləri artır. Ağır iş zamanı 0,15 mm.c.süt. (2,0 kPa) çatır. 200m  $AqD_{O_2}$  yüksəklikdə alveol havasında  $P_{O_2}$ -in 76 mm. c.süt. (10,1 kPa) olduğunu nəzərə alsaq, buna görə də  $AqD_{O_2}$ -in qiymətində olan hər hansı bir yüksəliş oksihemoglobinın dissosiasiyasının əyrisinin daha sərt meylli olan sahəyə dəyişməsi ilə əlaqədar olaraq arterial qanın oksigenlə doymasında nəzərə çarpan azalmaya səbəb olur. Ağır iş şəraitində 2000 m yüksəklikdə oksigenlə doyma 90% təşkil edir ki, bu arterial qanda 66 mm.c.süt.-dan (8,6 kPa) aşağı olan  $P_{O_2}$ -nə uyğun gəlir; bunun nəticəsində 2000 m yüksəklikdə maksimum işgörmə qabiliyyəti, demək olar ki, 10% (3500 m yüksəklikdə  $\approx 20\%$ ) azalır.

**Turşu-əsas tarazlığının uyğunlaşma dəyişkənləkləri.** Büyük yüksəkliyə uyğunlaşma şəraitində hiperventilyasiya külli miqdarda  $CO_2$ -in ayrılmmasına səbəb olur. Qanda  $CO_2$ -in parsial təzyiqi aşağı düşür və respirator alkaloz əmələ gəlir. 4000 m yüksəklikdə arterial qanda  $P_{O_2} \approx 30$  mm.c.süt. (4,0 kPa) təşkil edir; 6500 m yüksəklikdə 0, 20 mm.c.süt.-na (2,7 kPa) bərabərdir, arterial qanda isə pH 7,5-dən yuxarı olur. Büyük yüksəkliyə qalxma ilə əlaqədar yaranan kəskin stres şəraitində əsasların artıq miqdarı dəyişmir.

#### **18.4. Büyük yüksəkliyə iqlimləşmə**

Yüksək dağlıq şəraitində uzun və ya bir qədər qısa zaman müddətində keçirilən həyat ürək-damar, tənəffüs, əzələ və qan-damar sistemlərində uyğunlaşma dəyişkənliliklərinə gətirib çıxarır. Bu dəyişkənliliklər özündə əsasən arterial hipoksiya və respirator alkalzoza qarşı reaksiyaları əks etdirir. Qalıq (artıq) dəyişkənliliklər fazasından (məşələn, eritropoezdə) keçə bilən

bu dəyişkənliliklərin kəmiyyət və dinamikasında əhəmiyyətli dərəcədə olan fərdi fərqlər qeydə alınmışdır. Tam iqlimləşmə üçün bir neçə aydan bir neçə ilə qədər vaxt tələb olunur. Lakin ekspedisiyalar göstərmışdır ki, hətta bir neçə həftəyə belə tam iqlimləşmə, deməli, yüksəkliyə davamlılıq əldə etmək olar. Ümumiyyətlə, iqlimləşmənin hesabına insanlar yüksəklikdə xüsusi avadanlıqlar olmadan qısa müddət ərzində qala bilirlər, eks halda onlar həlak olardılar. İqlimləşmiş alpinistlər 8000 m artıq yüksəklikdə oksigen aparatı olmadan bir qədər vaxtlarını keçirməyə qabildirlər, bəzi insanlar isə demək olar ki, 8900 m yüksəkliyə qalxa bilirlər; lakin uzun müddət ərzində qalınması mümkün olan yüksəkliyin son həddi kifayət qədər aşağıdır.

İnsanların ən yüksək dağlıq yaşayış məntəqəsi And dağlarında ≈5300 m yüksəklikdə yerləşir. Bu, yəqin ki, insanın tab gətirə bildiyi ən böyük yüksəklikdir. Lakin böyük yüksəkliklərdə orqanizm nizamlı olaraq iş görməyə çox güman ki, daha asan uyğunlaşır. 6200 m yüksəklikdə fəaliyyət göstərən şaxtalar mövcuddur. Ehtimal olunur ki, tənəffüsün tənzim olunması sakit vəziyyətdə deyil, iş zamanı yüksəkliyə fizioloji davamlılıq vəziyyətini təmin edə bilər. Yüksək dağlıq yaşayış məntəqələrinin sakinləri arasında yüz illər ərzində təbii seçmə baş vermişdir; onların iqlimləşməsinin səviyyəsini çox güman ki, uyğunlaşma nəticəsində maksimal hesab etmək olar. İqlimləşməni müşayiət edən fizioloji dəyişkənliliklərinin öyrənilməsi üçün And dağlarında 4540 m yüksəklikdə yerləşən Morokoça şəhərinin sakinlərini müayinədən keçirmişlər. Ovalıq ərazisində sakinləri (Lima) ilə müqayisədə təqdim olunan nəticələr cədvəldə öz eksesini tapmışdır (cədvəl 3).

Cədvəl 3

Parametrlər	Yüksəklik	
	4540	0
Qan:		
Eritrositlər, mln/mkl	6,44	5,11
Retukulositlər, mln/mkl	46	18
Trombrsitlər, min/mkl	419	401
Leykositlər, min/mkl	7,0	6,7

Hematokrit, %	60	47
Hemoqlobinin miqdari, q/l	201	156
Qanın həcmi , ml/kq	101	80
Plazmanın həcmi, ml/kq	39	42
Superial qanın PH-1	7,39	7,41
Bufer əsaslar, mmol/l	45,6	49,2
Tənəffüsün 1 dəq. olan həcmi, (1. dəq <sup>-1</sup> . kq <sup>-1</sup> )	0,19	0,13
Alveol havasındaki $P_{O_2}$ mm. c.süt.	51	104
Alveol havasındaki $P_{CO_2}$ mm.c.süt.	29,1	38,6
Arterial qanın O <sub>2</sub> ilə doyması, %	81	98
Ürək yiğilmalarının tezliyi, dəq <sup>-1</sup>	72	72
Qan təqyiqi, mm.c.süt.	93/63	116/79

## 18.5. Ürək-damar sisteminin iqlimləşməsi

Iqlimləşmənin başlangıç fazasında insanın sakitlik vəziyyətində ürək yiğilmalarının tezliyi yüksəlir; daha sonra azalır və 5000 m yüksəklikdə stabilleşərək əvvəlkindən aşağı səviyyədə ola bilər. Vuruş həcmi az dəyişilir, buna uyğun olaraq ürəkdən qan çıxma da sakit vəziyyətdə cüzi dəyişir, ürəkdən maksimal qan çıxımı da azalır.

**Respirator iqlimləşmə.** Iqlimləşmə həftələrlə davam etdiyindən tənəffüsün tənzim edilmə sistemi arterial qanda oksigen çatışmazlığını və yüksək  $P_{CO_2}$  -ə qarşı çox həssas olmağa başlayır. Bu ona görə nəzərə çarpır ki, artıq düzənlilik şəraitində olduğu kimi tənəffüsü uzun müddət saxlamaq mümkün olmur və CO<sub>2</sub>-reaksiya əyrisi öz görünüşünü dəyişir (sola doğru yerini dəyişir və daha sərt mailə malik olur). Lakin böyük yüksəkliklərdə daima yaşayan insanlarda tənəffüs reaksiyaları udulan havadakı oksigen çatışmazlığına uyğunlaşmanın aralıq mərhələsində olanlara nisbətən daha az həssasdırlar.

**Iqlimləşmə şəraitində oksigenin nəql olunması.** Böyük yüksəkliklərdə olmanın ilkin dövrlərində qanda eritrositlərin miqdari onların daha sürətlə parçalanmasının hesabına aşağı düşür, lakin bir neçə gündən sonra güclənmiş eritropoezin bütün əlamətləri bürüzə verilməyə başlanır. Retikulositlər nəzərəçar-

pacaq dərəcədə çoxalır, eritrositlərin miqdarı artır, normal səviyyəyə nisbətdə bir hüceyrəyə düşən orta hemoqlobin sayının aşağı düşməsi şəraitində hemoqlobinin qatılığı yüksəlir (31 t/eritrosit). Yüsekliyə görə oksigen çatışmazlığı nə qədər çox olarsa, eritropoezin tənzim olunması bir o qədər çox özünü bildirir, baxmayaraq ki, qanda digər hüceyrələrin əmələ gəlməsinin sürəti dəyişilir. Aparılan sınaq işləri göstərmişdir ki, 4500 m yüksəklikdə olarkən artıq 2 gündən sonra eritrositlərin sayı və hemoqlobinin qatılığı 10%-dən çox yüksəlir. Təqribən 10 sutkadan sonra eritrositlərin sayı və hemoqlobinin qatılığının artmasının sürətli fazası başa çatır. Bundan sonra gələn aylarda çəkən ləng yüksəlmə (maksimal kəmiyyətlər: hemoqlobin – 270 q/l qanda; hematokrit – 70%) stabil yüksək səviyyəyə qədər az miqdarda azalma ilə bitir (cədvəl 1). İlk iki sutkada yaranan digər dəyişiklik eritrositlərdə 2,3-difosfoqliserat miqdarının təqribən 85–140 mkq/ml-ə artmasıdır ki, bu oksihemoqlobinin dissosiasiyasının əyrisinin sağa doğru yerini dəyişməsi ilə müşayiət olunur.

5000 m-ə qədər yüksəkliyin şəraitdə qanda hemoqlobin miqdarı artdığından onun oksigen nəqletmə qabiliyyəti demək olar ki, dəyişməz qalır. Tərkibində 15,5 q hemoqlobin olan 100 ml qan 97% doyma şəraitində 20 ml oksigeni əlaqələndirir; tərkibində 20 q hemoqlobin olan 100 ml qan artıq 75% doyma şəraitində bir o qədər miqdarda oksigeni əlaqələndirir (bu  $\approx$ 5000 m yüksəkliyə uyğun gəlir). Hematokritin miqdarının artması qanın özlüğünün kifayət qədər artmasına səbəb olduğundan, kapillyarlarda qan axını aşağı düşür. Nəticədə iqlimləşmənin aralıq mərhələlərində ürəkdən qan çıxımı azalır. Bu səbəbdən də insan böyük yüksəkliklərdə iqlimləşdikdən sonra dəniz səviyyəsindəki yüksəkliyə qayıtsa belə, ağır iş şəraitində oksigenin nəql olunmasının maksimal sürəti artmir. Deməli, belə iqlimləşmə dəniz səviyyəsində ağır işlərin yerinə yetirilməsi şəraitində işgörmə qabiliyyətinin kifayət qədər yüksəlmişə səbəb olmur. Respirator alkaloz nəticəsində meydana çıxan oksihemoqlobinin dissosiasia əyrisinin yerini sola dəyişməsi əvvəlcə 2,3 – difosfoqliserat miqdarının artması ilə kom-

pensasiya olunur; uzunmüddətli uyğunlaşmadan sonra yüksək dərəcədə kompensasiya olunma əyrinin sağa doğru yerini dəyişir, bunun da nəticəsində toxumalarda oksigenin verilməsi (qaytarılması) güclənir.

***İqlimləşmə şəraitində turşu-əsas tarazlığı.*** İqlimləşmənin gedisində böyrəklər daha çox bikarbonat ayıırlar. Respirator alkalozin böyrəklərin hesabına belə kompensasiyası qanın PH-1 normaya qaytarır. Bundan əlavə, hemoqlobin miqdarı artlığından qanın bufer tutumu da yüksəlir. Lakin toxumaların bufer tutumu bikarbonatların kompensator itkisi hesabına azalır. Beləliklə, hüceyrə daxili və hüceyrədən kənar sahələr arasında elektrolitlərin bölüşdürülməsi baş verir.

***İqlimləşmə şəraitində əzələlər.*** İqlimləşmə baş verdikdə əzələlərdə kapillyarların sıxlığı artır; kapillyarla və əzələnin daxili hissələri arasında diffuziya məsələsi qısalır. Əzələ hüceyrəsinin daxilində müxtəlif fermentlər sistemi, xüsusilə mitocondridə olanlar, oksigen çatışmazlığına uyğunlaşır ki, bu da  $P_{O_2}$ -nin aşağı qiymətinə baxmayaraq aerob metabolizmə yaxşı təsir göstərir.

## 18.6. Avia və kosmik uçuşlar

Böyük yüksəklikdə uçuşlar zamanı insan yuxarıda təsvir olunan kəskin oksigen çatışmazlığı problem ilə qarşılışır. Bundan əlavə, kabinədə təqribən eyni olan təzyiq, 2300 m yüksəklikdə uçuş və eniş zamanı qısamüddətli dəyişikliyə məruz qalır; təzyiqin belə qalxıb-düşməsi əsas etibarilə hava ilə dolu olan kəllə boşluğununa təsir göstərir.

Yüksəkliyin artması ilə həm də ətraf mühitin yüksək radasiya və aşağı temperaturunun təsirinə qarşı tədbirlər görmək lazımdır.

***Bir zamandan digər zaman zonasına "sığrayışlar".*** Bir neçə saat qurşağının keçilməsi ilə həyata keçirilən uçuş endogen ritm və xarici zaman amilləri, həmçinin gəlmə və yerli sakinlərin işgörmə qabiliyyətinin sutkalıq ritminin fazaları arasında

ziddiyyətlərin yaranmasına səbəb olur. Məsələn, 6 saatlıq zaman qurşağından şərqə doğru "sığrayış" və yerli vaxtla saat 9-da təyyarədən enmə zamanı səyahətçi öz işgörmə qabiliyyətinin minimum səviyyəsində olur (onun "daxili saatı" ilə saat 3-də). Həmin uçuşun eks istiqamətində səyahətçi saat 9-da təyyarədən enərkən işgörmə qabiliyyətinin nahardan sonrakı zirvə (pik) səviyyəsində olur (onun "daxili saatı"na görə 15 saat). Məhz bu səbəbdən şərq istiqamətində uçuşlar qərb istiqamətində uçuşlara nisbətən uyğunlaşma zamanı daha böyük çətinliklərə səbəb olur. Bu nəticə statistik məlumatlara əsaslanır, lakin ayrı-ayrı insanlar arasında böyük fərqlər mövcuddur.

Biooji ritmlər yerli şəraitdə müxtəlif sürətlə uyğunlaşır. Daha tez sürətlə uyğunlaşan ritmlər yuxu-ayıqlıq və işgörmə qabiliyyətidir; onların sinxronzasiyasının<sup>\*</sup> bərpa edilməsi üçün hər 2 saat dəyişkənlik üçün  $\approx$ 1 sutka tələb olunur.

**Kosmik uçuşlar** üçün təzyiq altında olan kabinə və ya kostyumlar vacibdir; onlar olmazsa 19 km-ə bərabər və ya ar-tıq yüksəklikdə  $37^{\circ}\text{C}$  temperatur şəraitində qan qaynamağa başlayır (qaynama). Təzyiq altında olan kabinə həmçinin udu-lan havada oksigenin adekvat parsial təzyiqini təmin edir və soyuqdan, eləcə də tam da olmasa açıq kosmosda şüalanma-dan mühafizə edir.

Ümumiyyətlə, insanın uyğunlaşma qabiliyyəti və texnika onun kosmosda həyatını bir neçə həftəlik və ya aylıq təmin edə bilər, Yerə qayıtdıqdan sonra isə readantasiya ilə bağlı yeri ni çətinliklər meydana çıxır.

## 18.7. Su altında qalmaq, yüksək təzyiq

Dalğıcı insan orqanizmi üçün yad olan mühitdə hərəkət edir; əger onun suda olma müddəti nəfəsin tutulub saxlanılması ilə qalma müddətindən yuxarı olarsa, o, tənəffüs üçün hava almalı və yüksək təzyiqə uyğunlaşmalıdır. Suya dalma istilik tarazlığının saxlanılmasında özünü göstərir, belə ki, istilik daha sürətlə itir. Beləliklə, şərait termoneytral zonadan kə-

narda olur. Nəhayət, görmə və eşitmə siqnallarına əsasən istiqamətin müəyyən edilməsində çətinliklər yaranır.

## XÜSUSİ TƏCHİZATLAR (LƏVAZİMATLAR) OLmadAN SU ALTINDA QALMAQ

Sadə üsulla – heç bir xüsusi təchizat olmadan su altında qalmaq çox da böyük olmayan dərinliklərdə mümkündür. Qabaqcadan hiperventilyasiyanın olması 2 səbəbdən təhlükəlidir; 1) respirator alkaloz ucbatından suya baş vurmamışdan qabaq başgicəllənməsi və ya qıcolmalar əmələ gələr və 2) suya baş vurmanın sonunda oksigen ehtiyatının düzgün qiymətləndirilməməsi baş verə bilər, belə ki, ümumi tənəffüs aktivliyi  $\text{CO}_2$  parsial təzyiqinin azalması və respirator alkalozla əlaqədar olaraq aşağı düşür.

Suya baş vuran zaman bu halda meydana çıxan oksigen çatışmazlığı özlüyündə yalnız zəif stimulyator rolunda çıxış edir ki, bu səbəbdən də tənəffüsü əvvəlcədən hiperventilyasiya olmadan suya başvurma şəraitində olduğuna nisbətən daha uzun müddətə tutub saxlamaq olur. Buna görə də artan oksigen çatışmazlığının qəfil huşunu itirməyə gətirib çıxarması təhlükəsi əmələ gəlir. Hiperventilyasiya nəticəsində arterial qanın oksigenlə dolması baş vermir, ancaq ağciyərlərdə oksigenin fraksiyası bir neçə dəfə dərindən nəfəsalma nəticəsində təqribən 0,05 dəfə arta bilər.

Maska, yaxud eynək və nəfəs almaq üçün çubuq (truba) ilə təchiz olunub suya başvurma sualtı dünyani fasılısız olaraq müşahidə etməyə imkan verir. Adətən belə məşğulliyətin nəticəsində günəş şüalarının təsirindən kürək və boyun nahiyyəsində yanıklar və həmcinin həddindən artıq soyuma baş verir. 30-35 sm uzunluğunda olan standart çubuğun ölçüsünü azaltmaq qadağandır. Hərəkətsiz sahənin belə uzadılması sox çətin ki, tənəffüsə əhəmiyyətli dərəcədə təsir göstərsin, lakin suyun daha dərin qatlarına dalma zamanı qan-damar sisteminiə bu əməliyyatın aparılması xeyli dərəcədə təsir göstərir. Belə ki, alveol havasının təzyiqi suyun üst qatındaki təzyiqə uyğun gəldiyindən bədənin qalan hissəsini suyun əlavə təzyiqi aşağı

təzyiq sistemində daxili və xarici torakal hissələr arasında qradient təzyiqinin yaranmasına səbəb olur. Buna görə də, suyun daha dərin qatlarına döş qəfəsi daha dərindən nəfəsalmalar şəraitində daha çox qanla dolmağa başlayır, nəticədə ağciyər damarları və ürəyin potensial olaraq ölümcül zədələnməsi (gərilmə və ya zərbə nəticəsində) baş verir. Digər təhlükə soyuq axına düşmə ehtimalı ilə bağlıdır; yemək yedikdən sonra, xüsusilə vaqotonik fazada dəri-visseral reflekslər arterial təzyiqin kəskin (kritik) aşağı düşməsi ilə müşayiət olunan vazo-vaqal kollipsa səbəb ola bilər.


Tənəffüsün saxlanması ilə suyun dərin qatlarına başvurma zamanı aşağıdakı fiziki qaz qanunlarını nəzərə almaq lazımdır: 1) Boyl-Mariot qanunu: təzyiq və həcmi vurma həsili sabit kəmiyyətdir; 2) Dalton qanunu: ümumi təzyiq parsial təzyiqlər cəminə bərabərdir; 3) Henri-Dalton qanunu: həll olan qazın miqdarı onun parsial təzyiqi və həllolma əmsalına mütənasibdir. Bu qanunlar, əlbettə ki, yalnız ideal qazlar üçün düzgün hesab olunur, lakin təcrübələr göstərmişdir ki, onları tamamilə suyun dərin qatlarına baş vurma zamanı meydana çıxan problemlərin həllində tətbiq etmək olar.

#### *Barozədələnmə (təzyiqin təsiri altında yaranan zədələnmə).*

Boyl-Mariot qanunu hava ilə dolu bədən boşluqları (yəni ağciyərlər, kəllədəki boşluq, diş və mədədəki boşluq) üçün doğrudur. Enmə zamanı ətraf mühitin artan təzyiqi son anda toxumaların zədələnməsinə gətirib çıxaran pozğunluqlara səbəb ola bilər. Məsələn, suya dalmanın başlangıcında döş qəfəsinin, uyğun olaraq ağciyərlərin tutumu 30-40 m dərinlikdə minimuma çataraq çox asanlıqla azalır (şəkil 2). Ağciyərləri daha çox basmağa (sixmaq) icazə verilmədiyindən suyun daha dərin qatlarında dərinliyin artmasına daha uyğun olaraq döş qəfəsindən xaricdə (ətraf mühit) fasiləsiz olaraq artan təzyiqə baxmayaraq, döş qəfəsinin daxilindəki təzyiq sabit qalır. Təzyiqlər arasında yaranan fərq döş boşluğunundakı orqanlara qan axınının kifayət qədər artmasına səbəb olur; döş qəfəsi daxilindəki təzyiq ağciyər damarları və ürəyin inkişaf edib dəyişilməsinə uyğun olaraq getdikcə aşağı düşür ki, bu da nə-

ticədə onların zədələnməsinə gətirib çıxarır. Hava ilə dolu olan kəllə boşluğunundakı təzyiq burun və boğaz vasitəsilə öz-özünə və ya xüsusi üsulla (bağlı burunla aparılan Valsalva təcrübəsi) döş qəfəsinin daxilindəki təzyiqə bərabərləşir. Əgər orta qulaq və burunun əlavə boşluğunun udlaqla əlaqələndiyi kanallar tutulubsa (məsələn, soyuqdəymə zamanı selikli qişanın şısməsi nəticəsində) bu təzyiqi bərabərləşdirmək çətin və ya qeyri-mümkün olur. Bu halda təzyiqlərin bərabərləşdirilməsi yalnız təbil pərdəsinin xaricə doğru çəkilməsi (partlayan qədər) və yaxud selikli qişanın onun ağırli şısməsi və partlamasına səbəb olan sonradan qanla dolması hesabına mümkün olur.

Dərinlik	0 m	10 m	40
P <sub>IT</sub>	1 bar	2 bar	5 bar
AT	5,01	2,51	1,01
PaO <sub>2</sub>	105 mm.c.süt.	210 mm.c.süt.	525 mm.c.süt.
	***	***	***



**Şəkil 2.** Suyun daha dərin qatlarına dalma şəraitində ağıciyər tutumu (AT) və parsial təzyiq 0 m dərinlikdə döş qəfəsi maksimal nəfəsalma, 40 m dərinlikdə maksimal nəfəsvermə vəziyyətində olur. Alveol havasının  $P_{O_2}$  üçün oksigenin sərf edilməsi sayılır; döş qəfəsi daxilində 1bar=100 kPa (intratorakal təzyiq).

**Su səthinə qalxma zamanı oksigen çatışmazlığı.** Əgər nəfəsini saxlayaraq suya dalan dalğıc nəfəsvermənin vacibliyinə müqavimət göstərə bildiyi qədər su altında qala bilirsə, o,

mütləq suyun üzünə qalxan zaman huşunu itirə-cəkdir. Enmə zamanı ətraf mühitin təzyiqinin artması alveol havasında  $P_{O_2}$  yüksəlməsinə səbəb olur, lakin bu üstünlük xəyalidir, belə ki, su uzununa qalxma zamanı əks hadisə baş verir (şəkil 1). Dalğın su səthinə qalxan zaman ağıciyrlərdə  $P_{O_2}$  tezliklə 30-35 mm.c.süt (4,0-4,7 kPa) bərabər olan kritik astanaya çatıb və ötüb-keçərək sürətlə aşağı düşür. Bu azalma xüsusişlə su səthinə yaxın kəskin şəkildə özünü bürüzə verir, belə ki, sonuncu 10 m-i qalxan zaman mühitin təzyiqi yarıbayağı azalır (şəkil 1).

### **18.8. Aparatlarla suyun dərinliklərində qalma**

Üç tip tənəffüs aparatı mövcuddur: sıxlımlı hava, oksigen və qaz qarışığı ilə olan aparatlar.

**Sıxlımlı hava ilə olan aparatlar.** Onlara bir yerdən digər yerə daşına bilən tənəffüs aparatları, havanın su səthindən ötürülmə sistemləri (şlanq və ya nasosla) və kessonlar aid edilir. Bütün hallarda udulan havanın təzyiqi ətraf mühitin təzyiqinə bərabərləşir, verilən hava isə suya xaric edilir (açıq sistem). Tənəffüs şəraitində həyata keçirilən iş sıxlımlı havanın yüksək özlülüyü ilə əlaqədar olaraq artır.

**Dərinlik narkozu.** Dərinlik və suya dalma müddəti böyük olduqca toxumalarda daha artıq miqdarda azot həll olur. Normal atmosfer təzyiqi şəraitində orqanizmdə həll olan azot inert olur, lakin 40 m-ə bərabər və ya artıq dərinliklərdə toxumalarda olan azotun qatılığı vəziyyət və dalğın meylliyindən asılı olaraq tapşırıqların yerinə yetirilməsi zamanı səhvlerin olması və hətta huşun itirilməsi ilə müşayiət olunan intoksifikasiya (eyforiya, həmçinin narahatlılıq) əlamətlərinin yanmasına səbəb olur. Buna görə də heç bir zaman sıxlımlı hava ilə olan aparatdan istifadə edərək 50 m dərinliyə enmək olmaz.

**Dekompressiya.** Barozədələnmələrdən uzaq olmaq üçün suyun səthinə qalxma zamanı mühitin təzyiqi aşağı düşdükcə sıxlımlı hava ilə dolu olan bədən boşluqlarındaki təzyiqin ar-

xasınca nəzarət etmək lazımdır. Məsələn, sıxılmış hava ilə olan təchizatlardan istifadə edən dalğic 50 m dərinlikdən bağlı səs yarığı şəraitində su səthinə qalxan zaman ağciyərlər dartılır, sonra isə cirilir (yırtılır) ki, bu zaman hava damar sisteminə daxil olur (hava emboliyası)\*. Bundan əlavə, toxumalarda toplanan inert qazlar (məsələn, azot) yavaş-yavaş onlardan ayrılmalı, sonra isə verilən nəfəslə xaric olunmalıdır; əgər dekompressiya həddindən artıq sürətlə baş verərsə onlar qanda qazlı su olan butulkanın ağızını açan zaman olduğu kimi qovuqcuqlar əmələ gətirir. Yuxarı qalxma və su səthinə çıxma sistematik olaraq, yavaş-yavaş və mərhələlərlə həyata keçirilməlidir. Su səthinə dərhal o vaxt çıxmamaq olar ki, su altına dalma toxumalarda qovuqcuqların əmələ gəlməsi üçün vacib olan qazların kritik toplanmasına müvəffəq olunmayan zaman hüdudunda həyata keçirilsin (sıfır zamanı); tənəffüsün saxlanması suya dalmanın bütün formalarında və 10 m-dən artıq olmayan dərinliyə suya dalma şəraitində vəziyyət demək olar ki, həmişə belə olur. Dekompressiya zədələri, həmçinin uzunmüddətli su altına dalmadan sonra yer səthinə sürətlə çıxmama zamanı da (məsələn, təyyarədə) baş verə bilər.

**Oksigen aparatı.** Müxtar tənəffüs aparatı həm də təmiz oksigenlə nəfəs almanı təmin edə bilər. Qapalı sistemdə tənəffüs zamanı verilən oksigenlə zəngin hava ilə onun tərkibində olan karbon dioksidi canına hopdurən materialın köməkliyilə kənar etdikdən sonra təkrar nəfəs almaq olar. Belə aparat uzun müddətə su altına təkrar nəfəs almaq olar. Belə aparat uzun müddətə su altına dalmağa imkan verir, lakin idman üçün yararlı deyil, çünki 7 m-dən artıq dərinlikdə təmiz oksigen ( $P_{O_2} = 172$  kPa və ya 1292 mm.c.süt.) mərkəzi sinir sisteminə toksiki təsir göstərir. Kəskin oksigen zəhərlənməsinin əlamətlərinə qusma, qicolma və huşun itirilməsi aid edilir. Bu aparatlar çox təhlükəli olduqlarından, onları yalnız xüsusi məqsədlər üçün istifadə edirlər (məsələn, sualtı kəşfiyyatçılar tərəfindən). Sıxılmış hava ilə nəfəsvermə zamanı hipoksiya ilə bağlı olan pozğunluqlar 74 m və daha artıq dərinliklərdə yarana bilər.

Qaz qarışıığı ilə olan qapalı tip aparatlar böyük dərinlik-

lərdə istifadə edilməsi üçün yararlıdır: burada təmiz oksigen ya sıxılmış hava, ya da helium ilə qarışdırılır. Sıxılmış havanın istifadə edilməsi ilə su altına dalması 7 m-dən artıq dərinlikdə həyata keçirmək olar, belə ki, helium ilə olan qarışiq azotu narkozdan müdafiə edir. Lakin 70 m və daha dərin qatlara dalma zamanı hipertoksik zədələnmələrdən uzaq olmaq üçün qarışığın tərkibində normada olduğundan daha az oksigen olmalıdır.

### **18.9. Su altında istiqamətin müəyyən edilməsi**

**Görmə.** Dərinlik artdıqca su altında işıqlanmanın intensivliyi azalır. 100 m dərinlikdə hətta əlverişli şəraitdə belə, əbədi qaranlıq hökm sürür. Əgər mühafizə gözlükleri taxılmazsa gözün buynuz qışası hava əvəzinə fərqli sindirma xüsusiyyətlərinə malik olan su ilə təmasda olur. Bunun nəticəsində yalnız gözə yaxın məsafədə yerləşən obyektlər fokusda olur. Suya dalmaq üçün olan gözlükler bu təsiri aradan qaldırır, lakin iti bucaq altında düşən işıq şüalarının çoxsaylı sinmlarının hesabına əşyalar daha xirdə və uzaq məsafədə görsənir. Bundan əlavə, görmə oxuna lateral istiqamətdə yerləşən əşyalar təhrif olunurlar, lakin dalğıcılar buna çox tez öyrəşirlər.

**Eşitmə.** Suda səs havadakına nisbətən daha tez yayılır (330 m/s yerinə 1450). Bu səbəbdən də su altında səs mənbəyi insana əslində olduğundan daha yaxın gəlir. Bundan əlavə, qısa qulaqarası ləngiməyə görə səs mənbəyinin müəyyən edilməsi praktiki olaraq qeyri-mümkün olur.

**Müvazinət sistemi.** Əgər təbil pərdəsi zədələnərsə su orta qulağa düşə və üfüqi yarımdairəvi kanalın istilik stimulyasiyasına səbəb ola bilər ki, bu zaman məkandə istiqamətin müəyyən edilməsində pozğunluqlar meydana çıxa bilər. Bu vəziyyətdə dalğıc təlaşa düşüb özünü itirərsə, öz həyatını təhlükə altına qoymuş olar.

**Su altında qalmanın qaydaları.** Adı şəraitdə təhlükəsiz olan bir çox hal və vəziyyətlər su altında təhlükəli ola bilərlər.

Su altına dalmanın 10 ən vacib qaydalarından, xüsusilə, 2-ni nəinki bütün dalçıclar, həm də heç bir yüksək nailiyyət əldə etmək iddiasında olmayan həvəskarlar belə yadda saxlama-lıdırlar:

1. Heç bir zaman təklikdə su altında qalmayın.
2. Əgər soyuqdəyməniz varsa, heç bir zaman su altında qalmayın (barozədələnmə).

### **18.10. İqlim və yaşayış yerinin ventilyasiya edilməsi**

***İqlim.*** İqlim həkimlər üçün həm müalicəvi təsir nöqtəyi-nəzərindən (günəş şüası, təmiz hava və aşağı atmosfer təzyiqi-nin təsiri), (həm də hava kondisionerlərinin yaşayış yerlərində temperatur və rütubəti tənzim edən cihaz) tətbiq edilməsi ilə əlaqədar böyük maraq doğurur. Havanın kondisiyalasdırılma-sı\* tətbiqi fiziologiyanın misalıdır, çünki, yaşayış yerlərində iqlim, otaqda təmiz havaya olan ehtiyac nəzərə alınmaqla in-sanda istilik tənzimi barədə məlum olanların əsasında yaradılır.

***Komfort (rahatlıq) şəraiti.*** Yaşayış yerindən kənardə olan insanlarda istilik tənziminin əsas təyinedici amilləri ro-lunda ətraf mühitin temperaturu, nisbi rütubət, küləyin sürəti və günəş radiasiyası çıxış edir. Geyimdən, fiziki aktivliyin sə-viyyəsi və fərdi meyllilikdən asılı olaraq bu amillərə insanın subyektiv reaksiyası “komfort” hissindən “diskomfort” və-ziyətinə qədər dəyişə bilər. Psixoloji olaraq müəyyən edilən komfort zonası neytral temperatur tərəfindən fizioloji olaraq müəyyən edilən sahəsidir. İnsanın havada və ya su altına dal-mış vəziyyətdə olmasından, həmçinin geyimdən asılı olaraq komfortun şərtləri arasında kəskin fərq mövcuddur (cədvəl 4).

***Soyuğun təsiri.*** Çox aşağı temperaturun təsiri iki növ – ya ayrı-ayrılıqlıda, ya da bütünlükdə pozğunluqlar əmələ gətirə bil-lər.

***Müəyyən hüduddan kənarə çıxmayan soyuğun təsiri nəticəsində zədələnmələr.*** +4°C-dən aşağı temperatur şəraitində

periferik qan damarları kəskin yiğilir; kondisiyalaşdırma\* - standartda, normaya uyğunlaşdırma bunun da nəticəsində bədənin burun, qulaq, əl və ayaqda barmaqlar kimi hissələr adekvat olaraq qidalandırıcı maddələrlə təmin edilmir. Bu şəraitdə toxumanın donması (nekroz) ağrı hissələrinə səbəb olmur, çünki belə aşağı temperaturlarda sinir impulslarının keçməsi pozulur (soyuğun təsiri ilə anesteziya). Müalicə üsulu kimi təcili olaraq isindirmədən istifadə etmək məsləhət görülür; toxumaları zədələmək qorxusu olduğundan masajdan uzaq olmaq məsləhətdir.

#### Cədvəl 4

#### Müxtəlif şəraitlərdən yetkin insan üçün təqribi neytral temperaturlar

Ətraf mühit	Digər şəraitlər	Geyim	Temperatur həddi
Hava	Küləksiz, 40-50% rü-tubət, fiziki sakitlik, neytral radiasiya şəraiti	Küçə üçün normal	20 - 22°C
		Geyimsiz çımrılık kostumu	28 - 30°C
Su	Sakitlik (vanna)	Geyimsiz çımrılık kostumu	35,5 - 36°C
	Üzgüncülük, 0,4 m/s	Geyimsiz çımrılık kostumu	28°C

**Ümumi hipotermiya.** Aşağı temperatur şəraitində periferik vazokonstraksiyanın istilik tənzimi nəticəsində normal şəkildə qanla təchiz olunma ürək və MSS kimi mərkəzi orqanlarda saxlanılır, ətraflar və periferik orqanların qanla təchiz olunması getdikcə daha çox zəifləyir (azalır). Qan axınının güclənən bu mərkəzləşməsinə baxmayaraq, sonunda beyin və ürək də həmçinin soyuyur; bədənin daxili hissələrində temperaturun 30°C-dən aşağı düşməsi şəraitində insan huşunu itirir. 28°C-dən aşağı temperatur şəraitində isə mədəciklərin filtrasiyası meydana çıxır. Hipotermiya vəziyyətində olan insanla

damarların genişlənməsi və ya əzələ nasosu təsirinə, bunun nəticəsində də periferik qan axınının həddindən artıq sürətlə bərpa olunmasına səbəb ola biləcək heç nə etmək olmaz. Bu halda bədənin periferik hissəsində olan qan nəinki həddindən artıq soyuq, eləcə də cərəyanın ləngiməsi nəticəsində güclü şəkil-də dəyişmiş olur (məsələn, onda laktatın qatılığı artır), bu səbəbdən də onun mərkəzi qan axınına sürətli qaytarılması ürək və beyin fəaliyyətində pozğunluqlara gətirib çıxarır.

Massaj və aktiv hərəkətlər qadağandır – hipotermiya vəziyyətində olan insana qızınmaq üçün qaçmaq olmaz; bu halda hətta gəzinti belə ölümə gətirib çıxara bilər. Yardımın ən sadə və təhlükəsiz forması xəstənin istiliyi əks etdirən folqa və ədyala bükülməsidir ki, bu zaman orqanizmin özü tərəfindən yaranan istiliyin təsirindən yavaş-yavaş, yüngül şəkildə isinmə baş verir.

**İstiliyin təsiri.** Həddindən artıq isti sirkulyar kollaja və istilik və ya güvənməyə səbəb ola bilər. Xüsusişlə sakit vəziyyətdə, əgər rektal temperatur  $38,0\text{--}38,3^{\circ}\text{C}$ -dən artıq qalxmırsa dərinin damarlarının genişlənməsi istiliyin təsirindən bayığlığa gətirib çıxara bilər. Güclü şəkildə istilik törənişinə baxmayaraq onu müşayiət edən dəri damarlarının sıxlaması və qan təzyiqinin hesabına fiziki aktivlik özündən getməyə olan meylə əks təsir göstərir. Beləliklə, qızmar şəraitdə iş zamanı istilik vurma təhlükəsi – beynin  $40^{\circ}\text{C}$ -dən artıq temperatur şəraitində mərkəzi sinirin tənzimedici sistemində pozğunluqlar mövcud olur. İstiliyin təsirindən baş verən bayığlıq zamanı zərərçəkənin ayaqlarını qaldırmaq, bədən temperaturunu xarici soyutma yolu ilə aşağı salmaq və sonrakı isinmənin qarşısını almaq lazımdır. Lakin dərinin kəskin soyudulması az effektli olur, belə ki, dəridə qanın cərəyan etməsi o qədər zəif olur ki, soyuma orqanizmin daxili hissələrinə əməlli-başlı təsir göstərə bilmir.

Yerli qızdırılma dəridə yanıkların əmələ gəlməsinə səbəb ola bilər. Anestesiya vəziyyətində olan və periferik sinirləri zədələnmiş xəstələrdə xüsusi ehtiyatlılıq tələb olunur ki, bunlarda hətta  $37^{\circ}\text{C}$  kimi aşağı temperaturda zədələnmələrə gətirib

çıxara bilər.

**Klimatologiya.** Tibbi klimatologiya müxtəlif iqlim amilləri – havanın təmizliyi, temperaturu, həmçinin yağıntı, buludlu luq, külək və günəş şüalanmasının, xüsusilə onun ultrabənövşəyi komponentinin təsirinin müalicəvi əhəmiyyətini öyrənir. Yüksək dağlıq yerin iqlimi üçün intensiv günəş radiasiyası, quru hava və aşağı miqdarda oksigenin olması xarakterikdir; dəniz iqliminin vacib xüsusiyyəti havada aerosolların olmasıdır. İqlimin dəriyə təsirini istilik və şüa təsirlərinə bölürlər; sonuncunun təsiri günəş radiasiyası, xüsusilə ultrabənövşəyi şüaların təsiri ilə bağlıdır.

Bu iqlim amillərinin təsiri iki cürdür. Bu tərəfdən onlar orqanizmdə spesifik vegetativ və endokrin, həmçinin qeyri-spesifik uyğunlaşma dərinliklərinə səbəb olurlar. Digər tərəfdən, təmiz hava aşağı miqdarda allergenlərin olduğu mühitdir. Nəhayət, müəyyən rol, məsələn, kurortda istirahət zamanı psixoloji təsir də oynaya bilər.

## 18.11. Udulan hava və yaşayış ventilyasiyası

**Bağlı otaqda udulan havanın qaz tərkibi.** Adətən belə hesab edirlər ki, bağlı otaqda çoxlu sayıda insan olduqda diqqətin itması və yorğunluğa səbəb olan oksigen çatışmazlığı əmələ gəlir. Lakin bu belə deyildir, oksigenin kifayət qədər miqdarı qapı və pəncərələrin yarıqlarından hava mübadiləsinin hesabına və əgər otaqda mexaniki ventilyasiya işləyirsə daha çox təmin edilir. Oksigen çatışmazlığı ancaq hermetik bağlı otaqlarda və yalnız bir neçə saat keçdikdən sonra yarana bilər.

Misal: Tutumu  $400 \text{ m}^3$  olan hermetik bağlı otaqda 100 insan olduqda oksigenin başlangıç miqdarı  $85 \text{ m}^3$ , onun insanlar tərəfindən israf edilməsi isə təqribən  $1800 \text{ l/saat}$  təşkil edir. Deməli,  $\text{O}_2$  miqdarı 1 saat ərzində  $0,45 \cdot 10^{-2}$  qədər azalır və 9 saatdan sonra otaqda  $\text{O}_2$  fraksiyası hələ də təqribən  $0,17$ -ə bə-

rabər olacaq 0,04-ə bərabər olan bu azalma tənəffüsün və fizioloji iş görmə qabiliyyətinin tənzim olunmasından çox az təsir göstərəcək; O<sub>2</sub>-nin müqayisə olunan parsial təzyiqinə dəniz səviyyəsindən 1700 m yüksəklikdə təsadüf etmək olar.

Bununla yanaşı, havada CO<sub>2</sub> miqdarı hiss olunacaq dərəcədə yüksəlir. 0,83-ə bərabər olan tənəffüs əmsali şəraitində 9 saatdan sonra CO<sub>2</sub> miqdarı  $3,3 \cdot 10^{-2}$ -ə çatır, ağıciyər ventilyasiyasının sürəti isə əvvəlkinə nisbətən 2 dəfə artır (cədvəl).

### Cədvəl

**Udulan havada ( $F_uCO_2$ )CO<sub>2</sub> miqdarının artması ilə  $V_E$  ağıciyər ventilyasiyasının yüksəlməsi və alveol havasındaki ( $Pa_{CO_2}$ ) uyğun gələn**

#### CO<sub>2</sub>-nin parsial təzyiqi

F <sub>u</sub> CO <sub>2</sub>	(-10 <sup>-2</sup> )	0,03	2	4	6
V <sub>E</sub>	(l/dəq)	6,6	9,2	15,5	30,5
PaCO <sub>2</sub>	(mm.c.süt.)	38	41	44	50

Udulan havada CO<sub>2</sub> miqdarının artması nəinki ağıciyər ventilyasiyasının artmasına, həm də əqli iş görmə qabiliyyətində pozğunluqlara səbəb olur. Baxmayaraq  $3 \cdot 10^{-2}$  olan CO<sub>2</sub> səviyyəsində çox cüzi mənfi təsirlər qeydə alınır, udulan havada CO<sub>2</sub>-nın  $5 \cdot 10^{-2}$ -dən artıq miqdarında aydın şəkildə əqli iş görmə qabiliyyətində, xüsusilə təlim zamanı pozğunluqlar yaranır.

**Havanın çirkənməsi.** Əgər udulan havada çirkəndiricilər – qazlar, buxar, toz və s. vardırsa insanlar subyektiv olaraq onu xoşagəlməz hesab edirlər; bu zaman onlarda həmçinin patofizioloji və ya toksiki reaksiyalar, hətta xəstəliklər əmələ gələ bilər. Sağlamlığın mühafizə edilməsinin bu sahəsində aparılan tibbi tədqiqatlar müxtəlif çeşiddə olan maddələr üçün "mümkün ola bilən son qatılığı" müəyyən etməyə imkan vermişdir (MSQ).

Mümkün ola bilən son qatılıq (MSQ) – iş yerlərinin havasındaki hər hansı bir maddənin çox böyük olmayan qatılığıdır ki, hətta təkrar və uzun müddətli təsir zamanı (bir qayda olaraq, 40 saatlıq iş həftəsində gün ərzində 8 saat müddətində)

bu maddə işçilərin sağlamlığına xələl gətirmir və arzuolunmaz reaksiyalara səbəb olmur.

**Binaların ventilyasiyası və havanın kondisiyalaşdırılması.** İş görmək üçün nəzərdə tutulmuş bina və istirahət otaqlarında havanın ventilyasiyası və kondisiyalaşdırılması üçün cihazlar quraşdırılmış olur. Bu cihazların vəzifəsi insanları havanın "pis" olması kimi subyektiv hissədən uzaq tutmaqdır.

"Pis hava" anlayışı aşağı miqdarda oksigenə malik hava mənasını vermir. Bu, tərkibində kifayət qədər uçucu maddələr (insanlar və onların geyimləri tərəfindən xaric edilən) və ya siqaret tüstüsü, avtomobilərin işlənməsi, qazları və s. olan havadır. Əksinə, "yaxşı hava" tərkibində yüksək miqdarda oksigenin olması ilə deyil, adları qeyd olunan maddələrin aşağı qatılığı ilə xarakterizə olunur. Hətta məşədə, belə havada oksigenin miqdarı yüksək deyil, havanın tərkibində fotosintez üçün vacib olan  $\text{CO}_2$  miqdarı və fotosintez prosesinin sürəti  $\text{O}_2$  miqdarının nəzəçarpacaq yüksəlməsini təmin etmək üçün həddindən artıq azalır.

Havanın regenerasiyası üçün uducu filtrlərdən çox nadir hallarda istifadə edilir. Adətən buna xaricdən təmiz havanın arzu olunmayan maddələrin qatılığını aşağı səviyyədə saxlamaq üçün kifayət qədər olan miqdarı hesabına nail olunur. Binaların havasındaki  $\text{CO}_2$  miqdarı nə qədər təmiz havanın əlavə edilməsinə ehtiyac olunmasının ən əhəmiyyətli indikatoru kimi xidmət edir.  $0,15 \cdot 10^{-2}$ -dən aşağı olan qatılıq (Pettenkoф ədədi) adı şəraitdə nə qıcıqlanmaya, nə də pozğunluğa səbəb olur. Əgər otaqdakı havanın tərkibi bu göstəricinin əsasında tənzim olunursa, havanın kondisiyalaşdırılmasında külli miqdarda enerjiyə qənaət etmək olar.

**Havanın kondisiyalaşdırılma sistemləri.** Cox da böyük olmayan kondisionerlər sadəcə olaraq havanı soyudur və qurudur (çünki, su buxarı soyuducu qurğuda kondensasiya olunur), bu, təravətləndirici təsir göstərir və bununla da ətraf mühitin yüksək temperaturuna dözməyə şərait yaradır. Daha mürəkkəb qurğular verilmiş parametrlərə uyğun olaraq havanın temperatur və rütubətini tənzim edir. Bəzi yerlərdə, məso-

lən, cərrahiyə otaqları və mikrosxemlərin yiğildiği sahələrdə hava, həmçinin mikrob və tozlardan da təmizlənməlidir; bu zaman nəzarət etmək lazımdır ki, hava filtrləri və rütubətləndiriciləri bakteriyaların çoxalması üçün substrat rolunda çıxış etməsinənə. Havası ventilyasiya olunan və kondisiyalaşdırılan otaqlarda temperatur komfortu yaratmaq üçün sürəti  $0,1 \text{ m/s}$ -dən artıq olan hava axını – yelçəkənin qarşısını almaq lazımdır.

## SƏS - KÜY, VİBRASIYA VƏ TƏCİL

### 18.12. Səs-küy

Eşitmə sisteminin pozğunluğu və zədələnməsinə səbəb olan arzuolunmaz səslər səs-küy hesab edilir. Səs-küyün təsiri ni qulaq və qulaqdan kənar təsirə ayırmak olar. Birinci, geri dönen qulaqbatmaya (karlığa) (eşitmə qapısının müvəqqəti olaraq yüksəlməsi və ya audiogramma əyrisinin aşağı düşməsi) və yaxud stabil zədələnməyə səbəb olur. Səs-küyün xarici təsirləri arasında eşitmə rabitəsinin pozğunluğunu, işgörmə qabiliyyəti və digər psixoloji göstəricilərin aşağı düşməsini, həmçinin bir çox fiziolji funksiyalara təsir göstərən yuxunun pozulmasını qeyd etmək olar. Səs-küy bir çox istehsal sahəsindəki yükün tipik komponentidir. Onun intensivliyinin yüksəkliyinin səviyyəsini dB-da qeydə alan cihazlarla ölçmək olar. Səs-küyün qiymətləndirilməsi zamanı təsirin müddətini nəzərə almaq lazımdır. Uzun müddət davam edən səs-küyün səviyyəsi (orta səviyyə) işini 8 saatın dövrü üçün, ekoloji səs-küy şəraitində isə 16 günlük və ya 8 saatlıq dövr üçün hesablanır (cədvəl 5). Səs-küyün təsiri əvvəlcə psixoloji olaraq hiss edilir; vəziyyətdən və səs-küyün xarakterində asılı olaraq onun aşağı intensivliyi belə yorucu və ya qıcıqlandırıcı kimi qəbul edilə bilər. İnsanlar gecə istirahətinin vaxtı çatdıqda daha həssas olurlar; onlara avtomobil, qatar və təyyarənin səsi mane olur. Gecə vaxtı səs-küyün ən yüksək həddi 35 dB səviyyəsi hesab edilir (cədvəl 6).

**Cədvəl 5****Səs-küy yükünün təsnifatı və onların insanlara təsiri**

Səs-küyün səviyyəsi	Səsin səviyyəsi, dB	Təsirin nəticələri
I	30-65	Psixoloji reaksiyalar, bəzi psixoloji pozğunluqlar
II	65-90	I səviyyədə olduğu kimi + fizioloji reaksiyalar, xüsusişlə vegetativ tənziməcidi sistemlərin (ürək yiğilmalı tezliyi və qan təzyiqinin artması, periferik damarların sıxlaması, əzələ tonusunun reflektor yüksəlişi, yuxunun pozulması)
III	90-120	I və II səviyyələrdə olduğu kimi + geri dönen karlıq, uzun illər ərzində təsirdən sonra eşitmə qabiliyyətinin stabil olaraq aşağı düşməsi
IV	> 120	I – III səviyyələrdə olduğu kimi + sinir hüceyrələrinin zədələnməsi

**Cədvəl 6****Almaniyada qəbul olunmuş standartlara uyğun olaraq müxtəlif zonalarda icazə verilən səs-küyün son həddinin qiyməti, dB****Gündüz Gecə**

Kurortlar	45	35
Sırf yaşayış zonalar	50	35
Qarışıq zonalar (məsələn, şəhərin mərkəzində)	60	45

Psixoloji və emosional reaksiyalardan başqa səs-küy eks-tremal vəziyyətdə eşitmə orqanının zədələnməsi və psixosomatik pozğunluqlara gətirib çıxaran müxtəlif fizioloji cavablara səbəb ola bilər. Zədələnmələrin dərəcəsi fərdi meyllilik, həmçinin səs-küyün intensivliyi, xarakteri və müddəti ilə müəyyən edilir. 90 dB intensivliyə malik səs-küyün təsirinə sutkada 8 saat məruz qalan insanlardan 5%-i 10 ildən sonra ehtimal olunur ki, ağır eşitmədən əziyyət çəkəcəklər. 85 dB və daha artıq

intensivliyə malik səs-küy şəraitində qulaqlıq və ya digər səsi-batırıq qurğular daşımaq məsləhət görülür; 90 dB və daha ar-tıq səviyyədə səs-küyün təsirinə məruz qalan şəxslər mütəmadi olaraq həkim müayinəsindən keçməlidirlər.

### **18.13. Vibrasiya**

Titrəyişin (məsələn, maşınların) bədənə və başa ayaqlar, sarğı və ya əllər vasitəsilə ötürülür. Onların rezonans tezliyin-dən ( $f_0$ ) asılı olaraq titrəyişlərə ayrı-ayrı orqanlar və bütün bə-dən məruz qalır. Oturan insanın bütün bədəni üçün  $f_0=4-7\text{Hz}$ ; ayrı-ayrı orqanlar və bədən hissələri üçün rezonans tezlikləri cədvəldə təqdim olunmuşdur (cədvəl 7).

**Cədvəl 7**

**İnsanın müxtəlif bədən hissələri və orqanların titrəyişləri üçün rezonans tezlikləri ( $f_0$ )-bədənin uzunu boyu olan titrəyişlər**

Bədənin hissəsi (uzanlı vəziyyət)	( $f_0$ ), Hz	Bədənin hissəsi (oturaq və-ziyət)	$f_0$ , Hz
Baş	1 - 4	Fəqərə	3 - 5
Qarın	1,5 - 6	Mədə	4 - 5
Daban	1 - 3	Göz	20 - 25

Vibrasiyanın təsirinə əsasən müxtəlif nəqliyyat vasitələrinin sürücüləri məruz qalırlar. Belə təsir işgörmə qabiliyyətinin kəskin aşağı düşməsinə, ümumi halsızlığa və ya xarakter ağrı-lara ola bilər; onlar həmçinin zəriflik tələb edən hərəkətlərin tənzim olunması və (göz almasının titrəməsi nəticəsində) gör-mə qabiliyyətinin itiliyinə təsir göstərirler. Xroniki zəifləmələr əsasən oynaqlarda, xüsusilə dirsək və fəqərələrin birləşdiyi yer-lərdə baş verir. Güclü elektrik müşarları və digər analoji alətlərlə işləyən şəxslər adətən əlin barmaq və bilək hissələrində damar pozğunluqlarından əziyyət çəkirlər.

## 18.14. Təcil

Həm müsbət, həm də mənfi qüvvələr generasiya edən müasir nəqliyyat vasitələri təcilin yaranmasına səbəb olaraq insan bədəninin hər 3 oxu boyunca təsir göstərə bilər. Yerin mərkəzindən keçən xətt boyunca yaranan təcil g – yükü adlanır. Nəqliyyatdan istifadə zamanı qarşılaşmalı olduğunuz təcil kinetoz və ya adları daha geniş yayılmış hərəkət xəstəliklərinə (dəniz, hava, kosmik xəstəliklər və s.) səbəb olur. Avtomobildə gedən zaman, xüsusilə sürət tez-tez dəyişərsə avtomobil xəstəliyi (yığılma) əmələ gelir. Əyləci basan zaman, təcil avtomobil sürət yaxın zaman olduğundan yüksək olduğu üçün uzanlı vəziyyətdə xəstələrin daşınması zamanı baş irəliyə doğru hərəkət istiqamətində olmalıdır. Əks halda, tormozlanma zamanı qanın kifayət miqdarda həcmi aşağı təzyiqə malik vnetorkal sistemin aşağı hissəsinə toplanır; bunun nəticəsi ortotoksik hulusunu itirməsilə böyük qüvvəyə malik olan təcilin təsirinə məruz qalır. Onlar ucuşun sürəti irəliyə doğru dəyişdikdə oturan sərnişinə alın-əncə istiqamətində, mürəkkəb trayektoriya boyunca uçuş zamanı müxtəlif istiqamətlərdə, əyri boyunca uçuş zamanı bədənin uzununa oxu istiqamətində təsir göstərilər. Təcilin belə dəyişkənlilikləri qəfil və qısamüddətli olur; onlar bir sıra təsirlərin meydana çıxmasına səbəb olurlar: 1) hava xəstəliyi; 2) məkanda görmə və ya müvazinət pozğunluqları ilə baş verən sensor illüziya (xülya); 3) arterial təzyiqin kritik aşağı düşməsi. Kosmik uçuşlar zamanı cazibə qüvvəsinin demək olar ki, tamamilə olmaması (mikrogravitasiya) müxtəlif fiziloji reaksiyaların səbəbkərili rolunda çıxış edir; 1) xüsusilə, birinci 3 gün müddətində ürək bulanma, bəzən qusma ilə müşayiət olunan kosmik xəstəliklər; 2) qanın həcminin aşağı düşməsi; 3) əzələlərin artrofiyası; 4) sümüklərdə kalsium itkisi və elektrolit tarazlığının pozulması.

## XIX FƏSİL

### QOCALMA VƏ QOCALIQ

#### Bioloji qocalma prosesinin əsas əlamətləri

##### 19.1. Qocalma və həyatın müddəti. «Bioloji qocalıq» anlayışının təyini

«Qocalıq» terminindən həyatın son mərhələsini göstərmək üçün istifadə edilir. İnsanın sağlamlığı dövlətin tükənməz sərvətidir. Bu sərvəti qoruyub saxlamaq üçün hər bir insan qocalma və qocalıq – yəni yaş dövrləri haqqında məlumatı olmalıdır. İnsanı embrional (bətnədaxili) və postnatal (anadan olandan sonra) inkişaf dövrünü – yaşı fiziologiyası elmi öyrənir. Bu yaş dövrləri isə fizioloqlar, biokimyacılar tərəfindən (1965) aşağıdakı kimi təsdiq edilmişdir. Gənclik (17-21), yetkinlik (21-61), ahıl (61-74), qocalıq (75-90) və uzunömürlük (90-dan ömrün sonuna qədər) yaş dövrləri insan həyatı boyu biri-digərini əvəz edir.

İnsanın həyatı boyu onu üç cür qocalığı müşayiət edir:

1. Bioloji qocalma – anadan olan gündən başlayıb, bütün həyatı müddətində davam edir.
2. Cinsən qocalıq – qadınlarda 50-55 yaşında, kişilərdə isə 60 yaşından sonra başlayır.
3. Yaş dövrü ilə əlaqədar qocalıq – 75-90 yaşları və uzun ömürlük 90 yaşdan ölöñə kimi davam edir.

Hansı ki, bu mərhələdə orqanizmin psixiki və fiziki adaptasiyasında qocalıq yaşına xas zəifləmə baş verir.

Ciddi mənada bu termindən, ancaq insan, ali primatlar və digər ictimai məməlilər üçün istifadə edilə bilər. Qocalma təqribən orta yaşlarında eyni vaxtda reproduktiv qabiliyyətin zəifləməsi ilə başlayıb və orqanizmin son nəfəsi dayanana qədər davam edir.

**Həyatın müddəti.** İnsanın mövcud olduğu bütün tarixi dövrlər müddətində qocalar mövcud olmuşdur; demək olar ki, bir çox insanlar yaşı keçmiş – uzun ömür yaş dövrünə kimi və

o dövr də daxil olmaqla yaşaya bilirlər. Hazırkı dövrdə də bu yaşa çatmaq mümkündür. Məsələn, Azərbaycanın Lerik rayonundan olan Şirəli baba 167 il mənalı ömür sürmüştür.

Lakin insanların orta yaş müddətinin artması populyasiyada yaşa dolmuş – ahil adamların payını daimi artır. 1980-ci ildə orta yaş müddəti qadınlar üçün 76,1 yaş, kişilər üçün 69,5 yaş təşkil etmişdir.

İnsan qazıntı qalıqlarının (skeletinin) öyrənilməsi nəticəsində məlum olmuşdur ki, daş dövrünün insanların orta yaş müddəti 20 yaş, orta əsr insanları üçün artıb 30 yaş, 1880-ci ildə 36 yaşa qədər, 1900-cü illərdə – 46 yaş təşkil etmişdir. Bu vaxtdan sonra, müharibələr – xüsusilə dünya müharibələri və müharibədən sonrakı dövrlər, Azərbaycan üçün represiya dövrləri nəzərə alınmasa, ahil və uzun ömürlü yaş müddətinə çatan adamların sayı artmışdır. Lakin kişilərin və qadınların papiros çəkmələrini, çəkməyənlərlə müqayisə etdikdə məlum olur ki, papiros çəkənlər və alkoqolizmə dücar olanlar arasında ürək damar və tənəffüs sistemi xəstəliklərindən vaxtından əvvəl ölənlərin sayı artıb.

Cox az adamlar, insanların çata bildikləri orta maksimal 115 yaşa çata bilirlər. İnsanların çoxunun vaxtından əvvəl ölümünə müxtəlif endogen və eozogen amillərlə bərabər, həm də irsiyyət, bədbəxt hadisələr və xəstəliklər səbəb olur. İnsanlardan kiminin valideynləri yaşılı yaş dövrünə qədər yaşayıbsa, onların uzunömürlü olmağa şansları daha çoxdur.

## 19.2. Qocalma prosesi

Bu vəziyyət həyatın son illərinə xasdır. Bioloji qocalma prosesi anadan olan andan başlayaraq və geriyə dönmədən bütün həyat müddətində davam edir. Yaşa dolma birinci növbədə ümumi fiziki və psixiki iş qabiliyyətinin artması ilə müşayiət olunur.

Onun müəyyən həddə çatmasından sonra yeni yük daşımak, ancaq digər yükdən əl çəkmək hesabına yerinə yetirilə bilər. Yaşa dolduqca ümumi iş qabiliyyəti tədricən zəifləməyə

başlayır və bu proses ölənə qədər davam edir.

Qocalmaya adətən normal fizioloji proseslərin tədricən patoloji proseslərlə əvəz olunması kimi baxılır. Lakin müasir herantologiyanın inkişafı ilə əlaqədar olaraq hər şey daha da aydın olur ki, söhbət daha doğrusu çoxfazalı bioloji prosesdən gedir, hansı ki, müxtəlif dərəcədə patoloji proseslərlə mədifikasiya olunur.

### 19.3. Qocalma nəzəriyyəsi

Qocalmanın mexanizmində iştirak edən vahid fikir mövcud olmasa da, bu haqda nəzəriyyələr vardır. Onları iki yerə bölmək olar:

- genetik olmayan (epigenetik), qocalmanın dəyişilməsi ilə izah edilir;
- genetik, qocalmanın səbəbini genetik məlumatın verilməsinin dəyişilməsi və ekspessiyası ilə əlaqələndirir.

Daha ilkin dövrlərdə, genetik olmayan konsepsiya orqanizmin müəyyən hissələrinə təsir edir və onlarda inoksinlərin toplanması, həmçinin hidratsuia dərəcəsinin dəyişməsi və nəticədə toplanmış zərərli makromolekul, toxumanın hüceyrə funksiyalarını pozur. Genetik amillərə sonrakı dövrlərdə fikir verməyə başladılar: müəyyən edildi ki, qocalma prosesində həmişə hüceyrə sistemi DNT-də olan irsiyyət məlumatın verilməsi və ekspersiyası cəlb edilib.

Lakin hələ də məlum deyildir ki, qocalmağa DNT-nin özündə olan dəyişiklik və ya buna onun əlavə təsiri səbəb olur. Nuklotidlər və zülalların dəyişilməsi qocalmanın əsas səbəbidir. Silardin nəzəriyyəsinə görə qocalma – xromosomların radiasiya nəticəsində zədələnməsidir: onlar toplanaraq son hesabda ölümə səbəb olur. Radiasiya – hüceyrənin irsiyyət aparatını zədələyən amillərdən biridir, çoxlu digər təsirlər (o cümlədən papiroş çəkmə), çox hallarda energetik cəhətdən daha zəif olsa da, həmçinin insanın bütün həyatı boyu genetik məxanizmin işini pozmağa qadirdir.

Bu, Optel tərəfindən təklif olunan qocalmanın genetik və

genetik olmayan səbəbləri birləşdirən toplama nəzəriyyəsində səhv nəzərə alınır. Həmin konsepsiya əsasən müxtəlif amillər cinsi zədələnmələrə səbəb olaraq ribonuklein turşusunun (RNK) molekulunu dəyişdirir, bu isə «düzgün olmayan» züllənin sintezinə səbəb olur. Əgər axırıncı özü-özünün zəncirinin programlaşmış halqasının biosintezinə xidmət edirsə (məsələn, DNT-dən asılı RNT-polimeraza), məlumat səhv yayılır. Züllənin dəyişməsi digər düzgün olmayan ribonuklin turşusunun sintezini induksiya edir.

Təcrubi olaraq müəyyən edilmişdir ki, əmələ gələn səhv kritik həddi aşanda, proses sürətlə inkişaf edir. Lakin eksperiment göstərdi ki, belə hadisənin «özünü inqibar etmə» mexanizmi ilə vaxtında qarşısı alınır. Qocalma prosesini müşayiət edən züllənin modifikasiyası daha ətraflı öyrənilmişdir və müəyyən edilmişdir ki, yaşıla əlaqədar olaraq müəyyən fermentlərin xüsusi fəallığı onların strukturunun dəyişməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşür. Ahil yaşlarda lazıim olan katalitik effektə çatmaq üçün hüceyrə böyük molekulalı fermentləri sintez etməlidir. Lakin nəzərə almaq lazımdır ki, yaşıla əlaqədar olaraq bir çox qrup fermentlər nəinki dəyişikliyə uğramır, hətta digərləri öz xüsusi fəallığını arıtır. Ona görə də bu-nu qocalmaya aid etmək düzgün olmaz. Beləliklə, demək olar ki, qocalma – bu çoxamilli hüceyrə fenomeni olub, əsas element genetik aparatın dəyişməsidir.

### Cədvəl 1

Dünyanın inkişaf etmiş sənaye ölkəsində müxtəlif yaş qrupları üçün ölümün əsas səbəbləri (ölüm tezliyi üzrə) (VOZ, 1974)

Səbəbin yeri	Yaş qrupları, il	0-4	5-14	15-44	45-64	65 və daha çox
1	bədbəxt hadisələr	bədbəxt hadisələr	bədbəxt hadisələr	xərçəng	ürək xəstəliyi	
2	anadangəlmə pozğunluqlar	xərçəng	xərçəng	ürək xəstəliyi	insult	
3	xərçəng	anadangəlmə pozğunluqlar	ürək xəstəliyi	insult	xərçəng	

4		pnevmoniya	pnevmaniya	özünə qəsd	bədbəxt hadisə	pnevmaniya
5		bağırsaq infeksiyası	ürək xəstəliyi	insult	yuxarı tənəffüs yollarının infeksiyası	yuxarı tənəffüs yollarının xroniki infeksiyası

## 19.4 Yaşın funksional dəyişiklikləri

İnsanın yaşa dolması səviyyəsindən asılı olaraq, onun orqanları müəyyən dəyişikliklərə məruz qalır. Onlardan heç biri çox qorxulu olmur. Lakin yaşlı dövrlərdə patoloji inkişafə meylik artır. Cədvəldən görünür ki, həyatın bu yaş dövründə ölümün əsas səbəbi ürək xəstəliyi, insult və bəd xassəli şışdır. Qocalma prosesi özü heç bir zaman ölümə səbəb olmur; o yaşlı dövrün xəstəliklərinin hesabına baş verir.

*Qan.* Burada yaşla əlaqədar dəyişikliklər birinci növbədə formalı elementlərin yaranma sisteminə toxunur. Cavan adamlarda qırmızı sümük illiyinin ümumi həcmi 1500 ml təşkil edir. Yaşlı yaşıdan (ahil) əvvəl (40-60 il) onun əhəmiyyətli hissəsi yağı və birləşdirici toxum ilə əvəz olunur və daha yaşlı adamlarda da bu proses davam edir. 70 yaşlı insanın döş sümüyünün hüceyrə populyasiyasının sixlığı cavandan iki dəfə azdır. Bu nəzərdə carpacaq dərəcədə leykopoeza nisbətən eritropoeza təsir edir. Qocalmanın səviyyəsinə uyğun olaraq eritrositlərin ümumi hemoqlobinin və hemotokritin miqdari aşağı düşür. Lakin eritrositlərin ömrünün müddəti praktiki olaraq əvvəlki kimi qalır. Metabolizm dəyişikliklər haqqında ATP-nin və 2,3-difosfoqliseratın eritrositlərdə azalması göstərilir.

40 yaşından sonra leykositlərin miqdarı 25% azalır. Yaşlı yaşda immunoloji komponentlərin azalması ola bilsin ki əlavə olaraq timusun degenerasiyası ilə əlaqədardır.

*Ürək.* Sağlam yaşlı adamda ürəyin və bütün bədənin kütləsi arasında münasibət dəyişmir, lakin əzələ kütləsi azalır və o müəyyən qədər birləşdirici toxum ilə əvəz edilir.

Onlarda hüceyrə nüvəsinə yaxın linofüssinin çökməsi he-

sabına xarakter degenerativ dəyişikliklər müşahidə olunur. Yaşla əlaqədar olaraq endokard qalınlaşır. 70 yaşıdan yuxarı insanlarda ürəyin klinik əhəmiyyətli morfoloji dəyişiklikləri arasında koranar (tac) ateroskleroz əsasdır. O, miokardin qanla kifayət qədər təmininin çatışmazlığına səbəb ola bilər.

Ürək yiğilmasının funksional pozğunluğuna çox hallarda ürəyin nəqledici sistemində dəyişikliklərə səbəb olur. Nəticədə çox və az dərəcədə oyanmanın nəql olunmasının blokada olunması ilə nəticələnir. Hüceyrə membranın keçiriciliyinin dəyişməsi bu prosesdə iştirak edən ionlar üçün (ürəyin aparıcı sistemində) ektopik oyanma nahiyyəsində ürək ritminin pozğunluğunun əmələ gəlməsinə səbəb ola bilər. Belə funksional dəyişikliklər 50%-dən çox yaşlı adamların EKQ-sında da dəyişiklərə səbəb olur.

**Damar sistemi.** Arteriyaların yaş fərqləri yaxşı məlum olسا da, lakin vena və limfa damarlarında nə baş verməsi haqqında məlumatlar nisbətən azdır. Yaşlı arterianın əsas əlamətləri – elastikliyinin tədricən aşağı düşməsidir. Elastiki liflər və saya əzələ daha çox dərəcədə kollagenlə əvəz olunur. Arteriya damarlarının divarlarında patologiya hesab edilən arteriosklerotik dəyişiklər həm genetik amil, həm də qidalanma xarakteri və digər həyat tərzləri xüsusiyyətləri ilə izah edilir. Bu dəyişikliklər yaşlı dövrün çoxlu xəstəliklərinin əsasıdır, məsələn, insult, tromboz və emboliya. Çox vaxt belə hesab edirlər ki, arteriya divarının elastikliyininitməsi yaşla əlaqədar statistik qan təzyiqinin artmasının səbəbi hesab edilir, bəziləri isə bu fikirlə razılaşdırır.

**Tənəffüs orqanları.** Hətta sağlam, papiros çəkməyən insanlarda tənəffüs sistemi yaşla əlaqədar olaraq xarakter dəyişikliklərə məruz qalır. Alveolun ölçüsü bir neçə dəfə artır, onların arasında olan arakəsmələr itir. Ağciyər kapillyarları və elastiki liflərin sayı azalır.

Bu morfoloji dəyişikliklər məlum dərəcədə ağciyərin funksiyasını məhdudlaşdırır. Ağciyər parenximasının elastikliyinin azalması və döş qəfəsinin nəfəsalma və nəfəsvermə zamanı genişlənməsi və kiçilməsi, ağırlaşması ağciyərlərin həyat

tutumunun azalmasına səbəb olur. Belə ki, elastiki liflər vəsi-təsilə təmin olunan gərginlik, ən kiçik bronxiolları belə geniş-lənməsi üçün lazımdır, həmin liflərin itirilməsi hava yollarının müqavimətinin artması ilə müşayiət olunur. Tənəffüs yollarının müqavimətinin tədricən artması ağıçiyərin funksional qalıq həcminin artmasına səbəb olur. Və nəhayət, tənəffüs səthinin azalması hesabına ağıçiyərlərin diffuziya qabiliyyəti azalır.

**Mədə-bağırsaq trakti.** Orta yaş dövründən başlayaraq kordinasiya olunmuş peristaltik dalğaların anormal yiğilmaları hesabına yemək borusunun peristaltikasının pozğunluğu tezleşir, bu isə qidani mədəyə doğru itələməyə kömək etmir. 60 yaşından sonra mədənin selikli qişasının tədricən atrofiyası son nəticədə atrofiyalı qastritə səbəb ola bilər. Nazik bağır-sağın kütləsi azalır və onun selikli qişasının regenerasiyası ləngiyir. Nəticədə bir çox maddələrin reabsorbsiyası azalır. Yaşla əlaqədar yoğun bağırsağın səciyyəvi cəhəti selikli qişanın əzələ lövhəsinin (muscolaris mucosal) hipertrofiyası və özünün əzələ qatının (muscularis propria) atrofiyası aid edilir. Yaşlı adamlar çox hallarda zapordan əziyyət çəkir, lakin kobud bitki mənşəli liflərlə zəngin qidalara qəbul etmək və fiziki fəallılıqla qarşısını almaq olar. Daha yaşılı dövrlərdə sfinqter əzələlərinin çatışmazlığı meyli artır.

**Qaraçıyər.** Qaraçıyər insan organizmində ən mühüm və-zilərdən biridir və yaşla əlaqədar olaraq dəqiq dəyişikliklərə məruz qalır. 40 yaşından sonra onun kütləsi və ondan axan qanın həcmi azalır. Bir çox fermentlərin fəallığı nəzərə çarpacaq dərəcədə zəifləyir və onların induksiya prosesi pozulur. Bunun nəticəsində yaşılı dövrdə çoxlu dərman preparatlarının qaraçıyərdə parçalanması tədricən gedir. Ona görə də farma-kokinetiklər yaşıllara dərman məsləhət görəndə ehtiyatlı olma-lıdırılar.

**Böyrək.** Qocalma ilə əlaqədar olaraq böyrəyin struktur və funksional dəyişiklikləri tədricən nefronların sayının azalmasına əsaslanır. 70 yaşından sonra nefronların ilk sayı ilə müqayisədə 70% qədər qalır. Lakin bu çatışmazlıq qalan nefronların ölçülərinin artması hesabına bərpa olunur. Amma

böyrəyin ümumi kütləsi azalır və müvafiq olaraq yumaqcıq filtrasiyasının sürəti azalır.

**Dəri.** Dərinin dəyişilməsi qocalmanın daha nəzərə çarpan göstəricisidir. Məhz burada xarici mühit amillərinin genetik strukturlara təsiri daha aydın özünü göstərir. Günəş təsirinə məruz qalan nahiyyədə piqment ləkələri şəklində mutagen hüceyrələrin klonları əmələ gəlir (dermatoqelioz). Belə oxşar olmayan piqmentasiyaya əlavə, proliferativ dəyişikliklər – qırışılıq, büküşüklük, qızartı, dəridə quruluğu və s. müşahidə edilir. Tük piqmentini itirir (ağarır) və töküür, kəpək əmələ gəlir və s.

**Reproduktiv orqanlar.** Yaşlı dövrə cinsi funksiya haqqında fikir, məlumatlar çox müxtəlisdir. Lakin bioloji imkanları nəzərə alsaq, yaşlı dövrə həm kişilərdə, həm də qadınlar da bu həvəs aşağı düşür. Yəqin ki, burada həllədici rolu fərdin həyat xüsusiyyəti və hormonal status oynayır.

**Kişilərdə.** Məlum olmayan səbəblərə görə, 55-60 yaşından sonra prostat vəzinin boyuməsi (prostatın adenoması) müşahidə olunur. Bu paraurelbral vəzin xoşxassəli şişinin nəticəsi olub, prostatın özünün toxumasını xaricə sıxışdırır. Böyümiş vəzi sidik buraxıcı kanalı sıxır, bu isə sidik buraxmanı çətinləşdirir.

**Qadınların** cinsi funksiyasında əsas dəyişiklik – klimaksıdır. Bu yumurtaların fəaliyyəti dayananda, yəni 50 yaşında başlayır. Onun birinci əlaməti – zəif və nizamsız aybaşıdır; sonra yumurtalama və sarı cismin əmələ gəlməsi dayanır. Qanda estrogen və progesteronun qatılığı aşağı düşür. Lakin bir neçə il ərzində FSH və LH-in qanda qatılığı artır.

**Menopauza** – axırıncı aybaşının başladığı vaxt meno-pauza adlanır. Klimaksla əlaqədar xoşagəlməz hallar qəflətən tərləmə, huşunitməsi, depressiv əhval-ruhiyyə və s. müşahidə oluna bilər.

## XX FƏSİL

### ALİ SİNİR FƏALİYYƏTİ

#### 20.1. Ali sinir fəaliyyəti haqqında anlayış

İlk dəfə olaraq İ.P.Pavlov beyn yarımkürələrinə və onun qabığına ali sinir fəaliyyəti orqanı kimi baxırdı.

Ali sinir fəaliyyəti dedikdə, İ.P.Pavlov beyn qabığı və qabiqaltı törəmələrin qarşılıqlı iş mexanizmlərini nəzərdə tuturdu.

İ.P.Pavlov ibtidai sinir fəaliyyətinə instinkt reaksiyalar və davranış xassələri kimi baxırdı və bu fəaliyyətin beyn sütunu-nun və mərkəzi sinir sisteminin səviyyəcə daha aşağıda yerləşən şöbələrinin iştirakı ilə həyata keçirildiyini göstərmişdir.

İnsanda ali sinir fəaliyyəti məhz ona xas olan şüurlu fəaliyyətdə və əmək fəaliyyəti sayəsində yaranan ikinci siqnal sisteminin (nitq qabiliyyəti) yaranmasında özünü göstərir. Beləliklə, İ.P.Pavlov ali sinir fəaliyyəti haqqında təlimin məzmununa şərtsiz və şərti reflekslər, birinci və ikinci siqnal sistemləri, qabığın və digər mürəkkəb mərkəzi törəmələrin analiz-sintez xassələri haqqında yeni təsəvvürləri daxil etmişdir.

**Şərti refleks.** (bu anlayışı elm aləminə rus alimi İvan Petroviç Pavlov 1901-ci ildə daxil etdi) Əvvəller orqanizmin reaksiyasına səbəb olmayan, sonra indeferent stimula uyğun orqanizmin reaksiyasına səbəb olan qıcıqla bir yerdə bir neçə dəfə təkrar olunduqda, o özü də reaksiyaya səbəb olur.

İ.P. Pavlov klassik təcrübəsi ilə əvvəlcə ac itə ət verməklə onda tüpürçək ifrazına səbəb olur. Sonra hər dəfə yeməkdən qabaq əvvəlcə zəngin səsini çalmış və ya lampanı yandırmışdır. Bundan bir neçə saniyə keçdikdən sonra yemək vermişdir və bu əməliyyatı ancaq zəng səsi (qidalanmadan əvvəl) tüpürçək ifarzına səbəb olana qədər təkrar etmişdir. Bu tərcübədə ət – şərtsiz qıcıq (həmişə tüpürçək ifrazına səbəb olur), amma zəng səsi isə şərti qıcıq hesab edilir.

Yəni şərti refleks yaranandan sonra, ancaq zəng səsi veri-

ləndən sonra vəzidən şirə ifraz olunur.

**Sərti refleksin yox olması.** Əgər şərti refleks, şərtsiz qıcıqla möhkəmləndirilmədən təkrar olunarsa, onda şərti refleks nəhayət yox olur. Bu sönmə və ya daxili ləngimədir.

Lakin şərti qıcıq şərtsiz qıcıqla vaxtaşırı təkrar olunursa onda yaranan şərti refleks uzun müddət mühafizə edilir.

**Instrumental şərti reflekslər.** Şərti refleksin sərbəst forması instrumental refleksdir. Bu reflekslər fəal və məqsədyönlü fəaliyyət əsasında formalasdır. Bura isə dirissirovka və ya operant təlim alma ("sınaq və təcrübi xəta" üsulu ilə təlim almadır) aid edilir. Əgər insan və heyvan müsbət qıcıq almaq üçün, yaxud mənfi stimuldan qaçmaq üçün şərti (məsələn, zəng səsi) cavab olaraq manipulyatorun düyməsini basmağı öyrənirsə, bu şərti refleks instrumental refleks kimi təsnif olunur. İnsan üçün bu refleksi nitqin köməyi ilə yaratmaq olar.

**Sərti refleksin fizioloji əhəmiyyəti.** Şərti refleks hər bir şəxsin fərdi həyatında qazanılır və toplanır. Uyğunlaşma xarakteri daşıyır və fərdin davranışını daha plastik olur.

Beləliklə, şərti refleks – fərdi qazanılmış sistemli, uyğunlaşma reaksiyasıdır. Sinir sistemində şərti qıcıqlandırıcı ilə şərtsiz reflektor fəaliyyəti arasında müvəqqəti əlaqə formasıdır.

## 20.2. Anadangəlmə və ya şərtsiz reflektor fəaliyyəti

**İnstinkt.** Təkamül nəticəsində heyvanlar mənsub olduqları növü qoruyub saxlamaq üçün qidalanma, mübarizə və cinsi fəallıq kimi əsas bioloji funksiyaları qazanmışdır. İnstinkt ilk növbədə ən ümdə bioloji xassələri qoruyub davam etdirməyə imkan verir və onlar fizioloji mahiyyətinə görə anadangəlmə şərtsiz reflekslardır. Bunların əsasını təşkil edən reflektor mexanizmlər eyni bir növün bütün fərdlərində tamamilə oxşar mexanizmlər şəklində meydana çıxır, nəsildən-nəslə keçərək instinkтив davranış reaksiyalarını əmələ gətirir. Belə ki, yenicə dünyaya gələn orqanizmdə bu mexanizmlərin bir çoxu artıq fəaliyyətə hazır vəziyyətdə olur.

Deməli, instinkтив fəaliyyətin səciyyəvi xüsusiyyətlərin-

dən biri onların növə mənsub olan bütün fərdlərdə eyni şəkildə təzahür etməsindədir. Hər fərd üçün eyni dərəcədə zəruri bioloji, hüdudi avtomatizmə çatmış, təkrar aktlardır.

Mövcud şərait dəyişən kimi instinkтив davranış məqsədə uyğunluğunu itirir. Bu onu göstərir ki, instinkтив davranış formaları yalnız dəyişməz şəraitdə məqsədə uyğun olur.

İnstinktin tədqiqi göstərir ki, ibtidai hiss üzvlərinə malik olan, yəni bağırsaq boşluqlu heyvanlara nisbətən inkişafca daha yüksək pillədə duran qurdarda, həşəratlarda və digər onurgasızlarda aydın nəzərə çarpan instinkтив davranış formaları anadangəlmədir.

I.P.Pavlova görə, instinkt mürəkkəb şərtsiz refleks olub, yalnız müəyyən və sadə təsirlərə yaxud qıcıqlar kompleksinə verilən ardıcıl, zəncirvari reaksiyalardır. Onlar ciddi surətdə müvafiq şəraitə uyğunlaşdırılmış olur. Bir çox instinktlər öz məhdudluğu, standartlığı, stereotipliyi ilə fərqlənir. Məsələn, hörmətçi özünə yaşayış arealı kimi və ov məqsədilə mürəkkəb quruluşlu top düzəldir. Bir o qədər də həyat təcrübəsi olmayan hörmətçi balası da heç təlim almadan, stereotip olaraq bu cür top qura bilir. Arı ailəsi yem ehtiyatı və nəsil qayğısına qalmaq üçün çox böyük ustalıqla şanı qurur və bunu hər dəfə eyni dəqiqliklə yerinə yetirir. Qrup halında yaşayan arılar, yaxud qarışqalar arasında da elə ona bənzər ciddi müəyyənləşdirilmiş əmək bölgüsü və tabelik münasibətləri mövcuddur. Lakin həşəratların məqsədə uyğun instinkтив davranışları, əslində məqsədi dərk etməkdən uzaqdır.

Onurğalı heyvanlarda da instinktlər geniş yayılmışdır. Hər çoxalma dövrü ərəfəsində nərə balığı dənizdən çaya miqrasiya edərək əlverişli yerdə kürü tökürlər və sonra öz məskəni olan dənizə qayıdır. Quşlarda və məməlilərdə qida əldə etmək, yuva və ya sığınacaq qurmaq, nəsil qayğısına qalmaq, öz yaşayış arealını və özünü qorumaq uğrunda mübarizə instinktləri çox güclüdür.

### 20.3. Şərtsiz refleks növləri

Mühüm bioloji əhəmiyyətə malik olan reflekslərin ilk təsnifatını 1926-cı ildə İ.P.Pavlov vermişdir.

A.D.Slonim şərtsiz refleksləri 3 əsas qrupa bölmüşdür:

I. Maddələr mübadiləsini və orqanizmin daxili mühitinin sabitliyini mühafizə edən reflekslər (qida və hemostatik reflekslər);

II. Xarici mühitin təsirlərinə və onların dəyişilmələrinə verilən reflektor reaksiyalar (müdafiqə, mühit və ya vəziyyət refleksləri);

III. Növün nəslini mühafizə edən reflekslər (cinsi, valideyn, ictimai davranış refleksləri və s.).

Məməlilərdə inkişafın ilk mərhələlərində əvvəlcə birinci qrup şərtsiz reflekslər, onların ardınca ikinci və üçüncü qrup reflekslər meydana çıxır. Mühitin mürəkkəbləşməsi, hiss üzvlərinin inkişafı funksiyalarının müxtəlifləşməsi onların formallaşmasını sürətləndirir. Hər üç qrup reflekslər sonralar orqanizmin fəaliyyətində mühüm rol oynayır.

Səciyyəvi xüsusiyyətlərinə görə şərtsiz refleksləri 6 qrupa bölmək olar:

1) *Qida refleksləri*. Bunlar qidalanmanı təmin edən reflekslardır. Buraya əmmə, qidani tutma, çeynəmə, ağız şirəsi ilə islatma, udma, mədə və pankreas şirələrinin ifrazı və s. reflekslər daxildir.

2) *Müdafiqə refleksləri*. Bunların formaları olduqca çoxdur. Nəfəs yoluna toz və zərərli qazlar düşdükdə əmələ gələn asqırma və öskürmə refleksləri, həzmədə yaranan pozğunluq zamanı öyümə, qusma refleksləri, gözə kəskin işiq düşdükdə gözün və bəbəyin daralması refleksləri, düşmənlə mübarizə refleksləri və i.a.

3) *Cinsi reflekslər*. Bunlar cinsi aktların icrası, nəsilvermə, nəsil qayğısına qalma ilə bağlı olan reflekslardır.

4) *Xəbərdarlıq refleksləri*. Buraya xarici mühitdə baş və rən müxtəlif dəyişmələrdən, eləcə də orqanizmin məkandakı vəziyyətindən xəbərdarlığı təmin edən reflekslər aiddir. Qəfil-

dən göz qabağından keçən cisim və ya hadisəyə doğru basın və gözün hərəkəti, qeyri-adi səsə qulaqların şəklənməsi və s. bu kimi reflekslərə aiddir.

5) *Statogenetik və lokomotor reflekslər*. Bədənin məkannda vəziyyəti və hərəkəti ilə əlaqədar olan reflekslardır.


6) *Daxili reflekslər*. Daxili orqanların tənzimi ilə əlaqədar olan reflekslardır. Qusma, defekasiya, qan təzyiqinin reflektor tənzimi belə reflekslərdəndir.

#### 20.4. Şərtsiz reflektor fəaliyyəti

**Şərti refleks.** İ.P.Pavlova görə qabaqcadan heç bir təlim olmadan orqanizmdə müəyyən dərəcədə reaksiya, qıcıq (məsə-lən, qida) – şərtsiz cavab adlanır. Orqanizmə əvvəller yabanı (indiferent) olan və yalnız təkrar təsirlərdən sonra müəyyən reaksiya doğurmaq qabiliyyəti kəsb edən qıcıq – şərti qıcıq, ona verilən reaksiya isə şərti reflektor cavab adlanır.

Əgər hər dəfə yemək verməzdən əvvəl kamerada, itin gözü qarşısında işıq yandırılsara və bu təcrübə dəfələrlə təkrar edilərsə, onda heyvan qida almadan da işığın yanmasına ağız şirəsi ifrazı ilə cavab verir (şəkil 1.). Deməli, şərtsiz qıcıq (qida) və şərti qıcıq (lampa işığı) orqanizmə dəfələrlə birgə təsir etdikdə işıq da bioloji əhəmiyyətli qıcıq və ya siqnal funksiyası qazanır. Onun əmələ gəlməsi üçün əvvəlcədən heyvan üçün əhəmiyyətsiz olan hər hansı qıcığının, şərtsiz refleks törədən qıcıqla bir vaxtda təsir göstərməsi zəruridir. Şərtsiz qıcıq şərti qıcıqla yanaşı getməli və onu möhkəmləndirməlidir. Şərti qıcıq və ya şərti siqnal kimi işıqdan, zəngdən, fitdən, musiqi tonlarından, elektromaqnit kameralarından, dərini mexaniki qıcıqlandıran qəşovlardan, dərini soyudan və qızdırıran, əzələ təqəllüsünü dəyişdirən aparatlardan, bədənin məkanda tutduğu vəziyyətdən, daxili üzvlərin vəziyyətindən, orqanizmdə gedən maddələr mübadiləsinin dəyişməsindən, bir sözlə bütün ekstreseptiv və proprioreseptiv qıcıqlardan istifadə etmək olar. Şərti qıcıqlar iki cür olur. Onların bir qrupu heyvanın təbii ehtiyacları ilə əlaqədardır (qoxu, qidanın forması, rəngi və s.),

bunlara təbii şərti qıcıqlar deyilir.



Şəkil 20.1. Şərti refleksin və xarici ləngimənin yaranması sxemi:

I – şərtsiz tüpürçək ifrazı refleksi, II – it üçün indiferent (əhəmiyyətsiz) olan işıq qıcığı, III – şərti refleksin alınması, it üçün əhəmiyyətsiz olan qıcığın şərtsiz qıcıqla möhkəmləndirilməsi (beyin qabığında eyni vaxtda iki oyanma mənbəyinin əmələ gəlməsi), IV – şərti refleks, V – şərti refleksin xarici ləngiməsi (oyanma mənbəyinin beyin qabığının eşitmə zonasında əmələ gəlməsi və başqa zonaların ləngiməsi).

İkinci qrup isə təcrübə şəraitində tətbiq olunan şərti qıcıqlardır (işıq, zəng səsi və s.), bunlara süni şərti qıcıqlar deyilir.

Şərti reflekslərdən fərqli olaraq, şərtsiz reflekslərin icrası, əsasən, mərkəzi sinir sisteminin ibtidai şöbələri – qabiqaltı nüvələr, beyin sütunu və onurğa beyni vasitəsilə olur. İnsanda və meymunda funksiyaların beyn qabığında yerləşməsi ilə əlaqədar olaraq, bir sıra şərtsiz reflekslər mütləq yarımkürələrin iştirakı ilə həyata keçirilir.

Tədqiqatlarla müəyyən olunmuşdur ki, beyn yarımkürələri tamamilə kəsilib çıxarılmış itlərdə əməliyyatdan əvvəl yaradılmış şərti reflekslərin hamısı itir və onlarda artıq belə şərti əlaqələr yaratmaq mümkün olmur. Deməli, şərti refleksin qövsü beyn qabığında qapanır.

## 20.5. Şərti refleks növləri

İ.P.Pavlov şərti refleksin aşağıdakı növlərini daha ətraflı öyrənmişdir. Onların bəziləri ilə tanış olaq:

1. **Şərti tüpürcək refleksi.** Birinci dərəcəli reflekslərə aid edilir. Şərti refleks ilk dəfə tüpürcək vəzilərində öyrənilmişdir. Bu reflekslərdə müəyyənləşdirilən bütün qanuna uyğunluqlar, əsas etibarilə, tüpürcək vəzilərinin şərti reaksiyalarının təhlili-nə əsaslanmışdır.

Tüpürcək, mədə və pankreas vəzilərinin şərti şirə ifrazına birlikdə şərti qida refleksləri deyilir. Bunların əhəmiyyəti qida qəbulundan əvvəl onun həzmi üçün lazımi əlverişli şərait yaratmaqdan ibarətdir.

2. **Şərti hərəki refleks.** Bunlar iki yerə bölünür: şərti hərəki qida refleksləri və şərti hərəki müdafiə refleksləri.

3. **Şərti ürək və qan damar refleksi.** İnsanda göz almasına düşən azacıq təzyiq ürək fəaliyyətini ləngidir, onun döyünmələrinin sayını azaldır. Buna şərti göz-ürək refleksi deyilir, yaxud da şərti vazomotor (damar hərəki) refleks almaq üçün üzərində təcrübə aparılan adamın bir qolu pletizmoqrafa salınır, digər qoluna spirtşəkilli metal boru sarınır. Bu şərtsiz refleksdir. Spiral borudan soyuq və ya isti su buraxmazdan əvvəl hər hansı şərti qıcıq versək və bu şərtsiz qıcıqla müşayiət olunarsa, damarın sixılıb genəldiyini müşahidə etmək olar. Bu, qan damarlarına qarşı alınan şərti vazomotor refleksdir.

4. **Vaxta qarşı şərti refleks.** Burada şərti qıcıq kimi vaxt götürülür. Əgər təcrübə ərzində müəyyən vaxtda itə yemək verilsə və ya onun ağızına turşu məhlulu tökülsə, bir neçə dəfə təkrardan sonra, həmin vaxta qarşı şərti ağız şirəsi ifrazı refleksi yaranacaqdır.

5. **Ali dərəcəli şərti reflekslər.** Şərtsiz reflekslər əsasında yaradılan şərti reflekslərə birinci dərəcəli şərti reflekslər deyilir. Müəyyən dərəcəyə qədər möhkəmlənmiş hər hansı refleks yeni şərti refleks almaq üçün əsas ola bilər. Bunlara ikinci dərəcəli və ya ali dərəcəli şərti refleks deyilir. Bu reflekslərin yaranması üçün əvvəlcə hər hansı şərtsiz və şərti qıcıq, məsələn,

qida və zəngin çalınması eyni vaxtda tətbiq edilir və sabit şərti qida refleksi yaradılır. Sonra zəng səsi ilə başqa şərti qıcığı, məsələn, dərinin qaşınmasını eyni vaxtda tətbiq edirlər. Bu zaman əvvəlcə bir neçə saniyə ərzində dəri qıcıqlandırılır, sonra zəng çalınır və şərtsiz qıcıqdan isə istifadə edilmir. Beləliklə, təkcə dərinin qaşınması şərti qida refleksinin yaranmasına səbəb olur. Halbuki əvvəller bu təcrübədə dərinin qaşınması şərtsiz qida refleksi ilə möhkəmləndirilməmişdir. Bu qayda ilə heyvanlarda və insanda ikinci və üçüncü, hətta çox dərəcəli şərti reflekslər almaq mümkündür. Uşaqlarda 6 dərəcəli şərti refleks yaradılmışdır.

**6. Şərti interoreseptiv reflekslər.** İtin mədəsinə iki fistula qoyulur. Onlardan biri ilə mədəyə iliq su daxil edilir, digərindən isə həmin su xaricə axıdılır və beləliklə, onun reseptorları müəyyən vaxt ərzində temperatur təsirinə məruz edilir. Eyni zamanda onun ayağı elektriklə qıcıqlandırılır. İt bu zaman pəncəsini çəkir. Əməliyyatı bir neçə dəfə təkrar etsək, onda heyvan elektrik qıcığı almasa da, mədənin yuyulmasına qarşı şərti hərəki reflekslə cavab verəcəkdir. Bu təcrübə mədə reseptorlarının iştirakı ilə yaranmış şərti müdafiə hərəki refleksinə misaldır.

Mədə divarının mexaniki qıcıqlandırılması ilə qidanın verilməsi eyni vaxtda bir neçə dəfə təkrar edildikdən sonra təkcə mədənin qıcıqlandırılması tüpürcək ifrazına səbəb olur. Bunlar interoreseptorlardan alınan şərti qida refleksləridir.

## 20.6. Şərti reflekslərin xüsusiyyəti

İnsan və heyvan orqanizminin həyatında öz xarakteri və əhəmiyyətinə görə bir-birindən fərqlənən ən müxtəlif şərti refleksləri səciyyələndirən mühüm xüsusiyyətlərdən biri onların ləngiməsi və sönəməsidir. Əmələgəlmə şəraitinə və funksional əhəmiyyətinə görə İ.P.Pavlov ləngimənin daxili və xarici ləngimə növlərini müəyyən etmişdir. Orqanizmin artıq ehtiyacı olmayan, onun tələbatına uyğun gəlməyən şərti reflekslər təd-

ricən sıradan çıxır, buna sənən ləngimə deyilir.

**1. Şərti refleksin sönməsi.** Məsələn, fərz edək ki, müəyyən şərti qıcığa qarşı 5 ml tüpürcək ifraz edilir. İndi biz həmin şərti refleksi möhkəmləndirməsək, yəni itə işığını göstərib qida verməsək, o zamanı ifraz olunan tüpürcəyin getdikcə azaldığını və axırda sıfra bərabər olduğunu görərik. Pavlov buna şərti refleksin sönməsi deyir. Bunu yenidən almaq üçün şərti qıcığı bir neçə dəfə şərtsiz qıcıqla təkrar etmək lazımdır.

**2. Qıcıqların fərqlənməsi.** Məsələn, itdə qarın nahiyyəsində dərinin qaşınmasına və itin gözünün qarşısında ekranı işıqlandırmağa qarşı möhkəm şərti refleks aldıqdan sonra, başqa yaxın qıcıqlar, üçbucaq ekran işıqlanır) verilir. İkinci qıcıqlar qida ilə möhkəmləndirilmir. Əvvəlcə ikinci qıcıqlara qarşı reaksiya alınsa da, işıq ilə möhkəmləndirilmədiyi üçün sönür. Deməli, it qıcıqları bir-birindən ayıra bilir. Buna qıcıqların fərqləndirilməsi deyilir, yəni təcrübə zamanı tətbiq olunan qıcıqları qəbul edən mərkəzlər birinci halda oyanır, ikinci halda isə ləngiyir.

**3. Şərti ləngimə.** Məsələn, metronomun zərbəsinə qarşı şərti refleks əldə etdiqdən sonra həmin şərti qıcığı, başqa bir qıcıqla, zəngin səsi ilə eyni vaxtda tətbiq edirlər. İt iki qıcığa qarşı tüpürcək ifraz edir. Çünkü ikinci qıcıq qida ilə möhkəmləndirilməyib, ancaq tək metronomun səsinə tüpürcək ifraz edir. Deməli, ikinci şərti qıcıq, yəni zəng səsi qida ilə möhkəmləndirilmədiyi üçün bir neçə təcrübədən sonra ləngidici təsir edir.

**Xarici ləngimə.** Bu hadisə Pavlov tərəfindən belə izah edilir. MSS-nə gələn hər hansı qüvvətli qıcıq orada qüvvətli oyana ma nöqtəsi əmələ gətirir. Bu oyana bütün başqa mərkəzlərin, o cümlədən tədqiq olunan şərti refleks mərkəzinin ləngiməsinə səbəb olur (şəkil 1-V). Xaricdən verilən qıcığın təsiri altında şərti refleksin zəifləməsi və ləngiməsinə səbəb olur: 1) Deməli, güclü qıcıqların təsirindən refleks sənə bilər, buna hüdudxarici ləngimə deyilir. Bu ləngimə şərti siqnalın şərtsiz siqnalala təkrar möhkəmləndirilmədiyi hallarda daha tez baş verir. 2) Orqanizmin xarici və daxili mühitinin dəyişilməsi ya-

ranmış şərti refleksi lengidir. Buna müvafiq olaraq, şərti refleksin xarici (şərtsiz) və daxili (şərti) lengiməsi müəyyənləşdirilmişdir. Xarici lengiməyə səbəb, eksər hallarda, bələdləşmə şərtsiz reflekslər, habelə, müxtəlif şərti reflektor aktlardır. 3) Keçikən lengimə forması da mövcuddur. Şərti siqnal-la şərtsiz siqnal arasındaki vaxtı uzatdıqda şərti reaksiyanın baş verməsi lengiyir. 4) Mənfi və müsbət əhəmiyyətli qıcıqların fərqləndirilməsi zamanı şərti siqnalla əmələ gələn refleks lengiyə bilər. Buna fərqləndirici lengimə deyilir. Müsbət və mənfi siqnallar qarşılıqlı surətdə fərqləndirici lengiməni yarada bilər. Müsbət qıcıqlar mənfilərə qarşı yaranan refleksləri və ya əksinə, mənfi siqnallar müsbət siqnallara qarşı yaranan refleksləri söndürə bilər.

Oyanma və lengimə mahiyyətcə dinamik proses olub, əksər hallarda gözlənilmədən baş verir və yox olur. Bu xassənin əsasını bir sıra qanuna uyğunluqlar təşkil edir. Bunlara oymaların yayılması və ya irradiasiya, cəmlənməsi və ya konsektasiya, bir-birini gücləndirməsi və ya yenidən doğurması – induksiya hadisələri aiddir. Oyanma lengimə doğurursa və onu gücləndirirsə, bu mənfi induksiya və müsbət induksiyadır. Hər iki sinir hadisəsinin qarşılıqlı təsiri həm irradiasiya və konsektasiyanın, həm də induksiyanın xassələri ilə əlaqədardır.

Şərti reflekslərin mühüm xassələrindən biri onların tədricən ixtisaslaşmasıdır. Şərti reflekslərin ixtisaslaşması dəyişilən mühit şəraitinə daha düzgün və adekvat cavabların verilməsini təmin edir.

***Qıcıqların analizi və sintezi.*** Ali heyvanlarda və insanda qıcıqları təhliletmə bacarığı yüksəkdir. Bu orqanizmlərdə qıcıqların analizi, bilavasitə, böyük yarımkürələrin qabığı və qabıqların analizi, bilavasitə, böyük yarımkürələrin qabığı və qabıqlı törəmələrin iştirakı ilə gedir. Qıcıqların analizi reseptor aparat səviyyəsində başlansa da, özünün ən yüksək mərhələsinə sütun törəmələri və beyin qabığında çatır. Eynilə sinir sistemi müxtəlif qıcıqları əlaqələndirmək, müxtəlif qıcıqları əlaqələndirmək, onları ümumiləşdirmək xassəsinə də malikdir. Bu qıcıqların analiz və sintez hadisəlidir. Analiz kimi sintez

də reseptörlardan başlanıb, sütun törəmələri və beyin qıcığında özünün ən yüksək mərhələsinə çatır.

İ.P.Pavlovun təliminə görə, analiz və sintez hadisələrinin maddi əsasını analizatorlar təşkil edir. Hər analizator müvafiq xarici və daxili mühit siqnallarını ayrı-ayrılıqda qəbul edib, onları analiz və sintez edərək orqanizmin bu və ya digər səciyyəli uyğunlaşma reaksiyalarını təmin edir.

Analiz və sintez hadisəleri beyin funksiyasının iki ayrılmaz, sıx və qarşılıqlı təsirə malik cəhəti olub, ali sinir fəaliyyətinin əsasını təşkil edir.

**Dinamik stereotip.** Siqnalların mərkəzi sinir sisteminə müəyyən nizamlı sistem halında təsiri öz növbəsində onun fəaliyyətində xüsusi sistemlik yaradır. Dinamik stereotip məhz bu sistemliyi özündə əks etdirir.

İ.P.Pavlovun tərifinə görə, dinamik stereotip beyin qabığının kompleks qıcıqlardan doğan kompleks fəaliyyəti kimi başa düşülməlidir. Bu kompleksə daxil olan qıcıqlar ardıcılılığı və müddəti bir-birinə təsir edir, onların hər birinin ayrılıqda doğurduğu nəticə özündən əvvəl və sonrakı qıcığın effektindən asılıdır. Dinamik stereotip çətin yaranır, əmələ gəldikdə isə uzun müddət davam edir və orqanizmin qazandığı müəyyən vərdiş, uyğunlaşma və davranış aktı kimi təzahür edir. Qazanılmış stereotiplər daimi funksional hallar olmayıb, müəyyən şəraitdə güclü bioloji tələbatların təsirindən dəyişilə və biri digərini əvəz edə bilər. İnsan və ali heyvanların həyatında dinamik stereotipin olduqca böyük əhəmiyyəti vardır. Belə ki, formalaşmış stereotiplər sayəsində beyin daha asan işləyir və onun fəaliyyətində avtomatizm daha tez yaranır.

## 20.7. Sinir sistemi tipləri

İ.P.Pavlov beyində baş verən oyanma və ləngimə hadisələrinin müxtəlif təzahürləri, onların arasındaki qarşılıqlı əlaqə və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy göstərmişdir. Bu bölgündə sinir fəaliyyətinin bir neçə xüsü-

siyyəti əsas götürülmüşdür. Buraya birinci mərkəzi sinir sisteminin qüvvəsi, ikinci – oyanma ilə ləngimənin müvazinəti (oyanma və ləngimənin gücü arasındaki münasibət) və üçüncüsü sinir hadisələrinin mütəhərrikliyi daxil edilmişdir.

Sinir sisteminin gücü qabiq hüceyrələrinin işgörmə qabiliyyətinə görə müəyyən edilir. Bu qabiliyyəti İ.P.Pavlov hüdudxarici ləngimənin yaranması vaxtı ilə ölçürdü. Qüvvələr münasibəti qanununa görə, şərti qıcıqın qüvvəsi artdıqca onun effekti də artır, lakin bu münasibət sabit deyildir.

Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün artması effektin artmasına deyil, onun azalmasına səbəb olur, yəni hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyır, məsələn, bu bir itdə çox tez, başqasında nisbətən gec baş verə bilər. Bu onu göstərir ki, heyvanın birində oyanma çox tez ləngiməyə çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur. İ.P.Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü tiplərə böлür. Məsələn, nabələd həyətə girdiyiniz zaman bağlı itin sizə hürməsini təsəvvürünüzə gətin. Siz itə acıqlandıqda ola bilsin ki, it bundan «qorxub» hürməyini dayandırsın. Bu onun zəif sinir tipli olduğunu göstərir. Güclü sinir sistemi olan it sizə belə münasibət göstərməyəcəkdir, acıqlanmağınızı və onu qorxuzmağınızı qarşı o bir qədər də yüksəkdən hürəcəkdir. Deməli, verdiyiniz qıcıqlar itdə ləngimə əmələ gətirməmişdir, əksinə, onu daha da oyatmışdır. Bu halda iti yalnız sahibi susdura biləcəkdir. Yəni, onun üçün yalnız sahibinin acıqlanması daha güclü qıcıq olub, hüdudxarici ləngimə əmələ gətirəcəkdir. Belə itə şərti tip deyilir, o güclü sinir sisteminə malikdir. Beyin fəaliyyətinin ikinci səciyyəvi xüsusiyyəti oyanma və ləngimə qabiliyyəti eyni gücdə olan heyvanlara aiddir. Bu növə daxil olan heyvanlara müvazinəli tip deyilir. Əgər heyvanda oyanma yaxud ləngimə hadisələrindən biri güclü inkişaf etmişsə, buna müvazinətsiz sinir tipi deyilir.

Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oynaması və ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur. Şəraitin dəyişməsi və əksinə, ləngimənin oyanmaya keçməsi baş verir. Bunun çox böyük uyğunlaşma əhəmiyyəti vardır.

Tədqiqatlar göstərir ki, sinir sisteminin bu tipi iki cür ola bilər: 1) mütəhərrik (cəld) tiplər – bunlarda bir hadisə digərinə çox tez keçir, 2) durğun tiplər – bunlarda oyanma və ləngimə bir-birinə çox gec və çətinliklə keçir. İ.P.Pavlov heyvanlarda (itlərdə) sinir tiplərini 4 yerə ayırmışdır: 1) güclü və müvazinətsiz tip; bunlarda oyanma ləngimədən üstündür; 2) güclü və müvazinətsiz tip, bu tipdə sinir hadisələri çox mütəhərrik olur (diri-baş tip); 3) güclü müvazinətsiz, lakin qeyri-mütəhərrik – durğun tip (sakit tip); 4) zəif tip, bunlarda oyanma və ləngimə çox zəif cərəyan edir.

Məhz patoloji pozğunluqlar (nevrozlar) yaratmaq çətin olduğu halda, müvazinətsizlərdə bunu yaratmaq bir o qədər də çətinlik törətmir.

Xarici amillərin təsiri sayəsində sinir sisteminin tipini dəyişdirmək və onları bir tipdən digərinə çevirmək mümkündür. Məsələn, məktəb şəraitində müəllim sinir sisteminin tipində zəiflik hiss olunan şagirdlərə icrası xeyli cəsarət tələb edən tapşırıqlar verməklə onların sinir sistemini güclü edə bilər.

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, onların sinir sistemi tipləri insanların sinir sistemi tiplərinə uyğun gəlir. Hippokrat tərəfindən insanda aşağıdakı sinir tipləri ayırdılmışdır.

1. *Sanqvinik tip (diribaş tip)*. Bu, ən yaxşı tip hesab olunur. Sanqviniklər güclü oyanma və güclü ləngimə qabiliyyəti, müvazinəti və mütəhərrik sinir sistemi tipi olan adamlardır.

2. *Melanxolik tip (zəif tip)*. Bu tip adamlarda əsas oyanma və ləngimə hadisələri zəif cərəyan edir, beyin qabığı fəaliyyətində ləngimə üstündür.

3. *Xolerik tip (hövsələsiz tip)*. Bu tipə aid olan adamların oyanma və ləngimə prosesləri bir-birinə çətinliklə keçir, möhkəm iradəli, ehtiraslarını boğa bilən adamlardır.

4. *Flegmatik tip (sakit, durqun tip)*. Bu tip adamların sinir sistemində çox vaxt oyanma və ləngimə hadisələri ağır cərəyan edir və çətinliklə biri digəri ilə əvəz olunur.

## 20.8. Ali sinir sisteminin pozğunluqları

Sinir sisteminin bir çox xəstəliklərinin baş verməsi ali sinir fəaliyyətinin və sinir proseslərinin normal xassələrinin funksional pozulması ilə əlaqədardır. Bu pozğunluqların təbiati-nin aydınlaşdırılması oyanma və ləngimə proseslərinin gərginləşməsi və ya toqquşması nəticəsində əmələ gələn eksperimental nevrozların öyrənilməsi zamanı mümkün olmuşdur.

Oyanma prosesinin gərginliyi 1924-cü ildə Leninqradda Eksperimental Tibb İnstitutunda saxlanan itlərdə subasma zamanı həddən artıq qüvvətli qıcığın təsirindən əyani şəkildə müşahidə edilmişdir. Hətta şərti reflekslərin bərpasından sonra onlar güclü qıcıqlandırıcıılara qarşı normal reaksiya verə bilməmişlər.

Tibbi praktikada ağır işgəncələr, xüsusilə yorğunluq və ya xəstəliklər sinir sisteminin zəifləməsi nəticəsində əmələ gələn nevrozlara rast gəlinir. Buna görə nevrotik vəziyyətin əsas səbəblərindən biri insanın gözləmədiyi hadisələr, aldadıcı ümidi-lər, qəmginlik zamanı həyat tərzinin məcburi köklü dəyişilməsi olur.

Oyanma və ləngimə proseslərinin qarşılaşması bir-birini əks qıcıqlandırıcıılарın həddən artıq tez-tez əvəz edilməsi və ya eyni vaxtda təsirilə baş verir. İ.P.Pavlovun laboratoriyasında bu yolla müdafiə reaksiyasını törədən ağrı qıcığına qarşı şərti qida refleksinin yaradılması zamanı ilk eksperimental nevroz alınmışdır.

Ali sinir fəaliyyətinin nevrotik pozğunluğu müxtəlif formalarda özünü göstərir. Sinir sisteminin zəif və davamsız ti-pində nevrotik pozulmanı daha asan əmələ gətirmək olur. Belə ki, birinci halda daha çox oyanma prosesi, ikinci halda isə ləngimə prosesi zərər çekir. Ali sinir fəaliyyətinin tiplərinin spe-sifik xüsusiyyətlərlə əlaqədar insanda nevrotik pozulmanın şəklini və izahını almaq olar.

Eksperimental nevrozlar zamanı əsasən vegetativ funk-siyalar pozulur ki, bu da beyin qabığı ilə daxili orqanlar ara-

sındakı funksional əlaqələri əks etdirir. Ali sinir fəaliyyətinin dərin pozğunluqları nəticəsində sinir proseslərinin toqquşması qeydə alınmışdır. Bu zaman mədə turşuluğunu artırması, mədə atoniyası baş verir, qan təchizatı dəyişilmədən öd və pankreas şirəsi artır, qan təzyiqi davamlı olaraq yüksəlir, böyrək və baş-qə sistemlərin fəaliyyəti pozulur. Eksperimental nevrozların tədqiqi kortikoviseral patologiyanın öyrənilməsinə təkan vermişdir.

Nevrozu şəxslərdə ali sinir fəaliyyətinin funksiyasını bərpa etmək üçün şəraitin dəyişilməsi, istirahət, normal yuxu böyük əhəmiyyətə malikdir.

Mərkəzi sinir sisteminin vəziyyətindən və nevrozun xarakterindən asılı olaraq, oyanma və ləngimə proseslərinə seçici təsir göstərən farmakoloji maddələrdən (kofein, brom, kiçik trankvilizator və s.) habelə fizioterapiya (duş, vanna, masaj və s.) istifadə edilir.

## **20.9. İnsanın ali sinir fəaliyyətinin xüsusiyyətləri**

İnsanın ali sinir fəaliyyətinin xüsusiyyətləri (psixika, şüur, nitq – I və II siqnal sistemi). Yunanca «psixika» - ruh deməkdir. Hətta Dyuba-Raymon, Şerrington, Leşli kimi neyrofiziologiyani yeni kəşflərlə zənginləşdirmiş alımlar «psixika», şüur bədəndən ayrı, fizioloji hadisələrdən olub, yüksəkdə duran müstəqil dərkədilməzdir mövqeyində dayanırlar.

**Psixika** – yüksək inkişaf etmiş materiyanın – beynin xassəsi, funksiyasıdır, obyektiv gerçəklilikin subyektiv inikası və buna əsaslanan fəaliyyətidir.

Psixi inikas insanda özünün ali səviyyəsinə, şüurlu inikas formasına çatmışdır. Şüur əsasən, yüksək inkişaf etmiş insan beyninin məhsuludur. Şüur vasitəsilə insan ətrafdakları və özünü dərk edir. İnsan şüur vasitəsilə öz əməllərinə və bütövlükdə özüne qiymət verir. İnsanın məqsədə uyğun fəaliyyətinin təmin olunmasında şüurun böyük rolu vardır.

İnsan təkcə şüurla «dolanmır». Onun hərəkətlərində, rəf-

tarında, nitqində belə şüursuzluq ünsürləri mövcuddur. Məsələn, insan öz fəaliyyətini bəzən şür nəzarətindən çıxarır, məqsədsiz fəaliyyətə meyl göstərir və i.a.

Nitq insan psixikasının ən böyük nailiyyətidir. Şifahi və yazılı nitq – insan cəmiyyətində ən yaxşı nadir ünsiyyət vasitəsidir. İnsan nitqinin təkamül inkişafı üçün ilkin bioloji əsaslar hələ heyvanlar aləmində formalaşmışdır. İnsanda heyvanlar aləmində rast gəlinən müxtəlif «dil» formalarının mahiyyətini təsəvvür etmək kifayətdir. Məlum olduğu kimi, heyvanlar bir-birilə ifraz etdikləri xüsusi iyli kimyəvi maddələr, oyun, rəqs, duruş, vəziyyət, müvafiq hərəkətlər, toxunma, çıxardıqları səslər və başqa vasitələrlə əlaqə saxlaya bilir.

Məsələn, qida əldəetmə və yemək zamanı çıxarılan səslər, vəziyyət və cinsi davranışla əlaqədar olan səslər vardır və s.

Bəzi heyvanlar müxtəlif səslər, insanabənzər meymunlar isə nisbətən «məzmunlu» səs siqnalları, mimiki və digər hərəkətlər vasitəsilə öz emosional hallarını ifadə edə bilir.

Fizioloji nöqteyi-nəzərdən nitq insanın beyin fəaliyyətinin çox mürəkkəb sahəsidir. İ.P.Pavlov onu beyin qabığının funksiyası hesab edirdi. Bunu təsdiq edən bəzi klinik müşahidələr hələ keçən əsrin ikinci yarısından məlumdur. Məsələn, P.Brok 1861-ci ildə beynin sol yarımkürəsinə məxsus alın payında (aşağı alın qırışığının arxa hissəsində) nitq tələffüzü mərkəzi («nitqin, Brok mərkəzi») kəşf etmişdi. Bu mərkəz pozulduqda nitq pozulması (afaziya) baş verir. Belə vəziyyətdə xəstə nitqi başa düşür, ancaq əməli olaraq danışa bilmir (nitqin hərəki afaziyası), onun tələffüzü pozulur, cümlələri qırıq-qırıq olur. 1874-cü ildə alman neyrofizioloqu K.Vernike sol yarımkürənin gicgah payında (yuxarı gicgah qırışığı sahəsində) nitqlə six baqlı olan yeni mərkəz («sözlərin sensor surətləri») və ya «nitqin Vernike mərkəzi»ni) müəyyənləşdirdi. Belə ki, bu sahənin zədələnməsi zamanı xəstə normal danışa bilsə də, nitqi başa düşmür (sensor afaziya).

Müasir təsəvvürlərə görə, nitq fəaliyyəti təxminən, aşağıdakı şəkildə təsəvvür edilir. Söz siqnalları qabığın eşitmə mərkəzindən Brok mərkəzinə ötürülür. Burada sözün tələffüzü

üçün zəruri olan hərəki siqnallar formalaşır və qabığın müvafiq hərəki sahələrinə nəql edilir, sözün tələffüzü baş verir. Oxunan sözlər haqqında informasiyalar isə əvvəlcə görmə sahəsindən qabığın gicgah və ənsə paylarının sərhədində yerləşən bucaq qırışığına (nitq görmə mərkəzi), oradan Vernike mərkəzinə daxil olur ki, burada sözün müvafiq forması, surəti yaranır və digər əlaqədar mərkəzlərin bilavasitə iştirakı ilə səsli söz ifadəsinə çevrilir.

Normal nitq üçün beyin yarımkürələri qabığın görmə və eşitmə sahələrinin, nitq əzələlərinin qabiq «nümayəndəliyinin», Brok və Vernike mərkəzlərinin və bucaq qırışığı sahəsinin tamlığı zəruridir.

## 20.10 Birinci və ikinci siqnal sistemi

Heyvan və insan üçün orqanizmin görmə, eşitmə və başqa reseptorlarından bilavasitə beyin yarımkürələrinə daxil olan konkret siqnalların analiz və sintezi ümumidir. Lakin bununla bərabər insanın ali sinir fəaliyyəti vəzifələrində müxtəlif keyfiyyət fərqləri vardır.

I.P.Pavlov sinir fəaliyyətinin tərkib hissələri kimi siqnal sistemi haqqında təlim yaratmışdır.

I.P.Pavlova görə xarici və daxili mühitin beyində eks olunması, inikası, ilk növbədə birinci siqnal sisteminin siqnalları sayəsində təmin olunur və bunun neyrofizioloji mexanizmi və qanunauyğunluqları həm insan, həm də heyvanlar üçün demək olar ki, eynidir. Lakin insanda birinci siqnal sistemi heyvanlara nisbətən daha mürəkkəbdir.

Heyvanlardan fərqli olaraq, insanda birinci siqnal sistemi ilə yanaşı, ikinci siqnal sistemi də mövcuddur. Bu sistem siqnalların söz ifadəsi (nitq), eşidilən və oxunan sözlərdən (söz siqnallarından və ya «ikincili siqnallardan») ibarətdir.

A.Q.İvanov-Smolenski göstərmişdir ki, uşaqda zəngə qarşı şərti refleks yaradaraq sonra zəng səsini şifahi və ya yazılı «zəng» sözü ilə əvəz etsək, uşaq ilk dəfədən başlayaraq bu sözə qarşı eynilə zəng səsinə olduğu kimi reaksiya göstərir.

Təcrübənin şəraitini dəyişərək «zəng» sözünə şərti refleks yaradıb onu zəngin səsile əvəz etdikdə də müvafiq reaksiya alınır.

Bələliklə, sübut olunmuşdur ki, insanda şərti refleks nəinki şərtsiz reflekslər əsasında, hətta nitq vasitəsilə də əmələ gələ bilər. Nitq əsasında şərti refleksin yaranması insanın ali sinir fəaliyyətinin keyfiyyətindən asılıdır.

Deməli, söz insan üçün siqnallar siqnal funksiyasını daşıyır. Sözün mənası insan tərəfindən anlaşıldığı halda onun davranışını idarə edir. Söz öz mənasını itirdikdə, anlaşılmadıqda, o yalnız birinci siqnal sistemi kimi təsir göstərir.

İkinci siqnal sistemi, birinci siqnal sisteminə əsaslandığı üçün İ.P.Pavlova görə insanın ali sinir fəaliyyəti üç sistemin (şərtsiz refleks, şərti-şərtsiz refleks – I siqnal sistemi, şərti-refleks – II siqnal sistemi) qarşılıqlı təsirindən və müstərək fəaliyyətindən əmələ gelir.

Aparılan tədqiqatlar göstərmüşdir ki, birinci siqnal sisteminde ikinci siqnal sisteminə və əksinə, dinamik surətdə keçmək olur. Pavlova görə siqnal sistemlərinin üstünlüyündən asılı olaraq insanlar arasında iki tip («bədii» və «mütəfəkkir») ayırd edilir.

Bədii tip, insanda birinci siqnal sistemi üstünlük təşkil edir. O, xarici aləmi olduğu kimi qavrayır və onu parçalama-dan mənimsəyir. İ.P.Pavlov bu qrupa yazılıçıları, müsiqiçiləri, rəssamları və s. aid etmişdir. Mütəfəkkir tipdə ikinci siqnal sistemi üstün olur, o xarici aləmi parçalayır və cürbəcür formalarda yenidən birləşdirir. Alımlar – filosoflar, riyaziyyatçılar, filoloqlar və b. mütəfəkkir tipə daxil edilir. Həyatda göstərilən tiplərin müxtəlif qarışış və aralıq formalarına daha çox rast gəlinir, aralıq qrup adamlarda bir siqnal sisteminin digər siqnal sistemindən üstün olması hiss edilmir.

## **20.11. İkinci siqnal sisteminin funksiyalarının tənzimində beyin qabığının müxtəlif zonalarının əhəmiyyəti**

İ.P.Pavlov öz tədqiqatları ilə göstərmüşdir ki, MSS funksiyaları determinizm, analiz, sintez və sistemlik prinsipinə

əsasən idarə edir. İnsanda Roland şırımdan öndə (alın yanında, ön mərkəz qırışqda və prelator sahədə) hissiyyatla, arxada isə (arxa mərkəzi qırışığa) hərəkətlə əlaqədar olan mərkəzlər yerləşmişdir. Deməli, beyin qabığında olan birinci şöbə insanın hərəkətini, ikinci şöbə isə müxtəlif hissiyyatları (görmə, eşitmə, qoxu, dad, dəri, əzələ, lamisə və s.) iştirak edən mərkəzlərə olan nahiyyələrə malikdir. Məsələn, insanın beyin qabığının hissi nahiyyəsi zədələndikdə dəri və əzələ hissiyyatı (ağrı, toxunma, soyuqluq, istilik, təzyiq və s. hissiyyatları) pozulur.

Deməli, *dəri* və *əzələ hissiyyatının qabıq mərkəzləri arxa* mərkəzi qırışqda, hərəkətlə (əl, ayaq, ətraflar və s.) əlaqədar olan mərkəzləri isə ön mərkəzi qırışqda yerləşir.

*İnsanın görmə mərkəzi* beyin yarımkürələrinin ənsə yanında mahmız şırımda yerləşmişdir. Hər iki yarımkürənin ənsə payının kəsilib götürülməsi qabıq korluğuna səbəb olur. Lakin gözqırpma, bəbək refleksi və s. işığa qarşı sadə reflekslər mühafizə olunur. Lakin orta-beyində dördtəpəli cismin ön təpələrindəki qabıqaltı mərkəzlərin fəaliyyətilə əlaqədar olan işığın təsirinə qarşı heyvan başını müxtəlif tərəflərə çevirir, yəni mühitdən baş çıxarma reaksiyası adlanır.

Görmə sinirləri kəsildikdə tam korluq əmələ gəlir, xüsusilə xarici aləmin cisimlərinə qarşı görmə yaddaşı pozulur. Məsələn, it öz yiyesini tanımır.

*İnsanın eşitmə hissiyyatı mərkəzi* ön köndələn gicgah qırışığında yerləşir. Gicgah payı çıxarıldıqda qabıq karlığı əmələ gəlir. Bu zaman ancaq səsə qarşı sadə şərti reflekslər mühafizə olunur.

*İnsanda qoxu mərkəzi, qırmaq* və dənizatı qırışığının qırmağa yapışan hissəsində yerləşir. Ammon buynuzunu beyin qabığı qoxu hissiyyatı ilə əlaqəli çıxarılmış cavan heyvanların qoxu reaksiyası normal qalır. Məsələn, belə pişik qoxusuna görə qidanı tapır və yeyir, lakin pis qoxuya qarşı kəskin mənfi reaksiya verir.

*Dad mərkəzinin beyin qabığındaki yeri* ya dil və çeynəmə üzvlərinin hissi və hərəki proyeksiyası ilə bir yerdə, ya da ora

yaxın olur, yəni arxa mərkəzi qırışığın daxilindədir. Nəzərə almaq lazımdır ki, bu mərkəz fiziologianın az öyrənilmiş sahələrindəndir.

Dad duyğusunun beyin qabığı ilə deyil, qabiqaltı düyündərlə əlaqədə olması güman edilir. İnsanda beyin qabığının assosiasiya qabiliyyəti ən yüksək inkişaf pilləsinə çatmış və ikinci siqnal sistemilə əlaqədardır.

Nəzərə almaq lazımdır ki, beyin yarımkürələri qabığında birinci və ya ikinci siqnal sistemlərinə aid sinir anatomiq fərqi yoxdur.

### **20.12. Beyin qabığının müəyyən nahiylərilə əlaqədar olan pozğunluqlar**

Beyin qabığının müəyyən nahiylərilə əlaqədar olan pozğunluqlar tanımaq və danışmaq beyin fəaliyyətinin ali təzahürləri olub, insana aid xüsusi vəzifələrin və zehni fəaliyyətin ifadəsidir. Onların beyin qabığındaki yeri hələ tamamilə öyrənilməmişdir.

*Tanumaq qabiliyyətinin pozulmasına aqnoziya* (yunan sözü olub, «qnosis» – bilik) deyilir. Başlıca olaraq üç cür – *görmə, eşitmə və toxunma* aqnoziyaları rast gəlir.

Beyin yarımkürələrinin ənsə payları zədələndikdə görmə aqnoziyası baş verir. Belə adamlarda gördüyü əşyanı, tanımadığı əşyanın səsini eşitdikdə və ya onu əl ilə yoxladıqda tanıya bilir. Beyin yarımkürələrinin gicgah payının zədələnməsi eşitmə aqnoziyasına səbəb olur.

Eşitmə aqnoziyası olan adam, cisimləri səsinə görə tanımır. Məsələn, tarın və ya çayın səsini təyin edə bilməyən adam tarı görərkən və ya əlini çayın suyuna saldıqda onları tanıyor. Yarımkürələri qabığının da qabiq karlığına yaxındır.

Yarımkürədəki təpə payının, xüsusən sol zədələnməsi toxunma aqnoziyasına səbəb olur. Toxunma aqnoziyası zamanı insan toxunduğu cismi tanıya bilmir.

Apraksiya (yunan sözü olub, «prarsis» – təsir) məqsədə doğru yönəldilmiş fəaliyyətlərin (məsələn, şəxs kitabı şkaftdan

götürmək, səhifəni tapmaq və s.) pozulmasına deyilir.

Bəzi tədqiqatçılar apraksiyanı alın payının zədələnməsilə əlaqələndirir.

Afaziya danışığın pozulmasına deyilir. Hərəki və hissi afaziya ayırd edilir. Hərəki afaziyanın əmələ gəlməsinə səbəb sol yarımkürənin aşağı alın qırışığının zədələnməsidir, solaxaylarda isə sağ yarımkürə pozulur. Aqrafiya, yəni yazmaq və eləcə də bərkdən oxumaq qabiliyyətinin də pozulmasına deyilir. Hissi afaziyanın əmələ gəlməsinə səbəb sol yarımkürənin birinci gicgah qırışığının zədələnməsidir.

Hissi, ya gicgah afaziyası və ya Vernik afaziyası zamanı əsasən danışq duyğuları pozulur. Xəstə danışığı başa düşmür və sözə qarşı karlıq meydana çıxır. Danışq qabiliyyəti isə nəinki saxlanılır, hətta xeyli artır. Xəstə sözlərini başa düşmür və nəticədə, bir-birilə əlaqəsi olmayan, məntiqcə bağlanmamış bir çox mənasız sözlər işlədir. Bu hala loqoreya («söz ishalı») adı verilmişdir. Çox vaxt hissi afaziya ilə yanaşı, bərkdən və ya səssiz oxumaq qabiliyyətinin pozulması – aleksiya və musiqi duyğularının pozulması – ammusiyaya təsadüf olunur.

Amneziya və ya təpə afaziyası zamanı şəxs ayrı-ayrı sözləri, xüsusilə cisimləri yaddan çıxarır. Hansı sözü demək istədiyini bilirsə də, onu yada sala bilmir. Amneziyanı aşağı təpə qırışığının zədələnməsi verir. Bu zədələnmə zamanı çox vaxt hesablama qabiliyyətinin pozulması – akalkuliya da müşahidə edilir.

### **20.13. Müvəqqəti əlaqələrin neyrofizioloji əsası**

İ.P.Pavlov hesab edirdi ki, organizmin xarici mühitlə mürrəkkəb qarşılıqlı əlaqələrinin mükəmməl tənzimini təmin edən ali sinir fəaliyyəti, onun əsas tərkib hissəsi kimi şərti reflekslər beyin yarımkürələri qabığı ilə qabıqlı şöbələrin birlikdə tam fəaliyyətinin məhsuludur.

Belə ki, beyin qabığının müxtəlif şöbələrinin qarşılıqlı əlaqələri mexanizmində qabıq-qabıqlı-qabıq yolları mühüm yer tutur. Dominant hal və oyanmaların toplanması, mərkəzi

sinir sisteminin bütün şöbələrinə aiddir; qabıqaltı sahələrdə və onurğa beynində oyanmaların toplanması tez keçicidir, beyn yarımkürələri qabığında isə onlar, bir qayda olaraq, müəyyən iz buraxır və möhkəmlənir ki, bu da şərti refleksin yaranması üçün çox zəruridir.

Müəyyən olunmuşdur ki, beyn yarımkürələri qabığında, retikulyar formasiyada və talamus nüvələrində görmə, eşitmə, duyma, temperatur, kinestezik və digər hissələri konvergensiya edən bir çox hüceyrələr vardır. Məhz həmin törəmələrin hüceyrələri müvəqqəti əlaqələrin əmələ gəlməsində yardımçı rol oynayır.

Şərti refleks yaradıldığı dövrə və onun icrası zamanı neyronların əksəriyyətinin fəallığı dalğavarı xüsusiyyət daşıyır. Refleksin ilk fazasında reaksiya zəif, möhkəmləndirilmədikdən sonra isə nisbətən sabitdir.

## 20.14. Sinir sisteminin integrativ funksiyası

İnteqrativ funksiya dedikdə baş-beyin yarımkürələrinin və çoxlu qabıqaltı strukturların analitik sintetik fəaliyyəti başa düşülür. Bu funksiyalara – təlimalma, yaddaş, düşüncə, nitq, şürə və başqaları aiddir – adətən bunlar sinir sisteminin ali funksiyası adlanır.

**Təlimalma və yaddaş.** Təlimalma – davranışçı təcrübə əsasında dəyişdirmək və bunun əsasında fərdi təcrübə toplamaq qabiliyyətinə deyilir.

**Təlimalma formaları.** Assosiativ və assosiativ olmayan təlimalma formaları ayırd edilir. Assosiativ olmayan təlimalma zamanı orqanizm ancaq bir stimul haqqında məlumatı (alışma və həssaslıq assosiativ) assotsiativ (şərti refleks) təlimalma zamanı isə – bir stimulun digəri ilə münasibəti başa düşülür.

Alışma, öyrənmə – təlimalmanın neytral stimulu dəfələrlə təkrar edilən ən sadə formasıdır. Bələdləşmə refleksi alışmanın yayılmış forması hesab edilir («refleks» bu nədir).

Neytral stimulun təkrarın sayından, ölçüsündən asılı olaraq get-gedə daha az elektrik siqnali refleksə səbəb olur. Nə-

hayət, subyekt stimula tam alışır və ona əhəmiyyət vermir (bələdləşmə refleksin sönməsi).

İmprinting (alışma variantı, iz buraxma) – posnatal inkişafın ilk mərhələlərində xarici obyektlərin və ya bir çox ana-dangəlmə davranış hərəkətlərinin orqanizmə təsir edən fərqli əlamətlərin yaddaşa möhkəmləndirilməsidir. Qorunub gələcək üçün saxlanır və fərdi iz buraxmır, amma mühüm həyatı obyektlərin spesifik növ səciyyəsidir. Başqa sözlə, heyvan genetik möhkəmləndirilmiş mürəkkəb davranış hərəkətləri qazanır, hansı ki, uyğun gələn qıcıqların təsirindən sonra sistemə daxil edilir. Sensitizasiya alışmanın əksinə olan reaksiya olub, təkrar stimullara cavabı artırır, əgər o bir və bir neçə dəfə xəsagələn və gəlməyən qıcıqlarla uyğunlaşdırılırsa, adamlarda hamiya məlum olan mühüm həyatı oyandırıcı stimulların intensivliyini artırır (səslə yerdə dərin yuxuya getmiş ana, uşağın səsini eşidən kimi, bir anda yuxudan ayılır).

Təlimlənmə bütün heyvan orqanizminə xas olan ümumi bioloji keyfiyyətdir. İbtidai heyvanlarda bəsit, ali heyvanlarda təkmilləşmişdir. Təlimalma yaddaşla sıx bağlıdır – onun ilkin mərhələsidir. Təlimalma orqanizmin əhatə olunduğu mühit və mühitdə öz davranışını haqqında məlumat toplamaqdan ibarətdir. Bu qabiliyyət olmasa fərdə mühitə uyğunlaşmaq çətin olar. Bu qanuna uyğunluq ibtidai təkhüceyrəli heyvanlara aid olan tərlik, çoxhüceyrəli soxulcan və xordalılar tipinə aid olan balıqlar (durnabalığı) və məməlilər (it, meymun) üzərində aparılan təcrübələrdə özünü aydın göstərir. Məsələn, su ilə dolu şüşə borucuğa tərliklər (infuzorlar) buraxılmışdır. Borucuğun ucunu qızdırılmışlar, infuzorlar borucuğun isti hissəsinə doğru üzmüşlər. Onlar hər dəfə buraya toplaşanda işıq yandırılmışdır. İşıq infuzor üçün neytral abiotik amildir. Bir neçə təkrardan sonra artıq temperaturdan asılı olmadan infuzorlar yenə də borucuğun işıqlandırılan tərəfinə toplaşmışlar.

Durnabalığında kiçik balıqlara qarşı güclü ov refleksi vardır. Bunu ləğv etmək çətindir, lakin buna nail olmaq mümkündür. Təcrübədə kiçik balıqları öz yırtıcısından şüşə arakəsmə ilə ayırmışlar. Durnabalığı hər dəfə öz ovu üzərinə

hücum etmək istədikdə şüşəyə çırpinmışdır və uğursuzluğa məruz qalmışdır. Onda şərti müdafiə refleksi işə başlamışdır. Arakəsmə götürüldüyü halda belə, o ətrafda üzən xırda balıqlara hücum etmək meylindən əl çəkmişdir.

Zəncirlənmiş itin qarşısına ipə bağlanmış ət parçası elə məsafədə qoyulmuşdur ki, onu əldə edə bilməsin. Ət parçasına bağlanmış ipi itin qabaq pəncəsi çatmayan məsafədə qoymuşlar, lakin buna da əlac tapılmışdır: it arxaya çevrilərək dal ayağı ilə ipi dartaraq əti əldə etmişdir.

Təcrübə göstərmişdir ki, həm bəsit, həm də ali orqanizmlərdə biotik və abiotik amillər arasında əlaqə yaratmaq cəhdidir, mühitə fəal bələdləşmə meyli vardır.

## 20.15. Yaddaş

İnsan, yaxud heyvan beyninə analizatorlar, xüsusilə görmə analizatoru vasitəsilə xarici aləmdən ölçüsü qeyri-müəyyən olan ən müxtəlif sensor məlumatlar daxil olur.

Tamamilə aydır ki, beynimizə daxil olmuş məlumatların yalnız çox az bir hissəsi yaddaşımızda qalır. İnsanda yaddaşın ən mühüm xüsusiyyətlərindən biri onun təşəkkülünə sözlə ifadə olunan anlayışların, fikirlərin, ideyaların yadda mücərrəd şəkildə saxlanmasından və istifadə edilməsindən ibarətdir.

Təkamül və fərdi inkişafın müxtəlif səviyyələrində duran orqanizmlər xarici mühitdən asılı olmamağa müxtəlif dərəcədə nail olur.

Bu baxımdan insan yaddaşı heyvanın, hətta ali primatların nitq yaddaşından köklü surətdə fərqlənən tamamilə yeni yaddaş forması olmaqla bərabər o həm də, insanların xarici aləm hadisələrini, gördükleri və eşitdiklərini, hiss etdiklərinin əsas məzmun və mənasını yadda saxlamağa çalışır.

Yaddaşın təkamülündə birinci mərhələ birhüceyrəli orqanizmlərin qidalaya doğru istiqamətini müəyyən edən kimyəvi, genetik yaddaş hesab olunur.

Sinir sisteminə qədər olan bu yaddaş tipi (ona kimyəvi, genetik hafızə tipi desək, yanılmarıq) birhüceyrəli orqanizmin

daxili mühitinin sabitliyinin, təsirlərin izlərinin saxlanması və icrası şəklində meydana çıxır.

Yaddaşın təkamülündə ikinci mərhələ genetik yaddaşa əsaslanan immun yaddaşda möhkəmlənən, məlumatların zülal makromolekülləri vasitəsilə hüceyrəarası mübadiləsinə əsaslanan formasıdır.

Yaddaşın təkamülündə sonrakı üçüncü mərhələ sinir sistemi olan heyvanlarda meydana çıxan sinir yaddaşıdır. Belə ki, sinir hüceyrələri, yəni neyronda əmələ gələn oyanma elektrik impulsları şəklində aksonun sinapsları vasitəsilə digər neyronlara nəql olunur.

Sinir yaddaşının ilk forması neyronlararası mürəkkəb şərtsiz reflekslərə və ya instinkti təmin edən neyronlararası əlaqəyə əsaslanır.

Sinir yaddaşının daha sonra meydana çıxan, funksional cəhətdən daha mürəkkəb forması olan adaptiv yaddaş – emosional möhkəmlənmə mexanizmilə idarə olunur. Sinir yaddaşı qıcıqlandırıcının izinin mərkəzi sinir sistemində orqanizm üçün siqnal əhəmiyyəti olan əlaqələr şəklində qalması və fiksə olunmasıdır. İnsanda nitqin əmələ gəlməsilə əlaqədar olaraq mühitə asan uyğunlaşan daha ali-məntiqi yaddaş forması formalasılır. Yaddaşın bütün növləri ilk genetik strukturlar əsasında yaranır.

Beləliklə, insan və heyvan beyninə xarici aləmdən, səltənətdən ölçüsü məlum olmayan, yəni onun məlumat tutumundan 100 dəfə çox siqnallar (görmə, eşitmə, qoxu, dad, dəri) daxil olsa da, onların az bir hissəsi 1%-ə qədər yaddaşda qalan iz salır.

**Yaddaş** – insan və heyvanlarda başa düşülen və düşülməyən, dərk edilən və edilməyən, şüurlu və şüursuz səviyyədə olan mühitdə baş vermiş genetik aparatda, MSS-də yəni bioloji sistemdə iz qoymuş keçmiş hadisələri yadda saxlamaq, qorumaq və sonradan lazımlı gəldikdə yada salmaq qabiliyyətidir.

Məlumatı bioloji sistemə daxil etmək kodlaşdırma adlanır. Baş-beyin strukturlarına daxil olan məlumat insanın davranışına uyğun formaya çevrilir. Yaddaş olmadan öyrənmək,

düşünmək və heç bir fərdi davranış təcrübəsini həyata keçirmək mümkün olmaz. İnsan fərdi təcrübə toplamadıqda onun həyatının normal gedisi pozulur. Fərdi təcrübə toplamağa təlim deyilir. Təlim isə yaddaş sayəsində mümkündür.

Ümumiyyətlə, yaddaşın, bütün növləri fəaliyyətdə formalaşmasına baxmayaraq bioloji tələbatın ödənilməsindən asılı olmayıaraq əmələ gəlir.

Onlara misal olaraq: 1) erkən izqalma (imprinting); 2) latent izqalma (menemik yaddaş); 3) qeyri-iradi yaddasaxlama və digər halları göstərmək olar.

*Imprinting* təlim almanın və yaddaşın ən ilk forması sayıılır və yeni dünyaya gəlmış quş və ya heyvan balasının həyatlarının məhdud zaman çərcivəsində, valideyn əhatəsi, həyatı ilə bağlı olan görmə, eşitmə, taktıl və qoxu siqnallarının beyində həkk olunmasında ifadə olunur. Bu yaddaş izləri heyvanın sonrakı davranışında dominatlıq kəsb edir, onları silmək, onlara düzəliş vermək bir o qədər də asan deyil, bəzən bu heç mümkün olmur. Yumurtadan təzə çıxmış ördək balalarına analarını bircə dəfə görmək kifayətdir ki, onlar onun dalınca getsin. Anasının öldüyü yeri görmüş quzu süründən ayrılaraq dəfələrlə həmin yerə qayıdır, oradan uzaqlaşmaq istəmir, o sürüyə çətin uyuşur.

*Latent və ya menemik yaddaş* fenomeninin mahiyyətini isə S.Beritashvili tərəfindən aparılmış bir təcrübə doymuş iti müxtəlif yerlərdə yem qoyulmuş təcrübə otağına buraxmışdır. Daha sonra otaqdan yem qablarını götürmişlər. İt acdiqdə onu bir də həmin otağa salmışlar, indi it yem qabları yerində olmasa da, tərəddüsüz, həmin yerləri tapır və orada yem axtarmağa başlayır. Deməli, insan və ya heyvan hər hansı tələbatının ödənilməsinə xüsusi ehtiyac olmadan da şərait və ya situasiya siqnallarını yadda saxlamağa qabildir.

*Sinir yaddaşı və ya neyroloji yaddaş*. Bura bir neçə funksiya – məlumatların qəbulu, onların saxlanılması və işlənməsi kimi çox mürəkkəb proseslər daxildir.

Yaddaşın ənənəvi təsnifatında qısamüddətli (operativ) və uzunmüddətli yaddaş formaları fərqləndirilir.

Əgər qıcığın təsirindən yaranan məlumatlar bu orqanizm üçün vacibdirse, xüsusilə onun mütləq tələbatlarında irəli gəlirse, sonra o, aralıq yaddaşda işlənilir və nəhayət, uzunmüddətli yaddaşa keçir. Əks halda o tez yaddaşdan silinir.

*Qısamüddətli* yaddaş bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir. Sərbəst olmur və düşüncəli nəzarətə məruz qala bilməz.

*Qısamüddətli* yaddaş bir neçə saniyə və ya dəqiqə ərzində seçilmiş məlumat hissəsini saxlamağa və icra etməyə imkan verir.

*Qısamüddətli yaddaş* insan, ancaq telefon nömrəsi və alınmış məlumatlar haqqında fikirləşdiyi müddətdə davam edir. Belə hesab edirlər ki, *qısamüddətli* yaddaşın əsasında sinir impulslarının qapalı neyron zəncirində çoxlu təkrar olunan sirkulyasiyası durur.

*Uzunmüddətli aralıq yaddaş* bir neçə dəqiqədən bir neçə həftəyə qədər davam edə bilər.

Belə yaddaşa danışq zamanı fikirlərin formallaşması, ünvanların, telefon danışqlarının və bəzi tapşırıqların yadda saxlanması aid edilir. Əgər bu yaddaş təsadüfən itmirsə və onun izi daha daimi olursa, onda o uzunmüddətli yaddaş dərəcəsini alır.

*Uzunmüddətli yaddaş*. Belə hesab edirlər ki, sinapsların struktursuzlaşmasından asılı olur, hansı ki, sinir siqnallarının nəqli zamanı onların hissiyyatının uzunmüddətli dəyişilməsinə səbəb olur.

Uzunmüddətli yaddaş bütün həyatı boyu qorunub saxlanılır. Subyekt üçün vacib olan, xüsusilə emosional əhəmiyyətli təsir zamanı rənglənmiş hadisələr çox aydın uzun müddət yaddaşda hakk olunur.

Lakin uzunmüddətli yaddaşın mexanizmini bir neçə nəzəriyyə ilə müxtəlif istiqamətlərdə izah edirlər.

Uzunmüddətli yaddaş MSS neyronlarının cismində yeni sinaptik kontaktların əmələ gəlməsi, həmçinin sinapsların ölçülərinin böyüməsi zamanı qliya hüceyrələrində ribonuklein turşusunun (RNT) miqdarının artması ilə müşayiət olunur.

Bəzi müəlliflərin apardığı mərkəzi sinir sistemi sinapslarında xolinoreseptorların miqdarının artması müşahidə edilir. Yaddaşın mexanizmində noradrenalinin və dofaminin iştirakı da müəyyən edilmişdir. Yaddaşın möhkəmlənməsilə əlaqəli olan proseslərdə serotoninergik mexanizmlərin iştirak etməsi inkar edilmir.

Sinaptik yaddaşın mexanizmində, həmçinin qamma-amino-yağ turşusu, qlütamin turşusu da iştirak edir.

Yaddaşın mexanizmində neuropeptidlər sinapslarda mediatorlarla sıx qarşılıqlı təsirdə olur.

**İmmunoloji nəzəriyyə.** Bu nəzəriyyəyə görə immunoloji yaddaş canlı aləmin yad maddələrlə antigenlərlə ilk qarşılaşmasından sonra antitellərin genetik yiğimi ilə zəngin olan immunokomponentli limfositlərin membran səthindəki bu antitellər antigenlər üçün reseptor vəzifəsini daşıyır. Onların antigenlərlə ilk qarşılaşması müvafiq limfositlərin miqdarının artmasına səbəb olur.

**Yaddaşın neyron mexanizmi.** XX əsrin 30-cu illərində Lorente de No belə bir fərziyyə irəli sürmüdü ki, beynə daxil olan sinir impulsları qapalı neyron zənciri və ya sistemlərində dövrə (reverberasiya) edə bilər. Onun fikrincə, bu sistemlərə daxil olan impulsasiya sayəsində onlar öz-özünü fəallaşdırıvə həmin hali xeyli müddət ərzində saxlaya bilər.

Hazırda bir çox alımlar tərəfindən qəbul edilmişdir ki, beynə daxil olan informasiya əvvəlcə eynitipli oyanma yaradır.

M.Veresanr tərəfindən inkişaf etdirilmiş təsəvvürlərə görə, sinir siqnallarının reverberasiyası təkcə neyron ansambllarında deyil, həmçinin qabiq və qabıqaltı törəmələr daxilində və onların arasında yaranan qapalı dövrələrdə baş verə bilər. Qabiq-qabıqaltı tipli öz-özünə fəallaşan reverberasiya dövrləri, xüsusilə qabığın hissi mərkəzləri – assosiativ sahələri – hipnokamp – talamus – retikulyar formasiya arasında geniş yayılmışdır. Bəzi mülahizələrə görə, bu cür sistemlər uzunmüddətli yaddaşın formallaşması üçün daha əlverişlidir və ola bilsin ki, məhz bu tipli əlaqələr informasiyaların beynin geniş sahələri çərcivəsində daha uzun müddət dövr etməsinə səbəb olur.

**Molekulyar nəzəriyyə.** Bu nəzəriyyənin tərəfdarları uzunmüddətli yaddaş mexanizminin beyin neyronlarının genetik aparat və qliya elementlərinin fəaliyyətilə bağlı olduğunu göstəirlər.

XX əsrin 60-cı illərinin əvvəllərində İsvəç alimi H.Hiden belə bir mülahizə irəli sürmişdir ki, neyronlardakı dezoksiribonuklein turşusu (DNT) növünə məxsus yaddaşı ribonuklein turşusu (RNT) isə fərdi yaddaşa xidmət edir. Öz fikrini əsaslaşdırmaq üçün o bir sırə biokimyəvi tədqiqatlar aparmışdır. Tədqiqatçı siçovula məftil üzərində durmağı aşılıyor, təlimdən sonra onun vestibülyar sinir nüvəsinin neyronlarında: PNT-nin miqdarında və tərkibində əmələ gələn dəyişikliyi öyrənir. Tədqiqatlar göstərmişdir ki, belə heyvanlarda nəinki PNT-nin miqdarı artmış, hətta onun nukleotid tərkibində də dəyişiklik baş vermişdir.

PNT-nin «yaddaş molekulu» olduğu fikrini Amerika alimi Mak-Konellinin planarı qurdları üzərində apardığı nadir təcrübələr də təsdiq edirdi.

Müəyyən edilmişdir ki, yaddaş funksiyası müəyyən zülal molekülləri ilə əlaqədardır. Təlim keçmə zamanı spesifik polipeptidlər və beyinin spesifik zülallarının sintez olunduğu qeyd edilmişdir.

Q.Unqar zülal maddələrinin yaddaşdakı rolunu aydınlaşdırmaq üçün siçovulların beynindən 15 amin turşusu qalığından ibarət birləşmə olan skotofobin zülalını almışdır. Sonra aşağıdakı təcrübəni aparmışdır. Əvvəlcə elektrik qıcığı ilə qaranlıq yerdən qaçmaq refleksi yaradılmışdır. Sonra refleksi olan qrup siçovulların beynindən skotofobin zülalı alınıb kontrol siçovullara vurulmuşdur. Təcrübəni təkrar edəndə, skotofobin zülalı almış siçovulların elektrik qıcığı olmadan da qaranlıqdan qaçmışlar. Amerika alımları RNT-nin sintezini 2-3 dəfə sürətləndirən «silert» adlı üzvi maddə almışlar. Silertlə qidalanmış siçovullarda başqalarına nisbətən 4-5 dəfə tez şərti refleks yaratmaq mümkün olur. Qazandıqları refleksi uzun müddət yaddaşa mühafizə edə bilirlər.


*Yaddaşın qüvvətləndirilməsi və ya möhkəmləndirilməsi.* Qi-samüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsi üçün bir həftə və bir ildən sonra yenidən tələb etmək üçün onu möhkəm-ləndirmək lazımdır. Möhkəmləndirmək üçün minimal vaxt 5 və 10 dəqiqə, davamlı möhkəmləndirmək üçün isə – 1 saat və daha çox vaxt lazımdır. Bir saatdan sonra yaddaş, demək olar ki, tamamilə möhkəmlənir və elektroşok onu pozmur.

*Məlumatın təkrarlanması.* Yaddaşın möhkəmləndirilməsi eyni bir məlumatın təkrarı üçün vacibdir. Bunu onunla izah etmək olar ki, çox materialı səthi öyrənməkdənsə, az materialı daha dərindən öyrənərək, yadda saxlamaq olar. Buna tələbələrin imtahan qabağı hazırlaşmasını misal göstərmək olar.

Sağlam və aydın düşüncəli insan yaddaşını zehni yorğun vəziyyətdə olan insana nisbətən yaxşı üzə çıxara bilər.

## 20.16. Yaddaşın anatomik topoqrafiyası

*Hipokamp.* Kodlaşma prosesində qısamüddətli yaddaş uzunmüddətli yaddaşa çevrilən zaman hipokamp və ona bitişik olan qabığın medial gicgah hissəsi işə cəlb olunur (şəkil 20.2).



**Şəkil 20.2.** İzahlı (deklerativ) yaddaş. A. Uzunmüddətli yaddaş kodlaşdırmağa malik olan beynin sahəsi. B. Medial gicgah nahiyyənin izahlı (deklerativ) yaddaşı kodlaşdırma yolu. Qabığın görmə və digər sahələrindən parahipokampal qırışından (PQ), peripinal qabıq (PQ) və hipokampin entorinal qabığı (EQ) və kodlaşdırılmış məlumatın qabığa qaytarılması (xətlənmiş sahələrdə nişanlanmışdır). A - 1. Alın payı, 2. Şəffaf arakəsmə, 3. Badamabənzər cisim, 4. Talamus. B - 5. Hipokamp.

Məməyəbənzər cisim və talamus birbaşa və vasitəli olaraq hipokampla əlaqədardır, həmçinin qısamüddətli yaddaşın mexanizminə cəlb edilmişdir.

### 20.17. Baş-beyin yarımkürələri qabığı

Qısamüddətli yaddaş hipokamp tərəfindən kodlaşdırılır və funksional olaraq onun strukturası ilə əlaqədardır. Yeni beynin müxtəlif nahiyyələrində uzunmüddətli yaddaşın qorunub saxlanması baş verir.


İzahlı (deklarativ) yaddaşın kodlaşdırılmasının mümkün mexanizmi işçi hipotez formasında şəkil 20.3.-də verilmişdir. Hipotezə görə sensor stimulun daxil olduğu baş-beyin yarımkürələrinin qabığının assosiativ sahəsi neyron zəncirinin oynamış vəziyyəti olub, adekvat sensor siqnalları inisiruya edir.

Sinir siqnalları medial gicgah payına, arxahipokampal qırışığa, peripinal və entorinal sahəyə istiqamətlənir. Entrorinal qabıqdan siqnallar hipokampa daxil olur, harada ki, qısamüddətli yaddaşın hələ məlum olmayan mexanizminin kodlaşması baş verir.

Hipokamp entrorinal qabıq vasitəsilə birləşmiş halda qabığın neyron zəncirilə (haradan ki, siqnallar daxil olur) uzunmüddətli yaddaş əmələ gətirir.

**Yeni qabığın funksiyaları.** Bildiyimiz kimi, yaddaş və təlimalma funksiyasının yerinə yetirilməsində beynin çox hissəsi iştirak edir. Lakin nitq mexanizminə nəzarət edən mərkəz yeni beyində yerləşir. Nitq və digər intellektual funksiyalar insanda spesifik inkişafa çatdırılar. Müqayisəli anatomik baxımdan məhz insanda 3 böyük assosiativ nahiyyə (şəkil 20.2.) var.

Alın payı (perefrontal nahiyyədən ön tərəfdə yerləşir), təpə-gicgah (samatosensor nahiyyə ilə görmə qabığı arasında gicgah payına doğru yayılır) və gicgah (gicgah payının aşağı hissəsində limbiq sistemə qədər uzanır).



**Şəkil 20.3.** Baş-beyin yarımkürələrinin qabığının birincili sensor və motor və assosiativ nahiyyəsi göstərilmişdir. 1. Beyin qabığının hissəsi, 2. Beyin qabığının hissəsi, 3. Somatik sinir nahiyyə, 4. Arxa təpə nahiyyəsi, 5. Beyin qabığının görmə mərkəzinin tənzimedici səviyyəsi, 6. Birincili görmə qabığı, 7. Təpə-gicgah və ənsənin assosiativ nahiyyəsi, 8. Eşitmə qabığının mərkəzi səviyyəsi, 9. Gicgahın assosiativ nahiyyəsi, 10. Alının assosiativ nahiyyəsi.

**Qabığın əlaqələri.** Yeni qabığın daxilində neyron əlaqələri son dərəcə əhəmiyyətli mürəkkəb sinir toru təşkil edir. Baş-beyin yarımkürələrinin dərin strukturu ilə zəngin afferent-efferent əlaqəsi olur (şəkil 20.2). Baş-beyin yarımkürələri qabığı və talamus arasında qarşılıqlı əlaqə xüsusilə əhəmiyyətlidir. Qabığın geniş sinir əlaqəsi dəyişilməz hesab edilmir: onlar digər sahələrlə müqayisədə qabiq nümayəndəliyinin konkret periferik strukturunun (ətraf, barmaq və i.a.) istifadə dərəcəsini əks etdirməklə tez dəyişilə bilər.

**Yarımkürələrin ixtisaslaşması və dominantlığı.** Şifahi və yazılı nitqin və onların başa düşülməsi yarımkürələrin birindən daha çox asılı olur və dominantlıq edən yarımkürə adlanır.

Bununla bərabər digər yarımkürə şəxsi əşya və obyektlərin formasına, identifikasiyasına və musiqi səslərini tapmağa görə məkan-zaman qarşılıqlı əlaqəsinə ixtisaslaşır və ona cavab verir. Beləliklə, yarımkürə dominantlığı haqqında əsas fikri «yarımkürənin əlavə ixtisaslaşması» konsepsiyası ilə əvəz

etmək məqsədə uyğundur.

Sol yarımkürə nitq funksiyası daxil olmaqla analitik proseslər üçün xidmət edir. Sağ yarımkürə görmə məkan qarşılıqlı əlaqə üçün lazımdır.

Yarımkürələrin ixtisaslaşmasının genetik müəyyən edilən əlin əsas rolu ilə əlaqəsi var. Belə ki, 96% - sağaxay insanlar üçün (sağaxaylar əhalinin 91%-ni təşkil edir) qəti olaraq sol yarımkürə – əsasdır. 4% üçün isə sağ yarımkürə əsas sayılır. 15% sağaxay insanlar üçün sağ yarımkürə dominant olur. 15% üçün isə dəqiq laterlizasiya yoxdur, amma 70% solaxay subyektlər üçün sol yarımkürə dominant olur. Oxu qabiliyyətinin pozulması, solaxaylarda sağaxaylara nisbətən 12 dəfə çox rast gəlinir. Lakin xüsusi istedadlılar solaxaylar arasında orta hesabla yüksəkdir: çoxlu sayıda sağaxay artistlərdə, müsiqicilərdə və riyaziyyatçılarda uygunsuzluq olur. Məlum olmayan səbəbdən solaxaylar arasında sağaxaylara nisbətən ömür az olur.

İki yarımkürə arasında anatomiq fərq sağ alın payı normada sola nisbətən daha qalındır, lakin sol ənsə payı sağ ənsə payına nisbətən daha enlidir. Sağaxaylarda sol gicgah payının yuxarı hissəsinin səthi normada solaxaylara nisbətən iridir.

**Kimyəvi fərq.** Zolaqlı cisim ilə qara maddəarası yolda dofaminin miqdarı yüksəkdir: sağaxaylarda sol yarımkürədə, solaxaylarda isə – sağ yarımkürədə dofaminin miqdarı çox olur.

Xatırlama prosesinin ardıcılılığı. Hipotalamik və başqa qabiqaltı törəmələrin qalxan təsirlərinin köməyilə beyin, xüssusilə qabiq neyronları fəallaşır. Növbəti mərhələyə qısa-müddətli yaddaş mexanizmi daxil olur. Onun əsasını baş-beyin daxilində neyronlar zənciri üzür, qabiq və qabiqaltı törəmələr arasında oyanmaların reverberasiyası təşkil edir.

**Yaddaş izlərinin əks etdirilməsi.** Yaddaş izlərinin əks etdirilməsi beyin strukturlarında saxlanılan məlumatların hər şeydən əvvəl onun genetik aparatda ayrılması ilə xarakterizə edilir.

Orqanizmin bu və ya digər tələbatlarından irəli gələn

motivasion oyanmalar həmçinin ayrı-ayrı neyronlarda yayılır, onlarda spesifik zülal molekullarının ekspresiyasını fəallaşdırır.

***Yadasalma prosesi.*** İnsanda yadasalma prosesi şüurlu və şüursuz şəkildə baş verə bilər. Şüurlu yadasalma xarici mühit təsirlərini tanımaq və motivasiya əsasında qurulur. Bu təsirlərin olması zamanı subyekt özünün keçmiş təcrübəsi əsasında təsir edən obyekti dərhal ayırd edir.

Şüurlaltı yaddaş sterotipə, avtomatlaşdırılmış davranış aktlarına daxil olur. Cox hallarda öyrənilmiş təsirlərlə (məsələn, müsiqi əsərləri, idman məşğələləri, avtomobilin sürülməsi, şeirlərin oxunması və s.) ilə müşayiət olunur.

Bir qayda olaraq emosional yaddaş çox tez formalaşır.


Yaddaş izlərinin ayrılması gicgah qabığı (qabıq və qabıqlı törəmələr, xüsusilə beynin limbik sistemi) mühüm rol oynayır.

***Yaddançıxarma (unutma).*** Yaddançıxarma funksiyası hipokamp strukturu və beynin yarımkürələri gicgah payının fəaliyyətilə əlaqədardır.

Hipokampi və gicgah payı zədələnmiş xəstələrdə qazanılmış vərdişlər çox tez itirilir. Görmə qabarları zədələnmiş meymunda belə tez yaddan çıxartma qeyd edilmir. Müəyyən edilmişdir ki, angiotenzin II sıçovullarda şərti müdafiə vərdişlərini yaddan çıxarma prosesinin qarşısını alır.

***Beynin intellektual funksiyaları.*** Nitq qabiliyyəti – insan beyninin mühüm funksiyasıdır. İnsanda ikinci siqnal sisteminin meydana çıxmazı xarici həqiqəti abstrakt formada – söz anlayışı və həmçinin mülahizə, təfəkkür, şüur və nəticə çıxarmaqla həyata keçirməyə səbəb oldu.

Danışq funksiyasını qabığın müxtəlif sahələri, o cümlədən verenika və broka sahələri yerinə yetirir (şəkil 4).



**Şəkil 20.4.** Beyin qabığının bir sıra funksiyaları.

A. Sol yarımkürənin nitq funksiyası ilə əlaqəsi olan nahiyyəsi; B. Adı çəkilən görünən obyektin hərəkət impulslarının yolu; (beynin horizontal kəsiyində) Sağaxaylar fərdi tanımaq üçün münasibəti olan sağ yarımkürə nahiyyəsi.

- A - 1. Broka nahiyyəsi, 2. Vernika nahiyyəsi, 3. Bucaq şırımı.  
 B - 1. Bioqrafik informasiyanın saxlandığı yer, 2. Şəxsin seçilmiş əlamətləri, 3. Şəxs xüsusiyətlərinin bioqrafik əlamətləri.  
 V - 1. Yarımkürələr: sağ, sol, 2. Beyin qalığının hərəki üz nahiyyəsi, 3. Bucaq şırımı, 4. Görmə qabığının yuxarı səviyyəsi, 5. Birincili görmə qabığı, 6. Dizəbənzər cismin lateral tərəfi, 7. Qabarabənzər dəstə.

### 20.18. Vernika nahiyyəsi

Qabığın somatik, eşitmə və görmə assosiativ nahiyləri gicgah payının arxa yuxarı sərhədinin üçdə birində bir-birinə toxunur.

Beynin bu nahiyyəsi, xüsusilə sağaxaylarda sol yarımkürə də daha yaxşı inkişaf etmişdir. O, beyinin ali funksiyasında həllədici rol oynayır – anlama funksiyası (və ya adətən belə deyirlər, ağıl). Beynin bu şöbəsi nitqin sensor mərkəzi kimi daha çox məlumdur (vernika mərkəzi).

## 20.19. Broka nahiyyəsi

Vernika nahiyyəsi qövsəbənzər dəstə vasitəsilə alın qırışığının aşağı üçdə birində yerləşən nitqin hərəki mərkəzi ilə – Broka nahiyyəsi ilə birləşir.

*Vernika mərkəzi.* Sol yarımkürənin arxa yuxarı gicgah payının zədələnməsindən sonra, insan yaxşı eşidə, hətta bəzi sözləri tanıya bilər. Lakin o, eşitdiyinin mənasını başa düşmək qabiliyyətini itirir. Bununla belə insan oxumaq qabiliyyətini saxlaya bilir, lakin oxuduğunun mənasını başa düşmür. Vernika nahiyyəsinin elektrik stimulyasiyası mürəkkəb dəyişikliklərin meydana çıxmamasına səbəb olur: insan görmə sahəsi vasitəsilə görə bilər və uşaqlığını yada sala bilər, onda eşitmə halsunasiyası şəklində spesifik musiqi səsi, hətta tanış adamın sözlərini eşidə bilər, bu müxtəlif formalı sensor təcrübələri başa düşmək üçün vernika mərkəzinin mühüm rolunu təsdiq edir.

Broka nahiyyəsi vernika nahiyyəsindən alınan məlumatları incəliklərinə qədər analiz və sintez edir. O, yerli prosesi tənzim edərək, siqnalları hərəki qabığa istiqamətləndirir, o isə dodağın, dil və qırtlağın uyğun gələn hərəkətinə səbəb olur.

Bucaq qırışığı (nitqin görmə mərkəzi, şəkil 20.4. A,B) oxunan söz məlumatının akustik formada vernika nahiyyəsinə keçməsini – təmin edir. Əgər həmin mərkəzin funksiyası pozulursa, onda insan tələffüz edilən sözü başa düşə bilər.

İnsan sözü görür və hətta bu sözün mənasını bilir, lakin onu izah edə bilmir (disleksiya və ya söz pozğunluğu).

Sağ yarımkürənin təpə, ənsə – gicgah qabığında yerləşən vernika nahiyyəsinin zədələnməsi demək olar ki, nitq və söz simvolu ilə əlaqədar olan bütün intellektual funksiyaların itməsinə səbəb olur: oxumaq, riyazi və loqiq-məntiq əməliyyatları həyata keçirmək qabiliyyəti itir, lakin gicgah payına və digər sol tərəfin yarımkürəsinin bucaq qırışığına aid olan çoxlu qabiliyyət qalır. Belə ki, sağ yarımkürə musiqini və interpretasiyasını başa düşməyə verbal olmayan və görmə təcrübəsini fərdlə onu əhatə edən xarici mühit arasındaki qarşılıqlı əlaqəni başa düşməyi təmin edir.

"Bədənin dili" və insanın səsinin intonasiyası müxtəlif somatik təcrübələri başa düşməyi təmin edir, lakin sağyarım-kürə intellektual funksiyalardan başqa digər növ şur fəaliyyətində dominantlıq edə bilər.

Perefrontal assosiativ nahiyyənin xüsusi intellektual funksiyasının olduğunu perefrontal lobotomiya edilmiş şəxs üzərində aparılan müşahidə ilə aydınlaşdırılmışdır. Perefrontal lobotomiya itməsinə səbəb olur: kompleks problemlərin həlli, mürəkkəb məsələlərin həllinin həyata keçirilməsini bir çox məsələlərin eyni vaxtda həll etmə qabiliyyətinin, adekvat davranışını qiymətləndirməyi, əhval-ruhiyyə, tez rəhmli olmaqdan rəhmətsizliyə, ağlamaqdan qəzəblənməyə doğru dəyişilir. Bundan başqa perefrontal nahiyyə təfəkkürün yaxşılaşmasını, müxtəlif məlumatların birləşdirilməsi hesabına onun dərinliyi və abstractlaşmasının artmasını təmin edir. Məlumatın bütün müvəq-qəti elementlərini işçi yaddaşa birləşdirərək, beyin gələcək təsir və təsir sonrası proqnozlaşdırma, planlaşdırmaqla mürəkkəb riyazi, hüquqi və ya fəlsəfi problemlərin asan həllini seçməyə, əxlaq normasına uyğun gələn fəaliyyətə nəzarət etməyə malikdir.

**Digər funksiyaların lokalizasiyası.** Sağaxaylarda şəksi tənimamaq çatışmazlığı sağ gicgah nahiyyəsinin pozğunluğu zamanı baş verir (prozonaqnoziya). Bu xəstəlikdən əziyyət çəkən adamlar, formanı tanıya və onları yenidən istehsal edə bilir, insanları onların səsinə görə tanıya bilir, lakin tanış adamları gördükdə onların kimliyini müəyyənləşdirməkdə çox çətinlik çəkir.

Şəxs haqqında məlumatların işlənməsi zamanı hadisənin ardıcılılığı (1-6) şəkil 20.4 B-də verilmişdir.

## 20.20. Təfəkkür və şur

Beyin qabığı şobələrinin müəyyən hissəsi pozulmuş insanın fikirləşməsinə, düşünməsinə mane olmur, lakin onların dərinliyi və ətraf mühit haqqında hesabat dərəcəsini azaldır. Sadə düşüncələr beynin aşağı şobələrin iştirakı ilə müəyyən edilir.

Deyilənə ağrı haqqında fikir yaxşı misaldır, belə ki, baş-beyin yarımkürələrinin elektrik stimulyasiyası sadə ağrıların əmələ gəlməsinə səbəb olduğu halda, bu zaman hipotalamusun, badamabənzər cismin, ara-beynin bir sıra sahələrinin stimulyasiyası əzabverici ağrıya səbəb ola bilir. Əksinə, bir çox düşüncəli təsəvvürlər daha çox görmə, baş-beyin yarımkürələrində reallaşır.

Limbik sistemin, talamusun və torabənzər törəmənin oynaması qavrayışın xoşagələn, xoşagəlməyən, ağrı, kamfort və digər ümumi keyfiyyət xüsusiyyətlərinə cavabdehdir.

## 20.21. Yuxu

İnsan və heyvan orqanizmində müşahidə edilən bütün bioloji ritmlər bilavasitə ətraf mühitdə baş verən müvafiq dəyişiklikləri əks etdirən qeyri-fəal reaksiyalardır. Tədqiqatlar nəticəsində sübut edilmişdir ki, bioloji ritmlər orqanizm xarici mühit təsirlərindən təcrid edildikdə də yarana bilər.

Endogen bioritmələrin dövri dəyişilmələri sutkaliq ritmə, təxminən də olsa, müvafiq gəldiyinə görə onlara sutkaliq və ya sirkad ritmlər deyilir.

Tədqiqatlarla göstərilmişdir ki, insan və heyvanlarda çoxlu miqdarda (100-ə qədər) fizioloji göstərici sirkad ritmi üzrə dəyişir. Sutka ərzində bədən temperaturu, orqanizmin ümumi fəallığı, hormonların ifrazı dəfələrlə artıb-azala bilər. Bəzən belə təəssürat yarana bilər ki, orqanizmin funksiyalarında baş verən dəyişikliklər oyaqlıq – yuxu tsiklinə tabedir. Bu, əslində heç də belə deyildir. Çünkü bir sıra fizioloji funksiyalar, hətta yuxu zamanı belə, öz ritmik fəaliyyətini itirmir. Son tədqiqatlar göstərmişdir ki, insanda ümumi fəallıq sutka ərzində hər iki üç saatdan bir dəyişilir.

Uzunmüddətli yuxu zamanı bir neçə saat ərzində orqanizmdə bərpa prosesi getdiyi, bədən və beynin ümumi fəallığının zəiflədiyi təsəvvürləri hakim olmuşdur.

Bu anlayış yuxu davranışını ilə, yəni yuxu zamanı əlverişli vəziyyət alan insan və heyvan uzunmüddət hərəkətsiz olur,

həmçinin bununla əlaqədar qeyd olunan EEQ-da ləng dalğalar görünür.

Sonralar yuxuda xüsusi mərhələ paradoksal və ya tez yuxu fazasının kəşfilə əlaqədar olaraq yuxu zamanı beynin fəallığının zəifləməsi haqqında təsəvvürlər inkar edildi. Bu kəşf aspirant E.Azerinski və tədqiqatçı H. Kleytmanın adı ilə bağlıdır. Hansı ki, onlar sağlam adamlarda gecə yuxusu vaxtı gözün tez hərəkətini təsvir etdilər. Bütün bunlar göstərir ki, yuxuya həyat fəaliyyəti proseslərinin azalması kimi baxmaq olmaz.

Yuxu zamanı baş verən fizioloji dəyişikliklərdən ən müümü sinir sistemi fəaliyyətinin, xüsusilə beyin qabığı fəaliyyətinin və eləcə də onun xarici aləmlə əlaqəsinin zəifləməsidir.

Yuxu ilə əlaqədar olaraq, baş verən dəyişikliklərdən biri də əzələ tonusunun kəskin surətdə aşağı düşməsidir. Məhz bu səbəbdən də adamın başı birdən-birə döşə tərəf enir, gövdəsi əyilir, əli və ayaqları boşalır və s. Yuxuda olarkən hissiyyatın bütün növləri görmə, eşitmə, dad, qoxu və dəri hissiyyatı kəskin surətdə azalır, hətta adamda müəyyən bir reaksiya doğurmaq üçün ona daha güclü qıcıq vermək lazımlıdır.

**Yuxu** – sensor və ya hər hansı digər amillər vasitəsilə insanın xarici aləmlə sinir sistemi fəaliyyətinin, xüsusilə beyin qabığı fəaliyyətinin kəsilməsi və ya düşüncəsiz hala gətirilməsi deməkdir.

Yatmış adamin beyin hüceyrələrində bioelektrik proseslərinin öyrənilməsi zamanı elektroensofaloqramın yazılarının dan görünür ki, yuxu zamanı beynin fəallığı müəyyən dövrlərdə hətta ayıqlığa nisbətən yüksək olur. Yuxunun ləng və tez yuxu fazaları ayırd edilir.

Yuxunun tez (paradoksal) yuxu və ya gözün tez hərəkəti ilə olan yuxu fazasında əzələ tonusu aşağı düşməsi şəraitində gözün tez hərəkəti, ətrafların və bədənin nizamsız hərəkəti müşahidə edildiyi üçün onu *paradoksal yuxu* adlandırırlar.

Yuxunun çox hissəsini ləng yuxu təşkil edir. Yuxuya gedən kimi ləng yuxu fazası başlayır və 1,5 saat davam edir. Uzunmüddət oyaq qalandan sonra yuxunun birinci saatı dərin və sakitləşdirici ola bilər. Ləng yuxu müddətində tez yuxu epi-


zodik olaraq müşahidə edilir və cavan adamlarda ümumi yuxunun 25%-ə qədərini əhatə edir.

Ləng yuxu orqanızmə sakitləşdirici təsirilə xarakterizə olunur:

1) mühiti damarların tonusu aşağı düşür; 2) vegetativ funksiyaların zəifləməsi; 3) arterial qan təzyiqi aşağı düşür; 4) tənəffüsün tezliyi və əsas mübadilə azalır.


Ləng yuxu dövründə xüsüsilə qorxulu yuxular görmək mümkündür. Lakin tez yuxu fazasında xüsüsilə səhərə yaxın görülən yuxular yadda qaldığı halda, ləng yuxu fazasında görülən yuxular yadda qalmır.

### Oyaqlıq




Ləng yuxunun 1-ci fazası


Ləng yuxunun 3-cü fazası




Ləng yuxunun 4-cü fazası



Ləng yuxunun 2-ci fazası



Tez yuxu(paradoksal)



**Şəkil 5.** Yuxunun müxtəlif mərhələlərində elektroensofaloqrama və əzələ fəaliyyətinin qeydi, 1,2-elektrookuloqrama, 3- elektromioqrama, EEa, 4- pariyetal, 5- alın, 6- ənsə.

**Birinci faza** – mürgüləmə və yuxuya kecid. EEQ-da yüksək tezlikli, kiçik amplitudalı dalğalar qeyd olunur.


**İkinci faza** – EEQ yuxu dalğalar görünür. Bu  $\alpha$ -bənzər dalğaların tezliyi 10-14 Hers, amplitudası 50 MkV olur.

**Üçüncü faza** – EEQ kiçiktezlikli yüksək amplitudalı dalğaların olması ilə xarakterizə olunur ( $\delta$ -dalğası).

**Dördüncü faza** – EEQ böyük amplitudlu maksimal ləng  $\delta$ -dalğaları qeyd edilir. Beləliklə, dərin yuxu EEQ-da ritmik ləng dalğalarla xarakterizə olunur, qabığın dentrit potensialları sinxronizasiyasını göstərir.

Tədqiqat göstərmüşdir ki, oyaq it yuxu vəziyyətinə keçərkən ali sinir fəailiyətində aşağıdakı fazalar müşahidə edilir: bərabərləşmə, paradoxal (təccübüllü) və narkotik.

Oyaq vəziyyətdə olarkən kiçik amplitudlu, yüksəktezlikli dalğalar ( $\beta$ -dalğalar) rast gəlinir. Gözləri yumduqda onlar nisbətən böyük amplitudlu  $\alpha$ -dalğalara keçir, tədricən əzələlər boşalır, insan huşuz vəziyyət alır. 30 dəqiqədən sonra elektroensefaloqramdakı  $\alpha$ -dalğalar iyvari xarakter alır. Yuxu dərinləşdikcə yüksək amplitudlu teta və nəhayət, delta dalğalar əmələ gəlir (şəkil 6).



**Şəkil 6.** Oyaqliqdan yuxuya keçmə zamanı elektroensefaloqramdakı dinamiki dəyişikliklər.

**Tez yuxu.** Tez yuxu aydın yuxugörmə ilə əlaqədar olduğu üçün sakitləşdirici hesab edilmir. Normal gecə yuxusu zamanı tez yuxunun fazaları hər 90 dəqiqədən bir 5-dən 30 dəqiqəyə qədər davam edir. Əgər insan dərin yuxu fazasında olursa, onda tez yuxunun hər hissəsi qısa olur, bəzən isə hətta

yox olur. Əksinə, insan gündüz yaxşı dincəlibsə, onda tez yuxunun davamlılıq müddəti çoxalır. Tez yuxu aşağıdakı xüsusiyyətləri ilə xarakterizə olunur: 1) çoxlu əzələ hərəkətləri və yuxugörmə ilə; 2) insanı ləng yuxudan tez yuxudan oyatmaq çətin olur; 3) əzələni tənzim edən onurğa beyni sahəsinin güclü ləngiməsi nəticəsində bütün bədən əzələrinin tonusu aşağı düşür; 4) ürək döyünmələrinin və tənəffüsün sayı nizamlanır; 5) əzələnin nizamsız təqəllüsü və gözün tez hərəkətləri müşahidə edilir; 6) insanın cinsiyyət orqanının erreksiya vəziyyəti müşahidə edilir; 7) beynin ən yüksək fəaliyyət vəziyyətində olur və beynin ümumi metabolizm qabiliyyəti 20% yüksəlir; 8) EEQ-ma oyaqlıq vəziyyətində olduğu kimi olur.

3-5 gün yatmadı adamlarda, qarşısızlaşmaz yuxu ehtiyacı yaranır. 60-80 saatlıq yuxusuzluqdan sonra insanda psixi reaksiyalar zəifləyir, zehni işdə tez yorğunluq baş verir, hərəkətlərdə dəqiqlik itir. Yuxusuzluqdan irəli gələn subyektiv hissələr daha ağır və dözlüməz olur. Vegetativ funksiyalar çox dəyişilmir, yalnız bədən temperaturunun bir qədər azalması və nəbzin zəifləməsi müşahidə olunur.

***Yuxunun növləri və fazaları.*** Yuxunun bir neçə növü vardır: 1) dövri gecə yuxusu; 2) dövri fəsil yuxusu (heyvanlarda təsadüf olunan qış və yay yuxusu); 3) müxtəlif kimyəvi maddələr və fiziki amillərlə yaranan narkotik yuxu; 4) hipnoz yuxusu; 5) patoloji yuxu. Periodik gündəlik və fəsil yuxusu fizioloji yuxu hesab edilir. Yuxunun digər növlərisə bəzi xarici təsirlərdən əmələ gəlir.

Yaşlı adamların əksəriyyəti gündə bir dəfə (birfazalı yuxu), bəziləri iki dəfə (ikifazalı yuxu), uşaqlar isə bir neçə dəfə (çoxfazalı yuxu) yatırlar. Yeni doğulmuş uşaqlar günün 21 saatını yuxuda keçirir. 6 aylıqdan 1 yaşa qədər uşaqlar 14 saat, 4 yaşlarında 12 saat, 10 yaşlarında isə 10 saat yuxuda olur. Ortayaşlı adam gündə 7-8 saat yatır. Qoçalığa doğru yuxunun müddəti bir qədər azalır. Bəzəni dahi şəxslər məsələn, Gete, Şiller, Bexterev gündə 5 saat, Edisson 2-3 saat yatırılmış, 3-5 gün ərzində yatmadı adam, kəskin yuxusuzluq hiss edir: yuxunun qarşısını almaq üçün ona şiddetli ağrı qıcıqları və ya elektrik

cərəyanı vermək lazımlıdır.

**Narkotik yuxu.** Müxtəlif kimyəvi və narkotik maddələrin (məsələn, efirlə xloroform Buxarı ilə nəfəs alındıqda bədənə spirit, morfi və s. kimyəvi maddələr yeridildikdə), fasiləli elektrik cərəyanının təsirindən narkotik yuxu baş verir.

**Patoloji yuxu.** Beynin qansızması, sıxılması, beyin yarımkürələrinin şiş xəstəlikləri, beyin sütununun bəzi nahiyyələrinin zədələnməsi patoloji yuxuya səbəb olur. Patoloji yuxunun müddəti müxtəlifdir. O, bir neçə gündən bir neçə həftəyə, aya və hətta bir neçə ilə qədər davam edə bilər. İ.P. Pavlov (1898) 20 il letarji yuxuda olmuş 60 yaşlı adamı müalicə etmişdir. Yuxudan əvvəl o, cavan, qıvraq və möhkəm adam olmuş, 20 il ərzində sacı-saqqalı ağarmış qocaya çevrilmişdir. Yuxuda olarkən qohum və tanışların səsini eşidir, sözləri başa düşür lakin əzələ zəifliyi hərəkət etməyə və başını qaldırmağa imkan vermirmiş, sanki əzələlərindən daş asılmış kimi.


Patoloji yuxu zamanı əzələlərin tonusu azalır, bəzi həllarda isə, əksinə, çıxaları. Əzələ tonusunun artması ilə gedən patoloji yuxu *katalepsiya* adlanır.

Başqa bir müşahidə sinir xəstəliyinə tutulmuş 4 yaşlı qız 18 il letarji yuxuda olmuşdur. Maraqlı burasıdır ki, o ayılarkən oyuncalarını istəmiş və özünü 4 yaşlı uşaq kimi aparmışdır.

**Hipnotik yuxu.** Bu yuxunun əmələ gəlməsi üçün xarici mühitin təsiri və hipnoz edən adamin daima yuxu ehtiyacını təlqin etməsi lazımdır. Hipnoz zamanı huş və beyin qabığının başqa fəaliyyətləri dayanır, xarici aləmlə əlaqə qismən saxlanılır, hissi və hərəki fəaliyyət mühafizə olunur. Hipnotik yuxuda əzələ fəaliyyətini idarə edən mərkəzlər həm dərin ləngimə, həm də şiddətli oyanma halında ola bilər.

Yuxu zamanı beyin fəaliyyətinin dəyişilməsində iki əsas mərhələ müyyəyen edilmişdir. Onlardan biri alçaqtezlikli və ya sinxronlaşmış yuxu mərhələsidir. Adından göründüyü kimi, bu mərhələdə EEG ritmlərinin getdikcə zəifləməsi baş verir və onda böyük amplitudlu müntəzəm alçaq tezlikli ritmlər (ən çox delta - ritm) təzahür edir. Bu mərhələdə yuxu dərin olur (dərin yuxu fazası). İkinci mərhələ sürətli kiçik amplitudlu (de-

sinxronlaşmış) bioelektrik ritmlərlə səciyyələnir. Müəyyən edilmişdir ki, yuxu zamanı bu mərhələ dövri olaraq, bir neçə dəfə (orta hesabla 3-4 dəfə) təkrar olunur. Bu dövrlərin hər birində yuxunun maksimum dərinliyi səhərə yaxın azalır. Desinxronlaşmış yuxu mərhələsi zamanı qeyd edilən EEQ fəallığı öz əlamətlərilə insanda və heyvanda oyaq vaxtdakı EEQ-yə bənzəyir. Lakin bu bəzi somatovegetativ reaksiyaların fəallılması ilə xarakterizə edilir; örtülü göz qapaqları arxasında göz almaları tez-tez hərəkət edir, tənəffüs və ürək döyünmələri tezləşir, digər tərəfdən skelet əzələlərinin ümumi tonusu, xüsusilə boyun əzələlərinin tonusu çox aşağı düşür. Bu kimi təzahürlərə görə, ona təəccübü (paradoksal) və ya gözlərin tez hərəkəti yuxu mərhələsi deyilir (Şəkil 7).



**Şəkil 7.** A-oyaqlıq, B-aşağıtezlikli dalğa, V-paradoksal (təəccübü) yuxu fazaları zamanı EEQ və fizioloji fəallığın müxtəlif növləri.

I-beyin qabığının sensomotor və II-eşitmə sahələri, III-hipokamp, IV-orta beynin retikulyar formasiyası və V-varol körpüsünün EEQ-si, VI-boyun əzələlərinin EMQ, VII-gözün hərəki reaksiyaları, VIII-elektrokardioqram, IX-pletizmoqram, X-tənəffüs.

Paradoksal yuxu fazası təkamülün yuxarı pilləsində duran heyvanlarda, o cümlədən insanda müşahidə olunur.

Paradoksal yuxu mərhələsində oyadılmış adamların 60-80%-i yuxu gördüklerini söyləmişlər. Buradan belə nəticə çıxarmaq olar ki, yuxugörmə təəccübüyü yuxu fazası ilə əlaqədar dır. Yuxuda danışmaq, qorxmaq (adətən, uşaqlarda müşahidə olunur), yuxulu halda gecə gəzmək kimi hallar, həmçinin, bu fazada baş verir.

I.P.Pavlovun təliminə görə, yuxu və yuxugörmə öz təbiətinə görə fəal prosesdir. O, itlərdə şərti ləngimənin müxtəlif növlərinin inkişafı zamanı yuxunun yaranması üzərində aparılmış müşahidələr əsasında belə bir müddəə irəli sürmüdüür ki, yuxu beyin qabığında ləngimənin yayılması və burada bəzi oyaq nöqtələrin qalması nəticəsində əmələ gələn xüsusi fizioloji haldır.

Beləliklə, yuxu tsiklik hadisədir, 7-8 saatlıq adı yuxu qanurtauyğun şəkildə bir-birini əvəz edən 4-5 tsikldən ibarətdir. Hər tsiklin isə iki fazası – ləng və tez yuxu fazaları vardır. Yatanda ilk dəfə ləng yuxu fazası başlayır.

*Yuxu və oyaqlığın mərkəzi mexanizmi.* İlk dəfə Amerika alimi V.Hess (1932) müəyyənləşdirmişdir ki, pişikdə hipotalamik sahəni alçaq tezlikli (3-15 hersə qədər) elektrik qıcığı ilə qıcıqlandırmaqla yuxu yaratmaq olar.

XX əsrin 50-60-cı illərində D.Morutsi və onun əməkdaşları yuxu və oyaq vəziyyətlərinin yaranmasında retikulyar formasiyanın qabığa qeyri-səciyyəvi təsirinin rolunu geniş tədqiq etmişlər. Beyin tikişi nüvələrində beynin serotonin sintezinin ləngiməsi yuxusuzluğa səbəb olur, serotoninin sələfi olan 5-hidroksitryptofan yeridildikdə isə yuxusuzluq dərhal aradan çıxır və i.a. Beyin tikişi nüvələrinə və orta-beyin retikulyar formasiyasının katekolaminergik neyronlarına isə, əksinə, oyaqlıq və yuxunun təəccübüyü fazalarında iştirak edən sistem kimi baxılır.

Ekonomo 1916-1917-ci illərdə Avropanı bürümüş letarji encefalitdən ölü adamların beynində III mədəciyin arxa diva-

rı və beyin suyolunun divarı, yəni ara-beyinlə orta beyin hüdudu zədələnmişdir.

İ.P.Pavlov yuxunun beyin qabığı nəzəriyyəsini irəli sürmüdüdür. Onun fikrincə, yuxu beyin qabığında baş verən daxili ləngimədən ibarətdir. Beyin qabığının bir nahiyyəsində əmələ gələn ləngimə bütün qabığa yayılır və oradan da beyin sütununa enib, ara və orta-beyni tutur.

Hipnozcu yatırmaq istədiyi adamı daima parlaq bir cismə (gümüş qaşıq və s.) baxmaq, ancaq yuxu haqda düşünmək təklif edir və kəsik-kəsik «yatın-yatın» əmrini verir. Beləliklə, o eyni zamanda beyin qabığının iki nahiyyəsini, yəni görmə və eşitmə mərkəzlərini ləngitmək istəyir və bilir ki, burada əmələ gələn ləngimə dərhal bütün beyin qabığına yayılacaq və yuxuya səbəb olacaqdır.

Pavlovun nəzəriyyəsinə əsasən yuxugörmə belə izah edilir. Yuxu zamanı beyin qabığının ayrı-ayrı məntəqələri («növbətci məntəqələr», «keşikçi məntəqələr») oyaq qalır və onlar arasındaki sahələr isə ləngimiş olur. Yuxugörmənin başlanğıcı üçün lazımlı olan qıcıqlar, bədənin müəyyən hissəsində, əksərən dəridə baş verir. Məsələn, soyuqda ayağın yorğandan çıxmazı, başın yastıqda narahat olması, sidik kisəsinin dolması yuxugörməyə şərait yaratır. Həmin nahiyyələrdən afferent impulslar beyin qabığının oyaq məntəqələrinə çatır və onları şüursuz sürətdə bir-birilə bağlıdır. Nəticədə məntiqsiz və məzmunsuz hadisələrdən ibarət yuxugörmə baş verir.

İsveç fizioloqu P.Hes talamus və hipotalamusun arxa hissəsinə kiçiktezlikli elektrik cərəyanı verdikdə pişik tez yuxuya getmişdir, o bununla isbat etmişdir ki, «yuxu mərkəzi» beyin strukturlarında talamus və hipatamusda yerləşir.

Həm ləng, həm də tez yuxu ritmiki və fazalı hadisələrlə xarakterizə olunurlar. Yaxşı məlumdur ki, materialın yatmadan əvvəl oxunması, onun 8 saatlıq yuxu müddətində daha yaxşı yadda qalmasına səbəb olur. Həm də gecənin birinci yarısında ləng yuxu zamanı daha asan qavraniılır, nəinki gecənin ikinci yarısı, paradoksal yuxu üstünlük təşkil edəndə.

*Yuxunun fizioloji əhəmiyyəti.* Yuxu həm sinir sisteminin,

həm də müxtəlif orqan və sistemlərin fəaliyyətinə təsir göstərir. Uzunmüddətli inosomiya və ya yuxusuzluq əsəbiliyə, yorğunluğa səbəb olmaqla, hərəkətin əlaqələndirilməsini aşağı salır. Yuxu müxtəlif vasitələrilə sinir mərkəzlərinin fəallığının normal səviyyəsini və onların fəaliyyətinin balansını bərpa edir. Yuxu müddətində simpatik sinir sisteminin fəallığı azalır, parasympatik sinir sisteminin fəaliyyəti isə yüksəlir. Yuxunun vegetativ funksiyalarla bərpaedici təsiri 1) arterial təzyiqin aşağı düşməsində, 2) dərinin damarlarının genişlənməsində, 3) mədə-bağırsaq sisteminin işinin müəyyən qədər qüvvətlənməsində, 4) əzələ tonusunun zəifləməsində, 5) ümumi mübadilənin 20-30% azalması, ləng yuxunun II-IV fazasında anabolizm proseslərinin yüksəlməsində özünü göstərir.

## 20.22. Motivasiya

**Tələbat.** İnsan və heyvan orqanizmlərinin yaşayış şəraitindən asılılıqlarını təcəssüm edən bir bioloji hal kimi meydana çıxır. İstənilən məqsədə uyğun davranış aktı bu və ya digər tələbatla əlaqədardır. Tələbatlar kimi motivlər də, həmçinin, bioloji və ictimai mahiyyətə malikdir.

Beləliklə, motivasiya (motive – oyatmaq, həvəs) MSS-nin xüsusişlə ali sinir fəaliyyətinin, başqa sözlə, davranışın fizilogiyasının öyrənilməsində mühüm rol oynayır.

Motivasiyalar iki qrupa bölünür: 1) bioloji motivasiya; 2) sosial və ya ictimai motivasiya.

Bioloji motivasiyaya irsi mexanizimlər əsasında formalasın acliq, susuzluq, qorxu, aqressiya, cinsi həvəs, valideyn, xüsusişlə analıq həvəsi, temperatur, sidik ixracı və defekasiya aktları, ya başqa oyanmalar aid edilir. Yəni ibtidai heyvanlar dünyaya gələrkən acliq, susuzluq və qorxu motivasiyalarının mexanizmləri artıq yaranmış olur. Sonralar aqressiya, cinsi və valideyn motivasiyaları əmələ gəlir.

Yeməkdən sonra qəfəsdə mürgüləyən erkək meymunun yanına diş meymun salınarsa, onun davranışçı kəskin fəallaşar. Diş meymunun görünüşü, qoxusu və başqa qıcıqlandırıcılar


erkəklərdə cinsi motivasiyanı stimulə edir. Cinsiyət hormonlarının sinir hüceyrələrinə təsirindən ilk növbədə cinsi reaksiyalar baş verir.

Sosial motivasiyalar fərdin yaşayış şəraiti, valideynlərlə və digər canlı aləmlə əlaqəsindən yaranan anadangəlmə bioloji motivasiya əsasında qurulur. Onların formalaşmasında xarici mühitin müxtəlif faktorlarının təsiri, təlim və yaddaş mexanizmləri əhəmiyyətli yer tutur.

Fizioloji müşahidələr göstərir ki, daxili, metabolik ehtiyac hər şeydən əvvəl, müəyyən orqanların fəaliyyətində və qanın tərkibindəki dəyişikliklərdə öz əksini tapır.

Bioloji ehtiyac haqqında hakim sinir və humoral siqnal-lar baş-beynin xüsusi zonalarına gəlir. Belə zonalar, əsas etibarilə hipotalamusda müəyyən edilmişdir.

Hipotalamik motivation mərkəzlər beynin başqa şöbələri, ilk növbədə, limbiq və retikulyar törəmələrlə, buradan isə baş-beynin yarımkürələri qabığı ilə əlaqə yaradır (şəkil 8).



Məqsədyönlü davranış

**Şəkil 8.** Humoral (1) və sinir (2) faktorlar əsasında formalaşan motivation hipotalamik mərkəzlərin retikulyar formasiya və baş-beynin qabığına qalxan fəallaşdırıcı təsiri tələbatı ödəmək üçün məqsədyönlü davranışın əsasını təşkil edir.

Hipotalamus strukturlarında meydana çıxan ilk motivation oyanma baş-beyin yarımkürələri qabığına qədər yayılır.

Hər iki lateral hipotalamus zədələndikdə heyvan qidaya toxunmayaraq acıdan tələf olur.

Bələliklə, motivasiya vəziyyətinin strukturunda hipotalamik mərkəzlər mühüm rol oynayır.

Son illər motivasion oyanmanın mexanizmləri haqqında təsəvvürlər xeyli dəyişikliyə uğramışdır. Müəyyən edilmişdir ki, motivasion oyanmanın strukturunda endogen mənşəli neuropeptidlər fəal iştirak edir. F.İ.Cəfərova (1984-1990) görə, beynin yan mədəciyinə  $\beta$ -lipotropin ( $\beta$ -LPT) və onların tövəmələrini yeritdiqdə ac heyvanın qida davranışını reaksiyaları ləngiyir, tox heyvanının isə fəallaşır.

**Susuzluq motivasiyası.** Susuzluq orqanizmdə əmələ gələn ümumi hisslərə mənsubdur. Onun reseptorları əsasən, vena damarlarında olan baroreseptorlar, ağız boşluğunun selikli qişasında olan baroreseptorlar, ağız boşluğunun selikli qişasında yerləşən reseptorlar və hipotalamusdakı osmoreseptorlar aiddir. Su-duz balansını tənzim edən sinir tövəmələri hipotalamusda və ona yaxın olan sahələrdə yerləşmişdir. Məhz hipotalamusun ön nüvələrinin (preoptik sahə) nevronlarında çoxlu osmoreseptorlar vardır. Hipotalamus nevronları osmoreseptorlardan siqnalları mərkəzi sinir sisteminin digər şöbələrinə nəql etməkdə çox mühüm rol oynayır. Hüceyrəxarici mühitdə suyun azalmasına reaksiya verən renin-anqiotenzin hormonal sistemin də fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Böyrəklərdən geçen qanın həcmi və ya təzyiqi azaldıqda onlarda renin hormonunun ifrazı artır, bu isə dövr edən qanda anqiotenzin II hormonunun artmasına, o isə beynin üçüncü mədəciyinin divarında yerləşən reseptor üzv (subfornikal üzv) qıcıqlandırılması nəticəsində hipotalamusun susuzluq mərkəzinin oyanmasına səbəb olur.

**Aclıq motivasiyası.** Mədə-bağırsaq reseptorlarının qıcıqlanmaları nəticəsində qida davranışını tənzim edən vegetativ mərkəzlər oyanır.

Aclığın baş verməsini siqnallaşdırın mühüm amillərdən biri qanda qlükozanın azalmasıdır.

Qlükozanın təsir etdiyi reseptorlar (qlükoreseptorlar)

mədədə, bağırısaqlarda, qaraciyerdə, aralıq beyində və xüsusilə hipotalamusda aşkar edilmişdir. Aclıq hissi, həmçinin, termoreseptorlarda əmələ gələ bilər. Temperatur yüksəldikcə mənimşənilən qidanın miqdarı azalır və əksinə.

Sübut olunmuşdur ki, aclıq zamanı əmələ gələn sinir və humoral siqnallar ilk növbədə aralıq beynin qabaraltı sahəsinə – hipotalamus aqlıq, ventromedial nüvəsi isə «toxluq» mərkəzi kimi qiymətləndirilə bilər. «Aclıq mərkəzinin» qıcıqlandırılması heyvanda qida hərəkətləri doğurduğu halda, «toxluq mərkəzi» isə əksinə, belə halda bu cür hərəkətləri ləngidir. Aclıq mərkəzi dağılıqda heyvan qidadan tamamilə imtina edir (afaqıya vəziyyəti), toxluq mərkəzi dağılıqda isə o, fasıləsiz olaraq, çoxlu qida qəbul edir (hiperfaqiya vəziyyəti) və nəticədə piylənmə baş verir (hipotalamik piylənmə).

**Cinsi motivasiya.** İnsan və heyvanlarda həyatın zəruri cəhətlərindən biri də cinsi davranışdır. O, orqanizmin cinsi yetişkənlik dövründə başlanır və çoxalmanın (generativ funksiyası) təmin edir. Cinsi əlaqəyə girmə tələbatı qanda cinsi hormonların (androgenlər, estrogenlər) artması ilə əlaqədardır. Dişi və erkək fərdlərdə cinsi vəzilərin fəaliyyəti hipofizin qonadotrop funksiyasının, bu isə öz növbəsində hipotalamusun müvafiq relizing amillərinin tənzimləyici təsiri altındadır. Qanda dövran edən hormonlar cinsi davranışını fəallaşdırır və cütləşməyə hazırlıq onların hipotalamus təsiri ilə başlanır.

## 20.23. Emosiya

Emosiya (emavere – sarsılıram, həyəcanlanıram) insanların ali sinir fəaliyyətinin təzahürlərindən biridir.

Emosiyalar orqanizmə xarici və daxili qıcıqlandırıcılarının, sosial amillərin təsirindən əmələ gələn hər hansı bir hissin keçirilməsi və cərəyanı deməkdir.

Emosiyalar daxili vəziyyətin və ona təsir edən xarici mühit amillərinin çox mürəkkəb qarşılıqlı münasibətlərinin müxtəlif təzahürləridir. İnsanın xarici mühit amillərinə qarşı müna-

sibətin təzahürü kimi keçirmiş olduğu hisslərə emosiyalar deyilir.

Emosiyanın köməyilə insan və heyvan xarici faktorların zərərli və ya əhəmiyyətli olmasını araşdırır. Beynin limbik strukturu, məsələn, qursaq qırışığı, badamabənzər nüvə, dənizatı qırışığı, heyvanın emosional reaksiyasını müəyyən edən ən vacib törəmələridir. Onlar zədələndikdə heyvanın qida qabiliyyəti, duyğusu olmur. Valideynə tabe olma qaydasını itirir.

Amma, onlarda bir-birinə qarşı yüksək cinsi hissiyata malik olurlar. Bu sistemin müxtəlif hissələrinin qıcıqlandırılması və ya dağılması heyvanlarda qida müdafiə və cinsi reflekslərin pozulmasına qəzəb, qorxu, təcavüzkarlıq və digər emosiyalara səbəb olur.

Hissələr və emosiyalar daha çox hərəkətlərdə, bədənin duruşunda, səslərdə, sözlərdə, vegetativ reaksiyalarda ifadə olunur.

İnsanın müxtəlif növlü təəssüratları mənfi və müsbət xarakterli emosiyalara bölünür. Mənfi emosiyalara qorxu, acliq, qəzəb, kədər, məyusluq, nifrət, kin (ədavət) və s., müsbət emosiyalara isə sevinc, həzz (zövq), sevgi və s. aid edilir.

İnsan və heyvanlar üçün müəyyən dərəcədə ümumi olan hissələrə və emosional hallara acliq, toxluq, həzz, həyəcan, narahatlıq, hər şeylə maraqlanmaq, qorxu, qəzəb, təcavüzkarlıq və sairə aiddir. Buraya orqanizmin digər ümdə bioloji tələbatları (qidalanma, mübarizə, mühafizə, cinsi fəallıq, nəsl qayığısına qalmaq, yaşayış arealına hakim olmaq) ilə əlaqədar olan kompleks vegetativ və hərəki reaksiyalar da aiddir. Məlumdur ki, insanın hissi və emosional sahəsi heyvana nisbətən olduqca zəngin və rəngarəngdir.

Mənfi emosiyalar daxili enerji mənbəyi olub, çətinliklərin dəf edilməsində insanın köməkçisidir. Əlbəttə, emosional gərginlik uzun sürməməlidir, əks halda onlar ağır xəstəliklər törədir.

Vegetativ sinir sistemin simpatik şöbəsinin kəskin oynaması baş verir. Qanda adrenalinin miqdarı artır, ürəyin işi qüvvətlənir və adrenal qan təzyiqi yüksəlir, qazlar mübadiləsi

sürətlənir, bronxlar genişlənir, oksidləşmə və energetik proseslər qüvvətlənir.

Müəyyən edilmişdir ki, mənfi emosiya beynin neyronlarının neyromediatorlara və neyropeptidlərə qarşı həssaslığını dəyişdirir və onun davamlı formaya keçməsi daha çox müqayisə şəraitində müşahidə olunur. Ağır sosial ehtiyaclar bunu daha da çətinləşdirir.

İnsan intensiv əzələ fəaliyyətinə başlıdıqda, məsələn, velosiped sürmək, qacmaq və s. mənfi emosiyani xeyli zəiflədir.

İnsan heyvandan fərqli olaraq, güclü daxili, subyektiv təessüratlar keçirə bilər.

Emosiyaların mənşeyin sinir mexanizmini və funksional əhəmiyyətini izah etmək üçün bir sıra təcrübələr aparılmış, ideyalar irəli sürülmüşdür.

Emosiyanın qabıqlı mərkəzlər nəzəriyyəsi emosiyani beynin ən dərin strukturları ilə əlaqələndirir.

Emosiyanın qabiq nəzəriyyəsi heyvanlarda baş-beyin qabığını çıxardıqda aqressiv reaksiya xüsusilə güclü alınır.

Emosiyanın periferik nəzəriyyəsinə görə emosiyanın formallaşmasında daxili orqanlardan mərkəzi sinir sisteminə gedən təsirlər mühüm rol oynayır.


Emosiyanın integrativ, qabiq-qabıqlı nəzəriyyəsinə görə qabıqlı törəmələrin emosiyagen zonalarının qıcıqlandırılması beynin qabığının bütün neyronlarının fəaliyyətində əks olunur.

Hər hansı emosiya baş-beyin yarımkürələri qabığına qalxan istiqamətdə çatmaqla, insanın psixiki fəaliyyət formasında öz əksini tapır. Emosional oyanma həmişə limbiq strukturlardan enən istiqamətdə somatik və vegetativ sinir sistemini, beyn strukturlarının və hipofizin müvafiq hormonları vasitəsilə eninə zolaqlı əzələlərə, daxili sekresiya vəzilərinə və daxili orqanlara gəlir. Beləliklə, emosional oyanma periferik komponentləri özünə qoşur.

Emosiyanın periferik komponentlərinə, iradi tənzim olunan (mimiki hərəkətlər, əks reaksiyaları, göz yaşı ifrazı və tənəffüs) və qeyri-iradi tənzim olunan (ürəyin və mədə-bağır-

saq traktının fəaliyyəti, damar mənfəzinin dəyişməsi, ağciyər saya əzələlərinin təqəllüsü) komponentlər aid edilir.

Başqa bir maraqlı fərziyyə J.Peypesə görə irəli sürmüştən sonda və ali heyvanlarda emosiyalar qabıqaltı (subkortikal) limbik törəmələrin, ilk növbədə talamus, hipokamp, beyin tagı, mamillyar cisim və qurşaq qırışığının funksiyaları ilə sıx bağlıdır. Bu törəmələr arasında sinir oyanmalarının qapalı dövranı mövcuddur ki, bunlar emosiyaların formalaşması üçün zəmin yaratır.



**Şəkil 9.** Emosional-motivasiya davranışının mərkəzi periferik sinir-humoral mexanizmlərinin ümumi sxemi (K.Sudakova görə, 1975).

Bunu müxtəlif tədqiqatçılar tərəfindən beynin müxtəlif törəmələrinə – qabırğa, badamçıq, hipotalamus, hipokamp, talamus, mikroelektrodlar qoparmaqla aparılan təcrübələri təsdiq edir. Belə ki, K.Pribramın siçovullarda qurşaq qırışığını zədələdikdən sonra onlarda nəsil qayğısına qalmaq hissinin

çox xaotikləşdiyini, ana siçovulun qəfəsə səpələnmiş balaları bir yerə yiğə bilmədiyini, bir hərəkəti qurtarmamış tamam başqa hərəkətə keçdiyini müşahidə etmişdir. Makak-rezus meymunlarında badamcığın çıxarılması qida davranışının sönməsi, hiperseksuallıq əmələ gətirməklə yanaşı, təcavüzkarlığın azalmasına da səbəb olmuşdur.

C.Delgado radio ilə idarə edilən elektrik qıcıqlandırıcıları ilə meymunların badamcığın qıcıqlandırılması sürü başçısında tabelik, üzvlərində isə əksinə hakimçilik hissləri doğurmuşdur.

C.Olds öz-özünə qıcıqlandırma metodu ilə siçovulların baş-beynində, xüsusilə hipotalamusda müxtəlif emosional reaksiyalar doğuran mərkəzlər aşkar etmişdir. Tədqiqatçı onları «mükafatlandırma» (və ya «cənnət») və «cəzalandırma» (və ya «cəhənnəm») mərkəzləri kimi xarakterizə etmişdir. «Mükafatlandırma» mərkəzlərinin qıcıqlandırılması müsbət emosiyalara (həzz, rahatlıq və s.), «cəzalandırma» mərkəzlərinin qıcıqlanırılması isə mənfi emosiyalara (qorxu, süstlük və s.) səbəb olur.

Bütün bu təcrubi dəlillər göstərir ki, emosiyalar, bilavasitə, beyin fəaliyyətinin nəticəsidir. Həm müsbət, həm də mənfi emosiyaların visseral, somatik və psixi hadisələrə təsiri insanın çoxcəhətli həyat fəaliyyətini daha məzmunlu və ifadəli edir.

## ƏDƏBİYYAT

Əsas:

1. Физиология человека. Учебник (под редак. Г.И.Косицкого) М. Медицина, 1985.
2. Физиология человека. Учебное пособие в 4-их томах. (под редак. Р.Шмидта и Г.Тевса, М: Мир, 1985, I т., 272 с., II т., 240 с., III т., 286 с., IV 312 с. и М, Мир.
3. Общий курс физиологии человека и животных. Учебник, В 2 кн. (Под редак. А.Д.Ноздрачева (М.Высшая школа, 1991, 512 с.).
4. Воронин Л.Г. «Физиология высшей нервной деятельности». Учебное пособие. М.Высшая школа, 1972, 312 с.
5. Костюк П.Г. «Физиология центральной нервной системы». Учебное пособие, Киев, Высшая школа, 1977, 318 с.
6. Qarayev A.İ., Mustafayev M.K. «Mərkəzi sinir sisteminin fiziologiyası». Dərs vəsaiti, ADU nəşriyyatı, 1961, 290 s.
7. Guyton M.D. Medical physiology. Textbook. (7 edition) New-York, 1986, IV-776 pp. II V- 1534.
8. Carola R, Harley Charles R. Human anatomy and physiology. (2 edition). Textbook 129, New-York, 1994, 716 p.
9. Basic physiology. Handbook (Edited by P.D.Strurie, New-York, 1981, 556 F.
10. Dawson H.A., Textbook of General Physiology, Uth ed, London, Chur Chill, 1976, 400 P.
11. Cəfərov F.İ. İnsan fiziologiyası. Tibb universitetinin nəşriyyatı. 2001, H.I. 4825, H.II. 485 s.
12. Qarayev M.A. İnsan fiziologiyası. Bakı: I hissə (2004) 283 s. II hissə (2005) 395 s.
13. Əliyev Ə.H., Cəfərov H.İ., Məhərrəmov Ş.A. Həzmin fiziologiyası, Bakı: İrşad, 1996, 172 s.
14. Əliyev Ə.H. Bakı Dövlət Universitetində insan və heyvan fiziologiyasının inkişaf tarixi haqqında (1919-1998). Azərbaycanda fiziologiya elminin inkişaf tarixi. XX əsr, Bakı: 1999, s. 249-260.
15. Həsənov H.H., Hacıyev Ş.M., Qəribov A.İ. Mərkəzi sinir sisteminin fiziologiyası. «Maarif» nəşr., Bakı: 1998, 360 s.

16. Орлов Р.С., Ноздрачёв. Нормальная физиология. Учебник для вузов. Москва, издатель. группа «ГЭОТАР-Медиа» 2005, 687 с.
17. Физиология человека (учебник для вузов). Покровский В.М., Коротько Г.Ф. ред., М.Медицина 2003, 2005.
18. Коган А.Б. «Основы физиологии высшей нервной деятельности», Учебник, Н. Высшая школа, 1988, 368с.
19. Балаболкин М.И. Эндокринология. Учебное пособие. М. Мед., 1989, 408 с.
20. Бреслав И.С., Глебовский Р.Д. Регуляция дыхания. Л. Наука, 1981, 230 с.
21. Гайбов Т.Д. Из истории кафедры физиологии человека и животных, Азгосуниверситета, ученые записки АГУ, серия биол. наук. 1969, №2, с.49.
22. Ермолаев Г.А. «Возрастная физиология». Учебное пособие для пед. Институтов. М. Высшая школа, 1985, 384 с.
23. Chearman K.P. Clinical Reproductive Endocrinology Churchill Livingstone Edinburgh London. Metburne and New-York, 1985.
24. Hensel H. Thermoreception and Temperature Regulation London. Akademik press, 1981.
25. Коган А.Б. Электрофизиология. Учебник М. Высшая школа, 1969, 365 с.
26. Куффлер С., Никольс Дж. От нейрона к мозгу. М., Мир, 1979, 439 с.
27. Мак-Мюррей У. Обмен веществ у человека. М. Мир, 1980, 368 с.
28. Манафов И.П. Некоторые данные о научной деятельности видного врача, ученого А.А.Казым-бека, Мам. 1 науч. конф. высш. учеб. Заведений Закавказья по проблемам физиологии 1979, 136 с.
29. Локомкин А.И., Мягков И.Ф. Электрофизиология. Учеб. пособ. М. Высшая школа, 1977, 231 с.
30. Лурия А.Р. Основы нейропсихологии. Учебное пособие. Изд. Московск. Ун-та, 1973, 325 с.
31. Орлов В.Н. Руководство по электрокардиографии. М., 1983, 380 с.
32. Элементы эндокринной регуляции. Смирнов М.Н., М:

ГЭОТАР-Медиа. 2005.

33. Physiology. Berne R., Levy M.N. et. al 5<sup>th</sup> edition Mosby, 2004.
34. Павлов И.П. Двадцатилетний опыт объективного изучения высшей нервной деятельности поведения животных, М. Наука, 1973, 659 с.
35. Палтырьев С.С., Курцин И.Т. Физиология пищеварения, Учеб. пособие. М. Высшая школа, 1980, 250 с.
36. Розен Р.Б. Основы эндокринологии. Учеб. пособие 2-ое изд. Перераб. и доп. М. Высшая школа, 1984, 336 с.
37. Уголев А.М. Мембранные пищеварение. Л. Наука, 1972, 358 с.
38. Уголев А.М. Эволюция пищеварения и принципы эволюции функций. Элементы современного функционизма. Л., 1985, 290 с.
39. Удельнов М.Т. Физиология сердца. М. изд., Мос. Гос. ун., 1975, 301 с.
40. Физиология человека и животных. Под редак. А.Б.Когана, М., 1984, 287 с.
41. Физиология пищеварения. Руководство по физиологии. Л., 1974, 305 с.
42. Физиология кровообращения. Руководство по физиологии, под. редак. Б.И.Ткаченко, Л., 1986, 310 с.
43. Школьник-ЯROSS Е.Г., Калинина А.В. Нейрон сетчатки. М., 1986, 230 с.
44. Gazzania M.S. Neurophysiology. Handbook, New-York London, Plenum Press. 1979, 279 p.
45. Физиология человека под. редак. Р.Шмидта, Г.Тевса, в 3-х томах, перев. с англ. под. редак. П.Г.Костюка, Москва, Мир, 1996.
46. Данилова И.Н., Крылова А.Л. «Физиология высшей нервной деятельности», Ростов-на-Дону, «Феникс», 1999.
47. V Всероссийская конференция. Нейроэндокринология-2000, Санкт-Петербург, 2000.
48. Актуальные вопросы физиологии и патологии человека, Баку, 1999.
49. Анатомия человека (под ред. Л.Л.Колесникова, С.С.Михайлова), 2004, издатель. Группа ГЭОТАР-Медиа.

Глава 9

## I HİSSƏ

### İNSAN VƏ HEYVAN ORQANİZMİNİN ƏSAS FİZİOLOJİ GÖSTƏRİCİLƏRİ

#### 1. İnsan və heyvan fiziologiyasına giriş.

Fizioloji təcrübədə:

Hər il milyonlarla ( $\approx 200$ ) müxtəlif növ heyvanlardan istifadə olunur.

Azərbaycanda «Fiziologiya» kafedrasının əsası 1919-cu ildə BDU-da qoyulmuşdur.

Fiziologiya kafedrasının ilk müəllimi fizik A.D.Landaunun anası L.V.Qarkavi-Landau olmuşdur.

Azərbaycanda «İnsan və heyvan fiziologiyasının» inkişafı akad. A.İ.Qarayevin (1910-1968) adı ilə bağlıdır.

#### 2. Əsas anlayış və prinsiplər.

Fiziologiyanın tədqiqat obyekti 4 koordinata malik hansı məkanın bir hissəsidir:

- fiziki məkanın koordinatlarından 3-ü məkan anlayışına aid, biri isə zaman koordinatıdır.

Endokrin sistem:

- hormonlar adlandırılan kimyəvi maddələri ifraz edən daxili sekresiya vəzilərindən ibarətdir.

Neçə litr qanın qəflətən itirilməsi ürəyin nasos funksiyasını pozur.

- 2 L-dən çox. Arterial təzyiq aşağı düşür, ölüm baş verir.

Orqanizmə nəzarət edən sistemlər hansı əlaqə principindən istifadə edərək fəaliyyət göstərir:

- mənfi və müsbət əlaqə.

#### 3. Hüceyrə fiziologiyası.

Orqanizmin funksiyaları:

- hüceyrənin funksiyası ilə müəyyən edilir.

- funksiyalar isə gəndə determinə olunmuşdur.

Hüceyrə 3 əsas komponentdən:

- 1) plazmatik membran
- 2) nüvə
- 3) sitoplazmadan ibarətdir.

Hüceyrə orqanizmin:

- ən kiçik struktur, quruluş və çoxalma vahidi sub-hüceyrə vahidi:
- orqanoidlərdir.

Membranın matrisini təşkil edən lipidlər:

- suda 4-5 nm qalınlıqda ikiqat təbəqə yaradır.

Zülallar:

- müxtəlif membranlarda 25-75% təşkil edir.
- 1 zülal molekulu 50 lipid molekuluna uyğun gəlir.

Hüceyrə orqanoidlərinin ümumi səthi:

- plazma membranın ümumi səthindən 10 dəfə çoxdur.

Diffuziya:

- maddənin daşınmasının sadə yoludur. Onun köməyilə maddə hissəcikləri sulu məhlulda yayılır.

Bəzi maddələrin (zülallar, xolesterol) hüceyrəyə daxil olması və xaric olması üçün nəqliyyat kanalları olmadiqda:

- onlar hüceyrəyə plazmatik membrandan endo- və ekzositozun köməyilə vezikullar və qovucuqlardan keçirlər.

#### **4. Bioelektrik hadisələri.**

Sinir əzələ fiziologiyasının əsas təcrübəsi:

- L.Qalvaninin ikinci metalsız təcrübəsi hesab edilir.

Elektrofiziologiya:

- öz inkişafını L.Qalvaninin ikinci metalsız təcrübəsin-dən başlayır.

Sakit vəziyyətdə:

- əzələnin üst səthi müsbət (+):
- alt səthi mənfi (-) elektrik yükü daşıyır.

Hüceyrədaxili və xarici mühitdə:

-  $K^+$  ionları hüceyrəxarici mühitə nisbətən hüceyrədaxili mühitdə 30-50 dəfə:

- $Na^+$  ionları isə əksinə hüceyrəxarici mühitə nisbətən 10-12 dəfə çoxdur.

**Plazmatik membranın qalınlığı:**

- 6-12 nm (60-120 Å).

**Mikroelektrod:**

- diametri <1Mkm, ince ucu 0,1 Mkm olan, kapillyar şüşə pipetkadan ibarətdir.

**Sükunət potensialını yaradan səbəb:**

- $K^+$  və  $Na^+$  ionlarının hüceyrədaxili və hüceyrəxarici mühitdə miqdarının münasibəti hesab olunur ( $E_k=97,5\text{mv}$ ).

- saya əzələ üçün sükunət potensialı 30 mv, eninəzolaqlı əzələ üçün 60-90 mv, sinirdə 60-80 mv, birləşdirici toxumada 30-50 mv, epitel hüceyrələrində 15-30 mv bərabərdir.

**Fəaliyyət potensialı:**

$Na^+$  və  $K^+$  ionlarının yerdəyişməsi hesabına, hüceyrəxarici mühit mənfi ( $K^+$ ın hesabına), (-), hüceyrədaxili mühit müsbət (+) ( $Na^+$ -ionların hesabına) elektrik yükü ilə yüklenir.

**Depolyarizasiya:**

- qütblərin yerdəyişməsi (pikin qalxan qolu)

**Repolyarizasiya:**

- qütblərin bərpası (pikin enən qolu).

**Fəaliyyət potensialının müddəti:**

- sinirdə 1 ms, skelet əzələsində 10 ms, ürəyin miokard əzələsində 200 ms.

## **5. Əzələ fiziologiyası.**

**Skelet və ürək əzələsində yiğici vahid:**

- sarkomerdir (uzunluğu 2 mkm).
- insan bədənində 600-dən çox əzələ vardır.

**İradi hərəkətləri həyata keçirir:**

- eninə zolaqlı və ya skelet əzələsi

**Qeyri-iradi hərəkətləri həyata keçirir:**

- saya və ürək əzələsi.

Bütün əzələ elementləri hüceyrə membranında (sarkolemmada) yayılan fəaliyyət cərəyanını:

- generasiya etməyə malikdir.

**Bəzi heyvanlarda:**

- həşəratlarda (cüçülərdə) qanad əzələlərinin yiğilması

0,008 san.

- pişiyin pəncə əzələsinin yiğilması – 0,02 san.
- qurbağanın pəncə əzələsinin yiğilması 0,1 san müddətində baş verir.

Əzələ lifinin sarkoplazmasında miofibrillerdən və sarkoplazmatik retukuldan başqa:

- energetik stansiyalar, mitoxondrilər və qlükogen dənələri yerləşir.

Ekstrafuzal (təqəllüs funksiyası yerinə yetirən) əzələ lifləri:

- $\alpha$  - motneyronlarla intrafuzal (hissi funksiya yerinə yetirən) əzələ lifləri:

- $\gamma$  - motneyronlarla innevasiya olur.

- Ekstrafuzal fazalı liflər ritmiki təqəllüsə,

- Ekstrafuzal tonik liflər isə statistik gərginliyin saxlanmasına xidmət edir.

Skelet əzələ lifinin:

- uzunluğu 40 mm, diametri 10-80 mkm.

Miofibrildə eninə zolaqların əmələ gəlməsi:

- aktin və miozin filamentlərinin xüsusi düzülüşünə əsaslanır. Hər miofibrildə 1,5 mm qalın (miozin) və 2 minə yaxın nazik (aktin) liflərdən ibarətdir.

Bir iş tsiklinə:

- 1 ATF molekulu sərf olunur.

Əzələ lifində:

- ATF-in qatılığı 4 mmol/L bərabərdir. Bu enerji ehtiyatı təqəllüsü 1-2 san enerji ilə təmin etmək üçün kifayətdir.

Əzələ təqəllüsünün adı mioqrafiyası zamanı:

- latent dövrü 0,01 san,

- yiğılma dövrü 0,05 san,

- boşalma dövrü 0,04-0,05 san-yə bərabər olur.

Əzələnin qısalmasının fiziki mexanizmi:

- aktin telinin miozin telləri arasında sürüşməsidir.

Saya əzələ hüceyrələrinin:

- uzunluğu 50-40 mkm, diametri 2-10 mkm qədərdir.

## 6. Sinir sistemi.

Sinir hüceyrəsi ilk dəfə:

- Bağırsaq boşluqlarda (hidralarda) inkişaf etmiştir.

Sinir sistemi öz filogenezində 4 mərhələ:

- səpkin və diffuz sinir sistemi
- sapabənzər sinir sistemi
- düyünlü sinir sistemi
- borulu sinir sistemi.

Sinir hüceyrəsinə cismi və çıxıntıları ilə birlikdə:

- neyron deyilir
- neyronun uzun çıxıntısına akson
- qısa çıxıntılarına dendrit deyilir.

Sinir lifi xaricdən:

- mielin və svan qışası ilə örtülüdür.

Mielinli sinir lifində oyanma:

- Ranvye buğumlarının birindən digərinə saltator (sığ-rayışla) nəql olunur.

Mielinli liflə oyanmanın yayılma sürəti:

- 70-120 m/san sürətlə yayılır.

Mielinsiz sinir lifində oyanma:

- 3-14 m/san sürətlə nəql olunur.

Mərkəzi sinir sistemində:

- hissedici və ya reseptör
- hərəki və sekretor və eflektor
- aralıq və ya kontakt neyronlar ayırd edilir.

Oyanmalar bir neyrondan digərinə:

- kimyəvi və
- elektrik sinaplasları ilə ötürülür.

Refleks termini ilk dəfə 1640-cı ildə R.Dekart tərəfindən elmə daxil edilmişdir.

- refleks «refekto» - əks etdirirəm sözündən götürülmüşdür.

Sadə refleks qövsü:

- iki neyrondan (hissi və hərəki)

Mürəkkəb refleks qövsü:

- üç neyrondan (hissi, aralıq və ya temas hərəki) təşkil olunub.

MSS-də oyanma hadisəsi ilə bərabər ləngimə hadisəsinin baş verdiyini:

- 1862-ci ildə qurbağanın görmə qabarlarının üzərinə duz kristalları qoymaqla İ.M.Seçenov sübut etdi.

Oyanmanın MSS-də yayılmasına:

- irradiasiya,

Oyanmanın MSS-də toplanmasına:

- konsentrasiya deyilir.

MSS-də hakim oyanma nahiyyəsinə:

- dominat mərkəz deyilir.

Onurğa-beyni:

- 30 qram ağırlığında, çəçələ barmaq yoğunluğunda, 45sm uzunluğunda olur.

- reflektor funksiya

- nəqledici funksiya və

- əzələ tonusunun saxlanmasından iştirak edir.

Onurğa-beyni seqmentinin sayı:

- 30-31 çatır.

Onurğa beynindən:

- 31 cüt sinir çıxır

- onun arxa kökləri hissi

- ön kökləri hərəki

- yan buynuzların boz maddəsində simpatik sinir sisteminin vegetativ mərkəzləri yerləşir.

Uzunsov-beynin:

- uzunluğu 2,5 sm-ə, ağırlığı 7 qr çatır

- uzunsov-beyin bir sıra mürəkkəb reflektoru aktları

- baş-beyinlə onurğa-beyni arasında körpü.

5-12 cüt beynin sinirlərinin mərkəzləri:

- əzələlərin tonusunun saxlanması kimi funksiyaları yerinə yetirir.

Orta-beyin:

- dördtəpəli cisimdən, yarımkürə ayaqcıqlardan, qırmızı nüvə, qar maddə və retikulyar törəmə nüvələrindən formalışır. Skelet əzələlərin tonusunun tənzimlənməsində iştirak edir.

Beyincik:

- iki kiçik yarımkürədən və onları birləşdirən soxul-canvari cisimdən ibarətdir. Beyincik bədənin məkanda vəziyy-

yətinə və vegetativ funksiyalarına tənzimedici təsir göstərir.

İnstinkt deyilən mükəmməl və mürəkkəb refleksləri:

- ara-beyin və qabıqaltı mərkəzlər yerinə yetirir.

Heyvan və insan fərdə məxsus refleksləri:

- üç beyin yarımkürələri inkişaf etdikcə qazanır: bundan sonra insanda ancaq insan üçün səciyyəvi olan nitq ilə əlaqədar ikinci qabıq siqnal sistemi meydana gelir.

Görmə qabarları (talamusda) 40 qədər, hipotalamusda 32 cüt nüvə aşkar edilmişdir.

Üçüncü mədəciyin:

- üzərinə beyin cəpkəni,
- əsasında epiz-epitalamus,
- əsas törəmələri talamus və hipotalamusdur.

Baş-beyin:

- 12 cüt kəllə-beyin siniri çıxır.

Limbik sistemə:

- hipokamp (limbik sistemin ürəyi)
- parahipokamp qırışığы
- qurşaq qırışığы, badamçıq (amiqdal) məmilyar cisimciklər və bəzi nüvələr aiddir.

Vegetativ və ya avtonom sinir sistemi:

- simpatik (mərkəzləri – onurğa-beynin döş və bel nahiyyələrində)
  - və parasimpatik (mərkəzləri onurğa-beynin oma nahiyyəsində, orta və uzunsov-beyində yerləşir) şöbələrdən ibarətdir.

## 7. Ümumi endokrinologiya.

Endokrinologiya sözünün mənası:

- endo – daxılə, krino – ifraz, loqos – elm deməkdir.

Hormonların sintezi:

- eks əlaqə prinsipinə əsaslanır və sinir-humoral yolla tənzim olunur.

Hormonların reseptorları:

- lipid təbiətli hormonların reseptorları hüceyrə daxilində sitoplazmada yerləşir.

Membrandan asanlıqla keçir:

- zülal və peptid hormonların reseptörleri hüceyrə membranının səthində yerləşirlər. Membrandan sitoplazmaya keçə bilmirlər.

- tireoid hormonlarının reseptörleri nüvədə lokalizə olunur. Bədənin bütün hüceyrələrinə asanlıqla keçir və nüvədə lokalizə olunmuş reseptorlarla əlaqəyə girirlər.

Hormonların təsirinin 2 mexanizmi mövcuddur:

1. Hüceyrə daxilində formalaşan hormon-reseptör kompleksi, gen ilə təsirdə olur və hüceyrədə sintez prosesinə təsir edir.

2. Hormon hüceyrəsi membranın səthindəki reseptorla birləşir adenilatsiklazanın aktivləşməsinə səbəb olur. Bu ferment isə ATP-1 t-AMF-ə çevirir və son nəticə hüceyrənin fizioloji cavabı ilə nəticələnir.

Onurğasız heyvanların endokrin vəzilərinə:

- həşəratlarda və xərçəngkimilərdə və digər onurğasız heyvanlarda sintez olunan eqidzon və diapauza hormonları maddələr mübadiləsini və metamarfozu sürətləndirir.

Onurğalı heyvanlarda endokrin vəzilərinə:

- qalxanabənzər, qalxanabənzər ətraf, hipofiz, epifiz, böyrəküstü, timus və ya çəngələbənzər vəzi, mədəaltı və ya pankras və cinsiyət vəzilərini və hamiləlik dövründə cifti misal göstərmək olar.

Qalxanabənzər vəzin ifraz etdiyi tiroksin:

- bütün orqanizmdə metabolizmi böyümə, inkişaf proseslərini stimulə edir. Hipofunksiyası kritinizm mikseodemə, endemik ur; hiperfunksiyası – Bazedov xəstəliyinə səbəb olur.

Qalxanabənzər ətraf vəzilərinin hazırladığı parathormon  $\text{Ca}^{2+}$  və fosfor tarazlığının saxlanmasına stimulədici təsir edir.

Böyrəküstü vəzin sintez etdiyi adrenalin, kartizon, hidrokortizon, aldesteron cinsiyət hormonları:

- zülal, yağ, karbohidrat, su, duz mübadiləsinin tənzimində iştirak edir. Qabiq maddənin hipofunksiyası zamanı Addison (bürcünç və ya tunc) xəstəliyi inkişaf edir.

Mədəaltı vəzinin sintez etdiyi insulin, qlükaqon hor-

monları qanda qlükozanın miqdarının tənzimində iştirak edir. İnsulin çatışmazlığı diabet xəstəliyinə səbəb olur.

Hipofiz vəzinin ifraz etdiyi hormonlar:

- AKTH, TTH, FSH, LH, prolaktin, samototropin hormonları orqanizmin müxtəlif fizioloji funksiyalarını hipotalamo-hipofizar sistem vasitəsilə nəzarətdə saxlayır. Hiper-funksiyası giqantizmə (2-2,47 metr), akromeqaliyə (yaşlı adamlarda), hipofunksiyası karlıkliyə (liliput, cırdan adam) səbəb olur.

Epifiz vəzinin sintez etdiyi melatonin hormonu yerin Günsə ətrafında fırlanması ilə koordinasiya olunan bioloji ritmlər (sutkalıq, aylıq, fəsil və illik ritmləri) sirkadion-sutkalıq ritmin tənzimində iştirak edir. Melatonin hipotalamo-hipofizar sistemin funksiyasına ləngidici təsir etməklə bir çox xəstəliklərin müalicəsində yaxından iştirak edir.

## 8. Analizatorlar.

Dəri və əzələ hissiyyatı mərkəzi:

- arxa mərkəzi qırışıqda.

Hərəkətlə əlaqədar olan mərkəz:

- ön mərkəzi qırışıqda.

İnsanın görmə mərkəzi:

-bein yarımkürələrinin ənsə payında mahmız şırımnıda

İnsanın eşitmə hissiyyatı mərkəzi:

- köndələn gicgah qırışığında.

İnsanın qoxu mərkəzi:

- qırmaq və dənizatı qırışığının qırmağa yapışan hissəsində.

İnsanın dad mərkəzi:

- ya dil və çeynəmə üzvlərinin hissi və hərəki proyeksiyası ilə bir yerdə, ya da ora yaxın, arxa mərkəzi qırışığın daxiliində yerləşir.

İnsanda səs dalğalarının hissələrinin tezliyi:

- 16-200000 hs.

Aydın görmənin yaxın nöqtəsi 0,1 m (10 sm):

Gözün optik sisteminin şuanı sindırma qüvvəsi:

- uzaq məsafədə 59 D
- yaxın məsafədə 70,5 D
- akkomodasiya gücü 10 D-ə qədər
- sarı ləkənin diametri  $0,5 \cdot 10^{-3}$  m (0,5 mm).

## 9. Qan.

Qanın ümumi həcmi - 7% (6-8%)

Yeni doğulmuş körpələrdə (çağalarda) - 8,5 %

70 kq çəkisi olan kişilərdə qanın həcmi -  $\approx 5600$  ml-ə qədər (bədən çəkisinin hər kq-na 80 ml).

Onun 1,5-2 L qan depolarında saxlanır.

Plazmanın həcmi - 55%

Qanın formalı elementlərinin həcmi - 45%

Qanın özlülüyü (yapışqanlığı) (suya nisbətən) - 4-5

Plazma - 1,7-2,2

Qanın xüsusi çəkisi - 1,050-1,060

Plazmanın xüsusi çəkisi - 1,025-1,034

Eritrositlərin xüsusi çəkisi - 1,090

Qanın depressiyası (donma dərəcəsi) - 0,56-0,58<sup>0</sup>

Normada plazmada albumin-qlobulin koefsenti (əmsalı) - A/Q=1,5/2,3

EQS: sağlam adamlarda - 2-15 mm/saat

Qanın osmotik təzyiqi - 7,5-8,1 atm.

Plazmanın osmotik təzyiqi - 7,5 atm.

Plazma zülallarının miqdarı - 7-8%

Albumin - 4,5% (40 q/L, M<sub>r</sub>≈60-65kq)

Qlobulin - 1,7-3,5% (30q/L)

Fibrinogen - 0,4%

Normada onkotik təzyiq - 1,5-20 mm Hg.st.

Plazmanın onkotik təzyiqi - 25mm Hg.st. (və ya 3,3kPa)

Azotsuz üzvi maddə:

Qanda qlükozanın miqdarı - 85-115mq% (4,46-6,67 mmol/L)

Effektiv hidrostatik təzyiq:

Kapillyarların arterial hissəsində – 36-38 mm Hg.st.

Kapillyarların venoz hissəsində – 14-16 mm Hg.st.

Qanın PH-ı – 7,34-7,4

Qanın mineral maddələri – 0,9-0,95%

Qanın hüceyrələri:

Qanda eritrositlər:

Kişilərdə –  $5,7 \cdot 10^{12}/L$

Qadınlarda –  $3,9-5 \cdot 10^{12}/L$

Leykositlər –  $3,8-3,9 \cdot 10^9/L$

Trombositlər –  $190-405 \cdot 10^9/L$

Leykositar formula:

Dənəli leykositlər:

Eozinofillər - 2-4%

Bazofillər – 0,5-1%

Neyrofillər – 50-70%

Gənc nüvələr – 0-1%

Çubuq nüvəli – 3-5%

Seqment nüvəli – 54-67%

Dənəsiz leykositlər:

Limfositlər – 25-40%

Monositlər – 4-8%

Hemoqlobin:

Kişilərdə – 14,5q% (145q/L) və ya 13,0-16q% (130-160q/L)

Qadınlarda – 13 q% (130q/L) və ya 12,0-14,0 q% (120-140q/L)

100 ml qanda hemoqlobinin mütləq miqdarı 16,67q% (160,7 q/L)

Rəng göstəricisi – 0,8-1

Normada hemoqlobinin oksigen tutumu – 19 ml

1 q hemoqlobin 1,34 ml oksigeni özünə birləşdirir.

Qanın axma müddəti – 2-4 dəq.

Qanın laxtalanma müddəti – 5-10 dəq.

Protrombinaz kompleksinin əmələ gəlməsi – 5-8 dəq.

Protrombinin fəallaşması – 2-5 dəq.

Fibrinogenin fibrinə çevrilməsi – 2-5 dəq. çəkir.

## **10. Qan dövrəni.**

### **11. Ürək damar sistemi.**

Qan dövrənləri:

- xaricə yumurtlayan heyvanlarda yumurta sarısının qan dövrəni

- məməlili heyvanlarda, o cümlədən insanda embrionun 2 həftələyindən allantois və xovlu qışa qan dövrəni

- hamiləliyin ikinci ayından cift-plasenta fetal və ya döl qan dövrəni fəaliyyətə başlayır.

- döl anadan olandan sonra böyük və kiçik qan dövrəni fəaliyyətə başlayır.

- ürəyin fəaliyyətinə xidmət edən tac (koranar) qan dövrəni

- baliqlarda iki kameralı ürək, bir qan dövrəni

- amfiblərdə üç kameralı ürək, iki qan dövrəni

- sürünenlərdə üç kameralı ürək, iki qan dövrəni

- quşlarda və məməlilərdə, insanda dörd kameralı ürək, iki qan dövrəni

Ürək tsikli – 0,8 san.

I faza qulaqcıqların sistolası – 0,1 san.

II faza qulaqcıqların sistolası – 0,33 san.

III faza qulaqcıq və mədəciklərin bir yerdə ümumi paузası – 0,4 san.

Ürək döyüntülərinin sayı (nəbz) bir dəqiqədə:

Sakit halda 60-80 və ya 70-75 bərabər olur.

Sistolik həcm (sakit halda (70-80 ml).

Dəqiqəlik tutum (sakit halda (5-6L).

İş zamanı 30 L qədər.

İnsan ürəyi həyatı boyu 4 milyard dəfə yiğilaraq, aorta vasitəsilə orqan və toxumalara 200 mln. L qan daxil olmasına səbəb olur.

1 yaşına qədər uşaqlarda ürək vurğularının sayı dəqiqədə - 100-200

10 yaşında – 90-120

orta yaşlarda – 60-80  
qocalarda isə – 90-95  
idmançılarda yarış zamanı 250 dəfə vurur.  
Ürək tonlarının davametmə müddəti I və ya sistolik ton  
– 0,14 san (sürəkli, uzun və alçaq olur)  
II və ya diastolik ton – 0,11 san (qısa, yüksək və zildən  
eşidilir)

Elektrokardioqramma:

Intervalın davametmə müddəti:

RQ = 0,12-0,18 san.

QRS = 0,06-0,09 san.

ST = 0,1-0,16 san.

R-R = 0,72-0,8 san.

Dişciklərin amplitudası:

P = 0,05-0,3 mv

R = 0,6-1,6 mv

T = 0,25-0,5 mv

Arterial qan təzyiqi:

10-14 yaşında maksimal – 100-110 mm.Hg.st.

Orta yaşlarda:

Maksimal – 110-120 mm.Hg.st.

Minimal – 60-80 mm.Hg.st.

Yaşlılarda:

Maksimal – 135-140 mm.Hg.st.

Minimal – 70-90 mm.Hg.st.

Kapillyarlarda təzyiq – 30-10 mm.Hg.st.

Qanın dövretmə müddəti – 20-23 san.

Böyük qan dövranında – 19-20 san.

Kiçik qan dövranında – 4-5 san.

Qanın hərəkət sürəti:

İri arteriyalarda – 0,5 m.san.

Boş venalarda – 0,2 m/san.

Kapillyarlarda – 0,5 mm/san.

Arteriyalarda nəbz dalğalarının yayılma sürəti – 6-9,5m/san

İstiqanlı heyvanlarda və insanda qulaqcıq əzələsi ilə

oyanmanın yayılma sürəti saniyədə – 0,1-0,8 m-ə,

Mədəciklərdə:

- purkine liflərində – 2-4,2 m-ə
- mədəcik əzələsində – 0,8-0,9 m-ə
- His dəstəsində isə – 1,5-4 m-ə qədər olur.

Qan cərəyanının fizioloji parametrləri:

Aortada sistolik təzyiq (ST) – 120 mm.Hg.st.

Aortada diastolik təzyiq (DT) – 80 mm.Hg.st.

Nəbz təzyiqi – 30-35 mm.Hg.st.

Ürəyin mədəciklərindən uzaqlaşdırıqca qan təzyiqi damarlarda azalır və venalarda mənfi olur:

- aortada – 130-140 mm.Hg.st.
- arteriyalarda – 120-130 mm.Hg.st.
- kiçik venalarda – 8-12 mm.Hg.st.
- böyük venalarda hətta mənfi, yəni atmosfer təzyiqindən 2-5 mm.Hg.st. aşağı olur.

Kapillyarlarda qanın:

- hərəkət sürəti – 0,3-0,5 mm/san.
- qanın təzyiqi – 25-30 mm.Hg.st.
- uzunluğu – 0,3-0,7 mm
- diametri orta hesabla – 8 mikron
- bədən səthindən – bir neçə milyard, 1500 dəfə çox, 3000 m-dir.

Limfanın hərəkət sürəti dəqiqdə – 200-300 mm-dir.

Hər gün qan cərəyanına 2-3L limfa daxil olur.

## 12. Tənəffüs.

Nəfəsalma:

Sakit vəziyyətdə – 2 san.

Nəfəsvermə:

Sakit vəziyyətdə – 3 san.

Alviolun diametri – 70-300 mkm

Alviolların sayı – 300 mln

Bütün alviolların tənəffüs səthi – 50-100 m<sup>2</sup>

Yer kürəsinin ümumi hava örtüyünün:

- azot – 79,03%
- oksigen – 20,93%
- karbon dioksid – 0,03-0,04%-ni nəfəsalma havası təşkil edir.

Nəfəsvermə havasında:

- azot – 79,7%
- oksigen – 16,3%
- karbon dioksid – 3-4%

Alveol havasının:

- azot – 80%
- oksigen – 14,2-14,6%
- karbon dioksid – 5,5-5,7% təşkil edir.

Havanın bir litrinin tərkibində:

- quruda - 210 ml oksigen olur
- dəniz suyunun bir litrində - 5 ml
- göl suyunun bir litrində – 7ml oksigen həll olur.

Oksigenin parsial təzyiqi:

- Nəfəsalma havasında (quru) – 159 mm.Hg.st.
- Bronx havasında (nəm) – 150 mm.Hg.st.
- Alveol havasında – 102 mm.Hg.st.
- Arterial qanda gərginliyi - 90 mm.Hg.st.
- Venoz qanda gərginliyi – 40 mm.Hg.st.

Karbon 2 oksidin parsial təzyiqi:

- Nəfəsalma havasında (quru) – 0-0,228 mm.Hg.st.
- Bronx havasında (nəm) – 0-0 mm.Hg.st.
- Alveol havasında – 40 mm.Hg.st.
- Arterial qanda gərginliyi - 40 mm.Hg.st.
- Venoz qanda gərginliyi – 46 mm.Hg.st.

Tənəffüsün sayı:

- Orta yaşlarda bir dəqiqdə – 16-20
- Yeni doğulmuşlarda bir dəqiqdə – 40-60
- 5 yaşında bir dəqiqdə – 20-25
- 15-16 yaşlarında bir dəqiqdə – 12-16-18

Ağciyərlərin orta həyat tutumu:

Kişilərdə – 3500-4500 ml

Qadınlarda – 3000-3500 ml

Bura tənəffüs havası – 500 sm<sup>3</sup>

Əlavə hava – 1500 sm<sup>3</sup>

Ehtiyat hava – 1500 sm<sup>3</sup> daxildir.

Ağciyərlərin ümumi həyat tutumu – 5000-6000 sm<sup>3</sup>-dir.

Bura qalıq hava – 1000-1500 sm<sup>3</sup>

İnsan sakit halda dəqiqədə – 250 ml

Fiziki iş zamanı – 5000-4000 ml oksigen mənimsəyir.

İnsanda arterial qanın hər 100 ml-də 19-20 ml hemoqlobinlə birləşmiş oksigen olur.

Dəniz səviyyəsindən 1520 m hündürlükdə parzial təzyiqi 630 mm.Hg.st.

5500 m hündürlükdə – 380 mm.Hg.st.

8848 m hündürlükdə – 43 mm.Hg.st.

19200 m hündürlükdə nəfəs aldığımız havada (Po<sub>2</sub>) sıfıra qədər enir.

### 13. Həzm.

Həzm borusunun divarı aşağıdakı qışalardan təşkil olunub:

- selikli
- selikaltı
- əzələ
- seroz

Həzm borusu dörd bağırsaq şöbəsindən ibarətdir:

1. Baş bağırsaq şöbəsi – ağız, udlaq
2. Ön bağırsaq şöbəsi – qida borusu, mədə
3. Orta bağırsaq şöbəsi – nazik bağırsaqlar (onikibarmaq bağırsaq, acı, qalça)
4. Arxa bağırsaq şöbəsi – yoğun bağırsaq (kor, çənbər, düz)

Birinci və ya sensor toxluq – həzm olunmuş qida maddələri bağırsaqlardan qana daxil olana qədər yaranır.

İkincili və təbii toxluq – həzm olunmuş qida məhsulları bağırsaqdan qana daxil olduqdan sonra başlayır.

Hipotalamusun lateral nüvəsində aqlıq mərkəzi, ventomedal nüvəsində toxluq mərkəzi yerləşir.

Susuzluğun tənzimində hipotalamusun nüvəsində olan osmoreseptorlar (su mərkəzi) iştirak edir.

Ağız boşluğunda həzm:

Qida ağızda 15-18 san. qalır.

Ağız boşluğunda olan tüpürcək vəziləri:

Kiçik tüpürcək vəziləri – dodaqlarda, yanaqlarda, damqalda, dilin selikli qışasında

Böyük tüpürcək vəziləri – qulaqdibi, çənəaltı, dilaltı vəzilər aiddir.

Tüpürcəyin miqdarı və tərkibi:

İnsanda miqdarı – 1-1,5-2 L qədər

Gövşəyən heyvanlarda – 30-40 L qədər

Tərkibi:

98,5-99,7%-ni su,

0,5-1,5%-ni bərk maddələr.

PH – itdə 7,5, donuzda 7,2, gövşəyən heyvanlarda 8,2, insanda 5,25-7,54 arasında olur.

Udma zamanı qida borusu ilə su 1 san, selik kütləsi 5 san, bərk hissəciklər isə 9-10 san, duru qidalar 1-2 san mədəyə çatır.

Mədədə həzm:

Mədə qidaların toplanması üçün bir anbar vəzifəsi görür: Məsələn, insanın mədəsi 3 litrə, atın mədəsi 6-15 litrə, gövşəyən heyvanlarındakı 50-100 litrə qədər qida tutur.

İnsanın mədə şirəsinin tərkibinin 99,2-99,6%-ni su, 0,4-0,8%-ni bərk maddə, xüsusi çökisi 1,0083-1,0086 arasında dəyişir.

Mədə vəziləri sutkada 2-3L mədə şirəsi ifraz edir.

Nazik bağırsaqlarda həzm:

Onikibarmaq bağırsağının selikli qışada külli miqdarda şirə ifraz edən Brünner və Liberkün vəziləri yerləşir. PH-1 ac qarına 7,2-8,0.

Mədəaltı vəzinin şirəsi:

İnsanda sutkalıq miqdarı - 600-800 ml,

Gövşəyən heyvanlarda - 6-7 litr,  
Donuzlarda - 8 litr,  
İtlərdə 200-300 milli litrə qədər olur.  
PH-1 – 7,8-8,4 arasında dəyişir.  
Su – 98,7%.

İnsanda sutkalıq 500-1200 ml öd hazırlanır. Ödün PH  
7,3-8,0.

Xüsusi çəkisi – 1,008-1,015  
Su – 97,5%  
Öd piqmentləri - bilverdin, bilarubin  
Öd turşuları - qlukoxol, tauraxol.  
Bağırsaq şirəsi (nazik bağırsaq):  
Sutkalıq miqdarı – 1 litrə qədər  
Xüsusi çəkisi – 5,05-7,07

PH – 7,2-8,6  
Su – 9,6%.

Yoğun bağırsaqlarda həzm:

PH-1 - 8,5-9,0  
Duru hissənin su- 98,6%  
Üzvi maddələr – 0,63%

Qeyri-üzvi maddələr – 0,68%-ni təşkil edir.

Gün ərzində nazik bağırsaqdan yoğun bağırsağa keçən qida kütləsinin miqdarı 150-200 ml.

Gün ərzində düz bağırsaqdan xaric olan nəcisin miqdarı 150-200 q.

Yoğun bağırsaqların intramural sinir tənzimi:  
Averbax - yoğun bağırsağın divarında yerləşən Averbax və Meysner sinir kələfi vasitəsilə təmin edilir.

Membran həzm – hüceyrədaxili və hüceyrəxarici mühit sərhədindəki hüceyrə membranı üzərində yerləşən fermentlərlə həyata keçirilir.

#### 14. Sidik-ifrazat sistemi.

Hər gün böyrəklərdən ifraz olunan:

İlk sidik – 150-180 litr

Son sidik – 1,0-1,5 litr

Xüsusi çökisi – 1012-1020

Depressiya (donma dərəcəsi) – 1,3-2,2<sup>0</sup>

PH – 14,7-6,5

Su – 96%

Bərk maddələr – 4%

Hər 5-10 dəqiqədən bir bədənin bütün qanı böyrəkdən keçir.

Hər dəqiqə böyrəkdən 750 ml qan axır.

Hər böyrəkdə 1-1,5 mln. nefron olur.

Gündəlik sidiyin tərkibində olan maddələrin miqdarı:

Sidik cövhəri – 25-35q

Sidik turşusu – 0,7q

Kreatin – 1,5q

Xörək duzu – 10-15q

Ammonyak – 0,7q

## 15. Maddələr və enerji mübadiləsi.

İzolə edilmiş əzələnin faydalı iş əmsali:

- ən yaxşı halda 35%-ə çatır
- tam orqanizmin əzələ işi zamanı 25%-dən çox olur.

Yaşlı adamda əsas mübadilənin intensivliyi - 42KC

kq<sup>1</sup>S<sup>1</sup> (1,2 vt)

Əsas mübadilənin intensivliyi – 7100 KC/gün (84 vt)

«Nisbi sakit vəziyyətdə»:

- qadınlar üçün – 8400 KC/gün (97 vt)
- kişilər üçün – 9600 KC (110 vt)

Uzunmüddətli fiziki iş üçün:

- qadınlar üçün – 15500 KC/gün (176 vt)
- kişilər üçün – 20100 KC/gün (240 vt)

Orta yaşlı (35 yaşlı), orta boylu (165 sm), orta çəkili (70 kq) sağlam adamın əsas mübadiləsi 1 saat müddətində 1 kq çəkiyə 1 kkal təşkil edir.

Tənəffüs əmsali:

- karbohidratlar üçün – 1,00
- yağlar üçün – 0,70
- zülallar üçün – 0,81

Oksigenin udulması:

Sakit halda:

- qadın – 275 ml/dəq
- kişi – 330 ml/dəq

Ağır iş zamanı:

- qadın – 635 ml/dəq
- kişi – 690 ml/dəq

Karbon 2 oksidin xaric olması:

Sakit halda – 200-300 ml/dəq.

## 16. Qidalanma.

Orta fiziki hazırlıq zamanı:

Yüngül iş zamanı qidalarda:

- zülalların miqdarı – 80-100 q
- yağların miqdarı – 50-60 q
- karbohidratların miqdarı – 500 q

1 q zülal, yağ və karbohidratın yanması zamanı ayrılan

istilik əmsali:

- 1 q zülal – 17,15 KC (4,1 k kal)
- 1 q yağı – 38,9 KC (9,3 k kal)
- 1 q karbohidrat – 17,17 KC (4,1 k kal)

Orta ağırlıqlı iş görəndə - 110 q zülal,

Ağır fiziki iş zamanı – 130 q zülal.

İnsanın vitaminlərə olan tələbatı:

Vitamin C – 70 q

PP – 12-18 mq

B<sub>1</sub> – 2-3 mq

Vitamin B<sub>12</sub> – 2,5 mq

Karotin – 1 mq

Biotin (H) – 10-120 mkq

Vitamin A – 1,5 mq

İnsanın qida rasionu tərtib olunan zaman gündəlik tələbat:

- səhər yeməyi üçün – 25%
- nahar – 50%
- günorta – 15%

- axşam – 10% nəzərdə tutulmalıdır.

## **17. Sağlam insanda bədən temperaturu.**

- qoltuq altında – 36,5-36,9<sup>0</sup> C-ə
- düz bağırsaqda – 37,2-37,5<sup>0</sup> C
- Ən çox daxildə: qaraciyərdə – 37,8-38,3<sup>0</sup> C
- Ən az bədənin səthində: dəridə – 29,5-35,9<sup>0</sup> C.

Ən yüksək gündüz saat 16-18-də

Ən aşağı gecə saat 3-4-də.

## **18. Əməyin fiziologiyası.**

Əzələlərin qan axını:

- sakit halda – 20-40 ml/kq, dəq
- ekstremal fiziki yükün təsiri altında:
- döyümlülüyə öyrəşmiş insanda – 1,8L-4 kq, dəq
- döyümlülüyə öyrəşməmiş insanda – 1,3L/kq, dəq.

Qan təzyiqi:

- dinamik iş zamanı sistolik təzyiq – 220 mm.Hg.st.  
(29 kPa)
- dinamik iş zamanı diastolik təzyiq cüzi azalır.

Tükənmə vəziyyəti kəskin metabolitik asidozla müşayiət olunur:

- qanda PH – 6,8
- əzələdə PH – 6,4-ə qədər azalır.

Ağır fiziki iş zamanı miokarddan daha tez, skelet əzələləri yorulur.

«İdmançı ürəyində» patoloji deyil, adaptiv dəyişikliklər mövcud olur.

Stresə səbəb olan amillər (fiziki və sinir-psixi yükər) – «Vegetativ distoniya» - funksional pozğunluğa səbəb olur.

İşgörmə qabiliyyəti asılıdır:

- təlimdən
- həm də istedaddan.

## **19. Ekoloji fiziologiya.**

Ekoloji yükün müxtəlifliyinə uyğun olaraq verilən re-

aksiyalarla məşğul olan elm sahəsinə aiddir:

1. Toksikologiya
2. Travmatologiya
3. Allerqologiya
4. Fiziologiya.

Böyük yüksəklikdə üç əsas amil insan üçün çətinlik yaradır.

1.  $P_{O_2}$
2. Yüksək günəş radiasiyası
3. Soyuq.

Oksigenlə təmin olunma reaksiyasının aşağı düşməsi:

- 2000-4000 m yüksəklikdə nəzərə çarpır.

Nəbzin sayı:

- 6000 m yüksəklikdə 120 çatır.

Ani olaraq oksigen çatışmazlığı şüurun pozğunluğu və ölüm təhlükəsi:

- 7000 m-dən artıq yüksəklikdə başlayır.

## 20. Qocalıq və qocalma.

Bioloji qocalma:

- anadan olan gündən başlayıb bütün həyatı boyu davam edir.

Cinsən qocalıq:

- qadınlarda – 50-55 yaşında
- kişilərdə – 60-65 yaşında

Qocalıq yaşı:

- qadınlarda – 75-90-a qədər
- kişilərdə – 75-90-a qədər.

Uzun ömürlük dövrü (ölüm dövrü):

qadın və kişilərdə – 90 yaşından ömrün sonuna qədər.

Orta yaş müddəti (1980-ci il üçün):

- qadınlar üçün – 76,1 il
- kişilər üçün – 69,1 il

Daş dövründə:

- 20 yaş

Orta əsr insanları üçün:

- 30 yaş

1880-ci ildə orta yaşı:

- 36 yaş

1900-cü ildə:

- 46 yaş

Qocalma sözü:

- ömrün son illerinə xasdır.

Leykositlərin miqdarı:

- 40 yaşından sonra 25% azalır.

Qaraciyər:

- 40 yaşından sonra onun kütləsi və ondan axan qanın həcmi azalır.

Böyrəklər:

- 70 yaşından sonra 70% qədər qalır.

Reproduktiv orqanlar:

- yaşılı dövrdə həm qadınlarda, həm də kişilərdə cinsi həvəs zəifləyir.

Prostatin adenoması (böyüməsi):

- məlum olmayan səbəbdən 50-60 yaşından sonra baş verir.

Qadınlارın cinsi funksiyasında əsas dəyişikliklər:

- klimaks (50 yaşından başlayır)

Axırıncı aybaşının olduğu vaxt:

- menopauza.

## 21. Ali sinir fəaliyyəti (ASF).

İ.P.Pavlov ali sinir fəaliyyəti haqqında təlimin məzmununa:

- şərtsiz və şərti reflekslər
- birinci və ikinci siqnal sistemi
- analiz və sintez haqqında yeni fikirləri daxil etmişdir

İ.P.Pavlov 1901-ci ildə:

- elm aləminin şərti refleks haqqında təlimi daxil etdi:

İnstinkt:

- məlumatların gəndə kodlaşdırılması və ya anadan-gəlmə şərtsiz reflekslər.

Şərtsiz reflekslərə:

- qida refleksləri
- müdafiə refleksləri
- cinsi reflekslər
- xəbərdarlıq refleksləri
- statogenetik və lakomotor reflekslər
- daxili reflekslər aiddir.

**Şərti reflekslərə:**

- şərti tüpürcək refleksi
  - şərti hərəki refleksi
  - vaxta qarşı refleks
  - ali dərəcəli refleks
  - şərti interoreseptiv və s. aiddir.

**Psixika:**

- yüksək inkişaf etmiş materiya beynin xassəsi, funksiyasıdır.

**Şüur:**

- insan beyninin məhsuludur.

**Nitq:**

- insan cəmiyyətində ən nadir ünsiyyət vasitəsidir.

**İnsanın nitqinin inkişafı üçün ilkin bioloji əsaslar:**

- heyvanlar aləmində inkişaf etmişdir.

**İkinci siqnal sistemində siqnalların söz ifadəsi (nitq):**

- eşidilən və oxunan sözlərdən ibarətdir.

Birinci və ikinci siqnallar sisteminin üstünlüyündən asılı olaraq:

**Ali sinir fəaliyyətində iki tip:**

- bədii (birinci siqnal sistemi üstünlük təşkil edir)
- mütəfəkkir (ikinci siqnal sistemi üçtülüklük təşkil edir)
- qarışiq və ya aralıq tip (siqnallar bərabər olur).

**Bədii tipə:**

- yazıçılar, musiqiçilər, rəssamlar və s.

**Mütəfəkkir tipə:**

- alimlər – filosoflar, riyaziyyatçılar, filoloqlar və s.

**Qısamüddətli yaddaş:**

- hipokamp ilə əlaqədar olub, onun tərəfindən kodlaşdırılır.

**Uzunmüddətli yaddaş:**

- neokortexin müxtəlif nahiylərində hipokamp entorinal qabıq vasitəsilə birləşmiş halda uzunmüddətli yaddaşı əmələ gətirir.

DNT növə məxsus, RNT fərdə məxsus yaddaşa xidmət edir.

**Yuxu:**

- yuxuya gedən kimi ləng yuxu fazası başlayır və 1,5 saat davam edir.

- ləng yuxu müddətində tez yuxu epizodik olaraq müşahidə edilir və cavan adamlarda ümumi yuxunun 25% təşkil edir. Paradoksal (tez) yuxu hər 90 dəqiqədən bir 5-dən 30 dəqiqəyə qədər davam edir. Paradoksal və ya tez yuxu faza-sında yuxugörmə yadda qalır.

**Motivasiya (motive – oyatmaq, həvəs):**

- bioloji (aqlıq, susuzluq, cinsi və s.)
- sosial və ictimai (fərdin yaşayış şəraiti, valideyn və digər canlı aləmlə əlaqədən yaranır).

- təlim və yaddaş mexanizmləri əsas rol oynayır.

**Emosiya (emavere-sarsılıram, həyəcanlanıram):**

- mənfi emosiya (qorxu, qəzəb, kədər, nifrət)
- müsbət emosiya (sevinc, həzz, sevgi və s.)

**Emosional reaksiyalar doğuran mərkəzlər:**

- bədəndə, xüsusi ilə hipotalamusda «cənnət» və «cəhənnəm» mərkəzləri aşkar edilmişdir.

«Cənnət» mərkəzi qıcıqlandırıldıqda müsbət, cəhənnəm mərkəzi qıcıqlandırıldıqda mənfi emosiyaya səbəb olur.

# KİTABIN İÇİNDƏKİ TERMİN GÖSTƏRİCİLƏRİ

## A

Analitik (I)  
Autotransplantasiya (I)  
Allotransplantasiya (I)  
Antenatal (I)  
Adaptasiya (I)  
oksigenin azlığına (I) tənəffus (I)  
hamiləliyə (I)  
dadlı maddələrə (I)  
qoxu siqnalına (I)  
ışiq siqnalına (I)  
qaranlıq (I)  
sensor reseptörlərə (I) Avtonom  
vegetativ (I)  
Adrenalin (I)  
Adernokortikotrop hormon  
(ЛКТН) (I)  
ÄTF-adenozintrifosfat (I)  
ADF-adenozindiofostat (I)  
Adekvat(I)  
Aktin(I)  
Adsorbsiya (I)  
Antipot (I)  
Akson(I)  
Antigen (I)  
Akkomodasiya (I)  
Anelektroton (I)  
Aerob(I)  
Anaerob (I)  
Aqnosit (I)  
Adenilatsiklaza (I)  
Auksotonik təqəllüsü(I)  
Ara beyin (I)  
Afferent (I)  
Antagonist (I)  
Ammon buynuzu (I)  
Atoniya (I)  
Astaziya (I)  
Akson reflekslər (I)  
Aldostoron (I)  
Adreno reseptörler (I)  
APUD-sistem (I)

Androgen (I)  
Anqiotenzin (I)  
Antihipertenzin (I)  
Addison (bürunc) xəstəliyi (I)  
Antiduritik hormon (ADH)-  
vazopresin (I)  
Asidofil hüceyrələr (I)  
Akromeqaliya (I)  
Androgen (I)  
Amenoreya (I)  
AT-arterial təzyiq (II)  
A/Q-albumin-qlobulin əmsal (II)  
ABO-sistemi (II)  
Anoksiya (II)  
Aqlütinlər (II)  
Anoksemiya (II)  
Amin turşuları (II)  
Aktin (II)  
Anokrotik (II)  
Aktinomiozin (II)  
Anemik hipoksiya (II)  
Akklimatizasiya (II)  
Aorta aypara qapağı (II)  
Atiro-ventikulyar (II)  
Alimentar hiperqlikemiya (II)  
Avtomatizm (II)  
Antiduritik hormon(ADH) (II)  
Ateriya ventikulyar (II)  
Azot tarazlığı (II)  
Aşov-tovar (II)  
Anabolizm (II)  
Azan sinir (II)  
Ataksiya (I)  
Asteniya (I)  
Ağciyər-ürək va Parin refleksi (II)  
Adrenalin (II)  
Angiotenzinlər (II)  
Apokrin (II)  
Aminostatik nəzəriyyə (II)  
Açıq sistem (II)  
Alveol(II)  
Averbax toru (II)

Asetilkoenzim (II)	Birinci və ikinci siqnal sistemi
Ali sinir fəaliyyəti (II)	(II)
Aqnoziya (görmə. toxunma) - qabiliyyətin pozulması (II)	Badamçıq (II)
Apraksiya (məqsədə doğru fəaliyyətin pozulması) (II)	Bioloji qocalma (II)
Afaziya (danışığın pozulması) (II)	Broka nahiyesi (II)
Amneziya (gözərlər cisimləri yaddan çıxarırlar) (II)	C
Akalkiliya (hesab qabiliyyətinin pozulması) (II)	«Circulus vitiosus»
Adaptiv yaddaş (II)	Cift
Ali məntiqi yaddaş (II)	Cinsən qocalma
Açıq motivasiyası (II)	Cinsi motivasiya
Asetilxolin (II)	«Cəzalandırma» və ya «cəhənnəm» mərkəzi
Avitaminoz (II)	Col (ençrjinin əsas vahidi)
Aminooksidaza (II)	
<b>B</b>	
Baroreseptorlar (I)	Çöpcük(I)
Bioenergetika (I)	Çənbər bağırsaq
Biomexanika (I)	- qalxan
Bioelektrik (I)	- köndələn
Borulu sinir sisicmi (I)	- enən
Blastula(I)	- S-ə bənzər
Biopolyar (I)	
Beyincik (I)	
Bazedorov xəstəliyi (I)	
Bazofil hüceyrlər (I)	
Bilirubin (II)	
Bilverdin(II)	
Bor effekti (II)	
Bazofil(II)	
Botal axacaq (II)	
Bioloji motivasiya (II)	
Bidder (II)	
Bradikardiya (II)	
Batmotrop effekt(II)	
Baroreceptor (II)	
Brünner vəziləri (II)	
Borucuq sekresiya (II)	
Birinci kapillyar toru (II)	
Bauman-Şemlyanski (II)	
Böyük yüksəkliyə iqlimləşmə (II)	
<b>C</b>	
«Circulus vitiosus»	
Cift	
Cinsən qocalma	
Cinsi motivasiya	
«Cəzalandırma» və ya «cəhənnəm» mərkəzi	
Col (ençrjinin əsas vahidi)	
<b>Ç</b>	
Çöpcük(I)	
Çənbər bağırsaq	
- qalxan	
- köndələn	
- enən	
- S-ə bənzər	
<b>D</b>	
Didaktika (təlim prosesi) (I)	
Deinnervasiya (I)	
Diffuziya(I)	
DNF-dinitrofenol (I)	
Dissosiasiya (I)	
Depolyarizasiya (I)	
Düyünlü sinir sistemi (I)	
Dendirit(I)	
Divergensiya (I)	
Dominantlıq (I)	
Defekasiya (I)	
Distant reseptorlar (I)	
Diskret(fasiləli)(I)	
Döl qan dövranı (II)	
Diastola(II)	
Dromotrop effekti (II)	
Danil-Aşner refleksi (II)	
Diastolik təzyiq (II)	
Dikrotik(II)	
Diffuziya (II)	

Depressor (II)	Eozinofil (II)	
Diafraqma (II)	Erotrisitar antigenlər (II)	
“Dəmir ağciyər” (II)	Endokard (II)	
Defakasiya (II)	Epikard (II)	
Dializ (II)	Ekstrasistola (II)	
Dekompressiya (II)	Ekspirasiya (II)	
Dreyer formulası (II)	Ekstramural vəzilər (II)	
Dəmir mübadiləsi (II)	Ekzokrin (II)	
Dərinliknarkozu (II)	Evakuasiya (II)	
<b>E</b>		
Ekstripasiya (I)	Entroginaza-entropeptidaza (II)	
Endokrin (I)	Eritropoetin (II)	
Endogen (I)	Endotermik reaksiya (II)	
Ekspressiya (I)	Ekzotermik (II)	
Elektroensefoloqraf (I)	Eqrometriya (II)	
Endoplazmatik retikulum (I)	Ekoloji fiziologiya (II)	
Endositoz (I)	Emosiya (emovere-sarsılıram, həyəcanlanıram) (II)	
Ekzositoz (I)	<b>Ə</b>	
Endosom (I)	Əzələ (I)	
Elektroensofoloqramma (I)	- saya (I)	
Ekstrafuzal (I)	- eninezolaqlı (I)	
Erqoqramma (I)	Əks əlaqə sistemləri (I)	
Epifiz (I)	Əsas mübadilə (I)	
Elektrik sinapsı (I)	Əvəz olunan və olunmayan amin turşuları (I)	
Ekstrerezeptorlar (I)	<b>F</b>	
Efferent (I)	Fistula (I)	
Endokrinologiya (I)	Filament (I)	
Ekzokrin (I)	Filopodi (I)	
Enkefalinlər (I)	Fosfolipid (I)	
Endrofillər (I)	Fəaliyyət potensiali (I)	
Estrogen (I)	Fizioloji elektroton (I)	
Endemik ur və ya zob (I)	Fotorespsiya (I)	
Effektor hormonlar (I)	Fonorespsiya (I)	
- prolaktin (PL) (I)	Feromonlar (I)	
- boy hormonu (BH) (I)	Fater-Pacini cisimciyi (I)	
Estrogen (I)	Fibrinogen (II)	
Ekstrorezeptorlar (I)	Frrak-starlinq qanunu (II)	
ERQ-Eleketroretinoqramma (I)	Filtrasiya (II)	
Elektrokardioqramma (I)	Frontal (II)	
Eynthoven üçbucağı (I)	Faqositoz (II)	
Ekskresiya (II)	Faydalı iş əmsalı (II)	
ECŞ-eritrositlərin çökmə sürəti (II)	Fosfolipidlər (II)	
Erestiropoez (II)		
Eritrositlər (II)		

Feromen (II)	Hipofizar giqantizmi (I)
Fiziki iş (II)	Hipofizar kaxeksiya (I)
	Hemokoaqulyasiya (II)
	Homestatik (II)
	Hemoqlobin (II)
<b>G</b>	Hemopoez (II)
Gözün əzələləri: (I)	Hemoliz (II)
- yuxarı çəp (I)	-mexaniki
- qası qaldırıran (I)	-texniki
- yuxarı düz (I)	-kimyəvi
- xarici düz (I)	-bioloji
- aşağı düz (I)	Hemostaz (II)
- aşağı çəp (I)	Hipokalemiya (II)
- görən siniri (I)	Hiperkalemiya (II)
Genetik və ya kimyəvi yaddaş (II)	Hipertrofiya (II)
	Hols refleksi (II)
<b>X</b>	Hipertenziya (II)
Xolesterol (I)	Hipooksiya (II)
Cl <sup>-</sup> (I)	Hipooksemiya (II)
Xronaksiya (I)	Hipokapniya (II)
Xemoreseptorlar (I)	Holokrin (II)
Xolden effekti (II)	Hidrostatik nəzəriyyə (II)
Xronotrop effekt (II)	Hidrostatik təzyiq (II)
Xolesistokinin (II)	Henli ilgəyi (II)
Xovlar (II)	Hipovitaminoz (II)
Xolestrin (II)	Homoyotermik (II)
Xemoosmatik proses (II)	Hipofiz (II)
	Hipotalamik termostat (II)
<b>H</b>	Herantologiya (II)
Homotransplantasiya (I)	Hipotalamus (II)
Hetrotransplantasiya (I)	Hipermetropiya (uzaq görəmə) (I)
Homeostaz (I)	- miopiya (yaxın görəmə) (I)
Hormon (I)	
Holçi kompleksi (I)	<b>i</b>
Hidrofob (I)	İmitasiya (I)
Hidrofil (I)	İnsulin (I)
Hemoyoterm (I)	İnside-daxili (I)
Histamin (I)	İn vivo (I)
Hipotalamus (I)	İnosito fosfat (I)
Hipokamp (I)	İş potensialı (I)
HiOMT-hidrooksindolmetiltraseraza (I)	İndiferent (I)
Hipofiz (I)	İzotonik (I)
- ön pay – adenohipofiz (I)	İzometrik (I)
- orta pay – intermedial (I)	İyəbənzər əzələ (I)
- arxa pay – neyrohipofiz (I)	İnterreseptorlar (I)
Neyrofil hüceyrələr (I)	
Hipofizar karlık (I)	

İrradiasiya (I)	Karbohemoqlobin (II)
İntoksikasiya (II)	Rezus faktor (II)
İzovolemik (II)	Karotid sinusu (II)
İnspirasiya (II)	Kardiomiositlər (II)
İspirator mərkəz (II)	Karanar (II)
İrritant reseptorlar (II)	Katokrotik (II)
İtramural (II)	Karboanhidraza (II)
İleotsekal (Bauqinva) sfinkter, insulyar hüceyrələr və ya	Kompensator pauza (II)
Langerhans adaciqlar (II)	Keyt-Flek düyün (II)
İzoosmiya (II)	Kardio-Kardial refleks (II)
İzioniya (II)	Karbohidraza (II)
İkinci kapillyar toru (II)	Katabolizm (II)
İzotermiya (II)	Kalori (kiçik və böyük) (II)
İnsulin-qlükaqon turşusu (II)	Kreatinofosfat (II)
İbtidai sinir fəaliyyəti (II)	Kalorimetriya (II)
İndiferent (II)	Karbohidrat mübadiləsi (II)
İnstrumental şərti refleks (II)	Kalorilik və istilik əmsalı (II)
İmpritininq (erkən iş qalma yaddaşı) (II)	Kseroftalamiya (II)
	Keratomolyasiya (II)
	Konveksiya (II)
<b>K</b>	
Kineztezik (Dyunay) (I)	
Kimyəvi sinaps (I)	Qlikoliz (I)
Kortizon (I)	Qlikolipid (I)
Kateterizasiya (I)	Qlikoproted (I)
Kondensasiya (I)	Qlikoneogenez (I)
K <sup>+</sup> (I)	Qlikogen (I)
Ca <sup>2+</sup> (I)	QTP (I)
Kalsium nasosu (I)	Qliya hüceyrəsi (I)
Katodik depresiya (I)	Qıcıqlanma (I)
Katelektroton (I)	Qütbələr qanunu (I)
Kontraktura (I)	Qanqloz (I)
Konvergensiya (I)	Qoxu qabar (I)
Kretinizm (I)	Qliqaqon (I)
Kalsitonin (I)	Qastrin (I)
Kaltexolaminlər: (I)	t-QMF (tsiklik quanto mono fosfat) (I)
- adrenalin (I)	Qalxanabənzər vəzi (I)
- noradrenal (I)	- hiperfunksiyası (I)
Kortiorqani (I)	- hipofunksiyası (I)
Koxelyar nüvə (I)	- hipotireoz (I)
Kontakt (təmas) (I)	- hipertiroyz (I)
Krauze kolbacığı (I)	Qalxanabənzər ətraf vəziləri (I)
Kolbacıqlar (I)	- hiperfunksiyası (I)
Kortikosteron (II)	- hipofunksiyası (I)
Karbooksihemoqlobin (II)	- hipoparatireoz (I)

Qlandotrophormonlar (I)	L
- TTH (tireotop hormon)	Lipoprotein (ASL) (I)
- Adrena-kortikotrep hormon (AKTK)	Lizosom (I)
- Laktotrop hormon (LH) (I)	Lipoid (I)
Qoxu: (II)	Loman reaksiyası (I)
- gül	Lələkli əzələ (I)
- tərəvəz	Ləngidici postsinaptik potensial (LPSP) (I)
- qatran	Limbik sistem (I)
- yanıq	Limfopoez (II)
- çürüntü	Leykositlər (II)
Qulaqcıq-mədəcik qapağı (II)	Limfositlər (II)
Qlükostatik nəzəriyyə (II)	Linotrop effekt (II)
Qastrin (II)	Fonokardioqrafiya (II)
Qapalı sistem (II)	Limfa sistemi (II)
Qlukonogen (II)	Lipoproteinlər (II)
Qlükogen (II)	Lipaza (II)
Qocalma və qocalıq (II)	Liberkün vəziləri (II)
Qocalıq prosesi (II)	Ləng yuxu (II)
Qocalma nəzəriyyəsi (II)	
Qan zərdabı (II)	M
Qanın hüceyrəvi elementləri: (II)	Mioqlobulin (I)
-eritrositlər (qırmızı qan cisimcikləri (II)	Mezoblast (I)
cisimcikləri (II)	Mezexim (I)
-leykositlər (ağ qan cisimcikləri) (II)	Miokard (I)
-trombositlər (qan lövhəcikləri) (II)	Mitral (I)
Qranulositopoez-dənəli	Miogen nəzəriyyə (I)
leykositlər (II)	Mutsin (I)
-neytrofil (II)	Motivasiya (motive-oyatmaq, həvəs) (I)
-eozinofil (II)	Mədəaltı vəzin endokrin hissəsinin hormonları:
-bazofil (II)	- insulin, qlükaqon, lipokain, sentropenin, vaqotonin, retardin) (II)
-monositopoez (II)	Metabolizm (II)
-mikro-makro faqlar (II)	Mikroxovcuqlar (II)
Qidalanma (II)	Mədənin motorikası (II)
Qida norması (insanda) (II)	Molekulyar nəzəriyyə (II)
Qamma amin yağ turşusu (QAYT) (I)	Mədə sekresiyası 3 fazada baş verir: (II)
Qasturula (I)	Miozin (I)
Qayıdan əlaqə prinsipi (I)	Mitoxondri (I)
Qlükortikoidlər: (I)	Metabolizm (I)
- kartizon (I)	Miofibrin (I)
- hidrokartizon (I)	Mioplazma (I)
Qısamüddətli iş (II)	Miokard (I)
Qısamüddətli yaddaş (II)	
Qurşaq qırışığı (II)	

Miokopolisaxarid (I)	Hosiseptiv ağrı (I)
Mexanoresepsiya (I)	Neytrofil (II)
Mioqramma (I)	Neofetal (II)
Mionevral sinaps (I)	Neyrogen nəzəriyyə (II)
Mielin qişa (I)	Nəbz təzyiqi (II)
Mediator (I)	Nəbz (II)
Multipolyar (I)	Noradrenalin (II)
Miksodema (I)	Nazik bağırsaqlar: (II)
Miometriya (I)	-onikibarmaq bağırsaq (II)
Melatonin (I)	-acı bağırsaq (II)
«Mükafatlandırma» cənnət	-qalça-bağırsaq (II)
mərkəzi (II)	Nefron quruluşu (II)
Mikrosirkulyasiya (II)	Nitq (II)
Merokrin (II)	Nitqin Brok mərkəzi (II)
Meysner toru (II)	Nitqin vernike mərkəzi (II)
Metabolik nəzəriyyə (II)	Nitqin sensor afaziyası (II)
Metabolizm (I)	<b>O</b>
Metahemoglobin (Met-Hb) (I)	Oliqosaxarid (I)
Mədədə həzmin: (II)	Oliqolipid (I)
- beyin fazası (II)	Outside-xarici (I)
- mədə fazası (II)	Overşoot (I)
- bağırsaq fazası (II)	Optimal (I)
Mədə (gövşəyən heyvanlarda	Orta-beyin (I)
4 hissəyə: (II)	Oyandırıcı postsimpatik potensial
- I işğənbə (II)	(OPSP) (I)
- II tor (II)	Okklüziya (I)
- III qat-qat və ya kitabçı (II)	Onurğa-beyni (I)
- IV qursaq (II)	OAT-orta arterial təzyiq(II)
Membran qidalanma (II)	Osmoreseptorlar (II)
Mənfi emosiya (II)	Oksidləşdirici fosforlaşma (II)
Müsbat emosiya (II)	Orta müddətli iş (II)
Menemiq yaddaş (latent iz qalma) (II)	Oksitasin (I)
<b>N</b>	Osmoreseptorlar (I)
Nüvə (I)	Otolit (I)
Na (I)	Osmotik təzyiq (II)
Na/K nasosu (I)	Onkotik təzyiq (II)
Neyron (I)	Oksihemoglobin (II)
Neyroepitelial (I)	<b>Ö</b>
Neyroplazma (I)	Ön-beyin (I)
Neyrofibridlər (I)	<b>P</b>
Noradrenalin (I)	Pesimum (I)
Neyrohormonlar (I)	Postnatal (I)
Neyromediatorlar (I)	Perfuziya (I)
Neokoreks (I)	

Plazmatik membran (I)	Ruffini cisimciyi (I)
Peroksisom (I)	Reobaza (I)
Prostoqlandilin (I)	Resiprok (I)
Parabioz (I)	Rombaoxşar beyn (I)
Presinaptik (I)	Ranvye büğumu (I)
Postinaptik (I)	Reseptiv sahə (I)
Presinaptik ləngimə (I)	Refleksogen zona (I)
Pessimal ləngimə (I)	Ritmik reflekslər (I)
Parasimpatik sinir sistemi (I)	Reseptor (I)
Palekorteks (I)	Radopsin (I)
Postural (I)	Refraktor dövr (II)
Progesteron (I)	- mütləq (II)
Prolaktin (I)	- nisbi (II)
Protorokaliz (I)	- supernormal (II)
PTH-paratihireoid harmon (I)	Remak düyüni (II)
Progesteron (I)	Reabsobsiya (II)
Proprioreseptörler (I)	Peverbrasiya (II)
Protrombinaza (I)	
Protrombinin (I)	
Perikard (II)	<b>S</b>
Proksimal (II)	Simport (I)
Peritubluyar (II)	Sükunət potensialı (I)
Polinevrit (II)	Supraliminal qıcıq (I)
Poykilotermik (II)	Sarkoplazmatik retikulum (I)
Psixogen (II)	Səpkili sinir sistemi (I)
Pioloerekсиya (II)	Sapabənzər sinir sistemi (I)
Peristaltika (II)	Subliminal (I)
Pnevmatik mərkəz (II)	Sarkolemma (I)
Pürkine lifləri (II)	Sarkoplazma (I)
Parasimpatik (II)	Sarkomer (I)
Prossor (II)	Sinaps (I)
Parsial təzyiq (II)	Spinal şok (I)
Proteaza (II)	Sinergist (I)
Piy vəziləri (II)	Simpatik sinir sistemi (I)
Psiyika (II)	Sekretin (I)
Paradoksal yuxu (tez yuxu) (II)	AMF (I)
	Stress: (I)
	- həyəcan fazası (I)
	- rezistent fazası (I)
	- tükənmə fazası (I)
<b>R</b>	
Refleks (I)	Sensor (I)
Ribasom (I)	Somatik (I)
Repolyarizasiya (I)	Samatostatin (I)
Refrakterlik (I)	Serotonin (I)
Respirok ləngimə (I)	Somatosensor (I)
Rubrospinal yol (I)	Statostit aparat (I)
Hamısı və heç nə qanunu (I)	

Sistola (II)	qırışıqda (II)
Starlinqin ürək qanunu (II)	-görmə mərkəzi-ənsə payının mahmız şırımda (II)
Staniusun liqaturası (II)	-eşitmə mərkəzi-ön köndələn gicgah qırışığında (II)
Sion refleksi (II)	-qoxu mərkəzi-qırmaq və dənizatı qırışığının qırmağa yaxın hissəsində (II)
Simpatisk sinir (II)	-dad mərkəzi-arxa mərkəzi qırışığın daxilində (II)
Sistolik təzyiq (II)	Sinir yaddaşı (II)
Sfiqmoqramma (II)	Sutkalıq və ya sirkad ritm (II)
Surfaktant (II)	Sosial və ictimai motivasiya (II)
Sakital (II)	Susuzluq motivasiyası (II)
Seroz qışa (II)	
Sekretor (II)	
Selloza (II)	
Sekretin (II)	
Sorma (II)	
Sidik cövhəri (II)	
Sensor reseptorlar (II)	T
Sidik axarları (II)	Transplantasiya (I)
Süd vəzi (II)	Tubilin (I)
Skorbut (I)	Tiroksin (I)
Simplast (I)	Ts Amp (I)
Sintsit (I)	Talamus (I)
Sensor (I)	Torabənzər törəmə (I)
Sitozol (I)	Taktıl (lamisə) (I)
Sitoskelet (I)	Timponal orqan (I)
Sitoplazma (I)	Tropomiozin (I)
Sinir sisteminin Hippokrata görə tipləri: (II)	Trioksin (I)
-sanqvinik tip(diribaş) (II)	Troponin (I)
-melanxolik tip (zəif) (II)	Tək təqəllüs (I)
-xolerik tip (hövəsələsiz) (II)	Tetanik təqəllüs (I)
-fleqmatik tip (sakit) (II)	Tetanus (I)
Sinqa (II)	Timus (I)
Statik iş (II)	Termoreseptorlar (I)
Sensomotor (II)	Trioksin (I)
Simpatisk adrenalin sistemi (II)	Tər vəziləri (II)
Sirkad ritm (II)	Tripsin (II)
Səs-küy (II)	Zülalları parçalayan tripsin fermenti bir neçə fermentdən ibarətdir: (II)
Sinir sisteminin tipləri (II)	Polipeptidləri parçalayan imotropsin karbooksipoli peptidaza, orta zülalları parçalayan erepsin, sulukarbonları parçalayan amilaza, maltaza, loktaza, nuklein turşularını parçalayan nukleaza, yağları parçalayan lipaza fermenti (II)
Sensor afaziya (II)	Tripsinogen (II)
Sensor mərkəzləri: (II)	
-dəri və əzələ hissiyyatının qabıq mərkəzləri:	
-hərəkətlə əlaqədar ön mərkəzi qırışıqda (II)	
-hissiyyatla əlaqədar arxa mərkəzi	

Trombositopoez (II)	Viviseksiya (I)
Trombositlər (II)	Vezikula (I)
Taxikardiya (II)	Vozopresin (I)
Traube-Hering dalğası (II)	Vestibulaspinaol (I)
Termostatik nəzəriyyə (II)	Vegetativ (I)
Tüpürçək vəziləri (II)	Vestibulyar aparat (I)
- qulaqdibi (II)	Visseral (I)
- çənəaltı II)	Veber və Q.Fexner qanunu (I)
- dilaltı (II)	Visseroxemo reseptorlar (I)
Termodinamik (II)	Visseromexano reseptorlar (I)
Termodinamikanın I qanunu (II)	Vissorotermo reseptorlar (I)
Tənəffüs əmsali (TƏ) (II)	Venoz təzyiq (II)
Triqliseridlər (II)	Varol körpüsü (II)
Termotənzimləmə (II)	Vazo konstruktur (II)
Tredban erqometr (II)	Vazodilatator (II)
Təcil (II)	Vazopressin (II)
Tez yuxu (II)	Vertikal (II)
Talamus (II)	Vitaminlər (II)
<b>S</b>	Verenik məkrəzi (II)
Şvann qışa (I)	Veloerqometr (II)
Şovo-intersistolası (I)	Vibrasiya (II)
Şüalanma (I)	<b>Y</b>
Şərti refleks və növləri (I)	Yoğun bağırsaqlar: (II)
Şərtsiz refleks və növləri (I)	- korbağırsaq(II)
Şərtsiz reflektoru fəaliyyət (I)	- çənbərbağırsaq (II)
Şüur (I)	- düzbağırsaq (II)
Şərtsiz reflektoru fəaliyyət (I)	Yukustoqlomerulyar (II)
Şüur (I)	Yüksəklik xəstəliyi (II)
<b>U</b>	Yaş dövrü ilə əlaqədar qocalıq (II)
Uzunsov-beyin (I), (II)	Yaddaşın neyron mexanizmi (II)
Unipolyar (I)	Yadasalma prosesi (II)
Uroblin (II)	Yaddançixarma (II)
Ultra filtrasiya (II)	Yuxu (II)
Uretra (II)	Yuxunun növləri: (II)
Uzun müddətli iş (II)	- dövri gecə yuxusu (II)
Uzun müddətli yaddaş (II)	- dövri fəsil yuxusu (II)
Uzunmüddətli aralıq yaddaş (II)	- narkotik yuxu (II)
	- hipnoz yuxusu(II)
	- patoloji yuxu (II)
<b>Ü</b>	<b>Z</b>
Ürək bloku (II)	Zəncir refleksləri
ÜDS-ürək döyünməsinin sayı (II)	Zülal mübadiləsi
<b>V</b>	Zehni iş

## AD GÖSTƏRİCİLƏRİ

İ.P.Pavlov (1849-1936)	R.K.Amoxin
V.Harvey (1578-1657)	R.Huk
Hippokrat (460-377)	M.Slayden
Aristotel (384-322)	L.Qalvani (1737-1798)
Erazistrat (340-240)	A.Volta (1745-1827)
Sokrat (470-393)	D.Xyubel, Tosten Vize
Platon (428-348)	Leonardo Davinci (1452-1519)
Əbu Əli İbn Sina (980-1037)	A.Y.Uxtomski
K.Qalen (129-201)	A.İ.Qarayev
A.Vezali (1514-1564)	P.İ.Rostovsev
İ.M.Seçenov	A.A.Əmirov
İ.Proxaski	Q.Qənbəroğlu
E.Veber	D.N.Belinski
İ.F.Sion	L.V.Qarkov-Landau
A.İ.Piroqov	H.H.Həsənov
A.P.Volter	Q.Q.Qədirov
K.Bernard	R.Y.Qasimov
V.V.Ovsyanikov	T.M.Ağayev
P.Flurans	Ş.K.Tağıyev
N.A.Mislavski	Ə.H.Əliyev
V.A.Basov	Ə.N.Fərəcov
R.Haydenhayn	H.İ.Səfərov
S.Braun-Sekar	S.R.Ocaqverdizadə
K.Bazədov	Q.M.Qəhrəmanov
İ.Merink	Q.İ.Əhmədov
D.Minkovski	F.İ.Cəfərov
E Dubua-Reymon	T.D.Qayıbov
Y.Y.Çaqoves	H.A.Cəfərov
Ç.Serinqton	İ.A.Ömərov
K.M.Bikov	H.Ə.Hüseynov
V.N.Çernikovski	
N.E.Vverdenski	

## MÜƏLLİF ARAYIŞI

**Aristotel** (384-322) yunan filosofu və təbiətşünasıdır. İlk dəfə bitkilərin və heyvanların təsnifatını yaratmışdır. «Ruh haqqında traktat» əsərinin müəllifidir. Üçgünlük toyuq rüsey-mində ürək döyünmələrinin olduğunu müəyyən etmişdir. Platon Aristoteli Afina Akademiyasının «beyni» adlandırmışdır.

**Auerbach Leopold** (1828-1897) alman alimi. «Anatom bağırsaqların divarında əzələarası sinir kələfi haqqında» əsər çap etdirmişdir. Ona Auerbach kələfi deyilir. O vegetativ sinir sisteminin sinir hüceyrələrinin yiğintisindən əmələ gəlir və bağırsaq perestaltikasına nəzarət edir. Burda olan Meyesner kələfi vəzilərin şirə ifrazına xidmət edir.

**Addison Tomas** (1793-1860) ingilis həkimi. Onu endokrinologianın atası adlandırırlar. 1855-ci ildə «Bədxassəli Anemiya» (Vitamin B<sub>12</sub>-çatışmazlığı ilə əlaqəli anemiya) haqqında monoqrafiya çap etdi. 1872-ci ildə Brimer onun xroniki böyrək çatışmazlığı ilə əlaqəsini müəyyən etdi. Fransız həkimi A.Trusso bu xəstəliyi Addison anemiyası və Addison xəstəliyi adlandırmağı təklif etdi.

**Akselerod D.** amerikan farmokoloqu və fizioloqu. 1950-ci ildə MSS-nin stimulyatoru olmfetaminin təsirinin neyromediator (dofamin, adrenalin, noradrenalin) katekolaminlə olan adrenerqiq mexanizm ilə əlaqədar olduğunu müəyyən etdi.

1960-ci ildə o, ferment katekol-o-metiltransferazanı monoamidorksıdazanı sintez etdi.

1970-ci ildə Bernard K. və Ulf.Eelerlə birlikdə neyromediatorlar və onların mexanizmlərinin qorunması, ifrazi və inaktivasiyasına aid olan kəşflərinə görə Nobel mükafatı aldı.

**Abu-Əli-İbn Sina** (980-1037) orta əsr mədəniyyətinin ən böyük şəxsiyyəti Özbəkistanın Buxara şəhəri yaxınlığında Əfşar kəndində anadan olmuşdur. Onun tərtib etdiyi 5 ciliddən ibarət «Təbabət sənətinin qanunu» kitabı həm Şərqdə, həm də Avropada şöhrət qazanmışdır.

**Andrey Vezalii** (1514-1564) «İnsan bədəninin quruluşu»

haqqında 7 kitabına görə Anatomiyanın atası kimi tanınmışdır.

**Bantinq Frederik Qrant** (1891-1941) Kanada fizioloqu, cərrah 1923-cü ildə insulini kəşf etdi və Nobel mükafatı aldı.

**Basov Vasiliy Meksadrevič** (1812-1879) mədədən şirə almaq üçün «süni deşik» mədəyə fistula (Basov fistulası) qoymaqlı üsulunu kəşf etdi.

**Beylis Vilyam** (1860-1924) ingilis fizioloqu. Starlinqlə birlikdə müəyyən etdirilən ki, həzm orqanları bir-birinə nəinki MSS-i vasitəsilə, həm də hormonlardan biri – sekretini (bağırsaq hormonu) qana ifraz edərək humorall yolla təsir edir.

**Bikov K.M.** (1886-1959) rus fizioloqu. Baş-beyin yarımkürələri qabığının daxili orqanlara təsirini öyrənmək həzm orqanlarının fəaliyyətini şərti-reflektor yolu ilə dəyişmək mümkün olduğunu göstərmişdir.

**Broun-Sekar Şarl Eduard** (1817-1894) fransız fizioloqu. 1888-ci ildə öz üzərində aparılan təcrübə ilə heyvanın kanaldan meymun və dəniz donuzunun toxumluğundan alınan ikinci cins əlamətlərə və müvəqqəti olaraq cavanlaşmağa təsirini göstərdi.

**Brunner Y.C.** (1653-1727) İsviç anatому. Mədəaltı vəzi və onikibarmaq bağırsaqda apardığı elmi işlərlə məşhurdur. 1627-ci ildə onikibarmaq bağırsaqda indi onun adını daşıyan Brunner vəzilərini kəşf etdi.

**Brodmann K.** (1868-1918) Avstriya fizioloqu. 1868-ci ildə alman alimi Xerinqom ağciyərlərə gərilmiş vəziyyətdə qəflətən hava doldurduqda həmin anda nəfəsalma dayanır və nəfəsvermə başlayır və əksinə ağciyərlərin havanın bir hissəsini tez çıxarsaq, nəfəsvermə dayanır və nəfəsalma başlayır. Sinirlərin kəsilməsi üsulu ilə isbat olunmuşdur ki, reseptorlardan siqnal-lar hissi sinirlər vasitəsilə tənəffüs mərkəzinə verilir, cavab oradan tənəffüs əzələlərinə ya qüvvətli nəfəs verməyə, ya da onun dayanmasına göndərilir (Hering-Breyer refleksi).

**Baumen Y.** (1816-1892) ingilis oftomoloq, anatom və fizioloq. İlk dəfə 1840-ci ildə eninə zolaqlı əzələni morfoloji baxımdan xarakterizə etdi, 1847-ci ildə isə gözün ön sərhəd

membranasını təsvir etdi. 1842-ci ildə böyrək cismının kapsulu haqqında məlumatı çap etdirdi və filtrasiya haqqında tədqiqatları ilə elm aləmində məşhurlaşdı.

**Bexterev B.M.** (1857-1927) rus nevroloqu və fizioloqu. Qabıqaltı törəmələrin emosional və hərəki reaksiyalar formalaşmasında rolunu müəyyən etdi. Baş-beyin qabığında daxili orqanların hərəkəti və sekretsiyası mərkəzini, beynin nəqledici yollarını kəşf etdi.

**Balakişiyev Kamil Əbdülsalam oğlu (1906-1986)** Azərbaycan alimi, anatому. İlk dəfə Azərbaycan dilində 4 cildlik «İnsanın normal anatomiyası» kitabını yazmışdır. Bu kitaba və elmi pedaqoji fəaliyyətinə görə Azərbaycanda görkəmli alim kimi tanınmışdır. 1962-ci ildə «Anatomiya, histologiya və embriologiya terminləri», 1964-cü ildə «Anatomik nomenklatura» kitablarını çap etdirmişdir.

**Öziz Məmmədkərim oğlu Əliyev (1892-1962)** Azərbaycan alimidir. Görkəmli dövlət xadimi və elmi tədqiqatçıdır. Tibb elmləri doktoru, professor, Azərbaycan Klinik İnstitutunun direktoru, Azərbaycan SSR Xalq Səhiyyə Komissarı, ATU və ADU-nun rektoru və digər məsul vəzifələrdə çalışmışdır. Klinik analizlər üzrə kitab çap etdirmişdir. Bu kitabdan indi də klinik laboratoriyalarda biokimyəvi analizlər aparmaq üçün istifadə olunur.

**Ber P.** (1833-1886) fransız təbiətşünası, həkim. Klod Bernarin tələbəsi. 1869-cu ildə ilk dəfə «Tənəffüsün müqayisəli fiziologiyası haqqında mühazirə» kitabını çap etdirdi. Havanın tərkibində olan qazların fizioloji təsirinin onların parsial təzyiqindən asılı olduğunu göstərdi.

**Vizel Torsten** (1924-cu ildə anadan olub) isveç neyrofizioloqu. Devidom X.Xyubelom ilə birlikdə 50-ci illərdə göstərdilər ki, gözün torlu qışasından beyinə daxil olan qıcıqlar, torlu qışada alınan təsirin xəyalın elementlərinə hərəkətinə, konturuna və kontrastlılığına uyğun interpretirutsiya olur. Torlu qışadan kodlaşdırılmış məlumatların görmə qabığında analizi nəticəsində belə məlum olmuşdur ki, guya müəyyən hüceyrələr ayrıca hərfləri oxuyur və onlardan sonrakı hüceyrələr tə-

rəfindən oxunan heca düzəldir. Sonrakı hüceyrələr isə hecadan cümlə düzəldir (üçüncü hüceyrə ilə birlikdə). Bu cümlə görmə xəyalı alınan beynin ali mərkəzinə nəql olunur. Vizel T. və Xyubel V. 1981-ci ildə görmə sistemində məlumatların yenidən işlənməsi mexanizminin kəşfinə görə Nobel mükafatına layiq görülmüşlər.

**Veber Ernest və Eduard** (Er.H. və Ed. Weber, qardaşlar) alman alimləri. 1845-ci ildə azan sinirin ürək fəaliyyətinə təsirini müəyyən etdilər. Bu fizioloji prosesləri sinir sisteminin ləngidici (zəiflədici) təsiri sahəsində ilk tədqiqat işi idi.

**Vvedenskiy N.E.** (1852-1922) rus fizioloqu. İ.M.Seçenovun tələbəsi. Birinci dəfə sinirdən fəaliyyət cərəyanının ritminə telefonla qulaq asdı. Sinirdə və əzələdə oyanma ritmini müqayisə etməklə, optimum və pessimum hadisəsini kəşf etdi və bunun əsasında Labillik və ya funksional mütəhərikliyin nisbiliyi haqqında qanunu müəyyən etdi. 1901-ci ildə çap olunan «Oyanma, ləngimə və narkoz» monoqrafiyasında parabioz haqqında təlimi əsaslandırdı.

**Şumlyanski A.M.** (1748-1795) rus alimi. Böyrəyin quruşuna aid dissertasiya işində ingilis Baumadan xəbərsiz damar yumaqcığının kapsulunu təsvir etmişdir.

**Qalvani Luidji** (1737-1798) italyan alimi. Qalvani L. qurbança üzərində apardığı balkon təcrübəsi ilə 1771-ci ildə «Əzələ hərəkəti zamanı efektrik qüvvəsi haqqında traktat» heyvanı elektrikin mövcud olduğunu isbat etdi. Bu təcrübə dünyada elektrofiziologiya elminin inkişafına təkan verdi.

**Qalen Klavdi** (1930-2001) italyan alimi. Qalenə görə hərəkətin pozulması beynin müəyyən hissələrinin pozğunluğu (iflici) ilə əlaqədardır. O, ürəkdə koronar (tac) damarlarının olmasını kəşf etdi. Koronar fiziologianın əsasını qoymuş.

**Qarayev A.İ.** (1910-1968) Azərbaycan fizioloqu. «Eksperimental fiziologiya» məktəbinin yaridicisi, «Nəzəri və əməli fiziologiya»nın banisidir. O, ilk «Sulukarbonların əzələlərin potensiallarının mənbəyində əhəmiyyəti» dissertasiya işində əzələlərin elektrik proseslərinin sulukarbonlar mübadiləsinin vəziyyətindən və xüsusilə-qanın şəkər səviyyəsindən asılı olma-

sı haqqındaki müddəəni irəli sürür. «Diafracmanın fiziologiyasına dair» ikinci dissertasiya işində tənəffüs üzvünün sinir-lənməsinə dair yeni fikirlər irəli sürdü. 1940-ci ildə «Bioelekrik hadisələrinə dair» tibb elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etdi. Sublimunab qıcıqların dekrementli ötürürləməsi-yerli ətrafa yayılmayan oyanmalar haqqında yeni fikirləri ilə «Canlı orqanizmdə potensialların mənşəyinə dair» xarici alımların nəzəriyyəsinə qarşı çıxış edərək, İ.Bernşteynin fiziki-kimyəvi nəzəriyyəsinə qarşı o nəzəriyyəsini irəli sürdü. 1950-1968-ci illərdə visseral reseptorların-interoreseptörlardan baş-beyin yarımkürələrinə daxil olan siqnalların kortikovisseral əlaqələri haqqında məlumatları «İnteroreseptörler və maddələr mübadiləsi» (1957) kitabında çap etdirmişdir.

**Qarayev M.A.** 1933-cü ildə Cəlilabad rayonunun Həzia-bab kəndində anadan olmuşdur. Biologiya elmləri doktoru, professor Qarayev M.A., 1979-cu ildə Sankt-Peterburq şəhərində Bexterev adına Eksperimental Tibb İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyasını müdafiə edərək, biologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. O, «Səthi və dərin yuxunun çoxmərkəzli simpatik və antisimpatik təşkili» adında yeni elmi-nəzəri ideya irəli sürmüştür. O, bir çox kitab və programların müəllifidir.

**Qranit Raqnar** (Granitr) (1900-1991) İsveç fizioloqu. 1930-cu ildə gözün torlu qışasının bir nahiyyəsinin işıqlanmasının qonşu nahiyyəsinin ləngiməsinə səbəb olduğunu müəyyən etdi. Bu mexanizm kontrast və fonda xəyalın olmasını gücləndirir. O, 1940-ci ildə öz sahəsində spektin (qırmızı, yaşıl və göy) hissiyyat yüksək olan üç cür kolbacıqların olmasını kəşf etdi.

Qranit Raqnar, Xolden Xartlayin və Djordi Uoldom birlidə gözün torlu qışasında birincili fizioloji və kimyəvi proseslərə görə Nobel mükafatına layiq görüldülər.

**Qoryayev N.K.** (1875-1943). Qanın formalı elementlərini saymaq üçün «Qoryayev kamerası»nı ixtira edən hematoloq alim kimi tanınır.

**Qrinqard P.** amerikan fizioloqu. 2000-ci ilə dopaminin si-

nir hüceyrəsinə təsir mexanizmini kəşf etdiyinə görə Nobel mükafatı aldı. O, bunun leng sinaptik nəql prosesi ilə əlaqədar olduğunu göstərdi. Belə ki, əvvəlcə zülalın kimyəvi fosforlaşma reaksiyası və dofaminin öz reseptoru ilə birləşməsi ikinci vasitəçi - tAMF-nin əmələ gəlməsinə səbəb oldu. Bu isə sinir hüceyrəsinin zülalını fosfat molekulasını əlavə etmək qabiliyyətinə malik protinakinaza A-nı fəallaşdırır. Bu hüceyrə membranında ion kanalları əmələ gətirən zülal qruplarından biridir.

**Qiymen P.** (1924) amerikan fizioloqu. 1977-ci ildə Endro Sallı ilə birlikdə rilizing faktor maddəsinin kəşfinə görə-bu maddə vasitəsilə hipotalamus hipofizin işini idarə edir -Nobel mükafatına layiq görülmüşlər. 50-ci illərin axırlarında onlar hipotalamusdan xüsusi maddə sintez etdilər. Bu maddəni hipofizə vurduqda kortikotropin, tritropin, lüteyinləşdirici və folikulostimulədici hormonların ifrazına səbəb olur. 1970-ci ildə Qiymen Samotostatinin strukturunu təsvir etdi. Bu hipofizdən boy hormonu samatropinin xaric olmasını tormozlayan ilk inqibirədici (statinlərdən) faktorlardan biri idi.

**Dekart R.** (1596-1650) fransız təbiətşünası və fizioloqu. İradi və qeyri-iradi hərəkətlərin mahiyyətini öyrənməyə səy göstərmişdi. Refleksi ilk dəfə təsvir etsə də (1949) izahı primativ olmuşdur. Dekarta görə əzələlər içi boş borucuqlara malikdir, belə ki, sinir həmin borucuqlara hava vurur.

**Dogel A.S.** (1852-1922) rus alimi. Neyrofiziologianın əsaslarını qoyan alımlardən biri olmuşdur. Əsas elmi işləri hiss üzvləri və sinir sisteminin histologiyasına həsr edilmişdir.

**Deyl H.X.** (Dale H.) (1875-1968) ingilis fizioloqu. 1914-cü ildə parasimpatisik sinirinin qıcıqlanmasının üzvlərinin fəaliyyətində əmələ gələn dəyişliklərə uyğun gəldiyi asetilxolin sintez etmişdir. O göstərdi ki, asetilxolinin vegetativ sinir sisteminin düyünlərinin və sinir-əzələ nəql olunmasında neyromediatoru hesab edilir. Belə ki, Ottolevi (1921) və Deyl H., həmçinin rus fizioloqu A.B.Kibyabko (1933) tərəfindən müəyyən edilmişdi ki, sinapsda oyanma kimyəvi təbiətə malik olur. 1936-ci ildə Deyl Avstriya fizioloqu Ottolevi oyanmanın kimyəvi ötürüll-

məsi ilə əlaqədar kəşflərinə görə Nobel mükafatına layiq görülmüşlər.

**Donders F.K.** (Donders F.) (1818-1889) holland fizioloqu. Ağciyərlərin ventilyasiyasını nümayiş etdirən mexaniki model təklif etmişdir.

**Dyuboa-Reymon Emil Henrix** (Dubois-Reymond E.) (1818-1896) alman fizioloqu. 1848-ci ildə sürüskən induksion cihazla toxumani qıcıqlandırıb, qalvanometrlə sükunət və fəaliyyət potensialını qeyd etdi.

**Cəfərov F.İ.** 1940-ci ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. ATU Normal fiziologiya kafedrasının rəhbəri, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, əməkdar müəllim F.İ.Cəfərov 1990-ci ildə Moskvada RTEA-nın, P.K.Anoxin adına normal fiziologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib, tibb elmləri doktoru adına layiq görülmüşdür. Prof. F.İ.Cəfərov 2000-ci ildə İngiltərə-Kembriç Universitetində «XX əsrin görkəmli alimi» fəxri adına və Beynəlxalq Elmlər Akademiyasının (Münhen) həqiqi üzvü və rəyasət heyətinin üzvü, London Diplomatik Akademiyasının akademiki və Senatın üzvü seçilmişdir.

**Ç.Bella** ingilis alimi. F.Majanda fransız alimi bir-birindən xəbərsiz 1811 və 1822-ci ildə onurğa beynin ön buyuzlarının hərəki, arxa buyuzlarının hissi funksiya yerinə yerdiklərini təcrübədə göstərdilər.

**Černiqovski Vladimir Nikolayeviç** (1907-1981) rus fizioloqu. Daxili orqanların funksiyasının tənzimi, heyvanların qida davranışları ilə əlaqədar interoreseptorların rolü haqqında ilk təsəvvürü yaratdı.

**Ediran E.D.** (Adrian E.) (1889-1977) ingilis fizioloqu. 1920-40-ci illərdə sinir lifinin «hamısı və ya heç nə» prinsipi üzrə işləyir. Stimulun qüvvəsindən asılı olaraq, müxtəlif orqanlar sinir impulsunu ciddi standart amplituda üzrə generatasiya edir. Daha qüvvəli stimullar daha çox fəaliyyət potensialın əmələ gəlməsinə səbəb olur. Ediran hissi reseptorlarda adaptasiya hadisəsini də təsvir etmişdir. 1932-ci ildə məlumatların

sinir sistemində kodlaşdırılması-neyronun funksiyasına aid olan işinə görə Nobel mükafatına layiq görülmüşdür.

**Eduard Cennez (1749-1823)** insanları çiçək xəstəliyindən qoruyan vaksini işləyib hazırlamış görkəmli ingilis həkimi və təbiətşünasıdır. O, 1798-ci ildə çiçək xəstəliyinə tutulmuş inəklərin yelinindəki suluqlardan alınmış mayeni sağlam adamlara köçürmiş və onlarda süni çiçək yoluxması yaratmışdır. İnfeksiyon xəstəliklərə qarşı ilk müalicə metodu tətbiq etmiş alimdir.

**Eykman X.** (Eijkman Ch.) (1858-1930) holland fizioloqu. 1929-cu ildə Vitamin B<sub>1</sub> kəşf etdiyinə görə Nobel mükafatına layiq görülmüşdür.

**Eyler U.** (Euler U.) (1905-1983) İsveç fizioloqu. 1930-cu illərin axırlarında sinir toxumasının ekstraktında adrenalinin sələfi - noradrenalinini təyin etmişdir. Noradrenalinin simpatik sinir sisteminin neyro mediatoru olduğunu isbat etdi. 1970-ci ildə Nobel mükafatı almışdır.

**Ekkls D.K.** (1914-1997) Avstraliya fizioloqu. MSS-də simpatik nəql olunmanı tədqiq edərkən oyanmanın sinopasdan keçərkən postsinaptik membranda oyandırıcı postsinaptik potensial (OPSP) əmələ gətirdiyini müəyyən etdi. Onun tərəfindən Cl<sup>-</sup> kanallar hesabına əmələ gələn tormozlayıcı possinaptik potensialda kəşf edilmişdir. 1963-cü ildə ona sinir hüceyrəsi membranının mühiti və mərkəzi hissəsində oyanma və tormozlamada iştirak edən ion mexanizminə aid olan işinə görə Nobel mükafatına layiq görülmüşdür.

**Eynthoven B.** (Einthoven W.) (1860-1927) Hollandiya fizioloqu. 1901-cu ildə ürəyin EKQ-nı yazmaq üçün simli qalvonometri düzəldti. 1908-ci ildə ürəkdən standart aparma üsulunu təklif etdi. 1924-cü ildə ürəkdə baş verən elektrik proseslərini qeyd etmək üsulunu təkmilləşdirdiyinə görə Nobel mükafatına layiq görülmüşdür.

**Erlix P.** (1854-1915) alman kimyaçısı. İmmunoloq və bakterioloq. 1908-ci ildə immunitet sahəsində tədqiqat işlərinə görə Nobel mükafatı almışdır.

**Fərəcov Ə.N.** 1936-ci ildə Masallı rayonunun Kürdəbaz kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan

Dövlət Pedaqoji Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasının müdürü, biologiya elmləri doktoru, professor. 1990-cı ildən iki ixtisas üzrə «biokimya» və «insan və heyvan fiziologiyası» ixtisasları üzrə dissertasiya müdafiə edib, b.e.d. adına layiq görülmüşdür. Prof. Ə.N.Fərəcov «2000-ci ilin ən görkəmli alımları» kitabına daxil edilmiş və Kembrik Universiteti Beynəlxalq Biologiya Mərkəzinin «Qızıl medalına» layiq görülmüşdür.

**Frank O.** (Frank O.) alman fizioloqu. 1895-ci ildə ingilis alimi E.Starlinq ilə birlikdə miokardin lifinin yiğilması onun ilk yiğilməzdən əvvəl uzunluğu ilə düz mütənasibdir («Ürək qanunu» və ya Frank-Starlinq qanunu).

**Freyd Z.** (Freud S.) (1756-1939) Avstriya nevroloqu, psixiatr və psixoloqu. Psixoanalizin əsasını qoymuşdur. 1900-cü ildə ilk dəfə sursuz və sıxışdırılmış seksual gərginlik haqqında psixoanalizin əsas ideyaları haqqında «Yuxunun yorulması» işində təsvir etmişdir.

**Fallopio Q.** (Fallopio G.) (1523-1562) italyan anatomu. Eşitmə və müvazinət orqanı, həmçinin reproduktiv sistem sahəsində apardıqları tədqiqat işlərilə məşhurdur.

**Fik R.** (Fick R.) alman alimi. 1870-ci ildə qanın dəqiqlik həcmi təyin etmək üsulunu hazırladı. Bu üsul orqanizmin vahid vaxt ərzində qəbul etdiyi oksigenə, arterial və venoz qan arasında oksigenin miqdarının müqayisəsinə əsaslanır.

**Funk Kazimir** (Funk K.) (1884-1967) polyak biokimyaçısı. Əsas işləri qidalanma, vitaminologiya, hormonların biokimyası sahəsində aparılmışdır. 1911-ci ildə düyünün toxumundan Tiamin amili aldı və titamin adını verdi. Sonralar o, həmçinin «hipov taminozu» xarakterizə etdi.

**Kovalevski Nikolay Osipov** (1840-1891) əsas əsərləri tənəffüsün fiziologiyası və qan dövranının tənzimi mexanizminin öyrənilməsinə həsr edilmişdir.

**Kif Ser Artur** (1866-1955) Şotlandiya antropoloqu və anatomu. Ürəyin aparıcı sistemi və ürək avtomatizmin əsas mərkəzinin Kif və Flek düyünü olduğunu kəşf etmişdir.

**Korotkov Nikolay Serqeyev** (1874-1920) 1905-ci ildə arte-

rial qan təzyiqini təyin etmək üsulunu kəşf etdi.

**Kroq Şeek Avqust Stinberk** (1874-1949) daniya fizioloqu. Əzələ toxumasının kapillyarları qanla dolu, sakit vəziyyətdə isə onun az bir hissəsi qanla dolu olur. 1920-ci ildə kapillyar qan damarlarının mənfəzinin tənzimi sahəsində işinə görə Nobel mükafatı aldı.

**Kennon Uolter** (Kennon W.) amerikan fizioloqu. O, homeostaz haqqında «fizioloji proseslərin» öz-özünə tənzimi təlimini yaratdı (1929). 1932-ci ildə «bədənin ağılı» (The Widson of the body), hansı ki, hemeostazın avtomatik tənzim haqqında prinsipi formalasdırdı. Hemeostaz üçün simpato-adrenal sistemi əsas mexanizmi kimi təsvir etdi.

**Karlsson Arvid** (1923) İsveç fizioloqu. 1950-ci ilin axırlarında heyvanla rezerpinin vasitəsilə dofaminin tüketməsinə nail olduqdan sonra iradi hərəkətlər etmək mümkün olmadı. Həmin heyvana dofominin sələfi L-DOFA-nın vurulması hərəkətdə olan pozğunluğu aradan götürdü. O, dofaminin beyində miqdarını təyin etmək yolu ilə dofaminin beyində neyromediator rolu oynadığını müəyyən etdi. 2000-ci ildə dofaminin hərəkətin tənzimində və həm də onun çatışmazlığının Parkinson xəstəliyində rolunun kəşfinə görə ona Nobel mükafatı verildi.

**Kasl U.** (1897-1979) amerikan həkimi. 1928-ci ildə anemiya xəstəliyində mədə patologiyalar əsas rol oynayır. Belə ki, mədənin yarısının çıxarılmasından sonra bu xəstəlik daha çox əmələ gəlir. O, mal konservini yeyib sonra qusaraq mayeni permsioz, öd anemiyası olan xəstələrin qidasına qatıb onlara yedirdikdən sonra onların sağalmasında mədənin rolunu göstərdi. Kaslə görə bu xəstəliyin qarşısını almaq üçün mədədə iki amil olmalıdır. Bunlardan biri qida ilə daxil olan (xarici amil), digəri mədə şirəsində olur (daxili amil).

**Kats Bernard** (1911-2003) amerikan fizioloqu. 40-ci illərin əvvələrində Ekklsin sinapsda oyanmanın ötürülməsinin elektrik xarakterli olmasına qarşı çıxaraq, oyanmanın neyrondan əzələyə neyromediator asetilxolin vasitəsilə kimyəvi yolla verilir. Müəyyən edildi ki, presinaptik nahiyyədə bir qo-

vuğun içində olan kvant mediatorda bir neçə min molekul asetilxolin olur. 1967-ci ildə  $\text{Ca}^{2+}$ -in presinaptik membranda keçiriciliyi artırdığı onun tərəfindən müəyyən edilmişdir. 1970-ci ildə Bernard Kats İ.F.Eyler və D.Akseleroda sinapasda oyanmanın humorall yolla verilməsinə aid olan kəşflərinə görə Nobel mükafatına layiq görülmüşlər.

**Langerhans Paul** (1847-1988) alman alimi. İlk dəfə olaraq 1869-cu ildə mədəaltı vəzidə onun adı ilə adlanan adacıqlar (langerhans adacıqları) olduğunu kəşf etdi.

**Landsteyner Karl** (1868-1948) Avstriya hematoloqu. 1930-cu ildə insanda qan qruplarının kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür.

**Levenhuk Antoni** (1632-1723) holland təbiətşünası. Mikroskopun əsasını qoyanlardan biri. 270-300 dəfə böyüdən özü tərəfindən hazırlanmış mikroskopla ilk dəfə olaraq eritrositləri, bakteriya, spermatozoidləri, ayrı-ayrı bitki və heyvan hüceyrələrini müşahidə və təsvir etdi. 1922-ci ildə A.Levenhukun latin dilində «Təbiətin sırrının açılması» («Arcana natureducta») kitabı çapdan çıxdı.

**Leqallua C.** fransız tədqiqatçısı. 1812-ci ilə cərrahi yolla beyni kəsməklə onurğalı heyvanlarda tənəffüs mərkəzinin uzunsov Beyində olduğunu isbat etdi.

**Lumsden T.** ingilis fizioloqu. 1960-ci ildə pnevmatoksik mərkəzinin orta Beyində yerləşdiyini isbat etdi.

**Levi Otto** (1873-1963) Avstriya fizioloqu. 1921-ci ildə qurbağa ürəyində simpatik və parasimpatik sinirlərin sinapslarında oyanmanın kimyəvi təbiətinin xarakterini açdı. O, boru vasitəsilə izolə olunmuş iki qurbağa ürəyini əlaqələndirdi (A və B). A-ürəyində parasimpatik, B-ürəyində simpatik sinirləri qıcıqlandırıldıqda simpatik sinirin mayesinin digər ürəyin fəaliyyətinə sürətləndirici və B-ürəyindən alınan parasimpatik sinirin mayesinin digər ürəyə ləngidici təsir göstərdiyini müşahidə etdi. Levi bu maddələri (mayedə olan) vaqusstoff və simpatustoff adlandırdı. 1962-ci ildə Levi, Deylom birlikdə oyanmanın kimyəvi ötürmə ilə əlaqəsini kəşf etdiklərinə görə Nobel mükafatına layiq görüldülər.

**Lunin N.İ.** (1853-1937) rus həkimi. 1880-ci ildə heyvanlara normal inkişafı üçün zülal, yağı, karbohidrat, su və mineral duzlarla bərabər, qida üçün başqa bir maddə də olmalıdır. 1911-ci ildə Polşa alimi K.Funk bu maddəni qidada tapdı və vitamin adlandırdı.

**Lerner A.** amerikan dermatoloqu. 1959-cu ildə Lerner öz əməkdaşları ilə birlikdə epifiz vəzinin hormonu melatonin N-asetil-5-metoksitrip-tamin sintez edir. 1963-cü ildə Lerner və amerikan alimi biokimyaçı Akseleroda epifiz vəzinin melatoninun struktur quruluşununa və təsir mexanizminin öyrənilməsi üzrə işlərinə görə Nobel mükafatına layiq görüldülər.

Fotoreseptor funksiyaya cavab verən epifiz sirkadian ritmin tənzimində (bioloji ritmlərdən biri olub, yerin sutkalıq fırlanma dörvü ilə uyğunlaşır, 24 saatə uyğun olur. Çoxlu fizioloji proseslər, o cümlədən də hipotalamik neyrosekresiya sutkalıq ritmə tabe olur. Epifiz digər endokrin vəzilərin funksiyasına hipotalamo-hipofizar böyrəküstü vəzi sistemi ilə ləngidici təsir edir. Onun hormonu antihipotalamik təsirə malikdir.

**Mayssner Georq** (1829-1905) alman histoloqu. Bağırsağın divarlarında əzələ qatları arasında vəzilərin şirə ifrazını tənzim edən Mayssner kələfini kəşf etmişdir.

**Minkovski O. və Merink Q.S.** alman alımları. 1899-cu ildə itdə mədəəlti vəzini əvvəlcə ektripasiya, sonra isə oz yerinə transplantasiya etməklə vəzin arasında əlaqə olduğu fikrinə gəldilər.

**Müller Yoqan Peter** (Muller J.P.) (1801-1958) alman fizioqu və anatomi. Elmi işləri embriologiya, anatomiya, fiziologiya, palentologiya, ümumi patalogiyaya həsr edilmişdir.

**Maqnus Rudolf** (Maqnus R.) (1873-1927) holland fizioqu və farmakoloqu. Maqnus bədənin müvazinəti haqqında reflekslərinin daxili qulağın labirintinin, boyunun əzələ və vəter propioreseptorlarının oyanması nəticəsində baş verdiyini elmə gətirib.

**Myüller X.** (Müller H.) alman alimi, fizioloqu. Torlu qişanın onun tərəfindən təsir edilmiş iri qiliya hüceyrələri. Kirpikli

əzələlərin sirkulyar lifləri onun adı ilə adlandırılmışdır.

**Ovsyanikov Filipp Vasileviç** (1827-1906) rus alimi. O, ilk dəfə olaraq damar-hərəki mərkəzinin uzunsov Beyində olduğunu kəşf etdi.

**Mirəsədulla Mirələsgər oğlu Mirqasimov (1883-1958)** Azərbaycan alimidir. Tibb elmləri doktoru, akademik, cərrah. 1945-1947-ci illərdə Azərbaycan EA ilk prezidenti olmuşdur. 1933-cü ildə «Ümumi xirurqiya kursu», 1928-ci ildə «Azərbaycanda sidik daşı xəstəliyi haqqında material», 1941-ci ildə «Ölkənin müdafiəsində cərrahlığın rolü» əsərlərini çap etdirmişdir.

**Mislavski N.A.** (1834-1929) rus alimi. O, uzunsov Beyində tənəffüs mərkəzinin iki hissədən nəfəsalma (inspirasiya) və nafəsvermə (ekspirasiya) mərkəzindən ibarət olduğunu müəyyən etdi. Baş-beyin yarımkürələrini daxili orqanların fəaliyyətinin fəallığına təsir etdiyini göstərdi.

**Meçnikov İ.I.** (1845-1916) rus fizioloqu. 1908-ci ildə Meçnikov hüceyrə immunitetini (faqasitozu) kəşf etdiyinə görə Nobel mükafatı aldı.

**Marey E.** (1830-1904) fransız fizioloqu. Fizioloji funksiyaların qrafik üsulla qeydini hazırladı. Bir sıra cihazlar hazırladı: Mareyin pnevmatik kapsulu, sfiqmoqraf, kardioqraf, mioqraf.

**Malpiqi M.** (1628-1694) italyan həkimi, anatom və naturalist. Mikroskopik anatomiyanın yaradıcılarından biri. O, ağciyərlərin alviolyar quruluşa malik olduğunu, arteriya və vena damarları arasında kapillyar damarlarla əlaqənin mövcudluğunu kəşf etdi. Epidermis qatı, böyrək kələfi, dalaq cişmciyi onun adı ilə adlandırılıb.

**Ovsyanikov Filip Vasileviç** (1827-1906) rus fizioloqu və histoloqu. O, 1871-ci ildə uzunsov Beyində damar-hərəki mərkəzin olmasını kəşf etdi. Ovsyanikov S.İçiryev ilə birlikdə simpatik və parasimpatik sinirlərin orqan və toxumalara fizioloji təsirinin antogonezmini müəyyən etmişdir.

**Paçını F.** (Pacini Filippo) (1812-1883) italyan anatому. 1831-ci ildə dəridə təzyiq və titrəməni hiss edən kiçik ölçülü

hiss orqanlarını kəşf etdi. Bu mexanoreseptör onun adı ilə məlumdur.

**Pavel İvan Petroviç** (1847-1936). Rus fiziologiyasının atası, görkəmli fizioloquın elmi işçiləri fiziologiyanın müxtəlif sahələrini əhatə etsə də (ürək-damar, həzm və baş-beyin yarımkürələri qabığı), həzm sahəsindəki işlərinə görə 1904-cü ildə Nobel mükafatına layiq görüldü. O, ilk dəfə azan sinirin həzm sisteminin (xüsusiylə mədənin) sekretor siniri olduğunu kəşf etdi. Qida yağlarının mədənin sekretor funksiyasını tormozlaşdığını göstərdi. Mədə sekresiyasında 3 faza ayırd edildiyini – beyin, mədə və bağırsaq göstərdi. 1867-ci ildə ürəyə trofik sinirin təsirini müəyyən etdi.

1902-ci ildə Pavlovun laboratoriyasında şərti reflekslərin kəşf olunduğu və ali sinir fəaliyyətinin öyrənilməsi təliminin əsası qoyuldu. Beynin reflektor fəaliyyətini daha dəqiq öyrənmək, İ.P.Pavlovun «şərti reflekslər» üsulunu kəşf etdikdən sonra mümkün oldu. 1909-cu ildə ilk dəfə analizator terminini elmə daxil etmişdir.

**Parkinson James** (1755-1824). 1887-ci ildə paralic haqqında kitabı çapdan çıxdı.

**Papes James Venceslas** (1883-1958) amerikan fizioloqu. 1937-ci ildə hipokamp, məməyəbənzər cisim, talamusun bir hissəsi, qursaq qırışığının qabığının (Papes dairəsi) anadangəlmə davranış aktı və emosiyanın formalması üçün tam sistem əmələ gətirməsi haqqında hipoteza irəli sürdü.

**Penfield U.** (1891-1976) kanadalı neyroloq və neyro-cərrah. 1950-ci ildə cərrahi əməliyyat zamanı elektro-stimulyator vasitəsilə mərkəzi qırışiq ətrafında beyin qabığını qıcıqlandırdıqda tüpürçək ifrazını, udma, çeynəmə, dodaq və dilin hərəkətini müşahidə etmişdir. Bununla da qabığın hərəki nahiyyəsinin müxtəlif yerlərində somatik əzələlərin düzgün fəza proqesiyası olduğunu isbat etmişdir.

**Pruziner S.** amerikan immunoloq və biokimyaçı. 1997-ci ildə pionları - yoluxma üçün yeni bioloji səbəblər kəşfinə görə Nobel mükafatı almışdır. Pionlar – hüceyrə zülallar olub, adətən zərərsiz olurlar, lakin bir çox şəraitlərdə öz strukturlarını

dəyişib, yoluxucu xəstəliklər üçün törədiciyə çevrilə bilirlər.

**Purkine Yan Evangelista** (1787-1869). Çexoslovakiyada işləyəndə ürəyin aparıcı sisteminə aid lifi (Purkine lifini) və beyinciyin neyronlarını kəşf etdi.

**Pfluger E.** (1829-1910) alman alimi. İ.Müller və Dybua Reymonun tələbəsi olub. 1857-ci ildə qarın sinirinin simpatik lifinin bağırsaq hərəkətinə ləngidici təsirini kəşf etdi. 1895-ci ildə sabit cərəyanla katod (- mühit) mühitində dövrəni qapadıqda oyanma əmələ gəlir, açdıqda isə bu anod (+ mühit) keçən zaman katod qütbündə qüvvətli oyanma, anod qütbündə isə oyanmanın aşağı düşməsi müşahidə edilir. O, bu tədqiqatların nəticələrini nəzərə alaraq fizioloji elektrat qanunu və Pflügerin qütb qanununu kəşf etdi.

**Ranve Lui** (1835-1932) fransız patofizioloqu. Azotlu gümüş və xlorlu qızıldan tətbiq etməklə sinir toxumasını öyrənməklə məşğul olmuşdur. Mielinli sinir lifində mieliniz sahə (Ranvye bugumu) onun adı ilə bağlıdır.

**Renşou B.** (1911-1948) amerikan neyrofizioloqu. Onurğa beyninin aralıq neyroları sonralar onun adı ilə (Renşou hüceyrəsi) adlandırılmışdır.

**Seçenov İ.M.** (1829-1905) rus alimi. Tənəffüs sahəsi CO<sub>2</sub>-nin mübadiləsində eritrositlərin üzərinə düşür. Belə ki, hemoglobinın oksigenlə birləşməsi karbonat turşusunun orqanizmdən daha asanlıqla xaric olmasına səbəb olur.

İ.M.Seçenov (1863) müəyyən şəraitdə beynin müəyyən hissələrinin qıcıqlandırılması nəinki oyanmaya, həm də ləngiməyə səbəb ola bilər. O, görmə qabarları üzərində duz kristalı qoymaqla apardığı təcrübə ilə beyində Seçenovun «Ləngimə» mərkəzini kəşf etdi. O, «şüurlu və şüursuz» hərəkətlərin əsasında üsuluna və mənşeyinə görə refleks durduğunu qurbağa üzərində apardığı təcrübələrlə isbat etdi.

**Şamayılov A.F.** (1867-1903) rus fizioloqu. Elektrokardioqrafiyanın əsasını qoyanlardan biri. O, simli qalvonometrdən skelet əzələsinin fəaliyyətini öyrənməkdə istifadə etdi və oyanmanın sinirdən əzəleyə verilməsinin kimyəvi təbiəti haqqında təlim irəli sürdü. O, oyanmanın MSS-də yayılmasının tsik-

lik təbiəti haqqında hipotez irəli sürdü.

**Selye H.** (1907-1982) Kanada fizioloq və patoloqu. O, stress və ümumi adaptasion sindrom haqqında təlim yaratdı. O, iki qrup kartikoidlərə ad verdi. O, su və duz mübadiləsinə təsir edən mineralokortikoid, iltibah və sulukarbon mübadiləsinə təsir edəni qlükokortikoidlər adlandırdı.

**Sent Gyogiy Albert** (1893-1986) macar alimi. 1938-ci ildə əzələdə aktin və miozin və aktinomiozin kompleksini müəyyən etdi. 1937-ci ildə Vitamin S-ni kəşf etdiyinə görə Nobel mükafatına layiq görülmüşdür.

**Sion F.** (1842-1912) alman fizioloqu. Əsas əsərləri qan dövranı və sinir sisteminə həsr olunmuşdur. 1867-ci ildə qardaşı M.Sionla birliliklə simpatik sinirlərin ürək fəaliyyətinə sürətləndirici təsir göstərdiyini təcrübə olaraq göstərdi. 1866-ci ildə aortadan ayrılan (depressor) mərkəzəqəçən sinirin mərkəzi ucunun qıcıqlanması qan damarlarının genişlənməsi AT-təzyiqi aşağı salır.

**Tomas Yang** 1802-ci ildə rəngli görmə nəzəriyyəsini irəli sürdü, Hermon Hemhols isə inkişaf edirdi: istənilən rəngi fərq-ləndirmək torlu qışada üç görmə piqmentin olması ilə (qırmızı, yaşıl və göy rəng üçün) müəyyən edilir.

**Uqolyev A.M.** (1924-1991) rus alimi. 1959-cu ildə membran (divarönü) həzmin olmasını kəşf etdi.

**Uxotomski A.A.** (1875-1942) rus alimi. O, 1923-cü ildə dominant haqqında fundamental təlim yaratdı.

**Henle Fridich Gustav Jacob** (1809-1885). O, nefronda (1862-ci ildə) oraqvarı qasıq, keçid epiteli təsvir etmişdir.

**Xodçkin A.D.** (1914-1998) ingilis fizioloqu. 1938-ci ildə Kalmarın aksonun hüceyrə membranında oyanma zamanı elektrik yolu ilə nəql olunma sürətlənir. 1947-ci ildə Xakseli ilə birlikdə oyanmanın natri hipotezini isbat etdi. 1963-cü ildə Alan Xodçkin, E.Xaksli ilə birlikdə neyronun membranında elektrik prosesinin mexanizmini ətraflı izah etdiklərinə görə Nobel mükafatına layiq görülmüşlər.

**Xolden D.** (1860-1936) ingilis alimi. Tənəffüsün humoral yolla nəzəriyyəsinin müəllifi kimi tanınır. Hemoqlobino-

metr, qaz qarışığı və havanı analiz etmək üçün qazanalitik cihazları yaratdı.

**Xyuz D.** ingilis fizioloqu, farmokoloqu. 1975-ci ildə beyində enkafalini-opoid sisteminin neyromediatorunu kəşf etdi.

**Xopkins F.** (1861-1947) ingilis biokimyaçısı. Vitamin A və onun orqanizmin böyümə və inkişafında təsirinin kəşfinə görə ona Nobel mükafatı təqdim edilmişdir.

**Xaksili X.** ingilis bioloqu. 1954-cü ildə əzələ təqəllişünün mexanizmini izah edən, sürüşən liflər nəzəriyyəsini təklif etdi.

**Haydhayen Rudolf Peter Henrix** (Heydenham R.) (1834-1897) alman fizioloqu. 1879-cü ildə mədənin böyük əyriliyində cərrahi əməliyyat apararaq «kiçik mədə» düzəldərək həzm sistemində humoral tənzimi öyrəndi, bu zaman azan sinirin tənzimi sinir kəsildiyi üçün yox olur. 1874-cü ildə sidiyin əmələ gəlməsi prosesində kanal sekresiyasının əhəmiyyətini əsaslandırdı.

**Helmhols Herman Lydviq Ferdinand** (H.Helmholtz) (1821-1894) alman fizioloqu. Gözün akkomodasiyası haqqında nəzəriyyəni əsaslandırdı. Buna əsasən kirpikli əzələlərin yüksələşməsi kirpikli vəterin boşalmasına səbəb olur. Bu bühlurun fizika qanunlarına uyğun olaraq daha oval forma almasına və işıqsındırıcı qabiliyyətinin qüvvətlənməsinə səbəb olur.

Helmhols 1862-ci ildə «Eşitmə hissi haqqında təlimin musiqinin fizioloji əsasları nəzəriyyənin əsası kimi» kitab çap etdirdi. 1863-cü ildə eşitmənin rezonans nəzəriyyəsini əsaslandırdı.

**Hippokrat** (Hipocrates of cos) (460-375) qədim yunan həkimi və alimi. Bizim eradan əvvəl 460-ci ildə Yunanistanda Kōc adasında anadan olmuş, 365-ci ildə Larisa şəhərində vəfat etmişdir.

Hippokrat xəstəlikləri kəskin və xroniki, endemik və endemik, xoşxassəli və bədxassəli və s. bölməyi təklif etdi. Orqanizmin dörd mayesi haqqında təlim (qan [sanqus], selik [phleqma], sarı öd [shole] və qara öd [melanchole]) yaratdı. Həmin mayelərin miqdardındaki pozğunluq xəstəliklərə səbəb olur. Elmi-praktiki işlərinə görə onu «tibb elminin atası» ad-

landırırlar. O, özündə belə hesab edirdi ki, həkim andı haqqında tekst (Hippokrat andı) ona məxsusdur. Lakin ola bilsin ki, o qədim Asklepidilərin andına əsaslanır. Asklep sağlamlıq allahı Appolonun oğludur. Asklep qızının adını Gigiyena (sağlamlıq gətirən) qoymuşdur.

**Hasser Herbert Spenser** (Gasser H.) (1888-1963) amerikan fizioloqu. 1933-cü ildə sinir lifi ilə oyanmanın nəql olunmasının, onun ox silindirin diametri ilə düz mütənasib olduğunu qanuna uyğunluğunu müəyyən etdi. Bu sahədə tək sinir lifində yükə deferensiasiyası funksiyası ilə əlaqədar o, Nobel mükafatı aldı.

**Hiss Villhelim** (1863-1934) alman həkimi. Kardiologyanın pionerlərindən biridir. 1893-cü ildə ürəkdə atrioventrikulyar dəstə (Hiss dəstəsi) haqqında məlumat verdi.

**Yanski Y.** (1873-1921) çex alimi. 1900-cü ildə Lendeştayner tərəfindən təsvir edilən üç qan qrupunu təsdiq etdi və dördüncü qan qrupunu isə keşf etdi. O, insanın qan qrupu üzrə ilk təsnifatını yaratdı və I-dən IV-ə qədər rum hərfi ilə işaret etdi.

**Mustafa Ağabəy oğlu Topçubaşov** (1895-1981) Azərbaycan alimidir. Əsas elmi fəaliyyətini səhiyyə və dövlət işlərilə yanaşı icra etmişdir. Cərrah 1937-ci ildə dünyada geniş tətbiq olunan analgeziya üsulunu ilk dəfə tətbiq etmişdir. 1937-ci ildə «Ətraf mühit və sağlamlıq», 1979-cu ildə «Analgeziyanın tibbdə uzunmüddətli tətbiqi», 1980-ci ildə isə «Ürək-damar xəstəlikləri və onların qarşısının alınması» kitablarını nəşr etdirmişdir.

**Yanq T.** (Yound T.) (1773-1829) ingilis fizioloqu. 1804-cü ildə rəngli görmə nəzəriyyəsinin və gözün torlu qışasında üç rəngli seçən hissedici elementlərin olduğunu işlədi.

**İqnappo L.** amerikan farmakaloqu. NO-azot oksidin ürək-damar sistemində əhəmiyyətini öyrənmişdir. İqnappo Furçqottom və Mypadom NO-nun siqnal molekulu olması haqqında işinə görə Nobel mükafatı almışdır.

**Jakob F.** fransız genetiki. O, 1965-ci ildə Jakom-Mono ilə birlikdə m-RNT-nin keşfi, genin transkripsiyası və ekspresiyasının mexanizminin izahına görə Nobel mükafatı almışdır.

# **BDU-nun BIOLOGİYA FAKÜLTƏSİNİN İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI KAFEDRASININ TANINMIŞ ALİMLƏRİ HAQQINDA QISA ARAYIŞ**

**Qarayev A.İ.** (1910-1968) Azərbaycan fizioloqu. «Eksperimental fiziologiya» məktəbinin yarıdcısı, «Nəzəri və əməli fiziologiya»nın banisidir. O, ilk «Sulukarbonların əzələrin potensiallarının mənbəyində əhəmiyyəti» dissertasiya işində əzələrin elektrik proseslərinin sulukarbonlar mübadiləsinin vəziyyətdən və xüsusilə qanın şəkər səviyyəsindən asılı olmasının haqqındaki müddəəni irəli sürür. «Diafraqmanın fiziologiyasına dair» ikinci dissertasiya işində tənəffüs üzvünün sinirlənməsinə dair yeni fikirlər irəli sürdü. 1940-ci ildə «Bioelektrik hadisələrinə dair» tibb elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etdi. Sublimunab qıcıqların dekrementli ötürülməsi – yerli ətrafa yayılmayan oyanmalar haqqında yeni fikirlərlə «Canlı orqanizmdə potensialların mənşeyinə dair» xarici alimlərin nəzəriyyəsinə qarşı çıxış edərək, İ.Bernşteynin fiziki-kimyəvi nəzəriyyəsinə qarşı o nəzəriyyəsini irəli sürdü. 1950-1968-ci illərdə visseral reseptorların-interoreseptordan baş-beyin yarımkürələrinə daxil olan siqnalların kortikovisseral əlaqələri haqqında məlumatları «İnteroreseptorlar və maddələr mübadiləsi» (1957) kitabında çap etdirmişdir.

**Ağayev T.M.** 1935-ci ildə qədim azəri türklərinin vətəni olan Sisyan rayonunun Vaqadi kəndində anadan olmuşdur. AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İntstitutunun direktoru, «Müqayisəli və yaş neyrokimyası» laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, A.İ.Qarayev adına Fiziologiya Cəmiyyətinin prezidentidir. Fiziologiya və biokimya ixtisası sahəsində onlarla elmlər namizədi və doktorunun elmi rəhbəri olmuşdur, bir çox elmi və tədris kitabları çap etdirmişdir. O, öz məktəbinin yaranmasına nail olmuşdur.

**Tağıyev S.K.** (1922-2007) Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Akademik, biologiya elmləri dok-

toru, professor 1970-ci ildə «Onurğalı heyvanlarda qlikemik reaksiyalara interoseptiv təsirlərin filogenetik və ontogenetik təkamülü» üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Azərbaycan AMEA-nın Fiziologiya İnstitutunun «Evolusion-ekoloji fiziologiya və biokimya» şöbəsinin müdürü, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri olmuşdur.

**Qasımov R.Ə.** 1931-ci ildə İrəvan şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor. O, «Təkamül və ekoloji fiziologiya» sahəsində apardığı işlərlə dünyada məşhurdur. 1950-ci ildə akademik İ.A.Qarayevin rəhbərliyilə İnsan və heyvan fiziologiyası kafedrasında işə başlamışdır. O, A.İ.Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdirdir. Ekoloji fiziologiya sahəsində onlarla mütəxəssisin rəhbəri olmuş və bu sahədə kitablar çap etdirmişdir.

**Əliyev M.H.** 1923-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olmuşdur. Biologiya elmləri doktoru, professor. 1949-cu ildə Moskva Baytarlıq İnstitutunu bitirib. O, elmi-praktik problemin «Ana südü və uşaqların normal fiziki və zehni inkişafı»nın öyrənilməsinə həsr etmişdir. O, 287 elmi əsərin müəllifidir. Alim fiziologiya və tibb sahəsində 28-dən çox doktor və elmlər namizədi hazırlamışdır. O, dəfələrlə dövlət tərəfindən medal və fəxri fərmanlar ilə təltif olunmuşdur.

**Qayıbov T.D.** (1923-2002) Quba rayonunun Alpan kəndində anadan olmuşdur. Biologiya elmləri doktoru, professor. 1961-ci ildə Moskvada N.İ.Piroov adına 2 №-li Tibb İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1950-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun, 1967-1993-cü ilə qədər Bakı Dövlət Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasına rəhbərlik etmişdir. O, 40-a qədər yüksək ixtisaslı elmlər doktoru və namizədi hazırlamışdır.

**Hüseynov H.Ə.** (1915-1987) biologiya elmləri namizədi, professor. Bakı şəhərində anadan olmuşdur. Prof. 1961-1966-ci illərdə ADU-nun İnsan və heyvan fiziologiyası kafedrasının

müdiri, 1972-1975-ci illərdə biologiya fakültəsinin dekanı olub. Dərslik, dərs vəsaitləri və programların müəllifi olmuşdur. Professor H.Ə. Hüseynov 100-dən çox əsərin və kitabların müəllifidir. Onun tədqiqatında «Dağ-dağ mərgümüş suyunun qan və qanyaranmaya və Azərbaycan florasından alınmış aktiv maddələrin orqanizmin karbohidrat mübadiləsinə təsiri» öyrənilmişdir. Onun elmi işlərində Naftalan neftinin müalicəvi təsirinin bioloji mexanizminin tədqiqi sahəsində apardığı elmi işlər əsas yer tutur.

**Ömərov İ.A.** (1936-2007) biologiya elmləri doktoru, professor. 1936-cı ildə Gürcüstanda Dmanisi rayonunun Səfəri kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi qızıl medalla bitirib. 1991-ci ildə Moskvada SSRİ TEA nəzdində olan Şurada «Naften turşuları və naften karbohidrogenlərinin fizio- loji təsir mexanizmləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edib, b.e.d. elmi dərəcəsinə layiq görülmüşdür. 1962-ci ildən elmi işçi, 1968-ci ildən böyük elmi işçi, laboratoriya müdürü və kafedranın professoru vəzifəsində çalışmışdır. O, 70-dən çox elmi əsərin və kitabların müəllifi olmuşdur.

**Məmmədov Z.H.** biologiya elmləri doktoru. «Təlim neyrofiziologiyası» laboratoriyasının rəhbəri. 1946-ci ildə İravan şəhərində anadan olmuşdur. 1983-1987-ci illərdə «İntermozq» beynəlxalq elmi program çərçivəsində Çexoslovakiya EA-nın Fiziologiya İnstitutunda «Yaddaşın neyrofiziologiyası» labo- ratoriyasında çalışıb. 1996-ci ildə «Neyron və sinapasların plastik xassələrinin modulyasiyasında biogen aminlərinin iştirakının neyrobioloji mexanizmləri» mövzusunda doktorluq dis- sertasiyası müdafiə etmişdir. Z.H.Məmmədov 104-dən çox el- mi işin, monoqrafiyanın müəllifi, onlarla elmlər doktoru və elmlər namizədini rəhbərlik etmiş, xarici ölkələrdə konfrans və simpoziumlarda elmi məruzələr etmişdir.

**Qaziyev A.Q.** 1950-ci ildə Naxçıvan MR-nin Şahbuz rayonunun Türkeş kəndində anadan olmuşdur. AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun elmi işlər üzrə di- rektor müavini, «Analizatorlar müqayisəli və yaş fiziologiyası» laboratoriyasının rəhbəri, biologiya elmləri namizədi. 1977-ci

ildə ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiştir. 1979-cu ildə Moskva şəhərində Ali Sinir Fəaliyyəti və Neyrofiziologiya İnstitutunda aspirant olmuşdur. A.Q.Qaziyev bir çox elmi tədqiqat institutunun Dissertasiya Şurasının üzvü və Beynəlxalq Beyin Tədqiqatı Təşkilatının üzvüdür. A.Q.Qaziyev 100-ə yaxın elmi əsərin müəllifidir. O, iki kitabın müəllifidir.

**Qədirov Q.Q.** (1929-1993) Bakı şəhərində anadan olmuşdur. Biologiya elmləri doktoru, professor. 1951-1953-cü illərdə universitetin İnsan və heyvan fiziologiyası kafedrasında laborant işləmişdir. Sonralar müəllim vəzifəsində çalışmışdır.

1967-ci ildə «Beyin sütununun retikulyar formasiyası və vegetativ funksiyalar» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Professor Q.Q.Qədirovun elmi-tədqiqat işləri əsasən «Kortiko-retikulyar münasibətlərin mexanizmlərinin öyrənilməsinə» həsr edilmişdir. O, 100-dən çox elmi əsərin müəllifi, elmlər doktoru və elmlər namizədini rəhbər olmuşdur.

**Əliyev Ə.H.** 1938-ci ildə Naxçıvan MR-in Sədərək rayonunun Sədərək kəndində anadan olmuşdur. 1949-cu ildə Oğlan-qala kəndinə köçmüdü. BDU-nun biologiya fakültəsi «İnsan və heyvan fiziologiyası» kafedrasının və «Biostimulyatorlar» ETL-nin müdürü, biologiya elmləri doktoru, professor. 1966-ci ildə Biologiya fakültəsinin «İnsan və heyvan fiziologiyası» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiştir. 1966-ci ildə akad. A.İ.Qarayevin rəhbərliyilə aspirant, 1992-ci ildə AMEA-nın müxbir üzvü, prof. T.M.Ağayev və prof. T.D.Qayıbovun məsləhətçiliyi ilə ümumiləşdirərək akad. A.İ.Qarayev adına Fiziologiya İnstitutunda «Postnatal ontogenezdə analizatorların və epifizin funksiyasının pozulmasından sonra qlikemik reaksiyaların intero və eksteroreptiv tənzimi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və biologiya elmləri doktoru adına layiq görülmüşdür.

O, elmi əsərlərin, kitabların, programların müəllifi, doktor və aspirantların rəhbəri, elmi şuraların üzvüdür. «XXI əsrin tanınmış alimi» Beynəlxalq diplomuna layiq görülmüş, «Vektor» Beynəlxalq Elmi Mərkəzi Komitəsinin qərarı ilə

«Azərbaycanın tanınmış alımları» Beynəlxalq layihəsinin qalibidir. Onun əsəri 2003-cü ildə «NATO» seriyasından olan hesabat kitabında çap olunmuşdur.

**Həsənov H.H.** (1932-1995). 1932-ci ildə İrəvan şəhərində anadan olmuşdur. Akademik, Dövlət Mükafatı Laureati. 1968-ci ildə yenicə təşkil edilmiş Fiziologiya İnstitutunun Elmi İşlər üzrə direktor müavini təyin edilmiş və 1969-cu ildən 1995-ci ilə qədər AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru olmuşdur. O, «Beyin və davranış» şöbəsinə və «Davranış və təlim» laboratoriyasına rəhbərlik etmişdir. H.H.Həsənov 300-dən artıq elmi məqalə və 5 monoqrafiyanın, MSS-ni fiziologiyasına aid dərsliyin və digər kitabların müəllifidir, 5 elmlər doktoru, 40-dan artıq elmlər namizədinə rəhbərlik etmişdir.

**Cəfərov H.A.** 1937-ci ildə Gədəbəy rayonununda anadan olmuşdur. Biologiya elmləri doktoru, professor. 1992-1997-ci illərdə BDU-nun Biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası kafedrasının və «Biostimulyatorlar» ETL-na rəhbərlik etmişdir. Cəfərov H.A. onlarla biologiya elmlər doktoru və biologiya elmlər namizədinə rəhbərlik etmiş, dərslik və proqramlara müəlliflik etmişdir.

**Əhmədov Q.İ.** 1942-ci ildə Naxçıvan MR-nın Şahbuz rayonunun Qışlaq kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetində biokimya və molekulyar biologiya ixtisası üzrə ixtisaslaşmışdır. 1970-ci ildən BDU-da biokimya, biofizika, insan və heyvan fiziologiyası kafedrallarında həmin ixtisasları tədris etmişdir. Biologiya elmləri doktoru, prof. Q.İ.Əhmədov son illərdə qardaş Türkiyə Respublikasında tədris və elmi-tədqiqat işləri ilə məşğul olur. O, onlarla tədris kitabı və proqramlarının, yüzlərlə elmi məqalənin müəllifidir.

**Məhərrəmov Ş.A.** 1929-cü ildə İsmayıllı rayonunun Baskal kəndində anadan olmuşdur. 1956-ci ildə ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən müəllim, sonra dosent vəzifəsində çalışır. O, onlarla məqalə, kitab və proqramların müəllifidir.

## TERMINLƏR LÜĞƏTİ

1. **Akson** – (axson, yun, axis, ox) sitoplazmanın uzun çıxıntısı. Hər bir sinir hüceyrəsindən başlayan bir uzun çıxıntı olur. Əsas vəzifəsi oyanmanı nəql etməkdir. Uzunluğu 1,5 m-ə çata bilər. Aksonun ucu şaxələnərək fırça və ya salxım şəkilli olur.
2. **Artologiya** – anatomianın sümüklərin birləşməsini öyrənən hissəsi.
3. **Aorta** – (yunan. aemiro – qaldırıram (ürək)) – böyük qan dövranının ən böyük damarı. Sol mədəcikdən başlayır, 3 şöbbəyə ayrılır: qalxan hissə, aorta qövsü və enən hissə. Onurğasızlarda (mollyuskalarda, dərisitikanlılarda) mərkəzi pulsasiya edən orqandan başlayan ən iri damara arteriya deyilir.
4. **Ağciyər arteriyaları** – ağciyər kötüyünün bölünməsi nəticəsində əmələ gəlir. Sağ ağciyər arteriyası soldan uzundur. Ağciyərlərdə onlar kapillyar toruna şaxələnirlər.
5. **Arteriya** – (yunan. etreria – nəfəs borusu, qan-damarı) qanı ürəkdən orqan və toxumalara doğru hərəkət etdirən damar (yuxu, körpükçük altı, bud).
6. **Auerbax sinir düyünlərinə** – həzm borusunun (bağırsaqlarında) divarında əzələlər arasında olan sinir kələfinə deyilir və əsas funksiyası həzm borusunun hərəki-motor funksiyasının yerinə yetirilməsində iştirak etməkdir.
7. **Adrenalin və neyroadrenalin** – mədənin, bağırsağın peristaltikasını azaldır, damarları genəldir.
8. **Asetilxolin** – mədə-bağırsaq borusunun peristaltikasına və onda yerləşən vəzilərin fəaliyyətinə stimulədici təsir edir.
9. **Anabalizm** – assimilyasiya, canlı orqanizmdə hüceyrə və toxumaların struktur hissələrinin yaranması və yenidən təzələnməsinə istiqamətlənmiş kimyəvi proseslərin cəminə deyilir.
10. **Adaptasiya** – müəyyən bir dada qarşı oyanma nəticəsində verilən impulsların beyində qeyd olunmasınınitməsi (0,1 san.).
11. **Analgetiklər** – novakain, kokain, lidokain və s. reseptör blokörleri.

torlardan onurğa beyninə ötürülən ağrının nəql olunmasının qarşısını alır.

12. **Anestetiklər** – efir, uretan, lumbusal və s. beyin qabığı ilə retikulyar formasiya (torabənzər törəmə) arasını blokada etməklə ağrı hissiyyatını aradan qaldırır.
13. **Analgeziya** – ağrı hissiyyatının tamamiləitməsi.
14. **Anesteziya** – dəridə, selikli qişada hissiyatın tamamiləitməsi.
15. **Amnion** – rüseym qişası. Onun ifraz etdiyi maye embrion tərəfindən itirilən suyun qarşısını alır.
16. **Adrenarxe** – böyrəküstü vəzinin cinsi yetişkənlilikdə iştirak- etmə müddəti. Bu dövr böyrəküstü vəzinin az effektli androgenlərinin sintezinin və sekresiyasının çoxalması ilə xarakterizə olunur.
17. **Baş-beyin** – mərkəzi sinir sisteminin orqanı olub, kəllə qu-tusu boşluğununda yerləşir. Beş şobədən ibarətdir: uzunsov- beyin, bevincik, orta-beyin, ara-beyin və baş-beyin yarımkürələri.
18. **Beynin qişaları** – sərt, hörümçək və yumşaq qişalardır. Sərtqişa – kəllə boşluğununa daxildən söykənir, onurğa və başbeyni xaricdən örtür. Hörümçək qişa sərt qişanın altında yerləşir, yumşaq qişa isə onurğa və baş-beyni daxildən örtür və hörümçək qişanın altında yerləşir. Hörümçək və sərt qişa arasında onurğa-beyni mayesi yerləşir.
19. **Boz maddə** – neyronlar qişası olan bədən və qişa çıxıntılarının toplantısı.
20. **Böyrəküstü vəzilər** – qoşa daxili sekresiya vəziləri olub, qarın boşluğununda XI döş fəqərəsi bərabərliyində böyrəklərin yuxarı qütbündə yerləşir. Xaricdən qabıq, daxildən beyin maddəsindən təşkil olunmuşdur. Hər bir vəzinin uzunluğu 3-7 sm, eni 3 sm, qalınlığı 2-6 sm, ümumi kütləsi 15 qr qədər. Böyrəküstü vəzinin hormonları (minerali və qlükokortikoidlər) orqanızmin daxili mühitinin sabitliyinin saxlanmasına və həmçinin mühitin əlverişsiz şəraitə (stress) uyğunlaşmasına səbəb olur.
21. **Böyük qan dövranı** – orqan və toxumaları arterial qanla

- təmin edir. Ürəyin sol mədəciyindən aorta damarı ilə başlayır və sağ qulaqcığa açılan yuxarı və aşağı boş vena ilə qurtarır.
- 22. **Böyük qan dövranında diastola zamanı yaranan minimal təzyiq** – orta hesabla 80 mm.Hg.st.
  - 23. **Büllur** – bəbəkdən girən işığı sindiran ikitərəfi qabarıq mühit (linzani əvəz edir). O, orqanizmdə qan damarları ilə təmin olunmayıb, qidəni göz mayesindən alır.
  - 24. **Beynin ağ maddəsi** – mielin qişası ilə örtülü olan sinir liflərinin toplantısıdır.
  - 25. **Bioloji qocalıq** – anadan olandan başlayıb, ömrün sonuna qədər davam edir.
  - 26. **Cinsi hormonlar** – bioloji fəal maddələr olub, cinsi vəzilərdə, böyrəküstü vəzilərdə və ciftdə hazırlanır. Cinsi differensiasiyanı, birincili və ikincili cinsi əlamətləri, cinsi çoxalma və cinsi davranışını və həmçinin maddələr mübadiləsini tənzim edir. Kimyəvi təbiətlərinə görə – steroid və polipeptid hormonlar var. Cinsi hormonların biosintezi əks əlaqə prinsipinə uyğun hipofizin qonodatropin hormonu vasitəsilə tənzim olunur. Steroid cinsi hormonlara kişi – androgen, qadın – estrogen və progesteron böllürər. Kişi və qadın cinsiyyət hormonları hər iki cinsdə əmələ gəlir. Polipeptid cinsiyyət hormonları – relaksin, toxumluqların toxum kənalları tərəfindən ifraz olunan relaksin və az miqdarda follikullarda ifraz olunan relaksin, həmçinin hipofizin follikulostimulədici hüceyrələri tərəfindən tənzim olunur. Cinsiyyət hormonları tibbdə istifadə olunur.
  - 27. **Cinsən qocalıq** – kişilərdə 60 yaşından sonra başlayır, qadınlarda 50-55 yaşından sonra başlayır.
  - 28. **Döş qəfəsi** – döş sümüyü, qabırğalar və onurğanın döş şöbəsi fəqərələrinin iştirakı ilə əmələ gəlir.
  - 29. **Diaphragma** – əsas tənəffüs üzvü olub, döş boşluğununu qarın boşluğundan ayırrı.
  - 30. **Damar sinirləri** – qan və limfa damarlarının damar-hərəki innervasiyası onurğa və kəllə-beyin sinirlərilə təmin edilir.
  - 31. **Diastolik təzyiq** – sol mədəcikdə qanın miqdarının artması

- nəticəsində heç bir təsir olmadan yaranan təzyiqə deyilir.
- 32. **Dodaqlar** – xaricdən dəri, daxildən selikli qişa ilə örtülmüş əzələvi törəmə. Ağızın dairəvi əzəlesi.
  - 33. **Diş atı** – alt və üst çənənin alviol çıxıntısını örtən ağız boşluğu selikli qişanın bir hissəsi.
  - 34. **Dad orqanı** – dad analizatorunun reseptörleri dilin dad məməciklərində, həmçinin yanağın selikli qişasında, yumşaq damaqda və udlığın üstündə yerləşir.
  - 35. **Dəhliz-ilbiz orqanı** – səs qıcığını (səs orqanı) həmçinin başın fəzada vəziyyətini, müvazinətini (müvazinət orqan və ya dəhliz cihazı) analiz edən analizator. Eşitmə orqanı xərici, orta və daxili qulaqdan ibarətdir.
  - 36. **Dəri analizatoru** – bədənin dəri hissəyyatının aparıcı yolu ağrı, temperatur və taktil qıcıqlarını boyun və ətraflardan aparır və onurğa-beynindən keçir.
  - 37. **Dad kontrasti** – bir neçə dad reseptörlarının eyni vaxta qıcıqlandırılması zamanı dadların duyulmasının qarışması fenomeni baş verir.
  - 38. **Dendiro** – (yunan dendron–ağac), neyronun qişa çıxıntıları olub, oyanmanın neyronun bədəninə nəql edir.
  - 39. **Duyğu** – obyektiv aləmin əşyalarının reseptörlarla qarşılıqlı əlaqədən sonra, baş-beyində subyektiv sürətdir. İnsanın obyektiv aləm haqqında biliyinin gələcək mənbəyidir. Duyğu, qavranış, təsəvvür anlayışı özünəcəlb edən dərkət-mənənin bütöv sistemində bir element kimi daxil olur. Duyğu – əşya və hadisələrin hiss üzvlərinin reseptorlarına təsiri zamanı beyində eks olunmasıdır. Beynin müxtəlif zonalarında qıcıqlandırıcı əlamətlərin analizi və işlənməsi baş verir. Bu məlumat birləşdirilir və beynin assosiativ nahiyyələrində onun kompleks qiymətləndirilməsi baş verir və qıcıqlandırıcıya qiymət verilir. Duyğunun təsnifatını yaratmaq indi də elmin qarşısında duran həll olunmayan problemlərdən biridir. Reflektor nəzəriyyəsinə görə duyğu öz fizioloji mexanizminə əsasən tam reflektor aktı olub, analizatorların periferik və mərkəzi şöbələrində birbaşa və eks əlaqə prinsipi üzrə işləri birləşdirir.

- 40. Epifiz** – ara-beynin üst artımı və ya çıxıntısı olan epifiz orta-beynin ön təpələri arasında yerləşir. Hipotalamo-hipofizar sistemin fəaliyyətinə ləngidici təsir edir. Hormonu serotonin və melotonindir. Orqanizmin bir çox fizioloji funksiyalarını (mineral (su, duz), zülal, yağ, karbohidrat və digər) kordinasiya edir. Amerikan alimi Lerner 1959-cu ildə öz əməkdaşları ilə birlikdə ilk dəfə onun hormonunun melatonini sintez etdi və Nobel mükafatına layiq görüldü.
- 41. Ekstramural vəzilər** – (ağızsuyu, qaraciyər) axarları həzm borusunun xaricində olan və həzm boşluğununa açılan vəzilər.
- 42. Ekzokrin vəzilər** – axarlar olan tüpürçək, tər, qaraciyər, piy, mədəaltı və cinsiyyət vəzilərinə xarici sekresiya vəziləri deyilir.
- 43. Entroendokrin sistemi** – mədə və bağırsaq traktına məxsus xüsusi endokrin sistem.
- 44. Entral sinir sisteminə** – həzm borusunun divarında olan xüsusi sinir hüceyrələri (intramural neyronlar), həmçinin xaricdə yerləşən (ekstramural neyronlar) vegetativ sinir sisteminin simpatik və parasimpatik lifləri daxildir.
- 45. Endolimfa** – lifli maye olub, iblisin zarlı kanalını doldurur və xüsusi kanala vestibulyar cihazın endolimfası ilə birləşir. Endolimfada  $K^+$  qatılığı, onurğa-beyni mayesi (likrov) və perilimfadan 100 dəfə çoxdur.  $Na^+$ -un qatılığı isə endolimfada 10 dəfə perilimfaya nisbətən çoxdur.
- 46. Embrioblast** – rüseyimi əmələ gətirən mərkəzi blastomerlər.
- 47. Eyakulyat** – cinsi prosesdən sonra uşaqlıq yolunda alınan sperma (3,5 ml) 120 mln. qədər spermatozoid olur. Hər ml-də ən azı 20 mln. olanda mayalanma baş tuta bilir. Spermatozoidlərin cinsi yolda ömrü 48 saatdan çox ola bilməz.  $-100^\circ C$ -dən aşağı olan mühitdə bir ilə qədər ömrü ola bilər.
- 48. Embrional inkişaf** - bətndaxili inkişaf dövrü.
- 49. Ətrafların sümükləri** – yuxarı ətrafin çiycin qurşağına kürək, körpücük sümükləri, sərbəst hissəsinə isə bazu, said (mil, dirsək), əl pəncəsi (əldarağı, daraqarxası, falanqlar) aiddir. Yuxarı ətraf sümüklərinə qurşaq hissəsinə çanaq qurşağı, sərbəst hissəsində bud, baldır (qamış, incik), ayaq-pəncə

sümükləri (ayaqdarağı, daraqarxası, falanqalar) aiddir.

50. **Fermentlər** – spesifik zülallar olub, bütün canlı hüceyrələrdə bioloji katalizator rolunu yerinə yetirir.
51. **Görmə itiliyi** – insan gözü 3-4 mikron diametrli olan deşikdən keçən işığı qəbul edə bilər. İnsan gecələr yanan şamın işığını (alovunu) 1 km məsafədən seçə bilir. Bu bayquşda olduğu kimi pişikdən 4 dəfə pisdir. Lakin gündüzlər pişikdən 5 dəfə qüvvətlidir. Almaniyada 1952-ci ildə anadan olmuş Veronika Seyder – orta görmə itiliyindən 20 dəfə artıq olub, 1,6 km məsafədən adamları seçilir. O, heç bir cihazdan istifadə etmədən mikrosapislərlə məşğul olur.
52. **Gözyaşı vəzi** – gözyaşı vəzi və yaşı aparan kanallardan ibarətdir. O, 10-15 çıxarıcı kanala malikdir.
53. **Göz qapaqları** – alt və üst göz qapaqları olur. Onlar xaricdən dəri, daxildən konyuktiv (selikli qişa) ilə örtülmüşdür. Həm qapaqların, həm də göz almasının konyuktivi olur.
54. **Göz alması** – şar formasında olub, 3 qişadan – ağılı, damarla, torlu və nüvədən təşkil olub.
55. **Göz almasının əzələləri** – göz almasına birləşmiş 4 düz, 2 çəp əzələdən ibarətdir.
56. **Gözün sinirlənməsi** – üçlü sinir şaxəsilə olur.
57. **Xolisistokinin** – ödün bağırsağa daxil olmasını və mədəaltı vəzinin şirə ifrazını stimulə edir.
58. **Xayalıq kisəsi** – qişalarla örtülü toxumluqlar yerləşir.
59. **Xorion** – rüseyim qişası. Xorion qan damarları ilə zəngin qişa əmələ gətirərək uşaqlığın divarına yapışır. Onun vasiyyəsilə rüseyim oksigeni udaraq karbon qazı və mübadilə məhsullarını ifraz edir.
60. **Hərəki neyronlar** – oyanmaları onurğa və baş-beyindən əzələ və daxili orqanlara nəql edir.
61. **Hissi neyronlar** – oyanmaları hiss orqanlarından, reseptörlardan, onurğa və baş-beyinə nəql edir. Hiss neyronlarının bədənləri mərkəzi sinir sisteminə gedən yolun sinir düyünlərində yerləşir.
62. **Hipofiz** – (latın – hypophysis – çıxıntı) beynin alt artımı olub, baş-beyinin əsasında tük yəhəri çuxurunda yerləşir.

Onun hormonları böyümə, maddələr mübadiləsi, çoxalma proseslərinə təsir edir. Ölçüsü 1,5-1,7 sm, kütləsi 0,05-0,07 qr, ön, orta və arxa paylardan təşkil olunub. Digər endokrin vəzilərinin fəaliyyətinə tənzimləyici təsir edir.

63. **Hipotalamus** – (hipo və talamus) ara-beyin şöbəsidir. Orqanizmin vegetativ (avtonom) və çoxalma funksiyalarının ali mərkəzidir. Sinir və endokrin sistemlərin qarşılıqlı yeri olub çoxlu miqdarda sinir və damar yolları və neyrohormonları – rilizinq hormonları var. Oksitosin, vozopresin vasitəsilə MSS-nin yuxarı və aşağı şöbələri ilə əlaqə yaradır. Müüm endokrin vəzi olan hipofizlə vahid morfolofsional kompleks – həpotalamo-hipofizar sistemi ilə sıx əlaqəlidir.
64. **Hipotalamo – hipofizar sistem** – onurğalılarda hipotalamus və hipofizar arasında yaranan neyroendokrin kompleksidir. Əsas əhəmiyyəti orqanizmin vegetativ və çoxalma funksiyalarını tənzim etməkdir. Həpotalamo-hipofizar sistemin funksiyasına özünü neyron mərkəzləri və həmçinin beyin sütunu və MSS-in ali mərkəzləri, məsələn, paleokortes tərəfindən nəzarət edilir. Epifizin neyrohormonu tormozlayıcı təsir edir.
65. **Hormon** – (latınca hormao-hərəkətə gətirirəm, oyandırıram) daxili sekresiya vəziləri tərəfindən ifraz olunan bioloji fəal maddə olub, digər orqan və toxumaların fəaliyyətinə məqsədyönlü təsir edir. Hormon termini 1905-ci ildə E.Starlinq tərəfindən verilmişdir.
66. **Hipotoniya** – arterial qan təzyiqinin aşağı düşməsinə səbəb olan xəstəlik.
67. **Hipertoniya** – arterial qan təzyiqinin yüksək olmasına səbəb olan xəstəlik.
68. **Həzm aparıcı** – qidanın mexaniki və kimyəvi dəyişlikliyə uğramasına, işlənmiş maddələrin sorulmasını və mənimse nilməyən qida maddələrinin xaric edilməsini təmin edən orqanlar kompleksi. Onun tərkibinə daxil olan orqanlar: dil, dişlər, damaq, udlaq borusu, mədə, mədəaltı vəzi, qaraciyər, nazik və yoğun bağırsaqlar daxildir.

69. **Hipoalgeziya** – ağrı hissiyyatının azalması.
70. **Hiperesteziya** – hissiyyatın qıcıqlanma həddinin artması.
71. **Hipoesteziya** – hissiyyatın qıcıqlanma həddinin azalması.
72. **Hamiləlik** – bu qadın orqanizmində mayalanmış yumurta hüceyrə və dölün inkişafı ilə əlaqədar olan fizoloji prosesdir. Orta hesabla 280 gün davam edir. Doğum bəzi hormonlarla idarə olunan mürəkkəb bir prosesdir. Bununla əlaqədar dölün böyrəküstü vəziləri və hipofizin arxa payın ifraz etdiyi hormonlar uşaqlığın həssaslığını yüksəldərək onun yığılmışına şərait yaradırlar. 20 dəqiqədən sonra cift uşaqlıqdan xaric olur və qışaları ilə bir yerdə xaricə çıxır. Yeni anadan olmuş oğlanlarda toxumluğun çəkisi 0,3 qr, 18 yaşında 20 qr qədər olur. Yeni doğulmuş qızlarda yumurtalık 0,3 qr (400 minə qədər yetişməmiş yumurta hüceyrələr olur), 18 yaşında 14 qr olur və ancaq 350-400 yumurta hüceyrə yetişir.
73. **Heyvan rüşeymi** – (yunanca embrion) orqanizmin ilkin inkişaf dövrü – yumurtanın mayalanmasından qışadan çıxana qədər keçən dövr.
74. **İnsulin** – (latınca insulo - adacığ) mədəaltı vəzinin (endokrin hissəsində β-hüceyrələri tərəfindən sintez olunan) hormonudur. Orqanizmdə energetik mübadilənin əsas hormonudur. Sulu karbon, lipid və zülal mübadiləsinə nəzarət edir. Bu hormonun əsas hədəf orqanı qaraciyər, skelet əzələsi və piy toxumasıdır. Qanda şəkərin miqdarı normadan çox olduqda, onun qlükogenə çevrilməsinə səbəb olur.
75. **İntramural vəzilər** – mədə, bağırsaq həzm borusunun divarında olan və həzm şirəsini birbaşa həzm boşluğununa ifraz edən vəzilər.
76. **Implantasiya** – rüşeymin uşaqlığın selikli qışasına batması.
77. **İnstinkt** – (latınca instinctus – oyanmaq) bu daha mürəkkəb şərtsiz refleks olub, orqanizmi hazır davranış reaksiyaları ilə təmin edir. Onlar nəsildən-nəslə ötürürlür, qısa ömrə malik heyvanlar (məsələn, həşəratlar) üçün daha əhəmiyyətlidir. İnsan sosial mühitdə fəaliyyət göstərdiyi üçün onun instinct fəaliyyəti şüurun nəzarəti altında olur.

78. **Körpük sümüyü** – yuxarı ətrafların ciyin qurşağı sümüyüün tərkibinə daxildir. S-varı formada borulu sümükdür. Döş sümüyü ilə kürək sümüyü akrpmionu arasında yerləşir.
79. **Kraniologiya** – kəllənin ölçüsü, forması və quruluşunu öyrənən elm.
80. **Kapillyar** – (yunan kapillaris – tük, damar) qan-damar və limfa sistemində diametri 2,5-3 mm olan kiçik damarlardır. Arteriyaları venalarla birləşdirir, qan dövranını qapayırlar. Ancaq məməlilərdə qaraciyərdə iki vena sistemi arasında, böyrək yumaqcılarda iki arteriya damarı arasında yerləşir.
81. **Kiçik ağıciyər qan dövranı** - qanın ağıciyərlərdə oksigenlə zənginləşməsini  $\text{CO}_2$ -nin isə xaricə verilməsini təmin edir. Sağ mədəcikdən ağıciyər kötüyü ilə başlayıb, sol qulaqcıqdə dörd ağıciyər venası ilə qurtarır.
82. **Katabolizm** – dissimilyasiya, canlı orqanizmə qida ilə daxil olan və özündə ehtiyat halında olan mürəkkəb üzvi maddələrin parçalanmasına istiqamətlənmiş fermentativ reaksiyaların cəminə deyilir.
83. **Korbağırsaq** – uzunluğu 8-15 sm olub, eni 6-8 mm. İmmun sistemin limfoepitel orqanlarına aiddir.
84. **Kapasatasiya** – spermatozoid yumurtanın hüceyrə ilə görüşənə qədər bir neçə saat qadın cinsiyyət yolunda hərəkət edir. Bu zaman spermatozoidlərə qadın cinsiyyət yolunun mühitində olan ( $\text{pH}$ , selik və s.) amillər təsir edərək, onların nəinki miqrasiyasına, mayalanmaya qarşı qabiliyyətini qoruyur, həm də onları fəallaşdırır. Bu proses kapasatasiya adlanır. Bu zaman spermatozoidlərin membranına  $\text{Ca}^{+2}$  ionları keçir və spermatozoiddə miqdar artır, keçdikdən sonra qamçıların hərəkətliyi artır.
85. **Qlükaqon** – insulinin antaqonisti olan hormondur. Mədəaltı vəzində  $\alpha$ -hüceyrələri tərəfindən sintez olunur. Enerji mənbələrini tez mobilizasiya edən hormondur. Qanda qlükozanın miqdarı normadan az olduqda qaraciyərdə qlükozinin qlükozaya çevrilməsi prosesində iştirak etməklə, qlükozanın qanda miqdarını normallaşdırır. Adrenalin və

eyni vaxtda qanın plazmasında yağ turşularının miqdarını artırır.

86. **Qlyükozuriya** – qanın plazmasında qlükozanın miqdarı normadan çox olduqda (180-200 mg%-dan və ya 10 mM çox) sidiklə qlükoza xaric olmasına deyilir.
87. **Qırmızı qan duzu** – sümük toxumasının süngər hissəsində yerləşir. Qırmızı sümük iliyində qan yaranır.
88. **Qida məhsulları** – çörək, ət, süd, yumurta, meyvə, tərəvəz və s.
89. **Qastrin** – mədənin şirə ifrazını tənzim edir.
90. **Qulaqdibi vəzi** – ən iri tüpürçək vəziləri. Qulaqdibi vəziləri 5-6 sm olur, üst çənədə ikinci böyük ağız dişinə əks istiqamətdə yanağın selikli qişasına açılır. İri ağızsuyu vəzilərinə – qulaq yanı, alt çənə, dilaltı və ağız boşluğunun selikli qişasında yerləşən kiçik vəzilər aid edilir.
91. **Qaraciyər** – ən iri həzm vəzi olub, 40-dan çox funksiya yerinə yetirməklə, həm də öd hazırlayır. Qapı venası ilə qaraciyərə daxil olan qanda olan zərərli maddələrin 95%-i orada zərərsizləşdirilir.
92. **Qida borusu** – 25 sm uzunluğunda olub, udlağı mədə ilə birləşdirir. Boyun hissəsi (5-8 sm), döş (16 sm), qarın hissəsi (2-3 sm).
93. **Qoxu analizatoru** – burunun selikli qişasının yuxarı hissəsində yerləşən qoxu reseptorlarından – qoxu yolunun neyronundan ibarətdir.
94. **Qastriliyasiya** – rüseyim vərəqlərinin əmələ gəlməsi.
95. **Qnozis** – (gnosis, yunan qnozis – biliyi dərk etmək) əşyaları, hadisələri, onların mənası və işarələrinin əhəmiyyətini dərk etmək.
96. **Qavrayış və ya dərketmə** – canlı orqanizmin görmək, eşitmək, lamisəni, dad və qoxunu hiss etmək qabiliyyətidir. Xarici əlamətlərdə determinasiya olunan duyğu prosesi, hansı ki, xarici mühitin hadisələri qavranış obrazlar və söz işarələri növündə əks olunur. Qavrayış reseptörlardan başlayır və MSS ali şöbəsi ilə qurtarır. Sensor məlumatın birinci qabıq analizi qabığın müvafiq proyeksiyon

zonasında həyata keçirilir. Sonra qabığın assosiativ zonasında daxil olmuş məlumat yaddaşda obraz şəklində görünməyə göndərilir və burda onun tanınması baş verir. İnsanda o nitqdə eks olunan stimul və qavranış arasında münasibət mürəkkəb xarakterə malikdir, çoxlu fizioloji və psixoloji amillərdən asılıdır (diqqət, emosiya və s.).

97. **Letargiya** – patoloji yuxu növünə aid olub, hərəkətsizlik xəstəliyi adlanır. Xaricdən baxdıqca yuxunu xatırladır. Bu yuxuda orqanızmin bütün funksiyaları zəifləyir. Anc-aq həkim ürək fəaliyyətinin göstəricisi olan çətin hiss olunan nəbzi və tənəffüsü hiss edə bilər. Dneprepetrovski vilayətinin Moqilyeva kəndindən Nadejda Lebedin qabiqaltı ensafalit xəstəliyi ilə 1954-cü ildə 33 yaşında latergik yuxuya getmişdir. 1974-cü ildə onun anası vəfat etmişdir. Ona anan ölüm, ayıl onunla vidalaş sözünü xəbər verdikdə, bu bəd xəbəri eşidən kimi qışqıraraq yuxudan qalxmışdır.
98. **Lunatizm** – yuxunun pozulması ilə özünü göstərən xəstəlikdir. Lunatiklər gecələr yuxuda avtomatik mürəkkəb hərəkətləri yerinə yetirirlər. Onlar əşyaları bir yerdən başqa yerə aparır, paltarını geyinir, veyillənirlər və s.
99. **Mərkəzi sinir sistemi (MSS)** – sinir sisteminin əsas hissəsi olub, baş və onurğa beynindən ibarətdir. Yüksək differensirofska olunmuş mürəkkəb reaksiyaları – refleksləri həyata keçirir.
100. **Melatonin** – (N-asetil-5-metoksitryptamin) qana və likvora daha çox gecələr ifraz olunur. Qanın plazmasında uşaqlarda gecələr 1-3 yaşda - 250 PQ/ml, yeniyetmələrdə -120 PQ/ml və 50-70 yaşlarda – 20 PQ/ml təşkil edir. Bütün yaşlarda gün ərzində melatoninun miqdarı 7PQ/ml təşkil edir.
101. **Mədəaltı vəzi** – qarşıq vəzilərdən olub, mədənin altında ondan arxada yerləşir. Endokrin hissəsinə langerhans adacıqları, ekzokrin hissəsi isə bir cüt axarla (itdə) onikibarmaq bağırsağa açılır. Başçıq, cismi və quyruq hissələrdən ibarətdir. Onun uzunluğu 16-20 sm, kütləsi 70-

90 qr. Ekzokrin hissəsi fermentlər, endokrin hissəsi (langherhans adacıqlar) hormonlar hazırlayır. Vəzin hormonlar (insulin, qlükaqon və s.) orqanizmə daxil olan əsas energetik substratların toplanması və metabolizmin əsas faktorudur.

102. **Miologiya** – (mio–yun. myos–əzələ) əzələni öyrənən elm. Eninəzolaqlı və saya əzələyə ürək və skelet əzələsi, saya əzələlərə damarların divarı, dəri, mədə, bağırsaqlar, uşaqlıq əzələlər bədənin hərəkətində və müvazinətin saxlanmasında və s. iştirak edir.
103. **Miositi** – (müoetius; mio+qist. Situs hüceyrə) əzələ toxumasının bir nüvəli struktur funksional vahidi.
104. **Miofibrillər** – sitoplazmanın nazik lifləridir. Yığılma qabiliyyətinə malikdir.
105. **Meysner sinir kələfi** – həzm borusunda selikli qişanın altında yerləşən sinir kələfin əsas funksiyası saya əzələlər selikli və selikaltı qişada olan vəzilərin şirə ifrazını idarə etməkdir.
106. **Lipokain** – mədəaltı vəzin endokrin hormonu olub, lipid mübadiləsini tənzim edir.
107. **Mədə** – həzm borusunun ən genişlənmiş hissəsi olub, burada qidanın mexaniki işlənməsi (emalı) və mədə şirəsinin kimyəvi təsiri baş verir.
108. **Mensturasiya** – uşaqlıqdan dövri olaraq qanaxma prosesi (aybaşı).
109. **Menearxe** – birinci aybaşının başlanması.
110. **Menopauza** – amenoreya – menstruasiyanın birinci dəfə dayanmasından sonrakı 12 ay müddətində 45 yaşdan yuxarı qadılarda dayanması. Axırıcı aybaşı orta hesabla 50,8 yaşında baş verir.
111. **Nəbz təzyiqi** – sistolik və diastolik təzyiq arasında olan fərqə deyilir ( $120-80=40$ ).
112. **Nəbz təzyiqi** – sistolik və diastolik təzyiq arasında olan fərqə nəbz təzyiqi deyilir.  
Orta arterial təzyiqi (OAT) bu formula ilə təyin edirlər.

$$OAT = \frac{sistolikAT + 2(diastolikAT)}{3} = \frac{120 + 2 \cdot 80}{3} = \frac{280}{3} = 93,3$$

Aortada orta arterial təzyiq (90-100 mm.Hg.st.) arteriya damarlarının şaxələnmə dərəcəsindən asılı olaraq tədricən aşağı düşür. Şaxələnmiş arteriya və arteriallarda təzyiq kəskin düşür (orta hesabla 35 mm.Hg.st.), sonra tədricən enərək iri venalarda 10 mm.Hg.st. təzyiqinə bərabər olur.

113. **Nazik bağırsaqlar** – mədədən başlayıb, yoğun bağırsaqda qurtarır. Uzunluğu 5-7 m ola bilər. Üç hissədən – oniki-barmaq, acı və qalça bağırsaqdan ibarətdir.
114. **Nikah** – ailə qurmağa qabil olan adamın – qız və oğlanın dövlət və din tərəfindən qanunlaşdırılmış bərabərhüquqlu ittifaqıdır. Bu ittifaq ömrünün axırına qədər bir-birinə qarşılıqlı münasibət və hörmət, uşaq törətmək, onu həddi-buluşa çatana qədər böyütmək, həyatın bütün sevinc və çətinliklərini ailədə bir yerdə keçirmək şəraitində davam edir.
115. **Neyron** – (yunan neuron – sinir) sinir toxumasının əsas struktur və funksional vahidi. Sıgnalı qəbul etməyə, sinir impulsuna çevirməyə və sinir digər neyronun ucuna və ya əzələyə, vəzə (effektor'a) nəql etmək qabiliyyətinə malikdir. Bədən və çıxıntılarla (dendiritlərə və aksona) malikdir. Neyronun qəbulədici hissəsi – çıxıntılı dentritlərdir. Hüceyrənin bədənidən impulsları nəql edən neyronun hissəsi aksonla yerinə yetirilir.
116. **Onurğa beyni** – MSS-nin şöbəsidir. Onurğa kanalında yerləşir, ağırlığı 30 qr, uzunluğu 40-45 sm, yuxarı hüdudu böyük ənsə dəliyindən başlayır, aşağı hüdudu 11 bel fəqərələri bərabərliyində qurtarır. Onurğa beynindən 31 cüt onurğa beyni sinirləri xaric olur.
117. **Onurğa beyni mayesi** – beyin mədəcikləri (uzunsov beyində IV, ara beyində III, yarımkürələrlə yan mədəciklər) hörümçəkaltı boşluğu dolduran şəffaf mayedir. Mədəciklərin damar kələfindən produseriyetsiya olur və vena yağına axır.

118. **Onikibarmaq bağırsaq** - nazik bağırsaqların birinci hissəsi olub, uzunluğu 27-30 sm, forması – nalabənzərdir.
119. **Ovulyasiya** – yumurtlama (qraf qovucuğun partladıqdan sonra yumurtanın hüceyrənin qarın boşluğununa düşməsi).
120. **Periferik sinir sistemi** – sinir sisteminin bir hissəsi olub, MSS-i ilə sensor sistemin reseptörleri və effektorları arasında əlaqəni həyata keçirir. Kəllə-beyin və baş-beyin sinirləri və sinir düyünlərindən ibarətdir.
121. **Perekənqliyonar liflər** – düyün qabağı liflər.
122. **Postqənqliyonar liflər** – düyün sonrası liflər.
123. **Prenatal inkişaf dövrü** – (prenatus doğulma: antenatal dövr, embrional dövr, bətnədaxili dövr) embrional inkişaf dövrü olub, ya yumurta qışası örtüyü altında (yumurta qoyanlarda) və ya ana orqanizmi daxilində (diri bala doğan və insanda) prenatal inkişafda: 1) mayalanma (ziqotun əmələ gəlməsi), 2) xirdalanma (blastubanın əmələ gəlməsi), 3) qasturulasiya (2 və 3 qatlı rüşeym vərəqlərin və ox kompleksin əmələ gəlməsi), 4) toxuma və orqanların başlangıcının qoyulması, 5) orqan və toxumaların tam formallaşması və inkişafi dövrlərini əhatə edir.
124. **Parasimpatisk sinir (azan sinir)** – ürəyin fəaliyyətini ləngidir və zəiflədir.
125. **Peristaltika** – həzm borusunun divarında yerləşən saya əzələlərin (uzununa həlqəvari və çəpinə) yiğilib boşalması.
126. **Periton** – qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişa. Periton boşluğu əmələ gətirir. Bu boşluq qadınlarda uşaqlıq borusu vasitəsilə xarici mühit ilə əlaqədar olur.
127. **Perelimfa** – kimyəvi tərkibinə görə qanın plazması və likvora yaxın, zülal tərkibinə görə onlar arasında aralıq yer tutur.
128. **Plasenta** – cift – uşaqla ana arasında əlaqə yaranan üzv.
129. **Pollusiya** – gecələr daha çox yuxuda sperma buraxma.
130. **Postnatal** – anadan olandan sonrakı inkişaf dövrü.
131. **Refleks** – orqanizmin qıcığa qarşı mərkəzi sinir sisteminin iştirakı və nəzarəti altında verdiyi cavab reaksiyasına

deyilir. Şərtsiz reflekslər daimidir, genetik kodlaşdırılmış qıcıqla qarşı cavab reaksiyasıdır. Şərti reflekslər – həyatda qazanılmış sistemli uyğunlaşma reaksiyaları olub, şərtsiz və şərti reflekslər arasında müvəqqəti əlaqələr əsasında yaranır. Reseptorlar sinirlərin sərbəst ucları kimi, həm də toxumaların dərinliyində yerləşən törəmə kimi təsvir edilə bilər.

132. **Reseptorlar** – qıcıqları qəbul edən və sinir siqnallarını çevirən spesifik hissedici törəmələrdir. Bədənimizdə fotosiq, fono – səs, termo – istilik, xemo – kimyəvi, stibio – qoxu, qusto – dad reseptorlar fəaliyyət göstərir.
133. **Rəngli görmə** – kolbacıqların vəzifəsidir. Üç tip kolbacıqlar mövcuddur, bunlardan hər biri üç müxtəlif (qırmızı, yaşıl və göy) görmə pigmentlərindən birini saxlayır.
134. **Reseptor potensial** – xariciamil reseptora təsir edərək, onun membran səthində depolyarizasiya (qütbleşməyə) səbəb olur. Yerli cavaba oxşar olan bu qütbleşməni reseptor və ya generator potensial adlandırırlar. Reseptor potensial isə reseptorların özündəki maddələr mübadiləsinin hesabına olur.
135. **Sinir hüceyrəsi (neyron)** – sinir sisteminin struktur və funksional vahidi. Bədəni və çıxıntılarından ibarətdir. Uzunluğu bir neçə mkm-dən 1-1,5 m qədər çatır.
136. **Sinir** – sinir liflərinin birləşdirici toxuma qışasından ibarətdir. Hərəkət neyronlarının aksonlarından təşkil olan sinirlərə hərəki sinirlər deyilir. Hissi sinirlərin dentridlərdən təşkil olan sinirlərə hissi sinirlər deyilir. Akson və dentridlərdən təşkil olan sinirlərə qarışq sinirlər deyilir.
137. **Simpatik sütun** – onurğa kanalı boyu onun həm sağ, həm də sol tərəfində yerləşən simpatik sinir düyünlərin əmələ gətirdiyi zəncir olub, kəllə əsasından, büzdümə qədər uzanır.
138. **Somatik sinir sistemi** – mərkəzi və periferik sinir sisteminin, skelet əzələləri (eninə zolaqlı), sümük və dərini innervasiya edən hissəsinə deyilir.
139. **Sutkalıq ritm. Sirkadian ritm** – bioloji ritmlərdən biri

olub (sutkalıq, aylıq, fəsil və illik ritmlər) yerin sutkalıq fırlanma dövrü ilə uyğunlaşır, 24 saatə müəyyən qədər uyğun olmur. Çoxlu fizioloji proseslə, o cümlədən hipotalamik neyrosekresiya, sutkalıq ritmə tabe olur.

140. **Samotastatin** – mədəaltı vəzin langerhans adacığlarında  $\gamma$ -hüceyrələrində hazırlanan insulin və qlükaqon hormonlarının sintezini ləngidən hormondur.
141. **Sarı sümük iliyi** – borulu sümüklərin daxilində yerləşir. Birləşdirici toxumaya aiddir, yağla zəngindir. Sarı sümük iliyi qanyaradıcı elementlərə malik deyil.
142. **Sümük** – bir neçə toxumadan ibarət olsa da ən əsas sümük hesab edilir. Sümüklərdən hər biri müəyyən formaya malik olur.
143. **Simpatik sinir** – ürəyin fəaliyyətini sürətləndirir və qüvvətləndirir.
144. **Sistolik təzyiq** – sol mədəciyin maksimal yiğilması zamanı yaranır. 250-300 mm.Hg.st. təşkil edir. Bu təzyiq sistola zamanı arteriya sistemində yaranan təzyiqdir. Büyüt qan dövranında maksimal sistolik təzyiq – normada 120 mm.Hg.st. bərabərdir.
145. **Sekretin** – bağırsağın peristaltikasını ləngidir.
146. **Süd vəziləri** – ektordermadan inkişaf edən tər vəzilərinin şəkil dəyişməsindən formalasdır. Kişi süd vəziləri inkişaf etmir.
147. **Spermatozoid** – (sperma – yunanca – sperma-semya-sperma, zoon-canlı varlıq) canlı haploid kişi cinsiyyət hüceyrəsidir. Məməlilərin spermində 1667-ci ildə A.Leven Huk tərəfindən kəşf edilmişdir. Termin isə 1827-ci ildə K.M.Ber tərəfindən verilmişdir. Spermatozoid spermatogenez prosesi nəticəsində yaranır. Sperma ilə qarışır və yumurta hüceyrənin mayalanmasında iştirak edir. Spermatozoid yumurta hüceyrə ilə qarışdıqdan sonra zi-qota yaranır və rüşeym inkişaf etməyə başlayır. Spermatozoidin başında nüvədə atanın irsi əlamətləri yerləşir. Spermatozoidlər həm heyvanlarda, həm də bitkilərdə qamçılı və qamçısız ola bilər. Bitkilərdən qızı, mamır,

- ayıdöşəyi və s. çoxlu qamçı olur. İnsanda da qamçılıdır. Qamçısızlar bitkilərdə olur və spermİ adlanır.
148. **Sinaps** – (yunan synarsis–təmas, əlaqə) oyanan hüceyrələr arasında ixtisaslaşmış, funksional əlaqə olub, nəql etməyə və sinir impulslarını dəyişdirməyə xidmət edir.
149. **Sensibilizasiya** – bir təsirə qarşı orqanızmin, onun hüceyrə və toxumalarının həssaslığının artması.
150. **Stress** – gərginlik.
151. **Şüür** – insan beyninin ali funksiyası həqiqəti əks etdirən spesifik insani forma olub, mənası, mahiyyəti elmə əsaslanan məlumatları işlətməklə ikinci siqnal sisteminin köməkliyi ilə (söz. Riyazi işaretərlə, bədii əsər obrazları) ola bilsin ki, başqa insanlara, o cümlədən digər nəsillərə ötürürlə bilər, əsasən şəxsiyyəti onu əhatə edən aləm ilə qarşılıqlı münasibətini tənzim etməyə yönəlmüşdür. Öz biliyini digər insana verməklə özünü ondan, o aləmdən ayırir və özünü dərk edir. Son illərdə funksiyaların baş-beyin yarımkürələrində lateralizasiyası sahəsində aparılmış işlərdən məlum oldu ki, qabığın qnostik (qnosis, yunanca qnosis – biliyi dərk etmək) zonasının, beynin nitq strukturu ilə əlaqənin saxlanması şüurun fəaliyyət göstərməsi üçün əsas şərtdir. Şüür – hansı ki, bilik, ola bilsin ki, abstract formada digər insanlara ötürürlə bilər. O, bilik verməklə ünsiyyət yaratmaq tələbatından yaranmışdır. İnsanın daxili aləmi xarici müşahidəçilər üçün gizli saxlanılır. Ona görə də məlumat bir adamdan digərinə işaretələr vasitəsilə ötürülür. Belə işaretərlə əlaqə forması nitq oldu. Ünsiyyətin əsasında isə şüür əmələ gelir. Şüür anlayışına dərketmə prosesi əlavə edilir, hansı ki, onun köməyilə insan daima öz biliyini zənginləşdirir, artırır: duyu və qarayış və ya dərketmə, yaddaş, təfəkkür.
152. **Timus (thimus) və ya çəngələbənzər vəzi** – döş sümüyünün arxasında döş boşluğununda ön divararası nahiyyədə yerləşir. O döş boşluğununda yuxarıda nəfəs borusuna, aşağıda aortaya bitişir. Onurğalılarda immunitet sisteminin mərkəz orqanı hesab edilir. Qəlsəmə ciblərində inkişaf edir.

Quşlarda və məməlilərdə daha yaxşı öyrənilmişdir. Məməlilərin əksəriyyətində 2-3 paydan və çoxlu payçıqlar dan ibarətdir. Hər bir payçıq qabiq və beyin maddədən ibarətdir. İnsanda cinsi yetişkənlik dövrünə qədər çəkisi 30 qrama qədər olur. Cinsi yetişkənliyi 14-15 yaşına qədər ləngidir. Hormonları timozin və timopoetin T- və -B limfositlərin formalaşmasında, həm də sinir-əzələ ötürməsində, sulukarbon mübadiləsində və böyümə prosesində iştirak edir.

153. **Trofoblast** – blastomerlərin üst səthində əmələ gələn qişa hansı ki, sonra ondan rüşeym qişası formalaşır.
154. **Telarxe** – cinsi yetişkənliyin əlaməti olan süd vəzilərinin böyüməsinə başlanması.
155. **Toxum artımı vəzi** – tək üzv olub, şabalıd formasındadır. Kiçik çanaqda sidik kisəsinin altında yerləşir. Spermanın əsas hissəsinin hazırlanmasında iştirak edir. Xaricdən kapsula ilə örtülüdür. 30-50 qovuqcuqlardan vəziciklərdən ibarət olub, seliyi sidikburaxıcı kanala ifraz edir.
156. **Toxum (ciyəsi)** – dairəvi (bağı) – 20 sm uzunlığunda olur. Onun tərkibinə daxildir: toxum çıxarıcı axar, toxum arteriyası, qozaya bənzər, vena toru, limfa damarları və sinirləri. Toxumluqdan toxum ciyəsi (kanalı) yuxarı qalxaraq qasıq kanalına daxil olur.
157. **Təbii qocalıq** – həm kişi, həm də qadılarda 75-90 yaşına qədər davam edir.
158. **Udlaq** – yarım fibrozlu – əzələvi orqan. Onda həzm və tənəffüs yolu çarpazlanır. Ağız boşluğunun udlaq hissəsi 4 sm-dir. Onun burun və qırtlaq hissələri də var.
159. **Uzaqdan görmə** – insan cismi uzaqdan yaxşı görür. İşıq şüaları gözün torlu qişasının arxasında fokslasılır. Belə vəziyyətdə bühlur yastılaşmış və işığı zəif sindirir və ya göz alması qisalmış olur və ya bühlur elastikliyini itirir və ya kirpikli əzələ boşalmış olur.
160. **Uşaqlıq yolu** – 8 sm uzunlığunda boru olub, uşaqlıq borusundan başlayır, sidik cinsiyət diafraqmاسını keçərək xarici cinsiyət üzvlərinə qədər uzanır. Burada aypara

formasında qızılıq pərdəsi yerləşir.

161. **Uşaqlıq** – armudvari formada olub, qalın əzələ divarına malikdir. Qadınlarda uşaqlıq kiçik çanaq boşluğununda sidik kisəsi ilə düzbağırsaq arasında yerləşib, dölnün böyüməsinə və doğuş zamanı xaric olmasına xidmət edir. Dibbi, bədəni (4 sm) və boyunu (3 sm) hissələri vardır. Selikli uşaqlıq yumurtanın yetişməsi ilə əlaqədar tsiklik (28 gün) dəyişikliklərə uyğunlaşmışdır; mayalanma baş tutmadıqda qişa dağılır (menstruasiya). Çəkisi uşağı olmayanlarda 40-50 qr, doğan qadınlarda isə 90-100 qr olur. Selikli qışası silindr formalı titrəyən epitel ilə və çoxlu vəzilər ilə örtülmüşdür və menstrual sikllə əlaqədar dövrü dəyişikliklərə məruz qalmağa meyllidir. İnsanda və heyvanlarda kisəşkilli və ya kanalabənzər orqan olub, yumurta və embrion (rüşeymin) yerləşən yerə deyilir. Uşaqlıq inkişaf etməkdə olan rüşeymi qida maddələri və oksigenlə təmin edir. Onurğalılar arasında uşaqlıq, ancaq diri bala doğan dişi akulada, az miqdarda sümüklü balıq növlərində, bəzi suda-quruda yaşayanlarda və sürünenlərdə və məməlilərdə vardır.
162. **Cift** – inkişaf etməkdə olan rüşeym ilə ana orqanizmi arasında əlaqə məməlilərdə – cift vasitəsilə həyata keçirilir.
163. **Uzun ömür yaş dövrü** – 90 yaşından ömrün sonuna qədər davam edir.
164. **Ürək** – dördkameralı, içi boş əzələvi orqandır. Döş qəfəsinin arxasında yerləşir. 2-ci və 3-cü qabırğalar arasında, döş sümüyünün arxasında asimetrik vəziyyətdə 1/3 sağda, 2/3 solda yerləşir. Damarları arasıkəsilmədən qanla təmin edir. Hərənin öz yumuruğu boyda (uzunluğu təxminən 15 sm) olub, çəkisi 200-250 qr-a qədər olur. Dördkameradan, 2 qulaqcıq, 2 mədəcikdən ibarətdir. Arteriya qanı ürəkdən aparan, vena ürəyə gətirən damarlardır.
165. **Vegetativ sinir sistemi** – periferik sinir sisteminin bir hissəsi olub, daxili orqanların fəaliyyətini tənzim edir, daxili mühitin sabitliyinin tənzimində aparıcı rol oynayır, simpatik və parasimpatik şöbələrə bölünür.

- 166. Vəzilər (glandula)** – insan və heyvan orqanizmində orqanızmin fizioloji fəaliyyətinin tənzimində iştirak edən, spesifik maddələr hazırlayan və ifraz edən orqanlar. İnsan və heyvan orqanizmində ekzokrin, endokrin və qarışq vəzilər olur. Hazırlandıqları maddəni xüsusi axacaqlarla bədənin səthinə və ya selikli qişaya ifraz edən vəzilərə ekzokrin və ya xarici sekresiya vəziləri (tər, tüpürçək, süd, həşəratlarda mum və s.) deyilir. Axacaqlar olmayan və hazırladıqları hormonu qana ifraz edən vəzilərə (hipofiz, böyrüküstü, qalxanabənzər və s.) endokrin və ya daxili sekresiya vəziləri deyilir. Həm ekzokrin, həm də endokrin funksiyani yerinə yetirən vəzilərə (mədəaltı, cinsiyət) qarışq sekresiya vəziləri deyilir.
- 167. Vena** – orqan və toxumalardan arterial və həm də venoz qanı ürəyə doğru hərəkət etdirən damar. Səthi və dərin vena damarları ayırd edilir. Onlar qanın geriyə cərəyanına mane olan aypara qapaqlara malikdir. İnsanda qapı, aşağı və yuxarı boş, körpücük altı, vidaci, qaraciyər venaları və s.
- 168. Yoğun bağırsaq** – həzm borusunun son şöbəsi, uzunluğu 1,5-2 m, diametri 3-7 sm, üç hissəsi (kor, çəmbər və düz bağırsaq) var.
- 169. Yanaqlar** – üzün hissəsidir. Xaricdən dəri, daxildən selikli qişa ilə örtülüdür.
- 170. Yaxından görmə** – insan cismi, ancaq yaxın məsafədən görür, işiq şüaları torlu qişanın önündə fokuslaşır. Belə ki, büllur qabarıl formada olur və şüaları qüvvətli sindirir. Belə vəziyyətdə göz alması ya uzunsov olur, ya da kiprikcikli əzələ boşalmış olur.
- 171. Yumurta (ovum)** – qadın cinsiyət hüceyrəsi, hansı ki, mayalanma və ya partogenez nəticəsində yeni orqanizm inkişaf edir. Məməlilərdə 1827-ci ildə K.M.Ber tərəfindən kəşf edilmişdir. Formalaşması yumurtalıqda (oogen) gedir.

# İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI

## FƏNNİ ÜZRƏ TESTLƏR

**1. Beynin boz maddəsini təşkil edir:**

- a) neyronların cisimləri
- c) aksonlar
- e) qığırdaq
- b) epitel toxuması
- d) reseptorlar

**2. Hipotalamus və görmə qabarları nəyi əmələ gətirir?**

- a) ön-beyin
- c) orta-beyin
- e) uzunsov-beyin
- b) arxa-beyin
- d) ara-beyin

**3. Ön-beyin yarımkürələrinin funksiyası nədir?**

- a) şüuru, yaddaşı, təfəkkürü təyin edir
- b) şərtsiz reflekslərin mərkəzi hesab edilir
- c) humoral tənzimi təmin edir
- d) daxili sekresiya vəzilərini tənzimləyir
- e) maddələr mübadiləsini tənzimləyir

**4. İşığın duyan reseptorlar harada olur?**

- a) buynuz qışada
- c) büssürda
- e) damarlı qışada
- b) aqlı qışada
- d) torlu qışada

**5. Yaxından görmənin səbəbi nədir?**

- a) göz almasının kiçik olması
- d) büssürun yastılaşması
- b) Bavitaminozu
- e) buynuz qışanın bulanması
- c) büssürun qabarıqlığının artması

**6. Uzaqdan görmənin səbəbləri:**

- a) büssürun yastılaşması
- d) kirpik əzələsinin zəifləməsi
- b) Bavitaminozu
- e) büssürun qabarıqlığının artması
- c) göz almasının böyük ölçüləri

**7. Eşitmə reseptoru harada yerləşir?**

- a) təbil pərdəsində
- b) eşitmə sümüklərində
- c) periliksfada
- d) oval pəncərədə
- e) ilbiz orqanının əsas membranında

**8. Hiss orqanlarının əhəmiyyəti nədir?**

- a) insanın oriyentasiyاسını onu əhatə etdiyi mühitdə təmin edir
- b) orqanlar sisteminə normal cavab verir
- c) MSS-nin işini tənzimləyir
- d) ürəyin fəaliyyətini tənzimləyir
- e) şərtsiz reflekslərin əmələ gəlməsində iştirak edir

**9. Ali sinir fəaliyyətini öyrənən alim:**

- a) İ.İ.Meçnikov                    c) L.Paster                    e) Aristotel
- b) R.Dekart                        d) İ.P.Pavlov

**10. Şərti reflekslərin ləngimə növləri:**

- a) determinasiya və xarici                    b) daxili və adaptasiya
- c) daxili və determinasiya                    d) sönüm və diferensiasiya
- e) diferensiasiya və determinasiya

**11. II siqnal sisteminin xüsusiyyətləri:**

- a) heyvana xasdır                    b) insan və heyvana xasdır
- c) insana xasdır                    d) xarici mühitin konkter işarələri
- e) oyancılıq

**12. İnsan beyninin ali funksiyaları hansılardır?**

- a) xarici mühitə uyğunlaşma                    d) təfəkkür və abstrakt şürur
- b) hərəkət    e) şərti reflekslərin əmələgəlməsi
- c) orqanizmin funksiyalarının tənzimi

**13. Ləng yuxunun fazaları:**

- a) nəbzin azalması, tənəffüsün zəifləməsi
- b) nəbzin tezləşməsi, tənəffüsün zəifləməsi
- c) tənəffüsün tezləşməsi, nəbzin azalması
- d) nəbzin tezləşməsi, tənəffüsün tezləşməsi
- e) əzələlərin yığılması, nəbzin tezləşməsi

**14. Ən zəruri daxili sekresiya vəzini göstər!**

- a) epifiz    c) hipofiz    e) qalxanabənzər vəzi
- b) cinsi vəziləri                                    d) böyrəküstü vəzi

**15. Mədəaltı vəzinin hormonları:**

- a) insulin, qlükaqon                    c) insulin, boy hormonu  
b) adrenalin, qlükaqon                d) trioksin, insulin  
e) qlükaqon, boy hormonu

**16. Qanda qlükozanın qatılığını tənzimləyən hansı vəzilərin hormonudur?**

- a) hipofiz, böyrəküstü vəzi            b) qalxanabənzər vəzi, epifizin  
c) mədəaltı vəzin, böyrəküstü        d) mədəaltı vəzi, cins vəzilərin vəzinin qabıq maddəsi və epifiz  
e) epifiz, böyrəküstü vəzi

**17. Şəkər diabeti xəstəliyi nədən baş verir?**

- a) qlükaqonun çatışmazlığından  
b) insulinin çoxalmasından  
c) insulinin azalmasından  
d) qlükozanın qlükaqona çevrilməsindən  
e) trioksin artmasından

**18. Böyrəküstü vəzinin harmonunu göstərin:**

- a) adrenalin                              b) tiroksin                            c) insulin  
d) boy hormonu                          e) adrinokortikotrop hormon

**19. Hansı vəzilərin hormonları steroidlərə aiddir?**

- a) hipofiz, böyrəküstü                b) cinsi vəzi, hipofizin  
c) qalxanabənzər, cinsi vəzilər    d) böyrəküstü, cinsi vəzilər  
e) mədəaltı, epifizin

**20. Hipofiz vəzisinin orta payının hormonlarının funksiyası:**

- a) qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyir  
b) insanın boy artmasında iştirak edir  
c) sidik ifrazını azaldır  
d) uşaqlığın saya əzələlərini yığır  
e) dəridəki piqmentləri tənzimləyir

- 21. Qidantizm xəstəliyi nə ilə əlaqədardır?**
- a) qlükaqonun çatışmazlığı      d) boy hormonunun azlığı  
b) insulinin çoxluğu      e) insulinin azlığı  
c) boy hormonunun çoxluğu
- 22. Orqanizmin daxili mühitini nə əmələ gətirir?**
- a) qan, limfa, toxuma mayesi      b) bədən boşluğu  
c) daxili orqanlar      e) bağırsağın möhtəviyyatı  
d) sinir sistemi
- 23. Limfatik damarları hara açılır?**
- a) aşağı boş vena      b) qarın aortası      c) ağciyər arteriyası  
d) yuxarı boş vena      e) aorta qövsünə
- 24. Qan depoları hesab olunur:**
- a) baş-beyin, qaraciyər      b) dəri, sarı sümük iliyi  
c) qaraciyər, dəri      d) dalaq, ağciyər  
e) ağciyər, baş-beyin
- 25. Oksehemoqlobin hemoqlobinlə nəyin birləşməsidir?**
- a) karbon dioksidlə      b) oksigenlə      c) azotla  
d) karbon monooksidlə      e) ammonyakla
- 26. Hərəkət edən zaman pozanı saxlamaq üçün əmələ gələn refleksə deyilir:**
- a) statistik      b) somatik      c) kinetik  
d) statokinetik      e) dinamik
- 27. Onurğa-beynin ön buynuzunu kəsən zaman əzələ tonusu:**
- a) yox olur      b) əhəmiyyətli dərəcədə azalır  
c) büküçü əzələlərdə artır      d) praktiki olaraq dəyişmir  
e) açıcı əzələlərdə artır
- 28. Sutka müddətində böyrəklərdə əmələ gələn ilk sıdiyin miqdarı nə qədər (filtirat) təşkil edir:**
- a) 180-200 mL      b) 200-300 mL      c) 10-15 mL  
d) 1,5 mL      e) 100-105 mL

**29. Frank-Starlinqin ürək qanunu nəyə deyilir?**

- a) aortada təzyiqin artması nəticəsində ürəyin yiğılma tezliyinin artması
- b) ürəkdən axan qanın artması zamanı ürəyin yiğılma qüvvəsinin azalması
- c) arterial təzyiqin artması zamanı ürəyin yiğılma qüvvəsinin artması
- d) ürəyin yiğilmasının qüvvəsi ürək əzələsinin diastolik gərginliyi ilə mütənasibdir
- e) arterial təzyiqin artması zamanı ürəyin yiğılma qüvvəsinin azalması

**30. Bir miofibrilin yiğilması təqəllüsü «hamısı və ya heç nə» qanununa tabe olurmu?**

- a) yox                    b) qıcığın qüvvəsindən asılı olaraq
- c) hə                    d) qıcığın müddətindən asılı olmayaraq
- e) qıcığın qüvvəsi və müddətindən asılı olmayaraq

**31. Asetilxolin neyro mediatoru mədə sekresiyasına necə təsir edir?**

- a) ləngidir                b) təsir etmir            c) oyadır (artırır)

**32. Eritrositlərin membrani keçirici deyil:**

- a) K<sup>+</sup>, OH<sup>-</sup>                b) K<sup>+</sup>, Na<sup>+</sup>                c) H<sup>+</sup>, OH<sup>-</sup>
- d) CL, OH<sup>-</sup>                e) HCO<sub>3</sub><sup>-</sup>, HPO<sub>4</sub><sup>2-</sup>

**33. Yaşlı adamların mədəsində sutka müddətində neçə litr mədə şirəsi ifraz olunur?**

- a) 2,5 mL                b) 0,4 mL                c) 10 mL                d) 20 mL                e) 0,8 mL

**34. Trombositlərin parçalandığı orqan:**

- a) dalaqda                b) qırmızı sümük iliyi və dalaq
- c) limfatik düyünlərdə                d) qırmızı sümük iliyində
- e) sarı sümük iliyində

**35. Qırmızı nüvə ilə vestibulyar nüvənin (Deyteres nüvəsi) arasında yolun kəsilməsi zamanı əzələ tonusu:**

- a) büküçü əzələlərin tonusu, açıcı əzələlərinkindən yüksək olur

- b) əhəmiyyətli dərəcədə azalır
- c) yox olur
- d) praktiki olaraq dəyişmir
- e) büküçü və açıcı əzələlərin tonusu bərabərləşir

**36. MSS-də ləngimə hadisəsini kim kəşf etdi?**

- a) Seçenov      b) Serinqton    c) Bbedenskiy
- d) Pavlov       e) Çernikov

**37. Sistolik və diastolik arterial təzyiq arasındaki təzyiq fərqi necə adlanır?**

- a) yan təzyiq                  b) orta təzyiq                  c) nəbz təzyiqi
- d) venoz təzyiq                e) limfa təzyiq

**38. Neyrotrofillərin funksiyası:**

- a) qanın laxtalanmasında iştirak etmək
- b) faqositoz, histamin əmələ gətirmək
- c) faqositoz, interferon əmələ gətirmək
- d) tromb əmələ gətirmək

**39. Karbon dioksidin venoz qanda gərginliyi:**

- a) 100 mm.Hg.st.              b) 46 mm.Hg.st.              c) 40 mm.Hg.st.
- d) 30 mm.Hg.st.                e) 150 mm.Hg.st.

**40. Hansı hemoqlobin (Hb) daha çox oksigen ( $O_2$ ) birləşdirə bilir?**

- a) oksihemoqlobin              b) fetal
- c) embrional                    d) yaşlıların Hb-ni

**41. Qırmızı nüvənin Deyters nüvəsinə təsiri (lateral vestibülyar):**

- a) oyandırıcı      b) təsir etmir      c) əhəmiyyətsiz      d) ləngidici

**42. Gözün bir qanqılıyz Hüceyrələrində oyanma əmələ gətirən reseptorların cəminə deyilir?**

- a) reseptor sahə              b) kor ləkə
- c) sarı ləkə                    d) mərkəzi çuxur

**43. Qanın plazmasının zülalı səbəb olur:**

- a) osmotik təzyiqə
- b) onkotik təzyiqə
- c) hidrostatik təzyiqə
- d) hemodinamik təzyiqə
- e) heç nəyə

**44. Rəng göstəricisi (eritrositlərin hemoqlobinlə doyma dərəcəsi)**

**normada bərabərdir:**

- a) 1,2-1,4
- b) 0,8-1,0
- c) 0,6-0,9
- d) 1,5-1,8
- e) 1,6-1,7

**45. «Yalançı qidalandırma» üsulu ilə mədənin şirə ifrazının hansı fazasını öyrənmək olar?**

- a) bağırsaq
- b) mədə
- c) mürəkkəb reflektorlu beyin faza

**46. Reseptorun uzun müddət ona təsir edən qıcıqga uyğunlaşması (adaptasiyası) səbəb olur:**

- a) qıcıq qapısının azalmasına
- b) reseptorun oyanıcılığının azalmasına
- c) reseptorun oyanıcılığının çoxalmasına
- d) qıcıq qapısının çoxalmasına
- e) heç nəyə

**47. Ürəyin simpatik sinirinin qıcıqlanması zamanı hansı neyro-mediator xaric olunur?**

- a) asetilxolin
- b) noradrenalin
- c) adrenalin
- d) dofamin
- e) enkafalin

**48. Toxumanın qıcıqlanan nahiyyəsi qıcıqlanmaya nisbətən yüklenir:**

- a) mənfi (-)
- b) yüklenmir
- c) qıcıqlanmayan nahiyyə kimi olur
- d) müsbət (+)

**49. Oksitosin sintez olunur:**

- a) yumurtalıqda
- b) adenohipofizdə
- c) hipotalamusda
- d) neyrohipofizdə
- e) toxumluqda

**50. Sinir-əzələ sinapsının postsinaptik membranı hansı tip ion kanalına malik olur?**

- a) kimyəvi oyanan
- b) mexaniki oyanan
- c) elektro oyanan
- d) fiziki oyanan
- e) olmur

**51. Qanın laxtalanmasında iştirak edən züləllər:**

- a) tromboplastin, hemoqlobin
- b) fibrin, hemoqlobin
- c) tromboplastin, fibrin, trombin
- d) trombin, hemoqlobin, fibrin
- e) trombin, kollagen

**52. Ürəyin qulaqcıq və mədəcikləri arasında hansı qapaqlar yerləşir?**

- a) birtaylı, aypara
- b) ikitaylı, üçtaylı
- c) ikitaylı, aypara
- d) dördtaylı, üçtaylı
- e) aypara, birtaylı

**53. Tromb hansı zülələrindən təşkil olunmuşdur?**

- a) protrombin
- b) fibrinogen
- c) kollagen
- d) fibrin
- e) hemoqlobin

**54. Hansı dada qarşı daha tez adaptasiya yaranır?**

- a) şirinə qarşı
- b) acıya qarşı
- c) glutamat dadına qarşı
- d) turşa qarşı
- e) duza qarşı

**55. Bunlardan hansı hemoqlobinin fizioloji birləşməsinə aid deyil?**

- a) methemoqlobin
- b) dezoksihemoqlobin
- c) oksigenləşmiş hemoqlobin
- d) oksihemoqlobin
- e) karbohemoqlobin

**56. Bunlardan hansı plasentanın funksiyalarına aid deyil?**

- a) testosteronun sekresiyası
- b) qonadotropinin sekresiyası, qadın cinsi hormonları
- c) həyat fəaliyyəti məhsullarının ifrazi
- d) dölnün qidalandırılması

**57. Ürək qulaqcığı kardiomusitləri hansı hormon sekresiya edir?**

- a) oksitosin
- b) aidesteron
- c) antidiuretic hormon
- d) atriopeptin
- e) melatonin

**58. Fiziki işlə məşğul olan zaman orta arterial təzyiq:**

- a) əvvəlcə artır, sonra isə azalır
- b) artır
- c) azalır
- d) dəyişmir
- e) itir

**59. Na - reabsorbsiyasının artması zamanı diurez necə dəyişir?**

- a) azalır
- b) praktiki olaraq dəyişmir
- c) artır
- d) dəyişmir
- e) əvvəlcə çoxalır, sonra azalır

**60. Hüceyrədaxili aparma zamanı – 60mv və – 90mv membran potensialı qeydə alınıb. Bu hansı hüceyrələrdə birinci qeydə alınıb?**

- a) 1-ci sinir hüceyrəsində, 2-ci əzələ hüceyrəsində
- b) hər ikisi əzələ hüceyrəsində
- c) 1-ci əzələ hüceyrəsində, 2-ci sinir hüceyrəsində
- d) hər ikisi sinir hüceyrəsində
- e) heç birində

## **C A V A B L A R**

- |              |              |
|--------------|--------------|
| <b>1.</b> A  | <b>31.</b> C |
| <b>2.</b> A  | <b>32.</b> B |
| <b>3.</b> A  | <b>33.</b> A |
| <b>4.</b> D  | <b>34.</b> A |
| <b>5.</b> C  | <b>35.</b> A |
| <b>6.</b> A  | <b>36.</b> A |
| <b>7.</b> E  | <b>37.</b> C |
| <b>8.</b> A  | <b>38.</b> C |
| <b>9.</b> D  | <b>39.</b> B |
| <b>10.</b> D | <b>40.</b> B |
| <b>11.</b> C | <b>41.</b> A |
| <b>12.</b> D | <b>42.</b> A |
| <b>13.</b> A | <b>43.</b> B |
| <b>14.</b> C | <b>44.</b> B |
| <b>15.</b> A | <b>45.</b> B |
| <b>16.</b> C | <b>46.</b> B |
| <b>17.</b> C | <b>47.</b> B |
| <b>18.</b> A | <b>48.</b> A |
| <b>19.</b> D | <b>49.</b> B |
| <b>20.</b> E | <b>50.</b> A |
| <b>21.</b> C | <b>51.</b> C |
| <b>22.</b> A | <b>52.</b> B |
| <b>23.</b> A | <b>53.</b> D |
| <b>24.</b> C | <b>54.</b> A |
| <b>25.</b> B | <b>55.</b> A |
| <b>26.</b> D | <b>56.</b> A |
| <b>27.</b> A | <b>57.</b> D |
| <b>28.</b> A | <b>58.</b> B |
| <b>29.</b> D | <b>59.</b> A |
| <b>30.</b> C | <b>60.</b> A |

## İXTİSARLARIN SİYAHISI

AEA	– Azərbaycan Elmlər Akademiyası
REA	– Rusiya Elmlər Akademiyası
UZİ	– Ultra səs
MSS	– Mərkəzi sinir sistemi
AT	– Arteriyal təzyiq
AKTH	– Adreno-kortika trop-hormon
DNT	– Dezoksiribozanuklein turşusu
RNT	– Ribozanuklein turşusu
ATF	– Adenozintrifosfat
ƏL	– Əzələ lifi
CFU-E	– Eritrositlərin unipotent sələfi
BFU-E	– Eritropoezin əsas hüceyrəsi və ya atəşəbənzər vahidi
ÜDH	– Ürəyin dəqiqəlik həcmi
SH	– Sistolik həcmi
KFT	– Kreatina fosfor turşusu
OAT	– Orta arterial təzyiq
SƏH	– Saya əzələ hüceyrəsi
ABV	– Aşağı boş vena
YBV	– Yuxarı boş vena
GV	– Göbək ciyəsi venası
VA	– Venoz axar
QV	– Qapı venası
ADH	– Antidiuritik hormon
TƏ	– Tənəffüs əmsali
NADF	– Nikotinoamid dinukleotid fosfat
ÜST	– Ümumdünya Sağlamlıq Təşkilatı
VBT	– Vanilbadam turşusu

# MÜNDƏRİCAT

## II HİSSƏ

### IX FƏSİL

Qan .....	3
9.1. Qanın funksiyaları .....	3
9.2. Plazma .....	7
9.3. Qanın hüceyrəvi elementləri .....	11
9.4. Homopoez, eritropoez, eritrositlər. Hemoliz .....	12
9.5. Hemoqlobin .....	16
9.6. Oksigenin daşınması .....	18
9.7. Hemoqlobinin metabolizmi .....	23
9.8. Monositopoez, trombositopoez, limfopoez .....	25
9.9. Leykositlər və ya ağ qan cisimcikləri .....	26
9.10. İmmunitet və immun cisimlər .....	32
9.11. Trombositlərin funksiyaları .....	34
9.12. Eritrositar antigenlər və qan qrupları .....	35
9.13. Rezus faktoru .....	39
9.14. Qan qruplarının təyini və qan köçürmə .....	40
9.15. Hemostaz-qanın laxtalanması .....	42

### X FƏSİL

Ürək-damar sistemi .....	51
10.1. Qan dövranının inkişafı .....	52
10.2. Döl qan dövranı .....	55
10.3. Ürəyin filogenezi .....	57
10.4. Ürəyin quruluşu və funksional təşkili. Miokardial strukturun təqəllüs və digər fizioloji xüsusiyyətləri..	58
10.5. Ürək, onun quruluş xüsusiyyətləri .....	60
10.6. Ürəyin qişaları .....	61
10.7. Ürək qapaqları .....	63
10.8. Ürəyin nasos funksiyası və döyünməsinin fazaları ..	64
10.9. Ürəkdə diastolik və sistolik təzyiq .....	70
10.10. Ürəyin qovduğu qanın miqdarı (sistolik, dəqiqlik, sutkaliq həcm).....	70

10.11. Ürək tonları .....	73
10.12. Ürəyin qanla təmin olunması .....	74
10.13. Ürəyin işi və gücü .....	75
10.14. Ürək əzələsinin əsas fizioloji xüsusiyyətləri.....	76
10.15. Ürəyin nəqleddici sistemi .....	81
10.16. Ürək əzələsində oyanmanın yayılması.....	84
10.17. Ürəyin avtomatizmi .....	86
10.18. Ürəkdə elektrik hadisələri. Elektrokardioqrafiya....	92
10.19. Ürək fəaliyyətinin tənzimi .....	100
10.20. Ürək fəaliyyətinin humoral tənzimi.....	106
10.21. Ürək fəaliyyətinin reflektoru tənzimi .....	107

## XI FƏSİL

Qan dövranı sistemi.

11.1. Qan damarları .....	109
11.2. Struktur-funksional təsnifat.....	109
11.3. Arteriya və arteriallarda qan cərəyanı.....	115
11.4. Arterial təzyiqin ölçülməsi. Klinikada qan təzyiqini düzünə (qanlı) dolayı (qansz) üsulla ölçürər. Düzünə, bir-başa üsul.....	118
11.5. Venoz təzyiq .....	120
11.6. Mikrosirkulyasiya.....	124
11.7. Kapillyar qan dövranı.....	125
11.8. Limfa sistemi .....	126
11.9. Damarlarda qanın cərəyanının tənzimi mexanizmi.....	130
11.10. Qan dövranının humoral tənzimi .....	132
11.11. Qan dövranına sinir sistemi tərəfindən nəzarət .....	134
11.12. Damar hərəki mərkəzlər .....	135
11.13. Qan damarlarının innervasiyası .....	137
11.14. Arteriyal təzyiqin tənzimi.....	138

## XII FƏSİL

Tənəffüs .....	142
12.1. Tənəffüs orqanları.....	143
12.2. Oksigenin mənbəyi.....	148

12.3.	Qazların parsial təzyiqi .....	150
12.4.	Qazların diffuziyası.....	152
12.5.	Dəri tənəffüsü.....	153
12.6.	Traxeya tənəffüsü .....	155
12.7.	Qəlsəmə tənəffüsü .....	156
12.8.	Ağciyər tənəffüsü .....	157
12.9.	Ağciyərlərin quruluşu və funksiyası .....	158
12.10.	Tənəffüs hərəkətlərinin mexanikası .....	161
12.11.	Tənəffüsün tipləri .....	166
12.12.	Ağciyərlərin ventilasiya həcmi .....	167
12.13.	Alveollarda qazların mübadiləsi.....	169
12.14.	Qazların qan vasitəsilə daşınması.....	172
12.15.	Daxili toxuma (və ya hüceyrə) tənəffüsü .....	173
12.16.	Bətnədaxili inkişaf dövründə tənəffüs .....	177
12.17.	Ağciyərlərin ventilyasiyasının idarə edilməsi. Reseptorlar. Tənəffüsün tənzimi .....	178
12.18.	Baş-beyin sütunun tənəffüs də rolü .....	186
12.19.	Tənəffüsün humoral tənzimi .....	187
12.20.	Qeyri-adi şəraitdə (yuxarı atmosfer təzyiqində) tənəffüs .....	189
12.21.	Tənəffüs orqanlarının digər funksiyaları.....	190
12.22.	Qeyri-adi mühitdə (aşağı atmosfer təzyiqində) tənəffüs. Yüksəklilik.....	191
12.23.	Süni tənəffüs.....	193

### XIII FƏSİL

#### Həzm.

13.1.	Mədə-bağırsaq sisteminin funksiyaları. ....	195
13.2.	Həzm kanalı ağız boşluğu ilə başlayır .....	200
13.3.	Həzm sisteminin filogenezi .....	202
	Mədə-bağırsaq traktının funksiyaları haqqında ümumi təsəvvürlər.	
13.4.	Tənzim mexanizmləri.....	204
13.5.	Mədə-bağırsaq traktının hormonları və peptidləri..	206
13.6.	Mədə-bağırsaq traktının motorikası .....	208
13.7.	Bağırsaqda nəqliyyatın əsas mexanizmləri .....	210

13.8. Aclıq, toxluq və susuzluğun fizioloji əsasları.....	211
13.9. Həzm üzvlərinin fəaliyyətinin öyrənilməsi metodları.	
Həzm sistemi üzvlərinin xüsusi fiziologiyası.....	213
13.10. Ağız boşluğunda həzm.....	216
13.11. Tüpürcək ifrazının tədqiq metodu.....	218
13.12. Tüpürcəyin tərkibi və əhəmiyyəti .....	218
13.13. Müxtəlif qida növlərinin təsirinə qarşı tüpürcəyin kəmiyyət və keyfiyyətcə dəyişməsi .....	220
13.14. Tüpürcək ifrazının tənzim olunması.....	221
13.15. Tüpürcək ifrazi mexanizmi.....	224
13.16. Qidanın yemək borusu ilə hərəkəti.....	227
13.17. Mədədə həzm.....	228
13.18. Mədə vəzilərinin sekresiyasının tədqiqolunma üsulları .....	229
13.19. Mədə şirəsinin tərkibi və əhəmiyyəti .....	233
13.20. Mədənin motorikası.....	235
13.21. Mədə sekresiyasının tənzimi .....	236
13.22. Qidanın mədədən bağırsağa keçməsi .....	239
13.23. Qusma .....	239
13.24. Müxtəlif heyvanların mədə həzminin xüsusiyyətləri .....	240
13.25. Gövşəyən heyvanlarda mədə həzminin xüsusiyyətləri .....	241
13.26. Onikibarmaq bağırsaqda həzm .....	242
13.27. Mədəaltı vəzin həzmdə rolu .....	242
13.28. Mədəaltı vəzinin şirəsinin tərkibi .....	243
13.29. Mədəaltı vəzinin şirə ifrazının fazaları .....	245
13.30. Mədəaltı vəzinin şirə ifrazının mexanizmi .....	246
13.31. Nazik bağırsaqlar .....	247
13.32. Qaraciyərin həzmdə rolu. Ödün əmələ gəlməsi və ifrazi .....	248
13.33. Nazik bağırsaqların motorikası. Nazik bağırsaqların hərəki fəallığı .....	251
13.34. Nazik bağırsaqlarda sorulma .....	252
13.35. Nazik bağırsaqlarda həzm prosesi .....	253
13.36. Bağırsaq şirəsinin tərkibi və xassələri .....	254

13.37. Nazik bağırsaqların hərəkətinin tipləri və motorikası.	256
13.38. Yoğun bağırsaqlar .....	258
13.39. Yoğun bağırsaqlarda həzm .....	261
13.40. Yoğun bağırsaqların sekretor fəaliyyəti .....	262
13.41. Yoğun bağırsaqların mikroflorasının əhəmiyyəti....	263
13.42. Bağırsaq mikroflorası .....	264
13.43. Yoğun bağırsağın hərəkəti .....	264
13.44. Defekasiya aktı .....	265
13.45. Membran həzminin fiziologiyası .....	266
13.46. Membran qidalanma sterilliyi.....	271
13.47. Həzm üzvlərinin sorma vəzifəsi .....	272
13.48. Həzmin yaş xüsusiyyətlərinin əsas göstəriciləri.....	279

## XIV FƏSİL

Sidik-ifrazat sistemi.

14.1. Sidik-ifrazat sisteminin quruluşu və əhəmiyyəti haqqında ümumi məlumat .....	284
14.2. Büyrəklərin fiziologiyası .....	284
14.3. Nefronların quruluşu və böyrək qan dövranı .....	288
14.4. Büyrək kanalçıqlarında nəqliyyat .....	297
14.5. Sidik-ifrazat sisteminin orqanlarının innervasiyası. Onların qeyri-iradi və iradi fəaliyyətinin neyro-humoral tənzimi .....	302
14.6. Tər, piy və süd vəzilərinin funksiyaları haqqında ....	309

## XV FƏSİL

Enerji mübadiləsi.

15.1. Maddələr və enerji mübadiləsi .....	313
15.2. Hüceyrədə və tam orqanizmdə maddələr mübadiləsinin parametrləri .....	318
15.3. Tam orqanizmdə maddələr mübadiləsinin parametrləri .....	319
15.4. Zülal mübadiləsi.....	332
15.5. Karbohidrat mübadiləsi.....	339
15.6. Yağlar .....	343

15.7.	Qidalanma .....	347
15.8.	Vitaminlər .....	354
15.9.	Su və mineral maddələr mübadiləsi .....	363

## XVI FƏSİL

16.1.	Bədən temperaturu və onun tənzimi .....	371
16.2.	Sensor reseptorlar .....	377

## XVII FƏSİL

**Əməyin fiziologiyası.**

17.1.	Əməyin fiziologiyasının başlıca müddəələri .....	381
17.2.	Dinamik iş zamanı əzələlərə qan axını və maddələr mübadiləsi .....	385
17.3.	Dinamiki iş zamanı ürək-damar sisteminin işinin göstəriciləri.....	386
17.4.	Dinamiki iş şəraitində tənəffüsə oksigenin sərf edilməsi .....	387
17.5.	Dinamiki iş zamanı qanın göstəriciləri .....	388
17.6.	Qanda qidalı maddələrin miqdarı .....	389
17.7.	Dinamiki iş zamanı humoral tənzimolunma .....	389
17.8.	Statik işə uyğunlaşma .....	391
17.9.	Fiziki olmayan yük'lərə orqanizmin reaksiyası .....	392
17.10.	İşgörmə qabiliyyətinin hüdudları .....	394
17.11.	Yorulma və tükənmə.....	395
17.12.	Fiziki yorğunluq .....	396
17.13.	Həddindən artıq yüklenmə (iş) və üzülmə .....	398
17.14.	İşgörmə qabiliyyətinin dəyişilməsi. Sirkad ritmi .....	401
17.15.	Növbəli iş .....	402
17.16.	İşgörmə qabiliyyətinin mühafizə edilməsi (saxlanması) və artırılması .....	403
17.17.	Məşq etmə (təlim) .....	404
17.18.	Hərəkət azlığı. Müalicəvi bədən tərbiyəsi .....	405
17.19.	İşgörmə qabiliyyəti və yararlılığın (faydalılığın) müəyyən edilməsi üçün testlər .....	406

## XVIII FƏSİL

18.1.	Ekoloji fiziologiya .....	409
18.2.	Yüksəklik. Aşağı təzyiq. ....	409
18.3.	Böyük yüksəkliyə qısamüddətli uyğunlaşma .....	413
18.4.	Böyük yüksəkliyə iqlimləşmə.....	415
18.5.	Ürək-damar sisteminin iqlimləşməsi .....	417
18.6.	Avia və kosmik uçuşlar.....	419
18.7.	Su altında qalmaq. Yüksək təzyiq.....	420
18.8.	Aparatlarla suyun dərinliklərində qalma .....	424
18.9.	Su altında istiqamətin müəyyən edilməsi.....	426
18.10.	İqlim və yaşayış yerinin ventilyasiya edilməsi .....	427
18.11.	Udulan hava və yaşayış ventilyasiyası.....	430
18.12.	Səs-küy.....	433
18.13.	Vibrasiya.....	435
18.14.	Təcil.....	436

## XIX FƏSİL

Qocalma və qocalıq. Bioloji qocalma prosesinin əsas əlamətləri.

19.1.	Qocalma və həyatın müddəti. «Bioloji qocalıq» anlayışının təyini.....	437
19.2.	Qocalma prosesi .....	438
19.3.	Qocalma nəzəriyyəsi .....	439
19.4.	Yaşın funksional dəyişiklikləri .....	441

## XX FƏSİL

Ali sinir fəaliyyəti.

20.1.	Ali sinir fəaliyyəti haqqında anlayış .....	445
20.2.	Anadangəlmə və ya şərtsiz reflektor fəaliyyəti .....	446
20.3.	Şərtsiz refleks növləri .....	448
20.4.	Şərtsiz reflektor fəaliyyəti .....	449
20.5.	Şərti refleks növləri .....	451
20.6.	Şərti reflekslərin xüsusiyyəti .....	452
20.7.	Sinir sistemi tipləri .....	455
20.8.	Ali sinir sisteminin pozğunluqları .....	458
20.9.	İnsanın ali sinir fəaliyyətinin xüsusiyyətləri.....	459

20.10. Birinci və ikinci siqnal sistemi .....	461
20.11. İkinci siqnal sitseminin funksiyalarının tənzimində beyin qabığının müxtəlif zonalarının əhəmiyyəti.....	462
20.12. Beyin qabığının müəyyən nahiylərlə əlaqədar olan pozğunluqlar .....	464
20.13. Müvəqqəti əlaqələrin neyrofizioloji əsası .....	465
20.14. Sinir sisteminin integrativ funksiyası .....	466
20.15. Yaddaş.....	468
20.16. Yaddaşın anatomiq topoqrafiyası .....	474
20.17. Baş-beyin yarımkürələri qabığı .....	475
20.18. Vernika nahiyəsi .....	479
20.19. Broka nahiyəsi .....	480
20.20. Təfəkkür və şüur .....	481
20.21. Yuxu .....	482
20.22. Motivasiya .....	491
20.23. Emosiya .....	494
 Ədəbiyyat .....	499
I hissə. İnsan və heyvan orqanizminin əsas fizioloji göstəriciləri.....	502
Kitabın içindəki termin göstəriciləri.....	527
Müəllif arayışı .....	538
BDU-nun biologiya fakültəsinin «İnsan və heyvan fiziologiyası» kafedrasının tanınmış alımları haqqında qısa arayış .....	556
Terminlər lüğəti.....	561
İnsan və heyvan fiziologiyası fənni üzrə testlər .....	581

Çapa imzalanmışdır: 24.04.2008.  
Formatı 60x84 1/16. Sifariş №51.  
Həcmi 37,5 ç.v. Sayı 350.

---

«Bakı Universiteti» nəşriyyatı,  
Bakı ş., AZ 1148, Z.Xəlilov küçəsi, 23.